

# AZƏRBAYCAN

ƏDƏBİ-BƏDİİ JURNAL

4  
2010

# AZƏRBAYCAN

4'2010

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN  
AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Vaqif YUSİFLİ

Məsul kətib: Tofiq MAHMUDOV

*REDAKSİYA HEYƏTİ:* Afaq Məsud, Ağamusa Axundov, Elçin, Əjdər Oı, Əkrəm Əylisli, Ədalət Əsgəroğlu, İsa Hüseynov, Məmməd Oruc, Mövlud Süleymanlı, Musa Yaqub, Saday Budaqlı, Salam, Vilayət Quliyev, Yaşar, Yusif Həsənbəy

Redaksiyanın ünvani:  
Bakı - Az1000  
Xaqqanı küçəsi, 25

Telefonlar:

Redaksiya -  
498-78-10  
438-51-89  
493-75-81  
Mühəsibat -  
493-29-41

Yığılmağa verilib:  
19.03.2010  
Çapa imzalanıb:  
24.04.2010  
Sifariş 410.  
Tiraj 1000

Kağız formatı  
70x108 1/16 - 6,0  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

E-mail:  
[azerbaijan@ayb.az](mailto:azerbaijan@ayb.az)

Qiyməti  
1 manat 50 qəpik

Bakı şəhəri,  
"Azərbaycan"  
nəşriyyatının  
mətbəəsində ofset üsulu  
ilə çap olunur.

Redaksiya çap olunmuş yazıları qəbul etmir

Mədəniyyət  
Milli  
Azerbaycan Milli  
Kitabxanası

## BU SAYIMIZDA:

### POEZİYA

|  |     |
|--|-----|
| AVDI QOŞQAR - Şeirlər . . . . .        | 3   |
| ƏLİZADƏ NURİ - Şeirlər . . . . .       | 31  |
| RAMİZ KƏRƏM - Şeirlər . . . . .        | 38  |
| GÜLNARƏ CƏMALƏDDİN - Şeirlər . . . . . | 109 |
| SÖDAQƏT KƏRİMÖVA - Şeirlər . . . . .   | 113 |
| FƏRİDƏ HACIYEVA - Şeirlər . . . . .    | 117 |
| RƏHMAN İLTİFAT - Şeirlər . . . . .     | 125 |
| OSMAN FƏRMANOĞLU - Şeirlər . . . . .   | 127 |
| NURƏDDİN MƏNSUR - Şeirlər . . . . .    | 129 |
| SADIQ QARA - Şeirlər . . . . .         | 131 |

### YENİ TƏRCÜMƏLƏR

|   |     |
|---|-----|
| CORC ORUELL - 1984 (roman-davamı) . . . . .                         | 11  |
| ROBERT MİNNULLİN - Şeirlər (Əsəd Cahangirin tərcüməsində) . . . . . | 152 |

### DRAMATURGIYA

|  |    |
|--|----|
| TOFIQ İSMAYILOV - Bağ satılır (pyes) . . . . . | 41 |
|--|----|

### MUSA ƏLƏKBƏRLİNİN 60 YAŞI

|  |    |
|--|----|
| MUSA ƏLƏKBƏRLİ - Şeirlər . . . . .   | 61 |
| ƏLİ RZA XƏLƏFLİ - Poeziyada saflıq, həyatda sərraflıq, yaxud<br>azərbaycanlı misralar Vətən xəritəsi çəkir . . . . . | 70 |

### XATİRƏLƏR, DUYĞULAR

|  |    |
|--|----|
| GÜLXANIM FƏTƏLİQİZİ - Ömürdən yarpaqlar (Sonu) . . . . . | 73 |
|--|----|

### HEKAYƏLƏR

|  |     |
|--|-----|
| ELNUR - Kölgenin hakimiyyəti; Oğurlanmış ömürlər;<br>Axırınca yol; Bir udum hava haqqında reportaj . . . . . | 119 |
|--|-----|

### YAZIÇININ ARXİVİNDƏN

|   |     |
|---|-----|
| HƏSƏN SEYİDBƏYLİ - Xəzər (roman - Sevinc Kazimovanın "Ön söz"ü ilə) . . . . . | 133 |
|---|-----|

### TƏNQİD VƏ ƏDƏBİYYATŞUNAŞLIQ

|  |     |
|--|-----|
| RÜSTƏM KAMAL - Uşaqlıq mif kimi: M.H.Şəhriyar və O.Sarıvallı . . . . .                           | 158 |
| TAHİRƏ MƏMMƏD - Osmanlı şairlərin yaradıcılığında<br>Azerbaiyancı ədəbiyyatı ənənələri . . . . . | 162 |
| PAŞA KƏRİMÖV - Sadıq Bay Əfşarın türkəlli lirikası . . . . .                                     | 169 |
| XATİRƏ QULİYEVA - Üzeyir bay Hacıbəyovun yaradıcılığında<br>maarifçilik ideyaları . . . . .      | 177 |

### KİTABLAR, RƏYLƏR

|  |     |
|--|-----|
| AYDIN TALIBZADƏ - Ədalət Vəliyevin əqidəsi, ruhu və teatrı . . . . . | 179 |
| TƏRLAN NOVRUZOV - Avtobiografik romanlar müəllifi . . . . .          | 183 |

### SÖZ XƏZİNƏMİZDƏN

|  |     |
|--|-----|
| PAŞA ƏLİ OĞLU - Əlyazmalar İstututunun yeni nəşrləri . . . . . | 185 |
|--|-----|

### KİTAB RƏFI

187

## ◆ POEZİYA



*Avdi QOSQAR*

\* \* \*

Yaşamaq nə ağır sınağa dönüb,  
Sınana-sınana döz, atam-anam,  
Feləyin səbrli bəndeləriyik,  
Hər şeyə dözonik biz, atam-anam!

Gözümüz dağlanır, dağı görürük,  
Qara yürüt edir, ağı görürük,  
Yaxımı, doğmanı, yağı görürük -  
Belə yaranmışq biz, atam-anam!

Dünyanın sahibsiz sükanları var,  
Nazlı qızılğılı, tikənləri var,  
Şeytanlara papiş tikənləri var -  
Düzlərdə qalıbdı düz, atam-anam!

Göylərin yerlərə daşıdı gələn,  
Qanəni tərpənməz, naşidi gələn.  
Duyan üreklerin yaşıdı gələn -  
Üşüyər bədəndə söz, atam-anam!

Neçə payız ötüb, neçə yaz qalıb,  
Ortada nisgilli xan Araz qalıb,  
Sona yetişirik, sona az qalıb -  
Qırıla-qırıla döz, atam-anam!

### DAŞ TƏRƏZİ

Hər şey ortadadı,  
nəyi çəkim ki?!  
Ha çəksən,  
ayrısı düzü əyəcək.

Yüz ağlıq qomunu  
     bu tərəfə yiğ -  
 Yenə o biri yan -  
     bizi əyecək!  
 Bu daş, bu tərəzi,  
     nəyi çəkim ki?!  
 Nəyi pərsəng edim  
     öz ürəyimə?!  
 Nisgili, gileyi  
     üzümə cala -  
 Sapla qəzəbini düz ürəyimə...  
 Bir yanda göz yaşı,  
     bir yanda fərəh,  
 Əyilib ölçüsü daş tərəzinin.  
 Bu qədər ah-vayı gözünə yükə -  
 Vecinə də deyil yaş tərəzinin.  
 Nəyi var olduğu kimi çəkəcək,  
 Tankdı - adlayacaq başımız üstdən!  
 Nə atsan ağızına - şum eləyəcək,  
 Keçər düzgün-əyri  
     daşımız üstdən.  
 Onun na vecinə, - çəkməkdə işi,  
 Çəkilən, ələnən, talanan bizik.  
 Ağzı açıq qalmış -  
     qır qazanında,  
 Çırtaçırıla yanıb qalanan bizik.  
  
 Səbəb axtarısan,  
     mənəm günahkar,  
 Nə var göydən yerə səpəla, ya Rəbb,  
 Mənəm tərəzinə əyən müsəlman,  
 Sonra da yanıqlı ötən kor ərəb!

\* \* \*

Qapını qar kəndi, sıfəti ayaz,  
 Qaldı uzaqlarda vətən yolları.  
 Gözümüz açında duyğularında,  
 Yumanda yaddaşda bitən yolları  
 Qayğıya bürünüb axır ruhumdan,  
 Doğma Qıpçaq çölü, çətən yolları...  
 Getməyə ərkim yox, dözməyə səbrim,  
 İlğima çevrilib itən yolları...

Yolunku - gəzməkdi, yerinki - görmək,  
 Ömrü boydan-boyaya yollara sərdim.  
 Yenisey - yeni su Qaqauz - Bışkək  
 Bir ömrüm olsaydı yenə gəzərdim...

Gəzməklə qurtarmır, çəkməklə bitmir,  
 Nə yol göynərtisi, nə yurd həsrəti.  
 Bağrının başında yaralı vətən,  
 Gözüyün içində boz qurd həsrəti...

Ya ilandan töre, ya göydən doğul,  
 Nə fərqi, olduğun bir yurd - oban var,  
 Bir ucu İraqda, biri Dərbənddə,  
 Biri Borçalıda qalan yuvan var.  
 Bir yanı Ərdəbil, bir yanı Altay,  
 Dünyanın bu başı, o başı bizim.  
 Başımız üstündə bədrənləmiş ay, -  
 Yolumuz üstündə Quzğun dənizi...  
 Dünyanın gəzəri yolcularıq,  
 Yolumuz sonsuzluq, ruhumuz canlı...  
 Bir oğlan uşağı gəzir buludda,  
 Cığırı, ləpəri, ayağı qanlı...

\* \* \*

Ömrün üz ağlığı çörək və imkan,  
 Bir də ki, mənəvi deyilən nəsə...  
 Qalanı nə varsa boşa gedəndi.

Bütün başımızı qatanlar ki, var -  
 Bizi oda - közə çatanlar ki, var,  
 Hamısı ölümlə qoşa gedəndi...

Çətinlik bir indi, bir də həmişə,  
 O ilahi gözər... işə bax, işə -  
 Torpağa gömülüb, daşa gedəndi.

Ağ bulud bir əlcim çalası deyil,  
 Yer üzü adamsız qalası deyil,  
 Yeri adam kimi yaşa, -  
 gedəndi...

## BORÇALIDA BULUD GÖRDÜM...

*Səməd Qaraçöpə*

Borçalıda bulud gördüm;  
     hamilə idi -  
 Daş doğacaq, köz doğacaq -  
     oğul yerinə...  
 Borçalıda bulud gördüm -  
     sisqa bir bulud  
 Qanqarışq söz doğacaq,  
     oğul yerinə...

Borçalıda bulud gördüm,  
leysan tökündü,  
Nə səngiyir, nə dayanır -  
vurhavuruydu.

Ondan qopan damcıları  
sinəmə sıxdım.  
Göz yaşıtek, qəlb qanitek  
duru, duruydu...

Borçalıda bulud gördüm,  
hamilə, sisqa,  
Baş qomyuşdu Əyri qarın  
ağ sinəsinə.  
Yer hönkürür, dağ oynayır,  
göy kişnəyirdi.  
Sisqa bulud dağ çekirdi  
dağ sinəsinə.

Başkeçidin dolayları  
qan qoxuyurdu,  
Sisqa bulud yalayırdı  
torpağı, daşı!  
Bir torağay budaq üstdə  
tək oxuyurdu,  
Damcı - damcı süzülürdü  
gözünün yaşı,  
Bir qəriblik havasıydı  
sinəmi deşən,  
Sisqa bulud, boz torağay  
nələr deyirdi?!  
Bir yapıcı kölgəsində  
qınına girən,  
Paslı qılinc yorğun - yorğun  
mürgüləyirdi...

Köhlən atlar dırnağıyla  
"göy qasımdı",  
Beşatilan "oyatmırdı"  
Haça qayani.  
Çəper - çəper, baca - baca  
Yurd aşınındı.  
Paylanmayan, daşınmayan  
ellərim hanı?!

Mən gördüğüm o çal-çağır oləzimişdi,  
Yurd oğlunun əli gəlmir yurd şenəltməyə,  
Divan qovur, dərə qaçı, göy kişnəyirdi,  
Sisqa bulud qan ağlayır yurd deye-deye

Bir az səngi, bir az toxta,  
a qanlı çayım,  
Qanni-qanni axmaq olmur,  
zaman tərs axır!  
Bir az yavaş sisqa bulud,  
hamile bulud,  
Bir göyə bax, göy qurşağı,  
İldinim çaxır...

\* \* \*

İşini - gücünü bir tərafə at,  
Uşaqdan - böyükdən nəyin var -  
yetər.

Dünya dolanması,  
kür övlad, tərs qız -  
Bunun hamisindən -  
mən uşaq betər!

Mənim nazımı çək,  
məni əzizlə,  
Hamısı bir yana,  
mən ayrı odam,  
Gündə beş - üç dəfə səsini yolla,  
Gözüm üstə qoyum, -  
sevinsin odam.

Qoyma qərəbsəyim,  
külekler əsir,  
Əsir payız yeli, - üzdə, çənədə.  
Bir az təsəlli ver,  
bir azca ovut,  
Qərar tutammiram bu viranədə.

Nə işi bir işdi,  
nə güzəranı,  
Nə də ki kilidli hasarı - qapı,  
Apar ürəyimi çox uzaqlara -  
Mənim ürəyimə açılan qapı!.

İcimə süzülür gözümün yaşı,  
Abır da qoymur ki,  
hay - hoşir salım.  
Yeyir bir-birini sebrimin daşı,  
Bu yaşda təmkini mən hardan alım?!

Qoyma qəribəyim,  
külekler əsir,

Əsir payız yeli, - üzdə, çənədə.  
Bir az təselli ver,  
bir azca ovut,  
Qərar tutammıram bu viranədə.

\* \* \*

Bu yaşda ürəyim sənə ucunur,  
Uçunur bir doğma yuva üstüne.  
Simurq qanadına qonub gölərəm -  
Gölərəm, - isinim sənin istinə  
...Necə də yaraşır sənə bu görkəm,  
İliq bir təbəssüm,  
sahana duruş,  
Həlim bir iştilik -  
sir - sıfətində,  
İlahi bir ürək -  
budur istəyim -  
Mənim sevgi adlı qənətimdə.  
Elə bu ürkələ duyulur adam,  
Elə bu baxışla cana od düşür.  
Nə yaxşı gedilən yolu bilirsən,  
Nə yaxşı gözündən bu həyat düşüb.

...Min ildi qəlbimə həmdəm arayır,  
Min ildi gəzirəm - elçirəqlə.  
Qəfil hardan çıxdın yolum üstüne?  
Qəfil necə çəkdiñ məni istinə?! -  
Su çəkən damcını -  
cana çəkəntək  
Əkinçi torpağa  
toxum əkəntək  
Necə çəkdiñ məni, necə istinə?!  
Ömrün bu sinnində,  
bu vədəsində,  
Qaçıram, qaçıram sənin istinə,  
Sən demə hər yaşda məhəbbət olar,  
Dilini, sərrini duyan gərəkmış.  
Qara, çopur daşda məhəbbət olar -  
Təki göyərdəni çıxa rastına.  
Niya göyərdiñən ağ saçlarımi?!  
Niya göyərdiñən payız ürəyi?!

\* \* \*

Sən harda yetişib  
düşmüsən yerə?!  
Səni yetişdirən o ürfan nədir?  
Yer -  
adam böyütməz bu ucalıqda,

Bu yer işi deyil,  
göy hünəridir.  
Axı yer adamı bu donda olmur,  
Bu imanda olmur,  
bu dində olmur.

Nə desəm -  
havada tutub çizirsan,  
Nə sorsam -  
sayırsan mətləbi çin-çin.  
Sinən ağ buluda meydan oxuyur,  
Üzün işiq seli,-  
bəyaz göyərçin.  
Axı yer adamı - bu donda olmur,  
Bu libasda olmur, bu dində olmur -  
Ya mənən təze bir din yaratmışan,  
Ya da çıçəkleyən gün yaratmışan.  
Uçuram, gəzirəm buludlar üstə,  
Ayağım torpağa, yerə dəyməyir.  
Mənim göydən enən, ağ göyərçinim,  
Deyəsan mani də daha göy çəkir.  
Məhəbbət dinidi qanımda coşan,  
Qadın - bundan böyük inanc varmı ki?  
Gözümüzü sürtümmü ləpirlərinə,  
Ayaq izlərindən qalan qarmı ki...  
Axı bu aclişa alışmamışam,  
Axı yer adamı bu donda olmur.  
Bu libasda olmur,  
bu dində olmur.  
Gözümüz işığı, göy adamısan,  
Göyündə də bay olsun,  
yurdun yerin də.  
Mənə ki tanıtdın - o ucalığı,  
İnan, durammıram daha yerimdə!

## OYUN

Siyaset oyunu gedirdi, baba...  
"Cəngi"lə, "Çövkan"la, "Cəng"lə yanaşı.  
Siyaset oyunu gedirdi, baba -  
Siyaset oyunu,  
qədimdi yaşı...

Qazanlar örtülü qaynayırdılar,  
Barmaqlar gah sola,  
Gah sağa çəkir,  
qaş ilə, göz ilə oynayırdılar -  
Biri ittihamçı,

birisini vəkil -  
Siyasət oyunu gedirdi, baba!

...Çaldıran düzündə torpaq qan qoxur, -  
Qardaş qanı ilə  
suvandırı bu yurd.  
Dayan, Şah İsmayıllı,  
hiyələ qurulub,  
Dayan, Sultan Səlim,  
qozəbini ud -  
Siyasət oyunu gedirdi, baba!

Axır başınızda çatladı bu qan,  
Baş-başa gəldiniz -  
böyüdü çatlar.  
Nə fərqi kim aydı,  
kim idi buran?!  
Kəməndə tez düşür -  
qaçağan atlar -  
Siyasət oyunu gedirdi, baba!

Sizlərə qalmışdı -  
bu boyda dünya,  
Torpaqmı azydyı,  
yermi darydı?  
Nə qədər idi ki -  
arada boşluq?!  
Yoxsa ki, araya -  
girən varıydı?!

...Arada saraylar, həromxanalar...  
Arada - ayrilıq təbili çalan...  
Başımıza enən öz qılıncımız,  
Haqqıqtı deyib -  
kənardı qalan,  
Qanına boyanan -  
söz qılıncımız!  
Siyasət oyunu gedirdi, baba!

Bizim nəsibimiz budurmu, baba?!  
"Udan" sabahını hərraca qoyur,  
Uduzan - sabahı udurdu baba -  
Siyasət oyunu gedirdi, baba!



## ◆ YENİ TƏRCÜMƏLƏR

*Corc ORUELL*

# 1984 \*

I FƏSİL  
CƏHALƏT - QUVVƏDİR



Bütün yazılı tarix boyu, çox ehtimal ki, Neolit dövrünün sonundan etibarən, dünnyada üç növ-Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, saysız-hesabsız fərqli adlarla dünyaya gəlmİŞdilər, əsrən-əsrə sayıları arasındakı nisbat, habelə qarşılıqlı münasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarı ilə camiyyətin göstərdiyimiz düzəni heç bir təbəddületa uğramamışdı. Hatta on cahanşum sarsıntılarından, on qarışışların maz dəyişikliklərən sonra da həra atılmasından asılı olmayaraq, bu quruluş haçıyalmaq oyuncığı kimi öz əvvəki vəziyyətinə qaytmışdı.

Adı çekilən qrupların məqsədləri tamamilə fərqlidir...

Uinston mütləciyə arə verdi; rahat və təhlükəsiz şəraitdə oxuduğuna bir da-ha emin olmaq isteyirdi. Otaqda yalnız özü idi: na teleekran, na açar deşiyine söyklənmış qulaq, nə hər dəqiqə əsəbi halda diksibin çiyin üzərindən arxaya boylanmaq, nə oxuduğun sahifəni əllərinə örtmək əzabı vardi. Mülayim yay havası yanaqlarını oxşayırı. Haradasa uzaqdan uşaqların zəif qışqırıq səsləri gəldi. Otaqda isə saat eqrabinin çıqqılışından başqa heç bir səs eşidilmirdi. Uinston kreslədə yerini rahatladi, ayaqlarını buxarının qabağındaqı alçaq məhəccərə qoydu. Kitabı bir deyil, bir neçə dəfə başdan-ayağa qədər sözəsəz oxuyacağına emin olan adam kimi, ixтиyari sahifəni açdı. Bu, üçüncü fəsilin başlangıcı idi. Uinston oxumağa oradan davam etdi.

III FƏSİL  
MÜHARİBƏ - SÜLHDÜR

Dünyanın üç fövgəldövləti bölünməsi həle XIX əsrin ortalarına doğru seziñ və zamanla gerçəkleşən hadisə idi. Rusiya Avropanı, Birləşmiş Ştatlar isə Britaniya İmperiyasını öz daxilində ərtidikdən sonra fövgəldövlətlərin ikisi – Avrasiya və Okeaniya yaradı. Üçüncü fövgəldövlət – İstasiya isə yalnız aradan xəotik mühərribalərə dolu on il keçəndən sonra vahid ölkə kimi meydana çıxa bildi. Bu üç fövgəldövlət arasında sərhədlər bəzi yerlərdə hələ də mübahisəlidir, bəzi yerlərdə hərb allahının istəyinə uyğun olaraq dəyişir. Lakin ümumilikdə onlar təbii coğrafi sərhədlərə uyğun gəlir. Avrasiya Portuqaliyadan tuluş Bering boğazına qədər Avropanın bütün şimal hissəsini və Asiya torpaqlarını əhatə edir. Okeaniya, Amerika, Britaniya da daxil olmaqla, Atlantik adaları, Avstralaziya və Afrikanın conubundan ibarətdir. Müqayisə baxımından fövgəldövlətlərin en kiçiyi sayılan, qərb sərhədləri hele tam müyyənliyənən istəsiyaya Çin və ondan cənubdakı ölkələr, Yapon adaları, Mancuriya, Mongolustan, habelə Tibetin böyük, lakin bəzən nəzarətdən çıxan hissələri daxildir.

Tərkibindəki erazilərdən asılı olmayaraq, bu üç fövgəldövlət iyirmi beş ilən bəridir ki, aramsız mühərribə aparır. Mühərribə isə, XX əsrin ilk on illiklərində ol-duğu kimi, tam ümidsiz və ölümcül qarşılurma deyildir. İndiki mühərribə, əsli-nəde, biri digerini mağlub etməyə qadir olmayan, savaşdan maddi maraq güdmə-yən və aralarında ciddi ideoloji fərqlər nəzərə çarpımayan güclərin mahdud məq-sədlərlə apardıqları herbi əmlayıtlardır. Lakin deyilənlər heç bir vəchlə mühərribə qaydalarının, yaxud hərbə münasibətin daha şəfqətli, daha cəngavercəsi-

nə olduğunu düşünməyə əsas vermir. Əksinə, harbi isterika bütün ölkələrdə davamlı və ümumi səciyyə qazanmışdır. Zorakılıq, soyğunçuluq, uşaqların öldürülməsi, əhalinin başdan-başına köləye çevirilməsi, əsirlərə münasibətde odda yandırmağa və diri-dirə torpağı basdırmağa qədər gedib çıxan amansız rəftər үslubları az qala normal hal sayılır. Bütün bunlar düşmən tərəfdən deyil, müharibə aparan ölkənin özü tərəfdindən həyata keçiriləndə isə hətta təqdir olunur. Lakin fiziki baxımdan müharibə əhalinin az hissəsini əhatə edir. Onlar əsasən yaxşı telim görmüş peşəkarlardır. Neticədə itkiler nezərəçarpacaq dərəcədə azalır. Hərbi əməliyyatlar sırvı vətəndaşların çətinliklə təsəvvür edə biləcəkləri uzaq sərhədlərdə, yaxud dəniz yollarının strateji məntəqələrini qoruyan Üzən Qala larda aparılır. Sivilizasiya mərkəzlərində müharibə özünü istehlak mallarının da-zərbələrindən başqa heç nəda bürüze vermir. Göründüyü kimi, əslində, müharibənin mahiyyəti dəyişmişdir. Daha dəqiq desək, müharibələrin başlaması səbəyək müharibələr üçün o qədər də əhəmiyyətli görünmeyən səbəblər indi da-istifadə edilməyə başlanılmışdır.

Müsəris müharibənin mahiyyətini anlaməq üçün (daim yeni qruplaşmaların yaranmasına baxmayaraq, aradan keçen müddədə eyni müharibə davam etmişdir), ilk növbədə onun həlliçi əhəmiyyət daşımadığını diqqət yetirmək lada da, işğal etmək mümkün deyil. Onların qüvvələri təxminən bərabərdir, təbii Okeaniya Atlantik və Sakit okeanların genişliyi ilə, İstasiya torpaqlarının mehdulluğu və əhalisinin işgüzarlığı ilə etibarlı müdafiə olunur. Digər tərəfdən, la istehlakın biri-birini tənzimlədiyi qarşılıqlı təminatlı iqtisadi sistemlərin yaranması nəticəsində əvvəlki müharibələrin başlıca səbəbi olan bazarlar uğrunda mübarizə sona çatmışdır. Xammal ehtiyatlarına nəzarət üçün aparılan rəqabət de ehtiyac duyduqları xammallın, demək olar ki, hamisini öz ərazilərində təmin edəcək qədər böyük və zəngindirlər. Müharibələrin birbaşa iqtisadi məqsədlərinə görədikdən isə, indi savaş daha çox ucuz işçi qüvvəsinə sahib olmaq uğrunda aparılır. Fövqəldövlətlərin sərhədləri arasında onların heç birinin daimi nəzətə minən qalmayan, bucagları Tanjer, Brazzavil, Darvin və Hon-Kong olmaqla, minanın beşde bir hissəsi bu əraziləde yaşayır. Hər üç fövqəldövlət bu sıx məskunsuz müharizə aparsın. Yuxarıda qeyd olunduğu kimi, əslində, fövqəlgüclərin heç ləri daim əldən-əla keçir, onun bu və ya digər hissəsinin gözönünləz manevrlər nəticəsində xainçasına qəsb olunması imkanı oyundaşların aramsız şəkildə də-

Bütün mübahisəli ərazilər qiymətli mineral ehtiyatlarla zəngindir. Beziləri isə larla, əsasən də sintez yolu ilə eldə olunan kauçukun vətənidir. Ən başlıcası isə, kani, Yuxarı Şərqi ölkələrini, Şimali Hindistanı, yaxud Indoneziya arxipelaqını nəyonlarla insanların malına və canına sahib olur. Bu ərazilərin artıq rəsmən kölə hanı, yaxud daş kömür yatağı kimi amansızcasına istismar olunur. Məqsəd isə da-qüvvəsinə sahib olmaq, onların ucuz ərnəyi hesabına yenidən dənizdə sürətli sidavam edir. Hərbi əməliyyatların heç vaxt mübahisəli ərazilərin hüdudlarından

kənara çıxmaması xüsusi qeyd olunmalıdır. Avrasiyanın sərhədləri Kongo çayı hövzəsi və Aralıq dənizinin şimal sahiləri arasında irali-geri dəyişir. Hind okeanında adalar ve Sakit okean davamlı şəkildə gah Okeaniyanın, gah da İstasiyanın nəzarətində olur. Avrasiya ilə İstasiyanı biri-birindən ayıran Monqolustan da vəziyyət heç vaxt sabitleşmir. Şimal qütbündə hər üç fövqəldövlət hələlik maskunlaşmayan və tədqiq olunmamış böyük ərazilərə iddia edirlər. Lakin qüvvələr nisbatlı umuman bərabər səciyyə daşıyır. Hər üç fövqəldövlətin həyatı əhəmiyyət kəsb edən əraziləri isə həmişə toxunulmaz qalır. Üstəlik, dünya iqtisadiyyatı Ekvator xətti ətrafında istismar olunan insanların əməyinə heç bir ehtiyac duymur. Çünkü onlar mövcud cəmiyyəti heç nə ilə zənginləşdirmirlər. Nə istehsal olunursa, hamısı müharibəyə sərf edilir. Müharibədən əsas məqsəd isə, həmişə növbəti müharibəyə daha yaxşı hazırlıq görməkdir. Əhalinin kölə əməyi arasıkəsilməz müharibələrin sürətini dəha da artırmağa xidmət edir. Amma bir məsələ də var ki, hətta bu kölələr olmasa yıldırlar da, başər cəmiyyətinin quruluşu, habelə onu mövcud vəziyyətdə saxlamağa imkan verən proseslər indikindən əhəmiyyətli dərəcədə fərqlənməzdı.

Müsəris müharibənin əsas məqsədi (ikifiriliklilik prinsipi) müvafiq olaraq bu məqsəd Daxili Partyanın rəhbər heyəti tərəfdindən eyni vaxtda ham qəbul, ham də inkar edilir) ümumi həyat seviyyəsini yüksəltmədən hərb maşının mallarını tam şəkildə istehlak etməkdən ibarətdir. XIX əsrin sonlarından etibarən sənaye cəmiyyətlərində izali istehlak mallarından hansı üsullarla xilas olmaq məsəlesi, üstünlükü şəkildə də olsa, gündelikdə dayanır. İndi, insanların çoxluğun çətinliklə qarın dolusunu yemək tapdığı şəraitdə izafət məhsulun taleyi ilə bağlı endişi təxirəsalınmazlığını itirmişdir. Hətta sünü dağıdıcı proseslər baş ver-səydi belə, bu məsələ yenidən diqqət mərkəzində dayana bilməzdi. 1914-cü il-dən əvvəlki cəmiyyətə müqayisədə, indiki dünya ac, səfəl, çılpaq və tənazzüla uğramış dünyadır. Həmin dövr insanların taxəyyüllərində canlandırdıqları xoşbəxt gələcəklə müqayisədə, üzəldiyimiz mənzərənin kədərliliyi və çıxılmazlığı daha aydın nəzəre çarpır... XX əsrin əvvəllerində galəcək cəmiyyətin heyrətamız dərəcədə zəngin, nizamlı, ahəngdar və calbedici obrazı – şübhə, polad və qar kimi ağ betondan ibarət şəffaf, parlaq dönyanın modeli az qala hər bir sadəvadlı adəmin düşüncəsinə hakim kəsilmədi. Elm və texnika görünməmiş süratla inkişaf edirdi. Inkişafın gələcəkdə də eyni sürətlə davam edəcəyi düşüncəsi hamiya təbii görünürdü. Lakin gözlənilənlər özünü doğrultmadı. Sabab, bir tərəfdən, aramsız müharibə və inqilabların gətirdiyi falakətlərə, o biri tərəfdən isə, elmi-texniki tərəqqinin empirik təfəkkür tərzindən asılı olmasına idi. Sart qayda-qanunlara esaslanan cəmiyyətdə isə belə təfəkkür mövcudluğunu qoruya bilməzdi. Bütünlükde, çağdaş dünya əlli il əvvəl olduğundan dəha basıldır. Əlbətə, tam geri qalmış ərazilərde müəyyən irəliliyiş olub, müharibə və polis nəzarəti ilə bağlı sahələr inkişaf etdirilib. Lakin bütünlük təcrübə və ixtiralar dövrü ömrünü başa vurub. Əllinci illərin nüva müharibələrinin nəticələrini aradan qaldırmış isə heç vaxt mümkin olmayıcaq. Bir sözə, sənayeleşmənin yaratdığı təhlükələr hələ mövcuddur. Maşınlar meydana çıxan andan ayıq dűşünce sahibləri ağır əl əməyinə, habelə insanlar arasındaki qeyri-bərabərliyə əsas etibarılı son qoyulduğunu anlırlar. Əgər sənayeleşmənin uğurlarından bu istiqamətdə məqsədyönlü istifadə edilsəydi, bir neçə nəsil sonra aqılı, üzü-cü emək, antisaniatlı, savadsızlıq və xəstəliklərlə həmşəlik üzülmüşək olardı. Hətta məqsədyönlü istifadə edilməsə, cəmiyyət üzvləri arasında bölünməyən maddi nemətlər istehsalına cəlb olunsa da, maşın adı insanın həyat seviyəyini XIX əsrin sonu-XX əsrin əvvəllerindəki əlli ilədə görünməmiş dərəcədə yüksəltmişdi.

Lakin maddi nemətlərin ümumi artımının ierarxik cəmiyyəti məhv etməkə (heqiqətən də bu, məhvə bərabərdir) hədələdiyi də unudulmamalıdır. Həminin qısa iş günündən yarandığı, yaxşı qidalandığı, hamamı və soyuducusu olan mənzilidə yaşadığı, avtomobil, hətta təyyarə sahibinə çevrilə bildiyi dünyada qeyri-bərabərliyin ən çox nəzəre çarpan, bəlkə də ən vacib forması aradan qalıxır. Əgər cəmiyyət belə ümumi rifha nail olsa, o zaman sərvətin xüsusi əha-

miyyeti qalmayacaq. Şübhəsiz, şəxsi sərvət və həzzlər baxımından bütün nəmətlərin barəber bölündüyü, hakimiyətin isə sayca az, lakin çox böyük imtiyazlar malik kastanın elində qaldığı cəmiyyətin mövcudluğunu təsəvvür etmek mümkündür. Lakin real həyatda belə cəmiyyət öz sabitliyini uzun müddət qoruyub saxlama bilmez. Çünkü hamı eyni dərəcədə təminatlı həyat və asudə vaxt kimi nemətlərdən yararlanısa, onda ehtiyacdən kütləşmiş böyük bir insan kütlesi savadlanmaq fikrine düşəcək, həyat haqqında düşünmək imkanı qazanacaq. Neticədə isə tez, ya gec, imtiyazlı kastanın cəmiyyətdə heç bir rol oynamadığını anlayacaq, onu öz yoldan süpürüb atacaq. Bir sözə, ierarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət bünövrəsi üzərində yüksələ bilir. XX əsrin evvəllerində bəzi mütefakkirlərin arzuladıqları kimi, yenidən kənd keçmişinə qayıtmak isə, eməli hell yolu sayılı bilmez. Bu teməyül artıq bütün dünyada saxta instinktə əvvərilməkdə olan sənayeləşdirmə meyli ilə ziddiyət təşkil edir. Digər tərəfdən, sənaye baxımından geri qalmış ölkə hərbi cəhətdən köməksizdir. Həmin vəziyyət isə birbaşa, yaxud dolayısı yolla daha inkişaf etmiş rəqiblərin hakimiyəti altına düşməye aparır çıxarı.

Əmətə istehsalını məhdudlaşdırmaqla kütlələri yoxsul vəziyyətdə saxlamaq əsaslı da özünü doğrultmadı. Həmin vəziyyət kapitalizmin son mərhələsində, texminon 1920-1940-ci illər arasında daha aydın şəkildə hiss olundurdu. Əksər ölkələrin iqtisadiyyatında durğunluq başlamışdı. Torpaqlar becerilmir, avadanlıqlar yenilənmirdi. Əthalinin böyük hissəsi iş imkanından məhrum idi, dövlət xeyriyyəçiliyi hesabına yarıç-yarlı toxuyaşyırırdı. Lakin bu da nəticədə hərbi gücü azaldırdı. Nəhayət, məhrumiyyətlər zərurət ucbatından yaranmadıqdan, müxalifatın kəskin iradalarla meydana çıxmazı labüb hala əvvərlərdir. Səhəb dündə sərvət artımına yol vermədən sənaye maşınının çarxlarının işlek vəziyyətində saxlanmasından gedir. Məllar istehsal edilməli idi. Amma onların bölüşdürülməyən mühərabələrdir.

Mahiyət etibarilə mühəribə yalnız insan həyatını deyil, insan əməyinin nəticələrini da məhv edir. Mühəribə – kütlənin yaşayışını yaxşılaşdırmağa, onu inkişafə qovuşdurmağa imkan verən maddi sərvətlərin dağıdılması, puç olunması, səmanın ənginliklərindən və dərinin dərinliklərində məhv edilməsidir. Hətta silah-sursat döyüş meydanlarında sıradan çıxmasa da, onların istehsalı insan əməyini boşuna xərcləməyin, əvəzində heç nə istehsal etməyin ən rahat üsuludur. Məsələn, bir Üzən Qalaya sərf olunan əmək bir neçə yüz naqılıyatlının hazırlanmasına kifayət edərdi. Sonda həmin Üzən Qala köhnəlib yararsız hala düşür, heç kimə heç bir maddi fayda getirmədən dağılır, böyük zəhmət bahasına yenisinin inşasına başlanılır. Prinsip etibarilə hərbi xərclər əhalinin minimal tələbləri ödəniləndikdən sonra, yerda qalan vasaitin hamısının mənimsinə nilməsinə hesablanır. Vətəndaşların tələbləri isə hemiçər qərəb həddən qat-qat aşağı qiymətləndirilir. Neticədə zəruri tələbat məllarının ən azı yarısının xroniki çatışmazlığı daim hiss olunur. Bu da dövlətə sərf edir. İmtiyazlı təbəqəni hemiçə məhrumiyyət hüdüdundə saxlamaq düşünlülmüş siyasetdir. Çünkü ümumi qitliq və çatışmazlıq hətta kiçik imtiyazların da əhəmiyyətini artırır, qruplar arasındakı fərqlərin hüdüdlərini isə genişləndirir. XX əsrin evvəllerini ilə müqayisədə, indi Daxili Partiyanın üzvləri də çatın, asketik həyat tərzi keçirirlər. Lakin aldiq-fiyətli ərzəq, əla tütün və bahalı içkiler, iki-üç qulluqçu, fərdi avtomobil, yaxud qeyheliqopter onları Kənar Partiya üzvlərindən yerlə-göy qədər fərqləndirək, başqa dönyanın sakınlarına çevirir. Kənar Partiya üzvü də, öz növbəsində, "prol" vəziyyət mühəsirəye alınmış şəhərin sosial mühüttini xatırladır. Çünkü orada da ilə müayyən olunur. Digər tərəfdən, mühəribə vəziyyətinin mövcudluğu və onun doğurduğu təhlükələr bütün hakimiyətin kiçik qrupun əlində cəmlənməsini təbii hala, hətta labüb xilas yoluna çevirir.

Mühəribə, görünündüyü kimi, zəruri israfçılığı imkan verir. Ham da bunun psixoloji cəhətdən meqbul yolla həyata keçirilməsinə şərait yaradır. Prinsip etibarilə insanların izafi əməyini məbəd və ehramların ucaldırılmasına, dərin quyluların qazılıb yeniden doldurulmasına, hətta sonradan yandırılması şərti ilə, külli miqdarda əmtəs istehsalına yönəltmək daha asan yol olardı. Lakin bu yolla ierarxik cəmiyyətin emosional deyil, yalnız iqtisadi bazasını yaratmaq mümkündür. Məsələ tekce kütlələrin əxlaq və davranışında deyil. Başları işə qarışlığı müddətə onların hansı əhvali-ruhiyyədə olmalarının əhəmiyyəti yoxdur. Söhbət Partiyanın özünün mənəvi vəziyyətindən gedir. Partiyanın ən mütəvəzi üzvündən da yüksək peşəkarlıq, zəhmətsevərlik, hətta bəlli çərçivədə intellekt tələb edilməlidir. Eyni zamanda, onun məhdud düşüncəli, cahil və fanatik olması, davranışının daim qorxu, nifrat və pərəstlik əsasında, bütürəstlik səviyyəsindən çatan sitayışın üstündə köklənməsi təmin olunmalıdır. Başqa sözə desək, mental durumda mühəribə şəraitinə tam uyğun galmalıdır. Belə olduqda, ölkənin həqiqətən da mühəribə edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Qatı qələbə çalmaq məmkün olmadıqdan, cəbhəde vəziyyətin yaxşılığı, yaxud bərbadlığı da onəmli deyil. Yeganə vəzifə mühərabənin arasıksızlığının təmin olunmasıdır. Partiyanın daim öz üzvlərindən tələb etdiyi, mühəribə şəraitində isə daha asanlıqla nail olduğu xəbərciliyi və satqınlı umumi xarakter alır, daha yüksək mövqə tutanlar imkanlarını daha da genişləndirirlər. Məhz bu səbəbdən da Daxili Partiyyada hərbi isteriya və düşmənə nifrat hissi özünü daha kaskin bürüə verir. Rehbər vəzifədə çalışan Daxili Partiya üzvü mühəribə ilə bağlı hər hansı xəbər gerçəkliyə eks etdirmədiyini mütlaq bilir. Mühərabənin, sadəcə, qazancılı oyuna əvvərildiyindən, yerli-dibli aparlımadıqdan, yaxud tam fərqli məqsədlər nəminə aparıldıqdan xəbar tutur. Lakin belə məlumatlar ikifikirilik vasitəsi ilə asanlıqla neytrallaşdırılır. Başqa sözə desək, Daxili Partiyanın hər üzvü mühərabənin gerçəkliliyinə, mütlaq qələbə ilə başa çatacağına, Okeaniyanın bütün Yer kürəsinin şəriksiz ağası olacaqına sarsılmaz inam bəsləyir.

Daxili Partiyanın bütün üzvləri geləcək qələbəyə ehkəm kimi yanaşırlar. Qələbanın üstün qüvvənin yardımı ilə ərazilərin daha da genişləndirilməsi, yaxud yəni, qarışışınmaz silah ixtrəsi sayesində əldə olunacağına düşünürülər. Yeni silah axtarıçı fasılısız davam etdirilir. Ham da bu elmi axtarış və nazari təfəkkürün öz mövqələrini qoruyub saxlaşdı azaşlı intellektual fəaliyyət sahələrindən biridir. İndi Okeaniyada klassik manada elm, demək olar ki, mövcud deyil. Yenidildə, ümumiyyətə, "elm" sözü yoxdur. Keçmiş dövrələrin bütün elmi nüvaiyyətlərinin əsasında empririk təfəkkür metodu ingsosun əsas prinsipləri ilə ziddiyət təşkil edir. Hətta texniki tərəqqi də nəticələri yalnız insanın hüquq və azadlıqlarını məhdudlaşdırmaq ehtiyad duyulan sahələrdə baş verir. İnsan hayatı ilə bağlı taydalı sənətlər baxımından dünya ya bir yerda dayanır, ya da geri gedir. Tarlalar at qoşulmuş kotonla şumlayırlar, kitabları isə maşınlar yazır. Lakin hakimiyət üçün həyati əhəmiyyətə malik sahələrdə – hərbi sənayedə və casusluq şəbəkəsinin yaradılmasında hələ də empirik metod təqdir edirlər, yaxud ən azı, mövcudluğuna düzürlər. Partiyanın iki məqsədi var: bütün yer kürsəsinə əla keçirmək və sarbst dünəncə imkanlarını birləşflik məhv etmək! Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün Partiya iki mühüm problemiñ həllində maraqlıdır. Birinci-insanın arzu-su xilafına, onu da düşündürün yörənmək, ikinci - əvvəlcəndən xəbərciliyət etmədən bir neçə saniye ərzində yüz milyonlara adamın məhvini nail olmaq. Aparılan elmi araşdırımların əsas hedəfi bunlardır. İndiki dövrün alımı ya mimika, jest və intonasiyaların seciyyəsini incəliklərə qədər öyrənərkən tibbi preparatlar, şot terapiyası, hipnoz və işgəncələr yolu ilə insanın dilindən həqiqəti qoparmağa çalışı şəxsi psixoloqlu inkvizitorun hibrididir, ya da öz ixtisasının hüdüdləri daxilində insan külülli şəkildə həyatdan məhrum etmək yollarını axtaran kimyaçı, fizik və bioloqdur. Sübh Nazirliyinin Braziliya meşələrində, Avstraliya düzənliliklərində, Antarktikanın insan ayağı dəyməyən adalarında gizlədilmiş nəhəng laboratoriya və sinəq poligonlarında alımlar dayanıq bilmedən çalışırlar. Onlardan bəziləri gələcək mühərabələrin yerini planlaşdırır, digərləri daha sürətli rakətlər, daha dağıdıcı gücə malik partlayıcı maddələr, daha möhkəm zireh işleyib hazırlayırlar, üçüncü-

lər Yer kürəsinin bütün bitki örtüyünü məhv etməye yetəcək miqdarda boğucu qazların və suda həll olunan zəhərlərin, hər cür immuniteti dağıtmışa qadir xəstilik mikrobolarının keşfi üzərində çalışır, dördüncülər, okeanın ənginliyinə baş vurun səltənət qayıq kimi, Yer qatının dərin laylarına enə bilən nəqliyyat vasitəsi, yaxud aerodrom və aviadasiyıcı gəmilərdən asılı olmayan təyyarə quraşdırmağa can atır, besincilər isə, xüsusi linzalar vasitəsilə yüz min kilometrlərə uzanan ucsuz-bucaqlı kosmik səmada Günsəş şūclarını toplayıb lazımı səmət istiqamətləndirmək, yaxud Yer nüvəsinin derinliklərinə nüfuz etmək sünət zəlzelələr yaratmaq kimi olçatmadız ideyaların tətbiqə yararlılığını öyrənlər.

Hələlik layihələrin hər hansı birinin tətbiqinə yaxınlaşmaq mümkün olmamışdır. Fövgaldövlətlərin heç biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmişdir. Amma işin maraq doğuran tərəfi başqdır: bu dövlətlərin üçü də indiki axtarışlar nticəsində elde edilmişlərindən daha güclü, daha dağıdıçı silah-atom bombasına malikdirlər. Partiya eski adəti üzrə qorxun silahın müəllifliyini öz adına yaza da, ilk atom bombası 1940-ci illerde meydana çıxmış, on il sonra isə, geniş miqyasda istifadə edilməyə başlamışdı. O zaman əsasən Rusyanın Avropa hissəsində, Qəribi Avropa və Şimali Amerikada yerləşən müümən sənaye mərkəzlərinə yüzlər bomba atılmışdır. Nticədə, bütün ölkələrin həyatə, eləcə də özlerinin hakimiyətini son qoyulacağıni anlımışdır. Bundan sonra orta hətta formal razılışma olmasa da, atom bombardmanları dayandırılmışdır. Hazırda hər üç fövgaldövlət müharibəni və vaxtsa öz xeyirine başa çatdırmaq imkanına ümidi baslayırebər, atom bombalarının hazırlanmasını, nüvə silahı təchizatlarının artırılmasını davam etdirirler. Bütünlükde isə son otuz-qırçıl ilə hərb sənəti eslində yerində saymışdır. Doğrudur, keçmiş dövrə müqayisədə indi həlli-qurğular avəz etməkdədir. Nisbatən müdafiasız döyüş gəmiləri öz yerlərini bətriləməsi mümkün olmayan Üzən Qalalara vermişdir. Lakin digər sahələrdə inkişaf o qədər nəzərəçarpan deyildir. Məsələn, tank, sualtı qayıq, mərmə, pulemyot, hətta tüfəng və əl qumbarası kimi döyüş vasitələrindən yənə əvvəlki qaydada istifadə edilir. Mətbuat və teleekranda qanlı döyüşlər haqqında coxsayılı məlumatlar verilərək, keçmiş vaxtların bir neçə həftə ərzində yüzlər, minlərlə, hətta milyonlara insan tələfatı ilə nəticələnən müharibələri artıq təkrarlanır.

Fövgaldövlətlərdən heç biri ağır məglubiyyyətlə nəticələnəcək manevrlərə tətbiqin üzərinə gözlənilməz hückum nəzərdə tutulur. Hər üç dövlətin emel etdiyi, yuxud özünü emel edirmiş kimi göstərdiyi strategiya eynidir. Bu strategiya dördən düşmən dövləti hərb bazaların six əhatəsinə alımaq, ardınca dostluq sazişi ibarətdir. Sülh dövründə bütün strateji məntəqələrdə atom başlıqları olan raketlər quraşdırmaq, vaxtı çatanda düşməni cavab imkanından məhrum edən anı və sarsıcı zərba endirmək nəzərdə tutulur. Yalnız bundan sonra yeni hückuma hərəkət etmək istənilən dövlətə qədər döyüş vasitələri ilə dəstək olunur. Planın başdan-başa xəyal üzərində qurulduğundan, həyata keçiriləsinin qeyri-mümkünlüyü sələməyə lüzum yoxdur. Digər tərəfdən, Ekvator xətti və Şimal yolları aparılmış, İndiya qədər düşmən arazisinin işğalı faktına təsadüf edilməmiş olunur. Məsələn, Avrasiya üçün coğrafi cəhətdən Avropanın bir hissəsi olan Britaniya adalarını işğal etmək çətin deyildir. O biri tərəfdən, Okeaniya öz sərhəd-lərinin Reynə, hətta Vislaya qədər genişləndirə bilər. Lakin o zaman haqqında da-nışılmasa da, tərəflərin hamısının emel etdiyi prinsip-mədəni müstəqillik prinsipi da-pozulmuş olardı. Əger Okeaniya əvvəller Fransa və Almaniya kimi tanınan əyamətleri tutarsa, icrası fiziki baxımdan çətin olan problem - bütün sakinləri məhv etmələrini işğal etmək çətin deyildir. O yaxud mədəni inkişaf baxımından texminən Okeaniya eyni səviyyədə olan yüz milyonluq xalqı assimiliyasiya etmək lazımdır.

"1984"

Fövgaldövlətlərin hər üçünün qarşısında eyni problem dayanır. Hərbi əsirlər və rəngli kölələrlə müyyən ənisiyyət istisna olunmaqla, xaricilərlə hər hansı əlaqə-yə yol verilməməsi onların mövcudluğu üçün son dərəcə zaruridir. Hətta müyyən vaxt qədər rəsmi müttəfiq sayılan dövlətə da həmişə böyük şübhə ilə yanaşılır. Əsirləri çıxmak şətələ, Okeaniya sakının heç vaxt Avrasiya, yaxud İstasiya sakının göre bilmir. Xarici dillerin öyrənilməsi yasaqdır. Əger Okeaniya sakının əcnəbilərlə ənisiyyətə girsəydi, onların da özü kimi insan olduğunu, aldığı məlumatların çoxunun isə həqiqətə uyğun gəlmədiyini öyrənərdi. O zaman yaşadığı bağlı dünyadan qapıları açıldı, Okeaniya insanların vətəndaş etlaqının tama-line çevrilən qorxu, nişrat və xudbinlik hissi bir anda havaya buxarlanardı. Odur ki, hər üç fövgaldövlət, İranın, yaxud Misirin, Yava adasının, yaxud Seylonun və vaxt, kimin alına keçməsindən asas olmayaq, əsas sərhədləri rakətlərdən başqa heç bir qüvvənin aşmaması prinsipinə dönmədən əmlə edir.

Bu prinsipin əsasında haqqında heç vaxt danışılmayan, lakin anlaysıla qarşılanan və nəzərə alınan amil – hər üç fövgaldövlətdə hayat şərtlərinin eyni olması amil dayanır. Okeaniyada hakim təlim İnglis, Avrasiyada neobolşevizm adlanır. İstasiyada isə bu təlim, adətən, "Ölüm Kultu" kimi tərcümə olunan Çin istilahı ilə ifadə edilir. Texminən "Şəxsiyyətin məhv" manasını verir. Okeaniya sakının digər iki təlimin əsasları haqqında hər hansı bilgi almış qadağandır. Lakin okeaniyalının həmin təlimləri etlaqı və insani hissələrdən olan vəhşi oyubazlıq kimi lənətləmələri her vasitə ilə təşviq edilir. Əsində, bu üç fəlsəfi təlim biri-birindən fərqlənmir. Onların təməlinə çevrildikləri içtimai sistemlərin isə ümumiyyətə fərqi yoxdur. Hər yerdə eyni piramidal quruluş, yarımallaş-rəhbər qarşısında eyni sitayı, müharibəyə xidmət edən eyni iqtisadiyyat mövcuddur. Göründüyü kimi üç fövgaldövlət biri-birlərini fəth edə bilmədikləri kimi, nəticədə etibar ilə virtual qəlebədən de üstünlük qazanırlar. Əksinə, münəaqışını davam etdirəndikləri müddət ərzində onlar biri-birini ayaqda saxlayır, baş-başa səykənmiş üç dərz kimi biri-birina dayaq olurlar. Hər üç fövgaldövlətin hakim dairələri nələr etmək və nelər etməmək lazımlı olduğunu yaxşı bilirlər. Onlar qarşılara döyüşlərini etibar ilə keçirmək məqsədi qoymuşlar. Eyni zamanda başa düşürək, müharibə davamlı və qaləbəsiz aparılmalıdır. Dövlətlərin heç birinin iş-gala uğraması qorxusun olmadığından gerçəklilikin inkarı istor Ingosun, istərsə də digər düşüncə sistemlərinin səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Burada yənə də avvalda dediklərimizi xatırlatmağa lüzum yaranır: davamlı prosesə çevrilen müharibə təbiətini və simasını dəyişmişdir.

Keçmiş dövrlerdə müharibə, mahiyyəti etibarilə gec, ya tez qəti qalebə, yaxud məglubiyyyətlə başa çatırı. Bundan başqa, müharibə camiyyətə mövcud realılıqlara əlaqə saxlamaq imkanı veren əsas vasitələr idid. Hökmardarlar həmişə təbəələrinə gerçəkliliklə bağlı yanlış tasavvurlar aşılışlağa çalışırdılar. Eyni zamanda hərbi gücün ehəmiyyətini azaltmağa yönələn heç bir illüziyanı yaxın buraxmır-dılar. Məglubiyyyət öz arxasında müstəqilliyyin itirilməsini, yaxud digər arzuolunmaz nticələri gətirə bilirdi, son dərəcə ciddi siyasetlənməz zəruri idi. Fiziki faktları inkar etmək olmaz. Fəlsəfadə, dində, etikada, siyasetdə iki dəfə iki bərə-bərələrə biler. Lakin təyyare, yaxud tüfəng istehsalı zamanı iki dəfə iki müləqə dörd etməlidir. Qeyri-fəali mələtlər gec ya tez əsərat altına düşürələr. Həqiqi faaliyyət isə heç vaxt illüziyalara əsaslanmamalıdır. Faaliyyət qabiliyyətinə yiyələnmək üçün müləqə keçmişin dərslərini öyrənmək lazımdır. Bunun üçün, keçmişdə başa vermiş mühüm hadisələrlə bağlı daqiq bilgilərə ehtiyac var. Qəzetlər və tarix kitabları həmişə tərəfəş olublar. Bu gün həyata keçirilən saxtalasdırılmış keçmişdə mümkin olma-bilməzdii. Mühərbi həmişə sağlam ağıllı mühafizəçisi idi. Bu işlə əsasən həkim təbəqə maşğul olduğundan, hərb de onların keşiyində daha möhkəm dayanırdı. Mühərbiyi ya udmaq, ya da uduzmaqdan başqa yol olmadıqdan, heç bir həkim təbəqə özünü masuliyətsiz apara biləməzdii.

Lakin müharibə üzün müddət davam edəndə təhlükəlliliyini itirir. Hədsiz əzənan müharibədə hərbi zərurət anlayışı da yoxa çıxır. Nticədə texniki tərəqqi dayana bilər. Ən aşkar faktları da nazərə almamış, yaxud inkar etmək imkəni yaranar. Əvvəldə də gördüyüümüz kimi, adına elm deyilə biləcək tədqiqatlar hə-

lilik yalnız mührabə məqsədləri ilə davam etdirilir. Məhiyyətinə gəldikdə isə, həmin tədqiqatlar xam xəyaldan başqa bir şey deyil. Üstəlik, onların nəticəsizliyi da heç kimi andışlaşdırır. İşgülziliq, həttə hərbi istedəda daha xüsusi ehtiyac duyulmur. Okeaniyada Fikir Polisinin çıxmış şərtlə bütün fealiyyət sahələri yaritmaz qurulmuşdur. Fövqəldövlətlər müglubedməz olduqlarından, özlərini az qala ayrıca kainat sayırlar. Belə şəraitdə isə artıq istanilan aqlı zorakılığa əsaslıqla yol verila bilər. Realliq yalnız gündəlik yaşam qayğıları ilə öz mövcudluğunu bürüza verir. Yemek, içmək, haradasa daldalanmaq, əynina bir şey geyinmək lazımdır, zəhərlər maddələr udmaq, yuxarı mərtəbənin pəncərasından birbaşa küküyə addimlanaq olmaq və s. Həyatın ölüm, fiziki həzzələr ağrı arasında fərqli var. Amma yalnız bu qədər! Həm xarici alamlı, həm de tarixi keşmişlər təmasdan tecrid edilən Okeaniya vətəndaşı kosmik çəkisizlik şəraitində düşən insana bənzəyir. O, aşağının, yaxud yuxarının yerini təyin edə bilmir. Belə dövlətlərin başçıları isə Firona və Sezara da nəsib olmayan mütləq həkimiyətə malikdirlər. Onların yegane qayğısı çətinlik yarandığı təqdirdə təbəələrinin külli şəkildə aqlıdan əlmələrinə imkan verməmək, hərb maşınıni rəqiblərininkin ilə eyni səviyyədə saxlamaqdan ibarətdir. Bu minimumular elədə edildikdən sonra, həmin həkim-mütləqlər gerçəkliliyi istədikləri şəkəl salana qədər başdanaya, ayaqdan-başa çevirə bilərlər.

Bələliklə, keçmiş mührabələrin meyarları da bu hərbi-siyasi aksiyanın fırıldaq olduğunu söyləməyə asas verir. İndiki mührabələr buynuzları müəyyən bucaq altında çıxan, bu səbəbdən da bir-birini yaralaya bilməyən bəzi məməli heyvanların savaşına bənzəyir. Lakin mührabə qeyri-real olsa da, mənasız deyil. Mührabə izafə nemətləri udur, ierarxik cəmiyyətin ehtiyac duyduğu xüsusi mənəvi atmosferin qorunub saxlanmasına imkan verir. Göründüyü kimi, mührabə artıq sırf daxili işə çevrilmişdir. Keçmişdə əksər ölkələrin həkim dairələri ümumi maraqlar namına hərbinə dadığıcı gücünə məhdudlaşdırımaq çalışıllar da, hər halda mührabə aparırdılar və qəlebə çalan tərəf möglubdan bac-xərac alırlı. Bəzim dövrədə isə həkim dairələr qətiyyən bir-birlərinə savaş açırlar. Sədəcə, hər bir imtiyazlı qrup öz eleyhənlərinə qarşı döyüşür. Belə mührabənin məqsədi ölkə ərazisini işğaldan azad etmək deyil, mövcud quruluşu qoruyub saxlamaqdır. Ona görə də "mührabə" məfhumunun özü müəyyən yanlışlıq yaradır. Əgər belə demək mümkündürse, mührabə daimi karakter alıddan sonra artıq hərbilik anlayışını itirmişdir. Mührabənin neolit dövründən XX əsrin əvvəllərinə qədər başarıyyatə göstərdiyi xüsusi təzyiq artıq yoxa çıxmış və tamam başqa forma ilə avəz olunmuşdur. Əgər üç fövqəldövlət bir-birinə qarşı mührabə aparmaq əvəzina, toxunulmaz sərhədləri daxilində əbədi sühəl şəraitində yaşasayırlar, nəticə yena də eyni olacaqdı. Onlar xarici təhlükənin ayıldıçı təsirindən azad şəkildə öz qapalı kainatlarında yaşamaq davam edəcəklər. Əslində, daimi sühəl də daimi mührabənin eyni olacaqdı. Partiya üzvlərinin əksiyəti məsələni çox səthi anısalardı, "MÜHARİBƏ-SÜLHDÜR!" Partiya şüərinin əsas mağazı budur.

Uinston bir anlıq mütaliyə ara verdi. Gurultu eşidildi-deyesən haradasa uzaqda mərmi partladı. Əlində qadağan olunmuş kitab teleekranlız otaqda oturmağın ləzzəti Uinstonun canına yağ kimi yayılırdı. Təkliyi və sakitliyi də bədənidəki yorğunluq, kreslonun yumşaqlığı, pəncəredən içəri dolub yanağını oxşayan, məh kimi fiziki şəkilde hiss edirdi. Kitab onu məftun etmişdi, daha doğrusu, inanımlı möhkəməndirmişdi. Müəyyən mənəvədə yeni heç bir şey öyrənməmişdi, amma ən cəlbəcidi cəhət də elə bu idi. Dağınını fikirləri nizama sala bilsəydi, Uinstonun özünün demək istədiyi mətləblər bu kitabda şərh olunmuşdu. Kitab onun aqlına bənzəyən bir aqlın məhsulu idi. Lakin əsər müəllifinin aqlı qat-qat güclü, sistemli idi, qorxu nə olduğunu bilmirdi. Uinston düşündü ki, en yaxşı kitablar insan bildiklərini çatdırıban kitablardır. Bayaq yarımcı qoyduğu birinci fəsle qayıtmış istəyirdi. Eyni anda pillekəndə Culiyanın ayaq səsləri eşidildi. Qızı qarsılaşmaq üçün kresloдан qalxdı. Culiya qəhvəyi rəngli alət çantasını döşəməye tulla-yıb Uinstonun boynuna sarıldı. Bir haftədən çox idi ki, görüşmürdülər.

"1984"

19

--Kitab məndadır, - deyə bir-birlərindən aralanan kimi Uinston xəbəri çatdırıldı.

--Ha, götürmüsən? Yaxşı, - Culiya xüsusi maraqlar göstərmədən dilləndi. Dərhal da qəhvə dəmləmək üçün kerosinkanın önündə dizləri üstə döşəməyə çökdü.

Yataqda yarım saat vaxt keçirəndən sonra yənə kitabla bağlı səhbətə qayıtlıdılar. Axşan havası kifayat qədər sərin olduğundan odayı üstlüklərə çəkmədi. Aşağıdan yenə tanış mahni səsi və daş döşəmədə əks-səda verən dikdən çəkmələrin taqqılıtı eşidildi. Uinstonun ilk gəlisində gördüyü, bürunc rəngli qolları Normandiya sütlərini xatırladan nəhəng qadın ele bilindi qədər həyətdəki yerindən tərpanmamışdı. Elə gün yox idi ki, o, gah sıxlacaları doqquzları arasında tutaraq, gah da gur səslə sevimli mahnisini oxuyaraq həyatda tekne ilə zivə arasında addimlaşmış paltar sərməsin. Culiya böyüyü üstə çevrildi. Deyəsan, artıq yuxuya gedirdi. Uinston döşəməyə düşmüş kitabı götürüb çarpanının baş tərəfində oturdu.

-Kitabı oxumaq lazımdır, - dedi. - Sen də oxumalısın. Qardaşlığın bütün üzvleri onu oxumalıdır.

-Sen oxu, - qız gözlərini açmadan dilləndi. - Bərkədən oxu. Belə daha yaxşıdır. Sonra getməmişdən qabaq mənə də danişarsan,

Saatın əqrəbləri altını, yeni 18-i göstərdi. Qarşısında həla üç-dörd saat vaxtları vardı. Uinston kitabı dizinin üstə rahatlaşüb oxumağa başladı.

## I FƏSİL CAHİLLİK - QÜVVƏDİR

Bütün yazılı tarix boyu, çox ehtimal ki, neolit dövrünün sonundan etibarən dünəydə úç növ-Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Onlar öz aralarında dəfələrlə yenidən bölünməşdilər, saysız-hesabsız fərqli adlarla dünyaya gelmişdilər, əsrdən əsre sayıları arasındaki nisbat, eləcə də bir-birləri ilə qarşılıqlı münasibətləri dəyişmişdilər. Lakin məhiyyət etibarı ilə cəmiyyətin qeyd etdiyimiz düzəni heç bir təbəddülatə uğramamışdı. Həttə an cahanşumul sarsıntılarından, ən qarşısızlaşmaz dəyişikliklərdən sonra da bu quruluş hərə atılmışdan asılı olmayaraq ilkin vəziyyətini alan həciyatmaz oyuncu kimi avvalki düzənini bərpa etmişdi.

-Culiya, yatmamışan? - Uinston soruşdu.

-Yox, əzizim, qulaq asıram. Oxu. Gözəldir.

Uinston qaldığı yerdən davam etdi:

Bu üç qrupun məqsədləri tamamilə fərqlidir. Ali təbəəqinin niyyəti ucaldığı mətbəədə qalmışdır. Orta təbaqə yeriñi Ali təbəəq ilə dəyişmək istəyir. Aşağı təbəəqəye gəldikdə isə o, daim ağır zəhmət altında əzildiyindən təsadüfdən-təsadüfə gündəlik həyatın hüdudlarından kənarə baxmaq imkanı elədə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı-seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Bələliklə, tarix boyu esas cizgiliyi həmişə eyniyyət taşkınlı edən məbarizə döñə-döñə təkrarlanır. Uzun əsrlər boyu Ali təbəəqinə hakimiyətinə heç bir tehdid hiss olunmur. Lakin tez, ya gec elə məqəm galır ki, Ali Tabəeqə ya özüne inamını, ya məharelli idarəciliq qabiliyyətini, ya da hər ikisini bordan itirir. Onda özünü azadlıq ve edalat uğrunda məbariz kimi qələmə verməkla Aşağı təbəəqinə rəbəbatını qazanmış. Orta təbəəqə yuxarıların hakimiyətini devirir. Maqsədina çatıldıqdan sonra o, Aşağı təbəəqini yenidən əvvəlki kələ vəziyyətinə qaytarır, özü isə Ali təbəəqəyə çevrilir. Bu arada iki təbəəqin birindən, yaxud hər ikisindən qopub ayıqlanınlar yeni Orta təbəəqə kimi formalaşır və məbarizə təzədən qızışır. Üç təbəəqə yalnız Aşağı təbəəqə heç vaxt həttə müvəqqəti də olsa məqsədlərinə çatır bilmir. Tarix boyu maddi təraqqının elədə edilmədiyini söyləmək böyük məbədliyələrdir. Həttə bu gün, tənəzzül dövründə də adı bir adam maddi cəhətdən fah halının yaxşılaşması, davranışının yumşalması, istənilen isləhat və inqilabların həyətə keçirilməsi başarıyyəti bərabərlik ideyasına bir millimetr de-

yaxınlaşdırıcı bilmemişdir. Aşağı təbəqənin fikrincə, tarixi dəyişikliklərin heç biri köhne sahiblərin yeniləri ilə əvəzlenməsindən başqa mənə kəsb etməmişdir.

XIX əsrin sonlarında eyni sxemin defalarla tekrarlanması müşahidəcilərin coxuna bəlli oldu. Bunun ardıcınca tarixi dövri proses kimi təfsir eden, qeyri-bərabərliyin cəmiyyətin dəyişməz qanunu olduğunu sübata yetirməye çalışan elmi mətbətlər meydana çıxdı. Təbii ki, evvəller də həmin təlimin tərəfdarları vardi. Lakin onun məhz indiki şəkildə təqdim etdiyi cəmiyyətli dəyişiklik idi. Keçmişdə cəmiyyətin ierarxik quruluşunun zəruriyyətini yaranan ehtiyac ilk növbədə Ali təbəqənin istəklərinə cavab verirdi. Belə bir cəmiyyətin vacibliyi haqqda krallar və zadəganlar, kilsə xadimləri, vəkillər, habelə tüfəyli həyat keçirən digər boşboğazlar vəz oxuyrdular. Qara camaata isə məzar evindən o tərəfdəki xeyali dünyada mükafat vəd olunur, bu yolla başlarının altına yastıq qoyulurdu. Hakimiyət uğrunda mübarizə apardığı dövrde Orta təbəqə azadlıq, adalet, qardaşlıq kimi şüurlardan tez-tez istifadə edirdi. Sonra isə insanların qardaşlığı ideyasından haləlik heç bir hakimiyəti olmayan, amma tezliklə onu ale keçirəcəklərinə ümidi bəsləyən adamlar yaralarınmağa başladılar. Artıq deyildiyi kimi, keçmişdə Orta təbəqə də inqilablarını bərabərlik bayraqı altında edirdi. Köhnələr hakimiyətdən devrildikdən sonra isə azadlıq vəd edənlər yeni despotlik rejim qururdular. Ancaq indi yeni Orta təbəqə öz despotizmini əvvəlcədən elan etmişdir. Sosializm XIX əsrin evvəllərində yaransa da, əslində, antik dövrün qul üşyanlarından üzü bari mövcud olan fikir təliminin son həlqesi kimi meydana çıxmışdı. Çox gürman ele buna görə də o, öten əsrlərin Utopizimi ilə derin əlaqələrə malikdir. Lakin sosializmin 1900-cü illərdən sonra yayılan bütün təməyüllünlərdən insanların azadlığı və bərabərliyi ideyasından get-gedə daha açıq şəkildə imtina olunmağa başlanılmışdı. Əsrin ortalarında meydana çıxan yeni herekatlar – Okeaniyadakı İngsol, Avrasiyadakı neobolşevizm, habelə İstasiyadakı Ölüm Kultu cərəyanı artıq şüürlü şəkillədə qarşılara Qeyri-azadlığın və Qeyri-bərabərliyin abedilaşdırılması məqsədini qoymuşlardır. Bu yeni herekatlar, təbii ki, əvvəlki təlimlərdən əmələ geliblər, onların adlarını yaşatmağa meyilli idirlər, sözə eyni ideologiyaya sadıq qalırlar. Amma yeni təlimlərin hamısının ümde məqsədi lazımlı bildikləri anda inkişafı dayandırmaq və tarixi dondurmaqla ibarətdir. Tarix saatının əqrəbi dəha bir dəfə tərəpanmeli və ebedi durdurulmalıdır. Həmisi ki, Ali təbəqə Orta təbəqəni devirəcək, sonra özü Ali təbəqə olacaq. Lakin düzgün seçilmiş strategiya bu dəfə Ali təbəqəyə statusunun dəyişilməzliyini ebedi qorumaq imkanı verecekdir.

Yeni doktrinaların meydana çıxmazı hem tarixi bılıkların zənginleşması, hem de XIX əsrden əvvəl rüseyim halında qalmış tarixlik hissiniñ güvvətlenməsi ilə bağlıdır. Tarixin döri inkişaf prosesi indi daha anlaşıqlı idi, yaxud belə görünürdü. Əger proses anlaşılan idisə, deməli, hem də dəyişə bilən id. Amma dəha dərin qatdakı prinsipial səbəb XX əsrin evvəllərində artıq insanların bərabərliyi ideyasının gerçəkləşməsinin texniki baxımdan mümkündüyündə özünü göstərirdi. Aydın məsələdir ki, insanların fitri istədəndə mənəndə əvvəlki kimi yənə də bərabər dəyildilər; özünün müyyən qabiliyyətləri ilə bir insanı başqa ilə müqayisədə yene də üstün veziyətdə ola bilirdi. Lakin sinfi fərqlər və maddi qeyri-bərabərliklər əvvəlki kimi kəskin şəkildə təzahür etmirdi. Keçmiş əsrlərdə sinfi fərqlər yalnız labüb dəyil, hem də arzuolunan sayılırdı. Sivilizasiyaya yiyələnmənin əvəzi qeyri-bərabərliklə ödnəmişdi. Maşın eməyinə əsaslanan sənaye istehsalının inkişafı isə veziyəti dəha də dəyişdirdi. Doğrudur, hətta bu şəraitdə də insanlar yənə əvvəlki kimi fərqli işləri yerinə yetirirdilər. Amma onların fərqli sosial, yaxud iqtisadi səviyyədə yaşama zərureti aradan qalxmışdı. Odur ki, hakimiyətə gəlməyə çalışın yeni qruplar bərabərlik fikrinin artı ülvü ideal-dan qorxuc tehlükəyə çevrilidiyini düşünürdülər. Dinc və edaletli cəmiyyətin qeyri-mümkün göründüyü ibtidai dövrlərdə insanlara bərabərlik fikrini təlqin etmək dəha asan idi. Qanuların basqısı və ağır eməyin mövcud olmadığı yer üzündəki cənnətdə bığra yaşamaq ideyası min illər boyu insanların xeyalını məşğul etmişdi. Hətta istənilən tarixi dəyişiklikdən öz xeyirleri üçün yararlanmağı bacaran qruplar belə bu xülyanın təsirindən tam uzaqlaşa bilməmişdilər. Fransız, İngilis və amerikan inqilablarının varisleri insan hüquqları, söz azadlı-

ğı, qanun qarşısında bərabərlik kimi dəbdəbəli ibarələrə inanırdılar, hətta müyyən mənədə davranış və hərəkətlərini elan etdikləri prinsiplərə uyğunlaşdırmaq isteyirdilər. Lakin XX əsrin qırxicı illərinə doğru siyasi fikrin bütün əsas təməyülləri artıq avtoritar səciyyə almışdı. Məhz Yer üzərində cənnət ideyəsinin həqiqətə çevrilmesi imkani yarananda insanların onu deyərdən salmışdır. Adından və istiqamətdən asılı olmayaraq hər yeni siyasi təlim insanları geriye-iərarxik quruluşa, hüquqların məhdudlaşdırılmasına aparırdı. Taxminən 1930-cu illərdə, artıq despotik münasibatın sərtleşməye başladığı dövrə uzun müddət, bəzi məsələlərə bağlı hətta yüz illər qabaq yaddan çıxarılmış təcrübə-məhkəmə qərarı olmadan həbsə atmaq, kütlənin gözü qarşısında edam etmək, hərbi əsirləri kimi işlətmək, lazımi ifadələrin alınması məqsədilə işqança vermək, girov götürmek, bütün xalqları doğma torpaqlarından köçürmək yenidən adı hala çevrildi. Özərlərini müterəqqi fikrli, ziyalı sayan adamlar isə, nəinki bu özbaşınalıqlara dözlümlü yanaşmağa, hətta tərəfdər çıxmaga başladılar.

Bütün Yer kürəsini bürüyen milli mütəhabiblər, vətəndaş mühəribələri, inqilab və eksinqilablardan on il sonra İngsol, eləcə da onunla rəqəbat aparan talimlər püxtəleşmiş siyasi nəzəriyyələrə çevrilidilər. Lakin bu nəzəriyyələrə qədər də ey ni əsrin əvvəllərində ümumi şəkildə totalitar adlandırmış biləcək müxtəlif sistemlər meydana çıxmışdı. Ümumi xaosdan doğulacaq dünənən əsas cizgiliyi artıq aydın görünməkdə idi. Bu dünənədə kimin aqalıq edəcəyi də eyni dərəcədə aydın idi. Yeni aristokratiya əsasen bürokratlardan, alimlərdən, texniki ziyanlardan, həmkarlar ittifaqları rəhbərlərindən, içtimai xadimlərdən, səsiooloqlardan, müəllimlərdən və peşəkar siyasetçilərdən təşəkkül tapırdı. Mənəşə etibarla yaxşı maaşlı orta təbəqədən, yaxud fahle sinifin yuxarı qatından çıxmış bu adamları mərkəzləşmiş dövlət və inhisarçı sənayenin qıṣır dünəni ərəse gətirmiş, bir yere toplamışdı. Keçmiş dövrələrdə müxalifləri ilə müqayisədə, onlar çox da açgöz dəyildilər, cah-cələla o qədər də meyil göstərmirdilər. Lakin tam bir hakimiyət herisi idilər. Ən başlıcası isə, ne istədiklərini bilirdilər, müxalifəti yerlə-yeksan etməkdə böyük əzmkarlıq göstərirdilər. Sonuncu amil xüsusi həlliəci rol oynayırdı. Bu günün reallıqları ilə müqayisədə, keçmişin bütün əzəzillikləri dişsiz və qətiyyətsiz hərəkət təsiri bağışlayırdı. Lakin hakim dairələr həmişə müəyyən həddə qədər liberalizm ideyalarına yolu xamus olurdu. Özərlərinə hər yerdə müyyən çıxış yolu saxlamağa çalışırdılar. Hadisələrin yalnız zahiri tərəfi ilə maraqlanır, təbəələrinin na düşündürüklerinə qatıyyən əhəmiyyət vermirdilər. Çağdaş məyarlar baxımında hətta Orta əsrlərin Katolik Kilsəsi dəha çox dözlümlük nümayişi etdirirdi. Əsas səbəblərdən bir keçmişdə dövlətin vətəndaşları daimi nəzərətə saxlaya bilməməsi ilə bağlıdır. Məlbu sözün yaranması içtimai fikri yönəltməyi dəha da asanlaşdırıldı. Radio və kino isə proses xeyli sürləndirdi. Televiziyanın inkişafı, eyni cihaz vasitəsi eyni anda dalğaların ham qəbul edilməsindən, hem də ötürülməsinə imkan yaranardan texniki tərəqqi şəxsi həyatın mövcudluğuna son qoydu. Hər bir vətəndaş, dəha dəqiq desək, ən azı izlənməsinə zarurət yaranan hər bir vətəndaş, bütün farqlı məlumat kanalları kəsilməklə, günün iyirmi dörd saatını polisin gözü qarşısında və rəsmi təbliğatın təsiri altında keçirməli olur. Tarixdə ilk fədai ki, dövlətin niyyətlərinə tabeçilik sadəcə təmin edilməyib, hem də bütün vətəndaşların yekdil fikir birliliyələdə olunub.

Əlli-alımsıncı illərin inqilablı dövründən sonra, həmişə belə hallarda olduğu kimi, camiyyət Ali, Orta və Aşağı təbəqə şəklinde yenidən bölündü. Yeni Ali təbəqənin temsilçiləri dəha sələfləri kimi əl havasına hərəkət etmirdilər. Onlar təhlikəsizliklərinə qorumağın yollarını yaxşı bilirdilər. Kollektivçiliyin olaqarxiyə üçün ən etibarlı zəmin olması çoxdan malumdur. Sərvəti və imtiyazları qüvvələrin bir-leşdirilməsi yolu ilə dəha yaxşı qorumaq mümkündür. Şəxsi mülkiyyətin ləğvi ilə bağlı orta əsrlərdə atılan addim bütün sərvətlərin dəha məhdud dairədə cəmlaşmasına imkan yaradırdı. Yegane fərq yeni sahiblərin ayrı-ayrı fərdlər dəyil, müteşəkkil qruplar olması idi. Fərdi qaydada Partiya üzvü bezi şəxsi əşyalardan başqa heç neyə malik deyil. Kollektiv şəkildə Partiya Okeaniyada hər şeyin sahibidir. Partiya bütün ehtiyatları nezərdə saxlayır, onlardan özü istədiyi kimi istifadə edir. Inqilabdan sonra Partiya, demək olar ki, müxalifətin müqaviməti ilə

üzlaşmada hakimiyeti ele keçire bildi. Çünkü bütün proses kolektivləşdirmə şəri altında aparılmışdı. Həmişə elə hesab edirdilər ki, kapitalistlərin var-yoxu allarından alınsa, Sosializm öz-özüne qurulacaq. Və sorğu-sualıslar kapitalistlərin əmlakını müsadirə edirdilər. Fabrikler, saxtalar, torpaqlar, mülklər, maşınlar- bir sözla, hər şey onların elində alındı. Alınanlar artıq şəxsi əmlak deyildi, deməli, içtimai əmlaka çevrilmişdi. İkinci Sosialist hərəkatı daxiliyində yetişən, onun ibarələrini mənimseyən Ingos Sosialist programının əsas müddəəsini həyata keçirdi. Təbii ki, buna əvvəlcədən nəzərdə tutduğu və can atlığı əsaslı-iqtisadi qeyri-bərabərliyi cəmiyyətin daimi vəziyyətinə çevirmək yolu ilə nail oldu.

Lakin ierarxik cəmiyyətin uzunömürülüyü dəha dərin səciyyəyə malikdir. İqtidarda olan qüvvə dörd sebəbə görə hakimiyətini elden vera bilər. O, ya xarici düşmən qarşısında mağlub olur, ya bacarıqsız idarəciliyi ilə kütlələri üşyana sövq edir, ya Orta təbəqə arasında güclü və narazı qrupun meydana çıxmına imkan verir, ya da gücünə və hakimiyət istəyinə olan inamı itirir. Bu sebəblər biri-birindən tacrid vəziyyətində deyillər. Adətən, onların dördü də hemişi təhlükə mənbəyidir. Həmin təhlükələrden qoruna bilən qüvvə hakimiyəti daim elə saxlayır. İqtidar düşərgəsinin mental durumunu da həllədici amillərdən biri saýılmalıdır.

Çağdaş asırın ortalarından etibarən, birinci təhlükə ümumən mövcud deyil. Dünyanı öz aralarında bölen fəvqaldövlətlərin üçü də əslinde mağlub edilməzdər; onları yalnız demografik əzifləyi nəticəsində yenmək olar. Lakin əlində güclü hakimiyət toplamış iqtidár üçün bunun qarşısını almaq qədər də çətin deyildir. İkinci təhlükə də daha çox nəzəri xarakter daşıyır. Kütlələr durduqları yerde heç vaxt üşyan etmirlər. Təzyiq altında olduqlarına görə isə, yerli-dibli üşyan qaldırırlar. Onlara müqayisə imkanı verilməyən qədər, ümumiyyətə, təzyiq altında yaşadıqlarının fərqinə varmırlar. Keçmiş dövrlərin mütemadı tekrarlanan iqtisadi böhranlarına ümumiyyətə ehtiyat yox idi və indi belə böhranların yaranmasına yol vermirlər. Lakin heç bir siyasi nəticəsi olmayan geniş miqyaslı digər çatışmazlıqlar meydana çıxa bilər. Bəzən biz onlara təsədűf edirik. Çünkü narazılıqların ifadəsi üçün başqa yol qalmamışdır. Texnoloji təreqqi sayəsində cəmiyyətdən gizli şəkildə özün göstərməkdə olan izafə məhsul istehsalı məsaləsinə gəldikdən isə, o, arasıksızlıq mühəribələr vasitəsi ilə (III fəsle baxın!) öz həllini tapır. Mühəribələr həm də cəmiyyətdəki içtimai ruhu zəruri istiqamətdə körüklemək baxımından sərfidir. Beləliklə, mövcud iqtidár təmsilcilerinin fikrincə, hazırkı şəraitdə yeganə gerçək təhlükə bacarıq və qabiliyəti olan, amma siyasi proseslərdən kənardə qalan, hakimiyət acılığında keçirən qrupun yaranmasında, habelə həmin qrup daxilində liberalizm və skeptizmə əhvalı-ruhiyəsinin artırmasındadır. Başqa sözla desək, əsas məsələ maarifləndirmə məsələsidir. Bu həm idarəedici qrupun, həm də ondan aşağı səviyyədə dayanan çoxsaylı icraçı dəstələrin şüurunun fasılışız şəkildə bəlli qəlibə salınması məsələsidir. Kütlələrin şüur isə yalnız manfi təsiri qəbul edir.

Əgər hələ da anlamayanlar varsa, burada deyilenlərdən Okeaniya cəmiyyətinin quruluşu haqqında təsəvvür elə etmek çətin deyildir. Piramidanın zirvesində Böyük Qardaş dayanır. Böyük Qardaş bülər kimi temizdir, güclü və hər şeye qadirdir. Hər uğur, hər nallıyyət onun adına bağlıdır, tərəqqi, xoşbaxlıq, fezilət onun rəhbərliyi ilə kütlələrin mübarizəyə ruhlandırılması nəticəsində elədə edilmişdir. İndiya qədər Böyük Qardaş heç kim görməyib. O, plakatlardaki simadır, teleekrandakı səsdir. Onun heç zaman ölməyeyini gümən etməyə tam əsasımız var. Doğum tarixi ilə bağlı həmişə bir qeyri-müəyyənlilik hökm sürmüştür. Böyük Qardaş Partiyanın özünü dünyaya təqdim etmək üçün seçdiyi obrazdır. Onun başlıca vəzifəsi məhəbbət, qorxu və ehtiram tacəssüm etdilən qüvvə kimi meydana çıxmışdır. Bu duyuları isə hər hansı təşkilatdan daha çox konkret şəxslə münasibətdə hiss etmək asandır. Böyük Qardaşdan sonra Daxili Partiya gelir. Onun üzvlərinin sayı altı milyon nəfərlə, yaxud Okeaniya əhalisinin iki faiizi ilə mehdudlaşır. Daxili Partiyadan sonra Kənar Partiya gelir. Əgər Daxili Partiya Dövlətin beynidirsə, Kənar Partiyanı onun allarına bənzətmək olar. Daha altda isə, "prol" adlandırdığımız və əhalinin təxminən 85 faizini təşkil edən lal-kar

kütlə dayanır. Mövcud təsnifata görə, prollar cəmiyyət ierarxiyasında ən aşağı pilləni tuturlar. Çünkü Ekvatorial əyalətlərin daim bir qalibin elindən o birinə keçən kölə əhalisini cəmiyyətin sabit, yararlı hissəsi saymaq qeyri-mümkündür.

Prinsip etibarilə bu qruplara üzlük irsi deyildir. Nazəri baxımdan Daxili Partiya üzvünün övladı yalnız ailə mansubluğuna görə hamim Partiyanın üzvü sayılıbilməz. Hər bir şəxsin həm Daxili, həm də Kənar Partiyaya üzvülük məsələsi on altı yaşdan sonra sınaq yolu ilə öz həllini tapır. İraqi ayrı-seçkiliyə, yaxud bir əyalətdə doğulanlarla müqayisədə başqa əyalətlərin sakınlarına hər hansı üzüntülük verilmir. Partiyanın en yüksək rütbəli təmsilciləri arasında Yəhudilər və Zəncilər, Cənubi Amerika sakınlarına, yaxud təmiz qanlı İndiylərə təsadüf etmək adı hadisədir. Hər əyalətin idarəedici qurumları adətən onun öz sakınları arasından seçilir. Okeaniyanın heç yerində vətəndaşlar özlarını uzaq paytaxt dan idarə olunan müstəmləkə əhalisi kimi hiss etmirlər. Okeaniyanın paytaxtı yoxdur. Dövlətin nominal başçısının harada olduğunu heç kim bilmir. İngilis dilinin əsas ənslisət vasitəsi, Yeniilin rəsmi dil olsa da, baxmayaq onları hər hansı şəkildə mərkəzləşdirilməmişdir. Hakim dairələr qan qohumluğu ilə deyil, ümumi ehkamlara mənsubluqları ilə birləşiblər. Əlbəttə, cəmiyyət tabaqalaşmışdır. Həm də təbəqələşmə ilk baxışdan irsi təsir bağışlayır. Müxtəlif qruplar arasında sosial nərdivanla aşağı, yaxud yuxarıya harakət, kapitalizmə, hətta sənayeləşməyə qədərki dövrlər müqayisədə, azdır. Partiyanın iki qolu arasında müəyyən mübadilə prosesi gedir. Lakin bu yalnız Daxili Partiyadakı zəif adamlardan xilas olmaq, yaxud Kənar Partiyadakı iddiyalı şəxsləri zərərsizləşdirmək zəurreti yarananda baş verir. Proletariatın Partiyaya apanar yolu, sözün həqiqi menasında, bağlıdır. Onların sırasından narazılıqların nüvasına çevirilə biləcək bacarıqlı adamları Fikir Polisi nəzərə götürür və lağv edir. Lakin təsir edilən vəziyyət cəmiyyət üçün principial sayılın və dəyişməz qala bilmez. Partiya Sözün köhənə anımlında sınıf deyildir. Hakimiyəti əvladlarına ötürmək məqsədi deyil. Əgər indiki bacarıqlı adamları hakimiyət zirvəsində saxlamağa başqa yol qalmasa, Partiya tərəddüd etmədən proletariat arasından rəhbər işçilərin bütöv bir nəsilini yetişdirməyə hazırlıdır. Partiyanın irsi amillər əsasında qurulmaması böhran illərində mütləkəfliyət neyträallaşdırmaq baxımından çox önemli rol oynamışdır. "Sınıf imtiyazlara" qarşı mübarizə aparmağa öyrənmış köhnə Sosialistlər irsi olmanın daimiliyinə şübhə edirdilər. Onlar olıqarxlıq varisliyin bioloji səciyyəsinə zərurət duyulmadığını anlaşırlılar. Onlar irsi aristokratianın həmişə qısaomurlı olduğunu, seçim əsasında formallaşan təşkilatların, məsələn, Katolik Kilsəsinin mövcudluğunu yüz, hətta min illər boyu davam etdiridiyini başa düşmürdülər. Olıqarxlıq hakimiyətin mahiyyəti ata-oğul varisliyində deyil, ölülərin dirilərə diktə etdiyi müəyyən dünaygörüşünün və hayat terzinin davamlılığındadır. Hakim təbəqə yalnız özüne varis təyin etmək selahiyətini itirməyənə qədər hakim təbaqədir. Partiya isə qanını və genini deyil, özünü əbədişdirmək haqqında düşünür. Hakimiyətin Kimin elində olmasının önemi yoxdur. Əsas ierarxik quruluşun dəyişməz qalmasıdır.

Dövrümüz üçün səciyyəvi olan bütün inanclar, adət-ənənələr, zövqlər, hissələr, mental münasibətlər yalnız Partiyanın sırı həlesinin qorunub saxlanması, mövcud cəmiyyətin həqiqi simasının hər vasitə ilə gizlədilməsinə xidmət edir. İndiki şəraitdə fiziki baxımdan nainkı qiymət, bu istiqamətdə hətta kiçicik təşəbbüsə de imkan yoxdur. Proletardanın çəkinməyə qətiyyən lüzum qalmamışdır. Öz əmildərindən buraxılmış bu insanların naşıl-nasla, əsrən-əsre işləyəcək, doğub-törəyəcək və ölücəklər. Onlar nainkı üşyan haqqında düşünəcək, hətta dönyanın indikindən fərqli ola biləcəyi fikrini heç vaxt ağillarına getirməyəcəklər. Yalnız qabaqcıl sənaye texnologiyası prolların müteşəkkil seviyyədə maariflənmələri zərurəti yaratısa, onlar təhlükəli qüvvəyə çevrilə bilərlər. Lakin hazırda hərbi və ticarəti rəqəbatə heç bir ehtiyac qalmadığından, xalq təhsilinin seviyyəsi getdikcə aşağı düşür. Kütlələrin hənsi fikirdə olub-olmamalarının da artıq ele bir əhəmiyyəti qalmamışdır. Hətta indi onlara intellektual azadlıq da vermek olar. Çünkü heç bir intellektülli yoxdur. Partiya üzvüne gəldikdə isə, o, ən əhəmiyyətsiz məsələlərlə bağlı cüzi dəyişikliklərə də dözümsüzlükə yanaşır.

Doğulandan ölene kimi Partiya üzvünün hayatı Fikir Polisinin gözleri önünde keçir. Hatta tek qaldığı anlarda da o, hec vaxt heqiqətən tək olduğunu emin deyil. Daxili yoxdur, o haradadir - yatır, yoxsa oyaqdır, işleyir, yoxsa dincədir, vanna otığındadır, yoxsa yataqdadır, - özüne bildirilməden, hec bir xəbərdarlıq edilmədən o, daimi nəzarət altındadır. Onun hec bir hərəketi diqqətdən yaxınır. Onun dostları, əlaqələri, arvadı və uşaqları ilə rəftəri, tek qaldığı anlarda sifətin ifadesi, yuxuda dediyi sözələri, hətta organizmının qeyri-iradi hərəketləri diqqətən öyrənilir. Hərəkat bir yana qalsın, en xırda siltaşlığı, verdişlərinə dəyişiklik, daxili narahatlılığının ifadesi kimi yozula bilən əsəbi jesti və s. mütələq qeydə alınır. Heç vaxt, hec bir məsələdə onun sərbəst seçim haqqı yoxdur. Digər tərəfdən, hərəketləri qanunla, yaxud hər hansı daqqıq davranışın qaydalarını tənzimlənmir. Okeaniyada qanun yoxdur. Aşkara çıxarıldığı təqdirdə ölüm hökmü ilə cəzalandırılan fikir və hərəketlərlərə əsasında rəsmən qadağan edilməmişdir. Bitib-tükənməyen "təmizləmələr", tutqlar, həbsler, işgancələr, buxaraçevirmə əməliyyatları töredilmiş cinayətin cəzası deyil. Bu, özünəməxsus xəbərdarlıqlıq, galəcakdə cinayət törədə bileyək adamların aradan götürülməsidir. Partiya üzvünün yalnız siyasi baxışları deyil, instinktləri de qaydalara tabe tutulmalıdır. Ondan tələb olunan baxış və münasibəllərin çoxu həla principle tam dəyişdirilməmişdir. İngosun ırsəni qəbul etdiyi ziddiyətli məsələlər aydınlaşdırılmışdan bütün bu məsələlərin yoluna qoyulması da çatındır. Her hansı insan tebliği etibarılı mühafizəkarıdır. (Yenidilə xoşgörülü) uzun-uzadı düşünmədən istənilən şəraitdə hansı inancın düzgün, hansı hissini arzu edilən olduğunu müəyyən edə bileyəkdir. Lakin bununla belə, həle kiçik yaşlardan başlayaraq özünüdürdur, aqqrə, ikifikirli kimi Yenidilə anlayışları əsasında həyata keçirilən eqli temirnələr hər hansı məsələ ilə bağlı dərindən fi-kirleşmək istəyini və qabiliyyətini insanın elindən bürdəfəlik alır.

Partiya üzvü şəxsi hissələrle yaşamamalıdır, sədəqət və entuziazmı isə hec bir səhəd tanımamalıdır. O, Partiyanın qüdər və müdrilikləyinə pərestişində, xərici düşmənlərə və daxildikə satıqlarına nifritində, yeni zəferlərin tantənəsinə inamında hec vaxt sarsılmayan sabitlik nümayiş etdirməlidir. Boz, sevincsiz həyatın doğurduğu narazılığı məqsədyönlü şəkildə ölkə hüdudlarından kənardakı əleyhdarların üzərinə yönəltməyi, habelə Nifret İkideqiqəlikləri tipli tədbirlərin köməti ilə etraf aləmə yamağı bacarmalıdır. Ruhun skeptik, yaxud üşyankar əhəmiyyətli təzahürlərindən doğa bileyək fikirlər isə hər bir şəxse həle kiçik yaşlarından təlqin edilən daxili intizam vasitəsi ilə rüşeymindəcə boğulmalıdır. Bu intizamın hətta uşaqların da anlaya bileyəcəi ilkin və ən sade pilləsi Yenidilə özünüdürdur adlanır. Özünüdürdur-hər hansı təhlükeli fikrin astanasında inşikativ şəkildə özünü dayandırmış bacarığıdır. Bura hec bir vəhicle analogiyaların məhiyyətinə varmamış, məntiqi yanlışlıqlara diqqət yetirməmək, İngosu zidd səsləndiyi təqdirdən səsləndirilər də yanlış şərh etmək, küfr kimi görünə biləcək fikirlərə nifrat və barışmazlığını dərhal ortaya qoymaq kimi qabiliyyətlər daxildir. Başqa sözələ desək, özünüdürdur xilasedici səfəhilikdir. Lakin sadəcə səfəhiliklə məsələ bitmir. Əksinə, sirkədki atlet bədənini idarə etdiyi kimi, mühafizəkar düşündən da xoşgörülü adamdan ağlına və düşüncələrinə hakim kəsil-mək bacarığını tələb edir. Məhiyyət etibarılı Okeaniya cəmiyyəti Böyük Qardaşın qüdərli, partiyanın isə müdrük və təmiz olması inancının üzərində yüksəlir. Lakin gerçek həyatda Böyük Qardaş qüdərli, Partiya isə müdrük və təmiz olmadığından, faktlara münasibətde yorulmadan, usanmadan her addimbaşı həssaslıq, əcəvliklik nümayiş etdirmək lazımdır. Bu məsələdə açar-anlaysıq aqşaradır. Əksər Yenidilə sözləri kimi aqşara kəlməsi da özündə iki zidd anlaysıq birləşdirdir. Opponente münasibətde bu, həqiqəti bir tərəfə buraxıb ağa qara, yaxud qara yaga demək bacarığıdır. Partiyaya münasibətde isə, Partiya mənafəyi tələb etdiyi təqdirdə ağı qara, qaranı isə ağı adlandırmak qətiyyəti nəzərdə tutulur. Lakin sözü demək azdır. Ağın qara olduğunu inanmağı bacarmaq, qaranın ağı olduğunu bilmək lazımdır. Əksini düşünmək həmişəlik yaddan çıxarılmışdır. Bu da keçmişin arasıksızlaşmış şəkildə dəyişdirilməsi zərurətini yaradır. Yenidilə ikifikirli kimi məşhurlaşan və yuxarıdakı yanaşma tərzlərini ehtiva edən təfekkür sistemi həmin aramsız dəyişikliyin həyata keçirilməsinə imkan verir.

Keçmişin dəyişdirilmesi iki səbəbdən mümkündür. Onlardan biri ikinci dərəcəlidir, və profilaktiki səciyyə daşıyır. Ikinci dərəcəli səbab, proletariat kimi, Partiya üzvünün de mövcud şəraite digər amillər birləşdə həm de hər hansı müqavimət imkanlarından məhrum olduğuna görə dözməsidir. O, təkcə xarici ölkələrdən deyil, keçmişdən də tam tecrid olunmalıdır. Çünküecdadlarından yaxşı yaşamasına, həyat səviyyəsinin gənűndən yüksələsinə inanması yalnız bu yolla mümkündür. Lakin keçmiş dəyişdirilməyin daha müümət səbəbi Partiyanın müdriliklərinin və təmizliliyinin qorunub saxlanması ilə bağlıdır. Bütün təsadüflərdə Partiyanın fikir və direktivlərinin doğruluğunu sübut etmək üçün nitqlər, statistik rəqəmlər, sənədlər mövcud vəziyyətə uyğun şəkildə dəyişdirilməlidir. Lakin bu zaman siyasi xətdə, yaxud ehkamlarda hansısa dəyişikliyə ilə verildiyini hec vəchil dələ getirmək olmaz. Çünkü nəzəri fikirləri, an aži, siyaseti dəyişdirmək - öz zeifliliyini etiraf etmək deməkdir. Məsələn, bu gün düşmən Avrasiya, yaxud İslətəsiyadır (buñun hec bir fərqi yoxdur), deməli o, həmişə düşmən olmuşdur. Faktlar bunun eksini deyir, faktların özünü dəyişdirmək lazımdır. Beləcə, tarix arasıksızlaşdırımdan yenidən yazarılır. Haqiqət Nazirliyinin har gün məşğul olduğu keçmişin saxtalasdırılması işi rejimin sabitliyini qorumaq baxımından Sevgi Nazirliyinin ceza tədbirlərindən və casusluq fəaliyyətindən az önemli deyildir.

Keçmişin dəyişkenliyi İngosun asas ehkamıdır. Keçmişdəki hadisələrin obyektiv şəkildə mövcud olmuşdu səbūta yetirilmiş məsələdir. Bu hadisələr sənədlərde ve insanın yaddaşında yaşayırdı. Deməli, keçmiş yalnız sənədlər və xatırlanıraların uyğun geləndir. Bir haldə ki, Partiya bütün yazılı sənədlər və özünün bütün üzvləri üzərində tam nəzarəti həyata keçirməyə qadirdir, o zaman keçmiş də məhz Partiyanın istədiyi şəkildə olmalıdır. Başqa sözələ desək, keçmiş dəyişkən xarakterə malik olsa da, hec bir təsadüfdə xüsusi dəyişikliyə məruz qalmamışdır. Çünkü keçmiş inди ki anın tələbləri uyğun şəkildə yenidən yaradılmışdır, deməli, bu, yeni yaddaşda keçmişin özüdür və başqa hec bir fərqli keçmiş mövcud olmamışdır. Belə yanaşma tərzi hətta eyni hadisənin il ərzində bir neçə dəfə tanınmayıacaq dərəcədə dəyişildiyi təsadüflərdə də özünü təmamilə doğrudur. Çünkü hər yenİ dəyişiklik anında mütləq haqiqət yalnız Partiaya bəlliirdi. Belədirse, mütləq haqiqət hec vəchil mövcud olanlardan fərqlənə bilmez. O da ayındır ki, keçmişə nəzarət yaddaşın təmərinindən asılıdır. Bütün yəzili sənədləri bu günlər uyğunlaşdırımda məsələnin sırf mexaniki tərifidir. Hadisələrin məhz yenidən təxəyyüldə canlandırılan şəkildə baş verməsinin xatırlanması dəha vacib məqamdır. Yaddaşları dəyişdirmək, yazılı sənədləri saxtalasdırımdır lazımdır, o zaman həcansa belə işin görüldüyüünü unutmaq da zərüridir. Əqli qabiliyyət tələb edən hər şey kimi bu hiyləni də mənimsemək mümkünür. Partiya üzvlərinin əksəriyyəti, intellekti və mühafizəkarlığı ilə seçilənlərin se hamisi həmin qabiliyyətə yiyələnlər. Köhnə dildə proses "gerçəklilik nəzərdə saxlanması" adlanırdı. Yenidilə isə onu ikifikirli kimi qəbul edir. İkifikirli illi dəha geniş anlayışdır.

İkifikirli kimi eyni anda iki eksi fikre malik olmaq və onların ikisini də qəbul etmek məhərətidir. Partiya intellektualları yaddaşın hansı istiqamətdə dəyişməli olduğunu yaxşı bilirlər. Bu yolla gerçəklilik kələk geldiklərini də əla başa düşürələr. Lakin ikifikirli vəsəti ilə həm də özlərdə gerçəklilik dəyişikliyə uğramaması illüziyəsini yaradırlar. Proses şürlü səciyyə dəyişdirilməlidir. Yoxsa, daqiqiliyi şübhə doğura bilər. Eyni zamanda şüursuzluq effekti də güclü olmalıdır. Həm effekt çatışmayanda yalanla görə əzab və günah hissə ortaya çıxır. İkifikirlik-İngosun məhiyyətidir. Çünkü Partiya qarşıya qoymuğu məqsədə çatmaq yolda şürlü yalandan da ifade edir. Bu isə xüsusi bacarıq tələb edir. Ağ yalan danışmaq və ona səmimiyyətə inanmaq, işə yaramayan faktı unutmaq və zərurət yarananda yenidən yaddaşın derinliklərindən eşələyib çıxarmaq, obyektiv gerçəklilik mövcudluğunu inkar etmək və bütün bu müddət arzində həmin gerçəklilikin içərisində yaşamaq - bunlar həmin qəçiləz zərurətdir. Hətta "ikifikirlik" istifahından istifadə zamanı da mütləq ikifikirli təcrübəsinə əsaslanmaq vacibdir. Çünkü həmin sözü işlədəndən sonra gerçəklilik münasibətde hiyləyə ei atlığı etiraf etmiş olursan. Lakin ikifikirliyin növbəti aktı ilə bu düşüncəni yad-

daşından silirsən. Beləcə, proses sonsuzluğa qədər davam edir. Həm də yalan həmişə həqiqətdən bir addım irəlidə olur. Neticə etibarilə məhz ikitifirkiliklilik sayəsində Partiya tarixi mehbəsə salmağa (kim bilir, proses bəlkə hələ min il də davam edəcəkdir) nail olmuşdur.

Bütün keçmiş olıqarxiyalar həssaslığın korşalmasına, yaxud çox yumşaq davranışqlarına görə həkimiyətdən devrilmişlər. Onlar ya küt və teşəxxüslü olduqlarından yeni şəraitə uyğunlaşmayı bacarmır və taxtdan salınırıldar, ya da liberallıq və qorxaqlıq edir, güclələb olunan məqamda güzəştə gedir, neticədə yənə də taxi-taclarını itirirdilər. Başqa sözla desək, olıqarxiyalar ya şüurluluq, ya da şüurun aşınması məhv edirdi. Partyanın ən böyük nailiyyəti hər iki şəraitin eyni zamanda mövcud ola bildiyi fikir sistemi yaratmasındadır. Onun həkimiyəti digər heç bir intellektual zəmin üzərində əbədi ola bilməzdi. İqtidara gələn və həkimiyətinin daimiliyim istəyən qüvə gerçəklik hissini də dəyişməyə qadir olmalıdır. Həkimiyətin sirri öz düzüyüne olan inamlı keçmişin sehvlarından öyrənilmiş Bacarığı birləşdirməkdədir.

Ikitifirkilikdən ən məharetlə yararlananların ikitifirkiliyi keşf edən, onu geniş eqli başqatma sistemine cəvirenlerin özləri olduqlarını söyləməyə lüzum yoxdur. Mövcud hadisələr haqqında daha çox məlumat yiyələnlər bizim cəmiyyətde də dünyada olduğu kimi qəbul etmək fikrindən uzaq dayananlardır. Bir sözlə, nə qədər çox bilirsənsə, illüziyalar da o qədər güclüdür. Nə qədər ağıllısanşa, o qədər də dəlişən. Cəmiyyət sosial pilləkehələ qalxdıqca, hərbi isteriyənin müvafiq şəkildə yüksəlməsi də buna əyani misal ola bilər. Müharibəyə dəha rasional münasibət mübahisəli əraziyələrdə möğləub xalqların timsalında müşahidə olunur. Bu xalqlar üçün müharibə onları daim cör-çöp kimi qabağına qatıb qovan dəhşətli sunamı kimi bir felakətdir. Onların nəzarəndə kimin qalib gelməsinin heç bir fərqi yoxdur. Bilirlər ki, ağalarının dəyişməsi gördükleri işin məhiyyətini dəyişdirməyəcəkdir. Yeni ağalar da onrlarla eynən köhnələr kimi rəftar edəcəklər. Bizim "prol" adlandırdığımız və nisbatan bir az yaxşı vəziyyətdə olan fəhlələrə müharibənin fərqini yalnız təsadüfdən-təsadüfə varırlar. Zərurət yaranannda onları qorxu və nifretlə yolu xurduşmaq mümkündür. Öz başına qalandala isə, müharibə heç yadlarına düşmür. Həqiqi müharibə coşqusu Partiyada, ilk növbədə isə, Daxili Partiyada hiss olunur. Dünyanı fəth etməyin mümkün olmadığını hamidən yaxşı bilənlər buna hamidən çox inanırlar. Ziddiyatçıların – yeni biliyiklə cahilliyyin, riyakarlıqla fanatizm beş qəribə culğuşması Okeaniya cəmiyyətinin farqləndirici xüsusiyyətlərindən biridir. Rəsmi təlim tacribi baxımdan buna heç bir ehtiyac duyulmadığı yerlərdə da ziddiyatçılarla doludur. Məsələn, Partiya Sosializm təliminin əsaslandığı bütün prinsipləri inkar edir və ləkələyir. Həm də bunun Sosializm nəmətinə edildiyi bildirilir. Partiya fehle sinfinə münasibətdə əsrər boyu görünməmiş nifrat təbliği ilə məşğul olur. Eyni zamananda, üzvlərinin əvvəller fiziki əməkla məşğul olanlar üçün nəzardə tutulan və bu məqsədə hazırlanmış fehle palṭaları-kombinəzonlar geyməsi qayğısına qalır. Partiya sistemli şəkildə ailənin birliyini dağdırır. Amma həm də öz liderini ailə yaxınlığının rəmzi kimi qəbul edilmiş Böyük Qardaş adı ilə çağırır. Hətta bizi idarə edən dörd nazirliyin adlarında da faktların həysazcasına baş-ayaq qoyulması normal hal kimi qəbul edilir. Sülh Nazirliyi müharibə ilə, Həqiqət Nazirliyi yalanla, Sevgi Nazirliyi işgəncə vermekle, Rıfah Nazirliyi ise insanların acıdan öldürmeklə məşğul olur. Bu ziddiyatçılar təsadüfi deyil və yalnız ikiüzlülük kimi də dəyərandırılırla bilməz. Bu – hərəkətdə olan ikitifirkilikdir. Çünkü məhz ziddiyatçıların barışdırılması qeyri-məhdud həkimiyətə yol açır. Qədimdən beri mövcud tarixi dövrləşməni başqa yolu yoxdur. Əger insanların bərabərliyinə heç vaxt imkan verilməyəcəkse, Ali təbəqə dediyimiz qüvvə öz mövqeyini əbədi qoruyub saxlayacaqsə, onda cəmiyyətin hakim mənəvi şəraitini də idarə edilən deyllik olmalıdır.

Lakin burada inдиya qədər, demək olar ki, ehəmiyyət vermədiyimiz bir məsələ qalır. Niyə insanların bərabərliyi ideyası təhrif olunmalıdır? Fərz edək ki, prosesin mexanizmi dəqiq təsvir olunmuşdur. Elə isə, tarixi müəyyən nöqtədə dondurmağa yönəldilən dəqiq planlaşdırılmış, nəhəng fəaliyyəti doğuran səbəb nədir?

Burada əsas sirre yaxınlaşırıq. Artıq gördüyüümüz kimi, Partiyanın, xüsusən də Daxili Partyanın etrafındaki məstik hələ ikitifirkiliklə şərtlənmişdir. Daha dərin qatda isə, ilkin motiv, tədqiq olunmamış instinkt gizlənmişdir. Əvvəlcə həkimiyəti qəsb etməyə təkan veren, sonra isə ikitifirkiliyi, Fikir Polisinə, fasiləsiz mühabibələri və quruluşun digər ayrılmaz, zəruri komponentlərini yaradan instinkt. Həmin instinkt...

Səssizlik Uinstonun qulağına yeni bir səs kimi çatırdı. Bayaqqdan bəri Culiyadan da səs-səmər eşidilmirdi. Qız qurşaqdan yuxarı çılpaq halda əlini sıfatının altına qoyub böyür üstə yuxuya getmişdi. Qara saçları üzüne tökülmüşdü. Sınası eynə ahangle, aram-aram qalxıb enirdi.

- Culiya!

Cavab gəlmədi.

- Culiya, yatmışan?

Yena səs çıxmadi. Qız yatmışdı. Uinston kitabı örtüb ehmalca döşəməyə qoymayı. Uzanıb odayı həm özünü, həm də Culiyanın üstüna çəkdi.

Yenə də əsas sirri öyrənə bilmədiyini düşündü. Uinston neça olduğunu bildirdi, amma bütün bunların niyə baş verdiyini anlamırdı. Birinci fasil də üçüncü fasil kimi, mahiyyətəcə yeni heç bir mətləb açmamışdı. Sadəcə, bildiklərinin sisteme salınmasına kömək etmişdi. Amma kitabla tanışlığıdan sonra dəli olmuşdı. Əvvəlkindən daha möhkəm inanırdı. Azlıqda qalmış, həttə tamam tak olmaq dəliliyə dəlalet edə bilməz. Həqiqət var, bir də yalan var. Az qala bütün dünya ilə üz-üzə gələrək, yənə də həqiqiñin tarəfində dayanırsansa, deməli, dəli deyilsən.

Batmaqdə olan günəşin sarı şəfaqları pəncərədən düz yastığının üstüne düşündü. Uinston gözlerini yumdu. Sıfatına yayılan ilq gün işığı, Culiyanın istəsi bu dəqiqə qucaqlaya bilaçeyi hamar bədəni ona gúc və özüne inam hissi təqin etdi. O, təhlükədən uzaq idi, hər şey qaydasında idi. "Sağlam ağıl – statistik göstərici deyil"-deyə mizildənaraq yuxuya getdi. Bu sözlərdə çox dərin müdriklik gizləndiyini düşündürdü.

## X FƏSİL

Oyananda Uinstona elə gəldi ki, xeyli yatıb. Lakin köhna divar saatı yalnız 20-30 dəqiqə yuxulduğunu göstərirdi. Yena mürküldü. Sonra həyətdən qulaqlarının öyrəşdiyi gur mahnı səsi eşidildi:

**Artıq çoxdan yoxdur o xoş arzular  
İlk yaz günü kimi köçüb getdilər.  
Ürkədə nə qədər arzularım var,  
Şirin röya olub gözdən itdilər.**

Bu səfəh manhi hələ də dəbdən düşməmişdi. Bütün şəhər onu oxuyurdı. Hətta Nifret Şəqisini də üstləməmişdi. Səsə oyanan Culiya şirin-şirin gərənəşib yataqdan qalxdı.

--Yemək isteyirəm, - dedi. - Bəlkə yənə qəhvə dəmləyim? Bu nədir? Hələ bir bax, kerosinka sönüb, su da soyuyub? Culiya kerosinkanı qaldırıb silkelədi. - Həc neft də qalmayıb.

- Bəlkə gedib mister Carringtondan istəyek?

- Təəccüb qalmalı işdir, - qız başını buladı. - Təzəcə doldurmuşdum. Geyinmək lazımdır. Elə bil hava sərinliyib.

Uinston da qalxıb geyindi. Susmaq bilməyen səsin sahibi isə hələ də oxuyurdu.

**Qoy desinlər mənə: daha az gözə,  
Qoy desinlər mənə: zaman həkimdir.  
Artıq unutduğum o həzin sözər,  
Yenə də qəlbimi simtək inlədir.**

Uinston kombinezonunun kemerini bağlayıp pencaraya yaxınlaşdı. Günsüz artıq evlerin arkasında görünmüz olmuşdu. Hayet evvelki kimi işqli deyildi. Səkiya döşənmiş daş piltələr yamyaşı idi. Sanki kimse onları təzəce yumuşdu. Səmanın bacaların arasından görünən hissəsi elə şəffaf və təmiz idi ki, az oncə onun da yuyulduğunu düşünmək olardı. Qadın yorulmaq bilmədən təknə ilə zi-və arasında addimlayırdı. Dodaqlarının arası paltar sıxlacaları ile dolub boşalırı. Sesi gah yüksəkləre qalxır, gah eşidilməz olurdu. Bir udan da ara vermedən zi-və yaşı eksi asıldı. Uinston fikirledi ki, görəsen qadın paltar yumaqla ailesini saxlayır, yoxsa iyrimi-otuz nəvəsinin qabağında qulluquluq edir? Ciliya gəlib yanında dayandı. İkisi də heyranlıq hissi ilə aşağıdakı nəhəng qadına baxırdılar. Qadın ayaq barmaqları üzərində dikilib koppus qollarını zivəyə uzatdı, at sağınlarını xatırladan iri yambızları arxaya çıxaraq daha yumru və böyük göründü. Uinston qəflətə onun qadıb olduğunu düşünürdü. Heç vaxt ağılnı gəlməzdə ki, çoxsaylı doğuşlar nəticəsində nəhəngləşən, ağır idən bərkiliyib kobudlaşan, münbit torpağa düşmüş turp toxumu kimi yerə-göye siğmayan ellı yaşı qadın gözəl ola bilər. Lakin o, gözəl idi. Uinston hətta öz-özündən soruştı ki, axı ni-yə də olmasın? Bürünca çalan kobud dərisi, qranit parçası kimi möhkəm, formasız silueti sayəsində onun bədəninin qız bədənəne oxşarlığı itburnu meyvanının qızıl güla bənzəyi ilə müqayisə oluna bilərdi. Lakin kim deyə bilərdi ki, meyva çıçəkdən yaraşıqsızdır?

- Gözəldir, - deyə Uinston piçıldı.
- Budularının eni azi bir metr çatar, - Ciliya da öz fikrini dedi.
- Bu da onun gözəlliyidir.

Uinston bir əli ilə Ciliyanın ince belini qucaqlamışdı. Qız bütün bədəni ilə Uinstona sıxılmışdı. Amma onların bədənləri dünyaya heç vaxt bir körpə getirə bilməcəkdi. Heç vaxt bacarmayacaqları iş idi. Geləcək onları gizlinə ağızlarında dolaşan sözləri, bir də ağılları ilə ana bilərdi. Həyatdəki qadın yəqin ki, böyük ağıl sahibi deyildi. Amma onun güclü əlləri, hərəkətli üreyi, doğub-törədən bətni vardi. Uinston qadının indiya qədər neça usaq doğduğunu təsvürürləne getirmek istədi. Beləsi çox asanlıqla on besini da doğa bilərdi. Yəqin təraveti çox qısa çəkmışdı. Yabani qızılıqlı kimi açılmış, pardaxlanmışdı. Sonra isə yaxşı gübə verilmiş meyva kimi şışmış, bərkimiş, qızarış kobudlaşmışdı. Ardınca yubub-yığışdırmaq, tikib-yamamaq, bişir-düşür, sil-süpür başlanmışdı. Otuz il-dən bəri nəfəsin dərmədən əvvələcə uşaqlarının, indi de nəvələrinin qulluqunda durmuşdu. Amma bütün bunlardan sonra mahni oxumağa hələ də özündə qüvvə tapır. Qadın haqqında fikirləşərkən duyduğu mistik heyranlıq hissi ilə uzaqdan, bacaların arasından görünən və üfüq qovuşub gözden itən təmiz, buludsuz sama parçası arasında qəribə bir bağlılıq vardi. Səmanın hamı üçün eyni olduğunu, Avrasiyada da, İstasiyada da, burada da esla fərqlənmədiyən dünəməyin özü qəribə idi. Bu sama altındakı insanlar da biri-birlərinə çox bənzəyidilər. Dünyanın hər yerində yüzlərə, minlərə, milyonlarla insan da okeaniyalılar kimi cahil, biri digərindən xəbərsiz idilər. Bir-birlərindən yalan ve nifret divarları ilə ayrılmışdır. Buradakılar kimi onlar da həla fikirləşməyi öyrənməmişdir. Lakin ürək, batı və əzələlərindən qüvvə toplamışlardır. O qüvvə bir gün mütləq dünənin altını üstüne əvvəlcə qeyircəkdi. Əger geləcəkle bağlı ümidi varsa, yalnız prollara bəslənən ümidiir. Kitabı oxuyub qurtara bilməsə də, Qoldsteynin gəldiyi nəticənin de belə olacağını bilirdi. Geləcək prollarındır. Lakin zamanı yetişəndə prolların quraqacları dünənin ona – Uinston Smita Partiyanın qurdugu dünənya kimi yad və ögey olmayıcağına inana bilərdimi? İnana bilərdi. Çünkü həmin dünənən aza sağlam ağıla asaslanacaqdı. Bərabərlik olan yerde sağlam ağıl da olmalıdır. Gec-ter mütələq belə olacaq, gücün yerini şüur tutacaq. Prollar olmazdır. Həyatdəki nəhəng qadın figuruna baxanda buna esla şübhə yeri qalmır. Lap min il keçəsə də, dünya dəyişməyən qədər onlar bütün pisliklərin acığına köçəri quşlar kimi yaşayacaqlar. Partiyanın özünən məhrum olduğunu, lakin insanlar da ölüdə bilmədiyi hayat eşqini bədənlər ilə bir-birlərinə ölürcəklər.

- Yadindadir, - Uinston soruştı, - ilk dəfə görüşdükümüz gün meşənin içindəki talada qaratoyuq bizim üçün neça oxuyurdu?

- Bizim üçün oxumurdu. - Ciliya cavab verdi. - Öz kefine oxuyurdu. Belə heç öz kefi üçün da yox, elə-bəla oxuyurdu.

Qoşular oxuyur. Prollar oxuyur. Partiya isə oxumur. Dünyanın dörd bir tərefində-Londonda, Nyu-Yorkda, Afrika və Braziliyada, sərhadların arkasındaki sırkı, yasaq ölkələrdə, Parisin və Berlinin küçələrində, hüdudsuz Rusiya çöllərinə se-pəlonmış kəndlərdə, Çinin və Yaponiyanın bazarlarında-hər yerdə çoxsaylı doğşlardan ölçülərini itmiş, dünyaya geləndən ölənə kimi zillət içində yaşıyan bu möhkəm, yenilmez qadın dayanmışdır və ara vermedən öz mahnısını oxuyur. Günlərin birində onun əzəməti bətnindən mütləq şürlü varlıqlar dünyaya gələcəklə. San olusən, geləcək isə onlardır. Onlar bədənlərini canlı saxlaya bilikləri kimi, sən də ağlinı canlı tuta bilsən, o geləcəyə şərik ola biləcəksən, iki vur ikinin dördə bərabər olması haqqındaki gizli təlimi sonrakı nəsillərə çatdırıbiləcəksen.

- Biz ölüyük, - deyə Uinston sükutu pozdu.

- Biz ölüyük, - Ciliya etirazsız razılaşdı.

- Siz ölüsunüz, - arxalarından dəmir kimi cingiliyi səs eşidildi.

Səksəkə içərisində kənarə atıldılar. Uinstonun içi bir anda buza döndü. Ciliyanın gözlərinin böyüüb hadəqədən çıxdığını gördü. Qızın sıfəti ağimsos-sarımtıl rəng almışdı. Almacıqlarındakı rəng yanaqları ilə müqayisədə daha parlılı görünürdü.

- Siz ölüsunüz, - deyə dəmir kimi cingildəyən səs bir də təkrar etdi.

- Səs şəklin arxasından gelir, - Ciliya piçıldı.

- Səs şəklin arxasından gelir, - divardan eks-səda eşidildi. - Durduğunuz yerdə dayanın. Əmr olmayana qədər yerinizdən tərənməyin.

Başlandı! Axır ki, başlandı. Onlar qırmıldanmırıllar, yalnız bir-birlərinə baxırdılar. Qaçıb canları qurtarmaq, nə qədər gec deyil, özlərinin bayırda atmaq ağıllarına da gəlmirdi. Divardan eşidilən dəmir səsin hökmündən çıxməq mümkünüsüz idi. Şəqqılıt eşidildi. Elə bil ki, qapının rəzəsini zərbələ vurub aćıdlar. Şusə qırıqları döşəməye səpələndi. Divardakı qarvür yera düşdü, arxadakı teleekran üzə çıxdı.

- İndi onlar bizi görürler, - Ciliya dedi.

- İndi biz sizə görürük, - eks takrarlaçı, - Otağın ortasında dayanın. Kürək-küreyə durun. Əllerinizi başınızın arxasında tutun. Bir-birinə toxunmayın.

Onlar bir-birlərinə toxunmurdular. Lakin Uinstona elə galirdi ki, Ciliyanın ne-ca ucundugunu bütün bədəni ilə hiss edir. Belə titrəyən elə özü id? Dişlerinin biri-birinə deyib şəqqıldamasına hələ imkan vermirdi. Lakin dözləri sözüna baxındı. Həm binanın içərisindən, həm də bayırdañ ayaq səsləri eşidilirdi. Sanki bütün həyat adamlı dolmuşdu. Daşların üstü ilə nayı isə sürüyb aparırdılar. Qadının mahnısı yarida qırılmışdı. Sonra uzun-uzadı gurultu səsi geldi. Elə bil paltar teknesini həyat boyu dartırdılar. Ağrının doğurduğu fəryadla əsəbi qısqırıtlar bir-birinə qarışmışdı.

- Ev mühəsirəye alınıb, - Uinston dedi.

- Ev mühəsirəye alınıb, - səs takrarlaçı.

O, Ciliyanın dişlerinin biri-birinə deyib necə şəqqıldadığını eşidirdi.

- Mənə, daha vidalaşça bilərik, - Culya dedi.

- Vidalaşa bilərsiniz,-səs dilləndi.

Ardınca isə Uinstonun əvvəller haradəsa eşitdiyi nazik, ziyalılıq ahangi ilə seçilən fərqli səs geldi:

- Bir halda ki, vidalaşmaq mövzusuna toxunduq, onda "iki şam yandıram, Səni dayandıram, Qılınc çalsam bir kərə, Başın düşəcək yere..."

Uinstonun arkasında ne isə cingili ilə sinib çarpiyya səpələndi. Həyatdən pancerənərə nərdinən uzatmışdır, ucu pancerənin çərçivəsinə dayanmış, şüşələri çılıklınlı yere tökmüşdür. Kimse nərdinən yuxarı dırmaşındı. Piləkənlərdən də ayaq səsləri eşidilirdi. Otaq altı nallı çəkmələr geymiş, əllərində rezin deyənlər tutmuş qara uniformlı, iki cüsseli adamlarla dolmuşdu.

Uinston daha titrəmirdi. Hətta gözleri da bir nöqtədə donub qalmışdı. Əsas məsələ tam sakit dayanmaq idi. Gerek döyülmək üçün onların elinə bəhəna ver-

meyyedin. Peşkar boksular kimi etli üzü, ağız yerine bıçaqla çertişmiş kimi nazik dodaqları olan biri Uinstonun karşısında dayanıp rezin döyeneyini baş barmağı ile şahadet barmağının arasında fıkırı-fıkırı oynadırdı. Baxışları karşılaştı. Öllerini başının arkasında tutub, sıfıri ve bedeni tam müdafiesiz halda səni vurmağa hər an hazır olan adamın karşısına dayanmanın doğurduğu dəhşəti körəksizli vəziyyətini Uinston bütün keşkinliy ilə hiss edirdi. Dayanaklı adam ağı rəngli dilini çıxarıb dodaqların yerindəki nazik derini yaladı və ondan aralındı. Yena cingiti səsi eşidildi. Kimsə masanın üstündəki şüşə press-pap-yeni götürüb zərbə buxariya çırıldı.

Tortdan qopmuş karamili xatırladan cəhrayı rəngli mercan qırıntısı döşəmənin üstü ilə diğirildi. "Neca balacadır, - deye Uinston fıkırlaşdı. -Bu necə balaca imiş..." Arxada kimse ağır-agır nəfəs aldı. Tappılıtı eşidildi. Uinston topuğuna dəyən güclü təpik zərbəsindən müvazinətini itirib yixilməməq üçün güclə özünü saxladı. Otaqdakılardan biri var gúcü ilə Culiyanın qarınna zərbə endirdi. Qız ağrından ikiqat oldu. Döşəmədə qıvrılır, nefəsini güclə çakıldı. Uinston başını bir millimetr de olsun çevirib baxmağa qorxurdu. Amma hərədən qızın qanı qaçmış sıfatını, açıq qalmış ağızını görə bilirdi. Keçirdiyi dəhşətli qorxu hissindən başqa, eley bil Culiyanın ağrısını öz bədənində hiss edirdi. Lakin heç bir ağrı boğulmamaq üçün aparılan mübarizə qədər dözülməz ola bilməzdi. Uinston bunun nə olduğunu yaşı bilirdi. Cənəkmişsi kimi, dəhşətli ağrı idi. Onun əzabına tablaşmaq üçün mütləq bir udum havaya ehtiyac vardı. Sonra iki nefər qızın ayaqlarından və ciyinlərindən yapışış kise kimi otaqdan çıxardılar. Uinston Culiyanın üzünü bir anlığa görə bildi. Sifəti eylimş, saralımsıdı. Gözleri yumulu idi. Yanıqlarına çəkdiyi rəng ləkəyə banzayırdı. Onu son dəfə görürdü.

Hələ də məqəvvə kimi dayanmışdı. Ona toxunan yox idi. Başında vəziyyətə dəxli olmayan, bir qara qapık dəyeri olmayan fikirler dolaşındı. Görəsən, mister Çarringtonu da həbs ediblər? Həyətdəki qadının başına nə oyun açıblar? Kiçik təbii ehtiyaca görə mütləq tualetə getmək istədiyini hiss elədi. İstəyinə özü də təaccübəndi. Cəmisi iki-üç saat əvvəl ayaqyolunda olmuşdu. Buxarının üstündəki saatın aqrəbələrinin doqquzu, yəni 21-i göstərdiyi dıqqətini çekdi. Amma bayırda hava hələ də kifayət qədər işıqlı idi. Məgər avqustda saat 21-də qaranlıq düşmür? Bəlkə Culiya ilə vaxtı dəyişik salıblar. Bəlkə bütün gecəni yatıblar? Elədirsa, bayaq düşündüyü kimi, saat 20.30 deyil, artıq ertəsi gün, sahər saat 8.30 olmalıdır. Uinston bu məsələnin üstündə çox da baş sindirməq istəmedi. Çünkü daha heç bir əhamiyəti yox idi.

Dəhlizdə döşəməyə ehməlca toxunan ayaq səsləri eşidildi. Mister Çarrington otağına daxil oldu. Qara uniformalı adamlar farağat vəziyyəti aldılar, səslər dərhal kəsildi. Mister Çarrington gəlişi ilə sanki hər şey dəyişmişdi. Onun baxışları press-papyenin döşəməyə səpələnmiş qırıntılarına sataşdı.

--Şuşəni yiğisdirin, - deye sərt səsle əmr verdi.

Otaqdakılardan biri tez ayıldı. Mənzil sahibinin əvvəlki londonlu lehçəsində əsər-alamat qalmamışdı. Uinston yalnız indi teleekrandan eşitdikləri səsin kimə məxsus olduğunu fərqliyə vardi. Mister Çarrington yenə köhnə məxmər pencəyini geymişdi, amma ağarmış saçları qara rəngdə idi. Eynak də taxmamışdı. Sanki zənninin doğruluğunu yoxlamaq üçün Uinstonu ani və sərt baxışla süzdü. Sonra bir daha maraqlanmadı. Hələ mister Çarringtonu tanımaq mümkün idi, amma eyni zamanda əvvəlki adam olduğunu söyləmək də çətindi. Qaməti düzəlmişdi, daha cüssəli görünürdü. Qara qaşları həmişəki kimi kolpan deyildi, üzünün qırışları da yoxa çıxmışdı. Sifətinin bütün cizgiləri əvvəlkindən fərqli idi, burnu da eley bil balacalaşmışdı. Uinstonun gözləri qarşısındaki üz sanki otuz beş yaşlı, soyuqqanlı və ehətiyatlı adamın sıfatı idi. Uinston fıkırlaşdı ki, həyatında ilk dəfə Fikir Polisinin gerçək təmsilcisini görür.

(Ardı var)

İngilis dilindən tərcümə edən:  
Vilayət QULİYEV.



## ◆ POEZİYA



*Əlizadə NURI*

### PAYIZ NOTLARI

1) Sarışın saçlı bu qızları gördüm,  
Kəndimizin yanından keçən  
Günəbaxan zəmisi yadına düşdü  
İndi tumla dolu olan günəbaxan zəmisi...  
...Elə sarışın saçlı

Bu qızların da  
Dolu vaxtı idı...

\* \* \*

2) Ürəyim - eşq kitabıdı,  
Quran məni bağışlasın, -  
Hərdən ürəyimə əl basıb  
And içirəm mən...

\* \* \*

3) Bu  
Viranədə  
yaşamaq...  
qadağandır!  
Ancaq  
qadağalarla yaşamaq olar...

\* \* \*

4) Bəlkə dünyaya  
könlülgəlməyənlərdi  
intihar edib  
öz xoşuya bu dünyadan gedənlər  
bu dünyada hər kəs  
özü özünün qatılıdı  
intihar edənlər isə

Səbrsiz qatillərdi  
sadəcə...

\* \* \*

- 5) Hərdən  
Qələmi götürüb  
bütün yazdıqlarımı  
son sözünə kimi  
güllələmək istəyirəm...

\* \* \*

- 6) Bu bir həqiqət ki, - yalandı sevgi,  
Bu bir yalandı ki, - həqiqət də var...

\* \* \*

- 7) Təkcə mənim deyil bu gözlər axı,  
Mənim gözlərimdə yüzü ağlayır...

\* \* \*

- 8) Səni "ağilli" eşq  
dəli eyləyər,  
Məni dəli sevda  
ağillandırar.

\* \* \*

- 9) Bəlkə bu ömrə -  
qaralamadı.  
Üzü köçürülmüş  
gözəl yazdı  
bəlkə o dünya?

\* \* \*

- 10) Göt üzünə  
uçan quşlar  
bir az yer aparan qanadlarında.  
Azalar yer üzü,  
artar göy üzü.

\* \* \*

- 11) Vur - tut bir şeirdi  
mənim bu ömrüm.  
Görəsən nə qalib möhürbəndinə...

\* \* \*

- 12) O, yüz yaşında da  
nakam getdi dünyadan, -  
bir nakam eşq sarıdan...

\* \* \*

- 13) Gül  
öz ətrindən məst olmuşdu.  
Dərdim -  
bilmədi...

\* \* \*

- 14) Dağ özünü yelə verir,  
Arası tər aparır...

\* \* \*

- 15) Sən ölməkdən qorxursan  
Mən isə ölməməkdən...

\* \* \*

- 16) Hansı kündə istəsəniz,  
Vallah, duraram orda -  
təki o yerə  
Allahın kölgəsi düşsün...

\* \* \*

- 17) Bu payız yağışlarından  
köç edən quşların  
göy üzünə daşdıqları  
qəmli nəğmələrin  
qoxusu gəlir.  
Bu qar da bəlkə  
Elə o quşların lələkləridir?!

\* \* \*

- 18) Yol qırığında darıxan  
tənha bir ağacam,  
çağır məni o bağa...

\* \* \*

- 19) Dur yuxudan, ey Gül,  
dur gördüğün yuxunu  
hüzurunda diz çökən  
səhər yelinə daniş...

\* \* \*

- 20) Bir şeir yazasan  
ömrün uzunu,  
bir şeir bəsin ola  
bitirəndə o şeiri,  
sənin son nəfəsin ola...

- \* \* \*
- 21) Boğuldugum  
bu dünyaya  
sən nəfəslək kimi  
gəldin...
- \* \* \*
- 22) Körpəsiz  
beşik kimi  
yetimdi,  
Sənsiz bu yer kürəsi, ana...
- \* \* \*
- 23) İçinə  
Heç nə yazmasan da,  
Sadəcə,  
nəfəsin toxunsun o kağıza -  
Mənə bir məktub göndər...
- \* \* \*
- 24) Yuxuda görüram ki,  
Sabah ayrılağıq, -  
Yuxudan aylımağa,  
Həvəsim yox azacıq...
- \* \* \*
- 25) İlahi, ən böyük işiq özünsən  
Kiçik bir kölgəndi bu dünya bəlkə?!
- \* \* \*
- 26) Müsəlmanının  
sonrakı ağlı deyirlər,  
müsəlmanının sonrakı ağlı  
budursa,  
gör əvvəlki ağlı nə gündəymış, ilahi?!
- \* \* \*
- 27) Bütün həsrətlər  
məni tanır,  
bütün ayrıqlar içində  
məşhuram.  
Ömür - müvəqqəti  
Çətinlidir, -  
Mən də onu dəf etməklə məşğulam...
- \* \* \*
- 28) Dodaqlarının  
izi qalmışdı,

Su içdiyin bulaqda  
Öpdüm suyu, -  
Öpdüm dodaqlarının suda qalan izini...

\* \* \*

- 29) Məni anamın  
Ayaqları altında  
basdırarsınız, -  
lap elə cənnət ana ayağı altında olmasa da...
- \* \* \*
- 30) Hər şeyi  
su ilə pak etmək  
olur,-  
göz də göz yaşıyla durulur, ana...
- \* \* \*
- 31) Yerdən qalxan toz  
Göydən düşən yağışdan  
Daha çoxdur,  
Bəlkə də ona görə  
Bu adamlar belə çirk içindədir...
- \* \* \*
- 32) Adını yazdım  
Həyatımızdakı tənha ərik ağacına, -  
O ağaca sənin adını qoydum!..  
Bundan sonra o ağacı sevəcəm...
- \* \* \*
- 33) 31 dekabr...  
Bir "ağac" da kəsildi  
Ömür adlı "meşə"dən...
- \* \* \*
- 34) Mən  
sənə qovuşa bilmədim, -  
sən mənim nakam  
sevgimsən, vətən...
- \* \* \*
- 35) Dəlixananın  
Giriş qapısında  
Yazı: -  
Ağlı olan bura düşməz!
- \* \* \*
- 36) Ömür - bir cümlədir,  
Uzananda  
"Sətirdən - sətirə" keçir sadəcə...

- \*\*\*
- 37) Ömrüm  
gecə qatarı kimi  
ötüb keçdi, -  
az qala  
heç kəs görmədi onu...
- \*\*\*
- 38) Dənizin üstündən  
qalxan  
dumanı görüb qorxdum, -  
elə bildim yanır dəniz...
- \*\*\*
- 39) Çox baxsan yaxına,  
tez yorularsan.  
Çalış uzaqlara baxma,  
dost,  
yaxşı nə varsa,  
bizden çox uzaqdadır...
- \*\*\*
- 40) Məni bu  
yağışın əlində qoyma, -  
Ya məni çətrinin altına çağır,  
Ya gəl, bu yağışa qoşulub gedək...
- \*\*\*
- 41) Sağ ol ki,  
adımı oğluna qoymusan, -  
hər gün adım öpür dodaqlarını...
- \*\*\*
- 42) Bu qəm bir kol dibidi, -  
ürəyim bənövşədi...
- \*\*\*
- 43) Adını gülə qoydular, -  
Bəxtəvər etdiłər gülü...
- \*\*\*
- 44) Dəniz ola bilməsem də,  
dənizə tərəf baxan  
pəncərən olmaq istərdim sənin...
- \*\*\*
- 45) Odu söndürmək istəyəndə,  
su özü yandı...

- \*\*\*
- 46) Hər il - elə bil bir ata evidi, -  
İçində on iki "qardaş" oturub...
- \*\*\*
- 47) Mənim də gözlərimi götür özünle, -  
birdən axşama düşərsən...
- \*\*\*
- 48) Əllərini uzat mənə, -  
görüm dünya nə boydadı...
- \*\*\*
- 49) Kədər, gündüz gel bizə,  
axşam yolu azarsan...
- \*\*\*
- 50) Düşüb ölsəm,  
ya başıma bir iş gəlsə,  
təkcə  
əkdiyim çiçəklərə deməyin,  
ürəyi yuxadı o çiçəklərin...
- \*\*\*
- 51) Bu qədər göz yaşı içində, -  
bu nə quraqlıqdı, yay?!
- \*\*\*
- 52) Nə olsun ki, karam?  
Milyon səsin içinde ki  
sənin səsini tanıyıram!
- \*\*\*
- 53) Səni sevməyə başım elə qarışdı,  
Ömür necə keçdi, bilmədim...  
xəbər tutmadım...
- \*\*\*
- 54) Qonaq getdiyin evdə  
axşam soyuq olsa  
ev yiyesinin pencəyini atacaqlar çıynınə...  
...bu dünyada da qonağıq, -  
Bu həyatı ciyinimizə  
Özgə pencəyi kimi atıblar, dost...



**Ramiz KƏRƏM**

### MƏNİ ÖZÜNÜZƏ DƏRD ELƏMƏYİN

Məni özünüzə dərd eləmeyin,  
Mən çıxıb gedərəm dərdim içimdə.  
Mən çıxıb gedərəm özgə bir yərə.  
Yerim boş görünər kəndin içində.

Küsüb incitmərəm dostu, doğmani,  
Küssəm də özümdən küsüb gedərəm.  
Mən axıb gedərəm sular səmtinə,  
Küləklər səmtinə əsib gedərəm.

Məni özünüzə dərd eləmeyin,  
"Hərənin öz dərdi özünə dəvə".  
Buludlar səmtinə uçub gedərəm,  
Bircə yol əlimə düşə girəvə.

Buludlar səmtinə uçub getməyə,  
Bəxtim gətirsəydi quş yaranardım.  
Ün yetməz yerlərə - qanadlanardım,  
Əlçatmaz yerlərə havalanardım.

Bəxtim gətirmədi; adam yarandım,  
Heç kimə, kimsəyə yoxdu minnətim.  
Elə adam kimi çıxıb gedərəm,  
Olar bu da mənim sizə hörmətim.

### YENƏ CAN ATIRAM QÖVSI - QÜZEHƏ

Səni and verirəm bu ağ yağışa,  
Səni and verirəm bu əsən mehə.  
Görünmə gözümə, ruhum oynayır,  
Yenə can atıram qövsi - qüzehə.

Görəndə üz çevir, üzümə gülmə,  
Bax bu da etiraf, bu da yalvarış.  
Yenə can atıram qövsi - qüzehə,  
Yenə hardan yağdı bu zalim yağış?!

Yenə hardan yağdı bu qəfil yağış,  
Bunun da ardınca gün dəyə yoxsa.  
Sonra saxlamağa məni bu yoldan,  
Tanrıya yalvarım, bəndəyə yoxsa?!

Sən elə həmişə qövsi - qüzehsən,  
Ara - bir ömürlük, ara - bir qarış.  
Min il də yol getsən yetişmək olmur,  
Əvvəli ümidi, sonu - aldanış.

### SƏNƏ ZƏNG ELƏDİM...

Sənə zəng eləmək könlümə xoşdu,  
Könlüm xoş olmasa zəng eləməzdim.  
Bəlkə də bu xoşluq yanılmağımı,  
Yanılmış olmasam zəng eləməzdim.

İllər adlasa da bu eşqin üstdən,  
Ətri lap dünəndən, bu gündən gəlir.  
İllərdi mən burda - öz evimdəyəm,  
Ruhum qapınızdan sürgündən gəlir.

Ruhumu gün döydü, yağışlar yudu,  
Əvvəlki harayı, sədasi yoxdu.  
Daha havalanırmı divanə könlüm,  
Daha gözlərinin xatası yoxdu.

Yadımda gözlərin, bir də səsindi,  
Mən indi bu əziz səsə qəfəsəm.

O qədər axtardım, aradım səni,  
Səsimdən bilərsən təngnəfəsəm.

Səs də xatirədi gözəllik qədər,  
Sənə zəng elədim köhne həvəslə.  
Telefon çıxaran, atana rəhmət,  
Əlçatmaz olardı yoxsa bu səs də.

### BİR ŞƏHİDİN RUHUNA

Səni götürürlər saz havasıyla,  
Anan elə bilir toyundu indi.  
Yurda ən təmiz yer bu qəbir yeri,  
Yurda ən uca yer boyundu indi.

Vətən belə - belə gedir ağ günə,  
Ağ günə gedən yol bu qandan keçir.  
Ağ günə gedən yol Qarayazıdan,  
Dərbənddən, Kərkükddən, Gilandan keçir.

İtib yaraların sayı-hesabı,  
Fələk də heç bilmir yaran neçədi.  
Dünyada ən qərib mahal Qarabağ,  
Dünyada ən yetim mahal Göyçədi.

Sənin yaraların Vətən yarası,  
Heç nə tanımadın Vətəndən böyük.  
Sənin Vətən sevgin Vətən boyدادı,  
Sən ondan böyüksən, o səndən böyük.

Döñüsü olmayan səfər üstəsən,  
Əylənə bilməzsən bu son səfərdən.  
Daha boyylanacaq yaralı ruhun,  
Qeyrətdən danişan səhifələrdən.

Anan qol qaldırıb dərddən oynayır,  
Bilir ki, dərdinin yoxdu davası.  
Ana dilindədi birinci layla,  
Sonuncu layladı bu saz havası.



## ◆ DRAMATURGIYA

*Tofiq İSMAYILOV*

# BAĞ SATILIR



### İştirak edirlər:

- |                 |                  |
|-----------------|------------------|
| 1. Hüseyin kişi | 6. Əhməd         |
| 2. Kote         | 7. Məsmə xala    |
| 3. Akif         | 8. Sürütü        |
| 4. Lalə         | 9. Çörəkçi oğlan |
| 5. Toma xanım   | 10. Roma         |

*Səhnəyə torbası çorək dolu velosipedli oğlan çıxır. Oğlan ilk bağ qapısını döyür.*

*Çörəkçi oğlan - A Zeynəb xala, sabahın xeyir! Çörək getirmişəm.  
Zeynəb xala - Ay aqibətin xeyir, günün bu çorək etri kimi ləzətli keçsin, bala.*

*Çörəkçi oğlan - Sağ ol, ay xala.*

*Çörəkçi oğlan ikinci bağın qapısını döyür.*

*Çörəkçi oğlan - Məsmə xala, ay Məsmə xala...*

*Bu vaxt səhnəyə başı hesir papaqlı, elində çalıık, çəşməkli bir kişi gəlir.  
O, çörəkçi oğlana yanaşır.*

*Çəşməkli kişi - Salam, ay oğul.*

*Çörəkçi oğlan - Sabahınız xeyir.*

*Çəşməkli kişi - Hüseyin kişinin bağı hansıdır?*

*Çörəkçi oğlan - Bax, elə belə düz gedin, sonra sağa dönərsiz, üçüncü  
bağ onundu.*

*Çəşməkli kişi - Sağ ol.*

*Çəşməkli kişi səhnəni tərk edir. Çörəkçi oğlan onun ardınca baxır.  
Məsmə xala gəlir.*

*Məsmə xala - Kimi soruşurdı, ay bala?..*

*Çörəkçi oğlan - Hüseyin kişinin bağıntı.*

*Məsmə xala - Hə, yaqın almaq istəyir. Axi, Hüseyin kişi, deyirlər, bağın  
satır. Oğlu onu şəhərə - yanına aparır. Böyük adam olub. Hökümət maşınınında  
gəzir. Suğra bacı sağ olsayıdı, bu günləri görərdi. Əzrayılın da ki, allah gözün  
töküs. Harda yaxşı adam var, o saat gərək apara. Bir-iki il bundan avval Hü-  
seyin kişi cavan oğlan kimi buralarda gəzərdi. Amma indi beli bükülüb... Ay  
bala, deyirlər, guya məhabət adama cavanlıqla lazımlı olur. Yox, əsl məhabət  
qocalanda yaranır. Elə ki evləndin, əllişərsən, vuruşursan, ev-əşik sahibi ola-  
san, yurd salasən. Uşaq böyüb boy-a-başa çatdırısan. Elə ki, bunları birtehər  
eləyib başa çatdırıdn, budu ha, gözü çıxmış əzrayıl gəlib birini aparı. O biçare  
qalan da ki, elə mənim kimi gözü yaşılı günlərini sayır...*

Cörekçi oğlan - Men gedim, Məsma xala.  
Məsma xala - Get, get, bala, Allah köməyin olsun.

Məsma xala da, cörekçi oğlan da sehnəni tərk edirler.  
Perdə açılır. Hüseyn kişinin bağı. Həm küçə qapısı görünür, həm də eyvanlı, güllü-çiləkli bağın bir hissəsi. Bayaq gördüyüümüz çeşmekli kişi kenarda dayanıb. Deyəsen, ürek elemir qabağa getsin. Nəhayət, galib darvazanı taqqıldadır. Ses-səmirlər gəlmər. Yenə tıqqıldadır. Bir papıros çıxarıb yandırıb. Haçandan-hacanına ayağında taxta ayaqqabılıarı sürüyə-sürüyə «tak-tak» Hüseyn kişi görünür. O, 60-65 yaşlarında ağ saçlı, aq saçlı nuranı bir kişidir. Geyimi kəhənə olsa da, görünür ki, səliqə-sahmanlı adamdı. Hüseyn kişi galib darvazanı açır. Çeşmekli kişi ilə salamlaşır.

Çeşməkli kişi - Bağışa mən, Hüseyn kişi. Eləni oxuyub gəldim.. Deyesən, bağı satmaq istayırsən?

Hüseyn kişinin sanki başına qaynar su tökürlər, elə doqqazın ağızindaca yere əyleşir. Papagini çıxarıb dizi üstü qoyur. Papağı altdakı qar kimi aq araxçını başından götürüb eli ilə başına bir sıqal verir. Sonra yene de araxçını başına qoyub çeşmekli kişiye baxır.

Hüseyn kişi - Yox, ay bala, daha satırmıram.

Ceşməkli kişi - Niye ki?

Hüseyn kişi - Sen de mənim oğlum kimi qəriba suallar verirsən. Əvvəl istayırdım, indi istəmərim.

Ceşməkli kişi - Nə deyirəm ki. Sağlığına qismət olsun, saq ol.

Hüseyn kişi - Dayan, a bala. (Ayağa qalxır) Hara gedirsin? Bir keç içəri, bağa - bağçaya bax, ev-eşiyi gözdən keçir. Bir stekan çay iç, sonra gedərsən.

Ceşməkli kişi - Çay içməyə etirazım yoxdur. Amma, bağın səliqə-səhmanı, necəliyi elə uzaqdan adama gəl-gel deyir.

Hüseyn kişi - Gal, gal keç həyətə. Eyyanda əyleş, sənə bir stekan sa-movar çay verim. (Həyətə keçirər) Adın nadir, ay bala!

Ceşməkli kişi - Əhməddir.

Hüseyn kişi - Bilirsən, oğul, mənlik olsa, bu havanı, bu bağı, bu kəndi heç nəyə dəyişmərəm. Oğlum tekid edir ki, deyir şəhərdə 5-6 otaqlı mənzilim var. Tək-tənəha burada niya qalırsan. Hər vaxt galib sənə baş çəkmək olmur. Ni-garan qalıram. Bir cib telefonu da alıb mənimcün, amma mən onu işləde bilmirəm. Tez-tez zəng edir. Amma ele ki, sarçı yatdı, vəssalam, telefon işləmər. Zəng edə bilmir. (Çay süzür. Özü də əyleşir) İndi mən də qalmışam belə?! Bilmirəm, nə edim? Gözümün ağı-qarası bir oğlum var. Mühəndisdir. Gəlinim La-lə xanım həkimdir. Bircə də nəvəm var - Kamran. Onun üçün çox darixiram. Ele məni buralardan köçürsə, o köçürəcək. Soyutma, çayını iç.

Əhməd - Hüseyn kişi, mənim də bir oğlum var. Yoldaşım da ki, özüm kimi müllimdir. Na vaxtdır bu bağın həndəvərinə dolanıram. Ürek elemirəm qapını döyüm, soruşum. Axır ki, bu gün qərara gəldim. Sən canın, inciməyəsen. Bağın quruluşu, ağacların səliqə-səhmanı məni vəleh eləyib. İşdir, eğer satası olsan, məni unutma. Daha taniş olduq. Hər bazar galib sənə baş çəkəcəyəm, eğer izn versən, oğlumu da getirərəm, taniş olarsız. İndi icazənə gedim. İşə gedikirəm.

Hüseyn kişi - A bala, bir loxma cörek kəsəydin, süd içeydin, mürəbbə yeyardin, öz bağımlıñ meyvəsinin mürəbbəsidir.

Əhməd - Sağ ol, Hüseyn kişi, sağlıq olsun. Bağı satmasan da galib gedəcəyəm innan be. Sağ ol.

Hüseyn kişi - Ne deyirəm, işin avand olsun.

Hüseyn kişi ayaqqabılıarını taqqıldada-taqqıldada qonağını yola salıb qayıdır. Eyyan-da ayaşib çayını içmək istəyir, yena darvazanı döyəcəyirler. Ayaqa qalıb darvazaya sən gedir. Görür ki, darvazanın qabağında 30-35 yaşlarında bir koppus, pudralı-kıskalı arvad ve 45 yaşlı bəstəboy arıq bir kişi dayanıb. Havanın ıstı olmasına baxmayaraq kişinin əynində pencək, boynunda qalstuk var.

Toma xanım - A kişi, qapını döyməkdən yorulduq, harda qalmışan? Arif - Ay Toma xanım, bir sabrıns olsun. Çəliquşu kimi nə cummusan kişinin üstüne...

Toma xanım - (məxfi) Belələri ilə kobud danışan yaxşıdır. A kişi, qapını niyə kiliidləyirsən? Eve oğru girmək istəsə, bu siniq-salxaq darvazadan da aşar elə...

Hüseyin kişi - Kimi istayırsız?

Toma xanım - Bağın iyiyəsini. Evdədi? Ay kişi, bir qapını aç də...

Hüseyin kişi - Əvvəla qızım, əvvəl-əvvəl salam verərlər. Sonra icazə istəyərlər. Sanıncı oldu zorrama.

Arif - Əməcan, sabahın xeyir. Biz elanla gəlmışik. Deyilənə görə, bu bağlı satılır. İstədik baxaq, bağın sahibləri evdədlər?

Hüseyin kişi - Hə, belə deyin. Buyurun içeri.

Darvazanı açır. Darvaza özünəməxsus bir səsesi civildəyir. Toma içəri keçir.

Dönbə darvazanın səsini bir də dinləyir.

Toma xanım - Bax, Ağusya, birinci bu «cir-cir» arabanın səsini kəsərsən. Tez bura dəmir bir qapı zakaz ver. Özü da zvonokla olsun. Bildin?

Arif - Darıxma, Toma xanım, keç irəli, əvvəlcə bir bağa, baxaq.

Onlar eyvana tərəf gelirler. Ətrafi müşətri kimi seyr edirlər.

Toma xanım - Bu kəhənə daxmanınında ikimətbəli bir bina tikərik. Altı qarac olar, maşınlar üçün, üstü də kruqvoy balkon. Bu gül kollarını, bax bələ.... O divara kimi buldozer getirib dağlıtməq lazımdı. Burada iri bir basseyn tikdirirsən. Bağın aşağısında isə «Finski banya». (Arifə) Niye durmusan?

Arif - Baxıram da.

Toma xanım - (Sumkasını açıb bir qələm və bloknot çıxarıb ona uzadır) Mən dediklərimi yaz. Dediklərimi eləmeyinca mən bir də bağa ayaq basmaya-cağam, bildin? Yaz! Darvaza! Baseyn! Finski banya! Qaraj! Balkon!.. (Toma dedikcə Arif bloknata qeyd edir. Toma Hüseyn kişiye müraciətə) Suyu necə, var?

Hüseyin kişi - Hə, quyu suyudu. Şirin, göz yaşı kimi duru. Əyleşin, bu saat vedre sallayım, getirim, için.

Hüseyn kişi su üçün bağın aşağısına gedir. Toma və Arif qalırlar.

Toma - Mənə bax, ne ağızına su alıb susmusan? Bir kəlmə də sən danışda. Elə hər şeyi mən deyacəyəm? Mən soruştacağam?..

Arif - Toma xanım, ər arvadın quludur. Nə buyursan, onu da icra edəcəyem. Amma bir az tələs, mən müşəvirədə olmalıdır.

Toma xanım - Müşavirə qaçmır. Bağbandan soruş, gör bağın sahibi kimdir? Bağı neçəyə deyirlər? Bağbanaya ayda ne qədər pul verirlər? Əger sərfəli olsa, balə, elə də onu saxlaşdırıq.

Hüseyn kişi su dolu vedre ilə gelir. Vedrəni eyvana qoyur.

Hüseyin kişi - Samovar çayım hazırlı. Çay da içə bilərsiz. Bu da quyu suyudu. Dadına baxın. Şirin bal kimi sudu.

Arif - Bir istəkan, zəhmət olmasa, ver, üreyim yanır. (Su içir) Əla, sərin, lap şollar suyunun dadını verir. Toma xanım, içirsənmi?

Toma xanım - Yox, istəmərim. Bağban əmi, bu bağın sahibi kimdir? Bağın neçəyə satır?

Hüseyin kişi - (Eyyanın qirağında əyleşir. Papağını çıxarıb dizinə qoyur, araxçını çıxarıb, başına sıqal çəkir. Yenidən araxçını geyir. Haçandan-hacanına cavab verir) Oğul, bağın yiyəsi mənəm.

Arif - Çok gözəl. Gel tanış olaq. Mənim adım Arifdi. Şəhərin bütün ticaret torqları mənə baxır. Bu da yoldaşım Toma xanımı. Kosmetoloqdur. De görüm, bağın neçəyə deyirən?

Hüseyin kişi - (Kiçik pauzadan sonra) 50 minə.

**T o m a x a n i m - (Teəccüble)** Amerikan puluyunan?

**H ü s e y n k i ş i -** Ay xanım, indi Amerikan pulu kime lazımdır?

**A r i f -** Kişi, bu nə bağı ki, bir etək pul isteyirsən? Gəl, 25 minə razılaşaq.

**T o m a x a n i m - Nəə?** 25 min? 25 minə elə «daça» almaq olar ki, içi behiş. Bu siniq-salxaq, hasarsız-qapısız bağın qiyməti çox ola, çox ola 5-10 mindir. Vəssalam.

**H ü s e y n k i ş i -** Mənə bax, götür arvadını da çıxın gedin. Mən bağ-zad satmiram. Sağ olun.

**T o m a x a n i m -** Neca satmırsan? Bəs elan? Ordan bura gəlmışik, bayraqdan arxitektura işi görürük. İndi başlamışan ki, satmiram. Arif, bu nə danişir?

**A r i f -** A kişi, gel daşı tök etəyindən, nə dedik ki, cəstina daydı? Yəqin, mənim xanımının sözləri xoşuna gəlmədi. «Qadın bütün yer üzündəki gözəlliklərin yaradıcısıdır» deyiblər. İncimə, ver elinini 10 minilə al, köç get. Ver bağı bize.

**T o m a x a n i m -** A kişi, onsuz da bizdən çox bu bağa, bu daxmaya pul verən olmayıcaq. Bu etrafda bir neçə tör-tök bağları alıb birləşdirmək istəyirik. Səninkin də üstəlik.

**H ü s e y n k i ş i -** Bura baxın, hörmətli «ağalar», mən bağ satmiram. Bilin, 10 min yox, heç 500 minə də satmiram.

**A r i f -** Bax, bu manım ünvanım, adım, telefonum olan kartoçcadır. Böyük bir iş adamıymam. Peşmanlaşan, zəng vur, görüşüb səhbətləşərik. Gedək, Toma xanım.

#### Gedirər

**T o m a x a n i m -** Sağ ol, ay kişi. Bir düşün, sonrakı peşmançılıq fayda verməz haa...

**Hüseyn kişi haçandan-haçana qonaqların ardınca darvazanı bağlamaq üçün  
ayağa qalxır.**

**H ü s e y n k i ş i -** Ağa? Xanım? Görəsən bunlar kim ola? İş adamı? Deynən al-verçi də...

**Eyvana qaydırıb samovardan özünə bir stekan çay süzüb əyleşir ki, içsin, darvaza yena döyülməye başlayır. Hüseyn kişi fikir vermir. Darvaza yena döyüür.**

**Hüseyn kişi narazı haldə başını yelledir.**

**H ü s e y n k i ş i - (Öz-özünə)** Mənə bu bağı satmaq ölməyə bərabər bir seydir... deyəsən, müştərilər bu gün növbəyə durublar. (Səsini qaldırır) Ay uşaq, kimən?

**Bu vaxt uzaqdan Kote dayının səsi eşidilir.  
Ooltuğunda nərd-taxta, elə Hüseyn kişi yanında bir kişi galır.**

**K o t e -** Uşaq ha, mənimlə uşaq arasında azi bir 60 il var. Sabahın xeyir, a kişi, ürəyimə min cürə qara-qura gəldi. Darvazanı niyə açmırsan? Allah eləməsin, elə bildim ki, bizim arvad demişən, getmişən allah rehmetinə, xəbərimiz olmayıb. Necəsan, Hüseyn kişi. Nabat bacın deyir ki, görəsən, kişiye nə oldu, gelmedi. Axşam söz vermişdi ki, səhər çay içməye siza geləcəyəm. Mənə də behanə düşdü. Nərdtaxtanı vurub qoltutguna çıxdım yola. (Nərdtaxtanı ortalığa qoyur) Dominonu da gatırmışam. (Dominonu da cibindən çıxarıb qoyur, nərdtaxtanın üstə).

**H ü s e y n k i ş i -** Əşii, bu müştərilərin elindən nəfəs ala bilirəm ki? Biri gedir, o birisi galır? Elə bildim, sən də bağı müştərisən, düzü, səsimi çıxarmadım ki, çıxbı getsin.

**K o t e -** Mən də ki, üzlü qonağam, özüm gəldim. Bir tərəfdən sənə görə sevinirəm, deyirəm axır ki, təkkildən canı qurtarar, çayını, xörəyini isidib qabağına qoyan olar. O bir tərəfdən bu bağdan, bu həyətdən getməyinə çox heyifsilənəm. Gör neçə vaxtdır sənənlə bir yerdəyəm; lap cocuq vaxtimızdan. Babam demişən, yadında varmı, Hüseyn kişi, burnu firtılı, eybəcer bir oğlan idin?

**H ü s e y n k i ş i -** Amma sənin etəyində namaz qılmaq olardı! Elə indi də sir-sifətinə baxan bir ay çörək yeməz.

**K o t e -** Mənə bax, elə niyə deyirsin? Kənddə elə bir qız vardi ki, mənə bir baxanda dönbür bir də baxmasın, he? İstəyir urus olsur, istəyir müsəlman.

**H ü s e y n k i ş i -** Eledir, hamı səni meymunla sahə salırdı. Bir də dönbür baxırdılar ki, yox bu Kotedir, meymun deyil. Bircə Nabat bacıdan başqa. Onu da deyirler ki, gözü pis görürmüş, bu kənddə bir gürcü ola, ona da əra gedəsan.

**K o t e -** Mənə bax, özünü yüksətdir haa... Nabatla işin olmasın. Gəl, gəl, eyleş, bir dərsini verim.

**Nərdtaxtanı açıb düzür.**

**H ü s e y n k i ş i -** Əhvalim çox pisdir, ay Kote. Uşaq xəber göndərib ki, na olur-olsun, bu həftə bağı mütləq satmalsan. Deyir ki, sənin üçün gözəl bir otaq ayırmışıq; səliqə -sahman, ürəyin nə istəsə, nece istəsə yaşa özün üçün. Deyir, ay ata, o bağıdə tek-tənha nə işin var? Eh. Ta demir ki, mən tek deyiləm, elə bağın darvazasını götürək. Onu her dəfə açıb bağlayanda oxuyur. Bəzən ağacdən kimi taqıldılar, bəzən də qarqa səsi çıxarır. Nəmlı havada quzu kimi maleyir. Elə ki, gün çıxır, quruyur, lap qaval səsi verir. Burada hər ağaç, hər meyən, hər kol menimlə danışır, dərdini bölüşür. İndi, gal bunu at, nə var, nə var qoçabsan, tek qala bilmezsan... Niyə axı?!

**K o t e -** (qəhrələnmmiş) Bəsdir, ay kişi, ürəyimi üzdü. Gedirən get, qalırsan qal. Daha bəsdir deyindin, deyinmək sənin usaqlıqdan adətindir. Elə çobanlıq edəndə də deyinərdin. Sənin qoyunların çox ot yedi, ay Kote, manimkiler az. Əshi, səni başa sala bilmirdim ki, qoyun qoyundu, harda ot tapsa ordaca yeyib yatar. Onların dinləri birdir, ələmləri da. Höcət edirdin. Amma elə ki, tüteyini çıxıvarıb çalırdın, ister keçi olsun, ister - qoyun, başlarını qalxızbən səni dinləndilər. Amma, sən də çalırdın ha. El sənin tüteyinin səsini axtıb gələrdi. Quşlar, kəpeneklər belə səni dinlərdi... ...Qoyun hansı dəğdə, hansı dərədə olısaydı tüteyin səsine qayıdib gəldərdi... Eh, həni indi o günler. Sahər ala-toranlıqdan qalxardıq, ta günbatana kimi, o dağ sanın, bu dağ menim...

**H ü s e y n k i ş i -** Amma indi dörd tərafi bağlı bir otağa salacaqlar məni, quş kimi vaxtında dənim, suymu verəcəklər ki, yeyim, yatım, dincəlim...

**K o t e -** Kim inanardı ki, mənim üç oğlumun üçü də universitet qurartaraq. Budur ey... biri yuristdir. O birisi mühasib, üçüncüsü də agronom. Amma hanı... heç illərlə üzərini görmürəm. Mən cəhənnəm, heç olmasa gəlib bir analarını göreyidilər. Amma di gel, oxuyan vaxtı cib xərclərinə, qalstuklarına, kinoya getməyə pulu məndən alırdılar... Bizim bağçadan, bizim bağdan göy-göyərti, meyvətərəvəz yiğib bazarda satardı. Hərdən şəhərdə dostları ile mənən rastlaşanda «atamdi» deyəndə pamidor kimi pörtürdürlər. Əlimdəki zənbildən, belimdəki meşoxdan utanırdılar. Ta demirdər ki, o zənbil, o meşok onları sürüyüb o rütbəyə gətirib çıxardı. İndi de yenə o meşok, o zənbilin qazandığından xim-xirdə onlara göndərirəm.

**H ü s e y n k i ş i -** Hə, ata elə atadır. İstəyir cavan olsun, istəyir qoca.

**K o t e -** (Cibindən tütün torbasını çıxarıb) Dayan görün, bir qəlyanımı doldurun. Elə ki, vaxtı geldi, gərek bunu sümürem. (Qəlyanı doldurub) A kişi, kibritin var?

**H ü s e y n k i ş i -** Var. Amma yenə də gedəndə özünlə aparma ha... özün tütün ala bilirsən, amma allahın bir qutu kibritini məndən aparırsan.

**K o t e -** Ehhh... sən də ayda-ildə bir qutu kibrit verirsen. Hamişə başına çaxırsan.

**Hüseyn kişi qalxıb kibrit gətirir. Kote dayı qəlyanını doldurub çəkir.  
Bir-iki qullab vurandan sonra**

**K o t e -** Hüseyn kişi, sən o nəvənin canı, bir o tüteyi gətir çal, cavaniğimi zi bir yad eləyek. Yoxsa ürəyim bu saat partlayacaq...

**Hüseyn kişi qalxıb eve girir. Əlinde tütek qayıdır. Əyləşib bir çobanbayati çalır.**

K o t e - Əhsən sənə, Hüseyin, ləp cavaniqliqda çaldığın kimi çalırsan. Sən canın, bir o mənim mahnmı dinlət görüm. (Hüseyin kişi «Sarı gəlin»ı çalır. Kote başlayır oxumağa)

(Oxuyur). **Saçın ucun hörməzələr,**  
**Neylim aman, aman, neylim aman, aman,**  
**Sarı gəlin!**

**Səni mənə verməzələr,**  
**Neylim aman, aman, sari gəlin!**  
**Sarı gəlin aman, sari gəlin, boy-boy,**  
**Sarı gəlin!**

**Bu dərənin uzunu,**  
**Neylim aman, aman, neylim aman, aman,**  
**Sarı gəlin! Çoban, qaytar qızunu,**  
**Neylim aman, aman, sari gəlin!**  
**Sarı gəlin aman, sari gəlin, boy-boy,**  
**Sarı gəlin!**

Hüseyin kişi «Sarı gəlin» havasından sonra birdən, gözlenilmədən «Suliko»nu çalır. Kote de başlayır «Suliko»nu oynamaya.

K o t e - Vallah, mənə elə gəlir ki, gürcülər «Sarı gəlin»i dinleyəndən sonra «Suliko»nu yaradılar. Necə bilsən?

H ü s e y n   k i ş i - Yox, ə. Bu tərəflərdə nə varsa, hamisini ermənilər yaradıb. Tütəyi də, qarmonu da, «Suliko»nu da, dolmanı da.

K o t e - Xaçapurini də, Ə, bu diğərlərə allah ağılı verməyib də, paxılılıq desən - bunlarda, yalan desən - bunlarda.

H ü s e y n   k i ş i - Axmaqlıq desən, o da onlarda.

*Hər ikisi gülürler.*

K o t e - Bəsdi, ürəyimizi çəkdiñ. Sən canın, bir «Şaloko» çal, oynayacağam. (Kote ayağa qalxıb hazırlaşır. Hüseyin kişi sıdırıb bir hava çalır. Kote dayı cavanlara məxsus əda ilə qoçafəndi bir «Şaloko» oynamaya başlayır. Hərədən özü-özüne çəpik də çalır, qışqırır da. Bu səs-küyü maşının siqnal səsi kəsir. Səhnəyə yüyüre-yüyüre 4-5 yaşlarında balaca bir oğlan uşağı gəlir).

R o m a - Baba. Babacan!

H ü s e y n   k i ş i - Can baba. Balam geldi. Gözümə işiq gəldi.

*Baba-nəvə qucaqlaşırılar. Bu vaxt səhnəyə Akif və onun arvadı Lalə gelir.*

A k i f - Salam, Kote dayı!

K o t e - Salam, a bala, salam, a qızım.

L a l a - Necəsan, Kote dayı? Nabat bacı necədir?

K o t e - Sağ ol, doxdur, səninin yazdırıñ dermanınlardan içir, canına dua edir.

K o t e - Ə, Roma, bəs Kote əmiyyə salam yoxdu?

R o m a - Həe. Qamar coba, Kote əmi.

K o t e - Qamar coba, oğlum, qamar coba.

L a l a - Romučka, icazə ver, biz də baba ilə görüşək. Təkçə sənin bəban deyil ki, bizim də babamızdır da.

R o m a - Yox, təkçə mənimdir.

H ü s e y n   k i ş i - (Laləyə əl verir) Xoş gəlmisin, qızım, sən də xoş gəlmisin, ay oğul.

L a l a - Yox, babacan, icazə ver, sən mütləq öpüm (Onun o üzündən, bu üzündən öpür).

K o t e - Bəh, bəh, ağzın şirin olsun. Sən ki, Hüseyin kişini belə çox istəyirsən, daha mən ondan nigaran qalmaram, qoy köçüsün şəhəre.

L a l a - Na danışırsan, Kote dayı? Onu gözümüzün üstə saxlayacaq. Heç evdən çöla qoymayacaq getsin. Yesin-içsin, səhərdən axşama kimi baxsıñ özü üçün rəngli televizora. Bəs pensiyaya niye çıxıb, istirahət etsin də?

K o t e - İcaze verin mən gedim. Amma xudahafizləşmirəm. Gedim Nabat bacıya deyim ki, qonaqlarımız olacaq, bir şey hazırlasın.

A k i f - Zəhmət çəkmə, Kote dayı, tez qayıdacağıq. Gəldik atama baş çəkək, gedəsi yerimiz var.

K o t e - Mən onu-bunu bilmirəm. Hünərinizdir Nabat nənəni görməyib gedəsiz. Hüseyin kişi, icazənlə öz yaraq-albabımı özümlə aparıb. Həəə, bax bu bələ... Bu da bələ... Mən getdim...

*Nərdtaxtəni qoltuğuna vurur. Domino qutusunu cibina qoyub gedir.  
Hüseyin kişi onu nəvəsi ilə ötürür.*

L a l a - Görəsan bağı istəyen olub?

A k i f - Ne bilim. İndi soruşub bilerik.

L a l a - Tez satsayıq yaxşı olardı. Getmişdim dünən ora, baxdıqca gözüm doymadı. Söz verdilər ki, bir həftə də saxlayacaqlar.

A k i f - Sən da ne görmüşən o mebelə. Adı taxta-tüldədir də... bir-iki ilə olacaq indikin tayı. (Pencəyini çıxırb stolun başından asır).

L a l a - Eh, ele şəyəri san hardan bilişən, ay yaziq. Böyüdüyün yer bu kənd olub. Gördüyüñ adamlar da ki, Kote dayı, Hüseyin kişi.

A k i f - Yaxşı, yaxşı, yene başlama təhvil-təslimə. Oradan pijamamı ver. Gedim dayışım. Yoxsa istidən olərem.

L a l a - (Yol çantasını açıp oradan bəzi şəyər çıxarır. Nəhayət, Akifin pijamasını götürür. Ona təref atr. Bu hərəkəti bir az kobud görsənir) Al, deyəsən, bu bağa sən atandan çox vurulmuşan. Sizdən bağ satan olmaz.

A k i f - (Pijama əlində) Necə də vurulmayım, uşaqlığım, gəncliyim burada keçib. (Otaga keçir).

L a l a - (Onun arındıncı bir az uzağa müraciətlə) Gül kimi personalını daça veriblər sənə, ürəyin dəniz, qum istəyəndə, min maşına, get çım, qumda uzan, qayıt gel. Daha buranı neynirik, sataq getsin. Qocanı da aparaq şəhərə. Bu-gün sabahlıqdı, bir gün görsün.

*Hüseyin kişi Roma ilə gəlir.*

H ü s e y n   k i ş i - Hə, qızım, o samovarı bəri ver. Bir od salım, samovar çayı içək.

*Lala samovarı Hüseyin kişiye verir.*

L a l a - Atacan, sənə pradukt bu sefər çox gətirmədik, dedik, yəqin ki, bu gün-sabah köçərsən.

H ü s e y n   k i ş i - Eh, yemek ehtiyatım çoxdur. O gün qonşu mal kəsirdi. Üç-dörd kilo aldım. Sallatdım quyuşa.

L a l a - Bu istidə iyələnər ki, dedim Akifə, köhne xaladelniki satmayaq, gəndərək bağ'a, dedi nəya lazımdır. Onsuz da bağı satacağıq.

H ü s e y n   k i ş i - Ay qızım, mənim quyum yüz elə soyuducudan soyuqudu. Göndərsəyinizdən də mən onu işlədən deyildim. Quyusu olan bağ soyuducunu neyleyir?

*Bu vaxt Akif otaqdan çıxır. Səsində bir az əsəb hiss olunur.*

A k i f - Bağı satmaq lazımdı, ata, satmaq lazımdı. Sən bizi söz vermişən. Amma hələ bir netice görmürəm.

H ü s e y n   k i ş i - Satmaq istəməsəydim, elan vurmağa qoymazdım ki..

L a l a - Atacan, ele ki, bağı satdıq, köçəcəksiniz şəhərə - bizi. Hamımız bir yerde olarıq. Sizin də, bizim də gənəmiz xoş keçir.

H ü s e y n   k i ş i - (Samovarın böyründə çömalır) Nə deyirəm ki, gözlayın əncir, üzüm dəysin, məhsulun yığım. Sonra sataram...

L a l a - Ay ata, səninin bu bağının məhsulu yetişib qurtarmaq bilmir axı. Değin, vişnə dəysin, məhsulunu yığım, gözlədik. Sonra dedin əriyə xal düşüb, gözledik. İndi də növbə əncir-üzümündür?

**A k i f** - (Atasına tərəf gedir) Bir də, ata, sonin bu encir-üzümün kimiət lazım-dır? Bazar doludu encirle də, üzümle də, istədiyimiz qədər alarıq.

**H ü s e y n k i ş i** - Bazar üzümünü, bazar encirini öz zəhmətinle yetişdir-diyyinən barəber tutmaq olmaz, oğulları Onları tamı başqa-başqadır.

**L a l e** - Nə vaxt gelirəm, yeni işlər, təzə əkilmış meyvələr görürəm. Yenə o əçalaları təzə qazmışan?

**H ü s e y n k i ş i** - Hə, qızım, bağa baxmasan, deməli, onu artıq itirməye bəşlaysırsan. Bağın har işi vaxtında görülməlidir.

**L a l e** - Axi, niya özünü belə yorusan? Özgəsi üçün niyə bele özünü öldürür-sən? Onsuza da gec-tez bağı satacağıq. Qocalmışsan. İndi istirahət eləməlisən.

**H ü s e y n k i ş i** - (Müştüyünü doldurub, yandırır) Hami işləməlidir. İstəyir - cavan, istəyir - qoca... çoban, ya kömürçü, na fərq-i...

**A k i f** - Sənə dincəlmək lazımdı, ata, sənədən daha (ətrafi göstərir) belə yaşa-maq olaşır, şəhərdə sənə qulluq etmək, sənən qayğına qalmak bizim üçün da-ha asandır. Bu yandırıcı günəşin şüaları daha sənə pis təsir edir.

**H ü s e y n k i ş i** - «İş canın cövhəridir». Əsas məsələ odur ki, avaralan-mayanın, özünün zəhmətinin çörək qazanasan.

**A k i f** - Bəs oxumaq? Bəs elm necə? Bu zəhmət deyil?

**H ü s e y n k i ş i** - Elm... Elm o da işdir. Mənim üçün fərqi yoxdur. Sən elm-lisən, yainki elmsiz. İnsanlar bir-birindən belə fərqlərin: işləyenlər və işləmeyen-lər. Bəziləri ter-qan içinde zəhmət çəkir, özüne və başqlarına xeyir verir, amma bəziləri, üzr isteyirəm, veyillənlər. Na işləri işdi, na də peşələri. Nə özləri-ne xeyir verirlər, na başqlarına. Belələrini, kəndçi diliyle desəm, heç adam da saymaq olmaz...

**L a l e** - Roma, gəl içəri, paltarını dəyiş, üst-başın batar, axşam qonaq ge-dəcəyik. (Uşaqla içəri keçir).

**A k i f** - Ata, nə demək isteyirsin? Əger Lalə səni şəhəre aparmaq isteyir-sə, bir yerde olmağımızı isteyirse, bu o demək deyil ki, sənə pis olacaq. İstədi-yin şəraitini sənən üçün düzəldəcəyik. Hamımız bir yerde şən, xoşbəxt yaşıya-cağıq.

**H ü s e y n k i ş i** - Xoşbəxtlik şəraitnən deyil, adəmin özündən asılıdır, oğul.

**A k i f** - Eh, sən də mis-mis deyənək bir dəfəlik Mustafa deyənən. İndi bize də pul lazımdı, başa düş. Mənim yeni vazifəm var. Böyük-böyük iş adamları gelir-gedir. Mebeli deyişməliyik. Eva el gedzirməliyik... Bağı satmaq istəmirsən, de, bilek də. Lalə demmişən, Allah eləməmiş bir şey olar. Onda bağ əldən çıxar.

**H ü s e y n k i ş i** - Hə, belə de...

*Akif Hüseyin kişisinin fikrə getdiyini görüb port olur.*

**A k i f** - Bağıشا, ata, könlüne dəymek istəmedim. Başımı itirmişəm. Hesab elə ki, mənim dediklərim tüstü idi, uşub getdi.

**H ü s e y n k i ş i** - Bəzən dediyin bu tüstü bizi yanğınlığına xəber verir. Arxayı ol, mən gec-tez sən deyəni edəcəyəm. Səndən başqa mənim heç bir kəsim yoxdur, oğul.

Bu vaxt darvaza qapısı döyüldü. Hüseyin kişi ireli gelir. Akif də qabağa keçir.

*Çeşmekli kişi gelir.*

**Ç e ş m a k l i k i ş i** - Bağısha, ay Hüseyin kişi. Deyəsən, şəhər gözümüzü unudub burada qoyub getmişəm. Çox axtardım, nehayət, gəlməli oldum.

**H ü s e y n k i ş i** - Hə, odur, götürüb içəri qoymuşam. Bu saat getirərem. (Hüseyin kişi otağın qapısına yanaşır, taqqılaşdırır) Qızım, Lalə, orada komodun üstündə çəşmek var, zəhmət olmasa, getir, gel.

**Ç e ş m a k l i k i ş i** - Deyəsən, oğlundur, Hüseyin kişi, he? Yaman sənə oxşayı.

**H ü s e y n k i ş i** - Hə, elədir.

**Ç e ş m a k l i k i ş i** - Gelin tanış olaq. Mən şəhər gəlməmişəm. Görünür ki, səhəbat vaxtı...

**L a l e** - (Otaqdan çıxır) Budur, atacan, al. (Çeşməyi Hüseyin kişiyə verir). **H ü s e y n k i ş i** - Ay müəllim, bu bağa nə verirsən?

**Ç e ş m a k l i k i ş i** - (Şəşmiş) Nə verirsən deyəndə ki, cəmi-cümlətanı bir 6-7 minə gücüm çatar. Nədir ki?

**H ü s e y n k i ş i** - Nə verə bilərsən, sabah getir. Köç yaşa. Allah xeyir ver-sin. Menimkiler, görürsən də, danışığa gəliblər. Gərək daha şəhəre köçək.

**Ç e ş m a k l i k i ş i** - Dütü, bu lap göydəndüşmə oldu. Amma, Hüseyin ki-şi, məni cox sevindirdin. Mən də usağın məətəlliyləm də, bilirəm. Nəyim var, ona qurbəndir. Canımı da istəsələr verərəm. Təki o sağalsın, sağ olun, eziyyət verdim. Amma bilin ki, bu bağı mənə peşkəş verirsəz. Öz bağıınızdır. İstədiyiniz vaxt gelin. Sabah səhər pulu getirərem, izn versən, yoldaşımı da getirərem.

**H ü s e y n k i ş i** - Niya olmur, daha bu bağ sənin oldu. Kimi isteyirsin, ga-tire bilərsən.

**Ç e ş m a k l i k i ş i** - Sağ ol, ay Hüseyin kişi. Sağ olun. Mənə dünyani bəxş etdiniz. (Gedir)

**H ü s e y n k i ş i** - (Onu yola salır) Sağ ol...

**L a l e** - (Akılə) Yeddi minə? Belə ucuz niyə? Mən onu 30 minə satardım.

**A k i f** - Ata, bilirən, mənə ucuz oldu...

**H ü s e y n k i ş i** - Mən onu satmadım. Bağışladım. İstədim ki, hamının ar-zusu yerinə yetsin. Kasib adamdı. Uşağı xəstədir. Halalı olsun.

(İşıqlar söñür)

## II PƏRDƏ

Otaqlar... sillinib-süpürülüb bezədilib. Onlar şərti olaraq ayrılmışdır. Ümumi səhənenin gönünlüsündə bizi bütün olaqları eyni anda da görə bilirik. İşqi effekti otaqların arakəməsini evez etməlidir. Səhəndir. Gün itezəcə çıxıb. Akıl pencəyini geyir. Hüseyin kişi çay içir. Lalə gelir. Hamının ayağında keçə ayaqqabı var. Parket üstü sürüşə-sürüşə gəzidir.

**L a l e** - Roma, gal. Daha gecdir.

**R o m a** - (Qaça-qaca gelir) Ana, bu rezin xoruzu da özümlə aparmaq ista-yırəm.

**L a l e** - Apar, amma qaytarmağı unutma.

**R o m a** - Saq ol, babacan.

**H ü s e y n k i ş i** - Saq ol, can bala, gal bir səni öpüm. (Onlar öpüşürler).

**L a l e** - Ha, Akif, biz hazırlıq.

**A k i f** - Saq ol, ata. Gündüz şofer gələcək, qatlı qabalarını verərsən. Başqa bir kəsə qapı-zad açma ha.

**H ü s e y n k i ş i** - Daha öyrənmisəm, ay oğul, İnsanın üzü bərk imiş. Hər seyə öyrəşir. O qapının açın ver mənə, dükana qatlı üçün özüm gedim. Dükana-bazara gedib gələrəm, bir adam-zad görərəm, eynim aclar.

**A k i f** - Yox! Heç yerə getməyəcəksən. Ağzin yayılar, maşın altda-zadda qalırsan. Sonra nə olar? Ortada mən qalacağam. Odur ki, atacan, evdə otursan yaxşıdır. Belə həyatı harada görəcəksən, yaşa özünçün də. Ye, iç, yat, dincəl.

**L a l e** - Gal, uşaq bağcaya gecikdi. Saq ol, ata.

**A k i f** - Saq ol, ata. Biz getdik.

**H ü s e y n k i ş i** - Saq olun. Saq olun, işiniz avand olsun. Gedin-gedin.

*Qapı çırıldı. Hüseyin kişi və dörd bos otaq qalır. Hüseyin kişi gəlib çayını qurdalar. Bir-iki qurtum içir. Sonra durub sürüşə-sürüşə otaqların birinə keçir. Qurdalanır. Sonra yene də qaydır. Pencəredən çöle baxır. Hüseyin kişi gəlib divanda əyləşir. Onurla üz-beüz divanda iri bir oyuncaq ayı var. Hüseyin kişi oyuncağı götürür. Ayı mirildir.*

**H ü s e y n k i ş i** - Hə, nə deyirsən? Sorusursan adım nedir? Saq ol, çox saq ol! 8 aya yaxındır ki, burada, bu şəhərdə yaşayıram, bütün günü şəhərdən axşama kimi burada əyləşirəm. Bu ana kimi heç kəs mənim adımı sorusmayıb. İnan, heç bir kəs. Sən birincisən. Elə ona görə də sənə «saq ol» dedim. Allah sənə uzun ömür versin və heç vaxt mən düşdüğüm vəziyyətə düşməyən. Elə

bilsən, manım çörəyim yoxdur, ya ki, yatmağa yerim? Yox, elə deyil! Kənardan baxsan dolanışığım pis deyil. Büllur qab-qacaqda yeyib -icirəm. Çörəyimi vaxtılı-vaxtında verirlər, yorğan-döşayım də yaxşıdır. Amma, di gəl ki, narahatam, pis hiss eləyirəm özüm, çox pis. Hiss edirəm ki, məhv oluram, zəifləmişəm, ariqlayram. Boğazimdən tika keçmir, yuxum ərşə çəkilib, başımda min cür fikir dolasıır, dərdimi deməyə bir adam tapa bilmirəm. Heç kəsə bir söz danışa bilmirəm. Qorxuram, deyərlər ki, kişinin başına hava gəlib, dəli olub. Həm, burada arabaya, necə deyərlər, beşinci təkərəm... Söz də deyən kimi deyirlər: «Ye, yat, yaşa özünün». Eh, necə yaşayım, ay bala, kiminə? Çörək stolu ilə, yoxsa buteflia? Oğlum da gəlinim kimi səhərin gözü açılanda gedib bir də hava qaralanda galır. Elə ki, gəldilər, bir zəhrimara qalmış dördkünc qutunun qabağında ayaşib gözlərini dikirən ora. Ağızlarına su alıb susurlar. Veriliş qurtaran kimi iki-si də yatmağa gedir. «Gecən xeyrə qalsın, ata!» «Gecən xeyrə», «Sağ olun!» «Sağ olun!», «Gecən xeyrə!». Bu kəlmələrdən başqa bir-birinə söz demirik... Nə qədər ki, uşaq evdə idi. Nəvəmi deyirəm. Yena dərəd yarı idi. Uşaqla atılıb - düşürdük. Gah ev tikirdik, gah güleşirdik, gah maşın süründük, gah da at. Eynim açıldırdı. Günü başa vururdum. Di gəl ki, gəlin, allah keç günahımdan, götürüb uşağı bağçaya düzəltdi. İndi uşaq haftədə bir gün evdə olur. Bilirsən, gəlin nə üstə onu bağçaya verdi? Məndən kəndçi sözləri öyrənmesin...

Hüseyin kişi olan küçün işığı sönür, qapı zəngi çalınır. Səhnə işıqlananda Lala tələsik mətbəxdən qapını açmağa gedir. O, ev paltarındadır. Lala qapını açır. Hüseyin kişi ve nəvəsi sevincək içəri gəlirər. Çöldə yağış yağır. Romanın əlində iri qırmızı şar var. Şarın üstüne yağış yağıb.

R o m a - Ana, bir bax, nə yekə şarım var!

H ü s e y n k i s i - (Ayaqqabalarını çıxarıb, keçə ayaqqabalarını geyir) Həyatda satıldır, aldım. Yağış bizi qaçırdı evə.

L a l a - Dayan, dayan. Bu nadir? Şarla otağa keçmək istəyirsən? Bəs par-kətə yazığın galmır? Azi, şarın üstündəki yağış suyu parketi bulayacaq.

H ü s e y n k i s i - Roma, gəl, onu qurulayaq.

Hüseyin kişi cəld dəsmalını çıxırb şarın üstünü silir.

L a l a - Min dəfə demişəm, ona heç nə almayıñ.

H ü s e y n k i s i - Qızım, vallah, nə maroja almışam ona, nə də koka-kola. Nə qədər istədi, dedim, anan icazə vermir. Daha şara, «yox» deyə bilmədim.

L a l a - Nahaq yərə onu belə əzizləyirsin. Uşaq «yox» deyəndə başa düşər. (Birdən hirsənir) Bəri ver görüm o şarını. Bax belə. (Şarı alıb pəncərədən atır çöla) Bir də bu evdə şar-filan görməyim.

R o m a - Ana, atma, atma şarımı. Axi bayırda yağış yağır. Ona soyuq olar. (ağlayır).

Hüseyin kişi qapı ağızında idi. Roma birbaş onun üstə qaçıdı.

R o m a - Açıq qapını, baba. Gedim, şarımı götürüm.

H ü s e y n k i s i - Yox, oğul, adam böyüyün sözünə qulaq asar. Bir də şar uçub getdi; havaya qalxıb uçdu.

R o m a - (bərk ağlayır) Şarımı verin. Şarımı verin. Şarımı istəyirəm.

L a l a - (Onun üstüna şığıyırlı) Dur, burda manım üçün «teatr» çıxarma, kəs səsini, keç vannaya, əl-üzünü yu. Cəld ol. (Onun qolundan tutub tulazlayır). Yeri görüm. (Roma vannaya gedir. Hüseyin kişi pərt olub öz otağına keçmək istəyir) Ata, xahiş edirəm, onun əriyini əzmə. Bizim öz metodumuz var. O metodla da onu böyüdüürük. Sizsə onu köhnə dəble korlayırsız.

H ü s e y n k i s i - Əsəbilişəm, qızım, uşaqdı. Ta almaram.

Lala çıxmırıb mətbəxə tərəf gedir. Hüseyin kişi tek qalır.

Bu vaxt Roma mızıldaya-mızıldaya gəlir. Hüseyin kişi əliylə onu öz otağına çağırır.

H ü s e y n k i s i - Gal gedək atsırdu oynayaq. (Bir qayış çıxarı, verir Romaya) Al bu şallağı, min çap, elə bil ki, yabidi minmisən. Amma, bax ha, mayalıq aşmayasın.

L a l a - (Hücum çəkir). Bu nə danışıqdı uşaşa öyrədirsin?.. «Yabi» «Şalıq», «Mayallaq»? «Kuvirkatsya» deyə bilmirsin?

H ü s e y n k i s i - Burada pis nə var ki, qızım. Yabi da atdır. Ancaq cansız, ariq olur. «Kuvirkatsya» isə rus sözüdür. Biz kənd adamları «Mayallaq» deyirik.

L a l a - Mənim oğlum çoban olmayıacaq ki, ona kəndçi sözləri öyrədirsin? Mənim oğlum ingilis məktəbinə gedəcək. Orada ona nə lazımdı öyrədəcəklər. Ona kəndçi dili lazım deyil. O, ingilis dili öyrənəcək. (Uşaqın əlindən tutub, aparrı). Gal, keç öz otağına, hamışkı kimi oyuncuqlarınla oyna. (Hüseyn kişi) Ata, sənin də öz otağın var, keç, öz işinle məşğul ol.

Hüseyn kişi öz otağına keçir. O, çox pərtdir. Lala Romanı uşaq otağına salır. Kapını ardında bağlayır.

L a l a - Qoy bu Akif gəlsin. Mən bilərəm, ona nə deyəcəyəm.

Səhnədə iki otaq işıqlandı. Uşaq otağı. Roma ayaşib ağlayır. Hüseyin kişinin otağı. O da çox pajmürdədir. Hüseyin kişi bir anlıq pauzadan sonra tütəyini götürüb «Sarı gəlin» havasını çalır.

R o m a - Çal, baba, çal, mən səni eşidirəm.

Səhnə yavaş-yavaş dəyişir. Akif ayaşib çörək yeyir. Lala isə çox əsabi halda şikayətlenir. Qalan iki otaq qaranlıqdır.

L a l a - Bu kişi gör neçə aydır burdadır. Ele bilirəm, detdənən uşaq götürməş: onu eləma, buna dəymə. Hər işə qarışır. Bunu belə elə, onu elə elə. Düzü, lap təngə gəlməşim. Akif, özü nə hoqqaldardan çıxır, çıxsın, atandır, sən bilərsən, o bilər. Amma Romanı məhv etmək olmaz, günü sabah onu ingilis dilində olan bağçalarдан birləşə düzəlt, getsin. Yoxsa, uşaq məhv olar. Nə danışığı olacaq, nə də ədəb-ərkanı. Hami elə biləcək ki, o da çuştadı, kənddən gəlib.

A k i f - Yaxşı, qoy çörəyimi rahat yeyim. Bütün günü idarənin işi-güçü başımdan aşır, evə də gəlirəm, sən başlayırsın.

L a l a - (Daha da qəzəblənir) Həəə, deməli, uşaq sənin deyil. Onun taleyi-le təkcə mən maraqlanmamışam.

A k i f - Eşitdim, anam-bacım, demirsən, bağçaya getsin. Sabah kağız-kuğuzun düzəlt, birisi gündən getsin bizim idarənin bağçasına. Sabah zəng edib tapşıraram.

L a l a - Bir dəfə otur qabağında, danış onunla əməlli-başlı. De ki, bura şəhərdir. Ondan başqa biz də varıq.

A k i f - Kim? Manmı?

L a l a - Əlbəttə, sən. Bəs kim?

A k i f - Manım işim-güçüm başımdan aşır.

L a l a - Kişi olan bənda heç bir iş gəlmir əlindən. Hər işi gərek elə mən edəm. Kişi işin də, arvad işin də.

A k i f - Bəsdi əsəblərimlə oynadın. Neydi, işim xoşuna gəlmir?! Rəis vəzifəsinə kimi qalxıbmışam. Bu gün sabah bir az da yüksələcəyəm. Heç özündən xəbərin yoxdur, ele işim-işim deyirsən nə işdir axı?

L a l a - Təəssüf ki...

A k i f - Nə təəssüf? Gündə bir-iki resept yazmağa iş deyirsən?

L a l a - Na eləyim, qoydun ki... Yoxsa, indi bilirəm kim idim?

A k i f - Kim idin? Pa, qorxduq səndən. Bacınlı yeznənin boş-boş sözlərinə inanma. Bacınlı paxılıq edir və üstəlik qısqanır da. Xostərəngi bir əri var. Adıca mühəsibdir. Amma özünü elə öyür ki, elə bil naziirdir.

L a l a - Yeznəm gələndə ağızına su alıb susursan. Amma indi...

A k i f - Yoxsa istəyirdin ki, oturub onuynan paltar tikən maşınlar üçün iynə düzəldən qotur fabrikin haqq-hesabını təhlil edim?!

**Lale** - O fabrika deyil, qaz trubaları zavodudur.

**Akif** - Yox, eşi. Birdən atom zavodu olar ha.

**Lale** - Ele bacım düz deyir, sənə gələn gündən inkişafdan qalmışam. Xərçəng kimi geri gedirdəm.

**Akif** - Pa atonnan, yeznənle bacının məsləhətindən bir tike halal çörəyimiz haram olmayıb?! Yaxşı, get, bir stəkan çay getir, zəhləmizi tökmə.

*Lale mətbəxə gedir. Hüseyin kişi görsənir.*

**Hüseyin kişi** - Bəlkə, ay oğul, mən çıxmı gedim yenə də öz bağıma. Nəvəm evə qayıtsın.

**Akif** - Yox, olmaz! Sən heç yerə getməyəcəksən. Camaat nə deyər, deməzər ki, oğula bax, atasın yola vermədi. Kişi kəndə qayıtdı. Yaşa burada özün üçün qayğısız, kədərsiz.

**Hüseyin kişi** - Oğul...

**Akif** - (Onun sözünü kəsir) Ata, niyə heç bir şey yemirsən? Belə getsə, xəstəlanarsən axı...

**Hüseyin kişi** - (Ürəklili) Bilirsən, ay oğul, mənə bir az motal pendiri al. Şirin çayla pendir çox xoşuma gəlir.

**Lale** - (Çay getirir) Hə də, elə o qalib ki, motal iyi ilə bu otaqları doldurası... Ay ata, evdə toyuq südü, can darmanı, nə desən var. O motal pendirini neynirsən? Yaxşı, kolbasını yemirsən ki, donuz atdır. Bəs salatlar. Gül kimi salatlar düzəltmişəm, yeməmişəm, hamısı qalıb.

**Hüseyin kişi** - Bilirsən, ay qızım, o üstüne vurduguñun adı nədir ey, yadında qalmır. Onu yeye bilmirəm.

**Lale** - Həa... belə de. Mayonez. Ay ata, mayonez heç bilirsən nədir, yumurta sanısı, zeytin yağı, sirkə və ədvyyatdan hazırlanan sous. Keçən il Moskova bir professorun evində qonaq idik. Onlar mənə o mayonez hazırlayan maşını çox böyük tanışlıqla düzəldtilər. Siz heç bilirsiz ki, o neca xeyirli şeydir.

**Akif** - Ata, vəllah, biz iki ildir ki, her şeyi mayonezla yeyirik. İstəyir dolma olsun, istəyir kabab, piti fərqi yoxdu...

**Hüseyin kişi** - Ay oğul, sizin o mayonez, deyəsən, mənim axırıma çıxacaq.

**Akif** - Niya ki?

**Hüseyin kişi** - Qarnımı ağrıdır.

**Akif** - Bir elə bu çatmırkı ki, mədən xəstələnə. Sabah gərək mütləq səni hakimə aparım. Bəlkə, mədən xəstədir. Yazvan-zadın olar. Olsa, operasiya etdirməlisən.

**Hüseyin kişi** - Apar, oğul, apar qoy, cərrahlar baxsınlar. Kəssinlər. Alıla and olsun ki, raziyam. Kəssinlər, doğrasınlar, təki bu mayonezdən canım qurtarsın.

**Lale** - Ata, qarın ağrısına mayonez-neynəsin?!

**Hüseyin kişi** - Ay oğul, xəber elə, bir az pendirdən-şordan tapsınlar mənim üçün.

**Akif** - Yaxşı, ata, tapşıraram. Gecən xeyrə qalsın. Get yat, dincəl.

**Hüseyin kişi** - Gecəniz xeyrə.

*Hüseyin kişi öz otağına keçir.*

**Lale** - San bir buna bax. Mənim sözümün bu evdə bir qapılık qiyməti yox olmuş. Deyirəm «yox», bu deyir «hə». Bu cəhi-cələli ki, dişimlə-dırnağımla düzəltmişəm, birçə o qalib ki, motal-şor iyinə tutsan, onda dincələrsən. Gərək elə kendçi qızı alıb, kəndə de yaşayaydın.

**Akif** - Qoca kişidi, nə deyim ona. Könlünü necə qırım.

**Lale** - Mənim könlüm yoxdur? Özün bilərsən, daha sözüm yoxdur sənə. Gecən xeyrə. (Gedir)

**Akif** - Gecən xeyrə qalsın!

*Akif çayını içir. Sonra bir az qəzəllərə baxır. Sonra televizoru yandırıb qarşısında ayışır. Bu vaxt Hüseyin kişi öz otağından bir ayaq - bir ayaq ona yaxınlaşır.*

**Hüseyin kişi** - (Məxfi) Akif, oğul, maşınla dünyani gözirsən, gah kəndə gedirsən, gah rayona. Bir az mənə söyüd çubuğu getir, heç olmasa evdə bekarlılıqdı, səbət toxum yoxicümçün.

**Akif** - Sən, ata, öz səbətlərini hörüb qurtarmışan. İndi daha dincəl özünçün.

**Hüseyin kişi** - Ay oğul, bilirsən...

**Akif** - Ata, gecən xeyrə qalsın, get uzan yat.

**Hüseyin kişi** - Gecən xeyrə qalsın... (Gedə-gedə) Mərhəmətsiz adam-la danışmaq dilini bilmədiyin acnəbi ilə danışmaqdan da betərdir.

*İşq sönür. Yananda Hüseyin kişi yenə də əvvəlki yerində oturmuşdur.*

**Hüseyin kişi** - Uzan, yat... Uzanmağa nə var ki, di gəl yat görüm... Ay yaldım ha... Elə ki, yerinə uzanırsan, başşayırlar beynində yiğincaq. Düşünürsən cavab tapa bilmirsən... Bax, qohumq, can-ciyyərik, mənə «ata» deyirlər. Bir dəmin alda yaşayırıq, bir sūfra arasında əyleşirik. Amma bir-biri üçün özgəyik. Görəsən, nadəndi belə? Balacayaq at qoyma vaxtı gələndə mənim adımı qoymadılar. Bəyənmədilər ki, köhnə addır «Hüseyin». Bəyənmədilər ki, uşağı «quska» deyib dolayacaqlar. Hüseyin əvəzinə adını yeni dəbnən Roma qoymular. Babamın babasının adı «Hüseyin» olub. Atama da Hüseyin deyiblər. Heç bir şey olmayıb. Yaşayıb, yaradıblar. Ad-san qazanıblar, mühərabəde vuruşublar, xainları ezipler, kasiba, fəqirə kömək ediblər, amma nəvəmizin adını Roma qoysular... Hələ bu yaxşı, deyek ki, uşaqqı, deb belədi. Bəs özü necə? «Oğul» avazı «viç» olub. Telefon kitabçasına da elə beləcə yazdırıb: «İldirimov Akif Hüseyinoviç». Günərin bir günü telefon zəng çalır...

*Telefon zəng çalır. Hüseyin kişi sürüşə-sürüşə telefona təref gedib dəstəyi götürür.*

**Hüseyin kişi** - Kimi istəyirsiniz? Kimi? Akif Hüseyinoviç?.. Yox, yox, burda belə adam yaşamır. Ora düşməmisən, Allah bağışlasın, oğul.

*Dəstəyi asır. Sürüşə-sürüşə qayıtmış istəy ki, yenidən zəng çalınır. Qayıdır. Dəstəyi götürür.*

**Hüseyin kişi** - He, belə! Akif Hüseyinoviç? Yox, yox, dedim ki, burada belə adam olmur. Necə? Hara zəng çalasan? Nə bilim, ay oğul.

*Dəstəyi asır. Sürüşə-sürüşə qayıdır.*

**Hüseyin kişi** - Axşam eva gəldi. Çox qaş-qabaqlı idi. Bir stəkan çay istədi. Gelinim çay getirdi. Birdən mənə qayıdasan...

*İşq yanır. Akifi və Laləni görürük.*

**Akif** - Ay ata, o nə sözdür demisən?

**Hüseyin kişi** - Nə, ay oğul? Kima nə demişəm?..

**Akif** - Zəng çalib, məni nazirlikdən soruşublar. Demisən ki, burada Akif Hüseyinoviç yaşamır.

**Hüseyin kişi** - Bıy, ay oğul, yalan demişəm, bəyəm.

**Lale** - Ata, şəhərdə bu moddur, adamı hörmət mənasında adı və atasının adı ilə çağırırlar. Bax, məni də işdə Lale Baylevna çağırırlar.

**Hüseyin kişi** - Vallah, qızım, bizim kənddə bir fershə vardi. Hamımız onu «doxtur» çağırırdıq. Bizi yaxşı başa düşürdü, dərdimizə çare qılırdı.

**Akif** - (Əlinde telefon kitabçası) Ata, bax, bu telefon kitabçasında Akif Hüseyinoviç yazılıb, qarşısında da bizim telefon nömrəsi, odur ki, yadında saxla, innən belə kim soruşsa cavab ver...

**Hüseyin kişi** - Sənin familyanı İldirimzadədir. Sənin atanın adı da Hüseyindir. İldirimzadə Akif Hüseyin oğlu. Bu adla səni universitet qəbul ediblər, allı savad veriblər. Elmlər öyrədib, mühəndis ediblər. Maşın veriblər. Sən isə Hü-

seyn oğlu olduğundan utanırsan. «Viç»in oğlu, bəyəm, məndən yaxşıdır. Öger bunu ecbabılardır desə, yenə dərd yarıdır. Özümüzkülər səni niyə belə çığırın?..

*Işıq sənür. Yenə yananda Hüseyn kişi yenə əvvəlki yerində gəlib əytişir.*

Hüseyin kisi - Düzü deyim, başqa vaxt çıxmırıb cavab qaytarı. Amma bu sefər heç cincirini da çıxarmadı. Nəvəm haqda deməyə cüretim çatmadı, odur ki, nəvəmin adı elə ildirimzadə Roman Akif oğlu qaldı. Düzünü desəm, hər axşam yerimdə uzanıb içimi yeyir. Deyirəm, «Ay qoca, axı sənin gül kimi kəndin, məhəllən, bağın vardi. Adam da onları atıb, gəlib bu qızıl qəfəsə yaşıyar?» Axi niye? Hərəkətsiz, fealiyyətsiz ömür hayat deyil, ölümvari yuxudur. Oğluma bu sözlərin birin də demək olmur. Elə öz bildiyin deyir: «Ay ata, o bağda tək-tənha nə işin vardi?» Gel, indi bunu başa sal də, ay bala, kənddə, bağçada azad idim. Öz evimde idim. Hayətdəki gilənər ağacları... əkdiyim soğan, pomidor, biber, badımcanlar... Onların biri xışıldır, biri parıldır, birinin yarpaqları əsrdir. Həla hindəki toyuq-cücəni demirəm. Onların danlarını, sularını verirdim. Həla körpə quzuları demirəm. Elə bil sirk artisti idilər. Məni görək qabağıma qaçırdılar. Mə-a-a! Mə-a-a! Yem isteyirdilər. Darvazanın səsi indi də qu-laqlarımdadır. Hər dəfə onu açıb-bağlayanda oxuyarı. Bəzən ağıcadələn kimi, bəzən de qarğı səsi çıxarırdı. Nəmlı havada ləp quzularım kimi məleyərdi. Elə ki, gün çıxdı, quruyardı, ləp qaval səsi vardı. Düzünü desəm, havanı darvazanın səsinə görə ayırd edərdim. Yadımdadı, bir dəfə qonşumə dedim. (*Harasa uzaqlara deyir*) Qonşu, özünü yorub ətrafi belə çox sulama, sabah yağış olacaq.

*Səhnənin künkündə qonşu peydə olur.  
O, məzəli bir adamdı, başında həsir şiyapa var.*

Qonşu - Ay Hüseyn kişi, radioda bu barədə bir şey deməyiblər axı...

Hüseyin kisi - Eh, sən də radioda deyilənlərə fikir vermə, mənə öz rədiom xəber verir.

Qonşu - Sanın radion hansıdır?

Hüseyin kisi - Bax, bu darvazadır...

Qonşu - (gülür) Baxarıq, kimin radiosu düz deyir, ay Hüseyn kişi. (*Şeir*).

*Işıq sənür. Qonşu yox olur. Səhnənin yalnız Hüseyn kişi olan tərəfi işıqlıdır.*

Hüseyin kisi - (Gülür) Şəhər bərk yağış yağıdı. Elə o gündən qonşum, hər səhər barının arxasından soruşardı. «Hüseyn kişi, sabah hava neca olaçaq?» (pausa) Bəli, bu, menim həyatında çox böyük dəyişiklikdi. Bu vaxta kimi dəniz qirağında meynaların, ağacların, cüllərin arasında yaşayırdım. Səsden-küyden uzaq idim. Indi isə zavodların, fabriklərin əhatəsindəyəm. Maşınların uğultusu, buldozerlərin cingiltisi bəzən gecələr de kasılmır.

*Qapının zəngi çalınır. Hüseyn kişi çevrilib qapıya tərəf baxır.*

Hüseyin kisi - Oğlumun şoferidir. Qatıq şüşəleri üçün gəlib. Gedim açım, yola salım, gəlirəm.

*O qalıb sūrüşə-sūrüşə qapıya tərəf gedir. Zeng bir neçə dəfə aramsız çalınır. Hüseyn kişi əvvəlcə gözlükdən baxır. Təaccübə, çiyinlərini çəkir. Sonra yenə baxır.*

Hüseyin kisi - Adə, kimsən?

Qapı ardın dan - (Kotenin səsi) Əəə, aç qapını, ağıcyer olma.

Hüseyin kisi - (Çox sevincək qapını açır) Kote, salam. Xoş gördük. Gal, gal içarı.

Kote - Salam, salam ay Hüseyn kişi, necəsan?

Hüseyin kisi - Sağ ol, Nabat bacı necədir?

Kote - Yaxşıdır. Yenə əvvəlki kimi deyinir. Deyir, ay kişi, hara gedirsən, qaxıl otur yerində, başın dinc, yerin rahat. Deyirəm, ay arvad, uzağa getmirmən, bir qarış yoldu. Gedim, bir kişiye baş çəkim, görüm necədi. Dünənya etibar yoxdur, neçə olsa, neçə il bir yerde ömür sürmüşük. Özü də sənə çoxlu salam

göndərdi. Bax, bu zənbildəki sovgatı usaqlar üçün göndərib. Ha indi, bir yaxın gel, bir öpüm səni. (*Öpüşürər*) Bax belə, belə... Bu da Nabat bacının əvəzinə.

Hüseyin kisi - Sağ ol, sağ ol, ay Kote. Buyur, buyur içarı.

Kote - Paa. Şəhərlər olub gedibsən, a kişil Pal-paltarına, yerişinə baxan heç deməz ki, hansıca dəradən çıxıb.

Hüseyin kisi - Bə nə bilmisin? Su ki girdi qaba, oldu içməli. Day şəher adımı ilə oturub duranda gerek özünü də onlara oxşadasan. (*Kote ayaqqabilarını çıxarır. Hüseyn kişi ona da mast verir*).

Kote - Yox, a, gül kimi yun corabları var. Nəyimə gərəkdi. (*Onlar qonaq otağına keçirirler*).

Hüseyin kisi - Kənddə nə var, nə yox? Bağ-bağat necədir? Qasım ucan dərə durmur? Narlı dərədə nə var?

Kote - Heç nə dəyişməyib. Qasım ucan qayanın harası dəyişəcək, a kişi? Narlı dərəyə, lap yüz ilə beləcə, na olasıdı ki?

Hüseyin kisi - Qoşşular dururmۇ?

Kote - Pa, hamısı cağbacacıdı.

Hüseyin kisi - Bəs darvazam necədir? Yenə cırıldayırmı?

Kote - Darvazan sağ-salamat öz yerində durub. Amma nə oxuyur, nə də cırıldayırlar. Düzünü desəm, dişlərini qıcıyb, döyülen it kimi zingildəyir. Təzə sakinlər köçüb gedənər gelmeyiblər. Oğlu bərk xəstə idi. Bağı da hakimlərin tövsiyəsi ilə alıbmış, uşaqa havası dəysin... Amma gal ki, faydası olmadı, uşaq dünəyinə dəyişdi.

Hüseyin kisi - Nə, uşaq öldü, yəni?

Kote - Ha.

Hüseyin kisi - Allah rəhmət eyləsin.

Kote - Rəhmət olsun. Deyirlər, oğlu ölümdən sonra müəllim xəstələnib. Odur ki, darvazanı ne açan var, nə də bağlayan. Əhməd kişinin də, başqa qonşuların da salamı var sənə. Tez-tez soruşurlar sən.

Hüseyin kisi - Düzünü desəm, elə bu daqıqə kəndi, Əhməd kişini xatırlayırdım. Nə yaxşı geldin, ürəyim az qalırıdı partlasın. Yaman darixirdim. Ay Kote, heç dəyişməmişən, elə bil həmən adamsan ki, durmusan.

Kote - Pa, niye dəyişirəm ki, a kişi, lügtədə belə bir söz var: «Veteran». Latinca bu söz «qocaman əsgər» deməkdir. Nabat xanım demişən, hər tələsirəm? Mən də bizim kəndim veteranıym, qalanları qaçıb-dağlılışdı şəhərlərə... Sizin bağa köçən müəllim məni «veteran-kirvə» çağırırdı. Bir gün acığım tutdu, soruşdum. Dedim, kişi, bu nə addı mənə qoyubsan? Xeyli güldü, dedi, sən veterənisan bu kəndin, mən də təzə sakını. İndi de görüm, ay bu evin veterani, sən necəsan? Nəca yaşayırsan? Maşallah, gümrah görünürsən, kişi. Deyəsan, sən nə pis bixmirər.

Hüseyin kisi - O nə sözdü, Kote, məni, maşallah, yağı içinde böyrək kim saxlayırılar, el quzusu kimi tumarlayırlar.

Kote - Maşallah, ev də ki, elə bil sarayı. Otaqlar otaqların içinde, silinib, süpürülüb, bəzənilib. Rəngli televizor, döşəmələr xalı-gəbə, adama gel-gel deyir. Yaşa, kef çək özünçün.

Hüseyin kisi - İçərisində kənara çıxılmayan ev məzarın bir formasıdır. Ömür yeknəsəd keçəndə insan dəriix, yaşamadandan fənge gəlir, qəlib sıxılmağa başlayır. O zaman mənə bir deyən olmadı, a kişi, hara gedirsən, qaxıl oturunda, başın dinc, yerin rahat.

Kote - Sən allah, uzatma. Sən elə həmişa deyinən olmusan... Buranın nəyi pisidi, kəndde-kəsədənə nə var?

Hüseyin kisi - Öger dünəyin bütün lezzətlərini bir adama verib onun bütün tələbatını ödəsen belə, onu ənsiyyətdən məhrum etsən, həmin adama dünəyanın bədbəxti deyə billsən. Çünkü, belə olanda bütün hazırlar, bütün lezzətlər, hətta bütün dünəyə həmin adam üçün öz mənasını itirədi. Ənsiyyətdən məhrum olmaq, mənəcə, insanlıdan məhrum olmaq deməkdir. İnsan başqa insanların əlaqəsiz mövcud ola bilmez. O ki, ola bir evin içinde, bir otaqda, bir ailədə ola-san. Yadımdadır. Rəhmətlik atam deyərdi ki, «xoşbəxtliyin əsas şartlarından biri ənsiyyət və ülfətdir». Bunların da ki, şəhərliləri deyirəm, əsas ənsiyyətləri, bax

bu qutudur (*televizoru gösterir*). Ülviyyətləri isə bu musiqi çalan cihaz, adını da yaxşı bilmirəm. Düyməsini bas, çalacaq.

K o t e - Nayin, aəə?

H ü s e y n k i ş i - Bax, bunun!

K o t e - Necə, hansı düyməsin?

H ü s e y n k i ş i - Sağdan ikincisin, nə qədər ki, uşaq evdəydi, nəvəmi deyirəm, yənə dərəd yarı idi. Uşaqla atılıb düşürdüm, gah ev tikirdik, gah güleşirdik, gah maşın sürürdük, gah at; eynim açılırdı. Bunu da o öyrətdi mənə, dedi ki, baba, darixanda, bax, bu düyməni bas sanın üçün musiqi çalsın.

K o t e - Bas, görüm, ay başı batmış. Mən heç belə şey görməmişəm.

Hüseyin kişi düyməni basır. Əcnəbi dilində bərk qışqır-bağır qopur. Hər ikisi bir müdət qulaq asırlar. Kote əli ilə «saxla-saxla» işarəsi edir. Hüseyin kişi əllərini yelləyir.

H ü s e y n k i ş i - Neyi saxlayım? Necə saxlayım, ay pir olmuş?

K o t e - Bəyəm saxlamaq düyməsin bilmirsən?

H ü s e y n k i ş i - Yox, hardan bilim ki?

K o t e - Sən də lap elə bil Əlibabanın qardaşsan, yalnız bir tərefin sırrını bilsən! Bən indi ne edək? Bu elə axşama kimi çalacaq?

H ü s e y n k i ş i - Nə bilim. Qorxuram, düz əl vurmaram, sonra xarab olar. Gəlin oğlumun günüñü qara eləyər. Elə menimkini də.

K o t e - Bəs onda necə olsun? Dilim-ağzım quruyayıd. Mən bunu neynəyirdim?..

*Bu vaxt qapının zəngi çalınır. Hər ikisi bir-birinə baxırlar.*

K o t e - Yəqin, qonşulardır. Səs-küydən təngə geldilər.

H ü s e y n k i ş i - Yox, oğlumun sürücüsüdür. Süd-qatıq qabları üçün gəlib. Mən bu saat qapını açım, gələrem. (*Hüseyin kişi gedir, qapını açır*).

S ü r ü c ü - Elə bildim, yatmışan. Sonra eşitdim musiqi çalır. Qapını açmaq bilmirsən, ay Hüseyin emi...

H ü s e y n k i ş i - Sən allah, gel bir o zəhrimərin səsini kəs, kar olduq.

S ü r ü c ü - Gözel müsəlqidir ki, əksinə kar adamin qulağını açar. (*Otağa keçir. Koteni görür*) Salam. (*Keçib magnitafonu saxlayır*)

H ü s e y n k i ş i - Bu, Kote dayıdır. Əslisi gürcündür. Amma bizim kənddə doğulub, qarıyb. Kənddə mənim qonşumdur, şəhərə gəlibmiş, gəlib mənə baş çəksin. Tanış olun.

S ü r ü c ü - Boş qabları ver, gedim.

H ü s e y n k i ş i - Hə, odur, qapı ağızında qoymuşam, hazırlırdır.

*Sürücü qabları götürüb gedir. Hüseyin kişi qapını bağlayır.*

*Kote qapı ağızındaki sebəti götürür.*

K o t e - Nabat bacı yol azıqəsi qoyub mənimcün. (*Zənbildən bir bağlama çıxarı*) Görünür sənin da qismətinmiş. Gel bir tikə dadaq, ağızımızın qurdunu öldürək. Lavaş, çörək, təzə pendir, göyərti, bir de toyuq qızartması.

H ü s e y n k i ş i - Bəh, bəh, sağ ol, ay Kote. Elə bil, kəndin qoxusu gəldi burnuma. Biy, bu nadir? Təzə sarımsaq çıxb? Gör ha, heç xəberim yoxdur. Da-yan! Bu saat qab-qacaq gətirim, sən də bir el-üzünü yu.

Hüseyin kişi Koteyə hamamxanani gösterir. Özü isə qab-qacaq gətirir. Çəngəl-bıçaq düzür süfraya. Şəkli bir də açanda elinə mayonez bankası keçir. Uz-gözünü turşudur. Amma onu da gətirir, qoyur ortalığa. Kote galib əyləşir. Baxır çəngəl-bıçağı, stolun səliqəsinə, sonra Hüseyin kişiye, çıyınlarını çekir.

K o t e - Ə, neçə il olar, kəndin-kəsəyin daşını atdıgin, a başı batmış. Bu nadir?

H ü s e y n k i ş i - Öyrəncəlyəm. Qabaqlar çörəyin içini çıxardıb yeyirdim, sonradan gördüm gəlinimin acığına gəlir. Birtəher öyrəndim. Çəngəl-bıçağı da öyrədilər məni, oturuşuma-duruşuma baxan elə bilər şəhərin göbəyində doğul-

muşam. Hə, götür, nuş olsun, çörəyini ye. Mən, bax, bu sarımsaqdan yeyəcəyem.

K o t e - Onu ki, həvəngdəstədə duzla döyürsən, şirkə qatıb yeyirsən, çox faydalıdis.

H ü s e y n k i ş i - Əş, elə belə yeyəcəyəm. Həvəngdəstəni haradan alım. Bir də o mayonezdən sonra sarımsaq mənimcün şah yeməyidi.

K o t e - (yeyə-yeyə) Marind? O nedir, ay Hüseyin kişi?

H ü s e y n k i ş i - Hə, bu qiyamat şeydir. Bir götür, çörəyinə çek, ya da toyuğun üstə süt. Bu evdə onsuñ heç nə yemirlər. Səhər, günorta, axşam, nə yedin, gərek bununla yeyəsan, həttə bunu hazırlayan maşınları da var. Bax dadına.

*Hüseyin kişi bir qaşiq Kotenin qabına qoyur.*

K o t e - (Dadına baxır) Əəə... Deyəsan, bir az qaxsıyb axtı.

H ü s e y n k i ş i - Yox, ay kişi, yumurtu sarısı, bir də zeytun yağı ilə sirke qatışığı. Birinci dəfə adama qəribə galır. Sonra öyreşirsan. Əş, onların quṭuda olan yeməkləri boğazımızdan keçmır. (*Sarımsaqı dişləyib ləzzətə yeyir*) Nə ki yeyirlər, hamısı dəmir qutunun içində galır, dolması da, atı də, pendirin özünü də qutuda alırlar. Oğlumun özünün xüsusi mağazası var.

K o t e - Ha, təbrik edirəm. Deyirler, Akif balanı böyüdüb müdər eləyiblər.

H ü s e y n k i ş i - Ha, eladı. Sağ ol. İdarədə nə qədər böyükürsə, evdə o qədər kiçilir. Allah keçisin günahından, ay Kote, bizim bu galini bir az baliqçi nağılındıki qarıya oxşarı var, kişiñin rütbəsi qalıxlıqca, bu ev-əşiyin görkəmi dəyişir.

K o t e - Sən də yaman sözbaz olmusan, ay Hüseyin kişi. Akif elə evvəldən çalışıan-oxuyan, bacarıqlı uşaqdi. O, gərek çoxdan nazir olaydı. O, xoşbəxt olası usaqdı.

H ü s e y n k i ş i - Təsadüfən, qumar oyununda udmaqla xoşbəxt olmaq olmaz, Kote, xoşbəxtlik şəraitdən deyil, adamın özündən asılıdır. Tatsız ailə, başsız torpaq olmaz.

K o t e - Xoşbəxtlik odur ki, yaxşıca sağlamlığı ola, gözəl də yaddaşın...

H ü s e y n k i ş i - Dayan, çayniki qoymuşam qaza, yəqin ki, qaynadı. (*Durub çay getirməyə gedir. Kote dayı da onun ardınca gedir*).

K o t e - Qoy kömək edim.

H ü s e y n k i ş i - Sən istəkan-nəlbekiləri götür, bax, belə. Mən də çayniki, hə, indi gedək. (*Galib şəyəri stolun üstə düzürlər. Artıq qab-qacağı yiğib yedə də mətbəxə aparırlar*).

K o t e - Hüseyin kişi, heç tütək çalırsanmı?

H ü s e y n k i ş i - Hərdənbir, kənd, cavanlıq yada düşəndə... Niya ki, çalıram.

K o t e - Sən canın, 8 aydan çoxdur ki, sənin tütəyinin səsini eşitmirem, bir onu çal, çay içim, durub gedim. Yoxsa gecəye düşəram. Arvad nigaran olar.

*Hüseyin kişi durub öz otağına keçir. Koteni səsləyir.*

H ü s e y n k i ş i - Kotecan, yaxın gal, icaza ver, səni iqamətgahımla tanış edim. Budur, menim kiçik sarayı; iyirmi iki kvadrat metrdi. Bu pəncəre M.Sübhî küçəsinə açılır, mənimki getirib. Yolun o təyində xudmani bir bağ salınacaq; hələlik ki, bir-iki ağac basdırılub. Görürsən?

K o t e - Ha, görürəm. Gecələr neçə, sərin olurmu?

H ü s e y n k i ş i - İstlə olanda gecələr durub pəncərəni açıram ki, heç olmasa bir az sərin meh gəlsin. Amma elə ki, pəncərəni açırsan, o saat atışma başlanır, pir-pir-pir, çuk-tuk-tıq-qır-qır-zır!

K o t e - (təəccübə) O ne atışmadı elə?

H ü s e y n k i ş i - Motosiklər, maşınlar, avtobuslar, daha na bilim nələr, təz pəncərəni bağlayıb, neçə deyərlər, başımı soxuram yorğanın altına. Hələlik ki, günümü belə keçirəm. He, budu, tapdım. De görüm, na çalım sənə?

K o t e - Bizim «Çobanbayatısı»nı.

*Hüseyin kişi çalır. Kote hərdən «bəh-bəh» deyə əllərini dizlərən vurur.*

K o t e - Dayan, e. Bir mənim o havamı çal, görüm.

«Şələkə» çalınır. Kote özü də hiss etmədən başlayır oynamayağa, Hüseyn kişi də ciyərini oynadır. Yavaş-yavaş yerində dırıqə vurur. Birdən müsiqini kəsir.

H ü s e y n k i ş i - Deyirəm, bir hovur dincimizi alaq.  
K o t e - Həle dırıngı yerinə çatmamışq, axı.

H ü s e y n k i ş i - O vaxtin yerisine ağlin getməsin, ay başı batmış, indi qarşıqdan can istəyen vaxtimzdı.

Oturular. Hüseyn kişi papağını götürdü. Cibindən səliqə ilə dördkünc qatlanılmış dəşəmlini çıxarıb, cod, çal sağlı başının terini sildi. Papağını bir xeyli əlində saxladı. Onun şəhərli qızfasında kəndçiliyin bircə nişanası bu papaq idi.

H ü s e y n k i ş i - Ha, astarını neçə dəfə təzələmişəm. O qara qoçun bağasının dərisindəndir. Yadındadı, körpə alça ağacının yarpağını yemişdi ha... Düz otuz ildir mənimlə yoldaşlıq eləyir.

K o t e - Dur, a kişi, o zənbilin boşalt, mən gedim, gecdi.

H ü s e y n k i ş i - (İşini görə-görə) Həle Şərqin görkəmli mütefəkkiri Cələləddin Rumi deyib ki, «...dərdli adamın dərdini dirləmək qarənləq otağı pəncərə açmaq deməkdir». Sən də bu gün mənim dərdimini bölüşdürdün, Nabat bacıya çoxlu «sağ ol» de, kənd camaatına da «salam» yetir.

K o t e - Sağ ol, yetirərəm, mütləq yetirərəm, sağlıqla qal. Bir də yadından çıxarma ki, vaxt bütün yaraları sağaldır. Hər şey yaxşı olacaq, hərdən bir kəndə da gal.

H ü s e y n k i ş i - Vallah, düzünü desəm, istəyirom günlərin bir günü çəkmələrimi geyib qaçam bu şəhərdən. Torpağın etri üçün dərişmişəm. Bellənmiş-peyinlənmış nəm torpaq etri üçün, başa düşürsən? Amma nə edim ki, oğlumla danışmaq xaladənliliklə danışmaq kimidir. Deyəsən, anasının batınindən yox, dəmir çələldən doğulub. Ana südü ilə deyil, benzilin böyüyüb. Odur ki, onunla danışmaq boş şeydir. Xahiş edirəm, o qəbristanlığı get, bizim arvadın qəbrinə bir baş çək. De ki, galəcəyəm, lap tez galəcəyəm.

K o t e - Yaxşı, yaxşı, ürəyimizi çəkma, gal öpüşək. Bax belə.

Öpüşürər. Kote dayı gedir. Hüseyn kişi onu yola salandan sonra nedənsə kədəranı. Pəncərədan baxır. Sonra öz otağına keçir, aylaşır. Tütayını götürüb qəmli-qəmli çalır. Qapı zəngi çalınır. Bir də... bir də... Nahayət eşidir. Çaldı durub qapıya təref gedir. Qapıni açır. Galını galır.

L a l a - Salam. Deyəsən, başın tüləyə elə qarışib ki, qapının zəngini də eşitmirsen.

H ü s e y n k i ş i - Ha, bir az...

L a l a - Bu nə xoqudur evdən galır?

H ü s e y n k i ş i - Oxoq deyil, sarımsağın etridir.

L a l a - Bidza sarımsaq nə gəzir?

H ü s e y n k i ş i - Kote dayın gəlməmişdi. Nabat bacı göndərib. Düzü, mən də nəfsimi saxlaya bilmədim, yedim. Sizə də sovqat göndərib, mətbəxdədir.

L a l a - Çox gözəll! Əlat! Əhsən size! (Pəncərələri açır). Deməli, mən ərimə dəridən-qabıqlan çıxırıq pul qazanıraq. Evi düzəldirik. Bu qəşəng şeyləri xaricdən on qiymətinə tapıb gətiririk ki, siz onları sarımsaq iyine tutasınız? Gərək indi usta çağırıbm, bu mebelin palirovkasını dəyişəm, oboyları söküdürüm. Yoxsa bura qonaq çağırımaq olar? Əsla yox! Divarlara hörmət bərəsi sarımsaq qoxusunu nəcə rədd edəcəyik, heç bilmiram. Kote dayı da o boyda kənddə sarımsaqtan başqa biza getirməyə sovqat tapmadı, görəsən.

H ü s e y n k i ş i - (Ortada dayanıb Lalə hara gedirse ora çevrilir). Qızım, sakit ol. Qocalmışam. Daha bir də sarımsaq yemərəm. O uşaqa bir söz demə. Təki evda sakitlik olun. Bu sırr kimi aramızda qalsın.

L a l a - Ata, bilirsən ki, mən qışqırınan deyiləm. Söyüdə seydmərəm. Mənim tərbiyəm buna yol vermır. Amma sizin də bizi yazığınız gəlsin. Al, bu keçəni gey ayağına, súrtələ parketi, mən mətbəxi təmizləyim.

Mətbəxe keçir. Hüseyn kişi keçəni geyir ayağına, başlayır parketi sürtməyə. Işıq sö-nür. Işıq yananda Hüseyn kişi lap əvvəl aylaşdıyi yerdə aylaşır, sözünə davam edirmiş kimli kiçik pauzadan sonra ah çəkib deyir.

H ü s e y n k i ş i - Bilirsən, mən mührabının sonunadək vuruşmuşam. Lap ön cəbhədə olmuşam, diviziyə arabası sürürdüm. Görürsan ki, ölməmişəm, düzünü deyim, heç qorxu nə olduğunu da bilməmişəm. Arma sənə qəti deyə bilərəm ki, adəmi dinc, sakit yaşayış da ölümə apardı. İnanırsan, qulaq as. Adəmi köçür şəhər evinə, özünə də heç bir iş-filan tapşırma. Səhərdən axşam-cam mayonez yedir. Gün ərzində də iki kəlma söz kesəm. Vassalam! Heyvanların həyatına uzun-uzadı tamaşa edirəm, onlara həssən aparram, man da heyvanlaşış onlar kimi xoşbəxt yaşamaq istəyirəm. İçlərində nə rəqəbat var, nə üzüntü. Heç biri vəziyyətindən narazı olub sizildəmir, gəcə yuxusuz qalıb dard çekmər, bəzək-düzək, dəbdəbə və təmtəraq üçün qan-lar tökmür, heç biri özü-nü o birindən üstün tutmur, nə yaftaları var, nə də allahlıq iddiasında olan həkimli. Heç biri galəcək haqqında düşünüb özünə üzəmür. Nə lapsa onu da yəyib vəziyyətindən razı uzanıb yatır, vəssalam. Nə gözəl hayat, nə xoşbəxt ömrü! Yazıq, fəqr, zəlil insanlar, açaq gözünüzü, heyvanların həyatına baxın, nə qədər ibret götürməli şey vardır! Elə bilirsən, gəlin sözümu baxdı?! Nə olsun ki, mən dedim, mən də eştidim. Oğlumla bir həngaməyə qalxdı ki, gal görəsən. Ərlə arادa yola getməkiddə, bər-birini təhqir etdiyidə, xirdə narazılıqlıdan qovğa-dalaş qalxıqdə belə ailəde yaşamaq, sözünə əsl mənasında, doğrudan da cəhənnəməzənzə qələbədən qələbədən. Gecanın yarısı uşaq yanına gəldi. Düzü, hər ikimiz pərt idik... (Işıq deyisir. Akifli görürük.)

A k i f - Qocalar lap uşaq kimidilər. Özləri üçün sakitca aylaşış qocalığı yaşa-maq, həzz almaq evəzində... Yox, bunlara bu azdi. Gərək yenə də nə isə əldə eləsinlər, qursular, yartsalar. Ay atı, qalan ömrünü sakit hayat sür, ye, yat, dincəl.

H ü s e y n k i ş i - Əğül, yeməksiz, geyimsiz, mənzilsiz insan hayatı mümkün olmadığı kimi, ünsiyətsiz də insan həyatı mümkün deyil.

A k i f - Ay atı, sənin bütün tələbatını öðeyirik.

H ü s e y n k i ş i - (Öz-özünə) Bax belə! Bir dəli şeytan deyir, get bunların mayonezini sarımsaqla qatışdır. (Akifla müraciətə) Mənə bax, yoldaş mühəndis, elə hey deyirən ki, ay atı, yaşa özün üçün, həyatdan həzz al. Axi, bu həzz al-maçı neca başa düşüm?

A k i f - Nece, yəni, nece? İstədiyin qədər yat. Televizora bax, heç bir qayğı, əzab çəkmedən yaşamaq, həzz almaq deməkdir.

H ü s e y n k i ş i - Şeytana qismət olsun belə hayat, insana yox. Allahan hər gün gözərləri zilləyib o qutuda göstərilən dizilərə baxmaq bilirsən nəyə bənzeyir? Durnanın boşqabından yediyi südlü sıyığa, qurdun dolçadan süd içməsine. Mənim aləmimdə o dizi yaxşıdır ki, onu özüm özüm üçün oynamış. O ki, qaldı heç bir qayğı, əzab çəkmedən yaşamaq. Bu, ölüm deməkdir.

A k i f - Elə ki, pensiyaçı çıxdın, heç bir qayğı olmamalıdır. Gərək istirahət edəsən. Bu təbii haldır.

H ü s e y n k i ş i - Yox, canlı insana qayğısız yaşamaq töbii hal ola bilməz. De görüm, eştimsən ki, qartal qocalğı üçün pensiyaçı çıxsın. Cavan qartallar da dimdiklərində ona onu getirir yedirsən. Qartalın nə qədər nəfəsi varsa, uçaq. Elə ki, qanadları boşaldı, nəfəsi kasıldı daşa çırpılıb qartal kimi də mahv olur. Qulaq as, sənə gənciliyində gördüğüm bir hadisani danışım. Cobanlıq edən vaxtm idı. Gündərti vaxtı olardı. Qoyunlar özlərinə kələğəyə verib dincalırlıar. Mən də iri palidin altında aylaşış briçqala qamış kəsib tütək düzəldirdim. Bir dən qulağıma sən geldi. Başımı qalxıbdı baxdım. Qartal idı. Sıldırırm qayalıq tərəfdən uçurdu. Gələb lap başımın üstə üçub ötdü və birdən «tarap» haradasa lap yaxınılıqda yera deydi. Qalxıb səs gəlen tərəfa gedim. Gördüm bir iri qartalı, nəhəng qanadlarını açıb uzanıb. Nə bir çırmak yeri var, nə bir yara yeri var, amma ölüb. Deməli, uça-uça ölüb! Bax, oğul, budur əsas məsələ, qartal kimi yaşa-maq, qartal kimi də ölmək. Amma sən məni burada qəfəsə salıbsan, oğul.

A k i f - (Onu ilk dəfə görürümüş kimi başdan-ayağa sözür, sonra sakitce) Ata, sabah seni həkime aparmaq lazımdı. Deyəsən, əsəblərin gərginləşib. (Durub yan otağa keçir).

H ü s e y n k i ş i - Əlbettə, apar. Məni həkimə, bəlkə də lap elə xəstəxanaya apar. Özünün sakitcə diciyə baxmağın üçün. Kasaya, oğul, zəher də doldurmaq olar, bal da. Bir ailədə ki, ünsiyyət, ülfət, mehribanlıq, səmimiyyət olmadı, belə ailə vulkan üzərində qurulmuş taxta evciyə bənzəyər, daima dağılmak təhlükəsi qarşısında olar.

*Işıq sənür. Yananda Hüseyin kişi əvvəlki yerindədir.*

H ü s e y n k i ş i - Həəə. Belə... Elə bildim bu sözdən sonra o, etiraz edəcək, özünü temizə çıxaracaq. Yox eyl. Onunçun söz də rəqəm kimidir. İki elə ikdir. Sıfır da ki, sıfır. Mən, neca deyərlər, doğma yerlərə təref üz tuturam, amma bu Zikrədin şahlığına. Belə necə görüşsəsan? Məni gecələr yatmağa qoymayan, yuxumu ərşə çəken iclas da, bax elə budur. O qədər iclas edirəm ki, qan-ter məni aparı. Durub pəncərəni açıram ki, heç olmasa bir az sərin meh gelsin... amma... Mənca, ailə saadətindən məhrum olan insanı xoşbəxt hesab etmək olmaz. Mehriban, xoşbəxt ailə insanı cəsarətli edir. O her cür maneələri aradan qaldırmağa qadir olur. Belə adamın müvəffəqiyətləri zaman keçdiğcə artır. Atalar yaxşı deyib, ayağını sıxan ayaqqabılı çıxart, at.

*Qaçıb otağına keçir, kiçik bir çəmodan götürür, pal-paltarını yıgrı. Paltosunu götürür. Otaqdan çıxır. Qapı ağızına gelir. Nə işə likirfəsiş çəmodanı yera qoyur. Paltosunu onun üstüne salıb, yazı stoluna yanaşış kağız-qələm götürüb yazar. Mektubu qoyub getmək istəyir. Dayanır.*

H ü s e y n k i ş i - Hal! Nə yazdım?! Qulaq as, oxuyum. «Gedirəm, Akif, mən təzədən öz kəndimizə. Pöhrələri əkmək üçün cavankən yerini dayışərlər. Amma, sən oğul, məni, neca deyərlər, qoca vaxtı şəhərə gətirib əkmək istədin. Amma, oğul, sən bilmədin ki, mənim burada köküm yoxdur. Mənim köküm öz kəndimdədir. Odur ki, oğul, mən geri qayıdırıam. Yoxsa quruyub burada məhv olaram, vaxtından əvvəl qəbrə gedərəm. Bağışla məni, oğul. Və geri çağırmağa çalışma. Mən doğma yerlərimə üz tutub gedirəm. Amma sən, get Zikrədin sahığına.

Atan Hüseyin kişi..»

*Hüseyin kişi qapiya təraf galır. Çəmodanını, paltosunu götürüb otağa göz gezdirib çıxır. Otaq bir müddət boş qalır, işıqlar sənür, pərdə bağlanır. Səhnəni mahni müşayiət edir. Hüseyin kişi bağınnı qarşısındaki skamyada eyleşib.*

Sahərdir. Çörəkçi oğlan velosipedla, torbası çörək dolu səhnəyə gelir.

Ç ö r e k c i o ğ l a n - Hüseyin baba, sababin xeyir!

H ü s e y n k i ş i - Aqıbetin xeyir, bala, günün bu çörək kimi etirli keçsin.

Ç ö r e k c i o ğ l a n - Qaranquşlar qayıdır. Göresən, bu qaranquşlar ele o vaxtkı qaranquşlardı, a baba?

H ü s e y n k i ş i - Elə heminkilərdir, bala. İntəhası, hamısı geri qayıtmır. Çoxusu yolda tələf olur. Mənzilli başa vura bilmir. Sağ-salamat gəlib çıxan qaranquşlar onlara bir həftə yas saxlayır. Ona görə də qaranquşlar təzə köçüb gələndə qəmlə olurlar...

*Işıq sənür. Mahni tamaşaçı zaldan gedənə kimi müşayiət edir.*

## ◆ MUSA ƏLƏKBƏRLİNİN 60 YAŞI



Musa ƏLƏKBƏRLİ

ÖMRÜM BİR KEÇİLMƏZ  
KEÇİD DÖVRÜDÜ

(60 yaşına)

Altını on dəfə artırıbildim,  
Artığı - öskiyi özümə qaldı.  
Bu cobrin altında elə özildim,  
Yetmiş də, sokson də daha xoyaldı.

İllor ayağına daş bağlamışdı,  
Sinəmdən keçirdi anım ağrısı.  
Dördlü günlərimə gün ağlamışdı,  
Ürəyin foryadı, canım ağrısı.

Tanrıım, bu nə ömür, bu nə həyatıdı,  
Gün yüksüz ötdükeçə il qana döndü.  
Haqq sözüm başının altında yatdı,  
Yorğanım - döşayım tikana döndü.

Qanlı bir çay oldu bu ömrün qəmi,  
Ondan ovuc - ovuc içdim də goldim.  
Könüllü secdiyim bir cəhonnəm  
Mən gözüyüməlu keçdim də goldim.

Ömrü yem eləmok, sözü yeməmok,  
Duyğu var danışır, duyğu var laldi.  
Bu günün sözünü bu gün deməmək  
Gələn sabahları olımdan aldı.

Öynimdə qurudu bu yaş köynəyim,  
Yalınqat ürəyə dərd qoşa goldı.  
Mənim torpaq itkim, vətən göynöyim  
Çörək qayğım ilə baş - başa gəldi.

Fikirlər gərgindi, əsəb tarımdı,  
Söz var hayqırışam,  
söz var udmuşam.  
Oğlumun arxası - ağrılarımdı,  
Qızımı dərdimdən cehiz tutmuşam.

Saflıqdı, düzlükdü işin çetini,  
Ömrümü bu rənglə naxışlamışam.  
Qəlbimin odunu, hərarətini  
Beton divarlarla bağışlamışam.

Yerindən oynasa, duyar yer məni,  
Onsuz da durumsuz bir halindadir.  
İyirmi ildir ki, yurdum erməni,  
Həyatım ehtiyac işgalindadir.

Şeir gözdən düşüb, şair hörmətdən,  
Hörümçək torunda dustaqdı qələm.  
Yoxsulluq deyilən bir müsibətdən  
Qopa bilmirəm ki, özüme gələm.

Şairəm, əvvəlki qürurum yoxdu  
Düşdü ehtiyaca əsil yazarlar.  
Sözə dəyər verən bir qurum yoxdu,  
Sözün dəyərindən kəsir yazarlar.

Gözlərim taleyin qoşa cövrüdü,  
Yaxşını, yamanı seçə bilmirəm.  
Ömrüm bir keçilməz keçid dövrüdü  
İki qərinədi keçə bilmirəm.

### DOLDUR O DOLÇANI...

Doldur o dolçani,  
bulağın gözündən doldur.  
Sularım duru yerindən  
doldur.

Təsnəlik üzdü məni,  
Dilim söz tutmur daha.  
Qafiyələr pərən - pərəndi,  
Öydüyüüm, əzizlədiyim  
ilham pərisi  
Şan-şöhrət hərisidi.  
Dünya soyuqlaşır,  
Mən odlanıram,  
Duruluq, saflıq  
çekilir yer üzündən,  
Ayda torpaq almağa  
pulummuy var?!

Başqa bir planetə  
yolummu var?!  
Ancaq bu da həqiqətdi ki,  
Ürəyində təpər,  
dizində taqət olana  
Hər tərəf yoldu...  
Üzdü məni bu təşnəlik,  
Doldur o dolçani,  
bulağın gözündən doldur!

### DÜNYA, MƏNİ YOLA SAL

Arzular yolda qaldı,  
Ömür belə uzandı.  
Yersiz çək - çevirindən  
Bezdim, doydum, usandı.  
Beş günlük qonaq idim,  
Elə qarşıladım ki,  
Yerinə mən utandı,  
Dünya, məni yola sal...

Şirinlər Xosrovların  
Qucağında yatırsa,  
Fərhadlar hədər yerə  
Gedib dağlar çapırsa.  
Haqqə keşikçi olan  
Haqq yolundan sapırsa,  
Milyonların payını  
Yüzlər, minlər qapırsa,  
Dünya, məni yola sal...

Papaq salır, göz désir  
Şəhərdə "göydələn"lər.  
Uzaq - yaxın obadan  
Çörək üçün gəlirsə,  
Bu şəhərə gələnlər  
Yaşamaq arzusuyla  
Can verirən ölənlər.  
Niyə yaşayır axı  
Bu dəhşəti bilənlər,  
Bu ağrıya gülənlər?!  
Sözümüz ötkəm, qəti,  
Bir az da sərt dedim mən.  
Öz xoşumla gəlmədim,  
Öz xoşumla gedim mən?!  
Dünya, məni yola sal...

Təmizlərin qisməti  
Aldanışdı, yalandı.  
Torpağımla bir yerdə

Ömrüm - günüm talandı,  
Gözlərimdən axan qan  
Xəzərimə calındı.  
Ucalıqlar kiçildi,  
Bütövlər xirdalandı,  
Dünya, məni yola sal...

Bu günahsız qırğınlar,  
Bu ölümlər, bu qanlar...  
Bir - birinə qənimdi  
Yer üzündə insanlar.  
İndi hər bucağında  
Axır müsəlman qanı.  
Dünya, niyə susursan,  
Dünya, insafın hanı?  
Dünya, məni yola sal...

Daha yazmağa dəymez,  
Eyiblərin üzdedir.  
Demokratiya dediyin  
Əməldə yox, sözdədir.  
"Göy"dən yük tutan dəyyus  
Göysatani nə vaxtdır  
Dalanında göynədir,  
Qapısında gözledir.  
Canına qurd daraşib  
Sökür, bir ucdnan sökür,  
Tərəzin göz aldadır,  
Bir yanın batır, çökür,  
Dünya, məni yola sal...

Neçə dari səpilsin  
Üzülübsə örknənin?  
Şairi bədbəxt olar  
Məglub olan ölkənin.  
Qabımı çatlatmağa  
Güçü yoxsa sirkənin,  
Daha sözüm qətidir,  
Yeri yoxdu "bəlkə"nin,  
Dünya, məni yola sal...

Qardaşın qardaşına  
Etibarı itirse,  
O müqəddəs duyğular  
Tükənrse, bitirse,  
Bu dərddən içün - içün  
Yer "ah" çəkib inleyir,  
Göy köksünü sökürsə,  
Bu boyda rəzaləti  
Əgər allah götürsə  
Ağrıma bu yaradan,

Məni götür aradan,  
Dünya, məni yola sal...

Sənin ritmin, nizamın,  
Mənim yaşamaq haqqım  
Tək pula bağlısına,  
O pul gələn yolların  
Üç yandan bağlısına,  
Açıq qalan bir yanı  
Şərəf, namus deyilən  
Deyərə bağlısına,  
Musa da yerə girsin  
Tək yerin oğlundusa...  
Ruhumu göyərə çekir,  
Çekil, yolumdan çekil,  
Dünya, məni yola sal,  
Dünya, məni yola sal!..

## HƏQİQƏT

Səni aramaq zülüm,  
səni axtarmaq çətin,  
Meydan açanlar bilir,  
meydanın necə dardır.  
Qayçısına dönürsən  
dostluğun, məhəbbətin,  
Nə amansız sıfətin,  
nə ötkəm üzün vardır!

Haqqı köksündə boğub  
üzünə üz geyənlər.  
Deyirlər ki, nə olsun,  
söz ayrı, ürək ayrı...  
İstedadsız adamı  
tərifləyib öyenlər  
Qarışqadan kərgədan,  
milçəkdən fil qayıır.

Min bir ağrı uduram  
bir haqq sözü udanda,  
Sonra qayıdır özüm  
Özümdən şəklənirəm.  
Bir məclisdə söz alıb  
səni meyar tutanda,  
Hamı qaçır yanından,  
cərgədə təklənirəm.

**GÖLDİM***Bacım Xəzəngülə*

Daşı atılmışın biriyəm, bacım,  
Geri dönməzlərin daşıyla gəldim.  
Gəldim ki, biləsən diriyəm, bacım,  
Bağrımın göynəyən başıyla gəldim.

Ox uçub, neyləyim yayını ömrün,  
Qurudum bir axar çayını ömrün,  
Uduzdum yazını, yayını ömrün,  
Payızıyla gəldim, qışıyla gəldim.

Burdan gedəniyəm gör mən haçanın?!  
Qapısı bağlıymış qapı açanın.  
Yaddaşı sozalan halsiz qocanın  
Yanılan fəhmiylə, huşuya gəldim.

Yoluma daş-kəsək düzən arzumun,  
Ömrümü biryolluq üzən arzumun,  
Bir vaxt səmalarda süzən arzumun  
Qanadı ütülmüş quşuya gəldim.

Musa özü nədi, indi evi nə?!  
Dost baxa ağlaya, düşmən sevinə...  
Atasız göynəyən ata evinə  
Bu dəfə gözümüzün yaşıyla gəldim.

**MOLLA VƏLİ VİDADİYƏ***(I şeir)*

Dərdinin, qəminin günahı - sevgi,  
Yoxsulluq, qəriblik, ilahi sevgi...  
Tarixə nəqs etdi bu ahi sevgi,  
Köcdün yaddaşlara xəste Vidadi.

O kasib komandan çöle çıxmadın,  
Tutdun öz dərdini dile, çıxmadın.  
Heç nədə Vaqiftek zilə çıxmadın  
Ötdün öz nəgməni pəsədə, Vidadi.

Tale qara gəldi, qismət bəd oldu,  
Doğma bildiklərin quru ad oldu.  
Sənə doğulandan sevinc yad oldu,  
Keçirdin ömrünü yasda, Vidadi.

Hər gün törpüledin o dərd donqarı,  
Hər kəlmən, hər sözün ürək yonqarı.  
Şeirinlə vurdun sən şahin - şonqarı,  
Durnası göylərdə dəstə, Vidadi!

Cox da ki, ilhamın coşdu, çağladı,  
Zirvəyə çatmamış ayaq saxladı.  
Zaman yollarını necə bağladı,  
Tale necə durdu qəsdə, Vidadi?!

Sənətin yanından yan örür naşı,  
Dərd necə əritsin qayani, daşı?!  
Bize görk oldumu gözünün yaşı  
Göz yaşı tökməkdə usta, Vidadi?!

Göynədin yaralı bir bülbü'l kimi,  
Yandıqca sovruldun göyə kül kimi.  
Musa da qəlbini qızılıgül kimi  
Gətirib mezarın üstə, Vidadi!

**MOLLA VƏLİ VİDADİYƏ***(II şeir)*

Dözmədin dünyanın bu kəm - kəsrinə,  
Hər kəlmən göynökdi, dərddi, tolaşdı.  
Ele ağladın ki sən öz əsrinə  
Mənim əsrimin də köynəyi yaşı!

O hiss də, duyu da, sevgi də köhnə,  
Kim deyir həyatın dadı dəyişib?  
Cirəylə su verir yenə bu dəhnə,  
Köhnə dəyirməndi...  
adı dəyişib.

Əski idmindədir qırğı da, sar da,  
Yenə durnaların sofi pozulur.  
Çörək - can bahası olan bazarda  
Alamın, satanın kefi pozulur.

Dünya o dünyadır, qoca Vidadi,  
Yeri də, göyü də sən gördüyündü.  
Kiməsə gözyaşı axıdan vadı,  
Kiməsə şidirgə toydu, düyündü...

Özünə yadlaşış təbiət elmi,  
Dünyanı heç cürə dəyişmək olmur.  
Yenə yerindədir zalımı, zülmü,  
Yenə haqq yenilir, döyüsmək olmur.

Bu da yaşamaqmı, bu da həyatmı?  
Rəngin bundan betər qarası yoxdu.  
Ağlayan heç zaman ağ günə çatmır,  
Hələ göz yaşının çarəsi yoxdu.

Dözmədin dünyanın bu kəm - kəsrinə,  
Hər kəlmən, hər sözün dərddi, tolaşdı.

Elə ağladın ki sen öz əsrinə  
Bütün əsrlərin köynəyi yaşı!

\* \* \*

Mən ki əlsiz - qolsuz daşam önündə,  
Na vaxtdır qəlbimdə daşlaşış dördən.  
Bir şeir oxudun sevgi günündə,  
Daşa nəfəs verdin, mənə can verdin.

Bu sevgi boyunca ucalınsın səsin.  
Nə qoruç, nə də ki, qadağası olsun.  
Bu sevgidən ötrü can verən kəsin,  
Canı qoy canına sadağası olsun.

İlləmdən macal tap, məni də dinlə,  
Sonra yenisini yazarsan yenə.  
Ay şeir pərisi, sən bu şeirinlə  
Əsil sevgi günü bəxş etdin mənə!

\* \* \*

Səsin bir schrli nəğməyəmiş demə,  
Dinləmək necə də mənə xoş oldu.  
Köz kimi durulan bulaq sevgimə  
Axbarı - baxarlı ümman qoşuldu.

İndi bu ümməndən əl - qol atıram,  
Üzəmək ki bilmirəm, boğulmaliyam.  
Yaşamaq eşqimə nadir artıran,  
Yoxsa mən təzədən doğulmaliyam?!

Göylərdən enmisiən sən bu tolaşla,  
İlahi duyğuya köklənən tarsan.  
Çiçək bitirərsən bir qara daşda,  
Bir qatı zülmətdə işiq taparsan.

Nəğmətək içirəm şirin səsini  
Bu mənim ürəyim, bu da sən... buyur.  
İnsan bu dünyadan möcüzəsini  
Sevgi nəhayətsiz olanda duyar.

\* \* \*

Nələr çəkdiyini duyub ağlasam,  
Ruhunu yer - yerdən soyub ağlasam.  
Dünyadan biryollarq doyub ağlasam,  
Başımı köksünə qoyub ağlasam,  
Gözümün yanında boğulardsanmı?  
Mənimcün təzədən doğulardsanmı?!

Ağ gül, qara güne boyun əyən biz,  
Ağlar bir ürəklə gülümseyən biz.

Bəxtə dönük çıxıb yolu əyən biz,  
Beləmi yadlaşdıq indi, bəyəm, biz?  
Doğma yollarında doğulardsanmı?  
Mənimcün təzədən doğulardsanmı?!

Yaraltı qəlbini, kükrok qanınlə,  
Dərdinlə, qəminlə, həyəcanınlə,  
O göynər ruhunla, kövrök canınlə,  
Üsyankar dalğanla, bu tufanınlə  
Bu dalğın dünyama sovrularsanmı?  
Mənimcün təzədən doğulardsanmı?!

Könlün bir zindandı, istəyin dustaq,  
Nahəqqin əlində can verirən haqqı.  
Buna "döz" deyirsə o miskin oxlaq,  
Nahəq söyleyirən o sözü, nahəq,  
Hissimlə, duyğumla yoğrularsanmı?  
Mənimcün təzədən doğulardsanmı?!

### ETİBAR ETMİRƏM

Bər - bəzəyə aldanandı,  
Gözə etibar etmirəm.  
Mənimtək içdən yanandı,  
Közə etibar etmirəm.

Bir ölməli öyüləndə,  
Yersiz tostlar deyiləndə,  
Düz əyriyə əyiləndə,  
Düzə etibar etmirəm.

İstər rədd et, istər bəyən,  
Başqa bir yol varmı, bəyəm?!  
Təbəssüməndən maska geyən  
Üzə etibar etmirəm.

Gəl qəlbimi elə yar ki,  
Yara vuran elə yar ki...  
Vallah, elə hissim var ki,  
Sözə etibar etmirəm.

Mən gedirəm öz eşqimlə,  
İşim yoxdu ta heç kimlə.  
Duyumsuzlar, bu eşi ki mən  
Size etibar etmirəm.

# POEZİYADA SAFLIQ, HƏYATDA SƏRRAFLIQ, yaxud AZƏRBAYCANLI MİSRALAR VƏTƏN XƏRİTƏSİ ÇEKİR

Yazının ikinci şərfləvəsi ilk baxışdan mübahiseli de görünə biler. Ancaq Musa Əlekberlinin poetik tendensiyası həmçinin onun mənşub olduğu xalqa bağlılığı ilə seçilmiş, dövrün xarakterini açıqlayan yonaklı olmuşdur. Şairin zəngin yaradıcılığı yalnız kəmiyyət baxımından diqqəti çəkmir, keyfiyyatca daqiq ifadə olunan lükflər geniş mövzunu rəngarəngləyini de özündə etibar edir. Musa Əlekberlinin ilk fikriniňnən düz bir qərinə keçəsə də, onun yaradıcılıq tələyinə bür bir qərinə ilə məhdudlaşdırmaq olmaz.

Öğər qəbul etsek ki, istedad Tənni vergisidir, demək, onun yaradıcılıq ömrünün ikinci qərinənin də son qapılını açmaqdə olduğunu düşünsə ilə razılışmaliyiq. "Məndən şeir istə" (1977) "Urəymim işində" (1979), "Bəlkə bər də göründük" (1981) "Gözlərim yol çekir" (1983, "Aydınan ay işığı" (1985), "Sevgi bulağı" (1987), "Gözümüz ağlayan" (1991), "Dünya sevgi-dən doğular" (2007), "Tanrı manə söyleməsə" (2009) - bu adların tarixi ardıcılıqlı çəkilmiş yəhənət bir sıra deyil. Bu adlar ham də şairin mənəvi yüksəlişini, eyni zamanda, həyata hərəkətlə baxışını, nüfuzedici müşahidənin, inkişafın pillələridir. Musa Əlekberlin sadalanan kitabları ilə yalnız ömrə hesab etməyib, hem də bir şair kimi estetik qayesinin cəmiyyətin tələbləri ilə, beləcə də daqiq desək, həyatla, qarşılıqlı münasibətlərinə aydınlıq getirib. Təsdiq edib ki, şair kimi püxtələşdikcə, ömrün kamillik zirvesinə doğru yerdikcə, həyat haqqılarda daha çox yaxınlaşır. Özünə həyatın ziddiyətləri arasında gərə bilib. İctimai mezmur, səsial mühitin təzadları, qarşılaşan tərəflərin mübarizəsi həmçinin onu düşündürüb. Bütün qəleme aldığı şeirlərinin əsas qəhrəmanı vətəndir. O Vətən ki, həmçinin tarixi sınaqlara məruz qalıb. Neçə əsrden bəri onun sinasında qalanıb və bu və hələ də onu yandırmaqdadır. Musa Əlekberlinin şeirlərində yanığının kökünü bərədə axtarmaq, beləcə, en düzgün istiqamət olardı.

*Mübarək Vətən dərsi  
Qoy hüzür Vətən gəsin.  
Bu Gümürdü, bu Axtadı,  
Bu Zəngəzur, bu İravan,  
Bu Dərbənddi, bu Göyçədi.  
Bir-bir sayım hələ dayan.  
Bu Zəncanım, bu Tabrizim,  
Bu Mərəndim, Ərdəbilim  
Qılinc çalan ar oğular,  
Çakdıyımız sonusuz zülüm*

Bu şeirin yaranma təessürləti hansısa bir məktəbdə keçirilən vətən dərsindən alınıb. Müellif elə şeiri "Vətən dərsi" aldırdı. Müellifin təessürləti həmin dərsdə bağlanıb qalsayıb və onun şeiri özü ayrıldı "Vətən dərsi"na çevriləsəydi, onda şairin uğurundan danişmaq olmazdı. Göründüyü kimi o, hər bir misrası bir azərbaycanlı olan, bir vətəndaş olan vətən obrazını mənəvi xəritəyə çevirir. Özünən dünəndəki vətən xəritəsini rəngləri ilə təqdim edə bilir. Hər misranın özü da canlılıq kəsb edir. Ədəbiyyatda "Diri şeir", "Canlı şeir" ifadəsi işlədir. Zənnimə, Musa Əlekberlinin misralarındaki canlılığı da görmək olar. Xüsusiylə, onun azərbaycanlılıq, vətəndaşlılıq məhiyyəti kəstə edən canlı - azərbaycanlı misraları ona görə güclü kəsb edə bilir ki, onun qoru-közü vətənin bağlarından yanan oddan götürürülüb. Şairin ittihamları da yeterincədir. Umumiyyətlə, M.Əlekberli bahs elədiyi mövzunun əsas obrazını yaradarkən özünü heç vaxt bi obrazdan tacirdən eləmir, özü də bu prosesin iştirakçısı olur. Lirik mən olaraq onun bütün şeirlərində (demək olar ki, istisnasız) bi obraz görünür, bu da ona imkan verir ki, zəməna münasibətdə daha obyektiv və daha sərt olsun. Cüntki o özü da tarixə borclu qalan insanlardan kənardır. İttiham sərt olduğunu qədər semimiyət və etiraf yüklüdür:

*Desəm sizdən qalib miras  
Qarabağım nala çəkar  
Sorar bəs bu indiki yaşı?  
Bu azılən, təpəldənən  
Söylə kimin vüqarıdır?  
Bu gün dəha xəcisən sən  
Dünənini düşünəndə*

M.Əlekberlinin azərbaycanlılıq, azərbaycanlılıq və türk şeirinin mənəvi yükünü özündə etlib edən poeziyası mübariz ruh üzərə köklənib: "Çox ağırdır, çox ağırdır Vətən dərsi. Sen bu zülmü çəkirsən ki, bu ağacı ekirsən ki, meyvəsin Vətən dərsin". Mübarizələr asan apartlıdır. Hər bir mübarizəde, hətta qalib gələse bəle, haqqın tərəfində olan zərrə-zərrə "Cismi-can" itirir. Itirir və itirdikcə cisiməni sərsintilə onu yaralasada, mənəvi ucalıq haqqı alır. Həq bir güc onun mənəvi ucalığının karşısını keşmək iqtidarından olmur. M.Əlekberli deyəndə ki, "Şeirim, kölə olma, şeirim, qul olma, Yoxsul yaşadım ki, sen yoxsul olma" haqqıqtına inanırıq və fikrimizin davamı kimi qəbul edirik.

M.Əlekberli şeirin qırurunu qoruyan bir ömrü bu qıruru, vüqan yaşatmaq üçün qurban verə bilən şairidir. Və qətiyyətin peşənən deyil. Bu onun bər şair kimi estetik qayəsindən və princip etibarı ilə bütün yaradılığının büstürlə tabedir. Falsəfəde arxaik və enənəvi madəniyyət hadisəsi rituallıq adlanır. "Ön müxtəliq qaydaların, içtimai birgə yayışı normallarının yaradılış aktını canlandıran" mənəviyyat hadisəsi kimi rituallıq M.Əlekberlinin yaradıcılığında qorunur. Əsrlərin sınağında çıxmış mənəvi dəyər, patriarxlıq güclə, sənət kredosu kimi M.Əlekberlinin yaradıcılığında nəinki təsdiqini tapır, hem də tərənnüm olunur. Şair ətrafında çərayan edən bütün hadisələrin mahiyyətində "Qanuna uyğunluq" prosesini görə bilir. Təsadüfləri, gəlmələri, yabançıları həyat hadisələrinin axarında saf-cürük edir, ayıra bilir. Ele ona görə də M.Əlekberlinin poeziyasında lirik məni heyatda sərraflıqın təcəssümü kimi görürük. Məhəmməd Hadiyi haşr elədiyi şeirlərin birində bələ-bir cılıq haqqı, amma sərraf daqiqiliyi ilə "qum ümmani"nın içərisindən seçilmiş mənə yükünü görə bilirik.

*Yükla kürayına bu ağır dərdi,  
Hər şeyi gözündə sən döndər yasa.  
O səni qanına qəltən edərdi,  
Qanıyla yazdığın şeir olmasa.*

Hökümün doğruluğuna heç bir şübhəmiz yoxdur. Və eyni zamanda elə bu misraların özündə, söz-sənət uğrunda döyüldə neçə şairin öz qanına beləndiyini görməmək olmaz. Bazarı od tutub yanın bazarbaşıya bazarın bağlaşın dəyən də, el ağızı ilə dənisişir. "Torpaq cəza çəkər dərdim qəder, bu vətən bedbəxti forqımız qəder" bu ifadənin aforistlik yükü bizi ona görə razi salır ki, qəlem haqqə səykonur. Bu haqqqa söykənenin mahiyyətini şair çox dərinlikdən cəkib getirir. Ola bilsin ki, sıradan bər nəfər bu ifadənin mahiyyətinə varı bilməsin. Amma üst qatdan birce addım o yana haqqı təpəldənən insanların, xəritəsi qayçılanmış vətenin, cəmiyyətdən halal haqqını alı bilmeyənlərin pərişan görkəmi gözümüzü yandırar, acı fəryadı sinəmizi desər. Əger misra ağır yükü daşınmasa, ağar poetik obraz öz varlığını dikte edə bilməsə, demək, bu təessürlətlər də havada qalar və inandırıcı olmazdı. Cəmiyyətin fərqli qəddar münasibəti Musa Əlekberlinin yaradıcılığında güclü etiraz və beləcə əşyankarlıq seviyəsində cezalandırılır.

*Halalca tikamı göyda çaldılar,  
Oxu tuşladılar düz üreyimə.  
Mənim bu günümü məndən alırdılar,  
Gözümü dıkıldılar geləcəyime*

Musa Əlekberlinin 60 yaşı var, Zənnimə, müellifin etirazı yaradıcılıq potensialına güvəndiyi kimi, öz yaşına uyğun haqqına güvenir. Bu güvəncin bir unvanı da, ədəbiyyatımızın nüfuz sahibi olan söz-sənət adamları tərəfindən etiraf olunmasıdır. Ayrı-ayrı vaxtlarda poeziyası haqqında: S.Rüstəm, R.Rza, B.Vahabzadə, M.Araz, S.Tahir, Qabil, İ.Tapdıq, Q.Xəlilov, X.Rza, Q.Qasimzadə, V.Yusifli, Ə.Xəlefli, Kamran Əliyev, Əhad Muxtar... fikir və mülahizələr söylemişlər.

Biz qeyd elədik ki, M.Əlekberli rəngarəng, çıxçalarlı həyati sərraf daqiqiliyi ilə müşahidə edə bilir, şeirlərinin mövzusunu da buna görə çıxşaxəldidir. Vətənin könül oxşayan təbieti, Azərbaycanın gözəllikləri her an M.Əlekberlinin gözünün qabağındadır. Onun zəngin yaradıcılığının içərisində təbiət şeirləri öz ecazkarlığı ilə seçilir, şairi məftun edən təbiət görüntüləri öz teravetində şeire getirilir. Bir qədəm dostuna xitabən söylədiyi ("yazdığı" ifadəsi yerine düşmür) şeirdə o gözel təbiətin özünə layiq söz donu biçir. Hissin təsiri ilə özü necə deyişir, oxucunu da eleca qaya-qaya, cığır-cığır, palid-palid gedzdirir. Və insan "milyon il əvvəl" təbietdən ayrıldığına təessüf edir. Sanki yenidən qanadlanıran o təbiətin ağıuşuna qayıtmış istəyir. Beləcə yalnız o müqəddəsləşdikləri qırılan, yanın arzularına qovuşa biləcəyinə inanır. Fikrin arxaik formada ifadəsi onun gözəlliyyinə xələl getirmir,

*Garək deyil isti paltar, bürünçək,  
Dumanına, çıxkinənne bürünək.  
Uca, yalçın zirvələrdə görünək,  
Sellər yuyan çaylağına baş çəkək.*

*Dağları var bulud yaran, göy dələn,  
Yolları var ayrı-üyru, köndələn,  
Bizi görüb anam kimi kövrələn,  
Gözü dolan bulağına baş çəkək.*

*Qəlbilənib pöhrə qalxır puçurdan,  
Yaza qosul, gal pöhrələn, puçurlan  
Qucağından üç şairi uçurdan  
Şair Məlik ocağına baş çəkək.*

Yaddan çıxmış, bir növ unudulmaqdə olan ifadeler Musanın təbiət şeirlərində daha çox yaşa salınır. Onun sərraf daqılıqlı ilə seçə bildiyi - qeyd etmək yerine düşərdi ki, Musa Ələkberli heyat hadisələrindəki təbiət münasibətə de qoruyub saxlayır - ləhələr fikrin poeziyadakı saflığı ilə tamamlanır. Sözlərin zərgər bicimi, misraların poetik yüksək həyat doğuracaq qədər daqiq olduğu üçün sonsuz estetlik zövq bəxş edir.

M. Ələkberlini hem de sevgi şairi, insan qəlbinin derinliklərində yaşayış hisslerin, duyguların en yaxşı ifadəcisi hesab edənlər de qoxdur. Səf, temiz sevginin obrazını yaratmaq üçün özün o sevgi qədər saf və temiz duygularla yaşamalısan. Yoxsa, sevgi bulağının çeşmesi quruyardı. Sevgilərde çağlamazdı. M. Ələkberli "Sevgi neğməleri"ndə durululu, təmiz hüssiyyəti qoruya bilir. Və onun bu mövzuda çağlar bir şair olduğunu da etiraf etməliyik. Şairin "Sevgi neğməleri"ne münasibətə professor Nizamət Cəfərovun mövqeyi dərincən və daha daqıqdır: Musa Ələkberli daha çox sevgidən yazırdı. Ancaq bu sevgi "öz içini yeyəyə duran", yaxud "tərk-i-dünya bir aşiqın subjektiv yaşantıları" deyildi, təbiətin özü qədər təbii, mükməməl kəndli balasının yüz illər ərzində formalamaşmış mərdanə istəyi, kişiliyin zərif moxluq qarşısındaki tarixi məsuliyəti idi.

*Gal gedək dağlara, şəhərli qızı,  
Qorxma, ordakalar qodrını biler.  
Orda oda döner o şən güncların,  
Bir ocaq alışar, bir ev işinər.*

60-ci, 70-ci, 80-ci illərdə Musa Ələkberliyə el gelirdi ki, öz sevgisinin "tərcüməyi-hal"ını yazar... Əslində isə, o, özü de bilmədən, mənsub olduğu etnik-mədəni (etnoqrafik) sistemin ümumi (universal) sevgi dəstəsinə danişirdi. Yüz illər boyu necə sevmişdilər, necə həsrət çekmişdilər, vüsalə qovuşmuşduşlarda, o da sevgilərində o cur sevir, həsrət çekir, vüsalə qovuşur. Və onun mənsub olduğu xalq öz sevgisində necə təbii bir məsuliyyət daşmışdır, o da həmin təbiilikle məsuliyyətini daşımışdır davam edirdi. Dünyanın (və sevginini) "modernləşdir", parnograf patologiyaların adəbiyyatla tacavüz elədiyi bir dövrdə epik-ethnografik məhəbbət texnologiyalarının poeziyaya casərətle getirilmiş artıq özünəmüsəssəb bir üslub (f) təzahür demek idi". Professorun çağdaş poeziyamızın bu təqdirə layiq adəbi prosesin aparıcı şairlərindən biri kimi, M. Ələkberlinin sevgi mövzusuna münasibəti bir de o yöndə təsdiqini tapır ki, siyasi rejimlərin dəyişdiyi, həyata baxışların çəvrilişə maruz qaldığı XXI əsrda de o, "Dünya sevgidən doğulur" qənaatindədir. Sevginin gözəldəşdirme gücü, sevginin günahları yuma təsiri, görünür, heç bir siyasi kataklızmın dəhşətindən qorxur:

*Yer də, göy də, sama da gözəlləşdi gözümüzde,  
Eşqin odu sinədə, ayn nuru üzümdə.  
Men bu gəca özümə tanımadım özüm de,  
Neca durum-dayanım, sabah sən galəcəksən?!*

Bəlkə de ulu sevginin, uca sevginin gelecəyinə inamdır insanın yaşadan. Musa Ələkberli keçmiş Sovet məkanında adəbi prosesin feal iştirakçısı olmuşdur. O, genc şairlərin Aşqabad və Düşənbədə keçirilən poeziya festivallarında iki defə dalbadal çıxış edib, şeirləri ingiliscə, rus, ukrayna, belarus, türk, latin, türkmen, tacif, eston, gürçü və başqa dillərə tərcümə olunub. O, iddi Azerbaycan poeziyasının, çağdaş poetik fikrin en yaxşı orijinal ifadəçilərindən biridir. İlsmayıldızda adına poeziya mükafatçı ve prezident təqəudüsündür.

Musa Ələkberlinin yaradıcılığı 10 il bündən əvvəl münasibət bildirən Vaqif Yusifli şeirlərinə çaplış rəhu arzulayır. Zənnimə, adəbiyyatımızın Musa Ələkberli 60 yaşı nəinki çaplış rəhu ilə, güclü mübarizə ezmə və döyüş rəhu ilə gelib.

Bu da ömrün 60-ci baharı, Dostlarını sevən və dostlarının sevdyi, çağdaş heyatımızın sevən şairi Musa Ələkberlini, saf, duru poeziya çeşməsinin hele uzun illər çəgləyəcək Musa Ələkberlini geleceki nəsillərin de sevəcəyinə inanırıq.

Heyatda sərraflıq, poeziyada saflıq. Musa Ələkberlinin yaradıcılıq yolunu tekke bu təzisde de ifadə etmək olardı.

Olli Rza XƏLƏFLİ

## ◆ XATİRƏLƏR, DUYĞULAR...

*Gülxanım FƏTƏLİQIZI*

# ÖMÜRDƏN YARPAQLAR



17 oktyabr - Almas İldirimin xatiro gecosunu yazdığı töbrik itmosun deyo gündəliyimə köçürdüm.

"Təbrik edirəm.

Bu gözəl təşəbbüsün hörməti müəllifləri, Almas İldirimin poeziyasi işığına yiğışan sənat adamları, seirsevər oxucular, şairin qohum-sərhədələri, Sizin hamimizi ırskdan töbrik edirəm. Mənə bu töbdirdə iştirak etməyə davət etdiyiniz üçün siz təşəkkürümü yetirirəm.

Almas İldirimin təleyif nə cür olub, o, zamanın hansı firtınalarına tuş olub - hamisi aydındır. Təleyin firtınası bircaq onan qolbində gizlətdiyi doğma ocaq niskilinə, doğma həsrətinə, poeziya havarına toxuna bilməyib. Səhhətim imkan vermediyinə görə töbdirdə iştirak edə bilmədim. Almas İldirimin böyük nəfəslə poeziyasına baş ziyyəm.

Dorin hörmətlə M. Araç

Bu da yeni deyimdir, yoldaş M. Araç, "təleyin firtınası".

18-21 oktyabr - S. Rüstəmin 90 iliyini anadan olduğu kənddə - Novxanida keçirildilər. Mommad bundan bir az təsirlənmidi:

- Hə, dünən işinə bax, Süleymanın gecosunu kənddə - Novxanada, Səmodin iso Bakıda, özü de geniş miyazda keçirildi.

- Səmodin oğlu Yusif deputatdır, vozifəsi var, sözü keçir. Süleyman Rüstəmin oğlu Azadın iso, ola bitor, "dişi kosmır". Mommad Rahimi iso heç yada salımlılar, - olavo - etdim, öz aramadı. Rahim el böyür heç deyildi axı.

- Niyo, lirik şeirlər var. Sosializm-realizm, deyo bir məfhumu atıldılar ortaşa, şairlər do başılabırlar sosializmə torfləməyə vo beləcə do olub getdilər, istedadları da özlərindən övəl.

Elman peyk antenəsinə quraşdırıb qurtardı.

- Şairlə oturub bir tükə çörök yemək monim üçün sevinədir. Şairin qulluğunda durmaq həmimiz bərcədər, gedən torpaqlarımız da qayıdaq, biz nosıl gərməsək do, bizdən sonrakı nosıl gərcək.

Güldüm:

- Torpaqların alınmasını golocok noslo saxlaşdırığımız üçün qayıdaqına ümidi etməyin. Bəhalərimiz de getmiş torpaqların qaytarılmasını biza ümidi edib getmişdilər, ancaq torpaqların alınmasını yadımıza da salmadıq. Əksinə, almaq avozuna bir az da çox verdik. Bizzən sonra golontor do homçının. Qoriba xalqıq. Torpaqları qoyub qaçır, sonra da başşayıraq bayati çağırıb, müğəmat oxuyub, ağlağınca. Elman, soğan olsun, noğd olsun.

Mommad do sözlərimi tösdü etdi.

23 oktyabr - Hər bir sözündə hökrolmaya başlamışam, ürəyim ölon bacın Soyxarıyı və anamla danışıram. Ağalarım zongi moni xoymadan ayrırdı:

- Gülxanım bacı, mon ayın 20 Almas İldirimlə bağlı görüşə getmodim, amma ayın 18-i "Müştəqillik Günü" münasibətilə yiğincədə mono söz verildi, elo ki omnının adını tutдум, zaldə bütün soslar kosıldı. Dedim ki, şair özü iştirak edə bilmədi, ancaq salamını yetirir və tozo şeirləri do mono verdi ki, sizlər oxuyum. "Sümə" şeirlərini oxudum, bir şair yavaşça zaldan çıxıdı. Ebu bil şeir üvənnəmə duşdü. Sonra di homon şeiri Aşıq Şəmsirin 90 iliyinə həsr olunmuş banketdə do oxudum. Olavaş etdim ki, bir neçə gün bundan övəl şairin görüşünə getmişdim, adı şairlər qoşa çökələn ixtiyarın kim olduğunu soruşurdum, Aşıq Şəmsirdir - cavabını verdilər. Məclis sözlərimi vo şeiri yaman alışdı. Şəmsirin omisi oğlu birinci sağlığı kəlbəcorluların sağlığına yox, Mommad Araçın sağlığına icək. "İçək mögrür şairin sağlığını", dedi.

28 oktyabr - Axşama yaxın Mommad havaya çıxdı. Saat beşə on beş doqquq qalmış telefon sesləndi:

- Alo, Mommod müəllimi olarım?  
 - Evdə yoxdur, qızım, nə deyim?  
 - Deyin ki, prezident bu gün yazıçıları qobul edəcək, saat altının yarısında Prezident Aparatında olsun.

Vaxt az qalırırdı, binanın ətrafında sırlandırmış, tapa bilmədim. Bir uşaq mənə sorğunu verdi:  
 - Kişi, tez ol gedək evə, saat 6-nı yarısında sizi Heydər Əliyev qobul edəcək.

Paltalarını geyindirdim və taksi tutub getdim. Girococyat qətməmiş Musa Yaqub və Cabirlo rastlaşmış. Polis işçisi yuxarıya zong çalıb məni içəriyo buraxmaq üçün icazə aldı. Beşinci mortoboya qalıxb gözləmə zalında oturduğum. Söhbət Naxçıvandandı, dedim ki, Cabir, Naxçıvanda olanda Qabilin bütün dəməşq və horukotlarını gündəliyim yazmışam.

- Əşqi, Qabil qiyamətdir, - deyə Cabir və Musi gülləsüldür.  
 Bir az keçmiş Elçin da goldi, söhbətə başlandı:  
 - Mommod, yadındadır, rohmotlik emim Tofiqlə bizo goldin. Atəmin görüşüne gəlməmişdir. Oturub vurdurğan, həyif o günlər, bər do o günlər, Yazıçılar Birliyinin gur vaxtlarına qayıda biləcəyikmi?

- Monim İlyas müəllimə çox böyük hörmətim var. 50 il Azərbaycan şəhərəsini o saxladı. Cox alıncab adam və böyük dramaturqdır - söylədi Mommod.

Yazıçılar bir-bir yığındıqları sonra zala keçdi. Fatma xanım Mommodi prezidentə yaxın outardı; Anar, Yusif Səmədəli, sonra Mommod. Prezidentə dəbiyyat haqqında, qurultay haqqında giriş sözü söylədi. Sonra yazıçıların qurultayı ilə əlaqədar Anarın söz verildi. Anar bu 10 ilin içinde Birliyin söri işləməsindən. Yazıçılar Birliyinin parçalanmasına yol verilmədiyindən, 150 nəfər gənə yaşının ittifaq üzv olmaq üçün orzo verdiklərindən dənəndi. Keçmişlə müqəyyisədə ittifaqın indiki möhdudiyətlərindən de söhbət açıldı. Sonra Əkrom, Qabil, Mirvarid xanım danışı. Söz Sabir Rüstəmliyə verildi. Sabir nisboton mövcud problemlərə toxandı. Əliyev aradı durub Mommoda yaxınlaşdı, ondan nəso sorub yemək yərində qayıtdı. Mənim fikir götürümdür, Heydər Əliyevə necə yaxınlaşım ki, ev mosolosunu yadına salıbm, iclas qurtarın ki, o, gedə bilər.

Prezident yekun sözündə Birliyin işindən razi qaldığını, cavan yazıçılarla sabah görüşmək istəydi. Yazıçıları ev istəyin Anarın xahişinə cavab olaraq dedi ki, indi dövlət ev tikiyim. Yeno do bış iş fikirləşirik, bir "Heydər Əliyev Fondu" yaradıq və həmin Fonddan yazıçılar, qəzet və bədii jurnalara kömək edəm. Hal-hazırda mənim iki mənzilə imkanım var, onlardan birini Baxtiyara, birini do Mommod Araza verirəm. İki xalq şairinə, bu, mənim qurultaya hədiyyiyəmdir.

Sonra Rəfaeli qurtardı, ona sabahdan evin açarlarını mənzil sahiblərinə veriləməsini təşəvvür etdi. Hami dağlılığından sonra Baxtiyari və bizi özünün oturduğu kabinetə dəvət etdi. Söhbətənəsindən dənəndi ki, ev mosolosında hamidən çox mon sevindim, çünki ev sərəndən çox əziyyət çəkməmiş və hal-hazırda da narahat bir evde yaşayardıq. Heydər Əliyev gülə-gülə soruşdu:

- Çox sevindinmə?  
 - Təbii ki, Mommod do, Baxtiyar müəllim də ona öz təşəkkürələrini bildirdilər.  
 - Məhtəşəm Prezident, bizi çıxdan sizinlə görüşmək istəyirdik, amma bizi sizinlə görüşdürümdür - olaşa etdim.

Heydər Əliyev:  
 - Niya, ev üçün deyildim? - soruşdu.  
 Özümü tirdiyimden dənəndim:

- Boli, an çox ev üçün, bir da elə-bələ dərđləşmək üçün...  
 Heydər Əliyev conabları güldü və söylədi:  
 - Əvvəl hələ bir köç, sonra dərđləşərik.

Evo çatanda Mommod sevindiyini gizlətmədi:  
 - Vallah, yətib yuxuda da görəmdim ki, 30 il həsrotində olduğum bir yerdən mənə ev vərilər.

29-30 oktyabr - Ağalar xəbər verdi ki, birinci programdan "Qolom" adlı veriliş gedir, "Sintma" seirini orada oxumışam, baxın.

M.İsa da hamisəki hay-küylə yeni ev almağımizi töbrik etdi.  
 - Ay Isa, heç olmasa qoca vaxtımızdə dincoldik. Mən do yazıçı kimi prezidentin qəbulundan oldum.

- Ən "böyük" yazıçı sənən, Gülxanım bacı, - dedi, Isa.  
 Saat bire işləmə biza bildirdilər ki, evə baxmaq üçün dalınca maşın göndəriləcək. Getdi. Eva xeyli tamadığımız adamlar toplantıdı. Rafael müəllim də golub çıxdı. İçəridə icra başçısı Rüstəmi do gördüm. Rafael müəllim mənə dedi:

- Gülxanım bacı, indi göründün ki, mənim qaçığımın səbəbi nə idi. O kişi evi şairo özü verməli, bə işi özü görməli idi. Gördünüz ki, o, nə deydi? Dedi ki, bu, tarixdə görünməmiş işdir ki, mən elədim, hökumət işçiləri olan binadan şairlərə ev verdim. Burda bərincilik etdim.

1 noyabr - Səhər cörük alanda bənəcə qəzetə de aldım. "Azadlıq" qəzətindən olan bir başlıq diqqətən çalıb etdi: "Şair, hökmdərin hürəundurandas". Moqaləni Mommodə oxudum. Moqalənin bir yerində belə yazılmışdı: - "...Heç kimse sərr deyil ki, bizado hamı (?) seçilər yazar. Şair da, yazıçı da, prokuror da, polis do. Məhkəmə öz hökmünə şeirlə oxuyur. Kəndli bugda əvəzində qələm götürüb şeir "əkməkə" möşguldür. Əsgərlərimiz düşənən bağrımı şeirlər yarılır. Gözəldir. Onunçun da Azərbaycan Yazıçılar Birliyinin bir "Şöhrivar" klubu qədər üzvü var.

Dosto-dosto cavanlar da üzv olmağa hazırlaşırlar. (Yazıcı polis, indən belə kimdən no ala biləcəksən? Hamının cibindən yazıçı vəsiqəsi çıxacaq. Vay, vay...)

Eto bütün bunları görə do bizim camaat "şər mosolosu" çox hossasdır. Dövlət başçısı da düz üc gününə şairlərə həsr edildi. Yazıçı sözünü ona görə işlətmirkə, bəzim xalqda yazıçı mosolosu o qədər do dob deyil. Kimdir roman, povest oxuyan?! Osas şeirdir: - döşayırıson gedir. Dövlət başçısı da ona görə evləri şairlərə - Boxtiyar Vahabzadəyə, Məmməd Araza verdi, heç gör Əkrom Əlyiləyi ev təkiflə edən oldu... ("Azadlıq", 1 noyabr 1997")

Bu möqalənin müəllifi Hacı Zəmin ağa görəsən niyo belə osobiləşib, bu conab bilmir ki, adını tutduğu Əkrom doniz qırğındı yaxşı şəraitli monzilda yaşıyır, anima Məmməd Arazin yaxı masasını qoymağın yeri yoxdur.

Məqalənin mözəmununu Aqilo danişdım.

Axşam Heydər Əliyevin yazıçılar qurulayındakı nitqinə qulaq asan Mommod:

- Rohbor bəla olar! - dedi.

6 noyabr - Televizordə dilimizin gözəlliyyindən dənəndi.

- Həc bilmirərənən danışır, hor xalqa özlə dillə gözəldir, - açıqlandı Mommod.

Telefonda Mirvardi xanımın kövrük sosinə eftidilə və telefonu Mommodə verdim:

- Evinizi töbrik etdi, mono üşük-dirok verir, deyim ki, məni o gecə güclə maşına mindirib evə yetirə bildilər, bərk sancılmışdım, bər neçə dofa operasiya olunmuşam, ruhdan düşmək lazımlı deyil. Ayrı vaxtlar yazdırğın şeirləri do töbrik edirəm, mon homişə sonin yaradıcılığına hörmətə yanaşmışam, məhəbbətə yanaşmışam. Evi gün düşürmü, tozə evinizi soruşuram, čünki gün düşməyon ev nəm olur.

Mon Mirvardi xanımın suallarına belə cavab verdim ki, hər iki torofo otaqlarımız var.

Mirvardi xanımın sözlərini Mommod mono belə çatdırırdı:  
 10 noyabr - Axşam xəbərlərindən Mommodın Heydər Əliyevi vurduğu telegramı oxudular. Telegram belə qurtardı:

- ...Sizə ucalıq yarası, böyüklük yarası. Uca olun, zirvə olun!"

Həlo cavanlıqdan Mommodin torpaq və təsərrüfatla bağlı söhbətlərinə maraqla qıraq asardı. Neft müqavilələrinin həyata keçməsi haqqında verilən məlumatə münasibətini Məmməd bəli bildirdi:

- Neft əvvəl-axır qurtaracaq, ona arxalanmaq olmaz. Təsərrüfatımıza qaldırmaq üçün pambıq və üzümə çox yər verməliyik, respublikanın bənlər üzərində kökləməliyik, cünki onlar tükmənərək sorvordur.

12 noyabr - Axşam Nəmət Ponahlı goldı, xeyli söhbətdən sonra Meydانا aid kitab yazdı: gələn söylədi:

- Yazacağım kitab 700 sohifə yaxın, iri höcmli bir kitab olacaq. Bütün meydan hadisələrinən olduğu kimi göstərməşəm.

Nəmət çox adamların, təmədğimiz möşhur şəxslərin adını çoxdı. Onların meydanda etdikləri çıxışları ilə MK-ya verdikləri donosların bir-birinə oks olduqlarını söylədi, xalqı çəsdiriblər, dedi.

Dilim dinc qoymadım:

- Nəmət, sonin xalq adınlardıqların sənə do irad tutur. Deyirler ki, Nəmət meydanda yığın pulları götürüb aradan çıxıb, əvvəl İranın, sonra da Türkiyəyə gedib. Nə oldu, ağor o, təmiz adamırsə, sərhəd necə keçə bildi.

Nəmət bozı suallarına cavab olaraq dilləndi:

- Baci, hamisən kitabında cavab vermİŞəm, hadisələri öz dilimdən yox, olduğu kimi, kimə çıxış edib, necə hərəkət edib, sonədlorla birləşdikdən verirəm. Oxuyarsan, baxarsan.

Məmməd Nəmət döño-döño təşəvvür etdi ki, sakitliyi pozmağa çalışmayıın, qoyun, ölkə başçısı işini görən, hamisə onun ətrafında birləşməliyik ki, rohbor do bir iş görə bilsin. Dedi-qo-du dalınca getməyin.

15 noyabr - Şeirlərin axırıcı hissəsini do redakto etdim. Bir şeiri Mommodə oxudum. O, özündən razılıqla - "Sonuncu qorulma qəlamışam" - ola demişəm, ümumiyyətlə, bələ fiqərləri təqnidçilər görəmürələr, - dedi.

- Yaxşı, yaxşı, torif isteyirən?

- Yox, amma rohmotlik Süleyman Rəhimov haqqında kiçik torifli cümlə söyleyəndə belə sevinir, necə deyir, görürsün, haqqında necə deyir, söylerdi. Ancaq mənim haqqında lap bir neçə sohifəlik torif yazsalar da sevinmərom.

- Ona görə ki, soni çox torifləyiblər, ta torifdən doymusən, öz aramızdı, ancaq yeno do torif isteyirən.

- Ho, qocaldıqça adam torif xoşlaysı, - deyə güldü Məmməd.

16-21 noyabr - Axşam mədəniyyət xəbərlərində Heydər Həsənoğlu göstərdilər. "Məmməd Araza" mükafatı haqqında dənəndi. Bər cümləsinə bura qeyd edirəm: "Məmməd Araza" bəzək tarixi abidəmizdir, necə o bəri abidələrimizi qoruyur, Məmməd Araza da qorunmayıçıq". Axşam Məmməd telefonla Heydərdən xahiş etdi:

- Heydər, mükafat bu il qələsin, gələn il verərəson, onuz da vaxt keçib, il qurtarmaq üzərdir, lazımlı deyil.

Heydər narazılıq etdi:

- Xahiş edirəm, səsəriyə bir nəzər salasınız, sonrasınən sonra danişanıq.

Heydor ssenarini göndərdi, ssenarini oxuyan Mommodin roynı soruşdum:

- Necodir, bir şey alıbmı?
- Oxuyarsan, görərsən. Şeirimi oxudunmu?
- Kōçrondo oxuyaram, vaxtum olmadı.
- Oxu, yaxşı seirdir.

Oxudum, şeirin tosirdən özüme golo bilmirdim:

*Mano gülən yanandan çox,  
Manı qanmaz qanandan çox,  
Manı danan ha çox...  
Man qoribani, vallah, qorib.*

Şeiri tam oxudum, hommın voroqin arxasında bu misralar da vardi:  
*Qane oldum it damına,  
Ta hürməyo no var ki...*

vo ya

**Axar suya dedin axma.**

**25 noyabr** - Köçmək gözüm durub. Adam no qədər köç gəzdir, bilmirəm. Axşam han- si şairdən veriliş gedirdi.

- Mommod, Nizami Xudiyev babat şairlərden de veriliş töşkil edir, no oco bəyinətasi Hik-mot Ziyadan yox.

- Nizami onu yerdən çox hörmətli götürdü. Yoqın veriliş do hazırlamış olar. Yadindadır, sono demişdim, Hikmət Ziya mona həmişə deyordi ki: "Son tokco oxucuların şəfi deyilən, hom do şairlərin şairson" Mon do onun haqqında yazmışdım ki, "Hikmət Ziya ağır bir janrıñ yükünü cıyanıyan aparan bir şairidir".

**4 dekabr** - Əzizə xanım Əhmədova "Güney" zoqeti üçün belo bir sual diqto etdi:

- "Yeni ilde Azərbaycan xalqına na arzulardınız?"  
Mommodin cavabı: "... Arzı edərdim ki, yeni ilde bir qarış torpağımız, bir ağacımız da, bir daşımız da tapdaq altında qalmassın..."

Dünyanın dilindən eydik: "Öz doğma ocağına xos golmisiniz, insanlar! Milli müstaqilliyimiz, milli dövlətçiliyimiz möhkmək, möhkmək, daha da möhkmək olsun. M.Arəz 4. 12. 1997"

Sabah bu sözləri Əzizə xanıma diqto edəcəyim.

**13 dekabr** - Xudu Mommodov haqqında "Dünya, səndən kimlər getdi" adlı verilişə baxa-baxa danişdi:

- Xudu haqqında "Təzadalar" qəzətində monim do kiçik bir yazım var. Əvoz olumuz adam idu Xudu. Çox sakit, lakin sakitliyin altında firtına. Mon noşriyyatda müavvin işləyində onun idu Xudu. Çox sakit, lakin sakitliyin altında firtına. Mon noşriyyatda müavvin işləyində onun idu Xudu. "Qoşa qanad" kitabını çap etdim. Özü təvəzükərləq edib deyirdi ki, bir sey deyil. Əksinə, ki...

- Bu köklər dahan dorindən arsadrıb izzo çıxmaq lazımdır, cyni zamanda, 18-20-ci iller- lo bağlı materialları... Bu illərin hadisələrini Əli Volyev, Süleyman Rohimov, Əyyub Abbasov da daşıq işqlandırıblar. Əyyub Abbasovun "Zongozur" osorində molumatlar çıxardı. Bu osor ovvol rusca çap olundu, sonra azərbaycanca. Ermoni dilindən başqa, çox illərdə çap edildi. Bu osoro görə o yəzığın başına bizimkilor nolox gotırmadılar!

Hər haldə yazılı abidədir, qalır.

Nonolarımız biza öyrədiblər ki, adam öldürməyin, ermonilər isə öyrədiblər ki, türkləri qırın. Monim Zöhrə nonom osir düşmüs neço ermonini buraxdırıb ki, monim ocağında adam öldürməyin.

- No qazandıq ki?  
- Bilmirəm. Misal var: "Namusu ito atdlar, it da yemədi", "Namusunu yeyonların qey-

rətindən" demisəm.

"İki qardaş adından "Arası ayırdilar" harayını da yaratıdlar, Qardaşların taleyini böyük dövlətlər iki imza aktına qurban verdi. Bu qardaşlar garək qoşlot yuxusuna getməyoddılar. Millötün vəzifəsi tökcə yer şumlamaq, toxum səpmək, ot bıcmək deyil.

Millöt özünüdürə "yöyünni" garək özgəsinə verəməsin. Bütün möqamlarda, bütün vəziyyətlərdə xalq ayyıq olmuşlardır.

Ermonilər mürkülli xalq deyil, amma "Zəngəzur" osoruna görə böyüklerimiz yazıçıya no qədər ongal törətdilər.

Ermoni şairəsi isə açıqca özlərinə dövlət yaratdıqlarına görə "ağ aylara" osorlarında minnətdər həq edir.

No, - Tunçay soruşdu,- elo sonin gündölyin tokco dədəyo addır?

- Monim Tunçay balam, bir vaxt golocok ki, son özün bu kolmolori çraqla yox, çraq köhnə sözdür, projektorlu axaracaqsın. Bolko sizlərden biriniz çəşib yazıçı oldunuz, hazır materialdır, mondon sonra qalır sizo.

**29-31 dekabr** - Ağır, yüksək, qayğılı günlərimdən həri - köhnə ilə veda. Bu ilin qazancı yəni monzilo köçməyimiz oldu.

## 1998

**2 yanvar** - Gülşən Əkbərova veriliş aparıldı. Mommodin xatirosu: - Mommod Əkbər həmişə moni gorondo olımı sıxar, cyni suali verirdi: - "Döryaya daş atmaqla dorya daşmaz" - mışrası kimdir? Qosdon sayırdım, Nizami, Nosimi, Füzuli... Deyordi, bildiğim, Əbülfəsəm Nobatinindir. Hor moni göründə bu sözlər tokrar olunardı.

**3 yanvar** - Heydor Əliyev "İlin Adımı" elan olunmuşdu. Mommod ona telegram vurdu.  
"Respublika prezidenti Heydor Əlirzə oğluna!  
Öziz Heydor müslüm."

*Siz İl Adımı - əslindən osrin - əsrərin birinci adamlarındansınız. Bu yüksək ad üçün Sizi xalqımızı üzəkdən təbrik edirəm. Ucaltığa gedən yollar yordırmaz.*

## 2. 1. 98. Mommod Arəz

Telegramda işlodilon aşağıdakı ifadələr xoşuma goldı. Mosolon, osrin - əsrərin birinci adamlı, uluqlığı gedən yollar yorulmaz; ovvolki telegramda iso sağlığınız isiq badəsi qaldırıram ki-mi ifadələr:

**6 yanvar** - 1947 - 1953-cü illərdə azərbaycanlıların deportasiyası haqqında dəmişqlər Mommod öz fikrini belə bildirdi:

- Bu köklər dahan dorindən arsadrıb izzo çıxmaq lazımdır, cyni zamanda, 18-20-ci iller- lo bağlı materialları... Bu illərin hadisələrini Əli Volyev, Süleyman Rohimov, Əyyub Abbasov da daşıq işqlandırıblar. Əyyub Abbasovun "Zongozur" osorində molumatlar çıxardı. Bu osor ovvol rusca çap olundu, sonra azərbaycanca. Ermoni dilindən başqa, çox illərdə çap edildi. Bu osoro görə o yəzığın başına bizimkilor nolox gotırmadılar!

Hər haldə yazılı abidədir, qalır.

Nonolarımız biza öyrədiblər ki, adam öldürməyin, ermonilər isə öyrədiblər ki, türkləri qırın. Monim Zöhrə nonom osir düşmüs neço ermonini buraxdırıb ki, monim ocağında adam öldürməyin.

- No qazandıq ki?

- Bilmirəm. Misal var: "Namusu ito atdlar, it da yemədi", "Namusunu yeyonların qey-

rətindən" demisəm.

"İki qardaş adından "Arası ayırdilar" harayını da yaratıdlar, Qardaşların taleyini böyük dövlətlər iki imza aktına qurban verdi. Bu qardaşlar garək qoşlot yuxusuna getməyoddılar. Millötün vəzifəsi tökcə yer şumlamaq, toxum səpmək, ot bıcmək deyil.

Millöt özünüdürə "yöyünni" garək özgəsinə verəməsin. Bütün möqamlarda, bütün vəziyyətlərdə xalq ayyıq olmuşlardır.

Ermonilər mürkülli xalq deyil, amma "Zəngəzur" osoruna görə böyüklerimiz yazıçıya no qədər ongal törətdilər.

Ermoni şairəsi isə açıqca özlərinə dövlət yaratdıqlarına görə "ağ aylara" osorlarında minnətdər həq edir.

**11 yanvar** - Telefonu gördürüm: - Alo.

- Vay sonin gəzvü yeyim, ağsaqqallar şurasındandır, Mommod müslüm lazımdır.

Ay aman, tozo telefon nömrəmizi hardan bilir, biz özümüz holo yaxşı bilmirik.

Cavab verdim:

- Mommod yarın...

- Oyat, mono lazımdır, - amirano səsləndi, - vacibdir.

Çarəsiz telefonu Mommodu verdim. Dəmşənən səsini eşidirdim, sözlərindən bunu sécidim ki, o evə naqah köçməşsünüz, gorək bizdən icazə alaydımız, amma no edok, eybi yox, xalqımızın foixison, sono halalı.

Qoriba zong vo qoriba damşiq idi.

- Kişi, sonu, bu no deməkdir?

- Mono elo golir ki, töşkil olummus zong idi, nömrəni yiğib dolının olinə veriblər, danişan adam ağı behindi, olana oxşarmış.

**12-20-21 yanvar** - Deyoson, işlayırsın axı?

- Ho, fikirləşdiyim şeirin mozmunu belədi: - Gözümüzün qarşısında torpağımız tapdanır, insanların qırılır, ham bir-birinə düşən kəsillər... Bunların hamısı şairin, monim gözələrin öündənənə bəş verir. Va olimdən heç no golmir, özümü günahkar hesab edirəm.

Bunları "görəmoyonlər" dəşüroklı deyirlər.

**20 Yanvar** - Hədiləşdirməliyim, seirin mozmunu belədi:

- Hələ deyirlər ki, Etibar, Nemət vo başqları onları küçəyə çağırmasayırlar, olmazdlar. Bəs necə olmalı idi, düşənənin qabığına oylanıb da, silahlı da çıxməq lazımdır. Olmasın ol-

dürərlər.

Otağından çıxbı mono olindəki kağızı göstərdi:

- Kötürmək lazımdır.
  - Şeiri bir dofo oxumalı oldum ki, sorbost yaza biləm, "Yadimdən çıxmaz gecə".
  - Axırıncı mışralar üzlaşır, ona necə baxırsın?
  - Bu şeiri keçən gecə fikirloşdım. İndən belə gorara golmışım ki, fikirloşdıyim kimi do yazdım, daha folsolsa fikirler axtarmayılmış, elo bu şeir kimi. Sorbost seirdir.
  - Yox, kişi, homişə dediyim ki mi yazmaq olmaz, amma hərdənbir olar.
  - Düz deyirsin, onda oxuculara xayənat etmiş olaram. Sohor şeiri çapa verəcəyim.
- 22 yanvar - Şeiri "Yeni Azərbaycan" qəzeti vərdim.  
Birdən yataq otagından gəri qayıtdı:  
- Tez ol, bu mışralar bir yero qeyd et.

**Ağaclar adamlı,**  
Adamlar ağac.  
**Ağaclar danişır**  
Ağılı-başlı.  
**Yarpaqla yarpağıñ,**  
**Qonşuluğu var.**

Bilmirəm, bu mışralar bikiñ şeira çevriləcəkmi?!

28-31 yanvar - "525-ci" qəzətində Mürşüd Məmmədovun "Xəlil Rza UluTürk fenomeni" möqədəsində belə bir abzəs vardı...  
"...

**Əsrin doğum çağında "millət" sözünü siyasi lirikaya, ümumiyyətlə, ədəbi-bəddi tek-sikona götərən Sabir olub.** Sabir korazehin, əlavəxəm rəyiyəti millət mərtəbəsindən qaldırmışdır. Əsir. Ona görə də poeziyasının bütün atəş gücünə qarşı zəhniiyyətinə tufşamışdır. O, biliyi ki, kələk hayatına yalnız kütə dözdür. Millət işa döztəmsizliyü ilə seçilir. Əsrin ikinci çağlarında eyni sosial-ədəbi funksiyasını B. Vahabzadə, Məmməd Araz ilə birləşdə X. Rza yetirəməya başladı..."

- Kişi, zarafat-zarafat toza ilin ilk ayları qurtardı.
- Son ömrün sürətli keçməsinə fikir verən, şeirləri köçür.
- Yənimdə otur ki, oxuya bilmədimyən sözləri səndon soruşım.

Şeirləri köçürməyo baslaşdır. "Hasar içinde evlər", "Aramızda Xəlil vardi", "Bələdçi xo-yano", "Kımdı deyən, kimdi yeyən yalanları", "İlahi, ofv elo günahlarını", "İndi", "Yadimdən çıxmaz gecə". Homişə məndən rəy gözəldiyi üçün dorin fikirli şeirlər olduğunu söylədim.

1-3-4 fevral - Televerilişdərə müxtəlif adamlara qızıl aglələməz ittihəmlər söyləndidik, Məmməd toosuslu basını bulayırlar, çıxışlara mat-mat baxır, deymirdi:

- Bu külənləni nüvə belə öyrədirildi, televiziya noyo xidmət edir? Bu adamlar beləcə öyrənib, sabah da onları özlərinə bərabər atacaqlar, vallah mat qalmışam.

Sonra da açığımı məndən çıxdı.

- Televizorda no boşumbedi elo?
- Söyüşməliyən davam edir, görürən do.
- **Özü müstəqil düşünya bilmən xalq həmisi bəla olur, kiməsə onların yerinə söz damışır,** külək də onu yerinə yetirir. Nə etməli taleyimiz bu yuzləb. Həyat bütün insanlara yer verməyə bərcələr və bərcənə yerinə yetirir, ancəd maddəsinin sonunda çıxış işarəsi də qoyur  
- yəni istədiyi vaxt istədiyi adamdan istədiyi "yeri" geri alımaq hüququnu özündə saxlayır.

İçərisində yaşadığımız cəmiyyət kainatda öz orbiti, öz cağıbası olan bir planetidir.

Bayatuda "Gündə bir kərpic düsür, Ömrümüz sarayından" - deyilir. Bu saray insandır. Ömrə zələzəliyi buru sarayı uğuranda boşluq qalbsə, deməli, insan yaşayamayır.

Bir-birinə böhtən atab pisləməkdənə, hərəsi vicdanla işinən qulpundan yapışsa dəha yaxşı olardı. Bu gün qırmızı-qırmızı, ağızı köpüklenən-köpüklenən böhtən atan sabah vəzənə xəyanət dədə bildir.

Torpaqlarımızı itirdiyimiz bir vaxtda birləşib dövlətə kömək etmək lazımdır.

- Eşitdin, ermanlıor Petrosyan da belə devirdilər, getdi.
- Öz aralarında qəsdən edirlər ki, Qarabağ və o bir rayonların mosolosunu uzatsınlar. Onlar ermanlıorlular, özləri de min illər marıqda yatab torpaq istoyenlər. Onlardan hər şey gözəlmək olar. Mon ermanlıorlari tanıldıgına görə bilmirəm ki, torpaqları sözü qaytarmayıcaqlar, - deyindi Məmməd.

15 fevral - Aqillo Məmmədinin mübahisəsini eşitdim:

- Ömə, bu sözləri son yazmışam.
  - Axi, mon belə söz yazmamışam.
- Aqıl moni çağırıldı:
- Xala, ömənin məqələlər kitabını görər, mərc edirəm ki, ömə, bu sözləri son demisən, son yazmışam.

Kitabı gotirdim, "Fransa və üçüncü Fransa" məqəlasində həmin yeri tapdilar, mübahisə bu sözlər üstündə idi: "... Mühacirlərdən biri cibindən dosmala bükülmüş torpaq çıxardı, Azərbaycan torpağı. Onuna gözünün yaşıni sildi. Dedi: - Bu bayatı yaqın ki, yadınızdadır:

Burda bir qorib ölmüş.

Göy kişnər, bulud ağları.

Qoribin göyü də kişinəz, buludu da ağlamaz, qoribin yerdən götürsə, yeno bir qorib götürür."

- Görürən, ömə, necə demison! Özün do yadından çıxarmışan ki, nələr demison, necə demison, ilahi demison.

20 fevral - Məqələləri toplayıb makinada çap etdiqən qorib deyim və fikirlorla rastlaşırdı. Mos:

"... Vətənin cəzibəsində yaşayan, Vətəni cəzibəsində yaşadan poeziya da var, sonat da var! Vətən sonatın - poeziya sonatın abdü bestiyi, abdü ağızqalı obrazı, abdü qəhrəməm, abdü ağız ağızlaşdırıcıdır. Elə poeziya özü da Vətəndir!

Vətənin hanı parçasının daha azı oldığını demək çətindir.

... Mənim Vətənimən, Nizami müdrikliyi, Füzuli yangası, Sabir fərtinəsi, Vurğun əqibəsi! Mənim Vətənimən, yurdumun üfiqlərindən torpaqma işi kimi şəpolənən poeziyalı! Mənim xalqının qəhrəmənlər tarixini, mübarizə əzminin, yaradıcılıq əşqini təməl edə bilən, onları sonat dilində tarixləşdirmən poeziyalı..."

- Bunları son yazmışam, özü də 1972-də.

- Mondən hər gün gündölyin üçün mövzu istoyırsın, elo bunlar sonin üçün mövzu deyilmə? 23 fevral - Poeziya haqqında fikirlərini dəvətdirdi: "...Əsil sonat, janrından, formasından asılı olmayıaraq, bəzər mədəniyyəti təsvirdən oxunma və duylanan nəğmədir. Yağış nəğməsi, küklük nəğməsi, dəməc nəğməsi nə qədər töbüdür. Bunların tufan da, daşqın da olur. Buntalar da töbüdür. Bir dağın bir-birinə bənzəməyən gəney və qəzəy yamaclarının "eyni müsləhəfin" ilə yazılın müxtəlif qanunları kimi..."

... Sənətin quruculuğunu işlərinə nəhalədlər bilmir, hələk də bilmək istəmirlər ki, səhərət zirvəsinə hördürmək. Dalidağ çayının üstündən çürük tirdən körpü atıraq kimi bir şəydir...

... Sümşəyini töbüstan boynuna dolayan buhulular hay-hayrayı...

- Görürən, nələr gündölyimə köçürürom, bolko monim gündölyimini sonin məqələlərinin çox oxudular, qorxma, zaraflat edir.

28 fevral - Yeni ilin ikinci ayı da qurtardı. "Sohor görüsələri"nin qonağı Qara Qarayevin olduğunu Forus Qarayev iddi. Məmməd keçmişdən bir xatiro danışdı:

- Biz gənc yazarlar hərdən çay stolunun arxasında milli mosololor vo böyük sonotkarlar haqqında danışar, mübahisələr edirdik, o cümlədən Qara Qarayev haqqında. Mon Qaramı böyük sonotkar kimi qobul edirdi, amma sohvərli də vardi. O, başqa millətlərinə ohatosında idi, öz xalqına bir o qodor do yovuşmurdı. Bir iş də var, no qodor ki, sonotkar sağdır, ayrı xalqlar onun ətrafinda sırların, elə ki, öldü, ona sahib duran ancaq öz xalq olur. Heykəl qoynan da, çap edən do, müze yaradın da. Gözümüzün qarşısında necə sonotkarları taleyini ilə gördüm.

Moskvada Azərbaycan yazıçılarının təmsilci Miryohayev vardi, 61-ci ilə. Vəfat edəndən sonra 14 nofər gəlmədi. Arvadı rus idi, meydi evinə qoymadı. Mərqəndən birbaşa basdırılmış götərdi (Hadisələr Moskvada olub). Norimanın çıxısı yadimdadır, o, dedi ki, Miryohayev yetim yaşadı, yetim do öldü (Vətəndən konarda). İbrahim Kobirli do orada idi. Noriman üzündə ona tutub dedi:

- Bunun taleyi sizə də dərs olsun ki, rusla, erməni ilə cılvəmoyın no olduğunu bilin...

1 mart - Qorib bir müsiki çalırdı. Yadına Əli Kərim dişdi:

- Bir Əli var qarsımda, başı aşağı, düsincəli, üzündə-gözündə uşaq təmizliyi. Çoxu-muzdan yaxşı yazar, az tərif əman, heç ummayan.

Əli Kərim kimi nadir bəi insanın, nadir sairin ölümüna heç cür inana bilmirəm. O, qeyri-adı poetik dildə danışmaq üçün doğulmuşdu. Onu aparan qozañ, ona belə az ömür verən taleyi qarşıyayıram...

İnsanlığın qoriba taleyi var. Bəzən özü dəsədən on yüksək zirvəsində belə dayanan cavan diqqət colb eləmər. Cavanlığın "nizamnamə"indən golən belə məhdudiyyət etkisi çox vaxt müəyyən imkanları qarşısına alır. Sonrakı toassuf əlin qızın saçı üçün ağlamış kimi bir şey olur. Onun varlığı yoxluğundan sonra dəha tez gəzə çarpir, toassuflar çoxalır. Əli bu hallara qarşı öz şirkindən eyham da vurmaştı:

Son monim qadrimi bilaşan deyə,

Bu cavan yaşında ölümməti iddi.

Əli Kərim vəsiyyət etmişdi ki, moni müsiki ilə götürün. Mon vo Azad Talişoğlu filarmoniya getdi. Müsikiçilərdən heç kim golmadi. Ancaq Nifont Qriqoryan goldi, dedi ki, mon özündən heç çalmamışam, ancaq Azad Talişoğluun xatirinə golدم.

4 mart - Noriman Məmmədindən "Prometey" adlı jurnalda çap üçün tozo şeirlər və şəkil iş-tomidi. Norimanın xahişini yerinə yetirdim. Məmməd do öz növbəsində mono Norimanla bağlı xatirələrindən danışdı:

- Noriman bizi bir neço dofo Saranın atasığa qoşaq aparır. Seyid dayı evindən no varsa, qabağımıza qoyardı. Çox yaxşı kişi idi. İnstitut qurtarandan sonra Sərdarla Lenin (indiki Azadlıq) prospektində kirayəde qaldı. Noriman onda osgorlikdə idi. İştirahət günlərində biza "os-ohvalat" da danişmişdi, qismən olsa, Noriman özü do sono danişər. O danişər ki, osgor vaxtı homişə boyundan məzə üçün fotoaparət asarmış. Bir gün polkovnik osgorları yoxlaşdırma toparılları Norimanı görür, tez onu yanına çağırır ki, moni osgorlər birləşdə çök. Belə-bəlo, Noriman "məşhurlaşır", işləri çətinən düsür. Şəkil çəkə bölmədiyi üçün osgorlikdən qaçır. Mon qısa danişdəm, özü çox mözəli danişardı. Norimanla bağlı çoxlu xatirələrim var, yada düşündü-çə danişdəm.

-Əlavə etdi.- Gülxanum, bilmirəm bu müsərə haradan beynimə girib - "gələcəksiz gələcək, dərtar gələcəklər".

- Təzədir?

- Yox, bu misra hansı şeirində var, yadına sala bilmirəm.

7 mart - "8 Mart" qadınlar günü münasibətlə verilişdə Tofiq Bayramın "Qadın ürəyi" şeiri oxundu:

- Neçə dəfə qadın haqqında yazmaq istəməş, Tofiqin şeiri qarşısında təslim olmuşam, yaza bilməmişəm.

- Son öz fikrini deyirsin, Tofiqi tokrar etmirson ki.

- No bilim... Çok qorabodır, mon heç Şöhrəti tam oxumamışam. Amma "Kimdi deyon, kimdi yeyon yalanları" şeiri elə bil ondan köçürümşəm, hotta bozi məsrərlər da uyğun gəlir... kimi.

20 mart - Yad yigilər, sorin baxar ağlamaz...

Vidənin bu şeiri elə bil monim həyatımı addır. Portliyimi görən Məmməd moni səhbbətə tutub:

- Biz Yəsəmalda yaşayanda mon Norimanov heykəlinə qədər piyada gələr, sonra avtobusə minordüm. Bir doşə avtobusda Firdid Küçərlə ilə rastlaşdım. Norimanovun yubileyinə həzirlı gedirdi, ona görə də səhbbət ondan düşdü. Firdid mülliətinə dedi:

- Məmməd, elə bir saat Heydor Əliyevin yanından, yığıncaqdan goliron. Norimanovun təqiqatçılarını yanına yığındı. Norimanov elə töhlili etdi ki, biz heyran qaldıq. Biz alımlar Heydor Əliyevdən çox şox öyrənməliyik.

Məmməd səhbbətə davam etdi:

- Heydor Əliyev adəbiyyatın inkişafına çox iş görüb. Heydor Əliyev qədər heç bir katib - Volfi, Kamran, İman Norimanovun heykəlini qaldırmadı, heykəl emalatxanada qaldı, amma Heydor Əliyev onu reallaşdırıldı. Bu, faktdır.

30 mart - Sonin məqələlərinin nəşrə toplaşdırıcı çox maraqlı fikir vo kiçik həcmli şeirlərlə rastlaşram. Məs: "Nur xonçası" məqələsindəki şeir kimi. Onlar sonindir?

- Əgər şeirin mülliəti qeyd olunmayıbsa, monimdir, şeirləri məqələlər üçün yazmışam.

Bu gün nəşriyyatda Nəsimi İbrahimovun görmüşəm. Dedi ki, sonin kitabını Türkiyyəyə sərgiye aparmışdım, orda istəyinələr cəhdər.

Aşağı Sevda İbrahimova mahnının hazır olduğunu söylədi:

- Adını "Azərbaycan" qoymuşq, bir müğənni oxuyub, diniñəniib, istoyırom ki, ikinci müğənni də oxusun, sonra səzə kaset göndərəm.

31 mart - 31 Mart azərbaycanlıların soyqrımı günü adlandırdı və bu mesələ Milli Məclis tərafından müzakirə olundu. Məmmədin xatirisi:

- Atam danışındı ki, Andranikin qosunu sakitə Naxçıvandən keçib Zəngəzur gedirdi. Kazaklar müsləmənlərə pul verib deyirdi ki, ermənilər - yəni Andranik güllo atıb, bizi də atradıq. Onda Andranikin adamları bizi qırırdı. Buntarı biz təzə dərsliyində do oxumusq...

Institut illərindən sonra rəsədlərə aid dormoklər vardi. "Natoval" klubundə belə dormoklər hörmətli yazıçılar apanırdı. Bir doşə Məmməd Rahimən apardığı dormokdə Moşkər Əkber adlı bir nofər "26 - lar" a id şeir oxudu. Şeirdə "26-lar babalarımız" ifadəsini işlətmədi. Məmməd Rahim onun sözünü kəsdi vo dedi:

- Dayan gərök, saxla, "26-lar" niyo bizim babalarımız olur? Öz babalarımız yoxdur boyom?

- Rahim mülliəm, Samad Vurğun da bu ifadəni işlədi - "monim babam olub 26-lar" - dedi Moşkər.

- Səməd deyib öz işidir, mon deməzdəm.

Məmməd Rahim ömründə böyük bir söz işlətdi ki, "26-lar" niyo babamız olmalıdır! Erəmənilərin iç-üzünü Əli Valiyevdən yaxşı açan olmamışdır.

3 aprel - Aşiq Ələsgər haqqında məqələsini istədi.

- Neynirən?

- Çap etdiracəyəm.

- Təzosunu yaz, o çap olunub axı.

- Təzədən və sələri deyil bilməyocəm. Elo sözləri o vaxt demişdim. Ümumiyyətə, vaxtıya yazdığım məqələlərdə işlədiyim fikirləri bu yaşında işlədə bilmərəm. Yaradılıqlı işi çox çatın söz idir. Bu, on ağır fəhləlikdir. Tozo söz demək, tozəyə bənzər söz demək, tozəliyi görə bilən söz demək ancaq istedadlılara nəsib olur, bu da homişə, hor möqəmdə, hor ohvalı-ruhiyyədə olmur.

8 aprel - Məmməd, məqələdən gör nə deyirsin "Təbiətimiz uğurum qarşısında dayanıb, iqtisadiyyatımız tənəzzüldür, mənəvi dünyamız qasırğa yedəyindədir". Yaman deyibson.

- Elo indi də elədir, yeno da mənəvi dünyamız qasırğa yedəyindədir.

Bəstəkar Sevda İbrahimova telefonla bildirdi:

- Gülxanım bacı, şeir moni elə tutdu ki, o biri işlərimi kenara qoyub o şeiro məsliqə bəstəladı. Məmməd mülliət icazo versa, adını dayışib "Necə unudum sonı" yox, "Ayrılmaz biz" qoymardı. Hom də "Dağlara çıxmam, şimşəklər sənən" bəndini noqerat götürəcəyəm.

Məmməd Sevda xanıma ugur dilədi.

Kitabında məni tutan məsrərləri oxudum.

Dahi var, kölgəsi bir xalqa siğnaq,

Fateh var, kölgəsi bir nəmli zindan...

Özü də həvəsənləşən şeirindən misal gotirdi:

Həqiq qapısın açın, atam, həqiq açarı...

Bunu ancaq Məmməd Araz deyib, başqa heç kim.

Sonra zarafatla əlavə etdi:

- Bir yandan son, bir yandan mon, torifliyək moni.

Səhbat yenə Sevda xanımdan düşdü. Məmməd Mirzo mülliətinə yada saldı:

- Evlərinə üç doşə getmişəm, Mirzo mülliətin özü çağrımışdı. Bir zarafatına şikayətləndi, Məmməd, mon çay içdiyim stekəni yaxalayıb yerinə qoyuram ki, Sara xanının işi çoxalmasın, amma usaqlar yediyini-içdiyini stolun üstüne qoyub gedirlər. Sara xanım onları da işini görməli olur...

- Deyəsan, bəsəriyyətə xidmət edənlərin axırı yoxmusu, - toosuflandı Məmməd.

11-12 aprel - Bir neçə gün bundan əvvəl belə bir səhbat danışmışdı:

- 77-ci, yoxsa, ili yadımdan çıxıb, tozə Konstitusiyən qobul olunduğu vaxtlar idi. Dil məsəlesi qaldırılmışdı. Heydor Əliyev maçbur olub idarə, müəssisə başçularına demədi ki, ni-yo teleqram vurub Azərbaycan dilinin dövlət dilini kimi Konstitusiyada təmsil olunmasını tələb etmirsiniz? Dövlət başçısı bundan artıq no etmali idi ki, xalq yatrımdısa? İmran Qasimov moni çağırıb masəlonı dedi. Mon və başqa yazıçılar MK-ya teleqram vurduq. İndi Əliyevi tonqıd edirlər, yeno de deyirəm, onun Azərbaycana xidmətləri çox olmadı.

Yaman darixidrici gündür. "Başınızı dik tutun" məqəlasini yazmağa başladım. Məqələdə bir neçə misradan ibarət şeir vərdi:

Yolcu qardaş ayaq saxla,

Nakamlara baş oyib dur!

No qohərlən, no də ağla,

İndi onlara xalq oğludur.

Burdə zaman nofəs almır,

Burdə osrin səsi donur,

Əbədiyyət aram-aram

Şəhidlərə heykəl yonur.

Şeir tamamlansa şəhidlər haqqında ola şeir olar.

- Məndən olsa, bu şeiri "Şəhidlər xiyabanının" lap giroçayında şur kimi yazib vurardım... O, sonin fikrindir, - dedi Məmməd.

18 aprel - Səlim Heydor Əliyev həsr etdiyi kitabına düzəlişlər etmək üçün Məmmədin yanına gətirilmişdir. Bir çox məsələlərdə düzəliş edildi. Səlim gedəndən sonra söylədi:

- Şeiri qurtardı, baxarsın, axı da olduğu kimi qahr, doyişmodam.

- Monco, - Əbədiyyət aram-aram, Şəhidlərə heykəl yonur - bundan yaxşı misrəni heç kim deyə bilməz.

- Sırtımda, zaman yenə do elo bir Məmməd Araz yetirir ki, ondan da yaxşı deyər.

"Ayaq saxla" adı ilə yaxşı bir şeir alınmışdı.

22 aprel - Sən 6-ya yaxın Boxtiyar mülliəm biza golmok istədiyini bildirdi. Boxtiyar Vahabzadə, Lütfi Məmmədbəyli birlikde idilər. Azərbaycanın indiki durumundan, kitabların çapın necə çotin olduğundan danışdır. Lütfi otaqlarla baxmaq istədiyini bildirdi. Boxtiyar mülliəlim bətün otaqlarla baxdırıldır.

- Boxtiyar mülliəlm, niyo köçmürsün - sorusudum.

- Birincisi, mütəxəffis qozələri görəksiz hay-küyo başlayıblar ki, Boxtiyar no üçün Vaqifin evino köçməlidir. İkincisi, Vaqifin qohumları da mono zong edirlər. Ona görə do mosolo belə açıq qalıb.

- Boxtiyar mülliəlm, siz köçməsoniz də ev Vaqifo qaytarılmayacaq. Yəni Boxtiyar, Məmməd bə xalqın onlar qodor de xidmət etməyib? Siz bu xalqdan ötrü boynunuza homişə konan dolanısunuz.

Qonaqlarım getdiyən sonra Mahni Teatrına İbrahim Bozyelin görüşüno getdik. Görüş başlanılmışdı. Məmməd zala daxil olunda Sabir Rüstəmxanlı sözünü kəsib Məmmədi alqışladı, tənşələr bir-bir görüb Məmmədi görəsdi, Sabir sözüne davam etdi:

- Türk dənizində okeana bonzayı, çökiləndən xırda, ciliz adalar qalır. Ciliz adalarla iso iri nəro, köpək balıqları yox, kılıklar yetişir. Türk dənizini bilo-bilo ayırlar, parçalayıb xırda adalar döndürəbilər. Cənubda 30 milyon soydaşımız yaşayır. Əgər onlardan milli qeyrət olsa id, 30 milyon qarğı göy üzünə tutardı, heç bir toyura oradan uça bilməzdi, 30 milyon hörmətik kimi elə tor hörərdi ki, heç bir silahı oradan keçirə bilməzdi, 30 milyon qoyunə döner, milətəmizə özüm sevən məşənlər ermənilərə verməyo qoymazdlar. Əksinə, bizim şəhərlər, kəndləri vi-rən edib, talaylarından evlərinimiz domirin satın alırlar, baba-baba deyə-veyə özərləri axmaq vəziyyətindən salıblar, nə dilləri var, nə do məktəbləri. Bu da bizim conub qardaşlarımız...

Səbir dərdi açılmışdı, danışır, danışındı.

Məmmədi do xayal etmişdi.

4 may - Yazıçılar Birliyindən qayğıdan soruşdum:

- Xeyirdim!

- Bəli, Heydor Əliyevi Yazıçılar Birliyinə foxri üzv qobul etdi. Fikrot Qoca dedi ki, mənim Məmmədin həyatında Heydor Əliyevin xüsusi xidməti var. Heydor Əliyevin köməyi olmasayıd mon həyata yox idim. Mon do elo bir çıxış etdim ki, nə dənişdığımı özündən başqa heç kim başa düşmədi.

- Bir məqaləndə yazırsan ki, "Sibirdə pambıq, limon yetişdirəcəyim" misrasının müəllifi monom. Yəni son belə bir şeir yazılmışdır?

- Hə, cavanlığın bezdərni şeirlərindən birt idi. Sonralar onu oxuyanda özüm özümu gülür-düm.

**9 may** - Bir-iki gün bundan ovvəl nəşriyyatın qabağında Şamil Qurbanovla rastlaşdı. Hal-hovalıdan sonra dedi ki, Məmməd müəllim, tolubolar səbut edirlər ki, bu osrin on böyük şairi Məmməd Arazdır. Bunu müxtəlif misallarla səbut edirlər, sobobları göstərirler. Ancaq səbut ve sobobları mono söyləmədi.

- Bos çıxışında no üçün deyir ki, bizado axır illər ədəbiyyat yoxdur. Rosul Rza, Səməd Vurğun kimi şairlər yetişməyi, biz o yaxşı ədəbiyyata alısmışıq.

- Müasir şairlərdən kimin adını tutsa, o birisi çəməgini götürüb düşəcək onun üstüne, ona görə də məcburdur belə deməyo.

**11 may** - Gözintiyə çıxanda Məmməd həvəslə danişdığına görə ona ədəbiyyat və müxtəlif yazarlarla bağlı suallar verdi. Özünün şeirlərindən səhəb saldıq, dilləndi:

- "Ulu şahum, qılınca səyəkənim" məndən başqa hələ ki, bunu heç kim deməyib. Gözəl deymidi, elə deyilim?

- Şeir çox gözəl seirdi, səz ola bilməz.

- Yox, mon şeiri demirəm, ancaq "qılınca səyəkənim" təzə deyimdir, tənqidçilər nəsə susurlar.

Sonra Hüseyn Arifin təbiət şeirlərindən danişdiq. Məmməd güldü-güldə belə bir ehvalat söylədi:

- Bu olmuş əhvalatdır. Əli Kərim Moskvada oxuyunda Hüseyn Arif onu yoluixmağa gedir, gecə de yanında qalar. Əli ondan xahiş edir ki, sohər tezədən onu yuxudan oystasın. Yer az olduğundan Hüseyn yastığını şəkfin içən qoyubmuş, töbi ki, ora da qaranlıqdır. Sohər Əli durur, gəlməyə hazırlaşanda Hüseyn deyir: - Əli, yat-yat, hələ sohər açılmayıb, görmürsən qaranlıqdır.

**25 may** - Sohər tezədən Məmmədi telefonla axtdardılar.

- Prezident Aparatından Arif müəllimdir. Sabah "İştiglal" ordenlərinin təqdimatı olacaq. Saat 1-də üçüncü girişin qarşısında olarsınız. Xahiş olunur prezidentin qəbuluna Məmməd müəllimi yaxşı geyindirin.

- Arif müəllim, bəs mon? Axi Məmmədi tək qoya bilmərəm.

- Sizin də adınızı yazardım.

Məmməd işdən iki jurnal katılmışdır.

- Gülxanım, bir Əhad Muxtar var idə ha, yadına galırmı?

- Əlbəttə, neçə dəfə evlərinə getmişik.

- "Ulduz" jurnalının mosul katibi idi, pilləkəndə keçinib deyirlər.

- Nə etmək olar, Allahın qoyduğu qanundan konara çıxməq olmaz, qisməti ora qəder imiş...

- Aşiq Şəmsiə adı məqaləndə iki misri var, bu sonindir?

Aşiq Şəmsiə, nə qədar ki, biz varıq  
Şənətkar qocalmağa qoymarıq...

- Mənimdir, şeirləşməyib, elə ikicə misradır.

**26 may** - Saat 1-də üçüncü girişin qarşısında olduq. Girişdəki polis işçisi dedi ki, ordenlərin təqdimatı öz iqamətgahında olacaq. Amma camaaat hamisi buraya yığışırı. Firəngizlə görüşdük. Məmməd ayaq üstü dura bilməyinə görə maşında oturmalo olsu, polis, baxmayaraq ki, cavan idi, öz stolunu taklif etmədi.

Rəssam Mikayıl Abdullayev içəri keçib salam verdi:

- Vallah, xanımlar, çay ve oturmağa yer olsa, elə axşama qədər oturub dördlərimizi bir-birimizə danışa bilərdik, - dedi.

Mikayıl Abdullayev oturmağa yer axtdardı, daşəkə soyuq idi, Firəngiz özündə olan qəze-tin birini yerdə sərdi. Mikayıl müəllim oturdu. Mon Mikayıl müəllimlə səhbətə başladım.

- Mikayıl müəllim, uzun müddət maddi imkanını olmadığında görə Məmmədin çəkdiyiniz portretini sizdən ala bilmədim. İndi nə vaxt portreti sizdən ala bilərəm?

- Gecikməsən, monim qızım, Məmmədin portreti artıq Türkiyədədir, ləhsan Doğramacı alıb apardı, mənə qalmayıb.

Yaman port oldum, təsəffüflənəm də olan olmuşdu. Çağırılanlar yoxlanıldıqdan sonra içəri buraxıldılar. Orada da xeyli gözledik. Firəngizlə səhbətə Mirvari xanım da qoşuldu:

- Həlo Məmmədi o qədər də yaxından tanırdımdım, yəni bir şair kimi tanırdımdım, yoldaş kimi yox. Bir dəfə Naxçıvan'dan qayırdıq. Xalidə Hasilova və mon bir kupeda idik. Məmməd də bizim kupeye qoşaq gəldi. Şeir moçlisini başladı. Mənim şeirlərimdən sonra Məmməd öz şeirlərinə oxudu.

Sonra Mirvari xanım üzünü Məmmədə çevirib səhbətə davam etdi, - Yadindamı, Məmməd, son öz şeirlərini bizo elə həvəslə oxudun ki... Mon o vaxtdan sənə valeh olmuşam, sevindim ki, xalqımızın gözəl bir şairi yetişir.

Yəna də Mikayıl müəllimin səsi eşidildi:

- Elə bir stokan çay olsa, belə sörin, yaşılı yerde axşama qədər gözlərəm.

Nəhayət, saat 4-də prezident gəldi. İlk təqdimat Xolilin oldu, ordeni Firongizə təqdim etdi. Sonra Məmmədin adı çokıldı, Heydər Əliyev özü Məmmədo torof golib, Məmmədi adı atmağa qoymadı. Ordəni Məmmədin boyundan asdı. Qutuna mono uzatdı, Məmmədin "Yol ayrıncıda səhəb" kitabını və "Azərbaycan təbiəti" jurnalını prezidentə verib təşəkkürü-müzü bildirdi. Təqdimat davam edirdi. Fikroti Qoca mono torof çevrilib dedi:

- Gülxanım bacı, soni tanımadım, dövləti olacaqsın.

Məmməd və mon Fikroti Xalq şairi foxri adına görə tobrik etdi.

Məmmədin osmosı başlandıq üçün icazə alıb evo qayıtdıq. İrədo xəbor verdi ki, İbrahim Bozçel avariyyə düşüb ölüb. İki gündür, Sabir Rüstəmxanlıya zəng edib bildirilər.

- Bizi Türkiyəyə tanıtırı, Türkiyə ilə calaşdırın köprü idı İbrahim, hayif ondan, - kövdəli Məmməd.

**27 iyun** - Bir dəsto adam televizorda "yərşə girmişdi". Çıxış edənlərdən biri Azadlıq hərakatında Xolilin, I. Şixlinin və Xudu Məmmədovun adını tutdu.

- Məmməd, sonin adını tutmadılar. Sonin xidmətinə dana bilməzərəx.

- Mon fiziki cohdən istirak edə bilməsən də şeirlərim istirak edib. Sonra danişmişdım ki, Nəmet və Əbülfəz monsə lider olmağı toklı etmişdi. İsmayıllı Şixli da meydən gur vaxtı mon və Yusif Səmədəglu horakata başlıqlı etməyə toklı etmişdi. Mon fiziki gücüm çatmadığını, ancaq qolomımı ona hazır olduğumu söylədim.

- Bir də, özün bilirsən ki, bizim xalq həmişə səhnədə görünənləri sayır, mən isə səhənə görünmürəm.

Eyvənən oturub donidzo okş olunan axşam şoşqollarino baxdırdı:

- *Naxçıvan gecələrinə görmüsən, ulduzlar hanı iri, han də parlaq görürün. Birinci dəfə sən Naxçıvana, kəndə apurarda palçığı damları da görmüsən. Yayın qızmarında gecələr damda yatarıldıq. Mən uşaqlara ulduz topalarını göstərər, parlaq ulduzları aralarında bölgündürərdim. Hərdən uşaqlara hədələr deyordim: Ulduz topalarına toxunmağa heç kimi qoymaram. Əbülfəz da yaxşı-yaxşı yalvarardı:*

- Ə, qəqa, mənə də bir ulduz ver də. Ərik ağacının budagları damın üstünə sallanar, şirin bal kimi ərikərlər dama düşərdi. Əbülfəz ərikəri yığar, mən də ərikərinə avşınca Əbülfəz ulduz "bağışlardırm".

- Məmməd, nə yaxşı, çoxdan üzrindən yığış qalmış xatirələri hərdən danişsən?

- Nə isə, kövrəldim. Ata ocağından cismən ayrılsam da, mənən ayrılmamışam. Bu hissələr sənə də aiddir. Fikir vermİŞəm, yaz-yay aylarında da, quşbaşı qar yağında da xəyalın doğulduguñ yerdə olur.

Yazmışam:

Bu nə ayırlıqdır ata yurduna,

Əlvidə deyirəm ocaq başında...

Çırçısı tatıkda, odunu dəmdə...

Anam, nənəm, qonşularımız ocağı çatanda bu manzara görmüşəm. Atamın, babamın ocaq başında çubuq çəkə-çəkə "xayal dünəyinə qərər olduqlarını" müşahidə etmişəm.

Ata yurdundan bir ocaq yeri istədim, versən olmadı. Amma istəmişəm, çox istəmişəm.

Babanban qalıbdır bu ocaq biza,

Bir ocaq sənəndə bir tıfqatdır.

Bir ocaq söngüsü qeyratıma,

Bir düşman nəşlinin qəhqəhasıdır...

Ata yurdunu her dəfə tərk edəndən göz yaşını ürəyimə axıtmışım ki, başqları görməsin.

Bircə boz daşına yazılısa adım,

Balka bu yerlərə bir də qaytdım - demmişəm.

Öz kövrəkliyimlə, ürək yumşaqlığında çox şey etmişəm. Adamlara özüm kimi baxmışım; kiməsən yoxlarda qoşılıbmışım, kiminsən olımdan tutub yaşa demmişəm. Ən inandığımın olınca qızılınca olduğunu çox gec bilmışəm.

- Toplu qayadan lap çox danışsən.

- Otardığımız axsaq qoyn-quzunu qayanın kələgəsinə yiğib göldə ördək qovar, soyuq dağ gecisində keyimşə ilanları baş-başa bağlayıb qurbağ qoşdugumuz arabaya çatar, sonra da gələnçələrə buraxardıq. Hava istifadəsindən isə quş yuvası axtara-axtara Toplu qayadan başına çıxardıq. Dumansız-bürküsüz havada oradan Türkönün, İranın dağlarını aydın gördük. Gündən altındakı parıldaldan Araza 50-60 km məsafədən "daş atmazı" bütün yələnlərlərdən üstün idil. Həm da, doğuldugun torpaq can dərməndir deyirəm...

**15 iyul** - Əli Vəliyevdən yeno da nəsə yadına salı bilərsənmi?

- Əli Vəliyev homşo Lenini gürəşə oxşadınlara acıqlanırdı, - Lenin gürəş ola biləz. Leni yoxdur, ölüb, gürəş isə var, sənmür, ölmür, deyirdi.

Deyirdim, Əli müəllim, deyəsən, kommunizmdən bir şey çıxmadi axı. Ətkəm səsli cavab verardı: - "Çıxacaq". Axır vaxtlar mənimlə razılaşardı, deyəsən, çıxmadi, - deyordı.

Əli müəllim "Azərbaycan" jurnalının redaktoru olunda yeni il nömrəsinə yeni illə olaqədar şeirlər təqdim olunurdu. İsgəndər Cəşqən da yeni ilə aid bir şeirini Əli müəllime təqdim etdi. O, şeiri oxudu və İsgəndərdən soruşdu:

- İsgəndər, "Gecə saat 12-nin yarısı, yarısı 12-nin"... Yaxşı "Gecə saat 12-nin yarısı" misrasını başa düşdük, bəs "Yarısı 12-nin" nə deməkdir?

İsgondordan izahat istədi, o da mənasını başa sala bilmədi. Əli müəllim zoif şeirləri çap eləmirdi. Şairlər yazıqlar da qonorar məsraya görə hesablaşdırıb bir misranı iki və ya üç bölməli olurdu. Bir var parçalanma többi alınsın, bir da var ki, məcburi parçalayasan. Ona da misranın monası itir.

**4 avqust** - Axsəm Zezva Medulşəvilinə çıxışına qulaq asdıq. Söhbətində "Koroğlu" das-tanını tərcümə etdiyini və ümumiyyəti, Azərbaycan odəbiyyatı ilə çoxdan maraqlandığını söylədi, bir neçə yazıcının, o cümlədən Məmmədinə kitabını gürət dilinə çevirdiyini bildirdi. Və aləvə etdi ki, Məmməd Araz menim on çox sevdiyim şairdir.

- Nə yaxşı Zezva məni yaddan çıxarmayıb, adımı çəkdi. Yadimdə ikən sənə deym, Zezva və vaxtlar "Koroğlunun gürçü sofrası" gələninin tərcüməsi üzərində işləyirdi. Bizo belə bir əhvalat damışı ki, Koroğlu Gürçüstanə sofrə edəndə Kaxetiyadan xoş golibmiş, deyibmiş ki, Kaxetiyada evim olaydı, moskənim olaydı.

- Yəni, dəstənən elə bir qol var?

- Bilmirəm, onu todqıçıqlar bilər, ancaq Zezva deyirdi ki, var və tərcümə edib.

**10-14 avqust** - İsa sənə no neydir? - soruşur.

- İsa yənə də at yeriməz, it getməş yerlərdə çapır. Mənim sözlerimə yazılımış mahnıları Yaqub Zurufunun bütün dünyada oxuyacağını söyləyir.

- Son "at yeriməz, it getməz" dedin. Bu no deməkdir?

- Elə sözüdür. Elə yerlər var ki, oraya at da ayaq basa bilməz. Elin bu sözü "at işləməz yerlər də" deyirlər, yəni çətin ki, deyilənlər başa gələn monasındadır.

Elmira publisistlik kitabından özüne lazımlı olan yerlər köçüründən sonra iki məqalə, dörd qəzet götürüb getmək istədi. Məmməd onu saxladı:

- Elmira, çalış ki, veriliş gözəl bir poeziya gecəsi olsun.

**17 avqust** - Dünən axşam Nəriman Məmmədin Şəmkirə vurdugu (Nərimanın yaradıcılıq gecəsinə aid) teleqramda gələn qəsəkkürünü bildirdi və "Prometey" jurnalının göndərdiyini söylədi. Jurnal bizi getirən gənc şeirlər haqqında fikrini belə bildirdi:

- Əmi, yaman şeirlərdə, xüsusən, "It qaya kölgisində" şeiri yaman canıma yatdı.

Mustay Karima aid məqalələrin Məmmədin yadına salırmış.

- Ora gedəndə Mustay məni çox somimi qarşılıdı. Onun dostları da yaxşı və sadə adamlar idil. Nəzar Nəcmi də Mustay kimi qüvvətli şairdir. "Mən bütün bir aləmom" şeiri tarixdə öz yerini tutmasında bas edər.

Mustay söhbət edirdi ki, Moskvada onun üç cildi çap olunmaq üçün hazır idi, lakin o, bu cildləri ixtisar edib, bir cildləşdirən çox sayılabilir. Bunu ona görə etdi ki, üç cild olduğu kimi çap olunsayı oxucu auditoriyasını itirə bilərdim, deyirdi. Çox sadə, somimi, təvəzükər adam idi.

- Elə məqaləni çap etdikcə hiss edirəm ki, sən onun şəxsiyyətinə yaman vurulmuşsun.

- Nə deym, xəstəlik aman vermədi, sən Orta Asiya respublikalarına aparıb həm gəzdirmək, həm də ədəbiyyat adamları ilə tanış edəcəkdir.

Məmmədin portretini ala bilmədiyim üçün yaman port olmuşdım ki, İhsan Doğramacı portreti Türkiyəyə apanıb.

- Farqı yoxdur, əvvəl-axır dolanıb yeno də Azərbaycana qayıdacaq, çünki bu xalqın mali-dır, - ürok- dirək verirdi Məmməd.

**22 avqust** - Yaqub Zurufçu, Eləsevər Ağayev və İsa müəllim Məmmədin görüşünə golmişdilər. Eləsevər Məmməddən mahnı üçün söz yazmağı xahiş etdi. O da öz növbəsində söz verdi. Mən səhəbətəməli oldum:

- Valla, siz arxayın olmayı ki, o mahnının sözlərini yazacaq. Şəhidiyəm ki, bütün bəstəkarlara söz verir, ancaq yerinə yetirmir. Ona görə də mahnıları barmaqla sayılır. "Mənsiz" adlı gözəl bir qosması var, ona mahni bəstələyə bilərsiniz.

Razılıqlar. Sonra Yaqub Zurufçuya müraciət etdim:

- Yaqub, ağar danışığınız fikirləri hayata keçirmək istəyirsinizsə Məmmədin axırıcı "Yol aycıncıda səhəbət" kitabını latin və ya ərəb olıblishən çap etdirib oradakı yerlilərinən arasında yayın. Men size xeyli kitab verərəm. Kitab öz işini görcək, heç bir təbliğat lazımlıymaç. Onlar da bilsinlər ki, necə vətəndəş şairləri var. Buradakı hər bir şeir bir orduya hərəkətdir.

Yaqub söz verdi, yəni söz...

"Oxuyan Təbriz" şeirini götürdürlər.

**6 sentyabr** - Bodırılnmış Aşığınnı dənizə səpib, Məmməd pəncərədən çıxılmır, heyranlıqla baxır. Na fikirləşdini bilmirəm.

API-dən yəni dərsləri ilə münasibətə veriliş gedir.

- Kişi, biz də orada oxumusq, yoxsa yox? Tələbə vaxtı şeirlərə görüşlərdə iştirak etmişən, bu zaldə soninə da görüşlər keçirilir. Elə bil bəzəcə orada olmamışdır.

- Sayıqların həqiqətən bəzər bir yuxudur, yox, heç nə olmayıb, men oxumamışam, orada ilk sevgim olmayıb, mən elə-bəzələ anadan xəsto və qoca doğulmuşam. Bağışa, ilk sevgim de-dim, ötəri imiş bu ilk sevgi. Cox tez yaddan çıxdı.

- Yədindən çıxbı!!!

**9 sentyabr** - Məmmədə şeirini oxuyuram:

Tarix haqqımızı qaytardı geri,  
Sorulan qanımız qaytmaz artıq.

Bizi səsləyəndə döyüş illeri,

Aylıb gördük ki, gec aylımlıq...

- Bunun ardı olaraq möqaləndə də yazırsan "Gecikmələrin içinde on ağır oyanıa gecik-məkdir".

- Əla... Bir az gec aylımlıq, tez də güzəsto gedənik. İndi aylıb görürük ki, bu keyfiyyətlər biza baba başa golib. Nə qədər torpaq itirsək də, ağlamağa haqqımız yoxdur. Bütün ya-zılarımız milletin vüqarının şax qalmamasına xidmət eməlidir.

- "Aygün" poemasının tohilihini çap edirəm. Axi yaman zoifdir?

- 52-ci illorın möhsuludur, yazma, qoy arxivdə qalsın.

- San özün məni möcbur etdi ki, tohili tapın və çap edim.

- Elə bilirdim ki, yaxşı yazmışam, oxudum, gördüm çox zoifdir.

- Elə bilindik ki, o vaxtında dəhis.

- Yaman satırsısan, ha.

**24 sentyabr** - Müsəhibələrin capına başlamışam, yaxşı başlıqlar seçilib. Oxuyuram...

- Elə yərli oxuyur manı ar-a bir təzəzənən oalom qaytarırsan, oladır: "Zamanın qulaqla-nı ağır eşidir", çox gözəl, deyilməmiş ifadədir.

Bir də, buna sənə dəfələrə demisəm, müsəhibələrdə verilmiş suallara cavab öz qəlo-minin mahsuludur, jurnalıstın heç bir olası vəxdir.

Şair sözü yəl ayrıncıda dayanan müdrik qocadır. İnsan arzularını mənzil başına çat-dırmış özünün oxazı vəzifəsi.

- Səhəbat osil şeirlərdən gedir, elə deyilmə?

**14 oktyabr** - "Səhər görüşləri"ndə Məmmədin ad gününü təbrik etdilər. Telefon səsləndi: - Prezident aparatından, prezident Məmməd müəllimi təbrik etmək istəyir. Telefonu Məmməd verdim, Heydər Əliyevin səsi eşidildi:

- Məmməd, sən 65 yaşın münasibətlə təbrik edirəm, sənə can sağlığı, yaradıcılıq nail-iyyətləri arzulayıram. Mənə sözün?

Məmməd də öz təşəkkürünü Prezidentə bildirdi, heç bir xahiş etmedi, vossalam. Bir də Elçin Əsfandiyev təbrik teleqramı vurmışdır.

**16-17 oktyabr** - Naxçıvanın Bakıdakı nümayəndəliyindən bildirdilər.

- Naxçıvanın daimi nümayəndəliyindən, Həsən Zeynalovdur, biz sabah Məmməd müəllimin ad gününü keçirmək istoyırı. O, nəçə saat otura bilər? Biz camaata saat 2-də demisiş.

- Həsən müəllim, iki saatdan artıq otura biləm - cavabı vərdim.

Aqıl bizi nümayəndəliyi apardı, xudmani bir möclis idi. Həsən müəllim bildirdi ki, bu möclisin keçirilməsinə Vəsiq Talibov təşəbbüs. Onun size kiçik hədiyyəsi var. Sonra gümüşü rongda iki şifquru bağışladı. Görüşdə çoxları, o cümlədən Fəttah müəllim də çıxış etdi:

- Məmməd müəllim homşo bizim diqqət mərkəzindədir - dedi.

Rəssam Safonov dədi ki, mən Heydər Əliyevin portretini çəkmışam. Azərbaycanı və azərbaycanlıları çox sevirdim, hətta müsəlman olmağı da razıyam. Sonra Safonov Məmmədin rusça şeirlərini istədi, telefon nömrəməti götürdü. Səz verdi ki, Məmmədin də portretini çəkəcək. "Xəborlər" və "Den" studiyasından çökilişər edildi.

**4 noyabr** - Əgər cildlərin çapı reallaşsa, bütün cildlərin əvvəlinə "Ayaqda dur, Azərbay-can", "Bu millətin dörd-sarı", "Bu milləto ne verdi ki?", "Ya robbim", "Ata millat, ana millət, ağlma", "Yaxşilar", "Söznən zərafat cəlyom" şeirlərimi salmaq lazımdır. Çünkü bunları mənim ana xəttimdir. "Xətənin qılıncını suvardım" var ki, bu fikirlər mənim devizimdir, Millət ağlaşma sınar, ağlamaq ovozına görə mübarəkə qoşulsun, Xətənin qılıncına dönsün.

17 noyabr - Dirçəliş gün İsa müəllim bayramı təbrik etdi:

- M. Arəzin poeziyasından, Ağalar müəllimin akademik fikirlərindən bohrəlonır...

Sonra "Təkələm" şeirini oxudu.

Mübariz Tağıyev oxuyurdu, Məmməd onun sözlərinə irad tutdu:

- "Dumanlar, çənəl" demək olmaz.

- Yeni cəmləşdirək olmaz - eləm?

- "Ləri" artırmak olmaz.

Əlimə belə bir misra keçdi: "Ulduzlu gəyləri süpürüb dərələrə tökdür"

- Əla misradır, nə vaxt tamam olacaq?

Bir xeyli süsdəndən sonra cavab verdi:

- Təsvirində belə bir kənddir, onun otrəfindən qurd ulaşır, quzu molortisi, xoruz bani eşidilir. Həmin misra bu təsvir etdiyim kəndə aiddir.

Boşaldı kürsüdə hər iki sına,

Bu ona döşədi, o buna dedi.

Üçüncü adam isə hər ikisini,

Öl çalı, yan aldı, təbrik etdi.

- Elə bil bəgün üçün yazmisan, deyəson, o vaxtdan Milli Möclisin adamlarını görmüşdün.

- Şəir homşo müəsir olmasa, o, şeir deyil.

**1 dekabr** - İl inxirinci ayı. Il nə vaxt başlıdı, ne vaxt qurtardı? Nərimanın sözü, - bu da bir zarafat, - deyindii.

Televizorda Əzizə xanım Cəfərzadə və onun qardaşları ilə söhbəti verirdilər, bayatılarımız danışırıldılar. Məmməd də Sarı Aşıqdan bir neçə bayatı dedi və sonra da çox heyrətə ola-ndı.

- Sənəto bax - çox qəribə formadı bayatılar.

Səhər yuxudan gürmər dummuşdu, yazıçıları aid bir lotifi danişdi:

- Yazuçuların futbol komandasını yaradırlar. Qapıcılarından biri Mirzə İbrahimovla Əli Volyev qapıcı idilər. Həcümçü Süleyman Rohimov, Süleyman Rüstəm idi. Əhməd Cəmil iso həkim. Əli Volyevin hər dəfə qapısından top keçəndə deyirmiş, vay evim yuxıldı, qapıdan top keçdi. Əhməd Cəmil də qışlıq salmış ki, qol vurmayıñ, heç-heçə qurtarın, yoxsa partianın acığı golor.

**3 dekabr** - Televiziyyada alimlərimiz tariximizin saxtalasdırılmasından danışındı. Alimlərdən biri dedi ki, Rusiyaya "könüllü" ilhaq olunmağımızın 150 illiyini qeyd edirdik. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da qonaqlar görildi. Rusiyalı qonaqları mon qarşılıyordırm. Rus alimlərinəndən biri aeropordada ikrəhissi ilə dedi:

- Mon öz kölöliyin bayram edan xalqı birinci dəfədir ki, görürüm.

Bunu çıxan Məmməd də belə bir olvəlat danişdi:

- Bu olvəlatı bizi Mirzə İbrahimov danişib. Bayramın davamı Leningradda idi. Bizim natiqlərimiz "gözəl danışqlarına" davam edirdi. Monin yanında oturan bir general məndən söruş ki, Mirzə Əjdərovic, bu danışlan sözlər doğrudurum? Mon ayrı na cavab verə bilerdim ki... Cavab verdim, bəli könülli ilhaq olunmuşqə. General bizo bir ana söyleşə sırladıb yarımçıq cıxlı getdi. Cavanlar, görürsünüz də, biz neçə olmuşqə?

"Böyük dövlətlərin həmişə kicik xalqları kələ vəziyyətində saxlamağa çalışırlar. İşğal da edirlər. "Tariççi alıma" şeirində bəlsə məsləhlərə toxunmağa çalışımuşam."

Bu gün də dünənin çox yerində "qalaqə künkündə" gizlənlən "xalqı" palçıq kimi tap-dadanlar azımi? Tarixi saxtalasdırınlar azımi?

Düşmənlərimiz öz "naxçılarını" bu gündü daşa yəzib basdırır, sonra onları çıxarır, dünənin adından haray salır, ağızımızdan dilimizi, ayağıımızın altından dədə-baba torpaqlarımızı uğurlayırlar.

Onda mayməq tarixçilərimiz şair harayı deyir ki, xalqın tarixini nağıllardan yox, tarixin "əl xəttindən", keçmiş tarixçinin öz əl yazmasından oxi. Tarixin yazılarını tarixin özü yasadır.

Mon təkrar edirəm, onların ziyahtları ilə bərabər kütləsi də çox ayıqdır.

Bunun natiçəsidir ki, torpaqlarımızı itir-a-itir galırı.

Yadindəm, Məsud Əlioglu bizi qonaq çağrışdı. San Rona xanımıla məbədə oturmus-dun. Məclisin gur vaxtında Yerevanlı orta yaşlı bir kişi gəldi. Onun sözləridir:

"...Siz burada ermənilərə an yaxşı yelrədə ev, vəzifə verirsiniz. Ermonistanda işə bizi tamam qoymağa hazırlaşırılar."

Hərəmət bəslidiyim yazıçılarımızdan biri ona dedi ki, sən get öz işinlə məşğul ol, biz bəy-nəmliləçiyik.

Onun natiçəsidir ki...

Dolama yollarla Şuşaya qalxanda - şəhərin girhagirində hündür bir təpə var (indi qalıba bilmirəm). Ordan üfüqən gözəl bir manzara açılır. Oradan az qala "dünənin yarısını" görmək olar. Belə gözəl məkan...

Sivilizasiyanın bu "aydın, duru" çağında bəşər yenə də əlini kəsənələr verir.

İkili "oyunları" davam edir. Gərsən, niyə hər şey ikillidir?

Ceyranı gözəllik, ovçuya tüsəng; qurda yurtucılıq, quzuya yaxşılaşqıq verilib.

İşığı izləyən zülmət, şərəfi tapdalamaya hazır şərəfsizlik!

Nizami kimilərin qələməni kölgə kimi izləyən həsəd, paxallıq...

**5 dekabr** - Vəli Xramçaylı qoşet buraxmışdır.

- Kişi, Vəliyə deyərsən, sən də işə götürsün - zarafat etdim.

Sözüma lətiifa ilə cavab verdi:

- Bir çoban şəhər golur, görür ki, bir molla əzən verir. Çoban rastuna çıxan adamlardan sorusur, molların qışqırmasının onun qoyun-quzusuna bir ziyanı yoxdur ki? Yox, cavabını verirler. Onda kefi istədiyi qədər qışqırsın, güldü çoban. İndi Vəlinin qəzətinin biziñ ne ziyanı?

**8 dekabr** - Tofiq Mütəllibovun Məmməd haqqında yazdığı məqalədə belə bir yərə rast gəldim:

"... 1954-cü iddə API-da poeziya gecəsi keçirildi. Bir səra görkəmli yazıçılar bərabər Məmməd də orada idil. Şeir oxumaqda növbə Məmmədə idi. O, şeirin bəndini yaddan çıxardı, durduxdu. Elə bəzən zaldan bəzən teləbə hamim bəndi əzber dedi, ayrı bir teləbə isə şeirin ardını əzberdən dedi. Məmməd ham fərqlişən, ham də duruxub zala baxırdı. Mehdi Hüseyn ayaq dardu: - "Bax, budur sənətkarə oxucu məhabəti. Bu cavann geləcəyi parlaq olacaq..." - dedi."

- Bu hadisə doğrudur?

- Hə, olduğunu kimi yazib.

- Bəs Mehdi Hüseyndən başqa orada kimlər vardi, onlar heç nə demədilər?

- Yادimdə deyil.

**11 dekabr** - Dörmənları tapmaqdə çotinlik çəkirem. Qərara aldım ki, səhiyyə nazirindən kömək istəyim. Polis 2-ci mortobəyo qalxmağa icazə vermodı.

1-ci mortobədə Mirəli adlı bir işçidən icazə almış oldum:

- Mirəli müəllim, Məmməd Arazın yoldaşlığı, məni içəri keçməyə qoymadılar.

Mirəli telefonda polisi danlıdı:

- Siz bilmirsiniz ki, o, bütün xalqın sevdii bir şairin qadını.

Sonra üzünü mono çevirdi:

- Bacım, Məmməd Araz bizim tacımızdır.

No iso... Mono şorai yaratırdılar və mon Əli müəllimin qubulunda oldum.

Əli müəllim vaxtının az olduğunu nozırıma çatdırdı.

- Vallah, xanım, sizsiz qubul elədim. Milli Məclisə gecikirəm, vaxt azdır.

Birbaşa gəlmişən söhbəni söyleydim:

- Vaxtımızı çox almırıam. Dörmənları tapmaqdə çotinlik çəkirem, xüsusun "Parkopan" a gö-

ra şəhərin bütün apəkklorını axtmalı oluram. Bu da mono çox çatdırır. Kömək edin, dörmənları bir apəkən alm.

Əli müəllim dilləndi:

- İndi apəkklor xüsusişdir, amma kömək etməyə çalışıram.

- Əli müəllim, bəhəsiñə də var. Məmməd elə adamlırdır ki, o, heç kimi narahat etmek istəməz. Mon bilirom ki, onun monovi dayaşa cəhəciyi var. Onunla maraqlandığını görəndə gümrahlaşır. Olarını bir höküm tohkim edəsiniz, o da ayda bir, iki aydan bir gəlib güya onun sohəti ilə maraqlanır kimi özünü göstərsin.

- Yox, xanım, heç bir höküm deyə bilmərom ki, get onunla maraqlan. Leçkomisiyanın üzvüsünüz, lazım olanda oradan çağırın.

Qubul etdiyinə görə toşəkkürüm bildirib evimə qayıtdım.

**12 dekabr** - Məmməd soruşdu:

- Yadiño gəlmişim, Moskvada - noşriyyatda Harold Registan vardi?!

- Sənə məktubları də var, arxivdə durur.

- Onunla Abxaziyada, Qaqraştı istirahət edirdik. Salamlashdırıq, deyərdi ki, bu gün arvada zəng edib hesab verdim ki, bir misra yazmışam, amma arvadın xoş golmədi, məndən çox Ruslaşmış erməni qarşılığı. Yəhudilərin ondan xoş golməzdi, deyərdilər ki, özünü rus kimi göstərir.

- Bilişən ki, bir damcı qanda belə, erməni qarşılığı varsa, deməli, ermənidir. Ho, sono stoluna yaxınlaş dediyimən görə Harold Registandan misal çökđin?

**14 dekabr** - Məmmədi poliklinikaya apardım. Bütün baxışlardan keçdi, analizləri götürdürlər. Ümumi baxış qənaatəbxəndir, dedilər.

- Hor şey yaxşıdır, daha giley xoxdur.

Medalların töqdimatını tekrar verirdilər.

- Kondidə atamın saldıqı bağlı görmüsən. O bağla gərə atama medal verdilər. Medalı töqdim edəndə atamı soruşmuşdu:

- A bala, bu nadir?

- İnfil kişi, bağla gərə medal almışan.

- Medali neyinrən, ovozdən tənbəki versiyiniz yaxşı olardı, tənbəkim qurtarıb.

İndi mənə gileyəlmək olmaz deyirən.

**15 dekabr** - Şəirdən bu hissəni niyə çıxardın?

- Hansı seirdən?

- "Gölöcəyin addim səsi" şeirindən:

Veneranın, Marsın, Ayın,

Daha neyin qollarını

Göyün insan yollarını

Bir-birinə çatma kimi çatib gəlir.

- Çox işşitmə var, poz, lazım deyil.

**23 dekabr** - Gileyəlmək varmı, gülo-gülə soruşdu Məmməd.

- Yox, hökümə getdik, her şey qaydasındadır, təynolri də vurdururam, qalır şeir yazmağın. - Zəif yazırıam, yaxşı yaza bilmirəm. Sənə bir misal çökim. Bir arvadın dovosı olur. Arvad aramızıq ağlayır. Cana gelən camaat bir dova alıb arvada bağışlayır. Arvad yənə də avvalki kimidən dovosunu tərifləyib ağlayır. Camaat ondan soruşur ki, biz sənə dovo alıb verdik, dəri niyə ağlaysırsan. Arvad onlara cavab verir:

- İstemirəm dovenizi, qoyın öz dovməti ağlayım. İndi mən də bütün iynolari, analizləri geri qaytarıb gileyəlmək istəyirəm.

**24 dekabr** - Bölkə də insan öz yoldur, ömrü boyu özündən özüne yol gedir. Gedir-gedir ölmə adlı bir ünvana çatır. Yaş keçdiqən ölüm haqqında dəha çox fikirleşirəm.

Axşam "İbrot" adlı veriliş gedidi. Veriliş Şohriyərə həsr olunmuşdu. Məmməd dedi ki, son "Sohər" verilişindən baxırıldı. Bir qrup ziyanlı İran başçılarına müraciat edib. Ermonilərin bizim yerdə öz dillerində məktobi, institutları var. Amma öz votonimizdən məktobimiz, no də matbuatomuz var. "Xalq" qəzətində de bu haqda yazılıb. Sənə qəzet al deyəcəkdim, yaddan çıxbıb.

- Tələyimiz Arazi başlığında gündən Arazi dərdi poeziyamin şah damarına çevrilib. Arazin bu təyin - qodim Naxçıvanda dünənya göz açmışam. "Arazın işşiləri", "Bu geno yuxuda Arazi gördüm", "Mövzularım tükməndə", "Görüşməmiş dostlar", "Arazın noğməsi", "Araz axır" poeməsi Cənuba həsr olunub.

- ...Araz mövzusu boyñolxalq kürsüloro çıxarılmalıdır. Araz şəri olmağuna qorar vermemişdim. Neco düşünmüşüm, elə yazmışam, neco görmüşüm elə göstərməyə çalışmışam. Na forqı, Araz şairiyom yoxsa yox?! Araz şəri yazılmayıdı, gözüm yumulana qədər də ya zacağam...

Təki sözümüz köhnələməsin, layflarımız ruhumuzu yad olmasın.

Bir qarağöz oğlu da "bir" qaya üstündən monim ruhumu desin:

"...Bu dünyada son də vardın, Məmməd Araz, arzuna çatdıq, ay qoca dağ, arzun mübarək!".

...Yaqın ki, qüdrotli dövlətimiz olsa comuba çox kömək etmiş olarıq.

...Bizim ziyalılarımız külək hansı somto osisbi ona torof cəniblər. Tokco Süleyman Rüstəm comub mosolosinus sadıq qaldı. Ögor ziyalı millötün bayragını götürüb xalqın istidiyi yüksəklikə qaldırıb bilmiş, no o xalq ucalı bilor, no də onun ziyalısının mon varam deməyo haqqı var.

**26 dekabr** - Məqalolorının yazıp qurtarıram, sadəcə bir sağ ol da demirson.

- Hamisim bir yerdə deyocoyım. Heç yaza bilmir, yazımı oxumaq olmur.

- Seiri yazıp qurtaran kimi ver köçürüm, yoxsa sözlər yadından çıxır, onu borpa edəndə oziyyət çökirəm.

- Olar. Qurdular belə bir xasiyyəti var. İnsan yaşamanın, mal-qara olmayan yerlərə ayaq basmır, ulayb yoldaşlarını xobor vermirlər. Monim fikirləşdiyim kəndin ofrafında da qurd uları var. Bos qalmış kəndlərimiz ofrafında heç bir heyvan izi görünür. Demirson ki, yaxşı şeirdir. İnsan ürəyi həmişə gözəl sonot asorlorno möhtacdır. Sonot osori on ağır ozabları unutdurur. Yaxşı şeiri oxumaq, şeiri yaxşı oxumaq oxucunu torbiyə edir. Bunlar da biz şairlərin "vozifəsim" daxildir...

## 1999

**1-2 yanvar** - İki şerini köçürdüm. Adəmi kövrəldən şerilərdər. Birinin adı belədir "Hərə getdi tomtorağı bu kəndin"

Televizorda isə çal-çağırdı. Özlori də deyirlər ki, "düşmonin acığına belo cah-cəlalla bayram keçirir"

- Bir millot ki, düşmonin acığına torpaqları almaq ovozino "cah-cələlli" bayram keçirir, vay bu millötün halına - deyində Məmməd.

- Kayahan yeno də oxuyur: "Atın moni donizləro, yalan dünya sizo qalsın".

15 gecəlik Ay bütün işgəm bizim pəncərəmiz "salib". Eyyvana çıxıb denizə səpolənmış işığa baxır. Moni də dəvət edir...

- Monim "İllən pərisi" şerini tokrarlarda ixtisarla gedib. İlk çapı deyəsən "İlləndən biri" kitabında tam gedib. Cildləri hazırlayanda bunu yadında saxla.

- Nəşriyyatda Fırtıncı xanımla rastlaşdım. Dedi ki, Xolilin gündəliyində monimle olaqdar yaxıları köçürənərən verəcəyəm.

**14 yanvar** - Bu gün nadəndən narahatam. Axşam eşitdim ki, Barat xanum Şekinskaya vəfat edib. Yadına İstisədə istirahət etdiyimiz günlər düşdü. Mehriban qadın idi. Məmmədli də qəribə salamlaşması var idi:

- Sabahın xeyir, orəb oğlu.

Məmməd orəb oğlu deyərdi. Gözəl səhbotları olardı, allah sono rohmət eləsin, Barat xanum. Məmməddən müsahibə götürmək üçün jurnalist gölmüşdi:

- "Qasid" qəzəndən gölmüşəm, Məmməd müəllim, istiyərim bu günün hadisələri və vəziyyəti haqqında sizdən müsahibə götürəm. Adım Teymurdur, jurnalistim.

Və soruşdu:

- Eviniz çox sadodur, bütün otaqlar belədirimi? Bozı şairlərin evinə gedirsin, elə bil ağırlıqdan dərədar adəmin üstüne golur.

- Ən varlı otağımız budur.

- Gülxanım müəllim, size Məmmədi ancaq Naxçıvanda çox isteyirler?

- Yox, bala, mon Məmmədli hara getmişəm, bütün bölgələrdə onun çox böyük sevgi ilə qarşılandığının şahidi olmuşam.

- Çünkü müəllim, Məmməd omi bülər kimi təmiz, saf adamdır - əlavə etdi jurnalist.

**19 yanvar** - Ramazan bayramının axşamında. Elman uşaqları, yoldaşı Şəmido xanımla və qardaşı Oqtayla bayramı tövəkərərənmişdər. Elman dedi:

- Bakı məktəblərinin birində oldum. Direktora dedim ki, xəbərin varmı çox təhlükeli formada mənəvi aşınma gedir. Bunun karşısını almaq ancaq ziyalıların borcudur.

Məmmədin cavabı:

- Gol çox işi ziyalıların boynuna yükleməyək. Burda millət özü də ariq olmalıdır. Ziylərdən da çox şey asıldır. Ögor ziyalı xalqın özündə gedə bilir, deməli, o xalq mövcuddur. Xalq iso ziyalının ardınca gedirə, deməli, ziyalı mövcuddur. Bütün milli azadlıq, demokratiya bayragını ilkin götürən ziyalı obu. Bu, bizim milli xarakterimizə uyğundur və töbüdür. Milli azadlıq horakatı ilə demokratikləşmə prosesi bir-birilər six bağdır və bunları hor ikisinin müslülfisin ziyalı olması çox töbüdür. Ziyan xalqın ağı, xalqın gözü nün işığı olmalıdır. Ögor bir xalqın ziyalısı külək asan tarafə boyandı, o xalqa yaxşı. Və ziyalı ikibəşlə ajadahaya bənzərsə o xalq yaşaması, məhv olar. Yenə də deyirəm - har işdə ziyalı günahlandırımaq olmaz. Xalqdan da çox şey asıldır.

**3 fevral** - Məmməd, Adil Rüstəmovun Türkiyəyə getmək məsələsi nə oldu?

- Onun yerinə öz adamlarını salıdilar.

- Deməli, yeno də yaxşı sonotkarə yer yoxdur.

- Həmisi belə obud, indi də elədir. Bundan sonra da elə olacaq. Çünkü istedədi olmayanlar hayasılıq edir, müxtəlif vasitələrdən istifadə edə bilirlər. Özlərini göza salma üçün heç nadəq çəkilmir. İstedədi adam isə utanış-çəkiniir. Ancaq aslı sonotkar heç vaxt səhərətin dəlinənə getməmiş, və golüş üçün da davatnamə göndərib ziyaft düzəltməyidir. Ad-sənətkarın qapısını özü döyməyidir. Bəzən sağlamında, bəzən də məzərdən... Satın alınmış səhərətin salibi bir gün galır, soni soyundurub onu geyindirir. Yaxşısı budur ki, basına aşağı salıb, "daşını yonub, dəvərini hörəsən".

- Niyo, istedədə də o yolu seçsin.

- İstedədlər anadan belə doğulur. O ayrı cür ola biləm.

**4-6 fevral** - "Unutma ki, dünya fani, verən Allah ahr canı. Buz nasıl unudurur soni, can bədəndən çıxmayıncı". Barış Manço da belə getdi. Ölüm pula, səhərət baxırı. - Məmməd fikirli-fikirli bu sözləri přıçıldı.

Axsəm Elman vo dostu Rauf qonağımız oldu. Rauf özünün "Bizi deyib golmə, Mirzə" şərmini oxudu. Sonra Məmmədin şerlərindən əzber deməyo başladı. Raufun səhbotlarından:

- Ögor Avropada bütün kitabxanalar yanib tokca bir "Səffilər" qalıbsa, deməli, dünya adəbiyyatı yaşayır. Və ögor bütün dünənədəbiyyatı mövh olub tokca Məmməd omının "Atamın kitabi" poeması və ya kitabı qalıbsa, deməli, XX əsr adəbiyyatı yaşayır. Bu, monim fikrindir, etiraz etsimiz də belədir, etməsoniz do...

Elman da səhəbət qarışdı:

- Məmməd müəllimi başa düşmək üçün Mövlənanın kitabını oxudu. Orada qolbin vo əqilin izahatı var. Buz Məmməd Arazı geri qaytarıbmıq, əksinə, Məmməd Araz XXI əsrin şəhərli Bolqu onu və xox yaxşı anlaya və tohilə edə bilərlər.

**7-9 fevral** - Aqıl dedi: - Əmi, soni vo Boxtiyarı Bartsı Mançoya oxşatıbmış. O, uşaqları sevir vo torbiyolardan, anlıdadır. Siz də bu millötün atlantımaq çalışırsınız.

Naxçıvanın 75 iliyini keçirmək üçün qorar gobul edilmiş, Naxçıvanın tarixi ilə əlaqədər müxtəlif cıxişlər təşkil olunmuşdu. Ermonluların "Naxçıvan bizimidir" iddiası da səslənirdi.

Məmməd bu səhəbət damışdı:

- 72 vo ya73-cü il id, yadimdən çıxbı. Gürçüstanda Azərbaycan adəbiyyatı günləri id. Ermoni şairi Silva da oradı id. Tiflisdə basdırılan ermənilərin qobri üstə ağlayan Silva dedi ki, tarixdə heç vaxt bizim paytaxtımız olmayıb ki, böyük adamlarımızı orada basdırıb. Indi də silvalar bizim torpaqlarımızı özürünən torpağı, şəhərlərimizi də özürünən paytaxtı adəlandırıblar. Karlo Kaladzenin evində qonaqlıqda Silva azərbaycan mahnısını elə oxudu ki, azərbaycanlı müğnnisindən do yaxşı.

**10 fevral** - Akif bir çox şerilərin belə tohilinə verdi.

- Olavan ola bilər, Məmməd müəllim?

- No sözüm ola bilər? Bölkə bizon də istedadlısunza zafern yetişdirocc. Zaman yaman sərtidir, amansızdır. Sərtliklərin, borkliklərin olayı ibtidə iləmədilər sonotkar xəşiqtdır. Əsil sonot osorının ölümünü müəllif görür, görürsə, deməli, sonot osori deyilmə, bunları bir neçə födərlik, təkrar edirəm.

**11-12 fevral** - Naxçıvanın daimi nümayəndəliyindən Həsən Zeynalov xobor verdi:

- Gülxanım müəllim, mono Vəsif müəllim bildirdi ki, Naxçıvanda havalər yaxşı keçir. Gonhofa Məmməd müəllimin hom 65 iliyini keçirmək istoyırlar, hom də kitabını realizo etmək. Məmməd müəllimde, mon cavab gözloyırmı.

Məmməd tödbirin birinci 10 günlüyü saxlamağı xahiş etdi.

Anam itirdiyim gündür. Məmməd demis "Ana itirməşəm ana yanında"

**Manə elə golir bütün bu dünə,**

**Bir qoca anamusun yerini vermır..**

Səhər verilişlərdən "İpək yolu" qızetinin xülasası verilirdi. Deyildi ki, Anamın, Elçinin vo Məmməd Arazın osorları əzbək dilində çapa hazırlanır. Təsəccübləndim, görün doğrudurmu?

**17-18 fevral** - Son Süleyman Rüstəmli etdiyim səhəbət dənişim. Süleyman müəllimləndən sorusum ki, Süleyman müəllim, siz böyük şairsiniz, gözəl lirika sahibsiniz, "Təbrizim" kim yúzlorcu şeirin müəllifsiniz, bu şiar yazmalar nəyə görəkdir?

Cavab verdi:

- Abrımlı aparırlar, ay Məmməd, evdə oturmağa da qoymurlar, möcburon yazırıam.

Sonra məndən qoləm istədi, bildim ki, Məmmədin fikrino no işi misra düşüb. Sonra misra: nəxudi:

"Gözün yatsa da kipriyini ayıq saxla"

- Naxçıvana aid yazdırın şeirindəndir?

- Ho, yeno yazmışam:

Burdan Döldag görünümür,

Ərzin o başı görünür.

- Görürsan, yoxın yaxşı bir poema alınacaq.

- Poema alınmayacaq.

**21 fevral** - Yaman hoyocanlıyam, sobobını bilmirəm. Ağamusə Nağıyev haqqında çökilmış "Yük" filminə baxdıq. Sözlər və hadisələr yerində işlədilən bir filmdir. Axşam da "Heyvanlar alomində" verilişinə baxdıq:

- Deyirlər ki, quruda yaşayınların hamısı donizdən çıxıb. Bəs insanlar necə?

- İnsanlar? Görəsən insanlar olmasa idi nə olardı? Yəqin ki, çox maraqlı. Ancaq təbiat sevincək olardı, cünti insan təbiəti qonim kəsilən. Yazmışam:

Ürayı dolanda təbiət hərdən,

Çökilib gecələr ağlar burada...

Təbiat da ağlayır. Özüne gücü çatmamaya ağlayır. Gücü çatr, amma yaratdığı insana qarşı gücünü göstərmək istəmir. Añi bir qozabə insani yurd-yuvusundan edar. Gücü qarşılıqda qodar dözar. Elə ki, meşə talasında ocaq yerləri var, əlik yoxdur, nahəng palidələrin yerində adico kol-kos da yoxdur. Onda yoxdur nidası aks-sodaya çevrilmiş dərələr dölar. İntiqam alımlı-alımayın hönkürtüsü bi vaxt yaranır. Təbiət dərəyə çökilib öz sabahına, insanın göləcək təliyinə ağlayır. Təbiət ki, bunlar macəzi manadadır. Dialektikde deyir ki, təbiət heç nə itir, şəkinli dəyişir. Vaxtilə on hündür qayalarda oxunan neçə ilahi nəğməni daş maqnitofonlar yaşada bılıbmı gərəsan? Amma mon inanıram ki, nə vaxtsa qayaları danışdırıq mümkin olacaq. Bir şortla, insanlar təbiəti qonim kəsilməsin...

**23-25 fevral** - Xostalınmışın görən Məmməd büzüşüb.

- Məmməd, niyo belə bütünmüşən, nə olacaq. Mon olmasam da balaların möcburdu sənə baxsun.

Məmməd fağır-fağır dilləndi:

- Səni itirməkden qorxuram, yaman qorxuram.

Hökim moni müştüluqladı:

- Qaraciyörün şübhə, daş da üç sm olub.

**26 fevral** - Elmangılın gotürdiyi Qobustan haqqında filmə baxdıq. Rauf dilləndi: - Məmməd mülliim, yazmışım ki, ha vaxtsa bu daşları danışan tapılacaq. Filmə baxdinuz. Görürsəniz ki, dediyiniz kimi daşları danışan tapılıb.

Məmməd: ...Qayanın torpağa bağlılığında həmişə heyrətə baxmışam. Dağ uçur, göl ya-ranır, "Uçqun" şeirində bu hadisələri təsvir etməyə çalışmışam. Külliyyi "Təbiətin latin dilil" adlandırmışam. Bu dili qayalar har şəyən avval duyar və ətrafi "duyuq sah". Mə-sələr, düzərlər, çöllər "ayıl" gözlənənəkən "zarboya" "həzir olur". Dağları, qayaları namərd qılıncına qalxan eləmək istərdim. Bileydim ki, qayalarda namərd toxumu göyərməyəcək.

**8-11 mart** - Həson Zeynalov bildirdi:

- Biz 4-cü gün sohor tezən birinci reyslə Naxçıvana uçmalyıq, beşinci gün isə tədbir olacaq. Sizinlə gedən adamların pasportunu mona çatdırıb.

Yixildığını görə Məmmədin ayağı bork şəşmişdi, beliqarışq qızarmışdı. Sohor tezən poliklinikaya zəng edib, cərrah müayininosuna cəhiyac olduğunu bilirdim. Baş həkim Telman özü goldı:

- Yaman qan yiğilib, simiq yoxdur, çıxmayıb, amma çirk edə bilər. Yodla xanalar çök, ix-tioli araqla isladılmış cünaya çök, kompres et.

Hakimin bütün məsləhətlərinə emal etməyə başladım, işsiz yatmağa başladı.

Məmməd gecə saat 3-də işgi yandırıb oturdu. Həmişə harasa gedəndo yaman narahat olardı. Ayağının qızartısı azalmışdı. Sohor saat 7-ya 15 dəqiqə qalmış aeroporta getdik. 8:15-də toyura havaya qalxdı, 9:15-də Naxçıvanda olduq. Bizi Ali Sovetin birinci müavini Abutalib, İsa Həbibbəyli və tanınmadığım bir neçə adam qarşılıdı. Maşında sürücü dedi:

- Məmməd mülliim, ayağının düdü. On ay idil ki, bir dəmət yağış belə düşmürdü. İndi yuxarı dağlara qar yağıdı. Naxçıvana da yağış yağır.

Qonaq evinə dösdük. Ürəymədə qonaq evlə salamladıq: - "Salam, köhnə dost, yeno do sonin həyatiyə ayaq basdıq".

Sohor yeməyindən sonra qorarlaşdırılmış kimi, Araz bəndinə getdik və orada xeyli çökiliş aparıldı və şəkil çökildi. Sərhəd olduğuna görə horbçılardan ayrılmışdı. Araza baxdıq, suyu azalmışdı.

- Araza su yoxdur ki! - dedi Məmməd

- Axi bu il, demək olar ki, yağış yağımayıb, su hardan olar, - cavabını verdilər.

Axşam çay stolu açıldı. Ali Məclisin sədri Vəsif Talibov da gəldi. Cox səmimi bir görüş oldu. Görüş saat 12-ya kimi çıktı.

**12 mart** - Geccə yağış şiddetləndi. Yaman port olmuşdum. Deməli, sohor piro gedə bilmə-yəcəyik. Əksinə, sohor bütün naxçıvanlıların üzündə többəssiz gördüm. Sevinirdilər ki, yağış yağır və yağış şair götürür, yağış borakotdır. Artıq yağış qara çevrilmişdi. Cəxədən sakit yağan quşbaşı qara həsrət idik. Əshabi-Kəfə getmə planımız yoxın pozulacaq, fikrləşdim. Yox, de-yəson, getməli oldug. Sohor saat 11-o yaxın dördüncü adımla yola düşdük Naxçıvanın içindən keçəndən yoldakalar arasında Məmmədi görüb sevinir, o, qığa buradır ki, deyirdilər. Mən bir dofa do Pirdə olmuşdum. İndi yollar tamam forqlonlar. Yol asfaltlanıb, otral timzilənlər. Qar aramala yağırdı. Görüşün qarşısında açılan monzorodon çəkə bilmirdim. İstoyirdim ki, monzilo bir az da gec qataq. Son demo, qar yağışında dağlar daha ozomotli görünür. Məmmədin it-tromosi dayanmışdı. Pirin ayağında qurban kosdlor. Biz dağda toraf addimlaşdıq. Zirvəyə qodar pillələr düzüldələr. Məmmədi şəkil çəkənlər və videoçələnlər müxtəlif yerdələr aparırlar, şəkil çəkdikdər istəyinələr bir digərini ovoz edirlər. Axşam saat 6-da görüs başlıdır. Dram teatrının salonu dolmuş, haradə dayanmaq mümkünən orada ayaq üstə duran adamlarla, çöldə də içəri keçmək həsrətlərənlərənələr doli. İçəriyə dəlşəməq üçün fürsət axtarıldır. Həson Zeynalov deyirdi ki, çöldə qalan adamlar tolab edirlər ki, görüs çöldə keçirilsin, qoy ha-mı şairi görsün və şeirlərini ehtisim. Çöldəkilor az qala yunruq davasına çıxırımlar.

Görüşün Naxçıvan televiziyasının söndə Elman Həbibli abidi. Onun çıxışından bözi qeydlər:

- Məmməd ami elə nahang sanatkarıdır ki, onun qarşısında məsuliyyət dasımadan da-nışmaq olmaz. Məmməd amiya 700-dən çox şeir həsr olunub, heç bir şairə bu qismat ol-mayıb. Məmməd ami, sizin galisiyinizə təbiət də dayıdı, sizi yağışla, borakotla qarşılıdı. Canlı heykəliniz. Məmməd Araz sözə yox, səslə yaşayın şairdir. Səz adəminin başına ba-la gatıra bilər, səs isə yox. Məmməd ami ümətindən atılan daşları geri qaytarmadı, onlardan gəzel bir abidə hərdən, dedi, görün, sizin mənə "atdığımız" daşlarından necə abidə ya-ratıram.

**Elman danışı, danışı da ürəyi boşalana qodor.**

Cox adamlar danışı, amma hamidən təbiəti çıxan "Aparı sellər Saranı" mahnısının doyiş-diriləb oxunması idi. Elman müğənnini belə toqdim etdi:

- Bu oğlanın adı Hünərdir, öyü də hünərdir. Mahni isə belə oxundu:

**Gedin deyin Xançobana**

Məmməd gəlib Naxçıvana

Yurdun dönüb gülüstəna

Saranı sellər aparmaz

Aparsa da Araz qoymaz...

**Arpaçayı darin olmaz,**

Xəs gəlibdi Məmməd Araz.

Saranı sellər aparmaz,

Aparsa da Məmməd qoymaz.

Təzəlik idı.

Xalqın algısi, deyimləri Məmmədi kövrəldir, ona dirok olur, dayaq olur, yaşamaga, yaz-maşa, yaratmaşa həvəsləndirir.

Görüşündən sonra Həson Zeynalov və iki nofor vozifəli şəxs gecə saat 2-ya qodar Məmməd-lə səhəbat etdiłr.

**13 mart** - Türkiyə sofrorindən imtina edib birinci reyslə Bakıya qayıtmalı olduq. Qonaq evindən çıxanda sürəcü dedi:

- Möcüzə idı.

- Nə? - soruşdum.

- Elə bu qar, yağışın yağıması.

Elmira oləvə etdi:

- Məmməd mülliim bir ayağı qar, bir ayağı yağış gotirdi. Görürsünüz, yola düşəndə də gün çıxı, isti oldu.

- Cünti o özü do gənəşdir! - dilindən sürəcü.

Öz böyük oğlunu yola salan İlhanlıdag yenə do fikirli idı. Piçıldadım:

- Bölkə bu yerlər bir da golmodim

Salamat qal, İlhanlıdag, salamat...

**28 mart** - Ölümə iki misra düşdü:

**Dironası, yoxusu yarımcıq qalar,**

**Ölonəcon yaşamağı bacarmasaq.**

Və oləvə bir misra:

**Var ol səni, öz torpağım.**

Bazar günüdür, Məmmədin danışı bir az yaxşılaşır, fürsətdən istifadə etdim:

- Məmməd, "Sevgi noğməsi" kitabını voroqloyonda gördüm ki, İsmayıllı Soltan kitabın re-daktorudur, nə oob?

- O, monimle çox fikirlərə razılışdırı. Sülhələ, davasız, bir-biriməz tozyiqsiz işlədik. Ancaq kitabım çıxanda İsmayıllı artıq olmuşdu. Kitabın olyazmasını oxudu və monə qaytaranda de-di:

- Vallah, sonin şeirlərindən qan iyi golir. Siz cavanlar heç bir qorxu bilmirsiniz. Biz şeir yazanda elo bilirdik ki, insannı çiynində oyləşən moloklərdən biri senzordur, no yazdığınıza haqqında homin saat Mircəfor Bağırova xəbor verir.

- Mərhum Əhməd Cəmilo da bir yerdə işləmişdir. Sənə demisəm, mən şöbə müdürü olan da o da baş redaktör idi. Bir dəfə ondan soruşdum:

- Əhməd müəllim, nədon qorxursunuz? İndi olsa da casarotlı şeirlər niyə yazmırınz? Ta Stalin, Mircəfor yoxdur. Axi siz belə şeirlər yazmaga qadırsınız.

Sualından o, tutuldu, sonra cavab verdi:

- Məmməd, axı biz hor şeydan ovvol kommunistik, MK bizi nə deyər? Elo partiyalı şeirlər casarotlı şeirlər deyilim? Siz cavanlar casarotlı şeir nəyə deyirsiniz?

**29 mart** - Dünənki danışığını davam etdirə bilərsonnun?

- Əl çökmişən, no danışım, o qədər xatirələrim var ki... Görünür, onlar mənimlə qəbirə gedəcək.

- Niyə danışırsınız? Mən ki sonin gizli xatirələrinə toxunmuram. O xatirələrə aid deyirəm ki, can sonin, cohnənm Tanrıdır.

- Yaxşı, işləm... Yədindəm bir neçə il bundan əvvəl, hələ sovet hökuməti dağlılmamışdan Nobatat institutundə mənimlə görüş keçirirdilər. Xəlil də bütün görüşlərdə çağrılmasa da iştirak edərdi. O geccədə Xəlil kəskin çıxış elədi. Rus sözünəni biabır elədi. Həmişəki kimi yenə də dedi ki, qardaşlar, cərgələrinizi sıxlışdırın, sarıları arazımızdan qovmaq lazımdır. Gördündə ki, yanında oturanlar qorxuya düşübər, ronglari doğışdır. Qulagima pığıtladılar, Məmməd, xataya düşəcəyik, dedilər. Cavab verdim ki, qorxmayın, Xəlil bu sözləri 30 ildən artıq dır ki, deyir...

**8 aprel** - Məmməd həvəslə danışmağa başladı:

- Mənim "Səbə yeli" şeirin "Azərbaycan" jurnalında tozəcə çap olunmuşdu. Yazıçılar ittifaqının qarşısına yeno da qeybotu yüksəmsidərlər. İsmayıllı Şixli də geldi və mənən yanaşın dedi, səni tobrik edirəm, Məmməd, jurnalı açıb oxudu:

**Gözərləndən çıxan qıçılcımı,  
Göylər ulduz edib köhəşənində.**

Və əlavə etdi, bax, bədi tofəkkür budur.

**11 aprel** - Axşam qonağımız oldu. Aralarında Araz Elsəs də vardi. Rövşən səhbiyyətə başla-

- Məmməd müəllim, mənim yaxşı dostlarım vardi. Abbas Zamanov, Miroli Seyidov və s. Abbas müəllimlərdən, necəsən, sorusunda həmişə cavabı bu olardı - domir kimi. Həmin söz məni tutdu. Haqqında sonadı film çökirom. Abbas müəllimin kiçik yaşlarından kondon çıxıb. O kənddən çıxan ata-anası qotluquna bir xoruz veriblər, deyiblər, bala, olanımlı budur, istayışın ac olanda kos, ye, ya da sat. Başqa kömək edə bilmər. Abbas müəllim bəla oxuyub, özü da casarotlı adam olub. Sonra dedi ki, Turan Cavidən da bir yerdə Cavidin "İblis"ini işləyir. Cox ağır çəkilir, elə Cavidin taleyi kimi gedir. Sizin haqqınıza da fikirloşmışım. Sizinlə tez-tez görüşməliyim ki, mövzunu tapa biləm.

Sonra götərdikləri "Bəsdir, ağlama" filminə baxdıq. Dəhşətli filmdir. Elman, hətta, filmi gürcürənin "Otes soldada" filminə oxşadı.

**19-20 aprel** - Yenə də yarımcı misralar əlimə keçdi:

**Coxdandır qaralırmı ağ varaqları,**

**Söz ilə üz-üzə oturmaq çətin.**

- Yarımcı misralar deyib dəd qılırsan. Söz hər qələmin çağırışına səs verib, hər varaq ayaq qoymur. Söz qolu qatlanmaz gücdür, ilahi bir varlıqdır. Söz Füzuli sözüdür, Sabir sözüdür. Sabir baba hansı mövzuya əl atıba, onu əlçatmaz edib. Yurdumuzda na qədar söz abidələr yaranıb. Onlardan sonra təzə söz demək çox çətinidir. Füzuli gör nə deyib, necə deyib:

"Kimi kim bivəfa dünyada gördüm - bivəfa gördüm"...

Allah, Allah, sözün tutumuna, fikrin yükünə bax. Adı görürən bu deyiliş nə qədər qeyri-adıdır.

Badii söz bağşırın ixtrəsidir. Mənca, sözdən uca zirvo yoxdur.

Mən demisəm: "Azərbaycan deyiləndə ayağa dur ki!"

- Sənətin ayağa durğuzmaq vəzifəsi çox mürakkəbdə, çətindir. Bu, o zaman olur ki, sənət dili qeyri-adı danışq dilini elə cilalayıb, elə yönəldən salır - daş yerindən torpanır, çay nəğməsinə kasıb sənə qulaq asır, ürək eşidir, beynin görür, göz danışır...

Rövşən Almuradlı Naxçıvanda çəkilən kadrələr baxıb oradan heç nə görüro bilməyəcəyini söylədi:

- Gülxanım bacı, monim beynimdə çox şey hazırlırdı. At üstündə, yarıçılpaq, gözləri işlədən bir uşaq götürmək istəyirəm. Dağdan qırımlar üzü aşağı tökülecek. Qəribə bir şey olacaq və mayın 15-dən çökəməyə başlayacağım. Əlimdə Abbas Zamanovun filmi var.

Urayımda yalan olmasın, dedim.

**23-25 aprel** - Dünən danışılmışdım ki, sabah saat 5-də Əli Həsənovun qəbulundə olmamışdır. Gətdi. Əli müəllim gəlişin sobəsini soruşdu:

- Əli müəllim, Məmmədin adı dərdi var, o da "Azərbaycan təbiəti" jurnalını yaşatmaq arzusu.

Bir az keçəndən sonra Məmməd aydın damışı vo söhbətləri baş tutdu. Əli müəllim söz verdi ki, jurnalın çapı üçün nə lazımdır onu edəcəkdir.

Əlimə Nəriman Həsənovadənin Məmmədin vurdugu teleqram dədüdü. Məmmədin ad gününü vurulmuşdu.

"Ad günün mübarək, bu da bir zarafat. Yaşa şeirimin şah qolu, yaşa ilhamlı ürək. Vətən Məmməd deyir, Məmməd."

Nəriman, Nazim Həsənovadələr." Bu teleqram Məmmədin 65 yaşının töbrikino aid idi. Somimi sözlər olduğuna görə yazdim.

**13-14 may** - Bu gün işdən golondo İsa Həbibboylinin çap etdiirdiyi foto - albomdan 10 ədəd, arasında da ısanın məktubunu gotirdi:

"Özizimiz Məmməd müəllim!

Nəhayət ki, borcumu yerinə yetirib albumu çap etdiirdim. Gülxanım müəllimlərin danlağın-dan qurtara bilsək, çox yaxşıdır. 10 ədəd kitab səzə göndərərəm. Mənəcə, pis çıxmayıb. Vaxtumuz, işimin çox olduğunu nəzər almığınız xahiş edirəm.

Təssüs ki, kitabda bir neçə yerde orfoqrafiya səhvi gedib.

Kitabımız mübarək olsun!

Sizə məhkəm can sağlığı, uzun ömr və daha böyük yaradıcılıq uğurları arzu edirəm.

Səkillərin qalan hissəsi az vaxtda səzə çatacaqdır.

Görüşənədək.

Dərin hörmətlə: İsa Həbibaylı, 12.5.99"

Bu gün Hikmet Ziya yadına düşümdü:

- Hikmet həmişə mono deyərdi ki, omi, mono do bir şeir həsr elo.

- Yazdırın ki,

- Ho, yazdır. Mən ona təmsil janının aparcısan deyirdim. Bu sözdən yaman xoş gedərədi.

**20-21 may** - Neftçaladən İmamverdi müəllimin oğlu bizo golmişdi:

- Məmməd müəllim, mənən atam da, icra başçısı Seyfəddin müəllim da dedilə ki, get, Məmməd müəllimləndən bir xəbər bil, vəziyyətini bizo de. Deyəsən, rayonda görüş keçirmək istəyir. Məmməd müəllim, böyük adamsınız. Yegane şairiniz ki, sizi həm iqtidár, həm də müxalifat çox istəyir.

Məmməd razılıq etdi:

- İmamverdi müəllimlə salamımız yetir, de ki, biz onun xətrini çox istəyirik.

Sonra Etibar məndən Məmmədin kitabını və şəklini istədi:

- Müəllimə, şəkli böyüdüdürüb divarda vuracağam.

Xahişini yerinə yetirdim.

Aşiq Muradın bir cümləsi yadına düşdü:

Dağlar ağlamasa aran yanar...

Gözəl fikirdir. Yarımçıq misralar:

Nəfsimiz cütlöldü tamahimizla

Monomlik hissə də elə sürüşkən...

Bic də oldu, gic də oldu manənləyimiz

Uçurduq, dağıtdıq təbərrük nə var...

Əlimiz çatmadı, - ayğımızla

Və ya

Zirvədən o yana dağ yoxdur

Məzardan o yana insan evi.

- Məmməd, yarımcı misraları işlə də.

Açıqlı-acıqlı cavab verdi:

- At o tərof.

**23 may** - Vaxtı yadında deyil. Azərbaycan gənclərinin II ümumrespublika forumu keçirildi. Rauf Məmmədin xahiş etdi ki, foruma teleqram yazsin. Teleqramın mötnə:

"Azərbaycan gənclərinin II ümumrespublika forumu toplanışı iştirakçularına!

Əziz gənclər, hörmətli dostlar! Yurdumuzun möhtəşəmli, milli müstəqilliyimizin dəha da məhkəmlənməsi naməni keçiridən toplanış üçün sizlə ürəkdən təbrik edirəm. Hər hüsnərlə addımları xəsmənlər çox xəqirşərlər, inamlı təkəd və tələbərlər xalqımızda böyük inam yaradır. Belə qeyrətlə və qidrətlə gəncləri olan xalq məglubədilməzdir.

Sizi alqışlayıram, hörmətli Prezident! Sizi bir dəha təbrik edirəm, gənc dostlar!

Vətən oğlu, qılıncın ayaq saxla!

Lakin sonra teleqramını kiməso verməyi lazımlı bilmədi.

**24-28 may** - Yenə də yarımcı misralar? Oxu górok:

Mon özümü qurban verdim gözəllərə,

Duya bilmədim çəkdiyin cəfəri, gülüm.

Yoxluq varlıq varlıq yoxluq

Bu necə insandır tanıymıram

Və ya

Məmməd Araz."

Ya da

Ölümün qapısı üzümə açıq,  
Son ölüm zöngi var  
  
Hayif bu ömro, hayif bu yaşa,  
Çatır bir gədiyi aşası canım  
  
Dedilərmi: Cabir qardaş, qisa elo:  
Kürsüdə bu çıxıları  
  
Dedilərmi: Almaniyada şairlər  
çox az danışır.

- Cox yaxşı.
- Amma tam deyil axı.
- Onun gözəlliyi elo tam olmamasındadır.
- 5-6 iyun** - Cöldə yaqalınlı qaldırıb süpərmək istədim. Altundan orəb olıbası ilə yazdıb qotlonmış bir kağız çıxdı. Nə mon, nə də Məmməd orəb olıbasını bilmədiyim üçün kağız-dakı sözlorin mozmanun bilmodik. Cırb atdım.
- Saat 5-6 Şumqayıtda Mayıl adlı bir doktorun bağına qonaq getdik. Cox səmimi bir görüs oldu. Hakimin oğlu balaca Allahverdi rusca oxuduguna baxmayaq Məmmədin "Araz axır" poemasından bir parçanı özbor söylədi. Bir azdan Sabir Rüstəmxanlı da goldı. Söhbət əsnasında Sabir bildirdi ki, Məmmədin yaradıcılığından birdən-biro sıçrayış oldu. Amma Sabirin bu sözlorinə orada iştirak edənlərin hamisi etiraz etdi. Dedilər ki, Məmməd elo ilk qolodon yaxşı yazmağa başlayıb.

**14 iyun** - Dünən prezidentə yazardı teleqramı poçta apardım. Televiziyada gürcülərlə dostluqdan danışıldı. Məmməd tövüsüfə dedi:

- Onlar heç vaxt bizimlə türkəndən dostluq etməz.
- Həyətdən skamyadı Şahmar diləndi.
- Beyləqan torəfdə bər qrad alayımız var. Deyirlər ki, ora hər gün neçə ton benzin göndərilir, amma bir litr də gedib ünvannı qatır. Satılır, pulu xüsusi ciblərə gedir. Əgər sabah ermənilər hücum etsələr oraları da bir qızır qırpmında bərələr. Eyni zamanda, bizi öz silah-mizlər vurular. Mon bunların şahidiyim. Komandirlər əsgərləri evo buraxıb pul alır, yer boş qalır. Eh, nə qədər yazaq, nə qədər deyək, Məmməd müəllim. Xudu, Zeynal müstəqiliyimi-ci görmədi. Xudadan soruşdum, nüy Turkeyeyə getmişən? Cavabı bu oldu: Qorxuram ki, ürəymədi. Turkeyeyə xolol gor.

Şahmarın derdi açılmışdı, üriyini boşaltımaq çalışırdı:

- Füzulinin yubileyi ovozino Vaqifin, Zakirin yubileyini keçirsinlər, YUNESKO-nu da çəqirsinlər, desinlər, hanı Vaqifin, Əlşəgorin qobri?

Danışa bilmədiyinə görə Şahmarın sualların baş yeləməklə cavab verirdi Məmməd.

**16 iyun** - Yer üzündə Ələga Kürçəylə var idi, şair idi, əsi şair, mahnisi da oxunur... "Hər getən gələrəm, tokı son soslu manı". Dili köntəy idi. Amma axtarışlı şair idi, yaxşı fikirlər vardi. Amma Əliağa son illər təklənmüş, tənahalşmışdı. "Azərnəşr"da işləyində bozon tənəffüs vaxtı onlara gedərdim. Yaxşı bəliq bisirərdi. Zahirən çox sağlam görünərdi, amma göz-lərində dorin bir kodur, izah olunmaz mözəhənlük vardi. Əzlüyündən ona səhri agacı narbondo oxşardı. Ele bil sənsuz bir düzəndə tok qalmış nohəng ağca bənzərdi. Mübariz idi, qorxmazdı. Söyü əzo deyən idi.

**Mən dünyada insana yönələn, ağaca qicanan təhaliqəndə iti balta tanımırıam.**

Ümumiyyəti, yaxşı adamlar başçısının yerini tutmaq, öz yelərinə soxavətə olsız-ayaqsızlıra verməyi bacarar. Təbiətdə böyükər ekoloji tarazlığı qoruyanlardır. Fil zohm, fil təmkini, fil səbri ölünda qəçqən, tülkü dorobeyliyi meydana çıxır, xırda yırtıcılar böyükərələrin "müəllifinə" döñür. Bu sözlori Əlağaya da şamil etmək olar. Nədənsə həyatda yaxşılara həmişə tok qalır...

**22 iyun** - Ağalar telefonla dedi:

- Gülxanım bacı, Məmməd müəllimi narahat elərə, istəyir ki, "Yol ayrıcında söhbət" kibəti osasında bir veriliş hazırlayıla. Televiziyada həmi razılıq verib. Ssenarisi mon yazmışam. Rejissor Kazimovski olacaq. 27-28-ci gəlib Məmməd müəllimi çökəmək istəyir. Şeirləri Azadla mon oxuyaçaq. Biz təbiətin qoynunda çəkiləcəyik.

- Sənə toza bir ohvalat danışım, - dedi Məmməd. Kommunistlərin iclasında Səmedin də məsələsinə müzakirə ediblərmiş. İclas vaxtı Səmed Vurğun yerindən danışınlarla replika atıb. Onda Bagirov amiranı Səmed Vurğunə zəli tərk etməyi tələf edir.

Səmed cavab verir:

- Son də kommunistləşən, mon də. Mən zaldan çıksam, son də çıxmışam... Və zaldan çıxmayıb. Bu masələni Nuroddin Babayevdən eşitmİŞEM.

- Səmed düz edib, bir ölüm üçün niyə casarotindən keçmeli idi ki?

- Məsələ ölməkde deyil, adamın abrinə aparırlar, o, ölməkdən də pisdir.

**26-30 iyun** - Çökiliş qrupu ilə galən Ələkber Kazimovski dedi:

- Mənim məqsədən Məmməd müəllimi müxtəlif formalarda çökəməkdir. Ağalar ssenarini yazıb çıxdan, 6 ayndan artırdı ki, verib.

Sonra çökilişə başlıdlar və saat 1-ə 15 doqıqə qalmış çökiliş qurtardı.

Araz Elsəs Məmmədin görüşünə gəlmədi. Xaricə aparmağa latın qrafikasında ona 20 kitab verdim:

- Araz, Məmmədin şeirlərini oradakı azorbaycanlılar oxusa on qatı votonporvər olarlar.  
- Ya qismot, bir de Azərbaycana gəlib Məmməd omi ilə görüşə biləcəyəmmi? - toessüf-ləndi Araz Elsəs.

Aşxam xoborlarında Yaqub Zurufu dəməndi:

- Bakıya bu defə golisimin əsas sobəbi Məmməd Arazın vo Tofiq Quliyevin disklorini bura-xaqınlıqda. Məmməd müəllimin sözlərini yazılım mahnları disk şəklində buraxdırmaq istiyorum.

**6 iyul** - İsa yeno da Məmmədin şeirlərini əzber deməyo başladı. İsanın oxuduğu "Tikan-sız yazarlar" şeirini dinlədiyindən sonra Məmməd dedi:

- Qeyri-təvəzəkarlıq olsa da yazdım bu şeir bir kitaba dayan şeirdir.

- Öziz Şərifdən söhbət düşüb:

- Öziz Şərifin sono yazdıq məktublar arxivdə durur. Bu boyda kişiñin adını çəken də yoxdur. Yaradılığında itib-atbat. Böyük bir arxiv vardi deyirdin. Həni onlar? Yoqın arvadı başqa millətdən olduğuna görə heç arxiv də fikir verməyib. Noyino lazım idib də millətin medəni ərisi onun? - Deyiməyim fikir vermədi.

- Öziz Şərif bütün odobi möcislərə deyirdi ki, "Millət necə tarac olur-olsun" şeiri Sabirin yox, Mirzo Cəfərliyindən. Və ölönen qodor də bu əqidədə qaldı. Yadimdadır, bir möcislə mənəni da çağırımsıdilar, orada Şixli Qurbonov da vardi. Ən cavanı mon idim. Həmin möcislədə də mübahisə düşüb. Öziz Şərif yeno də öz sözündə qaldı. Sübhən elidirdi ki, şeir Mirzo Cəfərliyində. Ən gözəl ziyanımız Abbas müəllim homişə Azərbaycandan konarda yaşayış adamlarla olaqo yaratmağa çalışırdı. Öziz Şərif gündölyimin capına mon həvesləndirmişəm. Başqa millət ev-ləmənlərə deyordim, öz millətinidən al. Səndon qabaqdakıların aqibəti sona da dərs olsun. Şeirində də demisəm:

"Aldansan bu yurdun qızına aldan,  
Onun da and yeri bu yurd olduğunu."

Manim "Nəmləm qohrəman" şeirim də Adil Əfəndiyevə həsr olunub. Bunu bil. Çox gözəl insan idil Adil müəllim. Qol çəkəndo deyərdi, "Bu, hom qanunsuzdur, hom də qanunidir".

**9 iyul** - Məmməd, ola deməsin:

İş üstündən boğazına  
Yaman keçdi zalim oğlu  
Çayımı da qabağımdan  
Alib içdi zalim oğlu.

Bu, boşboğaz şeirindəndir?

- Ho, çap etdi rəməməşim.

**10 iyul** - Azərbaycan xalqının qonaqpərvərliyindən söhbət gedirdi. Məmməd belə bir şəvalət danışdı:

- 78-ci illər idi. Bakıda Sovet odəbiyyatı günləri keçirildi. Rusiyadan gələn qonaqları qruplara böülü yeri yazuçı vo şairlərə tapşırılmışdılar, o cümlədən manə də. Onda Əliyev bizi çağırıb təpsirdi ki, ehtiyatlı olun, çox yedir Miyim, sonra bizdən haqq-hesab istəyirler, deyirler, sizin üçün bu qədər hardandır?

Yadimdadır Astavyev famili bir yazıçı da mono homin sənəli verdi. Başa saldım ki, bəzim xalqın adətidir. Özü yeməyib qonqa verər. O, özünü elə göstərdi ki, sözümu inanır, olsindo, bizi dövləti, rüsləri issə kasib görürdü. Ağizdolusun danışığımız bu axmaq adətimiz biza homişə baha başa golub.

**11-13 iyul** - Məmməd, keçid dövrü deyirik. Bu dövrün sonoti, odəbiyyatı da keçid dövrü-nü yasayı deyo biliyimki?

- Vallah, mon bunu harasa qeyd etmişəm. Bu saat sonot vo sonotkar özü də qeyri-müəyyən vəziyyətindədir. Sonot homişə hadisələr tarix əldən sonra onu yaxşı görür. Sonotın bu saatı yaxın məqsədi o olmalıdır ki, voton keçiyində, torpaq keçiyində durmaq öyrənsin, durmaq öyrətsin. Öyrətsin ki, qabağa düşəndə kimi arxanca aparırsın, arxada gedəndə kimin arxasında gedirsin.

- Arxivdə səndən götürürlən müshəhiblərin bozilərinin sualları, bozilərinin isə cavabı yoxdur, onlar necə olsun?

- Sualsız cavabları yaz, onlar tam fikirlərdir, no olsun ki, sənəli yoxdur. Cavabdən aydın olacaq ki, söhbət nəden gedir.

Məmmədi masaj edən həkim Mürsəl çoxdandır golmirdi. Golonda soruştı:

- Bu gün də gələməsəydim ne edərdin?

- Ağlayardım - cavabını verdi Məmməd.

Mürsəle bu söz yaman lazzət vermişdi.

Telefon sesləndi:

"Xalq voton-pərvərələr partiya"sindəndir. Məmməd müəllimin ad gününü təbrik edən məktub yazmışım, onu necə çatdırmaq olar?

- Ay oğul, Məmmədin doğum günü 14 oktyabrıdır, o vaxt qeyd edirlər. Həmin gün çatdırarsınız.

- Bəs təqvimdə 15 iyul gedib?

- Bilmirəm, kim yazıbsa sohv yazıb.

**29-30 iyul - "Yeni Müsavat"** qozetində Sabir Rüstəmxanının müsahibəsi verilib. Homin yazdan bozı yerləri qeyd edir: "...Sabir AXC-nin 10 illik yubileyində horokatın osasını qoymayılmışdır. Zamanın işi, Yusif Səmədəoğlu, Mommod Araz və özünün unudulmasını bağışlamaz sayır.

Horokat doxlu olmayan adamların horokat qohroməni kimi, bozı AXCP liderlərinin türk dünyasının lideri kimi töqdim olunmasını da anlaşılmazlıq sayan Sabir Rüstəmxanlı:

"Horokat vaxtı evindən çölo çıxmayanlar, horokata mane olmaq isteyenler bu gün özlərini horokat qohroməni kimi töqdim edirlər" - verilən suala cavab verdi:

"Yeni Müsavat"ın omokdaşının "onlar hazırda AXCP rohbarlığında tomsil olunublarımı?" sualına Sabirin cavabı:

"Vaxtilə AXC-in adından qorxan AXC-nin oleyhino yanan bozı adamlar bu doqiqo özləri AXC-nin ideoloqları kimi töqdim edirlər".

Yazının müəllifi Nadir Azoridir.

**1 avqust** - Türkiyədən bizi telefonə çağırıldılar:

- Alo, burası Mehmet Arazın evi? Kiminlə qonşuram, ben Saleh Okumuş, telefon nömrənizini Aqildən aldım.

- Saleh, monom, Gülxanım teyzən, necəson?

- Teyzo, Türkiyədən dəməşim. Mommod omninin kitabı ilə olaqodar bozı ilgilərim var. Onları doqıqlaşdırıbm istoyırm, sənallara cavab verərsinərim.

Salehin bütün sənallarını cavablandırımdı. Yeno de arayacağımı söylədi.

**11-12 avqust** - Mommod hoyotə çıxıb Günün tutulmasına baxdı, sonra qayıdib poncoroni aqşınaq çalıdı:

- Bura gal, pancarəni aç, aça bilmədim.

Poncoronı aqşı dedim:

- Görürən kişi, homişə məni haraya çağırırsan, mon olmasaydım neylordin?

- Poncoronı aça bilməzdim - gülü-gülü cavab verdi.

San demə, Səbəhi Rohimli adlı özünü öncəgörən adlanırdı birisi xobor veribmiş ki, Gün tutuında Mommod Araz oloçok. Bir çox qozetlər buunu sərh edir. Yazılara cavab verən Aqılın mögaləsindən bir parçanı köçürürom. Məqəlinin adı belədir:

*"Mommod Araz təhlükədən qurtuldu və Səbəhi bay Allahan işinə qarış".*

*"...Verdiyi proqnozun məsuliyyətini hiss etməyən Səbəhi Rəhimi bildirib ki, Günəş tutulunda gəya müzənni Qədir Rüstəmovun, səir Məmməd Arazın, aktrisalar Leyla Bədirbəylinin, Nəsiba Zeynalovanın səhəhində ciddi problemlər yaranacaq..*

Düñən düñəndə quldı. Günsə tutuldu, yena de Günsə gunaşlıyında qaldı. Məmməd Araz da Səbəhi bayın dediyi təhlükədən qurtuldu..."

(“Ədalət” 12-13 avqust 1999)

**14 avqust** - Düñən Firongiz Ulutürk biza golonda Məmmədin "Yol ayrıcında səhəbət" kitabını ona bağışlamışdım. Firongiz telefonda üryöini bu sözləri boşaltıdı:

- Kitabın birnəfəsə oxudum. Bu kitab gorak bütün Azərbaycan xalqının stolüstü kitabı olsun. Yazuçular Birliyi kitabın töqdimatını keçiribim? Yox? Deyirən ki, Anara kitab verilib, no olsun, gorak yadına salıdayım. Əfəlləf eləmə. Son kitabı niyə o boyda familya yazmışan?

- Bəs no yaxın, familyamdır da.

- Yox, son gorak ucalasən, loqob götürüson, özü də Araz loqobi.

- Gülxanım Araz, eləmə?

- Əlbotto, onun davamçısan, buna hüququn var.

- Firongiz, fikir təmiz ürkəli Xəlilə getməsin. Mommod çox feodal fikirli adamdır. Belə horokat razi olmaz. Məmmədin Xəlilə yazdığını yeni şeiri təpib sənə zəng edərəm.

**24 avqust** - Müxtəlif şeirlərindən bəndlər:

Məvzularım tükananda bilmirəm nədən,  
Xətainin son nağması yadına düşür.  
Əqidəsi qoltığunda tövbəyə gedən,  
Qalileyin möhkəməsi yadına düşür.

vo ya

Məna bir dərd olur doğru bir sözü,  
Yalan daşlarının batırmağı da  
Bicili-ütüli bir şərafçisin  
Şorəf kürsüsündə oturmağı da.

Və adsız bir yazı da olma dişdú: Köçürürom:

"Əsrin, zamanın mürakkəb hadisələri göz qabağındadır. Hadisələr, məsələlər, vəziyyətlər bəzən elə dünyənə düşür ki, bunları görəmək və açmaq üçün zamanın işi, zamanın öz ali lazımdır. Zaman çox sart, çoxlü, çox səriştəli və hiyləgər bir həkimdir. Əlindən tutub sənə mədhiyyələr yazdırır və öz əlinə özüne qəbir qazdırır. Bir vaxt aylıb görürən ki, birləşən bir ölkə aldanıb, bir xalq aldanıb. Bir ölkə, bir xalq aylıb görür ki, onu cananın başına "aparan" qəfişdən keçilməz yarğana tuş oldu: qabaqdan yənə "dalmca - ura", arxadan isə döyürlər - "irali - ura" hamı üzü aşağı ölümə doğru xilasını "tapdı".

Bələliklə sosializm-realizm adlıbiyyatı deyilən bir "qüvvə" Sovet poeziyası deyilən "məhsul istehsalına" başlıdı və həqiqətdən uzaq duşan poeziya, poeziyadən uzaq duşan həqiqət meydana goldı. Birdən-bira qeyri-adi iqlimə duşan və sanat elə çəndi ki, heç cür özüno gələ bilmedi. Aneçə papqaq altında elə oğullar var ki, bu "icarəçilərin" əlindən bu istehsal alıb, onu düzgün yola çıxarmağı bacardılar. Aneçə heyf, bu "icarəçilərin" içinde istedədlər də var idi. Bunnlardan coxunun "saməti ölümə malikəm oldu". Və zaman bələcə çoxları yaman gənə qoydu. Mənəcə, inkişi poeziya bu böhrandan çıxacaq... Bu yolda Sabir həqiqəti qolumuzdan tutacaq. Allahu bize rəhəm gölsin.

**Məmməd Araz**"

- Mommod, bu yazımı gündəliyimə köçürdüm.

- Yaxşı elədin.

**7 sentyabr** - Naxçıvanın payızını görməməşəm, Naxçıvana çağırısayıdlar gedordik.

- Görürən yerişmə necə pisloşib, gedə bilmərom axı. Sənə dəməşiməm, man homşı Naxçıvana gedindən baxıdığım işi elə bil Naxçıvandən borc almışım və no vaxtə geri qaytaracağam. Homşı Naxçıvana gedində Araz boyu sütiyin qatar. Nehrom dorosundan burulub. Aneçə doryaçasının sahilindən düzünləyə çıxanda qoriba hislor keçirirəm. Bu işləq domuzını heç yerin monzorasilo müqayisə edə bilmərim. Mono elə golir ki, bu möqəndə burda hor sey işqdır - daş da, torpaq da, sular da işqildir.

Bu sozleri dəfələrə demisən, gedək "o işiga" bir do bax...

**15-16 sentyabr** - Yaqub Zurufşunun dəməşdiqləri:

- Bu televiziyan ki, Amerikada aqşaq istoyır, ona çökilisər etməkə möşğulam. Gonçalo idim, Arazın sahilindən gedə bilindiyimə görə Kurun sahilində suni sorh yaradıb "Ayriqliq" mahnısına klip çökmiş. Xeyli pul xorclındı. Sizə golmək istoyırdım, ancəz imkan tapmadım. Mommod müəllimli dən çökəmək istoyıram. Bölkə saat heçdə galoram.

Boxtiyar müəllimli ovvol Məmmədinə dənüşdə. Onların no dəməşdəni bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatindən bir morurun dəməşdən qışqınlıq istədimi bildirdilər.

- Buryusurlar, gözlöyim.

- Bir masoala ilə olaqadər olaraq səzo zəng etdim. "Təzadələr" qozeti ki, var, olub bir fəsih qozeti. Övvəl Xudu müəllimli şöki ilə çap olundurdu. Onun redaktoru yaman cığlıqlı edir. Bir qrup yaxıcı Heydər Əliyevin yanına golməşdi. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qozeti redaksiya heyətində Boxtiyar, Məmməd Araz kimi şairlərinə adı var. Mon Boxtiyar müəllimli dən dəməşdi. Boxtiyar müəllimli bildirdi ki, o qozet çap olunduńa bəz Xudunun ofrafına yığışmışdı. Monim sözlərimi Məmməd müəllimli çatdırırm, qoy lükroşın, sonra siz mənənə qatdırırsınız.

- Valla, bizo lazımi olanda sizi bizimlə cəlaşdırımlar. Özünüz zəng edərsiniz.

Sözlərini olduğu kimi Məmmədinə çatdırırdım.

Boxtiyar müəllimli təzadələn telefonla dənüşdə:

- Ay bacım, man bayaq Məmmədinə dənüşdəm. Son evdə deyildim, sizinlə dəməşdilər? Onlara dedim ki, demokratiyadır, dəməşlər. Qozetdən yazılb ki, elə bir şey deyilir. Asif Morzili prezidentə aqşaq məktub yazıb. Yazılı ki, Qarabağ oldan gedir. Bizim varımız da, oləhimiz da, qosunumuz da ermənilərdən çıxdur. Prezidentimiz niyə Kōçoryanın yanında port oturmalıdır? Niyə? Dedim ki, burada pis no var ki? Deyir ki, yox, qozet Murtuzu da səyür. Mono homşı hücumlu olanda "Təzadələr" qozeti moni müdafiə edib.

- Sizin işiniz pis olacaq. Boxtiyar müəllim, Redaksiya heyətindən çıxsanız xalq sizi söyleyin, çıxımsanız hökmət.

- Elədir, qozetdən monim və Məmmədin adını çökiblər. Yازırlar ki, bizi bəz xalq şairlərindən problemlərin həlində çox şey gözlöyirdik, ancaq onlar susurlar. Son bir Asif Morzili ilə dənüş, gər no edirən. Hələ bimizlə pism-pism dəməşlər, Nuraddinin üstüno işə hücum çəkiblər.

- Yaxşı, Boxtiyar müəllim, dənüşəm.

**17 sentyabr** - Qarabağ qaziləri aqşaq akeşirildilər. Aqıl Məmmədinə dedi:

- Əmi, dənüşən yaxda idim, ona gərə yanına golo bilmədim. Son özünü elə fəqir arpaşa: Bu saat bir Məmməd Araz mifli var. Xalq soni elə sevir ki, suni bültəşdriblər. Gəl soni sabah aqşaq edənlərən yanına aparm. Son və Boxtiyar müəllim onlara baş çokin. Bölkə aqşaq dayandırdılar.

Sonra hoyotə dəsüb Boxtiyar müəllimli görüsədülər.

**18 sentyabr** - Saat 1-do Boxtiyar müəllimli aqşaq edənlərin görüşənə getdi. Golondo sūrəcən soruşdum:

- Məmməd dənüşə bilmir, no olur, aqşaq dayandırdılar?

- İki 14-15 yaşlı işli var idarəələrən, onlar dayandırdılar. Fred Asifin qardaşı Şoxavot.

**19 sentyabr** - Saat 11-o yaxın Boxtiyar müəllimli zəng etdi:

- A bacım, qozetləri oxuyurdum. "Yeni Müsavat" qozetində Əbülfəz Elçiboy monimlə Mommodi tonqid edib. Orada no mon, no do Məmməd aqşaq edənlərə heç no demədi. Deyində no piş olur, susunda da...

Gəlib qozeti Boxtiyar müəllimləndən götürdüm, Məmmədinə oxudum.

Elçiboy ziyanları ittiham edir. Köçürürom:

"Çox sahə ediblər...?"

**BAB-in yığınçığında BAB gənclər təşkilatının aqılı elən etmiş lizlərinin xalq şairi B. Vahabzadənin və Məmməd Arazın təkildilək aksiyası dayandırımları barədə dəniləndi. Bu barədə məlumatlı əsərliliklə qarşılıqlı Elçiboy dedi: - "Çox sahə ediblər, Boxtiyar da, elə Məmməd Araz da. Bircə o qalmışdır ki, Boxtiyar Vahabzadənin birləşti gül gəlib desin ki, ay aqılı keçirənlər, sizi tobrük edirəm. Niya gedib Heydərə demirlər ki, bu nə oyundur aqar-san camaatın basına. AzTV-nə vaxt qeyrətə golub o aqılı keçirənlər çəkib eftira verəcək ki, qoy dönya baxsın ki, xalq öz torpaqlarını vermər". Belə davam edərək, vətəndaş müharibəsinin labübülüyünü bir daha vurgulayın Əbülfəz bay "İqtidaların bizimə qarşı-qarış durma-güçü yoxdur" dedi.**

#### Foxroddin Hacıboylı"

Olduğu kimi köçürdüm ki, golocok oxucular görsünler şairləri do tonqid edirlər.

**24 sentyabr** - Gecə yanın yağış yağırdı. Müxalisət mitinqo ciddi hazırlılmışdı. Mommod:

- Sabah mitinq olmayıcaq

- Nə bilirsin? - tövəcübləndim.

- Çünkü müxalişdikorluların çıxunun başı monim başım kimi dazdır, çöldə do görmürsən nə güclü yağış yağır.

Söhbətdən yarın saat keçəmodi ki, ANS-dən mitinqin toxiro salındığını xobor verdilər.

- Gördün? - deyo Mommod ürkəndən guldü.

Gündüz Ağalar zong etdi.

- Gülxanım bacı, Mommod omi ilə Sordar Colaloğlunun və İlyas İsləməliyovun partiyası görüş keçirmək istəyir, məndən xahiş etdiyər ki, sizə xobor verim.

- Ağalar, bu başdan deyirom, vəziyyəti yaxşı deyil, görüşə gedə bilmir, buna fiziki güclənəcəm.

**27 sentyabr** - Otağın pordosunu çokirdim. Stolun üstündə bu misralara rast gəldim:

Tül tutmayın pançromo, siz Tanrı

Qoyun baxım dan yerino sohor-sohor...

Ayri yarımcıq misralar:

Hüroyon itlərin səsi alına,

Burada tezkimiş pişiklər

quyuğu kostik.

Rongi yox geconin

Yarımçıq misraları Mommodu oxudum.

- Yaxşı fikirdir. Bu misraları di ora yaz.

Qırıbo geco idi bu geco vallah.

**28 sentyabr** - Jurnalın çapına vəsait çatışmadığında görə Mommod yaman çırpınır. Bütün pullarla və dövlət momurlarına məktub yazsa da "Azərbaycan təbəti" jurnalının çapına heç kim pul buraxmaq istəmir.

- Iso gedirsin, orada bir iş görə bilirsin ki?

- Yazılıra baxıram, Volinin başı qarışır. İsdən çıxmış istəyirəm.

Yarımçıq misralar:

Hor şeyi anladım uçrum başında,

Yetdim soadətə uçrum başında,

Yetdim adətətə uçrum başında.

Vo

Gözüm yoxdur, gözlüyüüm var

Vo ya

Məmə elə golub, bütün bu dünya

Bir qoca anamın yerini vermər.

Vo ya

Eşitməzdə dünya, görməzdə dünya,

Eşitməz olanda, görməz olanda.

**30 sentyabr** - Mommod Boxtiyar müəllimin aqılı edənlərin yanına getməsələ olaqədar müxtəlif lotufolar yaranmağa başlanılmışdı. Onlardan biri:

"Əbülfəz Elçiboy aqılı aksiyasına qoşulacaq.

Gözünüzün qabağına getirin: Elçiboy - ... (partiya liderləri sadalanır) aqılı cələyirler. Bir doqo 11 gün aqılı aksiyası keçirdiyindən Isa Qomborin vecinə deyil. Elçiboy aqılı davam gotarıb, geri çıxımlıyən, tobi ki, özüne siğışdırır. Görkəmiş şairimiz B. Vahabzadəyə ol altından xobor göndərir: "İki məktoblı gəndən aqılı dayandırıma xahiş etmoniyanımlaşdım və sizə osobılıqlıdım. Əgər dönyanın hor oziyyətinə düşüb-çixmış mon aqılıq davam gatıra biləriməsə, gər o iki məktoblı gənc nə azyiyət çökirmiş? Xahiş edirəm bir bizo do baş çəkəsinən və məndən aqılı dayandırıma təkildən təlob edəsim. Qoy sonra camaat desin ki, Elçiboy neylosın ki, o boyda aqsaqqal şair xahiş elədi, o da məcbur olub aqılı dayandırdı."

Boxtiyar Vahabzadə Mommod Arazı da götürüb Elçiboyın sözünü yero salırm, durub golub aqılı keçirənlərin qorargahına. Bir az ordan danişirlər, bir az burdan danişirlər. Xudahafizləsən Boxtiyar müəllim dəyir:

- Heç kos Elçiboy öz vurmasın, çünki xeyri yoxdur, dedi qurtardı. Mon do inanıram ki, Elçiboy ölüm aqılığınan gedəcək. Elçiboyın ölüm aqılığına getməsi do dünyada həngama qoparaq, - sonra Mommod Arazın solundan tutub qalxır ayağı, - gedək, Mommod, öz vurma ey, xeyri yoxdur. Elçiboy heç kim yoldan döndürülməz.

Xalq şairləri qalxırlar ayağı. Çıxanda Boxtiyar müəllim özünü Isa Qomborlo, Əli Kərimə tutub xahiş edir: - Balalarım, siz cavansınız, xalqın ümidiiniz, sizdən xahiş edirəm aqılıq da-yandırırsınız.

Mommod Araz da deyir:

- Qoy Etibar Mommodov da aqılıq dayandırırsın. O, da cavandır, o, da xalqın ümidiidir.

Bu sözləri da olduğü kimi qozetdən köçürmüşəm.

**1-2 oktyabr** - Isa müəllim AMİP-in qurultayına çağırış vo anket gotirdi. O, iso sohliot ilə olaqədar golo bitməyocayıyı söylədi. Isa anketi doldurdu və Mommod qol çökdü. İsa ya Mommod in tozo yazdı: "Dünya aqır eşidir" şerindən oxudum. Sonra Isa bir dərəcə oxudu:

- Mommod Araz, harda gizlədib bu fikirləri şeirdə üzə çıxarırsan?

Mommodin üzülmə xoş bir töbəssən yaxıldı.

Güntər yeməyni hazırlayırlandırm ki, Yaqub Zurufu yoldaşı ilə goldı. Özü ilə "Vəton de-sin" mahniyi yazmış kaseti do gotirdi. Mahni yaxşı alıbmı, marş şəklinde. Aminə Yaqub sözləri töhrif edib oxuyurdu. İrad tutdan dedi:

- Bilişir, söz goruk müsiqiyə yatsın. Görünür, o sözler müsiqiyə yatmadığı üçün müsiqiyə uyğunlaşdırıb oxumışam. Bu mahni Müdafiə Nazırlığını verəcəyim, "Ayrılmaçı" mahniyi da çox gözəl alımb. "Ayrılmaçı" mahnişinin klipinə düz 20-30 min dollar xorclodilar. Sağ olsunlar iş adamları. Mommod omının sözlərindən həsr olunmuş kasetin şəklini belə istiyorum - arada çay var, Mommod omı olimo mono uzadır, amma olimiz bir-birinə çatır.

Xeyli söhbətdən sonra getdilər.

**3 oktyabr** - Bazar günə sohor tezən bir qrup adamla Şəmxiyə yola döyüdük. Əsl payız günü idi. Yol boyu yaşlı, sarı, qırmızı yarpaqlarla "bozonné" ağaclara baxıraq. Nohayot, Pır-qulu rosodxanəsinə çatdıq. Əvvəl rosodxanaya baxmaq istədik. Rosodxanannı müdürü Xıdır Mi-kayilovu çağırıldı.

- Gecə müşahidələr apardığımıza görə yatnamışq. Deyondo ki, Mommod Araz golub, yuxudan dik atıldı. Tez geyinib goldı.

- Vəziyyət necədir? - sual verdi Mommod, sonra gillümsündü - görünən kondo no bolod-çi? - dedi.

Xidər cavab verdi:

- Rosodxana 7 il idi ki, işləmirdi. Döfələrlər hökumət müraciət etmişdik, heç bir xeyri olmadı. İki idil direktorunun dayışib. Tozo robborlikə ol-oło verib rosodxanəni ovvolki hala gotirdik. Heç yerde görəməyib ki, rosodxanənin otağında tikinti getsin, görürsün ki, no qo-der tikinti var. Başçılara desək do bir nəticə olmadı. Axi rosodxanənin otağında hava titroyi-şı olmamışdır. Bi tikiñilərin axarı no olacaq, bilmirik...

Sonra Xidər olindo bir daş gotirdi:

- Bax, Mommod müəllim, bi daş dünyamızın qonaq golon daşdır. İşçilərimiz görübələr ki, çay şimşək dəndi, tapıp getirdilər, meteorid, böyük daş tapmalar, kiçiyi tapıldı. Maddi imkanımız olsa, çox işlər görmək olar. Mosolon, ilk dofo bizim rosodxanənə görübələr ki, Yupiterin pekiy İO-dan buxar qalxır. Bizim alımızz Nadir İbrahimovun Ayda koş etdiyi kraterə onun adı verilmişdir.

Xidər ürəyi dolu idi. O dənişir, Mommod do mat-mat ona baxırdı.

Bir olvahatı da dənişir. Sohor Şəmxiyə çətanə yaxın bir kafedə oturdu. Xidətər çox aşa-ğı soviyyədə idi. Biziñli gedənlər zarafta başlıqı. Nemot dedi:

- Bir kənddə toya getmişdik. Oynamaq istəyənlərin hamisi "Lozginka" havasını sıfariş ve-rirdilər. Yəməndə oturandan soruşdum ki, bunlar lozgidişlər?

- İcondən sonra hamisi lozgidişlər - cavabını verdi. İndi bu xidmotçılardan gərək içsinlər ki, yaxşı xidətər etsinlər.

Bir aşıq da məcisiyimə toşrif gotirdi və Mommodin sözlərini aşıq havasında oxumağa baş-ladı. Xeyli sokıl çökilən və çökilən do edildi.

**8 oktyabr** - Dünən çıxmış "Yeni Müsavat" qozetino baxdım. Birinci sohifəsində "Şəmkir-icra bacığı tutulacaqmış?" sərvəholi yaxın gördüm. Mommod oxdum. O osobişli:

- Toosşük ki, danışmaq dilim, getməyo naşıllarım yoxdur. Aslan olmasayıd, Gürcüstəndə azərbaycanlı qalmazıdır. Tovuz, Qazax, Şəmkir do Laçına döndürdi. No iso...

- Mono verdiyin misraları işlədim, şeir alındı, köçürərəm. Adını "Dan yerino boylanum" qoy-dum. 3 variant yazımışam, hansında son sözünü yazmışsam, onu köçürərəm.

**14 oktyabr** - Aslan Aslanov Naxçıvandən Mommodin ad gününə tobrük etdi:

- Şairi şairin yurdundan tobrük edirəm. Allah bizo onun kimi aqsaqqalları çok görməsin. Kişini bizim yerimizə öp. Biziñ canlı klassikimiz, dəhimiz yaxşı bax, Gülxanım bacı.

- Sonra Əmlak Komitəsindən Nadir Nəsibov vo bir nofor başqa adam Mommodi tobrükə gol-di vo bir ağızdan dedilər:

- Cox xoşboxtik ki, belə bir dahini yaxından gördük.

Tobrükə çox adam goldı.

**15 noyabr** - Mommod işdən golondo xobor verdi ki, Şəhriyarın oğlu Təbrizdən golib, mənimlə görüşmək istoyır. Şəhriyara təşəbbüs etdi.

Qorarlaşdırıcı kimi, Şahmar Ələkbərzadə, Şohriyarn oğlu Hadi, bir də Həsən Umüdəoğlu qanlığımız oldu. Həsən Umüdəoğlu oturmadan birmofos bu sözü söylədi:

- Bizim ümidiñ bu taya qalib. Məmməd Arazın şeirlərini maraqla izleyirik. Axırıñı kitabını Naxçıvandandırıldı.

Cənubla bağlı xeyli səhəbat etdilər.

**4 dekabr** - İnsan payız olə, yazañdırılo; Zimistanda boran, qarı çökəməyə - insanda arzu ya bax, - dillində Məmməd.

- No olub, Əlösər hardan yadına düşdü?

- Ne bilim. Hüseyin Arif homiñ mənə deyirdi ki, sonin şeirlərin koşfədir, məsolən, "Son kimo goroksan, mon kimo gorok". Bunu heç kim deyo bilməyib, ancaq son demisən. Rəhmətlik şeirlərini gozo-gozo beynino yazardı. Musa Yaqub da elədi. O da gozərən yazır.

Özüñə həsr olunmuş şeiri mənə verdi. Başlıq belə idi: Xalq şairim Məmməd Arazın "Bölkə bu yerlərə bir do golmodim" şerindən cavab:

Daha gal-gal denim güllər, çıçəklər,  
Nidamı yarımçıq kosır külləklər.  
Yaman nisgillidir indi ürokłor,  
Dağlar yetim qalib, dağlara gəlmə.

Qıy yuran qartallar yoxdur, kökübüdür,  
Əliklər, ceyranlar, bizdən hürkübüdür,  
Kimsəsiz bənövşə boyunun bükübüdür,  
Dağlar yetim qalib, dağlara gəlmə.

Buludları su səpmir, quruyub gözü,  
Ocaq təstüklənmir sovruluğu közü,  
Aşq oxumur tükənib sözü,  
Dağlar yetim qalib, dağlara gəlmə.

Düşənənlər toxuyaib bizim oylağa,  
Arañ, elati qalxır yaylağa.  
Alağöz pəri də düşüb girova,  
Dağlar yetim qalib, dağlara gəlmə.

Yarpızın, nananın doyişib tomi,  
El köküb yurdunuda yoxdur həmdəmi.  
Gəlsən çox olacaq, artacaq qəmin,  
Dağlar yetim qalib, dağlara gəlmə.

**7 dekabr** - İlyas Tapdıq zong çaldı:

- Gülnanım, Məmmədin taləbə vaxtı Moskvadan mənə yazdığını məktublarını tapmışam. Ancaq Gültəm qızımın dovşanı ora-burasını dididişdirib.

- Oxunurmu?

- Hə, borpa etmək mümkündür.

Aşşam İlyas məktublarının oslini və surətini götürdü. Cavanlıq vaxtlarımızdan xeyli danişdiq. Səhəbatası İlyas bildirdi:

- Münevverin şeir və hekayelerini çap etdirirəm. Qoy onun da zəhməti heç olmasın.

- Çox sağlam Ilyas, vəllah, açığı, paxılığım tutdu.

**13 dekabr** - Aşşam Sevda xanım telefonuna dəyişdi:

- Gülnanım bacı, siz ni xəxəndən arayırımdı. Cabab yox idi, indi də cabab vermeməyidin. Yazıçıları Birliyindən soruşaçığdım. Burada yox idim. 6 aydan yuxarıdır ki, yoldaşım infarkt keçirib, az qala onu itirəcəkdim. Mahnırları xəborə yoxdur. Yaqubu görmüsünüz mü?

- Yaqub kaseti göndərdi, Sevda xanım, mahnırlar bir o qədər də mənənən çatmadı.

- Mənsiz işləyib, ona görə. Mahnırların mən müğənnilərlə özüm işləyirəm. Kaseti göndərin. 60 illiyim keçirəcəyim. İstiyorum zaldə siz də olasınız.

- Gələrəm Sevda xanım, mütləq gələrəm. Amma Məmməd gələ bilməz.

Yaqubun telefonunu Sevda xanımı verdirm. Aşşam Yaquba dedim:

- Yaqub sona 20 kitab verəcəyim, apar Amerikaya. Oradakı azərbaycanlılara payla. Bil-sinlər ki, onların Məmməd Araz kimi şairləri var.

- Allah razi olsun, xanım. Sabah adam göndərərəm kitabları verərsən, məni çox sevindirdin.

**17 dekabr** - Aşşam "Ayırılıq" klipinin "Azərbaycan" kinoteatrında keçirilən təqdimatına getdi. İştirak edən cavanlıq-qocalı adamların hamisi Məmmədə bir tebəssüm göstərməye, xidmət etmeye çalışırdılar. Tədbirin aparcısı Seyyad Ağbabəy idi. Rejissor Nizami və Rövşənə suallar verildi. Bündən də yaxşı çəkə bilərsənmi, bu mövzuda - səslinə Nizami belə cavab verdi:

- Sualımız cavab verməməsindən övvel qoy homin sualla söz nəhəngimiz Məmməd Arazə müraciət edək: Məmməd mülliim, siz Araz haqqında yazdığınış şeirlərinizdən daha yaxşısını yaza bilərsinizmi?

- Yazmaq olar, yaza bilərəm, ancaq o olmaz - dedi Məmməd.

Rövşən isə sözünü belə yekunlaşdırıldı:

- Öğər tozyıqlı üzloşmosok, daha tosırı, daha yaxşısını çökəcəyim.

**18 dekabr** - "Səsənlər, səyolənlər" başlığı altında yazdığım şeirləri köçür. Görək Qorqud bizi niyə soylöyir, no soylöyir. Dastanda ağaclardan çox boş olunur, bunu heç kim tutmayıb, bu, göləcəyə böyük yol deməkdir.

- Yasılığın gorunması, eləmi?

- Bir növ, hə.

İsa bayramı tobriko goldı:

- Nə yazırsan, bacı?

- Məmmədin moqalolorını toplayıram. Bilirsin də, Məmmədin katibəsiyim.

- Məmməd Araz dövlətinin katibi. Axi Məmməd Araz bir dövlətdir. Bura da onun kiçik orası, son da onun katibi.

Sonra "Naxçıvan albomu" ssenarisiini götürüb oxudu.

- "Mənim Naxçıvanı", - eçoizmo bax ha, niyə tok sonin, bizim demirson, mənim Naxçıvanı, ancaq monim - zarafat etdi İsa.

## 2000

**7 yanvar** - Həlo bir müddət "2000" sayına ölüm yatmayacaq. Dünon Məmmədin gölüyəmək istədiklərini bildirən türkələr göləb çıxırlar.

- Türk vəqfinin türk arəsəndimər mərkəzindən. İstiyirki, bir "Şükrən günü" keçirək. Məmməd mülliimden icazə almağı gəlməş. Əsas möqsədümüz Məmməd Arazı Türk dünyasına yaxından tanıtmaqdır. Bu görüş türk telekanallarında da göstəriləcək. Mənim adım Hüseyin Adıgozəldər. Görüş yaxşı olacaq. Məmməd mülliimin hor bir şeiri bir abidədir. Türk dünyası bu abidələrə yaxından tanış olmuşdır.

İkinci homkarı, Elman höküm Məmmədin xeyli toza şeirini ozbordan dedi və olaşa etdi:

- "Ulu şahım, qılınca səykonım". Bunu ancaq Məmməd Araz deyo bilar. Bacım, vaxt dardır, Məmməd Arazın bütün yaradıcılığını azor deyo bilərəm, aksi onun eli gözəl şeirlər kəlgədə qalib ki! Bir də, hamisə demək da münkün deyil.

- "Şükrən günü" martın 15-də keçiriləcək, - deyib getidilər.

**10 yanvar** - Məmməd, məni də mətbəənin direktorunun yanına aparacaqdın?

- Gec gəldi, ona görə.

- Nə qədər tıra olacaq, qiyməti neçədon hesablanır?

- Dədim ki, her cildi 13 çap vəraqəndən götürürsün.

- Axi bu, çox azdır?

- Karlo Kaladzeñin böyük bir zal otağı vardi, - söhbətə başladı Məmməd. Bizim otağın iki-ci boyda. Mirzə İbrahimov, avrədi Sarə xanım, mən və bir neçə başqa yaziçi onun qonağı oludur. Karlo bizdən mahni oxumağı xahiş etdi, biz oxuya bilmədik.

Soruşdum:

- Niyo oxuya bilmədiz?

- Babadan ayıbdı, atadan ayıbdı, böyükdən ayıbdı - bizi bu günə qoydu. Ona görə də oxuya bilmədik. Elə məclisler olur ki, yeri gələndə oxumaq da lazımdır. Karlo deyirdi ki, gürçülər mahni oxuyunda çığırırlar, ermənilər quruldanırlar, amma azərbaycanlılar oxuyurlar.

- Məmməd, artıq 42-ci ili haqlayıraq ki, bir yerdəyik. Bu 42 ilde bir dəfə belə sonin, mahni oxumağın bir konərə, heç mizildəndigini belə görməmişəm.

- Şeir yazmaqla deyil ki... Mənim müsəfi meyilmə, səsim, tutumum yoxdur. Mən yazanda daxiliyem çəkilirəm, danışram, kövrəlirəm, ağlayıram. Amma oxuya bilmirəm. Atam həqiqət tutulandan sonra ailənin bütün yüksək anımının üstündə düşməşdi. Gündüz işlərini qaydaya salan sonra cohrəsinəsəzərlər, olçim iye iləşidir, cəhər ilə birlikdə nəğmələrinə başlardı.

Anamın nəğməsi tez-tez ahəngini deyir, kövrərlər, məni dağdan arana, arandan dənizlər araxına, qoriblər sorağına, nakaflar toyna, kasıflar qapısına aparardı. Bir də gördərim ki, anamın gözleri dolub, ağlayır.

Mənim də kövrəkliyim, yəqin ki, mənənən çatmadan keçib.

Soyqı qış günlərdən anamın nəğmələri həmdəmim olardı.

Aşıq Ələşər mənim ilk poeziya olıfbəm, ilk adəbiyyat mülliimim olub:

Aşxəmdən yaqan qar çıxıbdı dizo,

Kəsilib bulaqlandı yolu qızılın...

Pencərədən boyalanardı. Doğrudan, qar qurşağı çıxıb, yol-riz bağlanıb. Bu soyuqda bulaqdan su getirən qızlara yaxığım golərdi.

Sen və bacıları qışqabaqdən atanıza oxşamışın. Ananız son, deyən-gülən, mahni oxuyardı.

- Yox, atam da mahni oxuyardı, on çox da dağlara aid sözlər oxuyardı. Düz deyirsən, qışqabaqı idi, xasiyətəcə anamla forqlı idilər.

**15 yanvar** - Ay xanım, xanım, salam!

- Yaqub, xoş gəlmisin, çıxdan burdasan?

- Xanım, eli gələn kimi sizə zəng etdim, golib şairli görüşəcəyim.

- Amerikalıda səyədərlərindən biza səhəbat açarsan...

Məmməd yazılarını saf-cürük edir.

- Məmməd, məqalələri saf-cürük eləmə, bütün məqalələrindən yaxşı fikirlər var. Hamisini yığsaq 50 çap vəraqəndən çox olar, ona da pulumuz çatmaz. İki yərə bölrək, allah korimdi.

**19 yanvar -** Məmməd, yadindadı, bir vaxtlar - Bakı Bakılılarındır - devizi vardi. Deyəson, Volfi Axundovun dövründə düşürdü.

- Ho, Bakıda, demək olar ki, bütün vozifələr ermoni, yəhudi və rusların elində idi. Başqa millətlər bakılırla belə bir fikir formallaşdırırlılar ki, rayonlular Bakıya goləsinər. İmam Mustafayev vozifələrə azorxanaları çıkmoyə başlıdı, kooperativ evlər tikməyə icazə verildi və beləliklə, nisbot doyişməyo başlıdı. Amma sonra ona elə özmükələr xələf çıxırlar.

**20 -22 yanvar -** Gündəlik hadisələrə baxan Məmməd dedi:

- Axi xalq qurbansız azad ola bilən, ağlamaq qotı olmaz. Mübarizəsiz heç nə oldo etmək olmaz... Məqələləri oxuyub qurtarmış lazımdır, çox hissəsinə çıxaraq, bölmələrə ayıraq. Məsələn: "Şənət eşqi", "Xoş gördük, töböt" və s. bölmələrə - göstəriş verdi Məmməd.

**26 yanvar -** Elman soruşdu:

- Ana, Məmməd evdəvidim, Zöhrəb onuna görüşmək, buraxıldırdı kaseti hədiyyə etmək istəyir.

Göldilər. Zöhrəb dedi ki, bu kasetdə Məmməd əminin də iki şeiri var. "Məndən ötdü, qarşasına deydi". "Hərdəsan", kaseti diniłsərin, görün necə oxumuşam. Davam getirməyib məqənitafonu qoşdu, oxuduğu şeirləri diniłdik. Zöhrəb olavo etdi:

- Məmməd müəllimlin hər şeiri bir kinodur, kinoya mövzudur.

**29 yanvar -** İşləşlərin qonaqoltu verilməsi osas mövzuya çevrilib. ANS-dən işığa gərə borclu nazirliklərin siyahısını sadaladılar.

- Məmməd, insanlar niyə bir belə acgözdürler, bu qədər evləri tikiđirib neynirlər?

- Sənən pulun olsa, sən də tikiđirən...

- Yarımçıq bir bond şeir və bir misal yazılmış varaq düşdü olimo.

**Haqsız ölüm haqlayında birini**

**Mən özüm də günahkaram elə bil.**

**Bir məqamda yağan qaram elə bil...**

Misal iso beləydi: - Xiyar pulu ilə alınmış eşək suda boğular.

**2-7 fevral -** Akif ailəsi ilə qonağımız oldu. Oturan kimi Məmmədin şeirlərini əzber deyib təhliliha başlıdı.

- Akif, niyə fikirlərini yazılı bildirmirsin?

- Yox, man o məsaliyyəti götürü bilmərim...

Polad Bülbülüğunun 55 yaşını Moskvada keçirdilər, sənən 65 yaşıını ancaq Heydər Əliyev zəng edib tobrik etdi. Eto niyə?

- Eto işlərə fikri verib qanını qaraltma.

Yarımçıq mīstral...

**Dağ aşib oxnadi - dağ deyil daha,  
Yamaçda qayadı, doradə dasdı...**

**Bu qaya nə vaxtsa dağ imiş, allah,  
Sabır kürəsində arıbdı zaman.  
Görən nə olacaq bu ucuq çala,  
Görən nə qalacaq daş boydaldardan?**

**Göz yaşam bas eləməz  
Özümü ağlamağa...**

**Sağ ol, vətən,  
Manı unutmağa qymadın.  
Yoluma daş atdırın,  
Yaxşı oğul olardin,  
Ola bilmədin.**

**Man ki, səni dəyişməz bilirdim,  
Havarımı hay verən bir səs bilirdim.**

**Ey ömür yoldaşım, ey könlər yarım...**

**13 fevral -** Naxçıvandan Elman Həbib telefonla bildirdi:

- Məmməd əmiyi təzə çap olunmuş kitabını göndərdim. Əmi oxuyandan sonra öz fikrini bildirsən.

Telefonu Məmmədə verdim, nə danışdıqlarını bilmədim.

Vətəndaşlıq fikirlərini bəla açıqladı Məmməd:

- Kiçik bir xidmətə də yaxşı vətəndaş olmaq mümkündür. Bundan ötrü heç bir qəhrəmanlıq lazımlı deyil. Sadəcə insanlıq keyfiyyətləri - bir qocanın elindən tutmaq. Sabır çağrışlarına hay vermək. Nasimi casarətini aşlamaq və s. - bax bu, vətəndaşlıqdır. Və hər bir insan özünü sadəliyini saxlamalıdır.

İşdən özü ilə bir kitab gotirdi.

- Memar Qiyasının kitabıdır. Əvvəl tanımadım, yaman doyişib. Meni qapının ağzında görüqləndi. Böyük şairimiz, dedi. Heç yarım saat keçəndə kitabını gotirdi mono. Ermişlərin törtəndikləri ciayitə açaq - homşu yadda saxlamağa sövq edən bir abidə ucaldıb Türkiyədə.

Kitabda müəllifin bu sözləri yazılmışdır:

"Məmməd Araza kiçik bir yadigar. Böyük saygılırlar və sevgilərlə.

C.Qiyasi 15. 02. 2000".

Sohor verilişlərində Tusi haqqında məlumat verilirdi:

- Rohmətlilik İsləm Səfərli fırıldır dedə ki, o, Tusi noslindəndir - dedi.

**1-6 mart -** Bu günlər heç bir hadisə və ya ohvalatla maraqlanıram. Elə bil yazmaq həvəsim tükənib. "Müsəvat" qozəndən oxudum... Başlıq belə idi. "Aqil Abbasə həddini başa salmaq lazımdır". Yazdan Məmmədoğlu bağlı olan hissəni köçürüram:

"...Tribunaya qalxan sədr müavini Güntay Qocabayınnın - "Aqil Abbas getsin Məmməd Arazi tonqid etsin" demozi Əbülfəz boyin etirazı ilə qarşılıqlı: "Bura bax, Məmməd Araza işin olmasına, o, yaxşı kişidir" - deyərək artıq tonqidən təhqiqi keçən məclis üzvlərini sakitləşdirdi".

Burada küyə sobəb olan bir hadisə görəmədim, no olsun ki - dedim.

**7 mart -** Sohor sürücü "Yeni Azərbaycan" qozətinə gotirdi. Yenə qozətin başlığına baxıram: "Əbülfəz Elçibəy prezidentdən nümunə götürsün".

Yenə de müyyən sətərləri köçürüram:

"...Daha sonra Aqil Abbas iləcəla Məmməd Arazi adının çökülməsinə da mənfi münsi-botini açıqladı. O, qeyd etdi ki, M.Araz haqqında danışan adamın adını çökəmək ona şəraf gotirmək istəm. Çünkü M.Araz kimi böyük şəxsiyyətə bu cür cılız iddiyalarda yaşayan adamın adının bir yerde çökülməsi ölü qəbahətində..."

**8 mart -** Teyza, sizsinizmi? Mən Salehom, Türkiyədən danışram, Məmməd əmi haqqında kitabın çıxb, 300 sohifədir, həmin xoşuna goldı. Çap etmək istəyirələr, deyirəm, əvvəl Məmməd əmini oxusun, baxsun, səhv vərsə göstərsin, sonra çap etdiririk. Gələn olsa göndərəcəyim. Doktorstan müdafiə elədəm, elmlər doktoru oldum. İnstitutu da dəyişdirdim.

- Cox sevindik, Saleh, Bakıya no vaxt gələcəksən?

- Əsgər getməliyəm, bəlkə o vaxt kimi gəldim.

**11 mart -** Gülxanım bacı, sabah gündüz saat ikiyə qalmış televizorda yaradıcılıq gecəmi göstərəcəklər. Məmməd müəllim "Qəs moni dağ küləyino" mahnısına qulaq assın. Xurəman oxuyacaq, telefonla bildirdi Sevda xanım.

- Xurəman o mahnını çox gözəl oxuyur, nədənsə bir dəfədən artıq oxumurlar - dedim.

- Bir başım açılsın, qızıl fonda saldıracağam o mahniləri. Bir yaxşı müğənni ilə "Ayırılma-zıq" mahnısına da məsqə edəcəyim.

**12 mart -** "Qara gözəl" mahnısını oxuyurdular, Məmməd töəssüfləndi:

- Təkcə "Qara gözəl" mahnısı qaldı Hüseyn Natigdən.

- Hüseyn Natig? Mən elə bir səir eşitməmişəm, kimlərə yaşıddı?

- Səməd Vurgun dövründə addır. Kimin adımı var o, bir müddət yadda qalır, bir müd-debtə Hami yaddan çıxaq, nəsil doyişir, baxış doyişir...

- Məmməd, Hüseyn Adigözəlin dediyi məsələ nə oldu görəsen?

- Türkler zaman danışmaz, görünür, onlara kimse maneçilik törədib. Bilirsən ki, mən iştə-məyon istəyənlərdən çıxdım. Üstündən xott çıkmaya çalışırlar.

Gecə dişinin dibindən axan qızı yaman qorxutdu. Elman tocili yardımə apardı, dişinin yerini tiddələr.

**19 mart -** Telefonda İlyas Tapdığın səsi eşidildi:

- Məmmədi də mənim dilimən tobrik elə, sənən da bayramın mübarək...

- Naxçıvandıdan Elman Habib də Məmmədi tobrik etdi.

- Sağ ol, Elman, biz də sizi tobrik edirik. Məmməd kitabını oxuyur. Vətəno də bizdən salam!

- Bacı, onlar Məmməd bulğalının damılalarıdır, əsas qaynaq Məmməd əminin şeirləri-dir, biz onun məktəbinin şagirdləriyyik, sağ olun...

**21 mart -** Səməd Vurgunun 94 illiyi gəlir. Elə dedilər ki, elə bil adı bir adamı, axı Səmədə Səməddir - deyində Məmməd, sonra da çotinlik çəkə-çəkə şeirlərini əzber söylədi:

**Mən uşaq deyiləm, xeyli yaşım var,**

**Bilirəm söz nədir, məhabbat nədir,**

**Minim könlü adlı bir sevgilim var,**

**Könəlsüz bir həyat bir viranədir...**

- Şeirlərə qarşı bir biganalık var, niyə görəsən?

Çiyinlərini çəkdi Məmməd.

**24 mart -** Məmməd, Dədə Qorquda aid yazdırın şeirini qurtar, köçürüm, oxuduğum bir azçıydır.

Səsini çıxarımadı.

- Gülxanın mülliimi, danişan Tənzilidir, Sabır Rüstəmxanının yoldası, Məmməd mülliimlə Atatürk litseyini keçirmək istədiyi görüş aprelin avvalına qaldı, bir neçə texniki çatışmazlıq oldu. Məmməd mülliimi bütün türklər sevirlər. Turan Yazqan deyir ki, elə balaca, za-bif bir bedəndə bu vulkan hardandır...

- Mon elo bilirom ki, Mommodi Türkiyədə tanımlarlar. Tonzilo xanum, qoy türklər ruslara nümunə götürsünələr, onlar ayrılsalar da özlorino lazımlı olan sonotkarlarını yubileyərləri Moskvadə keçirirler. Həc Mommodi demirom, bizim gözəl sonotkarlarımız var, onlara görülər keçirilir.

- Yox, elo demək olmaz, kim ki, maraqlanın, onun yubileyi Türkiyədə keçirilir. Biz do Mommod Arazi sevdiyimizə görə onuna görüs keçiririk. Geconi Sabir aparacaq, Sabir deyir ki, o gecə monim şah osorim olacaq. Sizin bir müsahibəzini oxudum, şair xanumunu belə sözü olar "Mommod Arazdan başqa şair tanımları". Monim yaman xoşuma göldi bu sözü.

- Sağ olun, Tonzilo xanum, Mommodin bütün gecelerini elo Sabir aparır.

**31 mart - Qardaşan yeni kitabı gotirdi. Avtoqraf yazılmamışdı. Mommod dedi:**

- No bilək bu kitab bizidir?

- Əmi, avtoqraf ona görə yazmadım ki, kitabda esas sonson. Yazım ki, müəllifdən müəllif? Sonra kitabə bəlo avtoqraf yazdı:

"Tapındığın şeirin ruhəni atası Mommod Araza.

### 30.03. 2000. Qardaşan."

**1 aprel - Bir dəstə naxçıvanlı genc Mommodin cavallı şəkilləri baxıb çəkdikləri portreti** gotirmişdilər. Mommod zərəfət etdi:

- Moni çökbilər, Putino oxşayır, Putini çoxsoydiłər mono oxşayardı.

Cəxədən idi ki, Ayboniz xanum Mommodinə görüşmək istədiyi bildirmişdi. Nohayot ki, bu arzu gerçəkləşdi:

- Mommod müəllim, mon xoşbəxtom ki, golib sizinlən görüsə bildim. Bilirom, atama yazdırın şeirə görə son çox incəliblər. Sizin yaradıcılığınızda çox hörmətin var. Sabah saat 1-də Qardaşanın kitabının toqdimat morasını olacaq, iştirak etsinizdən çox sevinirdik. Valla, bu saatın özündə belə sizin xostoliyinizi do paxılıq edənlər var. Deyirlər ki, kaş biz do xosto olaydı, təki onun səhərti bizim olaydı.

Səmod Vurguna aid xatirələrə bax vurdular... çox somimi səhbətlər oldu.

Kitabın toqdimatında iştirak etdi. Ayboniz xanum təşkilat mosolollarında püxtəloşib. Bir qadın mono yaxınlaşdırıldı:

- Hüseyin Cavidin ev-muzeyində Turan xanımla bir yerdə işləyirəm. Mommod Arazın bütün yaradıcılığı, demək olar ki, ozbəkdir. Xoşbəxt qadınsınız, Mommod Arazın hor mürəsənə, hor şeirində, hor kələmosında siz vərsiniz, o mirvarılər sizin boynunuzdan asılıb...

Gülmüşündüm:

- Hə - "xoşbəxtom", təki xostolənməyəydi.

Mommodin narahat vaxtı başlandıqına görə tez qayıtdı. Axşama yaxın Söhrab və Qardaşan bizondan sonra çıxışlar haqqında danışdılar.

**10 aprel - Hüseyin Adığözel görüsə dovotnamə gotirdi. Məlumatı:**

- Mommod müəllim, görüsə bütün partiya rohborlarını, prezident aparatını, institut rohborlarını da dəvət etmişik...

Mommod razılaşdı.

**11 aprel - Xanum, mon Mommodin xotırını çox isteyirəm. Bir həkim var, Qazaxistanda işləyib, orada doğulub, tibet üsulu ilə müalicə edir. Əli Səmodəm. Həkimini götiroceyəm.**

- Əli müəllim, no vaxt istəsən götiro bilərsiniz.

Deyilən vaxt Əli Səmodəm həkimini gotirdi. Həkim xostoliyin tarixini soruşdu və fikirleşərəm, deyib getdi.

Saat 6-də görüş başlandı. Hüseyin Adığözel və xanımı Halide bizimle görüşdü. Atatürk litseyinin şagirdləri ciddi hazırlamışdılar, 8-ci sınıf şagirdləri çəşmədən aparcılıq edirdi. Türkiyə və Kiprızın sofırları da iştirak edirdi. Müxälisətçilərdən Əli Kerim, İsa Qəmber, Fazıl Qəzenforoğlu da gəlmışdırlar. Amma dovotnamə verilməsi başqa memurların görmədi.

Şagirdlərin hor çıxışları qarşılıqlındı. Vurğun Əyyub və Sabir Rüstəmxanlı da çıxış etdilər. Ağalar Bayram Mommodin şeirlərini oxudu. Maraqlı bir gecə alındı.

- Mommod, necə bilərsən, müxälisətçilərin orada olması "toz" qoparacaq - dedim.

**15 aprel - Elo do oldu. Telefon seständı:**

- Mon tohsil nazırlığının işçisi Müslüm müəllim. Dünənki görüşlə olaqədar bir az danişə olub. Misir Mərdanov çəkiliş isteyir, xahiş edirəm kasetləri verəsiniz, baxsın.

- Müslüm müəllim, bizado kaset yoxdur, onu çəkən adamdadır. Zəng edərəm, getirərlər. Axi orada elo bir danişə olmayıb, ancaq şeir oxunub. Sabir və Əyyubun çıxışları ancaq edəbiyyatla, Mommodin yaradıcılığı ilə bağlı olub.

- Bilirom, mon do orada idim.

- Bəs no olub, indi do Mommodə hücumlar davam edir? Kəsesi, biziçə çəkiliş yoxdur.

Sonra Hüseyin Adığözel narahatlıqla:

- Xanım, burada bir şəylər oluyur, lütfən kasetləri verin, baxsınlar - dedi.

- Hüseyin müəllim, siz narahat olmayın, kasetləri götirotan kimi özüm Misir Mərdanova aparacağam. Şeirlərin hamisi çap olmuşluş şeirlərdir. Çıxışlarda da elo narahatiq doğuran bir söz yoxdur.

Elman kasetləri köçürüb verdi. Onları götürüb litseyin dərs hissə müdürü Əlövət müəllim-lə nazırılıq etdi.

Misir müəllim and içdi ki, monim burada günahım yoxdur. Nosiminin icra başçısı mono telefon aqibə dədi ki, "xoborın var, görüşdən dövlətin oleyhini gedənlər idi. Hotta Heydor Olyeyvin oleyhino da danışıblar. Ramiz Mehdiyevə do belə çatdırıblar. Mon do qorxdum ki, kişiçilər keçirilir.

- Misir müəllim, ovvəla, Mommod müxälitəf və ya iqtidat şairi deyil. Bütün Azərbaycan xalqının, Türk dünəyinin şairidir. 2-si, bu görüşü türk litseyi keçirib, bəs siz niyə keçirmirsəniz, keçirənlər da mançılık edirlər. 65 ilinəyindən do susdumuz. Deyirsinz ki, Mommodlik heç bir iş yoxdur, bəs onuna görüş keçirən məktəb direktoru qarınca çökürsə, bu, Mommod vurulan zorba deyilmə? Sizlər do, Prezident Aparatına da dovotnamə verilmişdi, bütün iqtidalar, müxälitəf partiyaları da dovu edilmişdi. Deməli, belə çıxır ki, sizlər Mommodi saymadınız, indi bu danişıqlar niyo lazımdır? Kim golibso, Mommodo etfirəmə bildirib.

Misir Mərdanovun yanında çıxbı Xalid Xanumun yanna getdim. Gileyəldi:

- Keçən il anam rəhmətə getdi, ağlamadım, amma indi moni ağladılar. Halbuki mon toşkən görəyövdür ki, xalq şairinin görüşüne sagirdilər belə yaxşı hazırlamışam. Nə iso, indi bildim ki, siz illorlo no qodar haqsız hücumlara moruz qalmışdım.

"Musavat" və "Azadlıq" qozetlərində görüş ətraflı işğalandırılmışdı...

**27 aprel - Vaqif Arzumanlı "Votondə" adlı veriliş apardı. Verilişin axırını Mommodo** həsr etmişdi. Arif Əmrəoğlu Mommod haqqında dənədi:

Vaqif Arzumanlı Mommodin şeirlərini XX və XXI əsrin möctəzəsi adlandırdı.

**5-7-8 may - Heyoldtən gəzisidir. "Gonçlik" nosriyyatının direktori Əlçənən qarşılaşdı. O, Mommodin "Sevgi noğməsi" kitabından çıxılış şeir ozbordon söylədi. Sonra olavo etdi: - Bir dofta akademiyada yüksəldi. Nazim Hikmət do rəda idı. Mommodin "Rəfiqətor" şeirini oxudum. Nazim Hikmət şeiri diniñədən sonra dedi:**

- Bu şair şeirin allahı olacaq...

**15 may - Bir Ağdam qacqın Mommodon xahiş etdi ki, Ramil Usubovun qəbuluna düşməyə kömək etsin. Ramil Usubovun müavini ilə zongloşdır.**

Saat 5-do Ramil müəllim özü Mommodo zong etdi:

- Mono dedilər ki, Mommod müəllim sizinlən danışmaq istoyir, necəsiniz, mono sözünüz?

- Monim yanna bir nofər qacqın golib, sizin qəbulunuza düşməyə kömək göstərməyimi xahiş etdi. Ağdam qacqınlarındandır.

- Koordinatörənə deyin, gobul edərəm.

- Vallah, biz tanımiriq, onu bilişik ki, Quliyev Firdovsidir.

Adım zəfibəz götürdü.

**17-18 may - Bu gün rəssam Adil Rüstəmovun sərgisində olduq. Çoxdan şairi görməyən jurnalistlər ari kimi Mommodin atrasiña yığıldılar.**

Qərrara alıqı ki, sabah Salyana gedək.

Salyanda bizi polis roisi Hüseyin Allahyarov qarşılıdı. Rüşvətdən söz düdü. Hüseyin zarafatla səhbətə başladı:

- Keçmişdə rüşvəti olımaq alımaq qorxardı. Verilən 5-10 manat rüşvəti də görərlər deyə almazdıq. Horəmizin bir daşı vardi, pulsə verən aparıb o daşın altına qoyardı. Arabır horiflər do daşların altını bızdən ovvol "tomizlərdi". Verilən rüşvət do olımızdan çıxardı. Indi iso həli üstəgəl xəber do alırlar ki, qolp olar, ha!

Yaxşı biş gün keçirdik Salyanı.

**20 may - Televiziyyadan bir rejissor geldi:**

- Mommod müəllim, "Mənsiz" şeirlərini klip çəkmək isteyirəm. Yaqub Zurufu oxuyaçaq. Amerika televiziyyasında göstəriləcək. Şeir necə yaranıb? Mon onu qacqınlarla, dağlarla bağlaçlı istoyırem.

Mommod etiraz etdi:

- Qacqınlarla bağlaçlı düz deyil, burada insanın töbötə ünsiyyət mosolosu var...

Yaqub və Elseverlə belə qarara goldilar ki, klipin bir hissəsinə Qubada çəksinlər.

**31 may - Akademiki Milli Dram Teatrının binasında Atatürk litseyinin buraxılış gecəsinə getdi. Bizi Hüseyin Adığözel, Halidə xanımı və Əlövət müəllim qarşılıdlar. Gecə başlananı qodar bir neçə türk millət vokili və Turan Yazqan Mommodlu görüşdülər.**

Turan Yazqan:

- Bizi siz yaxşı tanıyırız - dedi.

Gecə Mommodin "Ayaga dur, Azərbaycan" şeirlərə açıldı.

Türk millət vokillərindən biri, toossüf, adını bilmədim, ağlaya-ağlaya Mommodin əlini, üzünü öpüdü...

Musit Urud "Urud" kitabını bize bağışladı.

Və may 2000-ci ilin tarixinə qovşu.

**1 iyun - Heyoldtən oturmuşduq. Nüreddin Rzayev və qardaşı İsfondiyar bizimlə görüşdü:**

- Həc kimin görə bilmədiyi işi sən öz yaradıcılığınla, vətəndaşlığınla Azərbaycana görəmisən, qardaş, bundan sonra yazmasan da olar, sən də, bacı, Mommodin həm qardaş, həm bacısı, həm yoldaş, bir sözlu, sağı, solu, ün, arxasisan, - dedi Nüreddin.

Evdə deyinməye başladı:

- Qocalıram, bilərim, amma qocalığımı barişa bilmirəm...

Saleh Okumuş Türküyəden telefonla bildirdi ki, kitabı tanışa göndərdim, özüm isə əsgərləyim qurtarandan sonra Bakıya gələcəyim.

- 8 iyun** - Mirşahin Mommodi "Tomiz səhəbot" verilişinə çökmək istediyini bildirdi:  
 - Dənəşə bilimli, heç olmasa sözləri az da olsa, anlaşıqları?  
 - Bilmirəm, Mirşahin, hor halda özünüz veriliş qədər bir yoxlayın.  
 - Mommod, paslıka sözü dilməzdə işlənir. Həmin sözü Füzuli dilində "barat" deyildi. Indi hansı sözü ovoz etmək olar?

- Pay,
- Axi yerində düşmür?
- İslədorik, dilimiz do, qulağımız da alışar...

**21 iyun** - Saat 12-də Foxri xiyabana - Xolilin abidosinin açılışına getdi. Xolilin qardaşı Rüstəm Xolitibay biza yaxınlaşdı:

- Allah, qurban olum, son Mommodi biza çox görəmə. Son allah, bacı, bu, yeriyən dahidir, ona yaxşı baxın - Mommodin olini öpdü.

Ilyas Tapdıq bildirdi ki, Hüseyin Arifin qızı kitab çap etdirir, Mommodin Hüseynə yazdığı şeiri istoyır, vərin, sabah qızı çatdırır. Sonra da Eldar Həsənlinin kitabında çap etdiriyi Mommoda həsi olunmuş şeiri oxudu.

**23 iyun** - ANS-dən dünən çökməmiş verilişti bu axşam verocoklarını söylədilər. Verilişin çökməsində dənəşə almışdır gərək sözlərini aşağıda titrərənərdir. Bir neçə nəfər zəng edib veriliş baxıqlarını söylədilər.

Sohorisı Baxıyar müəllim telefon açdı:

- Mən burada yox idim, göləndə mono dedilər ki, Mommod televizorda çıxış edib.
- Boli, Baxıyar müəllim, "Tomiz səhəbot" o çökməsidir. Sizin do adınızı tutdu. Dedi ki, Baxıyar böyük şairdir. Mommodin sizo böyük hörməti var.
- Elo monin do, qarşılıqlıdır. Mən odəbiyyata ondan evvel gəlmisəm. Elo ilk şeirlərindən onu sevmişəm...

**5 iyul** - Televizorun sosino görə aramızda narazılıqları olardı. Mommod qapıdan boylandı:

- O qıza de ki, bir az yavaş oxusun.
- "Arım, balmı, potom" türk filmi idi. Gülbüb sosini azaldı.

Axşam bir neçə qadın bizo goldı. Molum oldu ki gələnlərin hamısı odəbiyyat müəllimlidir. Kim iso çökdirdi.

Sohor İrədo moni danlaştı ki, bəs jurnalist "Space" do deyib ki, Mommod Araz ehtiyac içinde yaşıyır. Elo jurnalisti evo niyo buraxırsınız?

Rəsido məsələni aydınlaşdırmağı tapşırdı...

**16 avqust** - Bir həftəlik kondo getmişdir. Qayıtdıqdan sonra Ramiz Rövşən və Yusif İldirimzadə qonağımız oldu.

- Bu günlərdə qozetədə oxudum ki, Mommod omi xəstədir. Yaman pis oldum, göldim ki, xobər biləm.

- Ramiz, kitabları necə çap etdirirsin?
- Çox çatdırı, bacı, vəsait tapmaq olmur. On yaxşı şairlərin əsərləri yatıb qalıb, ancaq elo kitabları çıxır ki... lat mat qalırsın.

- Fırangız məndon qoşaqdı, Xolilin kitablarını çap etdirir. Göz dəyəsindən - dedim.
- Rohmotlik Xolil do foal id. Meydan hadisələri başlanğıcda Xolil do başda olmaqla cəməat meydana aixışdır. Xolil toklif etdi ki, yolumuzu Azərnəşrin qabağından salaq. Elə ki, Azərnəşrin çatdırı, bizo toklif goldı ki, indi do Xolil Rəzanın ikicildiyi çap olunsun, deyib qışqırın. Ömri, yadindəm, "Ulduz" da işləyində yanının şeirini gotirmişdim. Oxudunuz, Cabir Novruz dedi ki, Ramiz, şeirlərindən həyat yoxdur. Onda, omi, son dilləndin, dedin, onun öz həyatıdır şeirlərində, Cabir, başqa hansı həyatı isteyirsin?

Bii xeyli keçmişləri yada salıb getidlər.

**21 avqust** - "Polis" qəzətinən müsahibə götürən jurnalistin "Nedən xoşunuz gəlmir" - sənədinə Mommodin cavabı belə oldu:

- Əvvəldən sonu molum olan sullanı xoşlamıram.
- Əbülfəzə boyin ölümü Mommodo pis təsir etdi. Əbülfəzin müavini olmuş Ədalət Elçiboy haqqında xatira yazımağı ondan xahiş etdi.

Hüseyin Arifin Mommoda bağışlığı bir kitabında belə bir avtoqraf yazılmışdı:  
**"Qardaşın Mommod Araz! Kaş sənin Mommod İbrahim, menim Hüseyin Hüseynzadə günənlərin olaydı. 25/V-85"**

Mommod:

- Hərədən mənə elo golir ki, "gözə görünməz", gücü sezilməz bir el, qeyri-adı bir qüvvə var; bu qüvvə moni qoşıl qozalarından, yixılma və bədrəmələrdən qoruyur.

**14 oktyabr** - Mommodin gününə golen Rza İbadov dünən YAP-in iclasında çıxış etdiyi söylədi... "Qeyd etdim ki, sabah bizim dəhə şairimiz Mommod Arazın ad günüdür. Sonra "Qızıl" şeirini oxudum, cünki ictəsləklərin çoxu qadın idi".

Musa Urud "Urud" kitabının toqdimatına Mommodi dəvət etdi.

Ayboni Vakilova novisi Vürgünə Mommodin görüşünə getirmişdi: "Qoy Səmədin novisi ilə Mommod Arazın novalarına bir yerdə şəkiləri olsun" - dedi.

**21 oktyabr** - Mommodi Əli Bayramlıya dəvət etmişdi. Gözel bir gecə keçirildi. Gecə icra başçısı Sədəqət xənimin töşəbbüsü ilə keçirilmişdi.

**25 noyabr** - Axşam xəborlərinə baxırdıq. Gecə 10-da gördüm ki, divan bərk silkeləndi:

Mommod, dur qaçaq, zolzolodır, - dedim. Ancaq Mommod yeriyo bilmədiyi üçün qapı ilə onun arasında qaldım. Qapıya çatanda ikinci tokan bizi haqladı. Sakitlişəndən sonra evdon çıxdıq. Mommod: "Bir do zolzolo olarsa mono baxma, son qaç" omrini verdi.

## 2001

**17 yanvar** - Yeni craya, yeni osro borabor addimlaya bildik. Fikrimdə vardi ki, Nizami Xudiyevin qubuluna gedəm.

Tapsırıldığım üçün içəri tez buraxdırılar. Əvvəllor onun köməkçisi Formana telefonla Mommodin təzə şeirlərinin oxunuşunu toxılı etməyi xahiş etmişdim, lakin bir noticə olmamışdı. Nizami müəllim də özünü xobər olmadığını söylədi. Gölüşim moqsodunu bildirdim:

- Nizami, no qodor ki, Mommod sağdır, iki saatlıq bir sonadlı film çökəb saxlayın, bunu mon xahiş etmətimliyim, özünüz etməlisiniz. Qoy golocək nosil üçün qalsın, o, elə-bəlo şair deyil...
- Razılışsaq da çökləmidi...

- Şəhriyər Novruz bayramı münasibəti ilə tabriko golmışıdı.

- Gülxanım müəllim, bayramda Mommodlo heç yumurta döyüdürmüşəm?

- Yox, Solim.

- Ho, son gündölkə yazırsan, monim sözlərimi do qeyd et, maraqlı olar...

**12 aprel** - Mommodlo bağlı çökliliş başlamaq istədiklorini bildirdilər:

- Çökliliş Qubadan başlamış istoyır, bir neçə gün orada qalaq vo çokok.

- Ay Camal, axtı Quba bə saat yaman soyuqudu, həm də orada yağış yağır.

- Elo biz do soyuq, yağışlı hava istoyırıq.

Fikrimdən daşdırımdır bilmədim.

Sohar tezden Qubaya yollandıq. Yaman yağış id. Bir neçə gün qalmaq istəyonlorsa çökliliş qurtarır tocili qayıtmaq istədilər.

Yağışın yağıması çökliliş mane olmadı. Hətta çiçək açmış alıbağı da Mommodi "səlamladı". İki gündən sonra evimizə döndü.

**8 iyun** - Qardaşı İbrahimin vofati Mommodin titroyışlarını bir az da artırırdı. İmkən daxilində həyətə gozdirirdim ki, fikri dağlısan. Bir az gözəndən sonra məondon soruşdu:

- Sən Mommod Əkborin işdən çıxarılmışdım danışmışsam?

- Yox.

- Hüseyin Abbaszadə "Əddəbiyyat qəzətinin redaktori olanda Mommod Əkbori işdən çıxarıır. Bu, yaman küyə sobob olur. O vaxt ittifaqın omri loğv etmək ixtiyarı vardi. Mirzo İbrahimov İttifaqın sənədi id. O, omri loğv edir və deyir ki, no qodor man bu işdayım, Mommod Əkborin meyidi oradan çıxacaq vo o, ölonə qodor orada işlədi.

- Amma mənən həqqimdəki həqsiz omri loğv etdirmədilər, - əlavə etdi.

- O omri özü vermişdi, özü verən omri loğv etdirməzdi axtı - dedim.

**22 iyun** - Filmin direktoru Aydin zəng etdi ki, filmi yekunlaşdırmaq üçün evdə də bəzi kadrları götürürləməyi. Çökliliş golocayı.

Filmən kollektivi:

- Miri - rejissor

- Adil - operator

- Qabil - onun köməkçisi

- Camal - aparıcı

- Aydin - filmin direktoru.

**4 dekabr** - Bir neçə il övvel Yaşar Aydəmirov Mommodi əsgərlərlə görüşə çağrımışdı. Noyabrın 30-da Abdulla Qurbanı Mommodla dənisi:

- Mən Beyləqandan, səngərdən danışram, əsgərlər Mommod müəllimlə görüşmə istəyirlər.

Mommod razılıq verdi. Yağışlı soyuq bir gündə Beyləqana üz tutduq. Ağalar Bayramov da bizimlə id. İlk görüş Ağcabədidə yerli camaat və əsgərlərə oldu. Mommodi görmək hamı üçün maraqlı olduğu üçün soyuq havada çöldə dəyənmiş eşiyo çıxmamasını həsratla gözəleyonlar da çox idı.

Gecə qonaq evində qaldıq. Ağcabədinin icra başçısı Fəxrəddin müəllimin turaclı plovuna qonaq olduq.

Səhər Beyləqana yola düşdük.

Mommod iki misri piçıldı:

**Bilmirəm, harasa uzanır bu yol,**

**Harda qırılacaq, səyləmək çotin.**

Əsgərləri görən Mommod sanki xostəliyini yaxından çıxarmışdı. Əsgərlər dövrromizi bürüdü. Şairi lap yaxından görmək istyordular. Əvvəl bizi düşmənin 100 metriyində olan səngər - əsgərlərin görüşə apardılar. Yolda maşın palçıq batdı. Sürük özünü itirmədi. Birdən çoxlu əsgər peydə olundı. Maşını palçıqdan çıxırb yola qoydular. Və sassız goldıkları kimi sossiz də yox oldular. Qaranlılıq səngər çatdı. Mən elə bildim ki, yuxarı görürəm. Ləmə işığında otrafımıza yüksən əsgərləri 11-ci sinif docollarınə oxşatdım. Bu dəcəl balalar harda yatırlar, harda dincəlirlər, üstlərini örən vərmiş?..

Qohor moni boğurdur, onlar mono no qodor doğma idilər. Bu balaca "docollar" Məmmədo sevgilörünü heç olmasa balaca bir tobossunu da olsa bildirməyə çalışırdılar. Füzuli rayonun Horamı düzündəki bu balaca songoru "Məmməd Araz songoru" adı verdilər. Songordan çolo çıxında schrlondim. Düz songorin üstündəcə "olimi uzatsam çatan" ulduzlardan gözümü çəkə bilmirdim. Bu, hansı bürç idi belə, bilmədim. Salamat qalın, docollarım, salamat qalın... Bu, ulduzlar qodor ömrünü əlsün...

Tankçılarla görüşən Məmməd monim köməkləyimlə bu sözləri deyə bildi:

*- Bu görünç qızdan olmayı idi, ancaq baş tutmurdu... gah mənim sahəstim ucbatından, gah havaların kəskin dəyişməsindən, gah da elə arxa cəhənin qeyri-hazır olmaması ucbatından. Molla Nəsrəddin demişən, yaş olanda diyü, diyü olanda yağı, onlar hamisə olanda da mən "ol-murdum". Əslində, bu baş tutmamaların hamisə mənim "hava proqnozlarım" səbabkar idi. Nəhayət, bu ilin dekabr ayının 4-də Abdulla Qurbanı "N" hərbi hissənin "təlim və tələbin" bizi yetirdi ki, əsgərlər poeziya - görüs istayırlar. Daha heç bir "giriş-çıxış" yolumuz qalmadı.*

Sən, əsgər oğul, "Vətən mənə oğul desə nə dərdim" misralarını təkrarən oxudun!

Sən dərədə sel, dağda qaralı oğulsan!

Mən sizə arxalanıb bu sözləri demmişim:

*No yatusan, qoca qartal, səninişyəm,*

*Ayağă dur, Azərbaycan, səninişyəm.*

*Sən qara qüvvələrə qarşı həmişə hazır vəziyyətdəsin, yalnız əmr gözləyirsən!*

*Yerisində, yürüşünə baxdım - hu qarara goldim!*

*Endim songorlara - bu qarara goldim!*

*Sizdən songor istədim, əsgər və zabitlərin qararı ilə mənə bir songor verdilər!*

*Lazım galımdə səngərimə yenib bu əcəv əsgərlərin qonşuluğunda dediyim qara qüvvələrə qarşı silahımı hazır saxlayacağam!*

Tankçılar qonaq goldıkkı.

Tanklardan hırıza adımı yazdırılar.

*Yaşa, səliqə-sahmanlı, tox duruşlu, əsgər oğullar.*

*Mən hamimiz bir ağızdan can sağlığı arzuladınız və töbrik etdiniz. Sizə də can sağlığı arzu edirəm və təşəkkür edirəm.*

*Mənimlə galan saflar yoldaşlarım xalq artisti Niyaməddin Musayevə və əməkdar artist Ağalar Bayramova da təşəkkürümüzü bildirirəm.*

*Məmməd ondan avtoqraf götürən əsgərə sual verdi:*

*Birdən səhər durub görəniz ki, tanklar dönüb traktor olub - istərdinizmi?*

*Əsgər güllə - yaxşı mövcüzdür - dedi.*

General Yaşar Aydəmirovun rəhbərliyi ilə həmin gecə Beyləqanda olan əsgərlərlə də görüs keçirildi. Və evimizə qayıtdıq. O görüşündə "Məmməd Araz üç gün cəbhə bölgəsində" adlı kitab yarandı...

## 2002

1 dekabr - Tərcümələrini toplayırdım. Vintsaz Mikolaytiz-Putinasın "Azadlıq" şeirinin tərcüməsinin olyazmasında imza M. Mahir yazılmışdı (Məmməd Mahir). Soruşdum:

- Məmməd, xatt sonındır, amma tərcümə edən M. Mahir yazmışan. Belə çıxır ki, bu tərcüməni sən etməmişən?

- Mən tərcümə eləmişəm, bir arada şeirlərimi və tərcümələrimi M. Mahir imzası ilə çap etdədirmişəm.

Eyni zamanda cildlərinin də çapına hazırlaşırıq. Fikrınız var ki, seçilmiş əsərlərini dörd cilda verək...

## 2003

22 noyabr - 4 cildliyinin çapına yənə də Fəttah Heydorov kömək etdi. Nə yaxşı ki, Məmməd seçilmiş əsərlərinin çapını cild halında gördü. Bu sevinci ona bəxş etdiyinə görə Fəttah mülliime ürkəndən təşəkkür edirəm.

Məmmədin 70 illik yubileyi çox sükütlə keçdi, demək olar ki, heç qeyd olunmadı. Qohumlar toplı etdilər ki, görkəmlə adamları toplayıb özümüz qeyd edək. Elə bir ziyanət düzəldək ki, tarixdə qalsın. Məmməd razı olmadı...

Artıq danışıqlı lap pişlisib. Danışqlarını tuta bilmədiyim üçün gündəliyimə nöqtə qoydum...

Cox hadisələri qeyd etmədim, başımıza gələn çox işləri qeyd etmədim, Məmməd demiş, onlar da monimla qəbər gedəcək...

Bu da bir tarixdir... belə oxuyaçaqlar, belkə də yox...

## ◆ POEZİYA



### Gülnarə CƏMALƏDDİN

#### İNTİHAR ELƏYƏN QAR DƏNƏCİYİ

Yorulub bezdini təmizliyindən,  
Atırsan özünü bu yer üzüna.  
Yer üzü tərtəmiz çirkab içinde,  
Gizləyər üzünü təmizliyinlə,  
Dənəsi üzülen dən bilib səni,  
Uşaqlar aldanar, quşlar aldanar,  
Çoxunun ağlında dəli intihar,  
Çoxunun könüldündən bir bahar keçər.  
Sənin ağlığından adamüşyür,  
Sənin təmizliyin çıxuna yaddı,  
Sənin səssizliyin, sənin sükütün,  
Sənin soyuqluğun adam öldürür.  
Allahdan yüksəri getməyə yol yox,  
Allahdan aşağı ölməye yer var.  
Hər kəsin dilində sevdilə dua,  
Hər kəsin içində İlahi sırr var.  
İntihar eleyən qar dənəciyi,  
Çırıpsan özünü torpağa, daşa.  
Qorxuram hamını çəke intihar,  
Dünyada bir təmiz adam qalmaya.

#### ANAMIN ÜZÜ KİMİ

Uşaqkən  
Mən her gecə səni yuxumda gördüm,  
ALLAH,  
Bir də anamın üzünü.  
Süd rəngində YER, GÖY  
Və her dəfə  
sənə uzadıqca əllərimi  
qeyb olurdun uzaqlarda.  
Körə tabutumu atıb tutduqca günahlar,  
dövrəmdə rəqs edirdi şeytanlar,  
Ağlayırdım  
Mələklerin göz yaşı  
Axırkı yuxularıma  
Anamın süd kimi.  
Uyuyurdum

Va her gece  
səni yuxumda görürdüm  
ANAMIN ÜZÜ KİMİ.

\*\*\*

Ağirdı  
adamların üzüne baxa - baxa,  
utanmadan masal kimi  
söylediyi yalanları

ninni kimi dinləmək.

Ağirdı  
dost minnətini çinində daşıməq,  
dost cənəzəsindən.

Ağirdı  
yalan qoxusu dolursa canına  
udduğun bir udum havadan,  
icdiyin bir içim sudan.

Gözlerin  
yalandan alırsısa sevməyə,  
Dodaqlar

yalandan alırsısa gülməyə,  
Sinənda ürək soyuyub döñürse daşa,  
Bacara bilirsənə,  
Barışa bilirsənə,  
bu daş parçasıynanan

YAŞŞAI!..

\*\*\*

Sen de açacaqsan,  
sarı çiçək,  
soldüğuna baxma.  
Sen de yaşayacaqsan,  
yaşıl ağac  
lal - dinməz.  
Na deyirsen  
pəncərəme özünü çırpıb  
həkdən salan sərçə,  
Mən quş dili bilən Süleyman deyiləm,  
özünü havayı yorma.  
Seninki de,  
dünyaya meydən oxuyan körpə  
çətinli dişlerin çıxanacandı,  
dünyanı dişinə vuranacandı,  
dizlərinə döyəcəyin gün.  
Hələ ana laylası kimi şirində,  
oynat  
hələ sənində, sənində bu zalim dünya.  
Oynamaya həvəs ne gezəcək səndə,  
dərddən qol götürüb oynayacağın gün.  
Qarşında atılıb - düşəcək bu lal olmuş dünya,  
Sən heyətdən lal olacağın gün.

### YALQUZAĞIN NƏĞMƏSİ

Tek - em,  
Tek - em,  
Tek  
Və  
Tənha.  
Mən tutduğum

etek deyil.  
Bir özümər,  
Bir də dizim.  
Tanrı da  
Belə tek deyil.

### KÖNLÜMÜN KÖLƏSİ

Bir ölkə kimi işgal etdim səni,  
Bayraq kimi təslim oldun.  
Bir baxışla əsir etdim səni  
könlümün köləsi.

\*\*\*

Məne zülm eyleirsən  
Bu zülmün adı bəlli.  
Allah kimi zalimsan,  
Allah qədər sevimli.

\*\*\*

Nə bir dostum qaldı,  
ne bir həmdəmim  
Yalan sevgilərlə oyduclar məni.  
Xaraba yurd kimi,  
tənha ev kimi  
Bayquş umuduna qoyduclar məni.

### QARABAĞ ŞİKƏSTƏSİ

Orda - "Qarabağ" restoranında,  
tül pərdələrin dalında,  
qaranlıq gecənin bağıını yaran  
küçə itlərinin  
hürüşmasına benzeyən,  
yüngül müsiqinin sədaları altında  
yellənir boş nehre tek  
bir sürü başsız bədən.  
Başqa bir masada  
ətdən şışib, çəplesmiş gözüyle  
Sürüşken iblisin toppuş ellərini  
bolqar pendiri kimi yalayan dazbaşın  
yorğa atların kişnərtisine benzeyən  
həyasız kişnərtisi.  
Ve ortalığda ehtiyacdən rəqs eləyen  
12 yaşı azəri qızı.  
Güclə boğur içinde bayaqdan bəri rəqs elədikcə  
baxışlarıyla onu ac qurd kimi gəmiren  
əblehin üzüne tüpürmek ehtirasını.  
Və hər şey,  
hər şey yenidən xatırladır ona  
keçmiş əsirlik həyatını.  
Bir anlıq unudub hər şeyi,  
Şuşa dağlarındaymış kimi,  
oxudu var səsiylə,  
oxudu "Qarabağ şikəstəsi"ni.  
  
"Əziziyəm Qarabağ,  
Şəki, Şirvan, Qarabağ

Aləm cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ"  
  
 Sərəxoş başını stoldan güclə ayıran  
arvad gövdəli  
yatmış qeyrətinə daş atılmış kimi  
qalxdı ayağa  
    iclas salonundaymış kimi  
bağırdı var səsiyle:  
"Qarabax naşı  
na - şı Qara - bax"  
Sonrasa  
"çort s nım  
takoy, kakoy Qarabax  
kəs o küçüyün səsini, kəs!"  
emr etdi qarsona.  
ləhleyə - ləhleyə  
hündür mərtəbəli ev kimi çökdü stola.  
O isə hələ də,  
hələ də,  
gözlerini yumaraq,  
özünü unudaraq,  
dünyaya meydan oxuyurmuş kimi,  
oxuyurdu var səsiyle,  
oxuyurdu  
"Qarabağ şikəstəsi"ni.  
...Yaddan çıxmaz Qarabağ ...

### İNSAN HAQLARI

Öldürməyin uşaqları,  
Azadlığa gülə atmayın.  
Qana bulamayın gülləri,  
Anaları ağlatmayın!  
Uşaqların xətri üçün  
    başça çekin ağ bayraqları.  
Almayıñ siz  
    uşaqların əllerindən uşaqlığını.  
Məhv etməyin  
    uşaqların yaşam haqqını.  
Qorxun!  
bir gün dünyamızı  
Günahsızca güllələnən  
uşaqların ahi tutacaq.  
Barış  
    Savaş  
    insan üçün,  
insanlıq üçün.  
Harda qaldı,  
    insanlarım,  
Harda qaldı  
    dediyiniz insan haqları?  
Öldürməyin uşaqları,  
Azadlığa gülə atmayın.  
Qana boyamayın gülləri,  
Anaları ağlatmayın,  
Ağlatmayın ANALARI,  
İNSANLARIM!



*Sədaqət KƏRİMOVA*

### OLAY

İndiki zamanda cismim yaşayır,  
Keçmişim əbədi ruhumdadır, bil.  
Öyrəşa bilmirəm indiye heç cür,  
Bu dövrən başqadır, mən deyən deyil.

İndiki axınlı axa bilmirəm,  
Sellərim nə bərə, nə bənd tanır.  
Niya hamı kimi ola bilmirəm?  
Qoca da, cavan da mən qınayır.

Qaldı o illərdə nəyim vardısa,  
İndi nə qalıbdı, qəmdən savayı?  
Cığırlar dolanbac, yollar dolayı,  
İnsanlar var yiğir, çapır, talayır,

Çoxu bir-birini sancır, dalayır.  
Hər yanda ədavət meydan sulayı,  
Kim isə kiməsa quyrıq bulayır.  
Günbəgün böyüyür yalan halayı.

İndinin heç nəyi qəlbimə yatmir,  
Bəs necə dəyişim mən bu olay?

### ÜLFƏT

Bir az qəribəyəm, bir az qəribəm,  
Fikirə, xəyalə meyilliyyəm mən.  
Özüm də bilmirəm, niyə, nə üçün  
Ömrümüzdən bu qədər gileyliyəm mən?

Bir az kədərliyəm, bir az həzinəm,  
Kövrləib doluram bəzən heç nadən.  
Anlaya bilmirəm kimdir, nəcidi  
Halımı bu qədər pərişan edən?

Bir az fərehliyəm, bir az nəşəli,  
İçimdə bir deli istek dolaşır.  
Bir gizli arzunun gizli ocağı  
Qəlbimdə xəlvəti yanır, alışır.

Bir az sevdalıyam, bir az ataşlı,  
Üzümdən, gözümdən səadət yaşıır.  
Bir az vüsalliyam, bir az hicranlı,  
Bir yandan həsrətim açır min cığır.

Bir az söhbətciləm, bir az da dinməz,  
Kiməsə sehrayam, kiməsə dəniz.  
Nədənsə raziyam, nəyəsə möhtac,  
Kiməsə yadam mən, kiməsə əziz.

Bir az özümünəm, bir az özgənin,  
Bəzən yada doğma, doğmaya yadam.  
Həm həssas qəlbliyəm, həm daş üzəkli,  
Gah qeyri-adiyəm, gah adı adam.

Qəribə işlərim o qəderdir ki...  
Onlardan sənə söz açmadım hələ.  
Hər nəyəm, beləyəm, buyam, əzizim,  
Məni olduğumtək sev, qəbul elə.

### YUXU

Bir qəmlı yuxu gördüm:  
Guya tənha qayıqam.  
Birdən qayiq çevirildi,  
Döndüm kiçik balığa.

Mənim bu dönüşümdən  
Kimsə xəbər tutmadı.  
Məni ovlamaq üçün  
Bir kimse tor atmadi.

Dənizdən seyr elədim  
Sahildəki evimi.  
Mən əsiri olmuşdum  
Dəniz adlı sevgimin.

Mənim balıq həyatım  
Başlandı bax beləcə.  
Mənim balıq taleyim  
Oldu acı gülmeçə!

Yuxudan oyananda  
Bildim gecə yarıdır.  
Ürəyimlə danişdim,  
Gördüm tamam yaradırlı

Boylandım keçmişime  
İllərin arxasından.  
Titrek xatırələrin  
Yapışış yaxasından

Silkələdim o ki var,  
Dedim, daniş, nə olar.

Könlümdə gizlətdiyim  
Arzular geldi dile.  
Bir səsə, bir nafəsə  
Bürünmüsədüm mən elə...

Qaldı tənha qayığım  
Görən hansı bərədə?  
Onu soraqlayıram  
İndi xatırələrdə.

### VAXTSIZ QONAQ

Az istədim, çıxum getdi,  
Nişan aldım, oxum getdi.  
Gecələrdə yuxum getdi,  
Bu sınaq nə sınaq imiş?

Yaz istədim, düşdüm qışa,  
Ümidlərim dəydi daşa.  
Qazandığım başdan - başa  
Tənə imiş, qınaq imiş.

Bir ley idim, qıya düşdüm,  
Heyif, səsə, kүye düşdüm.  
Keçəmmədim, çaya düşdüm,  
Dəmə körpü sıňıq imiş.

Dost bildiyim yağı çıxdı,  
Mahnı dedim, ağı çıxdı,  
Bu dağ üzək dağı çıxdı,  
Dərddən qalaq - qalaq imiş.

Yoxdur artıq ər sandığım,  
Varım - böyük dərd sandığı.  
Bu dünyada mərd sandığım,  
Dəmə vaxtsız qonaq imiş...

### BÜTLƏR

Bütələr axtarıraq ömrümüz boyu,  
Pərəstiş etməyə, səcdə qılmağa.  
Bütələr axtarıraq bütöv, qüsursuz,  
Onlara tapınib heyran olmağa.

Bütələr yaradıraq ömrümüz boyu,  
Bəzən alımızla qurur, yapırıq.  
Tapa bilməyənda yan-yörəmizdə  
Yalnız xeyallarda ona çatırıq.

Bütələr itiririk ömrümüz boyu,  
Bundan böyük itki varmı, görəsən?  
Inəmin, ümidi gedibse eldən,  
Demək, yaşamışan hədər yerə sən.

**NECƏ DEYİM**

Sən mənə söz-söz çəkdirdin  
Fikirlərin hər rəngini.  
Sən mənə gül-gül hördürdün  
Sevdamızın çələngini.

Sənsiz dünyam heçdir, gülüm,  
Ömrüm qəmli köcdür, gülüm.  
Bu atəşim keçmir, gülüm,  
Soyut məni, soyut məni.

Sənsən məni duyan kəsim,  
Həyat, yaşamaq həvəsim.  
Gönder bir sevdalı nəsim,  
Uyut məni, uyut məni.

Əlimizdən uçur zaman,  
Yolumuzu kəsir duman.  
Qalmayıbdi daha gūman,  
Ovut məni, ovut məni.

**GÖZ QIRPIMI**

Yena qəlbimə toxundun,  
Yenə üzüldük, darıldı.  
Qəmli nəgmətək oxundun,  
Yenə incidik, ayrıldıq.

Ah, yenə gözlerin dolur,  
Üzüme qapı çırpılır.  
Deyirəm, gör neçə yoldur,  
Bu ömür - bir göz qırımı.

Məni qısqanma, əzizim,  
Şübəni qov inamından.  
Məni daş sanma, əzizim,  
Könlümü al zamanında.

Qəlbin bağlı qəfəsdəki  
Quş kimi yenə çırpınır.  
Küsəmeye çox həvəslənmə,  
Bu ömür - bir göz qırımı.

Axi nədən belə tez-tez  
Aramızdan əsir yellər?  
Söndürürsən məni köz-köz,  
Bax, beləcə keçir illər.

Mənim içimdə alışan  
Sanma ki quru çırpıdır.  
Gəl gülüm, di gəl barişaq,  
Bu ömür - bir göz qırımı.

**Fəridə HACİYEVA****HU, MEVLAM, HU**

Hu..., Mevlam  
Hu...  
Hu... ərənlər...,  
Gələnlər, hu...  
Neçə nefəs,  
Neçə ruh var.

Neçə ərən,  
Neçə baxt var  
Sultanımın dərgahında.  
Pəmbə güllər  
Xoş qoxulu.

Gecə dalğın,  
Ay yuxulu.  
Bülbül  
İlahi oxuyur,

Sultanımın dərgahında.  
Canlar biza  
Can dedi, can!  
Bu canlardan  
Ayrıldı can!

Bu bir dünya,  
Bu bir cahan!  
Sultanımın dərgahında!  
Aydan arı,  
Sudan duru.

Sırr dünyası,  
Dağ qürüru.  
Ürəyimiz  
Eşqla vurur.

Sultanımın dərgahında.  
Niyətim xoş,  
Sözüm xoşdu.  
Baxışlarım,  
Gözüm xoşdu.  
Qəlbim dindi,  
Könlüm qoşdu  
Sultanımın dərgahında!

## YOL AÇDIM

Öz könlümün dərgahına yol açdım,  
Gül-çiçəyi elvan görüb sevindim.  
Pirim mənim! Dərs alıǵım sultanım!  
Gözəlliye nəzər salıb işindim.

Vəhyən şirin bir səs gəldi, duruldum,  
Hikmət dolu "Məsnəvi" dən söz açdım.  
İnsanlığın bağçasına burıldum,  
Nadanlıqdan baş götürüb, mən qaçıdım.

Hər kəlməsi müşkü - ənbər qoxulu,  
Hər sözünü şərbət bılıb, içirəm.  
Bu nə aləm, bu nə sehir, ay Allah!  
Eşq körpüsün xoş könüllə keçirəm.

## QIRMIZIDA QARA GÖRDÜM

Qırmızıda qara gördüm.  
Çünkü qanım qara idi.  
Qəlbim dərddən açılmışdı,  
Puçur-puçur yara idi.

Əlim qalxdı göyə sarı,  
Tuttum səbrin ətəyindən.  
Dedim, tanım, əsirgəmə,  
Xəberin var niyyətindən.

Qırmızıda qara gördüm,  
Könlüm doldu, qubarladı.  
Al lalənin sinəsi dağ,  
Ürəyimi yaraladı.

## YAZIQ OLMUŞAM

Deyəsən, dəliyəm axı,  
Bu dünya gözümüzə dönür.  
Hər yan zülmət qaranlıqdı,  
Gözlerimdə günəş sönürlər.

Öz sözümə yad olmuşam,  
Ağzımda dilim quruyur.  
Yerə-göyə and içerdim,  
Sevdiklərimi qoruyub.

Daha gücüm də qalmayıb,  
Nə sözüm var, nə söhbətim.  
Eləcə yaziq olmuşam,  
Yaman dönüb təbiətim.



## ◆ HEKAYƏLƏR

Ötan il istər dövrü mətbuatımızda, istərsə də əlyazma həlinda oxuduğum bədii yazılar sırasında on çok yadımda qalan, məni düşündürən, nə isə söz deməyə həvəsləndirən El-nurun hekayələri olub. Onun bir rəssam kimi yaratdığı bədii parçalarda cəzibə qüvvəsi hiss elədim və açığı, bir xeyli bu cəzibədən çıxa bilmədim. Və, mənə, bu keyfiyyət cavan yaşının uğurudur. O, bu yolu necə davam edəcək, bilmirəm, amma demək istiyirəm ki, Elnurun nəşrinizdə bir neçə hekaya ilə saldıq iz dərhal seçilir. O, ciddi yardıclıq axtarışındadır. Qalır yaradıcılıq əzabları ilə mehribancasına qıcaqlaşmaq.

Ela biliram, Elnur nədən, nə üçün yazdığını bilir. Bu böyük şərtdir.

Məmməd Oruc



ELNUR

## KÖLGƏNİN HAKIMİYYƏTİ

Yavaşa nisbatən kiçik zabit bir neçə dəfə qızın dəniz suyundan şışib köpmüş məyidinin başına fırlandı, sonra da oyılıb yanındakı kapitanın qulağına nə isə piçildədi. O da öz növbəsində, müdrük görkəm alıb, turş alça yemiş kimi sıfatını būzüşdür dodaqlarının arasındakı sıqaret kötüyüñ ceynayıb yere tübürdü.

- Ha, ayındır (bu priçitini yalnız özü eşitdi), onu saxlamısınız?

- Kimi?

- Balaçını. Sorğu-sual etmişən?

- Men gelənə qeder araşdırımanı dayandırsımlar. Meyidi tacili olaraq morqa aparsınlar, tibbi müayinə şaxson manım nəzəratim altında keçiriləcək, həyəsiz jurnalistlər gəlməmiş meyidi buradan götürmək lazımdı.

Siləkənen baş deyilənləri təsdiqlədi.

Cavan zabit başına yiğilan polislər tapşırıqlarını verdi.

Günəşin yandırıcı şüaları altında çımarıyla doğru axan kütlə heç nə olmamış kimi ma-zut qoxusu veren dənizi axşama kimi şappaldı.

Bölmə reisi qapının zəngini basmağıyla cavan arvadının yorğun, yuxulu gözleriylə onun qarşısında dayanmışa arasında vaxt məsafəsi hiss edilmədi. Arvadı ərina yox, as-lında, sahib olduğu cah-cələla qapını açdı.

Arvadı nəsa demistək, dilinin ucundakı sözlerini diqətsizləyə deydi.

- Uşaqlar yatıblar?

- Hamısı yatıb, oğlan evde yoxdur.

- Min dəfə demişəm ki, böyüknən işin olmasın, qoy cavənlığını eləsin.

- Elə-bəla deyirəm, - arvad dodaqları mizildədi.

Bölmə reisi pləşin stolun üstüne tulladı, əynindəki paltaları İspaniya istehsalı olan məmərini üstüne sapmayıarak yataq otágına keçdi.

Ağırlıqdan çarpayının yayları cirildiyən şaqşıqda, qıraqdan baxana ele gələrdi ki, çarpayı bu daqıqə iki yera bölünəcək.

Cinayet töredilən günün sehəri qoca anasıyla birləkde yaşıyan, ailəsinə birtəhər dolandıran genç balaç qarşamaşış yuxudan oynadı. Özünü köhna qəbiristanlılıqda, ovulub tökülmüş başdaşlarının arasında, sindirilib dağıdılmış başdaşı hissələrini bir yere yiğan haldə görmüşdü. Və hövləyin yuxudan aylaraq gördüklerini anlamamışa çalışmışdı. Fikirli-fikirli anasının yataq otágına keçmiş, yorğanın altından anasının yorğunca nəfəs aldığını gördükdən sonra şeytanla lənat yağıdıraraq mətbəxə keçib çay dərəməş, rəhmətlik atasının divarдан asılan şəklində baxarkən onun arkasındaki qaramul kölgənin varlığı da nəzərindən qacmamışdı. Yeqin fotoqraf işığı düzgün istiqamətləndirmədiyi üçün belə alımnmışdı.

O, üzən evi sandıqı qayıyıyla sahildən uzaqlaşdı. Güneş hələ təzə-təzə narancı şüalarıyla denizə toxunurdu. Həvanın sakitliyini pozmağa çalışan meh dalğalarla birləkda qayıyı asta-asta ləngərləndirdi. Həmisi olduğu kimi, hava neft qoxuyurdu. Dənizin suyu isə yağılı ve bulanıq görünürdü. Əvveller olduğu qəder açıq yosun rənginə çalmışdı. Qayıyı saxladı. Sahilden - pis yuxudan çox-çox uzaqlardaydı. Yaşına uyğun olmayan enli çiyinləri, iki adam ellı enliyində ovuları vardı. Qabıq verib kəsik-kəsik əlləriyle balaç-qalığına qarışmış toru açmağa başladı. Tora üç-dörd dənə kütüm düşmüşdü. Motoru işə salıb qayanın yaxınlığında torlara da yaxınlaşdı. Bu tora da balaç düşmüştü. İstər-istə

məz kefi düzəldi, uğurlu ov gördüyü yuxunu unutmağa kömək etdi. Bu gün tanrı onun üzüne gümüşdü. Nədənsə sahile qayıtmaya tələsmirdi, açıq səma onu daha çox cəzb etirdi. Götü üzüne bulaq suyunu andranı saflı çıkmışdı. Adətən havalar belə olmurdı.

- Hə, bu gün hava isti olacaq, - özüyle danışdı.

İsti vurdुça buxarlanan, baliq iyi veren köynəyini çıxırb qayıgin bir künçüne tutıldı. Günsün şəfəqləri altında gümüş rəngə çalan qağayılar öz acı qəhəqələrini etrafda yaradılar. Motor işə salıb sahili yaxınlaşdı.

Satdığı balıqların pulundan bir qədər ayırıb anasına vermişdi. Bir neçə gündən sonra bacısı oğlunun toyu olmağı idil. Qəpik-qəpik yiğidi 50 dolların üstüne bir neçə manat da elave etdi. O, çox qonaqcıl idi, içkiyə də pui saxlamışdı.

Axşamçağı uşaqlarla oturub, özüñün undanada qədər vurmuşdu. Eve gəldiyi yolu belə yanilaraq başqa yere gedib çıxmışdı. Yaşadığı kuchenin adını bildiyindən yoldakılardan sorusa-soruşa gecanın zülmətinde evinin qapısını tapmışdı.

Bölmə rəisi yumşaq kreslosuna yaxanıb ağızdakı sıqaret tüstüsünü birnəfəsa havaya buraxdı. Geca ona zeng gelmişdi. Narahallığında sevincəlik də hiss olunurdu. Daxili təffonla müavini yanına çağırıldı, müavini tutduğu vezifəye görə çox gənc idi. O, təzim edirəcəsinə rəisin qarşısına keçib bir neçə dəfə rəisin üzüne oğraşyane gülümşündü.

- Bəli, eşidirəm rəis, - yalnızca dilləndi, səsini də çox qaldırmadı, düşündü ki, birdən rəisən xoşuna gəlməz. Rəis dərindən nəfəs aldı, piyli qarnı silkelənə-silkelənə gözərləri yaşanıca guldü.

Onun bu hərəkətlini görən müavini əvvəlcə pərt olsa da, tez özünü toparlayıb gülümsündü. Rəis ani olaraq səsini tonunu alçıldı:

- Bir iş var, yaxşı işdir, amma bilmirsem bacararsan, yoxsa bacarmazsan?

Bic-bic gözərləri qıydı. Dünən sohər tapılan qızın meydilinin şəxsiyyəti müeyyenmiş. Universitetin birinci kurs tələbəsidir. Valideynləriyle birgə yaşamları. Anası erindən boşanıb, bir ingilisən yaşayır, atasını isə işdən çıxardılar, sellimi həyat sürür.

- Rəis, başğıla, sözünü kəsirom, valideynlərinə xəber vermək lazımdır?

- Hələ dayan, bər qulaq as. İş ondarıñ ki, cinayət dənizdə yox, sahil boyu uzanan vilaların birinə baş verib, sonra meyidi sahil boyu sürüyürek dənizə atıblar. Bilirsən cina-yim kimi tərəfindən heyata keçrilib?

- Kim tərəfindən?

Rəisin dodaqları səyrirdi, ağızı baliq ağızı kimi açılıb yumuldu.

- Ola bilməz.

- Bax, bələ...

- Bəs necə olacaq?

- Bir fikirləşək, cinayətin motivini dəyişmək lazımdır. Men sənə ne desəm, onu etməlisən. O cavan baliqçının heç yera buraxma, mümkin qədər müxtəlif bəhənələrə onu şöbəde saxlayın. Qalan işləri mən həll edəcəm.

Günortadan sonra axır ki, gözəldiyi telefon zəngi çalındı.

- Hə, ayndı, yarım saatda bir nəfər göndərəcəm. Əmanəti onunla yollayarsız. Bilirsən də harda görüşəcəksiz?

- Hə, bilmir.

Rəis şəhər telefonunu qapayıb əl telefonuyla danışmağa başladı.

- Ə, salam, necəsan?

- Sağ ol amı, pis deyiləm.

- Hardasan?

- Şəhərdəyəm.

- Maşını da götür, şəhərin mərkəzindəki mağazamın qabağında bir nəfər səni gözleyir. Sənə emanət verəcək, maşını da, səni də tanıyır. Onu maşınla bir az gəzdirdikdən sonra küçələrin birinə düşürsən.

Bir saat sonra pulsar şöbə rəisinin stolunun üstündəydi. O, kök barmaqlarını yaşıł pulsar üzərində gəzdirdib bir neçəsinə qardaşı oğluna uzadı. Onu yola salıb müavini otağına çağırıldı.

- İşlər necədir?

- Pis deyil, rəis.

- Al, bu sənindir, paçkanın birini də uşaqların arasında bölüşdürürsən. Bilirsən de neyləmək lazımdır?

- Hə, bilmir.

- İştirə ol.

Rəis yumşaq kreslosunda eyleşib dərindən nəfəs aldı.

Cinayət baş veren günü, evin yegana oğlu hovuzun kənarında uzanıb yekəper bədnini günəş şuları altında qızdırıldı. Gözünə düşən kölgədən rahatsızlığı, başını qaldıranda bacısını gördü.

- Yaman qaralımsın,

Bacısı heç na demədən hovuzun qırğındında ayləşdi.

- Axşam əla olacaq, sən də galərsən.

- Mənim başqa işlərim var.

O, dəha heç ne demədən susdu. Qardaşı suya baş vuranda artıq o getmişdi. Günün axırında məclis başlaşdı. Öz çevrəsindəki gəncəri başına yığaraq həmşəki kimisi eynilərdi. Məclisin axırınan vuran, harası 100 dolları büküb burnuna bir cız kokain çəkən "krutoy" gəncər otagandan çıxməq istəyən yeniyetmə qızı çox təkkidən sonra onları laqlamaq məcbur edə bildilər. O, yoldaşlarına göz vurdur, yanı otagandan çıxməğin vaxtıdır. Onları otagandan çıxıb qapını örtən kimi elin qızın köynəyinən altına salıb döşələrin sıxıdı. Qız anı oralarq itləriyə kənara çəkildi.

- Elema.

- Neynirəm ki? Bir az yələn, sən və mən, başqa heç kim. Bälə xoşuna galmadı!?

Qız arxası üstə üzənərən getikəcə sürətlənən nəfəsinə qulaq asırdı.

Fikirləşirdi, ki, yaxınlıq eləmək onu oğlanla bir az da bağlayacaq.

Balke də onuyla evlənə bildi. Qızın planı bələydi. Bununla da əyyaş atasından, heç bir qayğı görmədiyi anasından qurtulmuş olacaqdı. Əgər oğlanдан hamilə qala bilseydil... onunla evlənə bilərdi. Ən pis halda ondan külli miqdarda pul qopara bilərdi və onun qalan hissəsini üzərlərdən yaşıyardı.

Hədiseleurin gedisi heç də qızın düşündüyü ssenari üzərə getmedi. Oğlan tərəfindən silib vanna otağına keçdi. O, buxarlanan suyun altında xumarlanca-xumarlana yoldaşları tərəfindən zorlanan qızın inillilərinə heç özünü də başa düşmədiyi səbabdan gülürdü. Qız onun adını bir neçə dəfə qışkırdı. Qışqırınlar onun dumansı beynini düşünməye məcbur edirdi. O, qorxurdu. Nə qədər gec deyil qızdan canını qutarmalıydı. Pül təklif eləsaydı neca olardı, yox... artıq geciydi. Yoldaşlarını bu məsələyə qatmaqdə səhv eləmişdi. Qızı öldürməliydi. Onun galəcəyi var, görəcəyi işlər qabaqdaydı. Ömrünü hər hansı bir qız'a qurban verebilməzdə. Bir də ki onun kimi qızlar ancaq məşqə olmaq üçün yaranıb. Baxdıq filmlərin cinayətkar qəhəremanları da onu emalının sonrasına doğru itəleyirdi. Qızın yaşının alığı onu cinayət tərətməyə dəha çox sürükləyirdi. Qız onun otağın daxili olmasını hiss etmədən yere sepələniləş paltalarının arasında mobil telefonunu axtarırdı. Heç na olmamış kimi qızın axırıcı anılarını necə yaşadığını baxırdı. O, bir anlıq təbiətine yad olan vicdan əzabı da keçirdi, dorhal da özünü sövdü. Əlində tutduğu bəs kılıqlı gümüş at heykəliyə qızın boyunun arxasına birzə endirməsi ki-fayət etmişdi.

Yoldaşlarının köməyi ilə qızın meyidini sahil boyu sürüyüb qayalıqdan dənizə tutulmuşdular.

Cinayətdən iki saat sonra cavan baliqçının köməkliyi ilə qızın meyidi tapılmışdı.

## ÖLAVƏ

Onu it leşti kimi sürüyüb sıqaret və sidik qoxusundan çat verən zindana tutıldalar. O zindanın künçüne sarı süründü. Artıq ağrı hiss eləmir, zərbələrdən ağrımırdı. Heç na haqqda fikirləşmirdi. Qulaqlarında dağlıqlar sırlıdayır, mazuta bulaşan dəniz qoxusu burnunu qıcıqlandırırdı.

## Öğurlanmış Əmürler

**B**eynim oyanmaq vaxtının gelib çatdığını isrərlə bildirir. Boyat çörəyin biçaq altındakı xırçılıtı anımın bir azdan sonra seher yeməyinə çağıracağının işarəsidir. Həyatımı əvvəlcə beynimdən yaşayırıam, ona görə, her yaşadığım gün, hadisə menə tanış yoxdur. Ele bilirəm yaşadıqlarımı və yaşayacaqlarımı bir dəfə yaşamışam, adam ömrü boyunca eyni gün yaşamaq mahkum edilib, belə də buna görə her günün tanış yoxdur. Bir də ki, hamımız Böyük Yaddaşın parçalarıq. Bəzən təhlükəli hadisənin yayınmaq üçün bir-biriన evez edən və cürbəcüt əmürlər, başqa yollar arayırıam. İndi isə hər şey öz axarıyla gedir və anımın səsi dünənənin o başından gelir (anımın səsindən başqa dünəndəki bütün seslərə qarşı təhlükəsilək tədbirleri görürəm.)

- Bala, qalx ayağa, işə gecikərsən.

Məzuniyyətəndən sonra hərinən həyətinə girəndə təccübələndim, etrafda nə vardısa hamısını uçurmuşdular, tekce idarənin inzibati binası dək dayanıb etrafındaki xarabalığı

arsız-arsız sey edirdi. Ha, bir de fahelerin geyinib-soyunma otağına toxunmamışlardır. İş yoldaşlarından biri yaxınlaşdı.

- Salam, necəsan, istirahətin necə keçdi?
- Pis deyil, - könlüsüz-könlüsüz cavab verdim.
- Briqadir işçilerin toplamasını təpşirdi. Deyəsan, vacib məsələ var.

Fahelerin geyinib-soyunma otağına girəndə doğma, eyni zamanda alçaldıcı hiss yaşayıram. Sirayla düzülmüş boz rəngli dolablar, onların içinde ter-toz iyi veren palalar, istədən bişen ayaqların çəkməldən buxarlanan, bağır çatıldan iyi ciyərlərimə çöke-çöke şafakına yaxınlaşdım. Bəlkə heyatda bu otaq qədər nifret elədiyim ikinci yer yoxdu. Adam bura girəndə kim yox, nə olduğu bərədə düşünür. Fehle palaların geyyəndən sonra artıq sən özün olmaqdan çıxısan və bütünlükla kirməse aidliyindən ezbər çəkirsən, artıq sen özünün deyilsən...

İş yoldaşlarımla sıqaret çəke-çəke briqadirin yolunu gözləyirdik. Briqadirimiz sovet dövrünün qanunlarıyla böyükən namusu bir adamdı. O, hamıyla salamlaşandan sonra dərəndən bir ah cəkiş sözə başlıdı:

- Bılırsız ki, idarəmizi ingilisler alıb. Bu gündən bütün işlər dayandırılıb. Ola bilsin ki, bəzilərimizi işden çıxarınlıar. - O, bu sözləri dedikcə iş yoldaşlarının gözlərində anbaan bəyəyən qorxu gördüm. Bu qorxu bəyəyüb ərazini zəbt etdi.

Fehelerin en yaşlısı özündən xəbərsiz qışkırdı:

- Bu na deməkdir? Men ömrümüz ellı ilini bu idarədə çürütmüşəm. İndi öz vətənim-de mənə mənasız əşya kimi cöle tullayırlar!

Sonra ağız deyəni qulaq eşitmədi. Briqadir uşaqları sakitləşdirdi:

- Men də sizin biriniz. Bizi bir şərtən saxlamağa razidildər; hər gün ərazini süpürməliyik.

Uşaqlar bu sözləri eşidəndə etrafə söyüb yağıdırmağa başladılar. Briqadirin görkəmi sərtləşdi.

- Mənə baxın, birinci süpürgəni mən özüm götürecəm. Neyləmek olar? Hara gedəksiz, balalarını dütünən.

Həmişəcik suç üstündə tutulmuş kimi başını aşağı sallamışdı. Biri-birinə baxan yox idi. Bir azdan, iki aqsaqqal işçidən başqa, həmə yer süpürdü. Yaxınlığımızda qızımı "Hammer" dayandı. Köhne müdür, üst-üstən qarın bağlayan şışman ingilis və mili kadr olan yaraşılıq bər qızıñından düşdü. Qız ingilisden doğduğu körpəni qucağında oynadı. Menim fikrimdə çox seviyənmiş, çox pis, qeyri-humanist bir fikir dolanırdı; cibimdən daşıdım. Axi mənə anam gözləyirdi. Gütüm ona çatdı ki, nifretlə qızın gözlerinin içi ze sari irəliliyi. O, uzaqdakı enib-qalxan dəmərləri - şərqdən ağır-agır dikəlib qərbe yün-gül-yüngül baş eyən neft buruqlarını körpeye göstərili nəsə piçildiyarı...

## Axırıncı yol

Geldiyi yolların hamisinin sonu onun iş yeri idi. Bilirdi ki, dönen kimi zibitxanaya Düşüncələri, xəyalları onu eməlli-başlı kefləndirdi. Ozuna təskinliklə verərək düşündürdü: "Bəyəm bu boyda şəhərin insanları içki içib keflənlər! Kellənməyə o qədər səbəb var ki."

Restoran kababçısının bir heftə bundan qabaq böyrүne ilişirdirdi tapşın yeri hələ də zoqquldaydırdı. Zibil yesikləri aşırı-daşdırı, üfunet qoxunu isə gül etri kimi qəbul edirdi. O, şüşələri araq şüşələrindən daha yaxşı pula gedirdi. Əlindəki çubuqla şüşələre bulaşan nəya ehtiyacı yox idi. Əlindəki çubuq on ilə yaxın idı ki, ona yoldaşlıq edirdi, cedar-cadar ovuclarının arasından dolçaçıdan çubuğunun da rəngi qaralmışdı. O, qara gün görəmə, özü də bilmədən, əlindəki çubuğuna da mecbur eləmişdi. Ətrafa sepişənən qəzetlərin birini yerdən qaldırb Seddam Hüseynin şəklinə baxdı. Şəkiləkki adam ona cox oxşarıydı; onun kimi üz-gözün tük basmışdı. Seddamnan yanaşı Corc Buşun şəkli verilmişdi, o, üzü qırılmış, səliqəli geyinmiş, xoşbəxtcəsinə kütle dünyani salamlayırdı. Bədənə təmiz qazetləri zibitxanadan həmişə tapmaq olmurdu, o, qəzetlərdən ayaqyoluna gedəndə istifadə edəcəkdi.

Ətrafdakılar onun yanından iyəne-iyəne keçirdilər. Bəziləri nifretnən, bəziləri isə şəfəli-qəmli baxır, bəlkə də onu tanyırdılar. Yox, tanya bilməzdilər. O, artıq yaddaşlar-

dan sillinməliydi, neçə vaxtdı bunun üçün çaba sərf edəyirdi, onu heç kim xatırlamamalıydı. Yanından-böyründən keçən insanlar hardan biliydlər ki, nifretnən baxıb iyrendikləri bər inşanın vaxtsa fizika mülliim işliyib.

Ağ köynək geyinib "kalustuk" taxaraq işə tələsdiyi təsəvvür belə edə bilməzdilər. Onun da bir zamanlar həsed aparan ailəsi vardi. Qarabağ mühəribəsindən sonra atrafda qaribe-qaribe, müxtəlif tipli adamlar peydə oldular, atrafda nə vardısa siçovul kimi gəmirib meyhə edirdilər, onlar üçün heç bir axlaq, qanun, insaf anlayışı yox idi. Hamının işinə qarışır, heyasızcasına ətrafdakı insanları sakit həyətlərinə soxulurdular. Dumanlı yaddaşında onlara ad qoymuşdu: "uzunşifətlər".

Əvvəlcə rus arvadı uşaqları da götürüb onu tərk etdi, axırıncı sözləri bu oldu ki, kim özüne hörmət edirəsə, burada yaşaması.

Bir gün məktəbdən eve qayğıda qapısının qırıldığını gördü, içəri girəndə bir sürü insan onun üstündə qışqır-qışqır yeriib onu öz evindən cöle atdı, arvadlar elə qışqırırdılar ki, elə bil etlərini kesirlər. Uzunsifətlər onun evini zəbt etdilər. Haqlıydılardı, axı, onlardan da evlərin ermenilər zəbt eləmişdilər. Onların evləri, bununsa həm evi, həm də həyatı, ömrü-gürün zəbt olundurdu. Vaxt keçdikcə, tanışlıklar, dostlarının xasiyyəti dəyişdi, başqa məxlüga çevrildilər, getdiyəcək heyanata oxşamağa başladılar.

O, elindəki torbanı çiyninə atıb içindəki şüşələri cingildə-cingildə "Butulka qəbulu" yazılın vəqona yaxınlaşdı. Vəqon dil açıb dilləndi: "Necəsan, mülliim? Sağ ol ki, mənənə qazib qanununu öyretmisen."

Bu səsi xatırlamaga cəhd edədikcə xatırası ağınyırdı. Xatiressin "iyənesinin" vaxtı çatmışdı.

## Bir udum haya haqqında reportaj

Kirayə haqqını yene ödəyə bilməyəcəyəm, həmişə eyni vəziyyət tekrarlanır. Kəvin sahibəsi hökmranlığı mənim üzərimdə sinamaqdan əməlli-başlı zövq alır: "Kirayə haqqını bu dəfə də gecikdirsin, mitilini çölə atacağam." Bəd xəbərdən əhvalim korlansa da yənə də fikrimdə ümid yeri axtarmadıydım, ümidimdən üzümə işiq saçır berq vurdur. İnsanlığın son sığınacağı sandığım qocaman iş yoldaşımı xatırlayınca kefim duruldu.

- Her şey yaxşı olar, sabah işə gedəndə Ümid kişidən (adi Zaməndi, mənənə onu "Ümid kişi" çağırırdım) borc alıb qarının pulunu verərəm, özümə yeməyə bir-iki şey də alaram, daha dükənçi da borc verməz, deyir ki, nisəy dəftərimdə yer yoxdu. Özüm-özümə təsəlli verdim.

Başladığım hekayəni də, demək olar ki, qutamışdım, bəzi catışmayan yerləri qalımadı, onları da bitirmək üzrəydim, bunu da təsəllimin üstüne gəldim, iki təsəlli idən bir sevinc alacağı düzəldtim.

Günümü vaxtin axarına buraxdım, adamların üzləri gözlərimdə bir-bir səndü, kükçə işşələri yandı, qaranlı şəherin üzərinə çökdü. Mən isə hekayədəki qəhrəmanımı çətin vəziyyətə salmışdım. Onu bu vəziyyətdən çıxarmaq üçün yollar aramaqdan başı şımsıdı, daha beynim də işləmirdi.

Fikirli-fikirli gözən baxışları qapının üstünə yazılın sözlərə toxunub ayıldı. "F.A+G=love". Bu yazını qeyin ki, qarının 12 yaşı kiçik nəvəsi yazmışdı. Qızın bədən quruluşu abnormal şəkildə inkişaf edirdi. Ümid kişidən, yəni Zaməndən dayanın eşitdiyim sözərə yadına düşdü: "İndiki dövrdə böyükən qızların coxu yetkinlik yaşına vaxtından tez çatırlar, ayıb yerləri vaxtından tez böyür".

Fikirlerim bedənimi ora-bura qovub heydən salmışdı. Yorğunluğumdan qurtulmaq üçün yuxuya ehtiyacım vardı. Havanın bürkübü, bət tərəfdən qanımı soran ağaçqanadınların zehletkən viziltisi yuxum xərşə çəkmişdi. Tanrıya yalvarırdıım ki, heç olmasa, bir külək əsdirsin, deyəsan, yalvarışlarını O-na çatdı, mənənə yazığı geldi, pəncərəmin pərdəsi asta-asta tərənnəməyə başladı.

Pəncərəni açıram, dərəndən nəfəs alıram və küləknən birlikdə yoluñ o biri üzündəki mağazanın göyümütlü işinçinə də içəri dolmasına kömək edirəm. Pəncərəmin çöl tərəfində tora düşümüş milçəklərin beynərini hörməckələr istəhla sorurlar.

Carpayıya uzanıb qarmaqaraşq xəyallar içinde yuxuya getdim. Günəşin yandırıcı şəfəqləri göz qapaqlarına toxunaraq məni yuxudan oyadı. Divardan asdıığım köhnə dəniz saatının çıqqılıtımı eşidirəm. Özümə əmr verirəm:

- Artıq durmaq vaxtidır. Qalxayaq.

Çarpanıdan ağır-agır qalxıram. Yeni bür cansızıcı gün başlayır. Günümüz özber biləm, sabahını da başdan ayağa sizlərə danışa bilərəm. Həyatın hər günü bir-birinə oxşayan adiliklərə doludu. Fırlanın təkərciyin içində qaçan, ora-bura vuruxan siçana bənzəir bütün insanlar, bu qənaatim, bu reallıq məni qorxudur. Mən təkərciyin içində qaçan siçan ola bilmərəm, bu, mümkün deyil, hayatımı dəyişəcəyəm, buna eminam, əynimi dəyişir kimi başqa bir ömrü geyinəcəm.

Bu da metro.

Metronun sovetlər dovründən qalan üstü yeyilmiş piltələrini mərmər örtükə əvəz-ləmişdilər, qürürlə mərmər örtükə addimlayıram. Bu mərmərin mənim hayatıma asası tosarı haqqında araşdırımlar aparıram. Artıq gecikirəm.

-Lənətə golmuş qatar, gəlib çıx da.

Tunela baxaraq qatarın golüşini gözləyirəm, budur, qatarın işqları görünür. Polisin arxama vurdugu tapıyın köməkləyinən birtəhər içəri daxil oluram. Vəqondakılara in sixlığından necə içəri girmişdiməsə elə da farağat vəziyyətdə yerimdə donub qalıram. İçəride bağır çartlaşan müxtəlif qoxuların qarışığının müşayiətinən "28 May" stansiyasına tezliklə çatmaq indi on böyük arzumdu. Havalandırma sistemi zəif olan qatarда, vaxt keçdiğə, əynimdəki Çin istehsalı sintetik köynək kürəyimə yapısış, otimi dələyir. Manimlə üz-üzə dayanmış, deputat kimi geyinmiş cavan oğlan yanımızdakı qızın telefonunu uğurlayıb cibinə qoyur. Oğlanın bu hərəkəti mənə pis təsir eləsə da, ona heç nə demirəm, çünki tanışığım birinin başına buna oxşar hadisə gəlmİŞdi, qeyräti güc gəlib oğrulan yaxalaşarken oğrunun dostlarından bir tanışının üzünü lezvyanın doğramışdı. Neticədə, oğrular qəçmişdilər, polis oğlanı tutmuşdu. "Dosta zəng" və üstəgəl 1000 dollarnan canını polislərin əlindən birtəhər qurtarmışdı. Nə isə... Qayıdaq metroya, Qız heç nə olmamış kimi bu yaraşlıqlı oğlana baxıb gülümşəyir, yəqin xalalarının, bibilərinin əra getmək dərslərindən magistr diplomu alıb, er axtarışına çıxbı, deputat kimi geyinmiş oğlanı da gələcək həyat yoldaşı qismində görür. Oğlan da öz işindədir. Nəzərlərim onlardan ayrırlar, oturacaqda eyleşmiş iki yeniyetmə sevgiliyə sataşır.

Onlar əllərindəki telefonla bir birinə parnoqrafik videolar göndərir.

-Hər şey əladır, bir azca döz, bu cəhənnəmdən çıxacaqsan. Amma cəhənnəmin yolu uzun, quyusu da yaman dərindir.

Axır ki, "28 may" stansiyasına gəlib çatıram. Metrodan sürətlə uzaqlaşış məsrut taksiyə daxil oluram. Arxa oturacaqdakı fəhlələrin yanında eyleşirəm. Mərşətumuz yerində tərəpənərk şəhərin çıxışına doğru irəliləyir. İş yoldaşlarından biri dünən getdiyə toydan danışır. Toy "Qarabağ" şadlıq sarayında olub, mən dözməyib araya söz atıram.

-Yaxşı ki, şadlıq sarayının adını "Xocalı faciəsi" qoymayıblar.

Araya süküt çökür, hamı susur.

Gecədən sahər qədər ingilislərin yəre atdıqları zibilləri təmizlədiyimiz üçün sahə rəisi biza təşəkkür elan edib briqadamıza bir gün istirahət verir.

Briqadamız Metalkonksiyayanın məşqül olsa da, ingilislər idarəmizi alandan sonra sənətimizi dayış, hamıñzı süpərgəçi elədi.

Bizi getirən avtobus Milli parkın yanında saxlatdırıb düşürem, Parka daxil oluram, budur, gözləniləndiyi kimi ehtirasın öpüşən sevgililər, polislər qaçı-tutdu oynayan yerli qaraçılars, diləncilər, tum, limon satan arvadlar, özüylə bozbaş gotirib bulvara yeyən nənələr, idman paltaşında qaçanlar, bulvara minnət qoyan baxışla-yla ətrafi süzənlər, bir sözlə, mozaik insan mənzsərləri. Uzaqlaşıram və dənizlə üz-üza dayanıram.

-Hə, necəsan, dəniz, nə var - nə yox, səni də yaman çırkləndiriblər.

Dəniz köpüklənərk dalğalarının şırtılılığı mənə cavab verir:

-Pis deyiləm, dostum, pis deyiləm...


-Mən bùsbütün zəhərlənmışəm. Bir udum hava ver, tərtəmiz hava. Borc ver, yaz "Nisə dəftəri" nə.

-Yaman zarafatılsan a, - dəniz gülümşəyir.

Üzüme xərif bir külək toxunur, dərindən nefəs alıram.



## ◆ POEZİYA



### Rəhman İLTİFAT

\* \* \*

Bu sevginin içəyi min,  
Hər iççəyin ləçəyi min.  
Əlim çatmur -  
ürəyimin  
Qapısını örtüm, gedim.

Bu tale - bir ağız ağı,  
Şaxta vurmuş yaz yarpağı.  
Ömür boyda ayrılığı  
Addim-addim ötüm, gedim.

Yollar ayrılıq qoxulu,  
Bəxtin gözləri yuxulu.  
Sevgimiz ulduz toxumu,  
Göy üzüna səpim, gedim.

Ruhum sevgimin yaşıdı.  
Həsrət bəxtin qarğıdı,  
Ürəyin bir pır daşıdı,  
Di çıxart ver, öpüm, gedim.

\* \* \*

Yerin, göyün quyususan,  
Göy də sənin quyun, bəlkə.  
Torpaq alda ağlayanın  
Göz yaşıdı suyun, bəlkə,  
Su quyusu.

Mənim ömrüm bir uşağın  
Minib çaplığı qarğıdı.  
Elə içimdən su çekir,  
Gözlerim quyu çarxıdı,  
Su quyusu.

Öz qoruna doğulmusan,  
Qəbirinla bir biçimdəsən.  
Meyitin minnət götürməz -  
Qəbirinin içindəsən,  
Su quyusu.

Mənə baxıb qəm eləmə,  
Mənim rəngim ölü rəngi.  
Vallah, yaman susamışam,  
Allahın torpaq səhəngi,  
Su quyusu.

\* \* \*

Dünya, tumunda ağrı var,  
Hərəni bir cür ağrıdar.  
Ürəyime yad ağrlar  
Yapışbdır zəli kimi.

Ah çəkmişik, göye çatıb,  
Əllərimiz nəyə çatıb?  
Xatirə var ki, pas atıb  
Lal adamin dili kimi.

Tək Allahdır sözdən böyük.  
Göz yaşımız gözdən böyük.  
Dəli də ola bilmədik,  
Elə olduq dəli kimi.

Can vermək ki ömür deyil,  
Qoyunluq da sabır deyil.  
Bu şəhər ki qəbir deyil,  
Olaq burda ölü kimi.

### BƏXTİM - QARA KAĞIZ ÜSTƏ ŞƏKİLİM

Ən tənha ulduz altında  
Açan tək çiçekdir qətim,  
Ətri - Allahanın ətri  
Çiçek payım, təkdir mənim.

Dərdimi dedim əksimə,  
Əksim ağladı üstüme.  
Çiyindən düşüb köksümə,  
Ürəyim mələkdir mənim.

Hər ölüm bir ömrün ucu,  
Hər ömür nəfəs sayacı.  
Su tökdüyüm dar ağacı,  
Boymandan gödəkdir mənim.

Tanrı məni qatdı sözə,  
Qiymadı, belə bəxt yaza!  
Sadəcə qara kağıza  
Şəkilimi çəkdi mənim.

\* \* \*

Daha günəş, ay qaralır,  
Yer qaralır, göy qaralır.  
Dünyada hər şey qaralır -  
Kəfənləyə ağ tapılmaz.

Qan qara ürəyin də,  
Dadi qaçıb gileyin də  
Dünya, axır küleyində,  
Uçmağa yarpaq tapılmaz.

Qaralırıq varaq - varaq,  
Dörd gözlərdə qalaq - qalaq.  
Di gəl ölek, basdırılaq,  
Gün gələr torpaq tapılmaz.

\* \* \*

Ayrılıq da zəlzələdi.  
Addımımı çəkən nədi?  
İzim yerin üstündədi,  
Ya yer izimdən asılıb?

Sənsiz, mən tənha kor kimi,  
Vaxtsız tökülen bar kimi.  
Bir soyxa paltar kimi,  
Yollar gözümüzən asılıb.

Pirin üstəki daşları,  
Olmuşam seki daşları,  
Həsrətin çəki daşları,  
Mənim dizimdən asılıb.

Kiminə yar ağaciyam,  
Kiminə kor ağaciyam.  
Özümə dar ağaciyam -  
Özüm özümdən asılıb.



**Osman FƏRMANOĞLU**

### DİVANI

Axıb gedən illərə yağaram gilə - gilə,  
İçimin göynəkləri yetişməz dilə, dilə.  
Torpağımı bölgələr, bölünmək alın yazım,  
Bir azardı düşmüşəm, mən özüm bila-bila.

Gözlərimin önünde cüt dəyirmən daşıdı,  
Tozlu dəyirmən daşı illərin yaddaşdı.  
Bu dəyirmən daşları, yoxsa ehlet daşıdı,  
Başım daşın üstündə cəlladım gələ, gələ.

Rüzgarlar əsib kecib, qumlar basib kökümüzü,  
Mən özümdə azmişəm, bu taleyim görkümü?

Daşlaşan karvana bax, cəkə bilmir yükümü,  
Belimin donqarında dərdlərim şelə, şelə.

Bənövşə baş qaldıra, nə xəbərdi deyirlər,  
Yüz nəfəs dəyən gülə təzə - tərdi deyirlər.  
Dərdən dağa cixana bəxtəvərdi, deyirlər.  
Dərbilən də tapılmır gözümü sile, sile.

Yetmədin harayına, yetmədin, Xızır ağam,  
Gor qazanlar iynəyle gorumu qazır, ağam.  
Sinəmdə bardaş qurub hazırla nazır, ağam,  
Saman cöpü gəzirəm, düşmüşəm selə, selə.

Qardaş quruşa satır doğmaca qardaşını,  
Torbaya daşıtdırır torpağını, daşını.  
Mən coxdan adlamışam Şah İsmayıllı yaşını,  
Bəlkə, sən catışmırsan, bəlkə, sən, Lələ, Lələ!

### TANRI HƏLƏ ARAYIR

Min ildi, milyon ildi yerə yağışlar yağır,  
Günəş işiq sacmaqda ötürmür vədəsinı.  
Ucalıqdan aşağı boylanır ağır - ağır;  
Tanrı gəzir, arayır sevimli bəndəsinı.

Bir ayağı beşikdə, bir ayağı hardadı,  
İçində böyülməkdə insan nəfsin tumunu.  
Kandırıcı, dərin quyu, damaqdasa bal dadi,  
Tutub elə kecirir Əzrayıl hulqumunu.

Ucalıq uzaqlıqdı, uzaqlarda toranlıq,  
Tanrı futur kimisi, qaldırılap yuxarı.  
Yanına catan zaman əl saxlayır bir anlıq.  
Görür o deyən deyil, baş aşağı buraxır.

Min ildi, milyon ildi Xeyir Şərin davası  
Gedir, mələklər hakim yaxşı pis arasında.  
Yerde bəndə təntiyir, catışmayırlı havası,  
Tanrı gözə görünmür duman, sis arasında.

Beləcə tərs secimlər, ağılı sərekələr ağa;  
İki ata arpanı bölməmir başa cixır.  
Tanrı yüksəldiyini kecir arıtlamağa  
Görür yerində deyil, götürüb daşa caxır.

Vaxt ötüşür, dolanır xəlbir saman içində,  
Dəvə dəlləklik edir, bəsləyir öz dəsini.  
Hey qaldırır, endirir mizan - tərezisində  
Tanrı hələ arayır sevimli bəndəsinə.

### QARACAOĞLANIN RUHUNA

Gözel könülli ol, ucalan bəndə,  
Sixılma ömrünə qədər geləndə.  
Sənə yaxınından xətər geləndə  
Saymasan da dərddi, saysan da dərddi.

Hər dil özü düşer öz əməlinə,  
Gələn gedəndisə, ucma yelinə.  
İşin dolasında şeytan felina  
Uymasan da dərddi, uysan da dərddi.

Bir quş dimdiyində otuz iki dən,  
Səkkiz yol ayrıılır otuzikidən.

Söz ha pırr eləyə otuz ikidən,  
Yaymasan da dərddi, yaysan da dərddi.

Axar gecələrin yaşı yastiğā,  
Doldurub dəşti yastiğā.  
Əcəl yetişəndə başı yastiğā  
Qoymasən da dərddi, qoysan da dərddi.

Mən ha gülə dərədim gül camalından,  
Bir cavabın gözəl yüz sualından.  
Əlin üzünləndə dünya malından  
Doymasam da dərddi, doysa da dərddi.

### İCİMDƏ BİR DƏRVİŞ ÖMRÜ CAN VERİR

İcimda bir dəriş ömrü can verir,  
Cölmə köhne havasını saxlayır.  
Qaysaq tutmur, köhne yaram can verir,  
Dilim hələ duasını saxlayır.

Gözləməkdən gözlərimə ağı yağır,  
Tanrı deyir yağışına "yağ", yağır.  
Başının üstündə durub bir fagır,  
"Lazım gəlsə", davasını saxlayır.

Kor kimiyik, bəxtliməz umuddu,  
Gedənləri, qalanları unutduq.  
Dənliyində bircə ovuc unu da  
Olmayanlar urvasını saxlayır.

Axtarib tapmiram həmdərdələrimi,  
Danişam, bölüşəm dərdi - sərimi.  
Yovşana bükürəm öz dərələrimi,  
Derlər, Osman sovxasını saxlayır.



**Nurəddin MƏNSUR**

### DÜNYANIN DADINI BİLDİM...

Üzümüzü göz yandırır,  
İimizi söz yandırır.  
Hamı deyir - köz yandırır,  
Bilən olmur qorda nə var?

Dövran harin, dünya toxdu,  
Tox dünyanın acı çoxdu,  
Axırətçün var da - yoxdu,  
Ele isə, varda nə var?

Tanrı eşqiyle xəstəyəm,  
Nə karøyəm, nə istəyəm!  
Gor evinə yol üstəyəm,  
Bilən yoxdu gorda nə var?

Yerə gəldim, göyə gəldim,  
Biləmmədim nəyə gəldim!  
Dünyanın dadını bildim,  
Gedim, görüm, orda nə var?!

## KİŞİNİN

Çay da yetməz imdadına, köməyə,  
Bir çəhlim də bitirməyən kişinin!  
Üzü olmaz məclisdə söz deməyə  
Çətində əl yetirməyən kişinin!

Əl tutanı yarıyacaq hər işə,  
Mali gedər, düşməz dərdə, təşvişə.  
Eldə başı uca olar həmişə  
Haqq - sayı itirməyən kişinin!

Neçəsini küsdürsə də özündən,  
Göz durular kəlməsindən, sözündən.  
İçindəki oxunacaq üzündən  
Kimsədən söz götürməyən kişinin!

Ay Nurəddin, ömrün ahil yanında,  
Neyin var ki, düyünlənib qasında?  
Arvad - uşaq qoz sindirər başında  
Evə qazanc gətirməyən kişinin!

\* \* \*

Hər ikisi - direyim,  
Hər ikisi - gəreyim.  
Nə zamandı ürəyim  
Ağlımnan yola getmir.

Günüm ağlı - qaralı,  
Bağım başı yaralı.  
Baxtım gəzir aralı,  
Mənnən qol - qola getmir.

Abri atmaq istədim,  
Fikri qatmaq istədim.  
Ağlı satmaq istədim,  
Dedilər: - Pula getmir!

\* \* \*

Çox beyninlər qurd salıb,  
Dost tanışı səsləmir.

Nifrət qəlbədə yurd salıb,  
Sevgi, rəğbat bəsləmir.

Payız ötüb, qış qalıb,  
Gözümüzdə yaş qalıb.  
Tabağımız boş qalıb,  
Nə çörək var, nə xəmir!

Bu yol dirənib dağa,  
Kimsə durmaz ayağa.  
İşi sahmanlamağı  
Aman vermir tək səbir.

Qaçqınlar öz köçündə,  
Şəhər geyim - keçimdə.  
Dünya sükut içində,  
Kəsilibdi səs - səmir.

Nə əməl düz, nə çəki,  
Üz çevirib göydəki.  
Tanrı bizdən əl çəkib,  
Heç eşitmək istəmir.



## Sadiq QARA

### ANAMA

Mən nahaq dünyadayam, sən haqq,  
sənsiz dünyada nə ədalət qalıb, nə haqq.  
Yanına gəlmək istəyirəm, ana.  
"Niye" deyirsən? -  
Dünya mənə siğmir,  
mən də dünyaya siğa bilmərəm.  
Hara gedim, hara üz tutum:  
dəreyə? - bilmirəm, dağa? - bilmirəm.  
Yanına gəlmək istəyirəm, ana,  
həm də  
yalnız sənə qovuşmaqçun yox,  
bu dünyanın tükənməz dərdlərinə  
əlvida demək üçün daha çox.

## BİR ZAMAN GƏLƏCƏK

Bir zaman gələcək -  
bəşəriyyət biryol, birdil, birdin olacaq.  
Heyatda nə yaxşı, nə pis,  
nə məlek, nə iblis,  
nə şeytan, nə cin olacaq.  
Bir zaman gələcək -

güneylər, kölgələr arasında,  
qıtələr, ölkələr arasında  
sərhədlər olmayacaq,  
sevgiya, xeyirxahlığı  
hədd olmayacaq.  
Bir zaman gelecek -  
dünya bir ev olacaq,  
amma...  
indikitək yene  
boşalacaq, dolacaq.

## QIRAT GÖRÜNMÜR

Çənələr uđub Çənlibeli,  
görünmür Qırat, görünmür.  
Qəhət olub durna teli,  
görünmür Qırat, görünmür.

Hani rəşmə, hani çatı?  
Mehtər köcüb, tövə yatıb,  
Bu ocağı Həmzə çatıb,  
görünmür Qırat, görünmür.

Gözə dəymir birca dəli,  
Kimi tapaq bir öyməli?..  
Qılinc olub müzey mali,  
görünmür Qırat, görünmür.

## USTADNAMƏ

Bu dünyanın  
gələnindən gedəni çox, beşiyindən məzarı,  
bələyindən kəfəni çox, məlhəmindən azarı.  
Bu dünyanın  
maralından ovçusu çox, alanından satanı,  
iynasından qayçısı çox, oyağından yatanı.  
Bu dünyanın  
çılpağından taclısı çox, bəndəsindən allahi,  
şirinindən acısı çox, savabından günahı...  
Neçə - neçə çiy əməli, gőy işi var bu dünyanın,  
nə yaxşı ki  
inamı var, ümidi var, yarışı var,  
vuruşu var, döyüşü var bu dünyanın.



## ◆ YAZIÇININ ARXİVİNDƏN

### ÖN SÖZ

*XX əsr Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında böyük xidmətləri olan yazıçılarından biri də Həsən Seyidbəyliyidir. Onun müxtəlif mövzularda yazdığı əsərləri hər gün də maraqla qarşılanur. Yazığının çoxşaxılı yaradıcılığında cəmiyyətindən gedən mühüm iktimai-siyasi problemlər, əmək adamlarının toxşarı, həyatının kölgəli məqamlarını əks etdirən negativ halların təsvidi, inşaatın daxili dünyasındaki təbəددülətləri öz hədi həllini tapır.*

"Yaradıcılıq, hər şeydən əvvəl, zəhmətdir. Dərin, maraqlı müşahidələr, yüksək gecələr, tez-tez təsəffüflənmək, aza sevmək deməkdir... Sonra yənə axtarıslar, gərgin, əzəlli axtarışlardan əsl yaradıcılıq" - deyən yazıçı yaradıcılıq prosesinin məsuliyətini, aqərlığın dərk edərək ədəbi fəaliyyətinə əldənəcə ciddi yanaşmışdır. Məhz elə bu baxımdan ədəbin "Kənd hökümi", "Telefonçu qız", "Cəlhdən-cəlhdəyə", "İllər keçir" (Imran Qasımovla birgə), "Çıçak", "Tərsənə" əsərləri oxucuların rəğbətini qazanmışdır.

H. Seyidbəylini bəti nəsir kimi yetişdirən məhz zəngin əməkdaşları malik olan Azərbaycan bədi nəsri idi. O Azərbaycan bədi nəsri ki, öz mənbəyini, ictimai siyasi, varlıq şəhəsi münasibətin, sətrə oökəmətin, düzünmək və düşündürmək kimi ənənəvi əlamətlərinə dəhi Füzuli, "Şikayətname"-indən götürür, M.F.Axundzadə yaradıcılığında müdafiəçilikin əməkdaşlıq - sosial, əxlaq, ictimai-siyasi problemlərinə aqəl güstərmək sahəyisindən qədər yüksəltmişdir.

Həsən Seyidbəyli yaradıcılığının zirvəsi sayılan "Tərsənə" romanı və bu romanın işi üzü görməmiş "Xəzər" adlanan ikinci hissəsi yazıcının otuz illik fəaliyyətinin mənşəti yekunu idi. Yaziçi gəmiqayırmalarla zəvərdindən gedən böyük quruculuq işlərini, əldə olunan uğurlu kaşifləri, iş prosesindən baş verən qarşıtlımlarla yüksək sənətkarlıqla qələm almışdır. Xüsusiylə "Tərsənə" romanı H. Seyidbəylinin zəngin dünayörüsü, geniş mütləq yaşa və dərin manaviyata malik bir sonzak olduğunu aşkarlayır.

"Tərsənə" romanı yazıcının digər əsərlərindən, problemin qoyulduğu, qaldırılan məsələlər baxımdan fərqlidir. Hər şeydən əvvəl, ona qeyd etmək lazımdır ki, "Tərsənə" romanının ideya-məzmunu və burada qaldırılan problemlər təkcə iştirakatla mövjudlaşdır. Roman oxucunu droqötünen gəmiciçlik prosesindən, onun özünəməxsusluqlarından dəha çox, miasatlarındañ hayatını, tələvini, insanların bir-birinə münasibətini dərin öyrənməyə sövq edir. Yaziçi, hər şeydən əvvəl, insan tələvi maraqlandırır.

Biza "Tərsənə" romanının ikinci hissəsinin makinə çapını yazıçıının ailəsi təqdim edib. Müəllifin romanın ikinci hissəsinə nə vaxtı yaxşınu haqqında hələlik həb qoşma matəm yoxdur. Lakin bir məşəni vurgulamaq lazımdır ki, hər hələ, əsərin işi üzü görməmiş hissəsinin makinə çapı nüsxəxin müəllifi özü sağlığında redakta edib və hənsiyyət obyektiv, yaxud subjektiv sabahlarından, əsəri hüdəvüküdə çapı təqdim etmişdir. Romanın "Xəzər" adlanan ikinci hissəsindən bəzi parçalar "Ədəbiyyat və incəsənat" qəzetinin 13 yanvar 1979-cu il sayın-dərəcədən olunmuşdur. Qəzetdə roman haqqında hələ bir mətnətən de verilmişdir: "Yazıcı Həsən Seyidbəyli oxucuların rəğbətlə qarşıladıqları "Tərsənə" romanının davamı olan yeni roman üzərində işləyir, tərsənədə gəmi təmiri zəvərdində artdı, prinsipial rəhəbliklə liberalıq, nizam-intimizla laqeydiyyin qarşaslığı mühürdə adamların dünayörüsündən, psixologiyasında, ictimai və şəxsi həyatında baş verən dəyişikliklər, eyni zamanda, Xəzər dənizi mövqyasında ətraf mühitin təmizliyi mənaslı romanın əsas mövzusunu təskil edir". Baş, görəşin, Həsən Seyidbəylinin "Tərsənə" romanının davamının əsas sabobu nə id? Fikrimizə, yazıcının yaşadığını illərə təsdiq edən tərsənə hayatı, insan surətlərinin hayat tarzı, əsərdə qaldırılan məsələlərin aktuallığı, Xəzərin ekoloji problemləri müalicili düşündürmiş, bu əsəri yazmaga vədar etmişdir.

Inanırıq ki, "Xəzər" əsəri də, "Tərsənə" romanı kimi, oxucuların maraqlına sabab olacaqdır.

Sevinc KAZIMOVA

### Həsən SEYİDBƏYLİ

# XƏZƏR\*

#### I FƏSİL

Nələr görməyil Xəzər - bu nəhəng, açaib canlı! Milyon illərdir ki, ürəyi dayanmadan vurur, tutumlu ciyərləri uğultu, xişilti ilə nəfəs alır, küləklər qovanda, fırıldınalar coşunda coşur, ağız köpüklenir, sinesi damar-damar olur, nəhəng dalğaları kukrayıb vəcdə gelir, zirvesi qarlı dağlara, dibsiz, qaranlıq uçurumlara çevrilir vəhşi, çılgın bir sertlikle rəqs edir... Gah da sakit seher mehi ilə dibrir olub susur, kırımıçə uyuyur, kövrək bir bakireliklə emre müntəzir donub qalır. Seher mehi onun yuxulu vücudunu tumarlayır, mavi örəyini xəfifcə tərpədir...



Xəzərin yaşıını üzündən oxumaq çətindir. Onun sirlərini öyrənmək, bu sirlərə əgəl olmaq üçün tükənmez nəfəsləri qəvvas olmaların. O zaman nələr, neler görərsən: qədim sualtı yarğanlar, od püşkən təzəcə vulkanlar, suya qərəq olmuş şəhərlər, sualtı dağlar, sularla batmış gəmilər, sulardan baş qaldırılmış qədim abidələr, xəzinələr...xəzinələr...

Vaxtılı Xəzərin sahiləri çox-çox uzaqlara yayılıbmış. Belə dəniz yer üzərindəki qar-daşlınnan - dənizlərə, okeanlara qovuşmaq isteyirmiş? Yüz min iller ərzində Xəzər hər dəfə ucsuz-bucaqsız sahiləri öz mavi sularına qərəq etdikcə onun ətəklərində yeni-yeni şəhərlər yaranmış. Sonra, hansı sahəblərdənən dəniz köpüklü ətəklərini yüksədirərək geri çəkiləb, hətta indkı sahilərindən də az yer tuturmuş...

Xəzər ömrü boyu insanları xidmet edib. Onun sahilərini keşf etdən qədim insanlar- dan başlayaraq, təq onların indkı aecadlarına qədər, Xəzərin xeyrini, bəhəsini görüb, onun qumlu, qayalı, əldi sahilərində məskən salıb, zəngin, canlı xəzinəsindən faydalayıblar. Xəzərin heç bir dənizdə tapılmayan balıqları insanların əsas qidası, yaşıllı otları isə yumşaq yastiğı olmuşdur. Güzəranları Xəzərlər bağlayan qədim insanlar onun qabarığı, mehriban, bəzən de coşğun sinesindən uzaq sahələrə-səyahətlərə çıxmışlar. Lakin insanlar bu zəhmətək dənizin qayığısına az qalıblar. On doqquzuncu əsrədə Abşeron, Xəzər sahilərindən axışış gəlmüş, qara qızıl qızdırmasına tutulanlar bu dənizin sahilərini alt-üst etdilər. Dənizin dibini ilə çəkiliş borular qarışq hörmət toru əməle getirdi. Deniz suları öz saflığını, şəffaflığını itirdi. Səhərlər, ədiblər cəhənnəmi andiran bu yerlərdə salinan şəhər "Qara şəhər" adı verdilər.

Ömürələrini dənizə bağlılaşmış ixtiyar qocalar dərdli-dərdli deyirdilər: "Xəzər vaxtından tez qocaldı. Ağır dərə mübtəladır Xəzər...Qol-qışını ilic vurub Xəzərin...Bəle getse, yer üzünən yaraşığı, ölkələr bezəyi bu dəniz canını təpşirər...Bəle getse, tamam halak olar Xəzər..."

İldən-ilə insanlar daha möhkəm yapışirdilər Xəzərdən. Minlərlə müəssisələr, zavodlar, fabriklər Xəzərsiz dolana bilmirdi. Dəniz get-gedə tullantılar hovuzuna çevrilirdi. Əsrimizin iyirminci illərindən başlayaraq, Azərbaycanda, Abşeron sahilərində yaşayan insanlar yeni hayat qurmağa başlıdlar. Bu yenilik Xəzərin de tabietline, saflaşmasına sırayet etməli idi. Ömürələrini Xəzərin sularında ve sahilərində keçirmiş qocalar kökslərini ötürü dərdli-dərdli deyirdilər: "Gec deyilmə?"... Xəzər öz bakır şəffaflığını itirib, suları ağırlaşdırıb, kirlenib. Dənizin nefesi öz ürək oxşayan şorutul eñtrini gizlədir. Deyişen sualı işləme tab gatırmayırek balıqların yemlikləri məhv olur, buna görə də Xəzər nadir cinsli balıqları yoxa çıxıb qeyb olurlar...

Yüz illərdən bəri amansızcasına çirkəndirilmiş dənizi min bir belədan xillas etməye imkən tapmamış azərbaycanlılar dağlımlı təsərrüfatları yenidən bərpa etməkə böyük inşaat ocaqları yaratmaq üçün nəhəng Sovet dövlətinin duru yanacaqla təmin etməli idilər... Sonra Böyük Vətən müharibəsində tankları, teyyarələri, bütün müherrikləri hərəkətə getirmək üçün yanacaq lazım oldu. Yene də Xəzər insanların köməyinə geldi. Yanacaqla- ma dulu sistəmləri, nəhəng çənələri bir-birinə bağlayıb suya baxırx ve cəbhələre çatdırmaq üçün dənizlər daşındırlar... Daha sonra müharibədən təzəcə çıxmış, yanib külə dönmüş şəhərləri, böyük sənaye mərkəzlərini yenidən bərpa etmək üçün yene də xeyli duru yanacaq tələb olundu, yene də abşeronlular gecə-gündüz çalışımlı oldular... Yetmişinci illərdə respublikanın geridə qalmış təsərrüfatlarını canlandırmak üçün əfsanəvi qəhrəmanlıq göstərən oğullar meydana çıxdı. İndi artıq gec de olsa, Xəzərin taleyi ilə dəha yaxından məşğul olmaq imkanı varındı. Abşeronun sol qolunda cərgələnmiş neftçayran zavodlarının götürülecekleri bəredə təkidlər və tez-tez dənisişərlər. Beləliklə, yaxın gələcəkdə Abşeron sahilərinə yalnız gəmilərin yan alacağı körpüller, dəniz väzələri, su idman qurğuları və tərsanələr qalacaqdı... Dənizlə biləvəsita eləqədar olan, taleyini ömürələk dənizə bağlanmış tərsanələr... Tərsanələrin, gəmi təmir edən zavodların binaları Xəzərin sahilində ömürələk məskən salmışdır. Bütün Abşeron sahil boyu salınacaq yeni bağ-bağatın gözəl mənzərələri ilə uyuşmaq, xoş bir ahəng yaratmaq üçün bunlar da öz köhnə görünüşünü dəyişməli və burada xeyli abadlıq işləri görülməli idi.

Əyyub Qəribi bətərsanələrdən birində direktor kimi təzəcə fealiyyətə başlamışdı. Ancaq qəbul etdiyi təsərrüfatın veziyəti o qədər də ürəkənən deyildi. Müasir tələblərə cavab verməyən köhne tikintilər, qurğular, körpüller sökülməli, çox şəy təzəden planlaşdırılmalıdır və tikilməli idi. Elə ilk addimlarında tərsanənin bəzi veteranları Əyyub Qəribinin bu təkliflərinin aleyhinə çıxmışdır. Ömürələri boyu günlərini, saatlarını bu qədim güşələrdə keçmiş qocalar isinişdikləri yerlərdən ayrılmak istəmirdilər. Bu ayrılıq onlara çox ağır gə-

lirdi. Bütün bunularla yanaşı, tərsanədə gedən gündəlik işlərdə də həlli tapılmamış çatınlıklär özünü göstəridi. Gəmi təmiri briqadalarının çoxu dəst deyildi, her briqadada, demək olar ki, iki-üç mütəxəssis çatışmırı. Düzdür, elə briqadalar var idi ki, işə havəsələ yanaşı, plandan xeyli irəlidle gedir, tərsanəyə yüz min manatlarla əlavə xeyir verirdilər.

Əyyub Qəribi elmən, texnikanın, istehsalat normalarının və dənizçiliyin dəqiq qaydalar-unları aləmində özünü ne qədər sərbəst hiss edirdi, son dərəcə mürəkkəb və qarşıq insan münasibəlləri dünyasında bir o qədər nabədə adam təsiri asılıydı. Tərsanə sahəsinin bəzi yerlərinin təzəden planlaşdırılması ilə eləqədar görüləcək işlərin miqyası etrafında düşünüb-daşınan Əyyub Qəribi camaatın onun təkliflərinə şərık çıxacağına əmin iken, gah burada, gah orada xırda tövqətlərə baş verir, narahıqlar tövəyirdi. Tökme sexində işləyenlərin sırası günün-gündün seyralırdı. Mütəxəssislerin ikisi-üçü birdən çıxırdı zavoddan. Sex özünü doğrultmadı. İşlərin çoxu köhne əsulla, el ilə gürültündən, dövlət planı ödənilmirdi, buna maddi cəhdətdən heç bir maraq yox idi. Başqa cür də ola bilmezdi. Merhum direktorun vaxtında her şey öz axını ilə gedirdi. Elə bil adamlar mövcud vəziyyətələrə həmşəli barışırıb heç bir deyişliklə gözlämdirlər. Tökme sexi mexanizm simli köhne saatı xatırladırıb, hələlik etətəllə işleyirdi. Ancaq tezliklə dayanacaqdı. Bina da, dəzgahlar da yararsız hala düşmüşdü. Buna görə də indi səhəbat yalnız tökme sexinən yenidən berpa olunmasından gedə bilərdi. Əyyub bu haqqda çoxdan düşünürdü. Lakin bu ilin maliyyə planında yenidən berpa işləri nəzərdə tutulmayıb. Bununla belə, zavodun müxtəlif sahələrində gedən işlərlə hər gün, hər saat ciddi məşğul olan Əyyub tökmə sexini birce ce da unutmurdu. İşlən çıxanlar bir yana, yerdə qalanların da bəziləri məzuniyyətinin qurtarmasına baxmayaraq işə gəlmir, gah zavoda xəstəlik kağızı göndərir, gah da öz hesablıclarına məzuniyyətin uzadılmasını xahiş edirdilər. Hər gün zavoda galib tökme sexinde işləyenlərin də heç biri Əyyubla dərđlaşdır, sexi bu çatin vaziyətdən çıxarmaq üçün götür-qoy elmaya həvəs göstərmir, eləc axtmardırlar. Kim bilir, bəlkə, bu soyuqluqun sebəbkər Əyyub özü id? Bəlkə, direktoru evez etdiyi vaxtlar camaatın ürəyinə yol təpə bilmediyi üçün bu adamlar onunla ənisiyyatı girmirdilər? Bəlkə, o qorxudub camaat?

Tərsanədə nizam-intizam zeifləyirdi. Bunun səbəbi nə idi? Bəzisi vaxtından tez çıxıb gedirdi işdən. Digəri gec gelirdi zavoda, yaxud bəhəna təpib xahiş edirdi ki, onu evə tez buraxınsın. Guya xəstəsi varmış. Dəfn marasimini, yaxud taxirəsalınmaz şəxsi işinə görə tələsirilmiş... Plan şöbəsinin, mühəsibatın işçiləri elə bil qəflat yuxusunda idilər. Fəhlər onlara çatacaq pul müükafatını vaxtında alımdan şikayət edirdilər. Balans və hesablamlar bir qayda olaraq xeyli gecikirdi. Tərsanədə elələri də vardi ki, iş vaxtının çoxunu zavodun erazisində veyllərin, istilər düşəndə cımməyə qaçırl, yaxud özünü bir kölgəyə verib xəlvətə kitab oxuyurdı.

Zavodun elanları lövhəsində, qəzəllərde, televiziya vasitəsi ilə gəmi təmiri zavoduna müxtəlif peşələr üzrə mütəxəssislər: çilingər, tornacı, qaynaqcı və saire tələb olunduğu xəber verilirdi. Xüsusi gəmiləri təmir üçün tərsanə hovuzuna salıb təmizləyən mütəxəssislərə böyük ehtiyac vardı. Bütün sənətlər yiyəlanmak istəyen yeniyəfəmələr sagirdiliyə dəvət olunurdu. Belə elanları oxuyub zavoda gələnlərin sayı az deyildi. Bununla belə, tərsanədə fehələ çatışmırı.

Ələsgər Adalının rehberlik etdiyi konstruktur bürosuna da xüsusi diqqət yetirməli idi. Əyyubun yerinə başqası olsayıd, bu bürönün çətinlikləri karşısındı hökmen başını itirədi. Qardaşlığı Ələsgərlə onu çox şey bağlayır, doğmalasdırırdı. Bir yerdə, bəi ilədə böyük, boy-aşa çatmışdır. Lakin onları bir-birindən ayıran, özgələşdirən cəhətlər də az deyildi.

Ələsgərin xasiyyətlindəki mürəkkəbliyi, məchulluqları Əyyub bəzən dərk edə bilmirdi. Mesələn, bu yaxınlarda Ələsgərin "Dərinlik" gəmisində Xəzərin dibinin bəzi sirlərini, orada əməle gələn müxtəlif xosagolmaz deyişiklikləri öyrənmək üçün qurulacaq üzən laboratoriyanın layihəsilə eləqədar Leningraddan mütəxəssisler gəlmışdır. Təcrübəli, bilikli mütəxəssisler idilər. Onlardan biri Andrey Nikitin Ələsgərlə bir yerdə Leningradın Gəmiçiyarına İnstututunu bitirmişdi. Ələsgərin təklif etdiyi bu yeni üzən laboratoriya leningradlıları çox maraqlandırmışdı. Neçə gün idil ki, bu quruğunun incəliklərini öyrənmək və dəqiqləşdirmək məsələləri ilə qızışın meşğul idilər. Ancaq Əyyuba elə gelirdi ki, həmin ixtrənin taleyi Ələsgərin özünü başqalarından az maraqlandırır. Düzdür, Ələsgər hərədən fürsət təpib direktorun otağına bəzək, işlərin gedisi haqqda məlumat verirdi. Ancaq fikri-zikri özündə olmurdur. Baxışları hardasa uzaqlarda, bəlkə də, yeni təkliflər, ixtilalar, tekülləşmələr aləmində olurdu... Kim bilir, bəlkə, eşi alıb elə belə də olmalıdır -

həmisiətərmiş, sabahı günün problemləri, hələ gərəkləməsi işlərin qayğıları içərisində yaşamalıdır?..Baş aqmaq olmurdı Ələsgərdən. Onun bu qəribəlliklərinə Əyyub bir qardaş kimi göz yumub güzəştə gedə bilərdi. Lakin zavod direktoru - Əyyub Qəribəli Ələsgərdəki bu hərdamxayılıqla qarşı barışmaz olmalı idi. Bir halda ki, işi başlamışan, axıra vur! Yolun yarısında fikrini deyişmə! Ələsgər, şübhəsiz, qeyri-ciddi, yaxud yelbeyin adam deyildi. Bununla belə bazan real zəməndən aralanın, adam onun etəyindən tutub aşağı çəkmək, onu yere endirmək istəyir. Bu yaxınlarda mərhum dostu, cavan alim Səsa Vakin haqqında anlaşılmaz həyəcanla danışdığını, gah qəhdərən susub qırıq-qırıq sözlər dediyini, fikrini birini tamamlamamış başqa mövzuya keçdiyini Əyyub hələ de unuda bilmirdi. Ələsgər iddia edirdi ki, Səsa elə ağlasırmaz ixtira etmişdir ki, bətixirəni tətbiq etmək üçün bəzədə lazımi imkan, texniki baza yoxdur...Ötəri da olsa, öz ixtirasından da danışırı. Lakin soyuq, həvəssiz, özündən küskün kimi danışırı. Deyirdi ki, Səsa Vakinin ixtirası onu çox şeyi təzədən ölçüb-biçməya, saf-çürük etməyə vadar edir. Əlbəttə ki, bu, işin xeyrinə olacaq. Səsa söz vermişdi ki, Bakıya galib Ələsgərə kömək edəcək. O, sözünün ağası idi. Gələcəkdi də...Heyif! Canlırlar dayən oğlan idi.

- Başa düşürəm, - Əyyub böyük səsle dilləndi, sən de məni başa düş, Ələsgər. Axi camaat senin teklişlərinin əsasında işləyir...

- Təklif de ne təklif! Yiğcam deyil, həm de yöndəmsizdir. Özfəaliyyətdir bir növ. Eh Səsa, Saşa!..Taleyn edəlatlış çıxdı.

- Üzüm özünü. Bayaq demirdin ki, bəzədə lazımi texniki baza yoxdur? Ələsgər göznlənləndən əsəbi bir çiçəniliqlə bozardı:

- Gəlsənə yastıq qoyaq başımızın altına?!  
- Sözümüz başqa yerə yozma, Ələsgər, demək isteyirəm ki, böyük ixtiralar bir çox hələlarda zamanı qabaqlayır.

Ələsgər onun sözünü quru bir ada ilə kəsdi.

- Bu ixtira deyil, keşdir.

Ağırlaşış, daha da qəlizləşib Ələsgərin xasiyyəti. Bəlkə, elə buna görə də şəxsi həyatını qura bilmir. Rast gəldiyi qızların heç birinə meyl salır. Bəlkə, qızların özləri ona isinşətə bilmirlər. Tərsanədən onun haqqında xoşagalmaz səhəbərət gedir. Əyyub qardaşı haqqda heç kəşdən heç na soruşmur. Ancaq deyilənləri eşidir. Elə bil qəsdən onun yaxınlığında gedir belə söz-səhəbat, təsadüfen deyilmiş fikir, atmacaya bənzər sözler..."Ələsgər", "Salime", "Tutu".

Tutu konstruktur bürosunda işləyen qızlardan biridir, təbəti ondan heç na əsirgəməyib - boy-buxunu, qaməti, yaraşığı, vüqrəli mənliyi yaraşırı Ələsgərə. Onların haqqında kimi atmacalar abas deyildi. Camaat kor deyil ki...Deyəsən, Ələsgər Tutunun xoşuna gelir va qız bunu o qədər da gizlətmir.

Əyyub fikirləşirdi ki, bəlkə, bir yol tapıb Ələsgərlərə danışsın. Axi na qədər subay qalaqacq? Ələndən gözlənən, qızlar, biliyi, hörməti, mənzili, pulu...Yoxsa belə getse xasiyyəti dəha da ağırlaşacaq. Dönenək deyinən, əzəzil bir adama. Qız kimi qarşıyıl qalacaq...Bəs Tutu? Lap tutaq ki, Ələsgərə bir küləndən min künküle vurulub. Əmər uzunu gözələmeyecek ki, onu...Bir qız da var idi. Zərif, mesum bir məxlüq...Tərsanəyə Ələsgərin yanına riyaziyyat dərsindən hazırlaşmağa gəlirdi. Bəlkə, heç riyaziyyat deyildi onu tərsanəyə çəkib gətirən?

Bir dəfə Əyyub onları bir yerdə görmüşdü. Nədənsə xoflanıb, dönbərənə uzaqlaşmışdır. Yox, Tutu Ələsgərə daha çox yaraşır. Səhəbat yalnız Tutu haqqında gedə bilər. Tərsanə cavanlarının tez-tez konstruktur bürosunun həndəvərində hərəkətlərini Əyyub dəfələrlə müşahidə etmişdi. Fasilə zamanı bəziləri heç bilmirdi xöreyi ağzına yeyir, yoxsa burnuna. Cavanlar tez-tələsik nahar edərək bura can atır, içaridəki qızlara şübhə arxasındañan tamaşa edirdilər. Tutudan başqa orada iki qız da var. Birinin adı, deyəsən, Elmirdir, ikincisinin adını Əyyub unutmuşdu. O biri iki qız o qədər da diqqəti celb etmirdi. Ancaq Tutunun sələsindən onlara da pay düşürdü. Əlbəttə, Əyyub Tutudan səhəbat aça bilərdi, ancaq bu səhəbetin nəticəsi de Əyyuba inidən belli idi. Bir halda ki, belli idi, başlamağına dayardı? Əger belə bir səhəbətə başlaşasıdı, hökmen acı cavab alacaqdı.

- "Olmaya təzə peşə tapmışsan...Bu qədar işin-güçün içinde bir elçilik etməyin qalmışdır!"...Yaxud, "Bircaş şey aydın deyil menimcün: menim taleyim sen ailəmizin aqsaqqlı kimi həll etmək niyyətindəsan, yoxsa hüduduz hüquqlarla malik olan direktor kimi?" Keçmə Ələsgərin istehzəli təbəssümündən. Əvvəller o heç belə deyildi. İndi onun üzündə emələ qalmış bu kəsərlə təbəssüm bir növ özünümüdafiədir. Yəqin ki, bunun da bir sebəbi var.

Həyatda çox acılıqlar görüb Ələsgər. Ancaq bu özünümüdafiə təbəssümü onun üzündə bir növ maskaya çevrilir. Həmsöhbətləri bu maskanı hər gün, hər dəfə görüb, "Göresen, Adalı niye mənə belə müəmmali, yaxud istehzəli təbəssümə baxdır?" - deyə şəklinə, narahat olurdular. Kim bilir, belə da, Ələsgərin üzündə həmişəlik ilisib qalacaq bu maska!

Yox, yox "Tutu" sohbatını başlamasına yaşıdır. Ancaq təzə tərsana hovuzu tıkmak bərəde məsləhətləşmək istəsə, Ələsgərin üzü ciddiləşər, dodaqlarında istehzə görünməz. Bu təzə tərsana hovuzunu yaxın tükinti planlarında müllaq nəzərdə tutmaq lazımdır. Yoxsa indi gəminin biri təmir üçün həmin hovuza salınanda o birilər dayanıb xeyli vaxt növbə böyük gözleyirlər...Hələ Nuhbala Qarayevin avazına təzə sex rəisi tapılmayıb. Gündə gələnə satmaq olmaz. Fikirləşib yaraları bir adam tapmaq lazımdır. Lakin kim? Sex rəisi işinə ürəkyandır, güclü iradəli, həm de bilikli adam olmalıdır. Halalik hamim sex köhnə üsulla, Nuhbala Qarayevin qoyub getdiyi qayda-qanunlu işləyir. Bu üsulu dayışa biləcək, işdə təzə, sağlam münasibət yarada biləcək sex rəisi lazımdır. O ki qaldı Qarayeva, demək olar ki, çoxlarının dişi ona bata bilmədi. Getməyinən getdi. İstamirdi ki, səsə-küyə düşüsün. Amma elə ki, tərsanədən uzaqlaşdı, elə bil təzədən qol-qanad aqdi, qırçıldı, arxayınlıdı. Günahkar olduğunu inkar etməyi bəs deyil, hələ bir hada-qorxu da gelir. Gecənin bir aləmində telefon zəngi çalınır, Latifa qorxudan səbəbən özüne gələ bilmir, körpe oyanır, telefon dəstəyindən kiminsə qəzəblə, xırıltı nəfəsi, fısıltı eşidilir...Zəng vuranın kim olduğunu təxmin etmək çatın deyil, ancaq elində ki tutmamışın. Bəzən aşkar zəng vurub, Nuhbala Qarayevi işdən çıxardığı üçün məzəmmət edənlər, "Gal bu daş etəyindən tək" deyənlər də olurdu. Düzdür, Əyyubun yumşalıq tərəddüd etdiyi cüzi anılar olmuşdu, fikirləşmişdi ki, belə həddindən artıq sartlıq göstərmişəm? Lakin Nuhbala ilə bağlı faktları ve aralarındaki səhbatları bir-bir təhlil etdikdə qərarının adaləti olduğunu bir-daha böyük inamlı dərk və təsdiq edirdi. Nuhbala kimi alıayı və hıylər təlkünün tərsanədə qalmışına Əyyub heç bir vəchle döza bilməzdə. Heç kas, heç bir qüvvə onu inanıra bilməzdi ki, Nuhbala günahsız, təqsirsiz, saf bir adamdır.

Neyləmək olar ki, gərek gecələr qəflətan yuxudan oyadın, gündüzlər xahiş üçün, ya-xud məzəmmət üçün vurulan telefon zənglərinə dőzsən. Həm də tələbkarlığı zaifləməyən. Bu yolda na özüne, nə də başqalarına rahatlıq vermədən yaşamaq, albəttə ki, asan iş deyildi. Elə camaatın özü də bəzi hallarda üzüyümşəqliq, zaiflik göstərdiyini sənədənə qəbişləmər. Na üçün? Görünür, onları da sənə qarşı son dərəcə tələbkar haqqı və hüquq var...Bunu unutmaq olmaz...

...Əyyub Qarayevinin evində də hava o qədər sakit deyildi. Latifa ona oğul bağışlaşmışdır. Əyyubun varlığında, elə bil, qəribə bir təzəlik emala galmışdır. O, çox sevinirində də, bu sevinci gözlərindən oxumaq o qədər da asan deyildi. Zavoddan getirdiyi ehval-ruhiyə ya evdəki sevincinə qarşıra onun gözlərində eks olunan hissələr bir-birindən artırıb oxumağa imkan vermirdi. Latifa ona oğul bağışlaşmışdır. Bunun üçün ürəyi taşəkkürə dolanıb Əyyub bu hissələri, bu duyguları izhar etmək əzəzinə, qəribə bir təntənə içərisindən donuxub qalırırdı. Latifənin bu körpəni dünyaya getirmək üçün çəkdiyi azəblərinə görə ürəyi ona çox sağ ol deyir, dili isə susurdu. Ancaq hələlik bu körpəye - bu xırda qırımızı et parçasına işinə bilmirdi. Onun besiyinə yaxınlaşmağa da nə üçünsə ehtiyat edirdi. Bilmirdi özünü bu körpə ilə necə aparsın. Latifa isə onının bu qəribə hərəkətlərini inicik bir qısqanlıqlıqla özlüyündə tamamilə başqa cüra yozurdu. Əri evə gələn dəqiqədən evdən gedənə qədər onun her hərəkətini əsəbi bir sayıqlıqla izleyir, sonra da evdə qədər qalıb bu hərəkətləri özü bildiyi kimi mənalandırırı. Elə düşündürdə ki, Əyyub körpəni isə təmir, oğlu olduğunu heç sevinmirdi. Yoxsa özübeli bələqeyd, üraksız aparmazdı. Elə bil kimdənə, nadənsə cəkinir, yan-yörəsinə baxıb oğrun-oğrun beşiyə yaxınlaşır, bir-iki addım qalmış yerindənəcə donub qalır, bir müddət susur, beşiyin üstündəki miçətkəni qaldırmadan körpəye baxır, na üzü gülür, na də dilindən bir şirin söz çıxır, lal-dinməz çıxıb gedirdi. Əyyub, ürəyi na qədər istəsə də, körpəyə toxunmağa ehtiyat edirdi. Ona elə gəlirdi ki, əli usağı toxunsa, onun zərif bədəni qum kimi ovulub tökülacek.

Əyyub hər gün eyni vaxtda tənəffüsə eva gelir və Latifa hər dəfə ari üçün səliqeli süfrə açır, ona dadlı xörəklər verirdi. Ərinin evdə birincə də olsun kirli paltarı qalmazdı. Bütün köynəkləri, yaylıqları tertəmiz, gözqəməsdən bir səliqə ilə nişastalanmış və ütülənmiş olardı.

Ələsgər və böyük bacısı Xədica ilə məsləhətləşdikdən sonra körpəye babası Qəzen-fərin adını vərdilər. Bəzən Əyyub Qəribəli xəlvətə salıb beşiyə yaxınlaşır və orada el-qo-

lunu tərəfdən körpəciyi piçılı ilə deyirdi: "Xoş gördük, Qəzenəfər Əyyub oğlu. Sen bu dünyaya xoş gəlib səfa getirmisən!"

Əyyub işa müntəzəm olaraq gecikmənlərə şəxsən özü danişmağı qərara almışdı. Çoxlan bir-birine bənzər sadələvh, həm də məsuliyyətsiz bəhanelərə el atırdılar: "Avtobusa gecikmişəm", "Uzaqda yaşayıram", "Uşaq naxoşlamışdı, aptekə dərman sıfariş etməye qəzməli oldum, dərmani hazırlayana qədər gözləməli oldum", "Avtobusun təkeri buraxdı" və saira.

Onların işə belə müntəzəm gecikmələrinin neticəsi olaraq tərsanənin bütün iş ritminin pozulmasını və bunun verdiyi zərərin nece böyük miqyas aldığına başa salmağa çəlişən Əyyubla hamı insalla razılaşır, bir daha gecikməyəcəklərinə söz verirdilər. Elələri də olurdu ki, üzüne muttı bir ifadə verib, fagir-fagir dilənləndi: "Bu mendən asılı olan iş deyil, təqsiri neqliyatda görün..." İçərilarında azığınları və erkənűnləri təpildi.

Tutu direktor otağına girində onun üzündəki təkəbbürü ifadələndir yəniz bir şey oxumaq olardı. "Bu manasız sorğu-suallar, nizam-intizam dərsleri nəyə lazımdır? Adam bilmedi ki, kime təlim-tərbiyə verə bilər, kima yox?" Tutu ne Əyyub Qəribliyə, ne kabinetdə oturan kadrlar şöbəsinin rəsəsinə, ne də indicə içəri giron Anna Borisovnaya nəzər saldı.

Əyyub başının işarəsi ilə onu yazı stolunun yanındakı kürsuye dəvət etdi. Tutu bu dəvəti qəbul edib-ətməmək haqda anı olaraq fikirləşib kürsuye yaxınlaşdı və onun lap qırğındı eyləşdi.

Elə bu səhəbət əsnasında Latifa direktor otağının açıq qapısına yaxınlaşdı. O, zavoda çox cüzi hallarda gəldi. Əsas etibarınila zavodun klubundan keçirilən tenteneli gecəlarda ərinin təkidi ilə iştirak edərdi. İndi işa yaxın təndek "Uşaq aləmi" mağazasına qəşəng körə arabası gelmişdi. Latifənən arabanı almağa pulu çatmamışdı, ona görə də ərinin yanına qəcmişdi. O, heç kəs görməsin deyə, barmağının anı hərəketi ilə Əyyubdan eşyə çıxmamasını xahiş etdi. Lakin Əyyub, deyəsən, heç onu görmədi, bəlkə də, heç görmək istəmirdi. Latifa kənarə çəkilib gözləməyi qərara aldı.

Əyyubun üzü ciddi və qaygılı idi.

- Yoldaş Əşreflova, demək olar k, siz bir qayda olaraq hər gün işe azi iki saat, bəzən da üç-dörd saat gec gəlinəz. Bunu nə ilə izah edə bilərsiniz? - deyə o, diqqətlə Tutunun qəşəng, təkəbbürü üzüne baxış soruşdu:

Tutu etinəsiz bir ədə ilə cavab verdi:

- Ona görə ki, əvəzində dörd-beş saat artıq qalıram işdə.

Bu cavab Əyyub Qəriblini qane etmədi:

- Əndəzədən çıxmasın daha yaxşı olar.

Tutu dönbür ilk dəfə Əyyubun üzüne baxdı:

- Nəcə, yəni?

Əyyub cavab verməyə tələsmədi. Sonra yumşaq bir tərzdə fikrini izah etdi:

- Yəni, na gec gəlin, na də gec gedin... Sizi vaxtından artıq işləməyə mecbur edən var?

- Tütəlim, beləsi yoxdu. Məni heç kəs heç nəyə məcbur edə bilməz. Bu işləri öz xoşumla görürəm. O ki qaldı size, malum olan təxirəsalınmaz işə, özünüz bilirsınız, man ancaq vicdanımın səsini qulaq asıb artıq saatları işləyirəm, - Tutu çılgın bir hərəkətə yerdən qəxdi və eyni təkəbbürü ədə ilə fikrini tamamladı: - Əyyub Qəzenəferoviç, bu saat şəbəmizdə hər dəqiqəni qızıldır. İşin vaxtında bayadaqdan yarım saatdır ki, dəhlizdə dayanıb məni nə vaxt bu istintaqça çağıracağınızı gözleyirəm. Bilmək isteyirsinizsə, bu lazımsız sorğu-suallı işimizə daha çox zərər vurur.

Tutu bunu elə kəskin bir şartlılıq dedi ki, Əyyub ilk sənliyelərde özünü itirib cavab verməyə söz tapmadı. Yalnız yorğun, danlayıcı nəzərlə qızı süzüb susdu.

Tutunun ötkəm sözlərinin müqabilində Əyyubun belə acizlik göstərib heç bir cavab tapmaması Latifəyə yaman yer elədi. Elə bir kişiñin çənesini killidilmişdir. Eyni zamanda, Latifa bən növ ayılan kimi oldu. Üreyindən xoşagelməz bir sıxıntı keçdi. Ona elə geldi ki, Əyyubun baxışlarında nəsə başqa bir müəmmə var, bu baxışlar həddindən çox uzandı. Latifa ərinin Tutunu süzən nəzərlərində gizli bir rəğbet oxudu. Ona elə geldi ki, Əyyub gözəlliklində alışış yanan bu qızın karşısındakı heyret içərisində donub qalmışdı, həm də onun gözəlliyyindən hezz alındı.

- Gələn dəfa, xahiş edirəm, belə sorğu-sualları Ələşger Qəzenəferoviçə aparsınız. Bizi onun tapşırığı ilə işləyirik, həm də ona tabeyik.

Tutu qeyzəl çıxıb Letifənin yanından ötdü. Onun saçlarından atrafa yayılan zərif atrı Letifə acı bir xatirə kimi xeyli vaxt unuda bilmədi.

Əyyub hələ də susurdu. Əlbəttə, ərkəyün Tutunun cavabını verməyə ürəyində xeyli tutular söz var idi. Ele işa, bas niya o dağıq cavab vermedi? Bunun bir neçə sabəbi var idi. Birincisi, o idi ki, xüsusi tərsanaya direktor təyin olunduğu vaxtdan Əyyubun təbiətində anlaşılmaz bir deyişiklik emalə gəldi. Kəsərl, yaxud acı söz eşidəndə bu sözün cavabını verməyə daxilan öz aqlinin, idrakının gücüne inansı da, nadənsə, ilk anlarda tutulur, sıxıntı keçirir, tərəf müqəbilinin atmacasını, yaxud hücumunu vaxtda dəl edə bilmirdi. Düzdür, bir azdan sonra bu vəziyyət keçir, diliňə tutular cavab galırı, lakin artıq gec olurdu: "Daldan atılan daş topuşa dayar" - deyə Əyyub köksünü ölürdür. Şübhəsiz, səhəbələndən, texnikadan gedəndə Əyyub heç bir sıxıntı keçirmirdi. Belə mübahisələr də, o, öz stixiyasında olurdu. İndi işa otagi bürümüş sükut içərisində başını qaldırıb kadrılar şöbəsinin reisine və Anna Borisovnaya likirli-likirli baxdı:

- Bilmiram işə gecikmələrin getirdiyi bəhənlər sizi nə daracəda inandırı, amma mən elə gelir ki, onların işə gecikmələrinin başqa sabəbi var.

- Mənə də belə galır, - deyə Anna Borisovna onurlu razılaşdı, - Xüsusi qadınların hənsi sabəblərə görə işə gecikdiklərini, yaxud işdən tez qaçıqlarını müşahidə etmişəm. Beziləri ile ciddi səhəbət açımağa da cəhd etmişəm... Bir nəticə verməyib.

Əyyub təcəccüb Anna Borisovnaya baxdı:

- Niya? Axi camaat size inanır, hörmət edir.

- Bilirsiniz, Əyyub Qəzenəferoviç, bu çatılınyı na sırin dilə, na zabita ilə, na da hədə-qorxı ilə aradan qaldırmayı olar, - Anna Borisovna dırnaqlarının zərli rəngli boyasını hamarlaya-hamarlaya dalğın bir səsla sözüne davam etdi, - aile sahiblərinin, xüsusi qadınların yükü ağırdır. Bəzən on adı seyər üçün xeyli vaxt bazar var, mağazası var, bunun ev-eşiyin sahəni var... Bir dər gərəşən paltar yumaq üçün istadiyi paraşouq gürnərə verilər mağazaya, özünü ora çatdırmaq istəyir... Sözün qisası, min cür qayğısı var aile sahiblərinin; biri paltar tikdirir, dərziye növbəyə durur, biri saçını, el-ayağın qaydaya salmaq üçün təyin olmuş vaxtda özünü qadın salonuna çatdırma olur, digəri evini temir edən ustaların xörəklərini verməyə tələsir... Qayğı bir deyil, iki deyil, Əyyub Qəzenəferoviç...

Kadrılar şöbəsinin reisli Anna Borisovnanın fikrini tamamladı:

- Belə görürük ki, hər şey məsiş problemləri ilə bağlıdır. Deməli, əsas işimizi bu işliqametdə aparmalıyıq.

- Bu sizin düşündüyüünüz qədər de asan iş deyil, - deyə Anna Borisovna kəderlərə baxını terptədi.

Uzun süren fasılədən sonra Əyyub Qəribli onların fikrələrini yekunlaşdırıldı:

- Gelin biz bir az cesarelli olaq, - dedi, - bu çox çətin olsa da, bir-iki tərsanənin nazdində məsiş kombinati yaratmaq ətrafında ciddi düşüncə. Mən o biri tərsanələrin rəhbərlikləri ilə de bu məsələni hərtərəlli müzakirə etmək istəyirəm.

Əyyub tak qaldı. Tutunun ona dediyi sözlərin acı təsiri hələ da getməmişdi. Bir yan dan baxanda, bu qızın özüne görə mentliyi var idi. Digər tərəfdən, axı Əyyub heç onu bu sorğu-suallı dəvəti etmək fikrində deyildi. Müntəzəm gecikmələrin siyahısına düşdüyü üçün, onu da bura çağırırmışdır... Tutunun ötkəm sözlərinə Əyyubun özünü saxlayıb sərt cavab verməməsinin bir sabəbi də o idki, Əyyub Tutuya gələcək qohumu kimi baxırdı və gümən edirdi ki, bir vaxt bu qızla Ələşgerin ulduzu banşasacıq.

Əyyub otqađdan fikirli çıxdı, ayaqüstü bir neçə nəfərin təxirəsalınmaz məsələsi ilə məşğul oldu. Başı qarışdırğından, ardına gələn Latifəni görmədi. Dəhlizdən aşağı enen pillələrə çatanda Latifənin yanında görüb, qayğılı bir nəzərlə ona baxdı. Deyəsən, arvadının gözlərindəki küskünülüy hiss etmedi.

- Deyirəm, gərəsən... - deyə, otqađda söylədiyi fikrələrini davam etdirək gümrah bir sesle dilləndi: - Bizim zavodun yeməkhanası camaatın evdə bişirəcisi xörəklər üçün hər gün yarımfabrikat hazırlasə, nece olar?... Pis olmaz! Qadınların yükü xeyli yüngüləşə...

Latifənin dodaqlarında ešebi bir tiləryəş amələ gəldi. Ancaq o, özünü elə aldı, hətta etinəsizcəsinə gülmüşündə də: - Ne çox gözəl-göyəçək xanım yiğməsan başına!.. Tərsanə dönlüb olub gözəllər sergisi:

Əyyub ele bil indi ayıldı:

- Nə ecəb sendən?

Latifə onun sualına cavab vermədi:

- İstiyarsan, deymim sənə, ne üçün o qəşəng xanımın cavabını vermedi...  
 Əyyub donuxub Lətifənin gülümşəmə, hem de pörətmüş üzüna baxırdı.  
 - Bəlkə onun yanında bir ayer-əskiyin var?..Bu da təzə görüş üsludur?..İnstitutda bir yaşılı müəllimimiz var idi. Qəşəng qızları imtahanda karixdrüb kəsirdi ki, bər də gelsinlər onun hüzunu... - Lətifənin gözleri qayıldı, - hamidən qəşənglərini iki-üç dəfə kəsirdi...  
 Lətifənin kinayeli sözləri Əyyubu nədənse heç incitmədi. Sakitcə soruşdu:  
 - Nə ecəb səndən?  
 Latife isə sakitləşə bilmirdi;  
 - Deyirəm axı, niya evindən-eşiyindən soyumusən... O xanımlar bilirlər ki, evində körpən var?

Əyyub Lətifəni darin bir mehbəttə sevirdi. Ürəyini sindirməq istəmədi. Onun en lazmı, en vacib, en mürqəddəs sözləri həmşə ürəyində, qəlbində qalar və bu sözləri nadir hallarda gözlerindən oxumaq olardı. Nə odlu eşqname oxuya bilirdi, nə də haqsız gönündə özünü doğrultmağı xoşlayırdı.

- Körpənin bura nə dəlli? - deyə eyni sakitliklə soruşdu.

Əyyubun özünü belə asebsiz, təmkinlə aparması Lətifəye de sirayet etdi. Özü də bil-mədi mövzunu ne vaxt dəyişdi.

- Tindəki mağazaya qəşəng uşaq arabası gəlib... - dedi, - qonşunu Qəzenferin yanında qoyub qaçdırı orası... Yeddi manatım çatmadı ki, alımn...

Əyyub dinməzce əllərini ciblərinə salıb pul axtarı və təzə bir onluğu Lətifəye uzadıb saatinə baxdı və dedi: "Təlas, tənaffüsə az qalıb, on dəqiqəyə mağaza bağlanacaq".

Xaxın zamanlarda tikilək meşət kombinatı etrafında gedən söhbetlər, zavod yemekxanasında işçilərin evə aparmalar üçün yarımfabrikatlar hazırlanması, əməkmiyyət, zavod rəhbərliyinin işçilərə göstərdiyi diqqət və qayğı, tərsanəde ruh yüksəkliyi və əmək fəaliyyətinin yüksəlməsinə yaxşı təsir göstərirdi. Nizam-intizam, bütünlükle də olmasa, nəzərə çarpacaq dərəcədə möhkəmənlərdi.

Əyyub adəti üzrə tərsanəni gezir, bir-bir sexlərə, şöbelərə baş çəkirdi.

Bir dəfə o, ele bil, naya isə ilışib dayandı. Üç addımlılığında ortayaçılmış bir qadın gedirdi. Gümrah, mütənasib bədəninin quruluşuna baxanda bu qadına iyrimi-iyrimi iki yaş vermək olardı. Ancaq sıfətinin vaxtından tez solmuş rəngi və gözlerinin qayğılı ifadesi onun yaşı-nı aza on il artırırdı. Bununla belə, o, hala qəşəng və cazibəli idi. Hər fəslin özünəməxsus gözəlliyyəti olduğu kimi, her yaşın da öz gözəlliyyəti və cazibəsi var. Əyyub onu yalnız indi tənənidi. Salima idi... Əyyub Salima haqqında fikirləşəndə Ələsgər düşdü yadına, Ələsgər haqqında düşənəndə Tutunə xatırladı. Sonra da... O үrkək, zərif qızçıraq - Lale gəlib durdu gözünən qabağında. Hər kəsin öz mechul, sirlə aləmi, istəyi, arzusu var. Lakin bu mürəkkəb aləm kənardan görüb asanlıqla duymaq mümkin deyildi. Əyyub etrafındakı adamların xasiyyətini, mechul, gizli aləməni öyrənməyə çalışırırsa da, insanlar yaxın məsaflədə iken uzaq gece ulduzlarına dönündürdülər.

Salime Əyyuba sari baxmadı. Deyəsan, heç onu görmədi də. O da öz gizli, mechul aləmənidə id. Qəribə tamaşadır hər insannın həyatı. Görəsən, Salimanın ömrü tamaşasının daha kimler, nə cür adamlar iştirak edir? - deyə Əyyub anı olaraq fikirləşdi.

Tökəmə sexinə işçiləri eşiye çıxıb na haqqda isə söhbet edirdilər. Üzüründəki narahatlığı uzadıqdan oxumaq çətin deyildi. İndi gel bu adamları başa sal ki, yazıları pozməq olmur. Quru, amansız rəsmiyətə görə garək ömrünün yeddi-sekkiz ayını, bəlkə də, bir ilini köhnəlikdən divarları ovulub tökülen sexde, el ilə idarə olunan dezgahların etrafında keçirilərlər. Çoxu heç bir ay da gözlemek istəmir, qaćır qonşu zavoda - Nəriman Qədimovun keçən il yenidən bərə etdiyi, en yeni texnika ilə təchiz olunmuş tökmə sexinə. Nəriman Qədimov har işdə, hər sahədə hamını qabaqlayır. Ele bil, parıldayan gün işığıdır. Onu heç bir vəchle üstələmək olmur.

Əyyub tökmə sexinə sari getmədi, dönbə kabinetinə qalxdı. Bu yaxılarda qardaş Ələsgər və tökmə sexinə iki genç mühəndisi ile söhbetini xatırladı...

Gənc mühəndisləri Ələsgər getirmişdi onun yanına. Ələsgər qapını açıb içəri girdi və sərbəst, xoş, qayğısız nəzərlə qardaşını süzbərə soruşdu:

- Deyəsan, heç başın aylırmır işdən?... Necədir, təzə vezifəne alişsən?  
 Əyyub bir anlığa gözünü qarşısındaki kağızlarından ayırib Ələsgəre yer göstərdi:  
 - Buyur, otur. Nə ecəb səndən?  
 - Əvvəlki işində gəmilərin temirini brak edirdin. İndi de keçmişən adamları brak etməyə?

Ələsgər bu sözləri elə qəriba bir terzdə dedi ki, Əyyub qardaşının ciddi, yaxud zərfatla danışdığını başa düşmədi. Ələsgərin gözlerinin içine baxıb soruşdu:

- Yene kimi müdafiə etməyə gəlmisin?
- Gəlmışəm xəber verim ki, bu dəfə iki nəfər öz xahişi ilə getmək isteyir zavoddan.
- Nə olub axı? - deyə Əyyub dikkəti.

Ələsgər ayağa qalxb kabinetin qapısını açdı və iki cavan mühəndisi içəri dəvet etdi. Əyyub onları yaxşı tanıydı. Birinci möhkəm bədənli, qıvrım saçlı, odlu baxılı Tofiq Sadıqzadə, o birisi saçları və qaşları gündeşən yanib ağarmış nazikbədənli, ucaboylu Vladimir Lokşin idi.

- Nə olub axı? - deyə Əyyub özünü itirmiş halda ayağa qalxdı. - Niya getmək istəyirsiz zavoddan?

Gənc mühəndisler susurdular. Onların əvvəzində Ələsgər cavab verdi:

- Məhəbbətin gücündən gedirlər. Bu uşaqlar tərsanəni öz doğma evləri kimi sevirən. Sevdikləri üçün də getmək istəyirlər.

- Bu oldu tapmaca, - Əyyub hövəsəsini itirməyə başlayırdı. - Bir az xirdala.  
 Bu dəfa Tofiq özü dilləndi:

- Əyyub Qəzenferoviç, biz tökmə sexindənək...
- Biliram.

Vladimir Lokşin də cəsəretlənib söhbətə qarşıdı:

- Daha o sexda qalmagın mənəsi yoxdur, Əyyub Qəzenferoviç. Buraxdığımız məhsulun hamısı eyzən brakdır.

- Nuh eyyamindan qalan dezgahlarla ne etmək olar? - deyə Tofiq Vladimirlər körəyinə gəldi. O sexə girəndə, elə bil, on doqquzuncu əsra qayıdır. Görmüsüz qonşu zavod tökmə sexində nə aləm yaradıb? Bir ordaki dezgahlara baxın, texnikaya baxın, o sexə adam qədəm qoyanda hiss edir ki, iyirminci əsrin axın, iyirmi birinci əsrin əvvəlləri onu salamlayırlar.

Əyyub köksünü derindən örtürdü:

- Biliram, uşaqlar, hamisini biliram.
- Bizim neyimiz onlardan əskikdir? - deyə Tofiq həsəd qarışqı bir ehtirasla dilləndi: - Həvəsimiz də var, biliyimiz də, gücümüz də...

Əyyub onları diqqətlə şüzbərə başını buladı:

- Bir yandan bılıkdən, həvəsdən danışırızsız, o biri yandan da tərsanəni, yoldaşlarını qoyub qaçmaq istəyiriz.

Tofiqlər Vladimir dənib danışdırılar, nə də özərləri doğrultmağa səy göstərdilər. Axırda Tofiq yumşaq da olsa, əvvəlki barışmazlıqla dediyinin üstündə durdu:

- Burda, açığı, heç nəyə gümənəmiz qalmır. Nə mənəvi, nə də maddi maraq qalib sex işçilərində.

Vladimir kədərlərə elava etdi:

- Ele bilişsiz tekəcə biz getmək istəyirik sexdən?

Əyyub stolun arkasından çıxıb otaqda qəzində. Sonra pəncərəyə yaxınlaşır zavodun həyətinə, enli reşələr üzərində uzaqlaşan nəhəng qaldırıcı krana, bir az aralıda göyərən mavi dənizə baxa-baxa, boğuş bir seslə soruşdu:

- Qonşu zavod necə, sizi işe götürür?

- He, deyirler ki, ora adam lazımdır... - Tofiq Əyyub Qəriblinin onlara sari baxmadığından bir növ istifadə edib, cibindən çıxardığı erizeni yazı stolunun üstüne qoydu. Sonra yoldaşı Vladimire baxdı. Vladimir də cibindəki erizeni stolun üstüne qoyub geri çəkildi.

Ələsgər, deyəsan, bütün bu xoşagalməz mənzərəni görmür, yaxud da görmək istəmirdi. Kitab şəkfinin ləməsindəki gəmicişliyə dair jurnallardan birini götürüb diqqətlə vərəqəleyirdi.

Əyyub yazı stolunun üstündəki erizeləri görüb daha da tutuldu.

Ağır-ağır stola yaxınlaşır erizeləri oxudu. Ələsgər gözlerini jurnaldan ayırb, Əyyubun nə qərarla geleceyini gözleyirdi.

Nəhayət, Əyyub mühəndislərə sari baxmadan sert bir incikliklə:

- Size güvəndim dağları... - deyə köksünü öltürdü.

Gənc mühəndisler dinmədilər. Əyyub isə özünü elə almağa çalışaraq dodaqlı danişirdi:

- Ele biliirdim məslehdətəşməyə gəlmisiz?...

- Daha nə məsləhet? - deyə Tofiq gıyınlarını çəkdi. - Yarım il bundan evvel bizi bəzəsə üçün bu otağı galmışdıq. Axırı ne oldu?

- Yoldaş Xeyriyevin yanına, - deyə Vladimir Tofiqin sözlerini dəqiqləşdirdi.

- Beli, Xeyriyevin. - Tofiq başının işarəsi ilə təsdiq etdi: - Onda da səhbet sexin yenidən barpa olmasına gəldi. Hər şeyi hesablaşdıq: təklifləri, məsləhətləri eməlli-başlı ölçüb böyük. Layihə idarəsi ilə danışdıq...

Əyyub kaderləri başını aşağı saldı:

- Kim bilir, əger bədbəxtin başına o iş gəlməseydi, sağ qalsayıdı, belkə də, o, özü sizin teklifinizi heyata keçirəcədi.

Elə bu vaxt Ələsgər Adalının gürmərah səsi eşidildi:

- Əyyub, daha ki ölüb gedib rəhməti. İndi qarşında iki nəfər diri mühəndis dayanıb. Məşəlləh, ikisi də od parçasıdır. Qollarını çırmalayıb onlara kömək elə, seksi tezəsinsin, ya da burax getsinlər.

Bir müddət susdular. Sonra Əyyub möhləti heç olmasa bir qədər de uzatmaq üçün soruşdu:

- Hanı sizin təklifiniz, hesablamalarınız?

- Gərim? - deyə Tofiq qulaqlarına inanınmayı soruşdu.

- Kağızlarınız burda - zavoddadır?

Bu dəfə cavab vermadan Vladimir göz qırpmışında yerindən qopub kabinetdən çıxdı.

- Bəzim hesablamalar, elbət ki, bir az təxminidir, - deyə Tofiq tələskiz izahat verməyə başladı. - Layihə idarəsindən dedir ki, onlara rəsmi müraciət edən kimi gelib hər şeyi sex-de planlaşdıracaqlar... Dedi ki, işimizin bütün kasırlı cəhətlərini nəzər alacaqlar, qarşı-miza çıxan maneeleri aradan götürmək üçün əllerindən gələni edəcəklər. Özü də çalış-aqlar ki, bu işə baba başa gəlməsin.

- Təxminini da olsa, de gərk, barpa işləri neçəyə başa gələr? - deyə Qəribli maraqlandı.

Tofiq fikirləşib cavab verdi:

- Uzaq başı, bir milyona.

Vladimir qoltığında bükülü çertyojalar və elində bir neçə qovluq, təngnəfəs içəri girdi, çertyoju stolun üstünə qoyub açdı. Əyyubla Ələsgər çertyojları diqqətlə nəzərdən keçirməye başladılar. Sonra Qəribli soruşdu:

- Bəs qonşu zavodda barpa işləri neçəyə başa gelib?

- Bir milyon iki yüz min.

Adəli zarafatlı dilləndi:

- Görürsan, heç nədən iki yüz min qazandin.

- Qaldı bir milyon, - deyə Əyyub yarı zarafat, yarı kedərlə cavab verdi və çertyojalar-dan ayrılib mühəndislərə səri baxdı:

- Belədir, uşaqlar, özünüz bilirsiz ki, mən təzəcə təyin olunmuşam bura. Hələ heç eməlli-başlı özümə gəlməmişəm. Xahiş edirəm zavoddan getməyin. Günü sabahdan bu işlə meşğul olacam. Sözüm sözdür.

Mühəndisler bir müddət susdular. Əyyubun səmimi sözleri, vedi onları müəyyən qədər ruhlandırmışdısa da, bu vaxta kimi keçirdikləri inamsızlıq, mütərəddidlik duyuguları bir-birinə qarışır və gərgin bir narahatlığa çevrilib gözlərində eks olunurdu. Onlar bir müddət belə dinməzca dayanıb, dinməzce de çıxıb getdilər.

- Açığı, elə biliydim, onların ərizələrinə qol çəkib buraxacaqsan ki, getsinlər - deyə Ələsgər dilləndi.

Əyyub elə bil qardaşını eştirmidi. Fikirləri harada isə başqa aləmdə idi. Sesi də, elə bil, hamın o aləmdən gəldi:

- Niye sən manım haqqında belə fikirlərsən?

- Elə isə bu cavan mühəndisler sənə bəha başa gelecekələr. Ən azı bir milyona.

- Yaxşı adamın, yaxşı mühəndisin müqabilində bir milyon nədir ki...

## II FƏSİL

Günortadan sonra günəş şimala doğru enir, təzə yarpaq açmış qoca ağ tut ağacaların ilqi kölgələri ensiz, donqar küçələrə, birmərtəbeli, yastı damlı evlərin divarlarına yumşaq naxışlar rəsm edirdi.

Lale ilə bir dəstə teləba yoldaşı, içərişəherin güşələrinən birindəki kiçik meydancada, hərə ürəyi istədiyi bir yer seçib qədim şəhərin tekrar edilməz lövhələrini çekməyə hazırlaşdırırdı.

Lale neçə esrlik yaşı olan çox köhne, həm də səliqəli bir evi bəyəndi. Bu bir mərtəbəli evin qapısı ilə yanşı, divara kiçik mərmər bir lövhə vurulmuşdu. Lövhənin üzərindəki yazıdan bilinirdi ki, ev keçən əsərlərin abidəsi kimi dövlət tarafından qorunur. Evdə on-on beş addım arası qala divarı və onların arasında akasiya ağacları ucalırdı. Lala sey-yar dəzgahını rahlayıb, qarşısındaki mənzərənin seyrinə daldi, sonra molberlin yerini deyişib, yene də, bir xeyli düşündü və nehayət, sehrlərin qarşısındaki manzoranı vatman kağızına köçürülməyə başladı... Neçə əsr evvel evin qaramaltı qapısı üzərində qazılmış na-xışlar Lalənin diqqətini xüsusi cəlb edirdi. Bütvö palid ağacından yonulmuş qapıların bir tayı yarıçıq idi. Sahmləni, kölgəli heyətin buradan görünən xirdəcə guşası ruhu oxşayırırdı. Heyətdəki hündür səkinin üstündə mürküylen sinası ağ, dərisi sari zolaqlı iri, tox bir pişik arabir gözlerini açır, qoşa ayaq üzündə atlı-atlı səkinin qırğındında axtarılan şərəfələrə tenbəl-tenbəl baxır və təzədən gözlerini yumub xumarlanırırdı...

Teləbələr iki saata yaxın idi ki, hərə öz guşasına çəkilib yastı damlı evlərin, dar dalamaların şaxəli ağacların lövhələrini qəribə bir havəsle, ilhamla, vurğunluqla qarşılardakı kağızlıra köçürürdürdülər.

Uşaqların bəziləri eməlli-başlı acımadılar. Bu acliq hissini yaxındakı yemakxanadan gələn dadlı kabab iyi dəha da gücləndirirdi. Yüngüləsən gilavarın getirdiyi kabab iyi bayaqdan həvəsle işləyən tələbələrin dayənəyinən zəiflədi, sındırı və onlar işlərini dayandırib yemek qayışına düşdürlər. Oğlanlardan üçü yaxın prospektdeki mağazaya qaçıb bir neçə limonad ve çoxlu bulka gətirdilər. Bundan sonra işləri dəha rəvan, dəha şən geldi. Arabir yorğunluqlarını almaq üçün bəzi iöri çəkdikləri lövhələrdən ayrılib yoldaşlarına yaxınlaşır, onların rəsmlərini seyr edir, yaxşı tapılmış cizgiləri, canlı müşahidələri, kölgə və naxışları terifləyir, bəzən de müəyyən qeydlər edirdilər.

Lale öz dəzgahından ayrılmayı bayəndiyi lövhənin sönmez bir havəsle qarşısındaki ağ kağız üzərində, sözün əsl mənasında, canlandırdı. Neçə-neçə nəsiləri yola salmış, yüz illərin şahidi olan bu xirdəcə ev kağız üzərinə köçüb, özüne elə rahat, elə möhkəm yer etmişdi ki, kenarandan baxan rəsmidəki evin yarıçıq qapısından içəri - həyətə girib oranın sakınları ilə tanış olmaq, şirin səhəbat açmaq həvəsinə düşürdü... İndi bu qədim evin arxasından diqli qala divarları ucalmağa başlayırdı...

Lalədən bir neçə addım arası işləyən Siddiqe birdən dönbər heç kəs eşitməsin deyə gizlince dilləndi:

- Gör kiim galır..

Gözləri ciddi bər narahatlıqla çəkdiyi şəkər dikiilmiş Lale başını bir qədər gec qaldırdı və onun bayaqdan aramlı vuran ürəyi, elə bil, birdən dayandı. Ələsgər Adalı onların işlədiyi meydançaya səri galırdı. Tək deyildi. Yanında iki cavan kişi var idi. Kişişlər qızığın səhəbet edir, Ələsgər isə onları maraqla dinleyirdi. Tələsmirdilər. Bəzən səhəbet incələnəndə ayaq saxlayırlar. Kişişlər biri dodaqları arasındaki cöpü oynadı-oynadı danişirdi. Hiss olunurdu ki, bu üç nəfər indicə yaxındakı kababxanadan çıxıblar. Özü də meydanda işləyən teləbələrin yanından keçməli idilər. Çünkü içərişəhərdən çıxməq üçün qala divarından bayır şəhəre - "Azneft meydani"na açılan kiçik qapı burada idi.

Lale daha işləyə bilmirdi. Donub qalmışdı. Bir ilə yaxın idi ki, Ələsgəri görməmişdi. Yox, bir iləndən de çox idi. Sonuncu səhəbatləri çox-çox qisa olmuşdu. Allah bilir, necə olmuşdu ki, Lale cəsəret edib belə müşkül bir qərara gəlmışdır. Özü zəng vurub qayışız, şen bir edə ilə Ələsgəri inandırmağa çalışmış ki, indi dəha iki dəfa üçün doqquza bərabər olduğunu sübut edə bilər. Ələsgər isə cavab verməmişdi. Kəsik bli nəfəs alıb susmuşdu... Qız deşəyi aşmayıb üreyindəki zəif ümidi işığına güman gatırıb və gözləmişdi. Düşünmüştü ki, belkə, Ələsgər yariciddi, yarızarafta da olsa bir söz dedi... Ancaq, deyəsin, Ələsgər deyiləsi səzə təpə bilmirdi, yaxud da heç o sözü axtarmırdı... Daşdan səs çıxdı, Ələsgərdən səs çıxmadi. Susurdu... Belkə də, Lalənin tekrar zəng vurub onu narahat etməməsi üçün deşəyi aşmadan kənarə qoyub öz işi ilə meşğul olmağa getmişdi. Ələsgərdən belə sərtliyli gözlemek olardı... Xeyli vaxt keçəndən sonra Lale özü deşəyi aşmışdı. Çünkü əgar səhəbatləri başqa bir sebəbə görə kesilmişdi, bəzən telefon xəttində belə hadisələr olurdu axı, - onda Ələsgər hökmən özü zəng vurub səhəbat davam etdirirdi, yaxud da sonralar bir imkan tapıb onuna görüşərdi... Lalənin ona zəng vurması, əlbəttə ki, fəvqələdə bir qərar idi. Bunu Ələsgər kimi arif adam başa düşmeye bilməzdı. Lale bu ciddi addımı ürəyinin hökmü ilə atmışdı...

Ələsgər Adalı ilə o ağır səhəbatdən sonra Həbibulla Səmədzadə qızı ilə bu adəmin arasında çox çətin, mürəkkəb münasibətin başlangıcını hiss etdiyi baradə Laləyə heç ne

deməmişdi. Həbibulla qızının qəlbində baş qaldırıbmış bu ecaib, gözlənilməz vurğunluğun xoşbəxtliklə nüticələnəcəyinə heç bir vəchla inanmir ve Lale ile Ələsgəri bir yerdə təsəvvür edə bilmirdi. Buna görə də atası ilə Ələsgər Adalı arasındakı o son səhbatdən Lalənin xəbəri olmamışdı. İndi Lale yeganə və sərt bir həqiqəti dərk etmişdi: Ələsgəre yaxınlaşmaq üçün atlığı o addımin műqabilində yalnız süküllə rastlaşmışdı. Görünür, bu süküt sonsuz və əbadi olacaqdı... Ələsgəre zeng vurdugu o gündən, heftə deyil, ay deyil, ildən də çox vaxt keçmişdi... Buna görə də Lalə üçün hər şey bitmişdi. Lalə daha heç ne görəlmirdi. Bununla belə, Ələsgərin yaxınlaşdığını görən Lalə nefəsini derib dayanmışdı. İndi onun birçə arzus var idi. İstəyirdi ki, Ələsgər onu görməsin, keçip getsin. Əslində, belə olmalı idi. Cüntü qonaqlarla gələn Ələsgərin başı şirin səhbətə qarışmışdı.

Lakin Lalənin istədiyi kimi olmadı. Ələsgər onu gördü. Xirdaca meydənçada molbertlərini rahatlaşdırışlayan bu qədər oğlan və qızı görməmek, onlara diqqət yetirməmek və etinəsizcasına yanlarından ötmək mümkün deyildi. Əslində bu, həmisi bele olur: yoldan keçənlər, demək olar ki, hamısı ayaq saxlayıb tələbələrin nə çəkdiklərinə, nece çöküklerinə maraqla baxırlar. Bezişər dayanıb uzun-uzadı tamaşa edir, dar dalan, donar küçə, yasti damlı evlər və abidələrin mənzərəsinin kağız üzərində tədrisən canlandırdı böyük maraqla izleyirdilər.

- Ora baxın, - deyə Ələsgərin yoldaşlarından biri meydənçanı göstərdi. - Bir ovuc yerdə, görün, na qədər istədən toplaşıb!

Ələsgər dörnəb meydənçanı baxdı. Əvvəl yalnız ümumi mənzərəni sey etdi. Sonra isə tələbələrin arasında Laləni görüb ayaq saxladı.

Lala Ələsgərin ona baxdığını hiss edib başının güclə nəzərə çarpacaq hərəketi ilə ona salam verdi. Ələsgər bu xəsis salamı uzaqdan alıb tek olmadığını, yoldaşları ilə harasa tələsidiyinə bəhəna edib yoluna davam edə bilerdi. Lakin o, bele etmedi. Yolunda rastlaşdıığı Siddiqə ilə salamlıb Lalaya yaxınlaşdı, onun işlədiyi molberlin yanında dayandı. Lalə ona san baxmırı. Baxa bilmirdi. Ancaq bayağı anı baxışı, Ələsgərin ele əvvəlki Ələsgər olduğunu, bir qədər qayğılı, bir az yorğun, bununla belə həmşəkindən də fəal və səfərber olduğunu qeyde almışdı...

Lalənin çəkdiyi lövhə Ələsgərin güzətsiz xoşuna gelmişdi. Şəkil ele bil yetkin bir sənətkarın elindən çıxmışdı. Çekiliş nöqtəsindən başlayaraq kompozisiya, işıq və kölgələrin vahidi, an xırda detallar, ince müşahidələr - hər şey bir fikrə bağlanmış, bu gündən uzaq keçmişə, nacib bir baxış kimi manalandırılmışdı.

"Dövlət tərəfindən qorunur" ... Bir mərtəbəli, xirdaca evin arxasında ucalan qalın, möhkəm, etibarlı qala divarları... Ağacların ilqi kölgələrinin zərif naxışları hər şeyi, zaman perdiyi kimi yüngülək xəyal dumanına bürümüşdə... Bu zaman pərdəsi güneşin maili şüalarından şöalanırdı...

Bu nadir! Ələsgərin eli Lalənin elini tapdı və qızın xirdaca elini öz iri ovcunda ehmalca sıxıdı. Lalə çəşib qalmışdı. Başa düşmürdü, Ələsgər bu hərəketi ilə onun işini bəyendiyini bildirir, yoxsa sadəcə onu salamlayır. "Hardandı onda bu qərar, bu cəsəret?" - deyə Lale ürəyində kədərlər gülümşündü. - "Bir işə bax!... Belkə bu cəsəretin əsl səbəbkəni kababxanadır?..."

Ələsgər qızın barmaqlarının narin bir heyəcanla əsdiyini hiss edib cəld onun elini buraxdı. Ela bil, nadənsə qorxdu.

-...Rəssamların çörəyini əlləndən almaq istəyirsiz! - deyə zarafat etmək istədi.

Lala astadan cavab verdi.

- Memar şəkil çəkməyi bacarmalıdır.

- Görünür, siz hər işə ciddi yanaşırsınız.

Lala bayağı kimi Ələsgəre sarı baxmadan başını tərpəti:

- Ha... - deyə dodaqları piçılı ilə cavab verdi. Sonra birdən qəriba bir qətiyyətəsinən gələn aydın bir səsle eləvə etdi: - Başqa cüra bacarmıram. Çok hallarda bu mene kömək edir. Amma... Bəzən mənim ciddi sözlərim boşça çıxır.

- Niye?

- Bilmiram. Yəqin, inanmırlar mənə.

Ələsgər ona təsəlli vermək istədi.

- Gün gələcək, bütün arzularınız qatacaqsınız... Sizin əsl heyatınız hələ irolidədir.

- Bütün həyatım belə keçəcək, - deyə Lale asta, quru, sərt bir kədərlər cavab verdi.

- Bunun nəyi pisdir?

- Siz sabahdan danışırsız. Adam isteyir ki, bu günü də olsun... Bu gün olmasa, sabah da olmayıcaq.

Lale yalnız indi üzünü ona sarı döndərdi. Yox, bu qız əvvəlkə Lale deyildi. Ələsgər heyrləni gizləde bilmədi. Lalənin bu vaxta qədər onun xatırında qalan cöhəresindəki inamsızlığı və kövrəkliyi qızın bütün varlığında sinixliq ləyliyənə uyışmayaq bir yetkinlik avəz etmişdi.

Keçən il özünü günde verdilən vaxtdan, yalnız hələ də getməmiş açıq-qəhvəyi rəngi onu zənci ilə ağ adəmin qarışığı - malak qızlara bənzərdi. Gölərindəki biganalı pərədəsə arxasında, haradasa qəlbini dərinliyində gizlənmiş kükşkünlüyü və nakar həsrəti özünəməxsus bir həssaslıq görüb duyan Ələsgər Lalənin yanında həddindən artıq ləngidiyini yalnız indi hiss etdi.

Lale de Ələsgərin birdən-bire narahat olduğunu hiss edib üzünü kənarə tutdu və heç kəsəsə danişmırımi kimi dedi:

- Deyəsən, yoldaşlarınız gözləyir sizi.

- Hə, elədir... - deyə Ələsgər dalğın halda cavab verdi və bir müddət susub özü də bilmədi ki, səhbəti niyə davam etdi: - Çəkdiyiniz şəklin yetkinliyindən görünür ki, rəsm ilə meşq olmaq üçün az vaxt ayırmılar səzə.

- Həftənən ikinci və dördüncü günləri... Hər dəfə dörd saat.

- Bütün bu dörd saatı içərisində olursunuz?

- İki heftə burda işləyəcəyik. Şirvanşahlar sarayının kompleksini, karvansarayı, mescidləri, Qız qalasını, interyerləri de çəkəcəyik...

Ələsgər hiss etdi ki, Lalənin səsi de dayışib. O, əvvəller səsi ilə deyil, titrek nəfəsi ilə danişirdi. İndi isə o titrek nəfəsi sinədən gələn dolğun, sabırı, sərbəst və təmkinli bir səs evez etmişdi.

Ne üçün ləngidiyinin sebebini hələ də bilməyen Ələsgər, nəhayət:

- Uğur olsun, - dedi və çıxbı得到了。

Konstruktur səbəsində işlərin qızığın vaxtı idi. Həbibulla Səməzdəzə ilə hər tərəflə düşünüb - daşından sonra Ələsgər Adalı öz gəmisində, dərin yerlərdə dəniz dibinə vəziyyətini, cırıklına dərəcəsinə təyin edən xüsusi qurğu qoymaq məsələsi ilə ciddi məşqəl iddi. Bu vaxta kimi istifadə olunan cihazlar müasir tələbləri lazımlıca ödəyə bilmirdi. Gəmida qurulacaq təzə exolut son dərəcə həssas olmalı idi. Bu exolutun yeni konstruksiyası tamamilə de olmasa, dəniz dibinə hazırlıq vəziyyətinin, orada gedən bəzi anlaşılmış dəyişikliklərin öyrənilməsinə xeyli kömək edəcəkdi. Təzə qurğuq tətbiq etmək üçün gəminin gəvdəsində yuva açılmalıdır, oradan exolutun kanalları danıza buraxılmalıdır idi. Sonra bu səmərələşdirilmiş qurğu üçün Ələsgər Adalıya patent verəcəklər.

Səbədə hesablamalar dəqiqləşdirilir, bütün detalların və hissələrin çərçivələri hazırlanır, bunun üçün de Leninqraddan galmış okeanolojiyə institutunun nümayandalarının kömək və məsləhətlərinən mümkin qədər səmərəli istifadə etməyə çalışırlar. Demək olar ki, hər gün gece yarısında qədər işləyirler. Bəzən nəhar fasılısına çıxmışa imkan tapırlırdı. Tutu və rəfiqələri hər ehtimalla qarşı qonaqlar üçün də evdan yemək gətirir, səbədə çay, qəhvə hazırlırayıv, qonaqları və sevimli rəislərinə salıqlı süfrələrinə dəvət edirdilər. İlk günər Andrey Tutuya meyl salıb onun başına hərlənməyə cəhd göstərmişdi. Tutu nazakatla də olası, qatı bir ada ilə onu başa salmışdı, kəbəs yera zəhmət çekəməsin. Bir qədər sonra Andrey Tutunun davranışına diqqət yetirib wətəkəbbürli qızın öz rəisi Ələsgərin hər arzusunu duyub yerinə yetirmək üçün necə canfəsanlıq görüb əsərini göstərdiyini hər şeyi başa düşməs və qıtbələ fikirləşmişdi: "Adamda baxta bax, bundan artıq nə istəyirsən, ay Ələsgər!"

Ələsgərə gelinca, Tutunun özünü belə oda-köze vurması onun ürəyindən deyildi. Xüsüsile acıdıq vaxtlarda qızın ona qulluq göstərməsini bayanmirdi. Ele bil, Tutu öz hərəketi ilə onu na barədəsə duyuq salırdı. Ələsgər Tutuya həc bir vəchle borclu qalmış istəmirdi. Bu vəsəvəliliq səbabını Ələsgər özü də başa düşə bilmirdi, onun rəis olduğu səbədə işləyen qızların özlerini tərsəndən həddindən artıq sərbəst, erköyün apardıqlarını, hamiya bir az yuxarıdan baxdıqlarını hiss etmişdi, amma xırda qeyyumiqliq meyllərindən uzaq olduğu üçün qızlara həc bir xəbərdarlıq etmirdi. Fikirləşirdi ki, yekə qızdırılar, bu, onların xəsxi işləridir. Diger tərəfdən, onların səbədəki faaliyyətlindən razı idi. Gecə-gündüz ərəkle, insalı, ilhamla çalışırılar, dillerindən bir kolma de şikayət çıxmırı. Buna görə də səbədə sağlam işgüzarlıq shəhəri-ruhiyyəsi hökm sürürdü. Lakin tez-tez xarici ölkələrə, konfranslara, mütəxəllic görüşlərə gedəndə səbənin simasının necə dəyişdiyindən, bu qızların necə işlədiyindən, tərsəndəki davranışlarından Ələsgərin xəbəri olmurdu...

Ələsgərin yeni teklifinin bütün çertyolları ve hesablamaları hazır olandan sonra eləvə smeta tutuldu. Əyyub Qəribi kimi hər qəpiyin yerini bilən istehsalat rəhbəri üçün bu asan iş deyəli. Lakin nə etməli, canını düşüne tutub bu eləve xərcə de qol çekmeli olmuşdu. Çünkü Leninqraddan gələn mütəxessisler də bu təze exolot qurğusunun böyük semere veracayına möhkəm inanırdılar.

Linenqradlılar sabah seher yola düşməli idilər. Ona görə də bu axşam süfrəsi başında onlar bir növ vidalaşmaq üçün görüşməsdür. Məclisde Tutu da iştirak edirdi. Onu Andrey davət etmişdi. Tutunun məclisindən sonra vaxtını onunla keçirəcəyine Andreyin heç bir ümidi yox idi. Sadəcə qızın ürəyindən ne keçdiyini, Ələsgər ilə bir yerde olmaq həvəsinə hiss edib ark edərək onu öz tərafından bura davət etmişdi.

Tutunun bu görüşdə iştirak etmesi Ələsgərin heç xoşuna gəlməmişdi... Düzdür, üst-başında, geyimində, səliqəsində bir eyər-əskik yox idi. Əynindəki tünd zümrüt rəngli palatarın bicimindən tutmuş, bezək taxmalarına qəder her şeydə incəlik, zövq ve zərflilik duyulurdu.

Ələsgər onun sırgalarını ve barmağındaki tekqə üzüyü görüb fikirləşmişdi ki, bu qız özüna əmali-başı maya qoyub. Özü də zəhiri görünüşündəki bütün incəliklər yerliyində dəşünümüşdü. İrad tutmaq çatın idi. Bir sözə, özünü her cəhdən bütün varlığı ilə nümayiş etdirirdi. Həm zövqünü, həm imkanlarını, həm də gözəlliyini. Ona gözəllik bəxş edən təbiət xəsislik etməmişdi...

Süfrə başında çox oturdular. Bir-birilərindən ayrılmayı istəmirdilər. Bütün axşamı güllüb danişir, zərafat edir, institut heyətini, xarici ölkələrə səyahətlərindən baş vermiş maraqlı hadisələri xatırlayırlırlar. Tutanlardan geri qalmır, səhəbetlərə iştirak edir, fikirləri, mülahizələri onun ağılli və təcrübəli olduğunu bürüze verirdi. Tutunun hazırlıcağlığı, iti ağılli, dünaygörüşünün əhatəliliyi qonaqları valeh etmişdi. Təkcə Ələsgər, ele bil, onun süfrə başında olduğunu görmür və dediklərinə eşitmirdi. Onun aqidəsinə görə Tutu gərek bura galmayıyədi. Tutunun hərəketindən sərbəstlik, əzbəşinqalı heç cüre aymirdi Ələsgəri. Heç olmasa gelib ondan icazə istəməli idi. Soruşmali idi ki, Ələsgər onun sirf kişi məclisində iştirak etməsinə necə baxır.

Onu görənən Ələsgərin qanının qaraldığını Tutu o saat hiss etmişdi də, reisinin ürəyinin buzunu atırmak üçün özü hücumu keçirməyi qərara almışdı:

- Gelin qədəhlerimizi bu meclisin səbəbkərinin sağlığına qaldıraq, - deyə açıq və xoş bir təbəssümü təklif etmişdi.

Ələsgərin soyuq, zabitəli səsi onu dayandırmışdı:

- Lazım deyil, - demişdi. - Xosuma gəlmir menim sağlığımı içəndə.

Lakin bu qəti etirazdan sonra Tutu özünü esla itirməmişdi. Əksinə, eyni açıq, xoş təbəssümə Ələsgərin üzüñə baxmışdı. Bu təbəssüm iki güclü adəmin arasında gedən dia-loquñ davamı idi. Qız özünü elə sərbəst, hətta arxayın aparırdı ki, sanki deyirdi: "Həle mənim bütün imkanlarımı, sehriye bələd deyilsən!"

Əvvəl Tutunu evinə yola salırdılar, sonra Ələsgər yoldaşlarını mehmanxanaya ötdürdü. Eva çox gec qayıtdı. Qapının açıb töccüb içərisində donub qaldı. Ona elə geldi ki, otağında bütün şeylərə karən bir adəmin eli dayıb. Stular, kürsü, stol üstündəki təqvim, qəlem, zərəbin - hər şey əvvəlki yerindən tərpenib. Həm də kitab rəfləri, kitablar, döşəmə, şəkərlər par-par parıldır... Ələsgər bir anlıq elə geldi ki, onu qara basır. Ancaq bu vəziyyət tez keçdi. Fikirləsi ki, üzün süren axşam yemək-icməyindən sonra adəmin gözünə her şey görünə bilar. Kim bılır, belkə seher özü sahmanı salıburalar. Çünkü arabir ev-əşyini yir-yiğisə eləməyə sey göstərirdi. Subay adəmin hayatı belə idi.

Haftənin dördüncü günü, o, yenə də Politexnik İnstitutunun telebələrini gördü. Lale də onların arasında idi. Bu dəfə onlar "Baki Soveti" metrosunun binası arxasında özərləne yer seçib, "İçəri şəhər"in "Şirvan qapısı"nın ətraf mənzəresini çəkir, bir növ qədim əsrler-lə bu günün memarlıq abidələrində ham təzadi, həm də müeyyən vəhdiyi tapıb rəsm etməyə çalışırdılar.

Onlardan elli-almış addım aralı, qocaman akasiyaların kölgəsində sahmanlı çayxana var idi. Camaat buradakı stolların başına yığışib çay içir və onların eksəriyyəti şəkil çəkən telebələrə tamaşa edirdi. Əger Lala kölgəlikdə çayxana tərəfə diqqətən nəzər salırdı, tamaşaçıların içərisində Ələsgər Adalını da görərdi.

Ələsgər keçən dəfə onların içərişəhərdə na vaxt işlədikləri barede nə üçün soruşduğunu başa düşmür, indi də bura nə üçün geldiyini özü-özüne izah ede bilmirdi. Nə konkret bir fikir, nə bir arzu, nə də bir məqsəd var idi Ələsgərin bu gelişində. Gelib özüne kölgəli yer

seçmişdi. Həmin yerdən telebələrin ilhamla, həvəslə qədim əsrlərin yadigarını, leysan yağışlarının, firtinaların qazidəyi daşları, zamanın keşməkeşlərinin yixib dağda bilmədiyə divisorlər rəsm etdiklərinin, sanki yalnız rəsm etməkə kifayatlaşmamış, həm də canlanırmış istədiklərinin seyrini dalmışdı. Doğrudan da, telebələr, ele bil, daşların mesamələrini də qəriba bir qısqançılıq kağız üzərində yaradırdılar. İndi orta əsrlərin bu qalın, uca dişli qala divisorları qarşısında o dövrün süvarilərinin harayı, şahər qalxmış atların kişnəməsi, yaxud məscid minarələrindən axşam namazına çağırın azan sesləri çatışmırı...

Ələsgərin diqqəti tez-tez Laləyə celb olunur, arabir fikri yayınanda onu itirir, sonra yene də gözleri axtarır qızı tapırı. Lalənin ölçülü-biçilmiş hərəkətlərini, bərkib özünü tutmuş gümrəh bədənin plastikasını müşahidə etməkdən yorulmur, daha doğrusu, doymur. Lalənin hər hərəketində həssaslıq və daxili bir müvəzət duyulurdu. Sanki bütün diqqəti, düşüncələri, gənclik esqi, məhabəti yalnız çəkdiyi ləvhədə cəmlənmişdi.

Şamama kimi girdi, qırıq başlı, balaca bir oğlan pişik cəvikkiliyi molberlərinə vurnuxur, şəkillərdəki binaları, qala qapısını, danları, ətraf mənzərə ilə tutuluşdurub asanlıqla tanırıv və bu möcüzədən vecdə gelib heyrlətə çığıraraq yoldaşını sesləyirdi:

- Mustafa, ay Mustafə! Bura gel! Tez ol, ey! Sizin evin şəklini çekiblər!

Sonra da üzünə o biri yoldaşına tutub zil səsle qısqırırdı:

- Ada, Sabir, bu dey, sizin də balkonu çekiblər. Amma hamisini yox, yarısını.

Uşaq bal arısı kimi bir vizitli salmışdı ki, telebələri gülüm tutsa da, onu molberlərinin yanından qovmur, yaxud da başları qarşılığından bir yerda macəl tapmayış usağıın o yan-bu yana qəçdiğini, deyəsən, heç hiss etmir, vəclarına almırıldılar. Bir də ki, içərişəhər-də həle xeyli vaxt işləməlidirlər. Buna görə də öz aralarında dedikləri kimi "Yerli əshəli" ilə aranı pozmaq istəmirdilər.

Ələsgərin qarşısında armudu stekandakı çay soyuyur, çayçı onu tez-tez təzələməli olurdu.

Linenqradlı dostları Bakıda olduları günlər Ələsgər, demək olar ki, bütün vaxtını onlarla keçirirdi. Çok zaman maşına minmirdilər, piyada gəzməyi dəha üstün tuturdular. Şəhərin küçələrini, memarlıq abidələrini və ən çox şəhərin adamlarını seyr etməyi xoşlayırdılar. Qonaqlar, deyəsən, Bakının qızlarını her şeydan çox bayənmişdilər.

"Nə qədər gözəl qız var imiş Bakıda", - deyə Andrey heyrat edirdi. "Heç yerdə gözələrin küləvi nümayişi görməmişəm. Dünyanın yarısından çox hissəsini gəzmışam, gözəllerin belə bolluluqna rast gəlməmişəm..."

Yoldaşı gülüb zarafatla üzünü Ələsgərə tutub: "Ele buna görə də Ələsgər bu vaxta kimi subay qalıb" - deyirdi. "Har gözəlin öz yeri var. Ələsgər də çəşib qalıb, bilmir hansına meyl salınsın".

İndi də Ələsgər ister-istəməz Laləni hayatda rastlaşdırıcı, çıxdan tanıldı, bir yerde işlədiyi qızlarla məqiyəsini edirdi: "Misal üçün, Tutunu götürək. Lap müasir kino ulduzlarına benzeyir. Gözəllikdə, boy-buxunda, qamətdə tayı-berabəri yoxdur. Ümumiyyətə, kişilərin huşunu aparr. Andrey da onu görəndə aza qala aqlını itirmidi. Ancəq bu parlaq gözəlliyin içərisindən nigarancılıq doğurur yərticə bir acqözlük çətinliklə de olsa özünü bürüze verirdi. Bəs Selimə? Selimə! Selimə qadını qadın eləyən gözəllikləri, incəlikləri, insanı xoşbaxlı eləyen naz-neməti, insanı məst eləyen şirinliyi, təzadları, bəlkə, həle bundan sonra da müşkül olan mürekəblikləri, açılmaz sirləri, en zeif və en güclü cəhətləri özündə yaşasdı, uyusduran bər məxludur... Bütün bunlar üçün də, yaqın, onu dəli-cinə qısqanır, ona nifrat bəsləyir, sevir və vəsf edir... Yox, Seliməyə bel bağlamaqla olmaz. Bütün varlığı, təbieti sürüşkəndir Selimənin. Onda vəfa yoxdur. Bəzi gözəl cızgiləri varlığında yaşatsa da, tek bir adama, bir kişiye mənsub olan qadınlardan deyil".

Lakin Ələsgərin əlli addimlığında, öz saf, sehri aləmine çəkilib nəsa yaradan o qız - ele bil gündən-güne deyil, səniyədən-saniyəyə deyişen, her yeni anda gözəlliyin yeniyən sirləri qoñça kimi açılan Lalə! Bakırılıy, malahat, gənclik taraveti, saflığı və köv-rəkliyi ilə insanı valeh edən Lalə! Onu heç kəsa bəzətmək olmır. Mehə bu qız özü ona - Ələsgərə sarı ilk addım atıb yaxınlaşmaq istemişdi... Bəs Ələsgərin ona yaxınlaşmasına mane olan ne idi? Aralarındaki yaş fərqimi? Əger Lalə onun qadını olsı idi, bii müddət sonra aralarında her cəhədən möhkəm bir vəhdət, bərabərlik, müvəzət yaranacaq və sonra bu yaş fərqi ilə öz-özündən yox olacaqdı. Lakin qəriba burası idi ki, Ələsgər xəyalən Laləyə sarı bir addım atanda Lalə həmin anda Ələsgərdən bir addım uzqaşmışdır və onların arasında yene də əvvəlki məsafə qalır və bu məsafə keçilməz bir manəyə, sedde çevrilirdi. İkisi də eyni bir dövrde - esrin, illin, ayın, fəslin eyni vaxtında yaşadıqları hal-

da, hər öz zamanında, öz yaşıının aləmində, deməli, başqa-başqa dünyada yaşayırdılar. Lala ömrünün evvəlini, hayatının gənclik saatlarını, Ələsgər isə hayatının en məsuliyətli illerini - hər hərəketini, hər qərarını böyük bir vasvəsilqlə ölçüb biçən, heç bir güzeşə getmeyən, bütün sünüllərə, yalanlara, saxtalıqlara heç bir vəchələ yol vermeyən bir insanın, maraqlı bir şəxsiyyətin ömür mərhələsini yaşayırırdı. Lala ilə o, eyni bir dövrə ömür sursərlər de, hayatın müxtəlif dalgalarında yaşayırdılar. Onların taleplerin birləşməsi Laləni doğrudan da xoşbəxt edəcəkdir, Ələsgəri gənahı batıracaqdı...

Lalənin müsiqi dolu hərəketlərini izleyən Ələsgər indi, belkə, ağır düşüncələre qərəf olmuşdu. Qızın illərinin hərəketində, terpenişində elə bir xoş bir müsiqi ahangi var idi ki, bütün varlılıqdan atrafa yayılan bu müsiqi, bu gənclik tərəvəti insanı mest edirdi. Onun yaşıının indiki dövründə bir tebibil, bər sadəlik, qanunəyğunluq var idi - hem sehvlerində, hem arzuva istəklərində, hətta en gözənlənilərə hərəkətlərində və qərarlarında hayat ona səyisiz-hesabız əyləncələr, sevinclər, həyəcanlı dəqiqələr bəxş edir, onu müxtəlif imtahanlardan çıxarırlar, qarşısında cəxəbucaklı, şaxəli yollar açırırdı. Ələsgəra galincə, artıq onun qarşısında yegənə bir yol var idi. Bundan əvvəl müxtəlif şaxələrdən keçib sehv etmiş, çəşmiş, sarsılmışdı. İndi isə qarşısında yaşının, heyat təcrübəsinin müdrikliyinə uyğun bir yol qalmışdı. Lala istədiyi yolu seçə bilərdi. Ələsgər isə bu cəhətdən mehdud idi. Öz yoluñoxdan seçmişdi.

Çayxanada oturduğu bu vaxt ərzində Ələsgərin gözəlli "Şirvan qapısı"ndan içeri ve bayıraxan alvan masın selinə almışmışdı. Buna görə də həmin selin içindən ayrılib yoluñ kanarında dayanın aq "Volqa"ya ehəmiyyət vermemişdi. Aq "Volqa"dən telesik çıxan gümüş saçlı, ucaboy kişi uzaqqdan Laləni çağıranda Ələsgər ayılan kimi oldu və yalnız indi Həbibulla Səməzdəzəni tanıdı.

Lala əvvəlcə telesmedən başını geriya, yol kenarında dayanmış "Volqa"ya sarı döndərdi, atasını görüb teşvişə düşdü. Çünkü son illerdə atasını sükan arkasında görmemişdi. Maşını qardaşı Ziya möhkəmcə əla keçirib ona sahib olmuşdu. Göresen na hadise baş verib? Yoxsa atası günün bu vaxtında işini-güçünü buraxıb gelmişdə bura.

Lala molbertdan aynılıb ağır-ağır atasına səri getdi. Addımlarını yeyinlətmirdi. Sanki nadənsə ehtiyat edirdi. Onlar görüşüñüñ na barədən danişdilar, atası Laləye nəsə dedi, yaxud nəsə soruşdu ondan. Sonra ikisi də Siddiqəyə sarı baxdı. Siddiqə də işini dayanırdıb nigaranlıqlı içərisində gözəlləri onlardan ayırmadı. Lala geri qayıtdı. Bu dəfə çox cəld yeriyirdi. Siddiqəyə yaxınlaşıb dayandı. Nə bərədə isə danişdilar. Hiss olunuruñ ki, hayacanlı səhbi gedir aalarında. Sonra Lala dezgahını telesik yiğib maşına sarı yüyüdü və sükan arxasında oturan Həbibulla onu özü ilə apardı.

Lala ilə Siddiqənin keçirdiyi həyəcan telesib yoldaşlarını da nigaran qoymuşdu. İşləri istədikləri kimi getmirdi. Onlar da yavaş-yavaş molbertlərini yiğisidirməga başladılar...

Tələbələrin həyəcanı Ələsgəri da narahat etmişdi. Az qalmışdı onlara yaxınlaşıp Həbibulla Səməzdəzənin ailesindən ne hadise varydı. Lakin çətinliklə de olsa, qəlbində bu nigaranlıqlıñ odunu səndürə bildi. Birdən onu düzgün başa düşməz, deyərlər, görəsən, bu adam na itib bizim həndəvərimizdə. Bir də ola bilsin ki, Lala öz ürek sırını rəfiqəsi Siddiqəyə aib deyib. Hərçənd Ələsgər Lalənin belə zeiflik göstərəcəyinə inanırdı, hər ehtimala qarşı, tələbələrin gözünə görünmədən aradan çıxmağı qərara aldi və buradın uzaqlaşdı.

Ələsgər elə o axşam Səməzdəzəlin evlərinə zəng vurdı. Telefonu Kəbirə cavab verdi. Ələsgərin səsini tanıyıb təaccüb etdi də, bunu bürüze verməyib hal-əhval tutdu, işlərinin necə getdiyi ilə maraqlandı. Ələsgər də nigaranlıqlıñ gizlədərək Həbibullanın, evdəkələrin kefini sorudu. Ailede vəziyyətin az-çox yaxşı olduğunu eşidib sakitləşəndən sonra Ələsgər Həbibulla ilə danışmaq istədiyini bildirdi.

Lalənin Ələsgəra bəslədiyi hissələrdən xəbərdər olan Həbibulla daha bu adama adı gözle, ham də laqeyd baxa bilmirdi. Qızının bu qəribə münasibətinin ister-isteməz şahidi olduğunu na Kabiraya, na də Lalənin özüne xirdəca bir işarə ilə de bildirmirdi. Heç olmasa özü ürəyini məngənə kimi sixan bu hadisəni unutus idı, dərd yarı idı. Bunu da bacarmırdı.

Ələsgər tərəsnədə gedən işlərdən, Leningradlı mütexəssislərin Bakıya gəldiklərindən və exolütun quraşdırılması ilə əlaqədar görülen təbdidlərən səhbet açdı. Exoluta verilən yüksək qiymətdən danışib bildirdi ki, yaxılarda onu - Həbibulla Səməzdəzəni tezə qurğu ilə tanışlıq üçün tərsanəya, sonra isə "Dərinlik" gemisində ekspedisiyaya davet edəcəklər.

Bu xəber Həbibullanı xeyli sevindirdi də, üreyinin sıxıntısı çəkilmedi. Ələsgərin da-ha na isə deyəcəyini gözlöyirdi. Lakin Ələsgər ehəmiyyət kəsb edən yeni bir söz demədi.

Sadəcə, evdəkələrin əhvalını soruştub hamiya cansaqlığı arzu etdi... Vəssalam. Söhbətləri təmkin və nəzakət çərçivəsində keçdi.

Ələsgər evdən zəng vurmusdu. Bu söhbətdən sonra bir qədər sakitləşdi. Lala isə əksinə, bu zəngdən sonra rahatlığını itirib heyacan keçirməyə başladı. Bilirdi ki, Ələsgər sabəsbəz zəng vurmaz onlara. Bu haqda Lala na atasına, na də anasına bir sual vermir, lakin ürəyi həmin telefon zənginin asıl sabəbini öyrənmək üçün həyəcanla çırpinır, nigarçılıqlı içərisində sıxlıq, ona rahatlıq vermirdi.

Ancaq Lalənin bu dözlüməz nigaranlıqlı o qədər də uzun sürmədi. Oızının haldan-hala döşdүүünü müşahidə edən Həbibulla mətbəxə gedib Kəbirə ilə qasdən ucadan dañışmağa başladı və Ələsgərin zəng vurdugunu, exolot və galəcək dəniz ekspedisiyası haqda dediklərini xəber verdi. Lala isə atasının bu söhbətində dəha dərin, gizli sabəb axtarıldı: "Deməli, evdəkələrin halını, əhvalını soruştub, evlərindəki vəziyyətlə maraqlanıb, ham də bir dəfə soruşturmaq kifayətənlənməyib, ham atasından soruştub, ham də anasından... Qardaşı Ziya dünən gecədən eva qayıtmayıb. Ziyanın başında bir xata olduğunu hardan bilirdi o?"

İlk dəfa idı ki, Ziya gecə evə gəlməmişdi. Heç zəng vurub harada qaldığını da xəber vermemişdi. Evdəkələr çəşib qalmışdır. Bütün yoldaşlarına, tanış-bilişlərinə, qohumlara zəng vurub soruşturmışdır. Ancaq Ziyanın yeri malum olmamışdı.

- Bu na bələdir, biz düdük! - deyə Kəbirə otaqlarda gəzinir, stolların siyirmələrini, Ziyanın otağındakı kitablardan varqlarının arasını xoxlayırdı. Fikrəlsərdi ki, belə oğlu bir parça kağız yazıb qoypub, harada olduğunu, na sabəba evda gecələmədiyini bildirir...

Təcili yardım və xəstəxanalardan da məlumat verdilər ki, Ziya Səməzdəzə adlı adam haqda heç yerdə bir qeyd yoxdur. Yoldaşlarından biri qeyri-müayyan bir məlumat verdi. Guya gündüz Ziyani haradada görmüşdə. Dənizkənəri parkdamı, yoxsa "Azərbaycan" kino-teatrının yanındamı... Ancaq bunların daqiq olduğunu təsdiq edə bilmirdi. O bəri yoldaşı isə Kəbirəni təkidlə inandırmağa çalışırı də, Ziyanın başında heç bir xata yoxdur, deyirdi ki, Ziya də böyük oğlandır və valideynləri bunu nezəre almalıdır. Deyirdi ki, belə hadisələr onun özünən də başına gəlir hərdən. Bir də görürsan yoldaşığında, yaxud başqa, gözənlənilərə yerdə gecələməli olursan... Mərkəzdən uzaq, mikrorayonda, telefonuz bər mənzildə və saira...

...Ziya yalnız o biri günün axşamı gəlib çıxdı evə. Özü də elə bir haldə galmışdı ki, Allah göstərmişsin! Yorğun-ərgin, üst-başı əzilib-üzülmüş, üzünən tük basmışdı... O dərəcədən haldan düşmüşdə ki, sesi, elə bil, quydun gəldirdi. Dəhlizdən oğlunun zəif xırıltı səsinə eşidən Həbibullanın ürəyi yerinə qayıtmışdı da, onuna görüşmək istəməmişdi. Həbibulla oğlunun xəbərsiz itib-dən vaxt ərzində sərt bir haqiqəti dərk etmişdi... Hər kasın öz aləmi, öz şəksi hayatı var: Lalənin də, Ziyanın da... Və eger Ziya başqa yerde gecələyibse, deməli, bu, axırıncı dəfə deyil, bu yalnız başlangıçıdır. Bundan sonra da belə hadisələrə hazırlıq lazımdır. Hər halda, ata ilə oğlun arasında ciddi səhbat olmalı idı. Həbibulla hələlik bəs səhbi təxir salırı. Çünkü anası onurla bu haqda səhbat açmağa cəhd göstərəndə Ziya: "Nə istəyirsiniz, məndən? Na vermisiniz mənə ala bilmirsiniz?"! - deyə kobud cavab vermişdi. Həbibulla oğlunun ona da kobud cavab verəcəyindən ehtiyat edirdi. Belə olsa idı, aradan hörəmt pərdəsi götürürərək ya yaqın ki, bu onların axırıncı səhbatı olardı. Çünkü belə hallarda Həbibulla özünü elə ala bilmirdi. Buna görə də Həbibulla bir mənzilde yaşasa da, oğlu ile görüşmək istəmirdi. Həmin oğlu ki, yolunu neçə il həsrətə gözlemişdi.

Diger tərəfdən, Ziyanın özünü valideynlərinə qarşı belə kobud, etinasız aparmasının təqsisi Həbibulla özündə görürdü. Ləp uşaq vaxtlarından balaca Ziya üçün heç bir məhdudiyyət yox idi. Həbibulla onun hər hərəketindən - yaxışından da, pisindən da bir növ hezz alırdı:

- Uşağın elindən tutmayıñ, - deyirdi, - yoxsa ondan adam çıxmaz, döner gicəsulanın birinə...

Ona ele gelirdi ki, Ziyanın uşaq yaşlarında gözlənilərə hərəkətləri onun gələcəkde ağıllı, cesareti bir adam olacaqına dəlalet edir. Fikrəlsərdi ki, Ziyadan metin xasiyyəti bər məxlüq yaranacaq. Lakin Həbibulla özü öz sayiqilğini azdırırdı. Həbibullanın balaca Ziya yə münasibəti gizli bir yolla uşaqın ürəyinə, beyninə, şüuruna öz təsirini göstərir, onu arxayınlıslarırdı. Həbibulla indi bu səbəblərin derinliyinə varib əzab çəkirdi. Belə, oğlu ilə görüşüb danışmaqdən boyun qaçırmasının gizli səbəblərindən biri də Həbibullanın təqsisi özündə görməsində id...

Ziya evdə gecələməsinin səbabını çox sada izah etdi. Göygöz Seyfulla adlı, vaxtilə bir sinifde oxuduğu yoldaşı ilə görüşmüştü. Həmin o Seyfulla ki, institutda imtahan verə bilməmişdi. Ancaq sonra məlum olmuşdu ki, imtahan verməyə heç sey də göstərmeyibmiş. Sürəcülük məktəbini bitirir "Şirvannelt" mədəni idarəesində təsərrüfat şöbəsində iş girmişdi. Özü dediyi kimi "intendant" vəzifəsində işləyirdi.

Seyfulla öz idarəsi üçün Riqadan RAF markalı teze, xırda avtobus getirmişdi. Açıq yaşırlı maşının həvəslə yuyur, səliqəye-sahmana salırdı. Ziya onu görüb yanında ayaq saxlamışdı. Onlar görüşüb sırın səhbət etmişdilər, məktəb həyatını yada salib qıriba, məraqlı hadisələri xatırlamışdılardı.

Sonra göygöz Seyfulla maraqlı bir səyahətə çıxacağı barede söz salıb Ziyani da onuna getməyə həvəsləndirdiməyə çalışdı. Təsərrüfat şöbəsinin rehberliyi balaca bir qonaqlıq təşkil etmək fikrinə düşmüşdü. Bunun üçün da Şamaxıdan bir çələk şərab getirməli idi:

- Bilirsən na alemdir!... Keyfə baxacaq! Dağ yolları, dağ kendleri, her evde soni eziq qonaq kimi qəbul edirlər. Hərə öz şərabından stekana töküb yalvarır ki, dadasan. Nə qədər isteyirsin iç! Hansı şərab xoşuna gəlse, istədiyin qiymətə al...

Göygöz Seyfulla etiraf etdi ki, adam bu yolu tek gedəndə asfalt acı bağırsaq kimi uzaq. Çox dil-ağır etdi ki, Ziya ona yol yoldaşı olsun. Yaxşı vaxt keçirərlər, havalarını dəyişərlər, istədikləri qədər dağ havası ilə nəfəs alıb axşamıstı evlərinə qayıdarlar.

Kabinasından zavoddan təzəcə çıxmış maşın iyi gəldi.

- Növbə ilə sürücəyik maşını, qardaş mali kimi, - deyə Seyfulla onu daha da həvəslandırdı.

Açığı, Zyanın ürəyi maşın üçün yaman darıxmışdı. Əsaslı təmirdən sonra atası ağ "Volqa"nın daha ona etibar etmirdi. Maşını qaraja salıb qılıflı aclarını cibinə qoymuşdu. Buna görə de çoxdan idi ki, maşın üçün Zyanın burnunun ucu göynyərdi.

İliq, günsəli, küləksiz bir hava idi. Ziya bu maraqlı seyahətə çıxmaga razı oldu.

Göygöz Seyfulla sözünün ağası idi. Şəhərdən kənarə çıxan kimi yerini Ziyaya verdi. İlk əlli kilometri çox rahat başa vurdular. Düzdür, ilk deqiqələr Ziya avtobusun sükənənən keçirdi. Ziya maşını təriflədi:

- Əla maşındır, - dedi, - elə bil, adamın fikrini oxuyur, üreyindən keçənləri bilir, buna görə da adama itaat etlər.

Lakin bu rahat yol sonuz deyildi. Yetmişinci kilometrdən başlayaraq tez-tez təmir olunan sahələrə rast geldilər. Əsas yoldan dönüb müvəqqəti, daşlı-kəsekli, tozlu yollarla getməli olurdular. Bəzən həla asfaltlanmamış, daşlardan astar salınmış yollara çıxanda təkərlərin altından qopan daşlar maşının altına dəyiş onları narahat edirdi. Zyanın sükan arxasına keçmək növbəsi deyərənən bərdaşlardan biri güclü zərbə ilə maşının karterinə çirdi. Zyanın qanı qaraldı. Göygöz Seyfulla ona teselli verməyə çalışıdı:

- Boş şeydir, heç ne olmaz, daşdır da, bizi bir balaca diksindirdi...

Ancaq bir az sonra maşının mühərrikindən nəse şübhəli ses gəlməyə başladı. Bu vaxta qədər na Ziya, ne da Seyfulla mühərrikin sesini eşitmirdilər. İndi isə mühərrikdən qəribə bir çıqqılığa bənzər ses gəlməye başlamışdı. Elə bil, metal süpürgəni müyyən bir ritmik fasılı ilə barabanba döyəcəyidilər.

- Tezə mühərrikdə belə şəyər olur, - deyə Seyfulla təxmin etməyə çalışıdı, - klapanalı rahlılaşqaz lazımlı geləcək.

Yol yoxuşa qalxanda Ziya bidden gördü ki, yağı tezxiqini gösterən eqrəb sıfra endi. Bir neçə kilometrdən sonra maşının panelində qızılı göz adlanan işq yandı.

- Saxla! - deyə Seyfullanın həyəcanlı səsi eşidildi: - Yoxlamaq lazımdır... Bu təhlükə siqnalının səbabını axtarıb tapmaliy়...

Ziya sükanı döndərib avtobusu yolan kənarında saxladı. Göygöz Seyfulla yera həpnib kərtənkələ çəvikiliyi ilə maşının altına girdi, qısa müayinədən sonra sürüsüb oradan çıxdı, cibindən siqaret çıxarıb dinməzce yandırdı. Deyesən, barmaqları bir balaca esirdi.

- Ha, na olub? - deyə Ziya hövsləsiz soruşdu.

Seyfulla üstünü çırıp maşına qalxdı, içəridə mühərrikin qapağını çıxarıb kənara qoydu ve mühərrik uzun-uzadı, böyük diqqətlə nəzərdən keçirdi.

- İşlər xarabdır, - deyə, nəhayət, xəber verdi, - engələ düşmüşük. Üstəlik yaq nasosu da sıradan çıxb.

Ziya qulaqlarına inana bilmirdi. Təəccübə soruşdu:

- Nəcə yeni?! Axi təp-təzə maşındır.

- Bir az tünükür eyl - deyə Seyfulla əllərini yellədi. - Bunu seçənə kimi nə qədər əzab çəkməşim. Üç maşını elə orada qaytarmışam zavoda. Bu, hələ yaxşısidir. Amma indi təqsir zavodda deyil. Yadındadır, bayaq karterə iri bir daş dəydər?... Deyesən, bütün bələlər elə oradan başlayıb.

- Bəs indi biz neyleyəcəyik? - deyə Ziya süst halda soruşdu.

- Mismirinə sallama, - Seyfullanın dodaqlarında ayrı bir tabəssüm oyandı. - Bağlıraq maşınlarını birin quyruguna, gedərik.

- Şamaxıya?

- Yox, Şamaxı məsəlesi bitti. Özümüzü Bakıya çatdırı bilsək, böyük işdir...

...İki saatda yaxın idi ki, el qaldırıb yoldan öten maşınları saxlamaq istəyirdilər. Amma bir şey çıxmadi. Bəziləri çox tələsirdi, bazilərinin maşını dərtib aparmağa damır burazı yox idi, digeri başını fikirli-fikirli torpedib deyirdi ki, yol rahat deyil, tez-tez əsas yoldan çıxmaq olacaq. Bir axtıbu maşının mühərrik işləməsə, tormozları da işləmər...

- Yox atam, xatalıdır, - deyə boyun qaçırrıdlar.

Seyfulla, nehayət, hövslədən çıxıb sükənənən arxasına keçdi.

- Xaxındakı döngədən sonra DAM\* postu var, - dedi. Sürünə-sürünə, birtəhər özümü-zü ora çatdırıq, gərkən ne olar.

DAM postuna çatanaq qədər mühərrikdəki səs daha da gücləndi. Möhkəm bədənli, cavən kiçik leytenant mühərrikli hərtərəli yoxlayıb müayinə edəndən sonra onlara heç bir təsli vermedi. Mühərrik barbad halda idi. Əsaslı tamirə ehtiyacı var idi.

- Bu maşını daha sürmək olmaz, - deyə o, qayğılı bir səsla, fikrini yekunlaşdırıldı. Yalnız əsaslı temir... Görün mühərrikin başına nə oyun açmışınız. İnsaf yoxdur sizdə məgar?

Seyfulla özünü saxlaya bilməyib acıqlı-acıq cavab verdi:

- Əvvəl yolları qaydaya salmaq, sonra insafdan danışmaq lazımdır.

Yedək məsələsi hall olunandan sonra DAM leytenantının köməyi ilə Seyfullanın avtobusunu öz maşınınə bağlayıb aparmağa razılıq verən sürücü de tapıldı. Lakin artıq gəcenin yarısı idi. Kiçik leytenant məsləhət gördü ki, sübh açılında yola düşsünlər.

- Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, var idı.

Bələliklə, Ziya ilə Seyfulla, yarı oturmuş halda maşının içinde gecələdilər. Səhər ala-qaranlıqlı, kiçiq avtobusu onları gözəyin yük maşınınə bağlıyıb yola dündürlər. Çok asta gedirdilər. Lap soxulcan kimi sürüñürdülər, xüsusişli yolu təmir olunan yerində.

- ...Bundan sonra da belə əzəblər verəcəksən mənə? - deyə Kəbirə göz yaşları içərisindən oğlundan soruşdu:

Ziya asta, lakin sart bir səsli cavab verdi:

- Uşaqlıdan maşın sürmeye öyrətməzsin. Gərk öyrətməyəyədiz. İndi maşinsız dayana bilmirəm. Əger atam "Volqa"nın daha mənə etibar etmirsə, qoy heç olmasa "Jıqlı" alınsın mənim üçün.

- Harda idi bizi bəzək qədər pul? - Kəbirə az qala fəryad qoparacaqdı. - Elə bilirsən o pulsar havayı başa gelir?

Ziya dədidiyindən dönmürdü:

- Onda "Volqa"nın aclarını verin mənə.

- Az oyun getirməşən başımıza o maşınla!

Ziya anasının tərəddüb etdiyini görüb daha tekdilə danışmağa başladı:

- Söz verirəm sənə, ana. Bir də o maşını sürelə sürmeyeçəm. - Anasının zeif dəmarını tutduğunu hiss edən Ziya daha da həvəsləndi. - Söz verirəm. Səliqə ilə sürücəm, tələsməyəcəm. Lap, neçə deyərlər, bütün qayda-qanunlara riayət edəcəm. Maşına yaxşı baxacam. Vaxtlı-vaxtında yağıncı dəyişəcəm, yağlayacam, yuyub təmizleyəcəm, gəlin kimi saxlayacam.

Zyanın verdiləy vədler səbəbsiz deyildi. Çünkü ata-anası əvvəller maşını çirkli saxlaşdı - gütün onu o ki var danlayırdılar. Onun işi elə maşın sürmək idi. "Təki tekərləri hələnsin", - deyirdi.

Bu defə onun verdiləy vədler lap and kimi səsləndi. Oğlunun belə hayəcan keçirdiyini və az qala and içə-icə vəd verdiləy gəren ana axırda təslim oldu. "Volqa"nın acları yəne da Zyanın cibində yuva saldı.

## ◆ YENİ TƏRCÜMƏLƏR

# Volqa Xəzərə qovuşur

Tatarstanın Xalq şairi, millət vəkili Robert Mıqallimoviç Minnullin Başqırdıstanın Syun çayı sahilindəki Nazyad kəndində doğulub. Şair öz şeirlərini Syuna bənzədərək yazar: "Monda ona bənzərilər var - sakit, ölçi-biçili". Onun şeirlərindəki yurd həsrəti gəldikcə tənhaalan, tozağacıları və qocaların ümidiñə qalan tayqa kəndi, suyu getdiñə dayazlaşdır az qala diza düşən Syun çayı qarşısındaki "günah"ının etrafıdır.

Uşaq yaşlarından atasız qalan Roberti ağrı-acılar böyüdüb, gözünün içinzə "atasız" deyib qollarını qırnlara kimliyini göstərmək istəyib. Beləcə, çağdaş tatar şeirinin ünlü isimlərindən biri gələcəyə dair qorar verməkdən başqa əlindən hələ bir şey galmayıx tayqalı balasının inadından doğulub.

Robert Mıqallimoviçin yeseninusayağı axıcı poeziyasından atasının cəldiği qarmon səsləri gəlir. O özü də qarmon çalmağı sevir. Bəlkə bu üzdən elə tatar bəstəcisi tapılmaz ki, onun şeirlərində müsiqi bəstələməsin. Şairin sözlərinə qoşulmuş mahnilərin başqırd səhnəsinin kralıçası Fəridə Kudasevənin ifasında dinişyicinin xəyalını tayqanını sonsuz genişliyinə aparması işi başqa olundur.

Robertin dayağı cavan yaşlarından dul qalıb taleyin acılarına mərdənəliklə sinə gəzən, bəs övladını ləyaqətlə böyüdüb adam arasına çıxaran anası olub. Onun poeziyasında az qala kult səviyyəsinə qalxan ana obrazının qaynağı budur. Kitablarını manə verəndə "Başqa kitablarını oxunuya bilərsən, amma istərdim ki, anama həsr olunmuş şeirlərən ibarət kitabını oxuyasan" deməsinin səbəbini bunda görürəm, anasından danışanda səssinin titrəməsi, gözlərinin dolmasına da... Onun qayğılı qıçqıq gözətləri bir də ana Tataristandan danışanda belə dolur.

Robert Minnullinin biri oğlan, biri qız iki övladı var. Bu körpələrə və onların təmsilində bütün tatar balalarına sevgi. Tatarstan uşaq ədəbiyyatının gözəl nümunələrini yaradıb. Çoxsaylı sosial-siyasi, fəlsəvi, lirik şeirlərin, poemaların müəllifi olmasına baxmayıraq, o özünü ilk onça uşaq şairi sayar.

Tatar şairi ilə iki dəfə görüşmüşəm: birinci dəfə ötən payız o. Tatarstan mədəniyyət nümayəndləri sırasında Bakıda olanda; ikinci dəfə üstündən bir ay keçəndən sonra onun dəvətiyle Kazana - şairin 60 illik yubileyinə gedəndə. Hər dəfə tixaca düşüb əsərlilik keçirəndə onun Bakıdakı tixaclarla bağlı yumorunu yada salmagla başımı qatram: "V Bakı ne sküqəs." Elə bil, bir gecədəcək yerin altından çıxmış kimi, Bakının simasını qəfil dəyişən hündür binalara baxanda isə bir az da qüssəyə dədiyi "Da, Azerbaydjan ustroitsə" sözləri fikrimdən keçir. Və bir də "İno deləmə, rısskiyə də eynək nəstəməsənəm, matemirskim əzəkəm" fikrindəki açıq ironiya...

Kazan Opera və Balet Teatrındakı yubileyi ziyafətində indicə döşənə taxilan ordeni manə göstərib uşaqlasına zarafatla "Asad, smotri" sözlərində isə humor da varyydı, qüssə də. Bir sözlə, şeirlərində kifayət qədər romantik bir şairin ikibaşlı, postmodern avtoironiyası...

Robert Mıqallimoviçin Tatarstan parlamenti binasının onuncu mərtəbəsindəki iş otagiñindən baxanda qədim Kazan özünün nağılvarı gözəlliyi, yeni Kazan isə əzəmətli göydənləri ilə ovuc içindəymiş kimi görünür. Bir də gömgöy suları ilə qədim şəhəri yeni şəhərdən ayırsa da, Xəzərə qovuşmaqla bütün türk dünyasının birləşdirilməsi, əyhamları zəngin ezop dili, an basılıcısı isə sonməyyət Minnullin poeziyasının yadda qalınan cəhətləridir. Minnullinin indicə qədər "Xoşbəxt olun" (1976), "Əbədi yol" (1983), "Bəsik" (1995), "Aşxama hələ var" (2008) və digər kitabları işq üzü görüb. O, Musa Cəlil və Qabdulla Tukay mükafatları laureatıdır. Şairin "Ən böyük alma" (1992) kitabı isə beynəlxalq dərəcəli H.X.Andersen diplomuna layiq görüllüb.

## Yeni tərcümələr

### Robert MINNULLİN

#### UÇUŞ

Uşaq vaxtı tez-tez uçardım göye  
açıb qollarımı beladan-bela  
Uca səmələrdən boylanım deyə,  
doğma torpaqlara, obaya, elə.

Göylərdən kəndimiz bir ala - tala  
çəmənə bənzərdi, baxsaydın hara.  
Görsəm ki, qollarım düşür az qala,  
uçub qanışardım ağ buludlara.

Sonra qollarımı açıb havada  
süberdüm, çatardım elə bir haddə,  
elə biliirdim ki, qartallara da  
meydan oxuyuram gücdə, qüvvətdə.

Bu saat istərəm göyləri qucam,  
ləzzətlə seyr edəm ucaliqları.  
Bir da eşidərdim lap yanımında,  
necə çıqınır durna qatanı.

Durnalar hasratdan ötdükə dili-dili,  
uçardım onlarla hey ağır-ağır.  
Amma aşağıya enərdim qəlli  
görsəydim meşələr, çöllər çağırır.

Uşaq vaxtı tez-tez uçurraq niyə,  
elə ki böyüdük uğça bilmirik?  
Haçan yadırğayı ruhumuz göye?  
Qanadsız qalırıq haçan, bilmirik!

Nahaq söz salıram bəlkə qanaddan,  
bəlkə qanad dəyil, uçan ürkədi?  
Kim bilsə bəlkə də biza poladdan,  
biza qanitdən qanad gərəkdi?

Qanadım olaydı göyü qucmağa,  
axı sürünməkçün dəyil bu hayat!  
Bəlkə üräyimiz varsa uçmağa,  
qızıldan da olsa, artıqdı qanad?

#### QULUNLAR

Qulunlar gəlir cana  
çöllərdə qovhaqovla.  
Yayıılır dörd bir yana  
qəhvəyi od-əlovla.

İndicə qanad çalıb  
indicə uçacaqlar.  
Günəşdən dişəm alıb,  
buludu qucacaqlar.

Bağlılarınă bədənləri,  
göyərləri tutur səsi.  
İldirim köhlənləri,  
Tülparlar törməsi.

Yellərdən bərk uçurlar,  
onları qovmaq hədər.  
İlahi, at gücü var,  
qulunda sonsuz qədər

Amma ki, olaraq ram,  
düşərlər axır bəndə.

Bir cigid aram-aram,  
sürər ta qarşı kəndə.

Beş-on il verər ara,  
od sənər, alov axar...  
Qoca at qulunlara  
kederlə, yorğun baxar.

### TOZAĞACLARININ GÖZ YAŞI

Durudu bulaq kimi ağrılı göz yaşları,  
az qala gözlerimden yaş gelir gila-gila.  
"Nədi dərdinim axı, anladın, bilek barı!"  
Susurlar... Ağac qəlibi no vaxt gəlib ki dile?

Canım yanır onlara, piçildiyar ki ürək,  
bu ağaclarla sənin gizli doğmaliğin var.  
Göz yaşına qarışmış işığa belənərək  
zərif kədər çıleyir dörd tərəfə ağaclar.

Niye yara vurular onlara bele dərin,  
o, kimdir ki, ağacı şərin yuvası sanır?  
Axı vəten torpağı bu qəmli gözəllərin,  
solmaz yaraşığından işıqlanır, nurlanır.

Ağlağan bacılarım, qurban gözlərinizə,  
üzürsüz üreyimi axı, ay ezişərim!  
Mehriban qardaş kimi indi qoşulub sizə  
ağlamaqdan savayı hara çatır ki, əlim?

Nedan utanırsız ki, verin ellərinizi,  
gelin abır-həyəni qoyağın bir kənara.  
İtəyin ilim-ilim, tapammasınlar bizi,  
baş götürüb bu yerdən qaçağınlı.  
Amma hara?..

### DUMAN

Dünəndən bürüyüb böyür-başımı,  
dünəndən tek odu qəlbime daman.  
Alıbdı dünyani yene başına,  
her şey itib-batıb, qalib tek duman.

Basib yeri-göyü səssiz sükunət,  
dörd yanım dumandı, qatı bir duman.  
Gözlerim öñündə ağappaq zülmət,  
başimdə ağ boşluq dolanır yaman.

Yumşaq bir divardı, oxşamır daşa,  
gedirəm, gedirəm, sonu görünməz.  
Axırı, deyəsan, düşürəm başa:  
Divar-zad ne gezir?  
Divar sürünməz!

Tər götürüb gedir, gerek çarpışam,  
bir yol tapıp çıxam, çıxa bilmirəm!  
Üreyimin üstə düşüb qalmışam,  
nəfəsim kəsilir, qalxa bilmirəm!

Kimdi ki, səs verən harayıma, kim,  
bir adam balası, varmı bir insan?!  
Burdan hara çıxım?  
Dörd bir tərəfim  
dumandı, dumandı, dumandı, duman.

### GECƏ DƏNİZİ

Sahilsiz ümmandı gecə denizi,  
göl kimi durğunu həm də bu gece.

Həmi sevənlərin dostu, əzizi,  
məcnundu, vurğunu həm də bu gece.

Mehriban sularda işıqlar kimi,  
bir cüt delfin kimi tapmışq aram.  
Qızıl eradakı aşıqlar kimi  
dünyada sən varsan, bir də mən varam.

Qayğısız gülüşlər yayılıb gedər,  
daha çatammariq nurlu gündüzə.  
İkicə nafrəlli dəniz bəs edər,  
bu gecənin nuru bəs edər biza.

### YUVACIQ

Hər tərəfi yenə ayaz,  
yenə şaxta, qar alıbdı.  
Quşu uçan yuvaciqaz  
yelim qalib, boş qalıbdı.

Yuvaciqda yuvalayar,  
yuvasız yel, yurdsuz külək.  
Küleyin də qanadı var,  
yellərə də yuva gərək.

Yele verdin qıştı yenə,  
yuvaciqım, gələn yaz var.  
Bəlkə bir gün geri döner  
ötənlikli quşcuğazlar?

Nə vecinə axı sazaq,  
mürkülyər sakit bağlar.  
Könüllərdən, gözdən uzaq  
boş yuvaciq qərib ağlar.

İsitmək də olmur səni,  
könlümdəki qarlı qışla.  
Yuvaciqaz, qına məni,  
yuvaciqım, gəl bağıشا.

### MƏNİ XATIRLASAN

Məni xatırlasən günün birində,  
darixma, çöllər var, göyələr var axı.  
Bir payız gününün üfüqlərində  
sonalarдан öyrən qanad çalmağı.

Sonsuz sevgilərin səmalarında  
nə fərqimiz var ki, bir cüt sonadan?  
Qorxma, gəlibdilər mənim yanından,  
sonalar qoruyar səni sonacaq.

Sənə neçə deyim hasrətə yanma,  
axı neçə deyim gözlə baharı?  
Birçə istəyim var, heç acılanma,  
girse buludlara sevgi qatarı.

Vüsal nəğməsini seçər, sonalar,  
baxmazlar soyuğa, baxmazlar qara.  
Uçduqsa hey uçub axır sonalar  
döñərlər göylərde ağ buludlara.

Əğər bir gün məni salsan yadına,  
bir də görəsan ki, uçan buludlar,  
köçəri quşları qucan buludlar,  
döñüb sonaların ağ qanadına

qar kimi yağır...  
Tut!  
Yera enası  
su qalar ağappaq lələklərindən.  
Həsət zərrəsidi hər qar dənəsi,  
qoy axib süzülsün kirpiklərindən.

### YAĞIŞDAN SONRA

Yağış kəsir, açıram  
pəncəreni taybatay,  
taybatay pəncəreni.  
Damlalar piçıldayırlar,  
piçıldayırlar damlalar:  
- buludun yavrusuyuq,  
- buludun yavrusuyuq.

Sudan çıxan söyüdlər  
silkəleyib yalnızı,  
yalnız silkəleyib,  
oxuyurlar sessizcə,  
sessizcə oxuyurlar:  
- torpağın arzusuyuq,  
- torpağın arzusuyuq.

Dalğalar üzərində  
qağayılar fəvvərə,  
fəvvərə qağayılar  
haray salır göylərə  
göylərə haray salır:  
- günəşin çinqısıyıq,  
- günəşin çinqısıyıq.

Örtürəm pəncəremi...  
pəncəremi açıram  
kesilməz bir yağışa.  
Qalıram ruhumdakı  
hava ilə baş-başa.  
Bu hava necə asan,  
bu hava necə ağır.  
Fırla, neca fırlasan,  
necə çağırısan, çağır,  
həminkidir, həminki:  
- Tanrıının beləsiyam,  
- Tanrıının beləsiyam.  
Bir az fərqli oldu ki...

### PAYIZ SEVGİSİ

Ele ilk görüşdən vurulub sənə,  
hər görüş təzədən sevdim mən fağır.  
Baş əydim ürəyim, kön'lüm deyənə,  
yalandan özümü tutmadım ağır.

Unutdum, baxmadım sanki yaşıma,  
baxmadım o ilim, ayım qalmayıb.  
Nə Məcnun sevdası vurmaz başıma,  
nə Tahir olmağa hayim qalmayıb.

Hərdən alışsam da, tez də sənərek  
ötəri işlərlə başımı qatdım.  
Nə sepdim yoluna senin gül-çiçek,  
nə də ki, özümü odlara atdım.

Sevə bilməsəm də, aşıqlər kimi  
həsətə yolunda duraraq senin,  
sevəcəm bu gündən,  
öz ürəyimi  
ürək döyüntünə quraraq senin.

Bir də soraq gəlməz gənciliyimizdən,  
bir də çatin sevək, vurulaq çatin.  
Payız eşqi dözüm isteyir bızdən,  
gözəlim, qoruyaq bu məhəbbəti.

### VİKTOR XARANIN MONOLOQU

Gitaram əllərimdə bir azadlıq bayrağı,  
qafamda yalnız üzən, yer qalmayıb barışa.  
Santyaqo meydanında günün günorta çağı,  
oldurulan şairlər çıxıbdılar yarışa.

Bilirəm, bu meydandan geriye yoxdu yolum,  
ən sonuncu nəgməni indi oxuyacağam.  
Ölərkən hayqıracam: "Şaire yoxdu ölüm!  
Mən Lorkayam! Fuçikəm! Mən Cəliləm! Mən sağam!"

Azadlıq nəgməsinə kim qandal vura biler?  
Yel kimi havalanıb, yağacaq yağış kimi.  
Tutacaq gitaranı yena də qançır əllər,  
hayqıracaq nəgmələr şimşek çaxırmış kimi.

Faşistlər qoxur hətta nəgmələrimdən bəla,  
məni gitaram ilə qoşa çəkiblər dara.  
Hələk olsam da, adım düşəcək dildən-dilə:  
azadlıq nəgməkəri, yenilməz Viktor Xara!

### UŞAQLIQ ALMASI

Bir dəfə bayramda atam şəhərdən,  
ətirli almalar alıb gətirdi,  
Az qaldı boğulaq, vallah, qəhərdən,  
İlahi, bu necə şirin etirdi?!

Əməlli-başlıca çəşib qalmışdıq,  
çəkib sesimizi lap içimizə.  
Əfsuna düşmüsdüük, sehra dalmışdıq,  
hər şey yuxu kimi gəlirdi bize.

Atam bölüşdürüb hər birimizə  
alma payımızı verdiyi zaman,  
elə gəlirdi ki, az qala bize  
belə bir sehrbaz görməyib cahan.

Arxayın yeyə də bilmədik barı,  
diricə-diricə udduq az qala.  
Bir də gördük yoxdu, indi onları  
götürmək mümkündü ancaq xəyalı.

Onlar güneş kimi nurluydu necə,  
ağappaq bir işiq saçırı tamam!  
Kim nə deyril desin, ta bu günəcən  
bir də görəmmədik o cüre bayram.

Bayram almaların mən hər bayramda  
qəribə nisgilə salıram yada.  
Amma rast gəlmirəm çox axtarsam da,  
o cür almalarla daha dünyaya.

Çatmışam nə qədər uşaq arzuma,  
amma öz-özümə bir qınağım var:  
hələ nə oğluma, nə də qızıma,  
vərə bilməmişəm o cür almalar.

Tatarcadan tərcümə edəni  
Əsəd CAHANGİR



Rüstəm KAMAL

## UŞAQLIQ MİF KİMİ: M.H.ŞƏHRİYAR VƏ O.SARIVƏLLİ

Baxtiyar Vahabzadənin əziz xatirəsinə

Uşaqlığının iki poetik aynası - «Heydərbabaya salam» və «Gətir oğlum, gətir». Uşaqlıq mifologemini hər iki əsərin fəlsəfi fakturasını, ovqat düzümunü müəyyən-leşdirir.

«Heydərbaba» mifoloji ecdad adıdır. «Heydərbabaya salam» ecdadlarla ritual ünsiyət aktıdır. Dağ ruhu ilə mistik təməsa girmək imkanıdır.

Adında kişi başlangıcı olsa da, Heydərbaba Ana obrazıdır («Heydərbaba, mərd ogullar doğğınan») Heydərbaba kosmoverici (düzümverici) başlangıçdır. Heydərbaba bütün bir naslin, ailənin və el-əbanın kosmoloji portretidir. Bu kosmik başlangıç qarşı güclü xaotik başlangıç - ölüm, itki xaosu və onunla bağlı narahatlıq («Xoşgınabı yaman gına kim salıb?») dayanır.

Ösgər ovsun «bütپərəstlik mifinin qalıqları»dırsa (F.İ.Buslayev), Şəhriyar xatirələrin qalıqlarından uşaqlığının «mifini» yaradır. «Heydərbaba»nın müqəddəs adını dənə-dənə tələffüz edir, təkrarlayır, arzu-dileklərini, niyyətini məhz ovsun - dua nitqinə çevirir. «Heydərbabaya salam», əslində, ovsun - dualardan ibarət bütövlükdür: şeirlər şəhər-magik tebiatıdır. Ovsun özündə sözü və əmlə - mif və ritualı birləşdirir. «Heydərbabaya salam» məhiyyətəcə «dua formalı ovsunlardır» (N.Poznanski). Şəhriyar bir ovsunçudur, şamanıdır.

**Heydərbaba, ildirimlər çaxanda,**  
Sellər, sular şaqquşdayib axanda,  
Qızlar ona səf bağlayıb baxanda,  
Salam olsun şövkətüzə, elüza,  
Mənim də bir adım gəlsün dilüza.  
Heydərbaba, gün dalıvı dağlaşın,  
Üzün gülşün, bulaqların ağlaşın,  
Uşaqların bir dəstə gül bağlaşın,  
Yel gələndə, ver gətirsin bu yana,  
Balka mənim yatmış bəxtim oyana.

Ovsun funksiyalı sadalanma bir elementin başqasına, bir adın başqa bir ada keçidi-lərinin şərtləndirir.

«Heydərbaba»ya müraciət Altay-Sibir şamanlarının hamı ruhlara müraciətinə, duasına bənzəyir. Söz və ad hadisələri xatırlama - sadalama - yaratma imkanı və səbəbi - «causa efficiens» olur.

Klassik psixoanalizdə ana uşaqın istək obyektiidir. Bu istək konkret gerçəklilik obyekti ilə bağlı deyil, simvolik «itirilmiş» obyekti nazərdə tutur.

Heydərbaba təhtəlşür simvoludur. Yenidən uşaq olub ana qucağına qayıtməsi «itirilmiş» simvolik obyekti qovuşma istəyidir, «animiya» dönmək, Ruh-Ana ilə münasibətini bərpa etmək cəhdidir.

**Heydərbaba, gəldim səni yoxlayam,**  
Bir də yatam, qucağında yuxluyam.  
Ömrü qovam, bəlkə burda haxlıyam,  
Uşaqlığı deyəm: bizi gəsən bir,  
Aydın günlər ağlar üzə gülşün bir!

Heydərbabanın qucağında «bir də yatiş yuxulamaq», ana bətninə qayıtmak ölümə bərabər olur. Yaddaş təcrübəsində xatırlanmaq unudulmaq aktına çevirilir.

Maraqlıdır: əsərdə ata obrazı da ölümlüdür. Sanki şairin yerli-dibli atası olmayıb. Atanın kölgəsi də ruhlar soltonatında qərib-qərib dolaşır. Əsərdə yalnız bircə yerde xatırlanan ata heçlik - yoxluq və zülmət fonunda təqdim olunur.

Manim atam süfrəli bir kişiyydi,  
El əlindən tutmaq onun işiydi,  
Gözəllərin axıra qalmıştıydi.  
Ondan sonra dönərgələr dönüblər,  
Məhəbbətin çırqları sönüblər.

Yoxluq, itki, qeybolma, ömrün ötərilisi, dünyanın faniliyi Şəhriyar şeirinin trans-sententiar işarətləridir. Ömr, varlıq təsdiqini yoxluqda, ölmədə tapır. Şəhriyar həmişəlik və birdəfəlik itirilmiş dünyanın izini bərpa edir. E.Levinas yazır: «İz o şeyin mövcudluğudur ki, heç vaxt burda olmamış, artıq həmişəlik ötüb keçib». Bu, ötüb keçənlərin, itkin düşənlərin, «ayrılığın şərbətin içənlərin» bu dünyada izidir.

Dedim, balam, o Məmədəsan nolubdu?  
Məlum olmuş tifil cavav olubdü...  
Dedim, deyin Museyyibə nə gəldi?  
Qulam, gördüm, ağlar göz ilə gəldi.  
Dedi: o da, bahalıq düyü, oldu.

Bu itirilmiş dünyanın hər bir mərasim faktı, hər bir etnografik məişət detali, adamların davranışları, jest və mimikası «itkin gedən günlərimdə yad verər». Hər şey-də itkinliyin, ayrlığın və ölümün möhrüvar.

Heydərbaba, yaru yoldaş döndüllər,  
Bir-bir məni çöldə qoyub çöndüllər,  
Çəşmələrim, çırqlarım söndülər,  
Yaman yerdə gün döndü, axşam oldu,  
Dünya manq xərabayı - Şam oldu.

Şəhriyarnın xatırladığı hər bir ad ölüm məkanına «girişir». Bu «giriş» psixostenik itki tipi üzrə qurulur. «Ahılların yetmiş kəfan çürüdüb», «Ağa öldü, tifəliğimiz dağıldı», «Köhnələrin sür-sümüyü dərtlib» (Müqayisə et, «Kitabi-Dədo Qorqud»da ananın ölümçül yaralanmış Büğaca dediyi: «Ol ikicə sünütüğün uzun olmuş»).

Şəhriyarnın mifopoeti düşüncəsinin özünaməxsusluğunu ondadır ki, psixoloji paralellizm səviyyəsində müxtəlif assosiativ xətləri bir mərcaya yığır.

Əsərin ontologiyasında işıqla qaranlıq bir-biriñə evəz edir, yəni qaranlıq yalnız işıq-kölgə effektlidir J.Delez yazır: «İşıq - kölgə kölgənin işıqlanması və ya qaralması effektidir».

Şəhriyarnın uşaqlıq xatirələri zülmətlə, qaramatla, kölgələrlə dolu bir məkandır. Onun yanında kənd dəha çox günün batması ilə, gecəsi ilə («Heydərbaba, kəndin günün batanda»), işıqların sönmesi ilə («Gün batanda sənər bütün çırğı») qalıb.

Qurd, qurd gözü bu zülmət dünyasının əsas simvolik obrazıdır.  
Gölgə düyü, gün batdı, qaş qaraldı,  
Qurdun gözü qaranlıqda bərəldi...

Yaxud:

Yaz gecəsi çayda sular şırıldar,  
Daş-qayada selədə asıl xarıldar,  
Qaranlıqda qurdun gözü parıldar...

Uşaqlığının bir hadisəsi də qurd gözünün işığı ilə bağlıdır.

Mirza Tağıyanın gecə getdik çaya,  
Mən baxıram sel də boğulmuş aya.  
Birdən işıq düyü o tay bağçaya.  
Eyvah, - dedik, - qurdu». Qayıtdıq qaçıq,  
Heç bilmədik nə vaxt külliükdən aşdıq.

Bələ demək mümkünsə, «Heydərbabaya salam» məkanı antroposentrlik, «Gətir, oğlum, gətir» issə naturosentrik (təbiət) yüksəkliyidir.

«Heydərbabə»da hər bir şəxş adı «tale motnidir». Mirqafar, Mırsaleh, Mırəziz, Mırməmməd, Mirheydər, Mırəbdül, Molla İbrahim və s. adalar bu dünyadan köç etmiş adamların adlarıdır. Bu adların sadalanması dinləyicini, oxucunu məistik, təla-

toloji aləmə daxil edir. İki məzmunlu ritorik suali da bu üzəndər: «Seyidlərdən kim qırılıb, kim qalıb?» Şəhriyarda insan ömrü, zaman metaforik «karvan» kodunda töqdim olunur.

**Heydərbaba, qarlı dağlar aşanda,  
Gecə karvan yolun azib çəşəndə...**

və ya:

**Mən gördüğüm karvan çatıb köçübdü,  
Ayrılığın şərbatını içibdi,  
Ömrümüzün köçü burdan keçibdi  
Keçib gedib gedər-gəlməz yollara,  
Tozu qonub bu daşlara, kollara**

yaxud

**Zaman keçir, üfüqlərdə toz qalır,  
Karvan kimi uzaqlarda toz salır..**

O.Sarıvəlli də insan ömrü vegetativ (bitki) kodunda simvolik mənə qazanır. Şitinin ağacın böyüməsi ilə uşağın boy atması eyni mənəni bildirir. «Tut ağaç» şeirində bunun poetik yozumu verilir:

**Har gün boy atram... Tarix dünyada  
Ömründən bir an da kasib atmayı.  
Lakin budaqlara boyum çatsa da,  
Uşaqlıq çəgına əlim çatmayı!**

Yadına Altay türklerinin uşaq ilahesi Humaya müraciəti düşür.

**Hamidan pislikləri qov getsin,  
Hamiya yaxşılıqlar payla.  
Arpalar sünbüllənsin,  
Süpürgə gülü kök atsın.**

«Arpa» və «süpürgə gülü» simvolik obrazları yeni doğulmuş uşaqlara deyilir. Şəhriyar üçün uşaqlıq gorusu ayrınlıq məqamıdır. Uşaqlığın yeganə şahidi Heydərbaba ilə görüşmek arzusu unudulmağı üçündür.

## II

«Uşaq» Osman Sarıvəllinin yaşam mifologiyasının əsas inanc obrazıdır. İşqli, pozitiv başlangıcı simvoliza edir. Uşaqlıqdə «ağlı-qaralı günlər keçirərək», xəyalın qanadlarında uşaqlığa qayıdış onda sevinc hissə oyadır, ona könlük rahatlığı tətirir.

«Gətir, oğlum, gətir» şeiri balaca Babəkə iňah olunub. Əgər «Heydərbabaya salam» da Şəhriyar uşaqlığı ile gərüşə özü gedirdə, O.Sarıvəlli öz yerinə balaca Babəkə «göndərir». Axi, oğul atanın özüdür («Kitabi - Dəda Qorqud»da deyilir: «Oğul atanın yetiridir, iki gözünün biridir»). “Elə senin kimi uşaq idik biz” - avtobiografik kodda gerçəkləşən uşaqlığına - özüne qayida bilsin deyə - Ata oğulla eyniləşir. Hətta uşaqlıq predmetlərinin tarixini oğlu Afərin yağından hesablayıb xatırlayır. Ömür təqvim kimi uşaqlıq tarixindən ibarətdir.

**Afərin yaşından otuz il əvvəl  
Dişləri tökülmüş iki taxta vəl...**

O.Sarıvəlli üçün xatırlamaq hansısa hadisəni, əhvalatı danışmaq deyil, həm də görməkdir. Xatırlamaq görməkdir, uşaqlıq (keçmişin xatırələrini detallıqlılığı ilə bir anlığa tutub saxlamaqdır). «Uşaqlıq» baxışın cizdiği yaddaş məkanıdır.

**Görürəm, səfali bir yaz axşamı,  
Çinarın dibinə yiğisir hamı...**

Şəhriyaren Heydərbabaya (dünaya, özüne) veracəyi sualları çoxdur. Poemanın hər sətrində sual havası var.

**Xoşgınabı yaman günə kim salıb?  
Seyidlərdən kim qırılıb, kim qalıb?  
A Mirqafar, dam daşını kim alıb?  
Bulaq yenə göllər gölü doldurur?  
Ya quruyub, baxçaları soldurur?**

O.Sarıvəllinin hər epizodunda iso tösdik var, nida ilə tamamlanır. Onun tehtələşsüru inkar tanımır. Hər uşaqlıq hekayəində, hər xatırə epizodunda bir ibrot fəlsəfəsi, hikmət damarı var.

**Quzum, könlüm kimi uçmaq istəsən,  
Əzəl yaxşı bağlan bu torpağa sən!**

O.Sarıvəlli də hər şeyin (insanın, ağacın, gülün) körpəliyi, balacılığı maraqlıdır. Müraciət formalarında körpə özüzləməsi və oxşaması yer alır: «Mələmə, a körpə, mələ yetər»; «Bilmədim, ey körpəm, mənəsi nadir?», «Quzum, bu misaldır, başa düş mönix və s.

Qəribədir: Şəhriyarda isə əksinədir. Onun «uşaqlıq» baxışı ancaq yaşı, iri adamları görür: «Mirmustafa dayı, ucaboy baba...»

O.Sarıvəlli demirurdur, sanki nəşənlərin, varlıqların yaradıcısı, onlara ad verəndir («Hər kiçik böcəyin adı var, quzum»). Əsərdə otların, çiçəklərin, ağacların adlarını sevgi ilə bir-bir sadalayıb. L.Vitgenşteyn deyir ki, adlandırma sözlə predmetin sırlı əlaqəsi kimi çıxış edir.

**Bir gün bu yerlərə dönüb gələrkən  
Topla xumar gözlü bənövşələrdən!  
Bir az gecidiñmi, nana, üzərrük,  
Özəkli baldırğan, çiçəklili yemlik,  
Kişniş, kəkklikotu, çobanəppəyçi,  
Lala, xoruzgilü, qaymaqcıçayı,  
Qulançar, quzquləq, tərə - göbələk.  
Albalı, qarağat, moruq, çiyələk.  
Bunlar şirin nemət, şirin diləkdir,  
Sevmayan seymasın, mənə gərəkdir!**

Başqa bir şeirində həmin ritorik sadalanna əsili ilə Bakının cənnətməkan obrəzini yaradır.

**Bakını bir yandan bürülmüş meşə,  
Qarənfil, yasəmən, nərgiz, bənövşə  
Akasiya, yasəmən, söyüd ağacı,  
Sörvlər evlərin başının tacı.**

Adların təqdimati mövcudluğun aurasını biza hiss etdirir. «Mövcudluq auraya malik olmaqdır» (F.Ankersmitt).

**Qara qoç, boz qoyun, göy təpəl quzu,  
Ağ ceyran dırnağı, maral buynuzu.  
Qırqovul quryuğu, tovuz lətəyi.  
Bir aslan pəncəsi, bir şir biləyi,  
İti qırğı gözü, tərlən qanadı,  
Min bir çiçək adı, min bir gül adı...**

O, bu adların - obrazların yaddaşda - obdəlibiyyə inanır. Şəhriyar üçün uşaqlıq arətq həmisiqlik itirilmiş dünyadır. O.Sarıvəlli üçün uşaqlıqda nə varsə, nəyi görübsə və sevibsa, həmişə mövcuddur. Onların gətirilməsini oğlundan xahiş edir. «Gətir, çox sevdiyim nə varsə, gətir!» - deyir.

P.S. O.Sarıvəlli ilə bağlı yazının səbəbkəti və «günahkarı» unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadədir. Bəxtiyar müəllim Osman Sarıvəllini həmişə özünə ustاد-sayır, ondan çox şey öyrəndiyini deyirdi. «Osmandan yazmağa dəyər, ay oğul», - deyə məni ondan yazmağa təkildə sövg edirdi.

Və bir dəfə Osman Sarıvəlli yuxuma girdi (Təssüs kimi, O.Sarıvəllini mən həyatda görəməmişəm). Yuxuda görürəm ki, Osman qağıq ağı libasda ancır ağacının altında dəyər. Ağacların dibindən isə sular axır...

Osman Sarıvəllinin cənnətə düşdüyüinə inandım...  
Hər üçünə - Şəhriyara, Osman Sarıvəlliya və Bəxtiyar Vahabzadəyə salamlar olsun!

**Tahira MƏMMƏD**

## OSMANLI ŞAIRLƏRİNİN YARADICILIĞINDA AZƏRBAYCAN ƏDƏBİYYATI ƏNƏNƏLƏRİ

Azərbaycan və Türkiyə ədəbiyyatları hər biri özlüğündə ümumtürk ədəbiyyatının çox zengin qollarını təşkil edir. Bunlar dildaxili (oğuz qrupu) eyniliyi, din birliliyi və coğrafi yaxınlığı səbəbindən uzun əsrlər bir məcrrada birləşmiş axar çaya bənzeyir. Ayri-ayri dövlət sərhədləri içərisində yaranısa da, əsaslaşdırılmış milli və dini dəyərlər, dünaygörüşü sistemi, poetik sənətkarlıq, estetik ifadə baxımından bu ədəbiyyatların araşdırılmasında eyni prinsiplər ehtiva olunur. Təsəffüf deyil ki, orta əsrlər Osmanlı ədəbiyyatını öyrənən bir çox Qərb tədqiqatçıları (mas., Gibb) Osmanlı ədəbiyyatı içərisində Azərbaycan ədəbiyyatına da böyük yer ayırmışlar. Daha doğrusu, onları bir-birindən ayıra bilməmişlər. Ayrılmıla, yeni buduqlanma hadisəsi daha çox hər hansı bir yad mədəniyyətin sintezişəməden irali gelir. Bu prosesin sürətliliyi Türkiyə və Azərbaycan adlı dövlətlərin qurulması dövründən sonra bir qədər da intensivləşir.

Dəstənlər və orta əsrlər dövründə Oğuz türklerinin ədəbiyyatı vahidliyi pozulmadığın-dan və orta ənənəvilik hökm sürdüründən burada paralellikdən daha çox birkəlli inkişaf müşahidə olunmaqdadır. Doğrudur, divan ədəbiyyatı içerisinde ayrıca bir Azərbaycan səpki mövcud idi, lakin bu, ədəbiyyatın vahidiyini pozmurdu.

Türkəllidivən ədəbiyyatının öz inkişafını her baxımdan daha da genişləndirdiyi XIV əsrden başlanan ənənələr növbəti yüzilliklərdə da inkişaf etdirildi. Divan ədəbiyyatı öz üstünlüğünü XIX əsre qədər qoruyub saxladı. XIX əsrde isə yeni ədəbiyyatla parallel fealiyyət göstərdi. XX əsra qədər davam edən bu böyük dövrdə Osmanlı və Azərbaycan türk ədəbiyyatı arasındaki fərqliliklər tədqiqatçı Muhsin Macit Tərefəndən aşağıdakı kimi ümumişləşdirilir. "XIV yüzdən XX yüzdə qədər esas özünməxəsusluqları ile anlatmağa çalışmış Azərbaycan ədəbiyyatı ile eyni tarixi dönməndəki Osmanlı ədəbiyyatının ortaq estetik prinsipləri nəzərə çarpmaqdadır. Lakin Azərbaycan sahəsində yetişən şairlər əsərlərində ritmi tamın edən ünsürlərə - səs və söz təkrarları ilə cinas, deyişmə və töremə, iştirak kimi poetik vasitələrə daha çox müraciət etmişlər; danışq dilində qəlibəşmiş strukturlardan yazi dilindən istifadə etmişlər. Bu əslüb ayrılmının ortaya çıxmamasında klassik ədəbiyyatla xalq ədəbiyyatının iç-içə olmasına da payı böyükdür. ...Coğrafi fərqliyikdən qaynaqlanan yaşama şəkilləri də Osmanlı və Azərbaycan sahəsindəki əslüb ayrıılıqlarını qidalandırılmışdır..." (15, 228).

Muhsin Macitin əslüb fərqlilikləri haqqında söylədikləri təbiidir. Müraciət olunan orta əsrlərindən de bu, müşahidə olunmaqdadır.

Azərbaycan və Türkiyənin fərqli ideoloji sistemlərdə dövlət quruluğu XX əsrde həmin coğrafi bölgələrin ədəbiyyatları arasında məsafəni bir qədər uzadı. Bu, eyni zamanda, mədəni irsə münasibətde ayrı-ayrı yondən yaxınlaşmaları da formalasdır. Xüsusən, sovet ideologiyası ədəbiyyatdakı vahidlik görünüşü ciddi zərbələr vurdu. Vahid axında qarşılıqlı ənənələr, demək olar ki, diqqətdən kənardən qaldı.

Ortağlıq heç bir şübhə olmadıqdan biz burada daha çox ayrı-ayrı şəxsiyyətlərin, xüsusən de Azərbaycana aid olanların iki qolda yaradıldığı ənənələr və onların qəbul ediləb yaşaması üzərində duracaqıq. Bu prosesin ayrı-ayrı əsərlərde kimlər tərəfindən və ne-cə gerçəkləşməsini izlədikcə çoxlu faktla qarşılışırıq.

Əski Anadolu və Azərbaycan ədəbiyyatındaki qarşılıqlı ənənənin ilk möhtəşəm örnəyi Şemsə Təbrizi və Mövlana Celaleddin Rumi əlaqəsindən üzə çıxır.

XIII əsr Anadoluda inkişaf edən türk ədəbiyyatının an ünlü siması Mövlana Celaleddin Ruminin bir şair kimi yetişməsində Şems Təbrizinin evezsiz rolü var. Mövlananın müridləri və davamçıları onun yolumun işıqlanmasında Şems Təbrizinin xidmetlərini qeyd edirlər. Mövlana Celaleddinin xüsusi müridlərindən olan Sipəhsalar Firudin öz rüsaləsində Ruminin Şemsə qarşılışmadan önce insanlardan uzaq dolaşmasını, öz ruhi hallarını anlamaqda çətinlik çekməsini qeyd edir. Mövlananın böyük oğlu, Mövləviliyi təriqət kimi formalaşdırı, ilk Mövləvi dərgahının qurucusu olan Sultan Vəled isə öz məs-

nəvində (1291-ci ilde yazmışdır) Şems Təbrizinin Mövlənanı irfanda yeni, daha yüksək mərtəbəyə qaldırmasından bahs edir (13, 421).

Mövlana özü da ona böyük şöhrət qazandıran "Divan-ı Kəbir" in Şems Təbriziyə həsr etdiyi bölümündə ondan təsirləndiyini anladır. "Divanda" ("Divan-ı Kəbir"də - T.M.) yer alan bir çox seirde Şems təxəllüs kimi istifadə olunmuş və bu səbəbdən Mövlana divanı "Divan-ı Şems-i Təbriz" və "Şəmsü'l Hakayık" adları ilə də tanınmışdır" (14, 46).

Mövlənanın atası ilə bərabər Balxdan Konyaya qədər keçdiyi yollar, Konyaya galana qədər yaşıdagı Şərqi şəhərləri, Şəmsin öz missiyasını yamaq üçün yaşadığı fərqli məkanlar o dövrdə mədəniyyət və dünaygörüşü üçün ayrı-ayrı coğrafi bölgələrin, dövlətlərin yox, bütöv bir regionun əsas olmasının göstəricisidir. Həm Şems, həm də Mövlana türk olmaqla bərabər, hər şeydən öncə, islam mədəniyyətinin təmsilçiləri idilər.

Anadolu və Azərbaycan ədəbiyyatı arasında qarşılıqlı ənənələrin yaranmasında XIV əsrde məraqlı faktlara qarşılıq rəsədi. Bu əsərdə qarşılıqlı ənənələr baxımından Anadolu ədəbiyyatında Ahmedinin rolü böyükdür.

Ahmedinə isə daha çox N.Gencavi ənənələrini Anadolu ədəbiyyatına getirməsi ilə məraq doğurur.

Türk xalqları ədəbiyyatına nəzər salsaq, Görərik ki, XIV əsr Nizaminin türk dilinə qazandırılması əsiridir. Bu əsrde Qızıl Orda şairi Qütb Xərazmzi Nizaminin "Xosrov və Şirin" ini qıpçaq ədəbi dilinə çevirir. O, bu tərcüməni Qızıl orda hökmərdə Tini Bey xanının xəniminə həsr etmişdir. Qütbü bəsəri həmin mövzuda türk dilində yazılmış en qadim nümunə sayılır (14, 68).

Bundan başqa, Fəxri adlı bir türkmen şairi da XIV əsrde "Xosrov və Şirin" mövzusunda mesnevî yazar (9, 460).

Anadolu ədəbiyyatından Ahmedinin yazdığı "İsgəndərname" isə Nizaminin eyni adlı əsərinin təlifidir.

"Ahmedinin "İskəndərname"si 14-cü yüzildə yazılmış məsnəvilərən en ənənəvi olub, ədəbiyyatımızda bu mövzudakı məsnəvilərin ilk və en uğurlu örnəyidir. Əsər Gencəli türk şairi Nizaminin eyni adlı əsərinin tərcüməsidir. Ancaq Əhmədi Nizaminin əsərinə yeni motivlər elave etmiş, bəzi hadisələri təlif halına gatırılmışdır.

Anadolu ədəbiyyatında Nizaminin ayrı-ayrı əsərlərinə XIV əsrden müraciət olunmaşa başlığındı halda, XV əsrənən bu, daha geniş vüset alır və Osmanlı ədəbiyyatında "Xəmse" ənənəsi başlayır.

Bütün tədqiqatçılar kimi, türk alimləri də xəmsə ənənəsinin Nizamidən başlığındı qeyd edirlər. "...bu ənənəni başlayan XII əsrin böyük məsnəvi şairi Nizamidi" (9, 462).

A.S.Levend Nizaminin "Xəmse" yaradıcılık hind poetlik strukturundan laydaladığını gösterir: "Nizaminin beş məsnəvisinə "Pənc-Gənc" (beş xəzinə - T.M.) adını vermesi, sanskritçədən beş kitabdan meydana gələn "Pança Tantra"nın adına bağlıdır" (11, 226).

Əski türk ədəbiyyatına aid tədqiqatlarda aşağıda adları çəkilən (əsərləri ilə) müalliflərin "Xəmse" yaradıldığı göstərilir.

"Həmdullah Həmdi: "Yusif və Züleyxa", "Leyli və Məcnun", "Mövlud", "Qiyafətnama", "Təhftətül Üssak".

Yəhəya bəy: "Gəncineyi Raz", "Kitab-ı Üsul", "Şah-Gəda", "Yusif və Züleyxa", "Gülşəni envar".

Ahmədi Rizvan: "İskəndərname", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Ridvaniyyə", "Mahzənəl-əsər", "Həft - peykar".

Nevizade Atayı: "Saqinname (Ələmnüma)", "Nefhatül-əzhar", "Söhbətül-əbkar", "Həft-han", "Hilyətül-əfkar".

Lamii: "Vəmisi və Əzra", "Vis və Ramin", "Fərhadname", "Şemü Pərvənə", "Guy və Çövən", "Həft Peykar", "Əbsalü Selaman", "Maktəb-i Hüseyin", "Şəhrəngiz-i Bursa" (9, 462-463).

Lamilinin əsərlərindən göründüyü kimi, o, evvel "Xəmse" yazsa da, sonradan Cami kimi əsərlərin sayını artırıbmışdır. Cami "Xəmse"dən sonra iki əsər də əlavə etmişdir. Lamili dördüncü artırıraq 9-luq yaratmışdır. Görünür, onlar beşliyi, yeddiyi və doqquzluğunu da İslami menadı dəyərləndirmiş, ona görə de "Xəmse" sayından çıxanda 7-yə və 9-a keçmişlər. Bu sistemdən yaradılmışda Nizaminin "Xəmse"sindəki beşliyin yalnız "Pança Tantra"dan gelme bir əsər ölçüsü olması özünü doğrultmur. İslami ələmədən İslami mü-

qəddəslərinə işarə edən və tamlıq mənası verən beşlə "Xəmsə"nin daxili mənasının izahı daha aqlabatandır.

Nizami ənənələrinin türk ədəbiyyatında daha geniş şəkildə yayılmasını Nüşabə Arası "Nizami və türk ədəbiyyatı" adlı monoqrafiyasında araşdırın sistemləşdirmişdir. Həmin monoqrafiyada Nizami və türk ədəbiyyatı münasibətlərinə təkcə ənənə baxımından yox, bütün yönürlüq aydınlıq getirilmişdir.

Nüşabə xanımın "Xəmsə" müellifi kimi təqdim etdiyi şairlərin adları yuxarıda İ. Ünverin göstərdiyindən daha çoxdur. "Türk ədəbiyyatının Həmdullah Həmdi (1449-1503), Taşlıcalı Yəhya (1582), Nəvəzadə Atay, Feyzi, Sübhiyəzə Feyzullah, Behişt, Çakəri, Əhməd Rizvan, Həyatı, Cəlili, Müdi, Fəthullah Arif Çelebi, Fəzli, Lamii kimi nümayəndələri, eyni zamanda, "Xəmsə" müellifləri kimi da tanınmaqdadırlar. Məxəzər... türk dilində "Xəmsə" qəlembə almış şairlərin sayını daha çox göstərməkdədir. Ancaq bu "Xəmsə"lərdən dövrümüzə qədər yalnız ayri-ayrı nümuneler gelib çatmışdır" (17, 79-80).

"Xəmsə" yazmaq ənənəsi türk bədii ədəbiyyatında nəşr yolu ilə da davam etdirilmişdir. Türk ədəbiyyatının Bursali Cəlili..., Nərgisi kimi nümayəndələri mənsur "Xəmsə" müellifləri kimi tanınmaqdadırlar" (17, 81).

XV əsr Anadoluda şeirində "Xəmsə" yazma ənənəsi formalasdığı kimi (bu ədəbiyyatda ilk "Xəmsə" yaranan şair XV əsrde yaşamış Akşemseddinoğlu Həmdullah Həmdi olmuşdur), eyni zamanda, başqa bir azərbaycanlı, Nasirəddin Tusinin yaradıcılığına deyin miqyasda müraciət olunmuşdur. Bu baxımdan Ahmedî Dainin yaradıcılığı maraqlıdır.

XV əsrin böyük türk şairi kimi tanınan, İsmayıllı Hikmet Ərtaylan tərəfindən 17 əseri olmuş műyyənənləşdirilən A.Dainin əsərlərindən üç N.Tusinin tərcümədir. A.Dai Nizami mövzularına da laqeyd qalmamış, "Vəsiyyəti Nuşirəvan" adlı səkkiz səhifəlik məsnəvi yazılmışdır. Bu məsnəvində "İran hökməri Nuşirəvanın dilindən oğlu Hürmüze öyüdlər" verilir (14, 108).

A.Dainin Azərbaycan ədəbiyyatına maraqlı onun Həsənoğlunuñ məşhur qəzelinə yazdıığı nəzirə ilə de özünü göstərir:

Eya Hürşid-i meh peyker cemalün Müşteri-manzar  
Ne manzar manzar-i tali ne tali tali-i enver  
Yüzündür ayet-i rahmet, özündür mazheri kudret  
Ne kudret kudret-i sani ne sani Sanı'l Ekber... (4, 456)

Bu nəzirə Ahmedî Dainin məşhurlaşmasında mühüm rol oynamış, Qərb tədqiqatçıları tərəfindən de bayənilmiş, tarixçi Hammer tərəfindən almançaya, ədəbiyyat tarixçisi Gibb tərəfindən ingiliscəyə tərcümə olunmuşdur (4, 456).

Həsənoğlunuñ yaradıcılığından çox az bir qismının bize gəlib çatmasına baxmayaq, onun dövrünün tanınmış, nüfuzlu bir şairi olmasına mənbələr de qeyd edir. "XV əsr təzkireci Dövlətshəd Səmərqəndi onun farsca və türkçə (azərbaycanca) şeirlər yazdığını, əsərlərinin Azərbaycan və Rumda (yeni Türkiyədə) məşhur olduğunu yazar" (8, 237).

Cox güman ki, Dainin təqdim etdiyimiz nəzirəsi o dövrə Anadoluda Həsənoğlu yaradıcılığına yegane müraciət deyildi.

Yuxarıda qeyd etdiyimiz kimi, Dainin Azərbaycan qaynaqlarından en çox faydalandığı mənə N.Tusinin yaradıcılığıdır. Onun Tusi yaradıcılığından bəhrələnməsi, əsasən, aşağıdakı əsərlərdə üzə çıxır:

Camasbname - mifoloji xarakter daşıyan bu əsər N.Tusinin eyni adlı əsərinin tərcüməsidir. Əsərdə Danyal peyğəmberin oğlu Camasbin macəraları verilir. Şah-i Maranın yanında Camasbin keçirdiyi illər və biliyin sırrına Camasbin nece çatmasını anladan bir məsnəvidir.

Tabirname - Tusiden tərcümə. Tusi bu əsəri ərəbcədən farscaya, Dai isə farscadan türkçəyə tərcümə etmişdir.

Eşkal-i Nasır-i Tusi - astronomiya və astrologiyaya aid olan bu əsər de Tusiden tərcümədir (14, 109).

Qeyd etmək lazımdır ki, Tusinin yuxarıda adı çəkilən əsərlərindən ikinci və üçüncüsü bir qədər dəyişik adla Ağababa Rzayevin "Nasirəddin Tusi" kitabına daxil etdiyi, AMEA İctimai-Siyyasi Tədqiqatlar və informasiya institutunun eməkdaşı Q.D.Camalov tərəfindən hazırlanmış siyahıda rast gəldik. Lakin həmin kitabda ne qəti surətdə N.Tusiyə aid edilən, ne de onun olduğu güman kimi irei sürülen əsər adları siyahısında N.Tusinin "Camasbname"si yox idi (2, 296-327).

Lakin "Camasb"ın N.Tusinin əsərindən tərcümə olunması təkcə M.Mengi yox, başqa türk tədqiqatçıları tərəfindən de qeyd olunmuşdur. "Şairin (Ahmedi Dainin - T.M.) Osmanlı hökmədarı Əmir Süleyman adına yazdığı əsərlərdən biri, Xoca Nəsirəddin Tusidən əvvəl "Camasbname" adlı kiçik məsnəvidir" (4, 455).

O da məraqıldır ki, XV əsrde bu mövzuya müraciət edən yalnız Dai deyildi. Əsrin başqa bir şairi Abdi de "Camasbname"ni tərcümə etmişdir.

"Camasb" haqqında müasir Azərbaycan tədqiqatlarında məlumat rast gəlmədiyi məsələn burada həmin əsərin qısa məzmununu təqdim etməyi lazımlı bildik. Məlumat türkçe tərcümələrə esaslanır.

Yuxarıda qeyd etdiyimiz kimi, əsərin mövzusu Danyal Peyğəmberin oğlu Camasbin başına gələn bir macaradan götürülmüşdür. Yusif peyğəmberin taleyində həlledi rol oynayan bir meqamı Camasb da yaşamalı olur. Yusif peyğəmberin qardaşları quyuya atmışdılarsa, Camasb dostları qısqanlıqlıdan quyuya salır. Camasb quyunun içində açığı yeraltı yollar İlənlərin şahı olan Şahmaranın sarayına gedib çıxır. O, Şahmarandan çoxlu hikmət əyrinir, verdiyi ikisri içir. Onun köməklə ilə yenidən Yer Üzüne qayıdır. Öyrəndiyi hikmətlər və içdiyi iksirdən aldığı ağıl güclü Camasbin şöhrətinin məməkətin hökmərdən çatdırır. Yena da Yusif peyğəmberin taleyindəki bir meqamı üst-üstü dəşən hadisə baş verir. Camasb padşahın veziri olur. O, veziriyi müddətindən oxuduğu kitablar, öyrəndiyi hikmətlər sayesində çoxlu dəfənə keşf edir və məməkətin gücləndirir.

Camasbla Yusif peyğəmberin taleyi arasındakı bu oxşarlıq təsadüfi deyil. Çünkü hər ikisi eyni nəsildəndir və ortaq sınaqlar yaşamalı olublar. Tövratda Camasbin atası Daniyal peyğəmber haqqında verilən məlumatdan, onunla Yusif peyğəmber arasında na qədər oxşar cəhətlərin olduğunu görürük: "... bütün görəmə və yuxular Daniyalə aydın id". Daniyal da öz yurdundan istemədən uzaqlaşdırılmışdı; Yəhudi krallığından Babil krallığına aparılmışdı. Tövratda veriliyinə görə o da gözəl idi. Hz. Yusif kimi Daniyal Peyğəmberin de dövlət, hökmər qarşısında ucalmasına səbəb başqalarının yoza bilmədiyi hökmər yuxusunu yozması ilə baş verir.

Bütün bunlar göstərir ki, "Camasb" əsəri Tövratda Yusif peyğəmber və Daniyal peyğəmber haqqda verilən məlumatlardan faydalanaaraq yazılmışdır.

XV-XVI əsrlər başqa bir keçidə de diqqəti çəkir. Həmdullah Həmidin Səfəviliyin Bayramılık şöbəsinin əsas təmsilçilərindən olan Akşemsəddinin oğlu, eyni zamanda, hem de mənəvi varisi olmus, Akşemsəddinin isə Seyyid Səfiaddin Ərdəbililiyin bağlılığı, digər tərəfdən, Xəlvətliyyə tariqətinin böyük davamçısı kimi tanınan Yəhya Şirvanının Rövşəniyyə qolunun qurucusu və xəlvətliyin Türkiyədə yayılmasına rəvac vermiş Deda Ömer Rövşənin mürsidi olub, onu irşadlaşdırması, Ruhı Bağdadının hürəfiliyin təmsilçisi kimi tanınması XVI əsr Osmanlı ədəbiyyatında təriqət görüşlərinin yayılmasında Azərbaycan qaynaqlarının, mütəfəkkirlərinin oynadığı rola gözəl şübhəturdur.

Hürəfiliyin və ondan nəşət edib yüksək poetik sənətkarlıq nümunəsi kimi təcəssüm edən Nəsimi poeziyasının Anadolu sahəsi türk ədəbiyyatına nüfuzu daha çox Bektaşı təkkələri vasitəsilə yayılmışdır. "... Nəsimi xüsusi Bektaşı təkkələrində müqəddəs şair kimi tanınmış, dərin bir sevgi və saygı içərisində yaşadılmışdır" (4, 374).

Səfəviliyin Bayramilik qolunun inkışafı o vaxta qədər bu mühitdə əsas nüfuza malik olan Mövləlliye paralel yeri bir təriqət təməyü formalasdırdı.

"XVI yüzilə qədər Qaraqoyunu və Ağqoyunu hakimiyyətindəki coğrafiyada Ərdəbil tekkesi qədər uzun ömürlü və nəticələri baxımından diqqətə deyər başqa heç bir dini-mistik quruluş yoxdur. Ərdəbil Tekkesinin təsiri yerli sərhədləri aşaraq Somuncu Baba vasitəsilə Anadolu sahəsindəki təsəvvüf hərəkətləri üzərində də tesirli olmuşdur. Çünkü xalq arasında dəha çox Somuncu Baba kimi tanınan Hamidüttin Aksarayının xəlifəsi, Bayramılık piri olan Hacı Bayramdır. Bayramılıyin və Xəlvətliyin Anadolu sahəsində geniş yayıldığı diqqətə alındığı zaman Ərdəbil Tekkesinin təsir dərəcəsinin ne qədər geniş olduğu dəha yaxşı anlaşıılır" (18, 224).

Səfəviların ham də hakimiyyətdə təmsil olması sebəbindən bu təriqət ənənələrinin yayılıb qorunmasına dövlət tərəfindən de çalışılmışdır. Təsəvvüf görüşlərində yol birliliyin öməli yerinin olması Səfəvəddin Ərdəbilidən sonra da bu əlaqələrin qorunub-sax-

lanmasına təminat verirdi. Əlaqələrin saxlanmasında Uzun Həsenin de böyük xidmətleri olmuşdur. "Uzun Həsen enənəye uyğun olaraq mühitindəki sənet ve təkə-təsəvvüf ərəbiylə yaxşı əlaqələr qurmağa cəhd göstərməmişdir; bir yandan Səfəvi şeyxleriyə əlaqələrinin qohumluq bağlarıyla möhkəmədir, digər tərəfdən təriqət silsiləsi etibarilə Ərdəbil təkəsi ilə bağlı olan Anadoludakı Bayramılardan hədiyyələr gəndərmişdir" (7, 221-222).

Uzun Həsenin təriqəti mənsublarına göstərdiyi qayğı haqqda bəhs edərən Muhsin Macit Aydırımrı Səməranın "Dede Ömer Rüşəni, Hayati, Eserleri ve Divanının Tenkitli Metni" kitabından qeynaqlanan beş bir fikir də təqdim edir: "... Xəlvetliyə təriqətinin ikinci piri Seyid Yahya Şirvanının müridi və Rövşənliliyin qurucusu sufi şair Dede Ömer Rövşəni himaya etmişdir.

Aydınlı Dede Ömer Ağqoyunlu sultanı Uzun Həsen və xanımı Səlcuq Xatun sayesinde Təbrizdə gözəl günərlər keçirmiş, əsərlər yazmışdır (15, 222).

Mənbələr görə, Ömer Rövşəni Uzun Həsenin devətli Təbrize gətmədən önce bir müddət Qarabağ, Bərdə və Gəncədə fealiyyət göstərməmişdir. "Ömer Rövşəninin Qarabağ-dakı seməralı fealiyyətləri onun Ağqoyunlular tərəfindən tanınmasını təmin etmiş, neticədə Təbrizə gəlməsinə sebəb olmuşdur.

Uzun Həsenin vəfatından sonra (1478) oğulları Sultan Xəlil və xüsusile Ağqoyunluların en böyük hökmədarlarından olan, alim və sənətkarların qoruyucusu Sultan Yağıb (1478-1490) ile Ömer Rövşəni arasında həmisi qarşılıqlı məhəbbət və hörmət olmuşdur. Hökmədar müxtəlif ehsanlarla həmisi Ömer Rövşəninin xətrini eziż tutmuş və Cahanşah xanəgahını ona vermişdi. Ömer Rövşəni də onu ayrıca bir şeiri ilə məhd etmişdir" (12, 160).

Ömer Rövşəninin bir mütəfakkir şair kimi yetişmişindən sözüsüz ki, 25 il ömrü sürdüyü Təbriz mühitinin çox böyük tesiri olmuşdur. Təbrizə beslədiyi doğma münasibət, mühitin insanları ilə ruh yaxınlığı və şəhərə sevgisi şairin "Təbriz" redifli şeirində özünü açıq-aydın göstərir (3, 160).

Yuxarıda haqqında bəhs etdiyimiz Hacı Bayram Veli və Dede Ömer Rövşəni təriqəti tarixində öteri şəxslər yox, çoxlu mürid yetişdirən böyük şeyxler olmuşlar. Bunu aşağıda təqdim edəcəyiz misallardan da aydın görmək olar.

Hacı Bayram Veli davamçılarından Şeyx Əlvan Şirazinin də Azərbaycan ədəbiyyat enənələrinin Anadoluda yayılıb genişlənməsində mühüm xidmətləri olmuşdur. O, Şeyx Mahmud Şəbüstərinin "Gülşəni Raz" adlı əsərini manzum şəkildə türkçəyə çevirmiştir (4, 472).

Bütün bunlar onu göstərir ki, XV-XVI əsrlər sənat və dünyagörüşü sahəsində Azərbaycan böyük nüfuzu malik idi.

XVI əsrda bu enənə axınına Füzuli yaradıcılığı da qoşulur. Bu qoşulma axında güclü selə bənzəyir. Çunki Füzuli artıq sağlığında Azərbaycan, Osmanlı və bunların arasında ortaq mövqə tutan İraq türkman ədəbiyyatını bir günəş kimi özünə cezb edir.

XVI əsr Osmanlı ədəbiyyatında Füzulidən təsirlənən iki böyük şimanın adı xüsusile vurğulanmalıdır: Xəyalı və Taşlıcalı Yehya. Taşlıcalı Yehya tək Füzuliyə bağlılığı ilə yox, həm də "Xəmse" mülliifi olması ilə dikkəti çeker.

Osmanlı ədəbiyyatının gözəl inciləri yaratmış, divan ədəbiyyatında çox özel yere sahib olan bu iki sənətkar öz aralarında bir o qədər xoş rəftərləri olmasa da, Füzuliyə yüksək dəyer vermiş, ona nəzirələr yazılmışlar.

Füzulünün öz dövründəki təsirləri haqda türk tədqiqatçılarının verdiyi məlumatlardan görür ki, bu nüfuz dairesi yalnız adını çəkdiyimiz iki şairə bilmir.

Füzuli enənələrinə sonrakı əsərlərin divan ədəbiyyatında, hətta XIX əsrənən yeni ədəbiyyatda, müásir türk poeziyasında belə yaşamaqdır.

Təsadüfi deyil ki, hala Füzulinin öz dövründə təzkireciler (Lətif, Sam Mirzə, Aşıq Çələbi) ondan ustad şair kimi bəhs edirlər.

Türk tədqiqatçıları Füzulinin özündən evvelki Anadolul şairlerindən Ahmedli, Şeyxi, Necatini təqdir etdiyini və Necatinin "qayıri" redifli qəzəlinə iki nəzirə yazdığını qeyd edirlər. Eyni zamanda o da vurğulanır ki, Füzulünün yazdığı nəzirə Necatinin şeirləndən daha qüvvətli alınmışdır (4, 545).

Füzuli yaradıcılığının yayıldığı ədəbi coğrafiyada ne qədər nəhəng bir qüdrətə sahib olduğunu onun tədqiqatçılarının, demek olar ki, əksəriyyəti qeyd edir.

Füzulidən sonrakı ele bir əsrin ədəbiyyatı yoxdur ki, (bu günümüze qədər) tədqiqatçılar orada Füzuli enənələrindən və təsirindən bəhs etməsinələr. Osmanlı ədəbiyyatında

klassik divan şeirinin son böyük təmsilçisi sayılan Şeyx Qalib də əsərlərində Füzuli irsinə bağlılığı ilə dikkəti cəlb edir.

Şeyx Qalib ədəbiyyat tarixində en çox məşhurlaşdırılan onun Divanıyla "Hüsən və Eşq" məsnəvisidir. Divanında Füzulinin məşhur şeirlərinə təxmisler var. Bundan başqa, "Hüsən və Eşq"də de Füzulinin izləri, xüsusən də "Leyli və Məcnun"un təsirləri dikkətə carpar.

Məsnəvide Füzulinin "Leyli və Məcnun"un ayrı-ayrı beyti və ifadələrinin, motivlərinin təsiri açıq duyulur. Bunu N.S.Banarlının müqayisələri də sübut edir. "Hüsən və Eşq"də xüsusən ses baxımından digər qüvvətli xatirələr Füzulinin "Leyli və Məcnun"undan əks edən sedalardadır. Məsələn, "Hüsən və Eşq"də:

Kim gevheri Hüsənə talibim bən  
Qavğayı taləbdə qalibim bən

misraları "Leyli və Məcnun"dakı:  
Talibi harabə talibim bən  
İnşaallah ki, qalibim bən  
söyleyişini xatırladır. Şeyx Qalibin:  
Mazur tut ey rafik mazur

misrası Füzulinin  
Mazursun ey nigar mazur

söyleyişinə çox yaxındır. Füzulinin əsərində Leyliyə anasının verdiyi öyüdlər arasdakı:

Qızsan ucuz olma qədrini bil  
sözü, "Hüsən və Eşq"de dayesi tərəfindən Hüsne verilən öyüldərəki  
Kizsin kerem eyle san giran ol

misrasına örnək olmuşdur" (5, 777)

"Hüsən və Eşq"lə allegorik anlayışlarla ifadəyə və keyfiyyətin şəxsleşməsinə görə Füzulinin "Sehhət və Mərez"ine de bənzədənlər var.

Füzulidən sonra yazıp-yardan Azərbaycan divan ədəbiyyatı şairlərinin her biri bu və ya digər dərecedə onun təsir dairəsindən konara çıxa bilməsələr də, dövra və özürin fərdi manələrinə uyğun yeni əslublar, poetik enənələr də formalasdırıllar.

XVII əsrdə enənələrinin geniş sahədə, o cümlədən Anadoluda yayılması baxımdan diqqət çeken şair Saib Təbrizdir. "Saib Füzuli təsirində qalmış ancaq türkçe yazdığı şeirlərlə Hindistanda Şah Cahanın sarayında rəğbətlə qarşılanan "Səbki-Hindi" ədəbi istiqamətinin yaradıcıları arasındadır. Ayrıca dünyaya baxış, heyət qarşısında yetkin görüşlərlə ədəbiyyatımızda "Hikəmi şeir" istiqamətinin təmsilçilərindən olan Nabi, Kosa Raibli paşa, Münil kimi şairələr de şeir əslubu ilə təsirləndirmişdir" (14, 178).

Saib Təbrizinin XVII əsrin əslublarından biri olan "Səbki-Hindi"yə aidliyini və Osmanlı türk ədəbiyyatının "Hikəmi şeir" əslubuna mensub şairlərinə təsir göstərməsi məsəlesi ədəbiyyat tarixlərində dəfələrlə vurğulanır.

N.S.Banarlı Saib Təbrizinin hələ sağlığından Şərqdə böyük nüfuz aşıb olmasından bəhs edir. "Şöhrəti Hind, İran və Anadolul ölçəklərini tutan Saibə hələ həyatda iken bir çox Hind, Azərbaycan və Osmanlı şairi tərəfindən nazirələr yazılmışdır.

Şeirlərdən eşq, təsəvvüf və hikmat cıgviləri zəngin bir səs, qafiya və məcəz anlaşıması halında tərənnüm edilmişdir. Xüsusilə hikmet ifadə edən şeirləri Osmanlı-türk ədəbiyyatında əsrin böyük şair Nabi üzərində təsiri olmuşdur...

Bu şair İran ədəbiyyatında Hind əslubu deyilən zəngin xeyallar, məcazlar və anımlarla səsli və yüksək bədil ifadəli xüsusi bir əslubun qüvvətli təmsilçisidir" (5, 648).

Ayrı-ayrı ədəbiyyat tarixlərində şairin osmanlı türk ədəbiyyatına təsirindən bəhs edilməkle yanaşı, bu problem Bilkən Ali Fuat tərəfindən ayrıca mövzu kimi de araşdırılmışdır (6).

Bu məqayisələrdə maraqlı görünen odur ki, Səbki-Hindi əslubunun təmsilçisi kimi təqdim olunan Saib Təbrizinin Osmanlı ədəbiyyatında təsirləndirdiyi şairlər Hikəmi şeir və Səbki şəhərinin görkəmli nümayəndələridir. Məsələnin bu tərzdə qoymuluş ister-istəməz Saib'in tam olaraq Səbki Hindi əslubunun təmsilçisi kimi qəbul edilməsinə qarşı bizdə tərəddüller yaradır.

Fikrimizcə, Saib Təbrizi tam olaraq Səbki-Hindi üslubuna aid olmaqdandan daha çox yaradıcılığında dövrünün her iki üslubunu birləşdirərək bunu ənənə səviyyəsinə qaldıra bilən sonatkarıdır.

Əlde olan faktlar əsasında hələlik deyə bilerik ki, ənənələrinin Osmanlı ədəbi məkanında yayılması baxımdan son böyük divan şairimiz Seyid Nigaridir.

Nigarinin varlıq haqqda görüşlerinin formalşamasında Nəqşibəndiliyin Osmanlı türk mühitində geniş yayılmış Xalidiyyə qolunun xüsusi rolü olmuşdur. Onun şeyxi Kürdəmirli İsmayıllı bu qolun davamçılarından biridir (19). Nigarinin yaradıcılığı və həyat fealiyyəti Qafqazda mürnidizm hərəkatının geniş yayıldığı bir dövrlə təsadüf etdiyindən, eyni zamanda, Şah Nejmetullah yolunun davamçısı olan Nabatinin Nigariyyə təsiri, Azərbaycanda Xəlvətliyin geniş yayılması şairin görüşlərinə başqa təriqətlərin də təsirinə yol açmışdır. Beləliklə, təriqət Nəqşibəndiliyin Xalidiyyə qolu ilə daxil olan Nigari ünsiyyətdə olduğunu başqa təriqət elementlərini də təmsilcisi olduğu qola daxil edərək, yeni bir qolun, Nigariliyin curucusunu olmuşdur.

Daşıdığı missiya ilə əlaqədar olaraq təriqətdə irşadlanan Qarabağlı Seyid Nigari həyatının böyük bir dövrünü Osmanlıda - Kırma Amaslyada, Harputda, qısa bir dönenmini İstanbulda keçirmişdir.

Amasiya və Harputda dövrünün böyük bir piri kimi tanınan Nigarinin çoxlu müridi olmuşdur. Bu müridi dən Osmanlı ərazisində Nigariliyin yayılmasında sözsüz ki, böyük fealiyyət göstərmişdir.

Ədəbiyyatda məhəlliləşmənin dərinleşməsi, Qərb ədəbi istiqamətinin üstünlüyü ya-vaş-yavaş vahid divan ədəbi məkanı prinsiplərini de zəiflədir.

Divan ədəbiyyatının vahid ədəbiyyat görüşünün son böyük cəhdii Seyid Əzim Şirvanının "Təzkire"si olur. O bu "Təzkire"də rum, Qafqaz, Türkmen, Azərbaycan şairini ayrı-ayrı bölgələrin vahid ədəbiyyat nümayəndəsi kimi təqdim edir. Lakin XX əsrə aparıcılığını itirən divan ədəbiyyatı ənənələri, eyni zamanda bu əlaqələrin də tədricən zəifləməsi ilə neticələnir.

#### İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Ayan H. Divan Edebiyatında Hamseler. Atatürk Üniversitesi Edebiyat Fakültesi, Ankara, 1979
2. Ağababa Rzayev. Nəsirəddin Tusi. Elm, Bakı, 2001
3. Azadə Musayeva. Əlyazma kitabı və XV-XVI asrlar Azərbaycan ədəbiyyatı: problemlər, araşdırmalar. Bakı: Nurlan, 2002
4. Baranlı N.S. Resimli Türk Edebiyatı Tarihi, I c. Milli Eğitim Basımevi, İstanbul, 1998
5. Baranlı N.S. Resimli Türk ədəbiyatı tarihi, II c., Milli Eğitim Basımevi, İstanbul, 1998
6. Bilkan Ali Fuat "Saib Təbriz iye Nabi üzərində bir Mukayese Denəməsi". Akademik Araştırmalar, 3., 2000
7. Erşahin Seyfettin. Akköyunlular. Bizim Büro. Ankara, 2002.
8. Əlyar Səfəri, Xalil Yusifi. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008
9. İsmail Ünver. "Mesnevi". Türk Dili, aylık dil dergisi, Türk Şiliyi özel sayısı, II, (Divan şili) 1986
10. Kitabı Mukaddes, Kitabı Mukaddes Şirkəti, İstanbul, 1995
11. Levend A.S. TET, Ankara.
12. Mehmet Rıhtım, Seyid Yahya Bakuvi və xəlvətliy. Qismat, Bakı, 2005
13. Məhəmmədəli Tərbiyat, Danışmandan - Azərbaycan, Azərənş, Bakı, 1987
14. Mine Mengi. Eski Türk ədəbiyatı tarixi. Akçay yayınları, Ankara 1999
15. Muhsin Macit. Azeri sahəsi Türk ədəbiyatı (XII-XIX yüzil), Türk ədəbiyatı tarixi, 2 c., TC Kütür və Turizm Bakanlığı yayınları, İstanbul, 2007
16. Mustafa Kara. Tasavvuf ve Tarikatlar Tarixi. Dergah yayınları. İstanbul, 1999
17. Nüshə Arası. Nizami və türk ədəbiyyatı. Bakı: Elm, 1980, s. 79-80
18. Öngörən Rəsəd. Osmanlınlarda Tasavvuf, Iz. Yay. İstanbul 2000
19. Pərvana Bayram. Qarabağlı Seyid Mir Haməz Nigarının hayatı, yaradıcılığı və türkçe divanının poetik struktur. Filologiya elmləri namizədi alımlık dərcəcəsini almaq üçün təqdim edilmiş disertasiya. Bakı, 2008.



#### Paşa KƏRİMÖV

## SADIQ BƏY ƏFSARIN TÜRKDİLLİ LİRİKASI

XVI əsrin ikinci yarısı - XVII əsrin avvollarında yaşayış yaratmış Sadiq bay Əfsar dövrünün hərtərəflisi istedədə malik ziyanlısı, görkəmli alim, şair və rossam kimi mödaniyyət tariximizdə düşmüşdür. Müxtəlif mənbələrdə adı Sadiq bay Sadıq və Sadıq Kitabdar kimi də qeyd edilən şair əslən I Şah İsmayıllı hakimiyyəti goldayı zaman Şəmdan öz arzusu ilə ona qoşulmağa galon Xudabəndilə adlı türk-oğuz clino mənsubdur. Tədqiqatçılar göstərirlər ki, Xudabəndilə, Bəydi və İllu obaları birlikdə Şamlı boyunu təşkil etmişlər (9,s.21). Sadiq bay külhiyyatının avvollarında özünün mənşəyi haqqında yazır: "Mən həqiqi Xudabəndilə adı ilə moşhurlaşmış və tanınmış türk təyafəsindən. Onlar odalı türk ölkə tutmaq və dünəni almağa başlığı ilə günlərdə tabelik bildirmək və yardım etmək üçün Şam diyarından atomin sığndığı dorgahı üz qoymuşlar". Türkeo qitosindo şairin özünü "şamlı fəqir" adlandırmış bir dəhə Xudabəndilə elinin Şamlı boyunun tərkibinə daxil olduğunu sübut edir.

Müxtəlif mənbələrə istinad edən tədqiqatçılar 77 il ömrü sürməş şairin h.940-ci (m.1533) ilə Təbrizin Vercü (Varci) məhəlləsində anadan olub, h.1017-ci (m.1609-1610) ildə İsfahandı vəfat etdiyini tösdiq edirlər.

20 yaşında atasını itirən şair dörvüşlər qoşularaq dünənin müxtəlif yelərinə soyahət etmiş. Təbriz, Qozvin və İsfahandan başqa Yozd, Gilan, Əbərkəh, Astarabad, Həmədən, Bağdad, Ətəbat (Nəcafi və Korbalı) və Halabda olmuş, macəra ilə dolu bir genclik həyatı yaşamışdır. Qızılbaş sorkordolarından olan Əmir xan Mosullu Sadiq boyı öz yanına davət edərək onun sərgərdan həyatına son qoymuşdur. Bundan sonra S.Əfsar öz bilyini artırmış, müxtəlif sahələrdən sərgərdən həyatına son qoymuşdur. Əmir xan Mosulludan sonra Sadiq bir müddət İsgəndər xan və Bədir xan Əfsarın yanında xidmətdə olur. Gönc yaşılarından gərgin aməyi, zohməti, istədədə səyəsində elmin, sonatın bir sənədini mükəmməl öyrənən Sadiqinin səhrəti qisa müddətdə bütün ölkəyə yayılır. Sadiq boyın müasiri Qazi Əhməd Qumi xottatlar və rossamlar haqqında risalılarında onun haqqında yazar: "Rəssamlıq sonatında onun tayi-barabarı yoxdur, indi ona şahın kitabdarı vəzifəsi təpsirilmişdir. Yaxşı şeirlər yazar, onun çoxlu qəsidi, qıt, qazal və rübabı vəzifədir. Təsviri sənətdə öz firçasının eczakar güclü ilə insanı heyran edir. Casırda dövrünün igidərindən heç də geri qalmır". Məhəmməd Tahir Nəsrabadi tozkirosunda Sadiq boyın cosur və mor bir insan olduğunu göstərir, rəsm əsərlərinin səhrətinin Hindistana gedib çatdığını bildirir".

Sadiqinin torcumeyi-hələndəki on əlamətdər hadisələrdən biri onun saray kitabxanasına rəhbər təyin edilməsidir. Görkəmli adobiyatçısının ailəsi Məhəmmədəli Tərbiyat Sadiq boyın II Şah İsmayıllı zamanında (1576-1577) kitabxanaya işə götürüldüyünü, I Şah Abbas dövründə (1587-1589) isə kitabxanaya başlıqlı etdiyini göstərməyidir. Şairin imzasının bazı mənbələrdə Sadiq-Kitabdar kimi verilməsi də elo onun bu işi ilə bağlıdır. Sonqüsənliş doktoru Adil Qaziziyev Sadiqinin artıq Məhəmməd Xudabəndilən hakimiyyəti dövründə (1578-1587) hamin kitabxanaya başlıqlı etdiyini tösdiq edir. Mənbələrən göstərdiyine görə, Sadiq boy canniyatda və sarayda elo böyük nüfuz sahibi olmuşdu ki, bəzi sobablırları görə saray kitabdarlığından uzaqlaşdırıldıqdan sonra da ömrünün sonuna qədər bu vəzifənən təqədümü almışdır.

Özündən sonra zəngin bir ərs qoynan S.Əfsarın əsərləri külhiyyatında toplandı. Şairin külhiyyatının olyazımasının Təbriz Dövlət Kitabxanasında saxlanan müsxasino daxil olan əsərlər sonradan yazaqlara əlavə edilmiş mündaricədə aşağıdakı şəkildə təqdim edilir: 1) Qasidalar ("Zübdətil-kolam"); 2) Qəzəllər; 3) Müxtəlif şeirlər; 4) Şairlər tozkirosu ("Məcməül-xəvas"); 5) Rübələr; 6) Məqalə və monzum həkayələr; 7) Şairlər adına deyilmiş müməmmələr; 8) "Fath-namo" məsnəvisi; 9) Şairlər tozkirosının ardı; 10) Türk dilində yazılış qəsidi və qoşəllər; 11) Fəyzi şeirləri haqqında risalo; 12) "Qanunüs-süvər" - rossamlıq haqqında risalo; 13) "Həziziyat" risalo; 14) mərsiyyə və tərkibənd; 15) Tərkibənd-əlfiba sırası ilə; 16) Tərcibənd; 17) Heydərin hacvi; 18) Münəşət-türk və fars dilində; 19) Folokdon şikayat və Məhəmməd boy Mozaqının hacvi; 20) Müxtəlif hacvelər.

Sadiqinin on çox diqqəti colu edən əsərlərindən olan "Məcməül-xəvas" tozkirosu odobiyyat, elm və ədəbi fikir tariximizdə müümən rol oynamışdır. Tozkiro toxminon h.1007-1008-ci (m.1597-1598) illərdə yazılmışdır. Əsər Osmanlı torpaqlarından tutmuş bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanistan, Pakistan və Hindistana qədər böyük bir orazinin koncret bir zaman çərçivəsində (I Şah İsmayıllı dövründən müellifin həyatda olduğu günlərdə) ədəbi və içtimai-siyasi mühitini əks etdirir. Şairin özünün qeyd etdiyi kimi, bu əsər müəllək

lifin uzun müddətli soyahətlərinin, müşahidələrinin, topladığı zongin məlumatların möhsuludur. O, soyahət etdiyi ölkələrdə dövrünün möşhur şair və digər sonat adamları ilə görüşmüş, onlarla səhbatlər etmiş, təzkirəsinə də bu məlumatlar osasında yazılmışdır. Sadiq bəy "Məcmüll-xəvəs" in möqüdiməsində özüne nümunə götürdüyü Əbdürəhman Caminin "Baharistan", Əlisir Novainin "Məcalisün-nofais", Dövlətşah Səmərqəndindən "Təzkirətüs-süərə" və Sam Mirzənin "Təhfeyi-Sam" təzkirələrinin addalarını okumış, bu silsiləndən olan öz təzkirəsinə yaratmışdır. Bu əsərə Sadiq dövrünün "xoşbə", "şirinkələm" şairlərini tanımış, onların irlərinin öyrənilməsinə maraq oymamışdır. Sadiq bəy adları sadalanan təzkirələrdən on çox Novainin "Məcalisün-nofais" inə maraq göstərmış, ona müvafiq olaraq əsərini sakkiz bölməyə ayrmışdır. Təzkirənin an onomali cəhətlərindən biri dənən ibarət kəl, Azərbaycan, Osmanlı, cıqatay türkçəsinə gözəl bilən müəllif bu üç türk ədəbiyyatını, görkəmləi şair və adıblerini bərənənən birlikdən birlikdən oxuculara, tədqiqatçılara təqdim etmiş, onlar haqqında əvvəzis məlumatlar vermişdir. Görkəmləi ədəbiyyatşünas alim Turxan Göncəyinin dediyi kimi, "Sadiq bəy asərdə siyasi hüdudları və sülələrlər arasında ixtiləfləri bir tərəfə ataraq türk dili və ədəbiyyatının bütün halda görmüş və türk dilinin üç ədəbi şivəsinin şairlərini tənqid etdiyi şairin şəxsi insanı keyfiyyətləri çox böyük önmə daşıyır".

Məmməmdəli Təriyət göstərir ki, təzkirə Səfəvilər dövründə yaşamış 480 şair və edibitətə edir.

Müqəddimə, 8 məcmə və xatimədən ibarət bu təzkirənin tədqiqatçıları göstərilər ki, əsər Novainin üslubuna və təzkirəçilik ononəsinə uyğun bir şəkildə yaradılmış da, öz orijinallığı və elmi-bədii dəyəri ilə bu janrda yazılış orta əsər təzkirələri içərisində xüsusi bir mövqeyə malikdir. Təzkirəni oxuduqca görürk ki, Sadiq bəy üçün təqdim etdiyi şairin şəxsi insanı keyfiyyətləri çox böyük önmə daşıyır.

Sadiqini diqqətimizi cəlb edən elmi əsərlərdən biri də rəssamlığın praktiki, nəzəri məsalələrinə həsr olunmuş "Qanunuş-süvər" ("Təsvirlər qanunu") adlı 204 beytindən ibarət mənzum rəsəldədir. Tədqiqatçıları nadir əsər kimi dəyərləndirdikləri bu rəsəldə müəllif rəssamlara özüne qarşı tələbkar olmağı, rəssamlıq materiallarını, təsvir etdiyi obyekti mükemmel bilməyi məsləhət görür. 17 qisa bölümən ibarət olan bu əsərdə təsviri sənətin müxtəlif məsələlərinə dair konkret məsləhət və təlimatlar verilmişdir.

Sadiq bayın zongin ədəbi əsərlərində nasihatnamələri və mənzum həkayələri, məktubları və "Risaleyi-hazziyat" adlı insanların mənəvi aləminə, məhəbbət, dostluq münasibətlərinə, gəncələrdə badii zövük inkişaf etdirilməsinə həsr edilmiş əsəri diqqəti cəlb edir.

S.Əşərin poetik yaradıcılığı zongin, rəngarangdır. O, fars və türk dillərindən qəzəl, qəsida, qito, rübai, müxəmməs, tərkibənd, tərkibbənd, məsnəvi, müməmmə formalarında gözəl şeirlər müəllifidir. Tədqiqatçı M.Muradovanın hesablamlarına görə onun 587 qəzəlindən 40-i türkçədir. Şairin fərdiyyəli poetik yaradıcılığında Şah Abbasın hakimiyətinin ilk illərindən və onun apardığı mühərribələrdən bəhs edən "Fəthnameyi-Abbas-namdar" adlı 2500 beytindən ibarət poemasi müümən yət tutur. Müüllif müxtəlif tarixi hadisələri, döyüşləri yüksək bədii formada, təşbih və istiaroların köməyi ilə təsvir edir. Şah Abbasın müxtəlif mühərribələrdən, en çətin vəziyyətlərdən qalib çıxan qəhrəman obrazını yaradır. Əsəri oxuduqca bu qəhrəmanlıq dəstəninin yazarının yersiz mühərribələrə, qan tökülməsinə qarşı çıxdığını görürk.

Şairin türkəcə şeirləri onun Təbriz Dövlət Kitabxanasında saxlanılan olıyzəmə külliyatının 888-917-ci səhifələrindən əhatə edir. Bundan başqa, Sadiqinin təzkirəsinə daxil etdiyi, məktublarında rast gəldiyimiz bəzəi türkəcə şeirlərinin də olduğunu qeyd etməliyik.

Müxtəlif tədqiqatçı əsərlərində Sadiq bayın türkəcə şeirlərindən müəyyən nümunələr verilsə da, bu əsərlər bətənədən hələ çap edilmişmiş, buna görə də şairin anadilli lirikasının ətrafla araşdırılması mümkün olmamışdır. Bu yaxınlarda nəhayət ki, Sadiqinin türkəcə şeirlərinin surətini Təbriz Dövlət Kitabxanasından əldə etmişik. Hal-hazırda şairin anadilli lirikası barədə ətraflı söz demək imkanımız vاردır.

Hələ sağlığında dövrünün görkəmləi şairi və alimi kimi tanınan S.Əşər klassik Şərqi ədəbiyyatını, poetikasını gözəl bilmış, şəhərlərinin yaradıcılığının an dəyərləi cəhətlərindən təsirlənmişdir. Ana dilində yazdığı şeirlərdən şair türkəlli ədəbiyyatın iki dəhisini - Novai və Füzulinə özüne ustad seçmişdir. Ümumiyyətlə, XVI əsrin ikinci yarısında - XVII əsrə türkəlli şeirlərinizin, demək olar ki, bütün nümayəndələri yaradıcıqları boyu an dəyərləi örnek kimi bu iki sənətkarın poeziyasına tütütmüş.

T.Göncəyinin dediyi kimi, Sadiq bay türk dilinin üç ədəbi dilini (Azərbaycan, Osmanlı və Cigatay) müükəmməl bilmış və türkəcə şeirlərini də bu şivələrdə yazılmışdır. Şairin 1971-ci ilə şairin 12 qəzəlinə oxuculara təqdim edən alim burlardan 8-nin Şərqi türkəcə, cıqataycada yazılışını xüsusi qeyd edir. Sadiqinin türkəcə şeirlərindən danışarkan onların müxtəlif türk şivələrindən yaxıldıqını, əlbəttə ki, nəzərə almaq lazımdır.

S.Əşərin 478 beytindən ibarət türkəcə şeirlər toplusuna 5 qəsida, 40 qəzəl, 1 saqınamə, Şah Abbas müraciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qita daxil edilib. Bu şeirlər olıfta sırası ilə düzülməmişdir.

Buradakı qəsidiolordən birincisində şair obrazlı şəkilda, allegoriyadan istifadə etməklə həvalaların soyumasını, qışın golması ilə təbiətdə baş verən dayışıklıkları təsvir edir. Məlum olğulu kimi, klassik ədəbiyyatda işlənən bədii vəsitioldən hər bir təsxisi sonatdır. Təbiət hadisələrini onları canlı insan kimi təsəvvür etmək həmin vəsiti ilə gerçəklişir ki, bu da Avropa poetik sistemindəki personifikasiya kateqoriyasına uyğun gelir. Sadiq bəy qəsidiolindən təbiəti təsvir edərkən dənə təsxisi sonatına müraciət etmişdir. Ümumiyyətə, təbiət vurğunu olan şair ilə bütün fosillerin böyük məhəbbətə qələm almış, canlı bədii löhələr yaratmışdır. Qəsidiol ilə elə bir vaxtı təsvir edilir ki, havalaların tarzlılıq pozulmuş, al-əlvənə təbiətdən canlı bir neçə rəng qalmışdır. Güllən cəhərsini görə bilməyən büləbərt artıq susmaqdadır, çəmən möcəlindən nə bir yarpaq, nə quşların navası qalmışdır. Şair çayın suyunun donması soyuğun möcəzəsi ilə ajdonəsinə donmasına bonzodır:

Yeritməz oldu çəmən içra euybar suyun,

Dəş oldu möcüzi-sarma ilə bu ajdaha.

Soyuq elo işlər görmüşdür ki, indi artıq bonövə ilə reyhan arasında fərqli yoxdur:

Dəmi-təsərrüfə sarma ilə yox onlarda

Bu gün bənəfəvə reyan təsəvvüt asta.

Qişın soyuğunu hər şeyi dayışdırımdır. Nə avvolki gülşən, nə də çəmənlik var. Təbiət yenilən heç na yaratmır. Şair təbiətin qış vaxtındaki qışılığını poetik sərətdə şərh edərən qədim Şərqi inanışlarına işarə edərək təmən hədii ifadə vasitəsindən məhərətə istifadə edir:

Kəsildi rəsmi-təvallüdləri kim, etməzələr,

Müvəsibat havasın ümmətən iban abə.

Təsəvvürlərə görə, təbiətin məvalidi-sələsəsi (üç əvəldə) - camadat (cansız əşyalar), nəbat (bitkilər) və heyvanat abayı-ülvə-səmədəkə atalar (səmə cismələri) ilə ümməhəaiti-səlfəsinin - yerdəki anaların (dörd ənsür: su, od, torpaq, yel) müvəsibatindən, birləşməsindən yaranır. Qişda somadəkə atalarla yerdəki anaların birləşməyə havosları olağanlaşdırımdan təbiətdə yeni bir şey yaranır.

43 beytlik bu şeiri ədəbiyyatımızda qişın təsvirinə həsr olunmuş ən uğurlu şəhəriyyə qəsidiolerdən hesab etmək olar. Əsər Sadiqinin hayatı diqqətlə müşahidə etmək, yüksək bədiilikdən xəcəxuya çatdırımaq istedədən malik olduğunu sübut edir.

İkinci qəsidi Həsərəti-Ölümü mədhina həsər edilib.

Üçüncü qəsida şairin qırbağda olduğu zaman yazdığı şəhəri-haldır. Məlum olduğu kimi, Sadiq bay unzun müddət sayahələr etmiş, vətonundan konarda yaşamışdır. O, bu şərda qırbağda olğuluk sabəbinə izah edir. "Əgər qırbağda, zərəm, izzət, yox, arıyən qəməndən" - deyən şeiri vətonundan konarda tanınmasa da, izzəti, hörməti olmasa da, qəməndən azad olduğunu söyləyir. S.Əşər istədədinin yetərinə dəyərləndirilməməsindən, comiyətdə asl qiymətinin almamasından nəzarətdir. O, vətonundan konarda yaşamasını comiyətdən nəzarətinin ifadəsi, bir etiraz aksiyası kimi təqdim edir. Sadiqə görə, əgar bu zəmanədə istədədini dəyərləndirək bir adam olşası, dövrən onu dünyaya gatırımdır. O, bu dünyaya qiymətini alınamək üçün gəlmışdır.

Bu istədəd ilə dövrən bəni eylərmidi mövəud,

Əgər bilsəydi bu canbin cəhəndə var xırıldarı.

Bəni xar etmək üçün qırbağ vəsili qeyrə tapşırıdı,

Çəmən içra, bəli, bəhədə dehəqə bəkləmə xarı.

Məni-üstədəni, ey dəhər-dun, hər dəm basıb keçmə,

Qaribin gərci derlər pəst olur hər yerdə divar.

Səzəvari-məhəbbətli adu bəzmi-fəraqatda,

Mənimim görđün, ey çərxi-fələk, məhnəsəzəvarı?

Şair çərxi-fələyə tətəraq deyir ki, bəzmi-fəraqatda-ayrılıq möcəlində düşmən də məhabətə layıqdir. Son məhnətə monim liyəq görđün. Yəni, fəlayən ona düşmən olduğunu Sadiq yaxşı bilir.

Sadiq bəy Əşər bir sira əsərlərində, o cümlədən, "Məcmüll-xəvəs" təzkirəsində dövrünün hökmətlərində, nüfuzlu şəxslərinə mədhiyyət yazınğı qarşı çıxdığını bildirmişdir. O, təzkirə hökmətlərində heç bir hökmərdən modəhəyyə yazmamış Mövlana Zəmirini buna görə yüksək dəyərləndirdiyi bildirərək yazar: "Yüz min beyt şeiri var. Hökmətlərin mədhina bir beyt də yazmayıb. Himmətin ucalığına bu özü bir sübutdur".

Bu dediklerinə baxmayaraq, Sadiq ki klassik Şərqi poeziyasının onənlərini davam etdirərək yaşadığı dövrün hökmətləri i Şah Abbasə bir sira mədhiyyələr yazmışdır. Şair küləyyatında türkəcə qəsidiolardan dördüncüsünü mürşidi-kamil, dinin dayağı adlandırdığı Şah Abbasın

modhino həsr edibdir. Şeirdə şahın ədaləti, mərhəməti, din düşmənlərinə qarşı mübarizə aparması xüsusi nəzərə çarpdırılmışdır.

Sadiqinin türkəcə şeirlər toplusunda daxil edilmiş qozollar onun lirik yaradıcılığının tədqiqi baxımından böyük önem daşıyır. Məhabət mövzusu, dostluğun taronəmə, insan taleyi ilə bağlı düşüncələr, təbiət mənzərsərlərinin təsviri bi şeirlərdə diqqəti cəlb edən ilk cəhətlərdir. Lirik şeirlərində məhəbbəti insanın an ümidi duyusunu, onun monovi yüksələşsinin sobobi olan qüvvətini tərənnüm edən şair eşi yolunda hər cür cəfələrə hazırlıq olaraq obrazı yaradır. Özünü "mehriban yaşlı yaşlı babası" - adlandıran Sadiq bay çokdiyi azyayıtlardan beziş yolundan dönmək fikrində deyil, çünki əvvəldən könlünü qərnəzisi ilə qanını içən moşquqəyə verdiyini bildir:

**Sadiqi, gor yürügü qanın içər, ah etmə,**

**Könlünü vermış idün qəmzeyi-xunxarasına.**

Eşq insanın canına düşməsə od, idrindrəndir, aşiqın zoif canını bəla toləsinə salan qüvvədir:

**Yenə nə bərəq idi kim, yixdi sobr müəyadin,**

**Götirdi raxneyi-qom mülki-xanimanıñğı.**

**Yenə nə səvq idi kim, kasdi risteyi-canı,**

**Buraxdı damı-bəla cismi-natovanıñğı.**

Sadiqinin lirik qohrəmanı eşi yolundakı fədakarlığı ilə fəxr edir, özünü klassik Şərq ədəbiyyatının aşiq obrazları ilə müqayisə edir. Şairə görə Macnunlu Fərhad eşqin təstüsünü götürüb, dövrələrini sürüb getmişlər. İndi onun növbəsidir və eşqin oduna dözmək də onun bəxtinə düşmüştür:

**Görçi eşqin təstüsün Fərhadı Macnun çaldılar,**

**Şimdi eşq olub olardin bizgə verdi növbəti.**

Fədakar aşiq çox ab çəkməkdən ona görə qorxur ki, onun ahhın odu digər aşiqləri də yandırıb ilər:

**Röhm qıl həmdərdlərə, ey Sadiqi, çox çəkmə a,**

**Köyməsun Macnunü yandırmamasın Fərhadı ot.**

Yarndan ayrı olduğu məqamlarda şair onun xəyallı ilə yaşıyır. Sadiq bu fikri poetik şəkildə ifadə etmək üçün maraqlı obraz yaratmışdır: İsa gəylərə çəkilib günəşin qoynuna girdiyi kimi, ay üzü sevgilisi onun könlünün qoynuna girir:

**Könlümün hor dəm girə ol mahsuma qoynuna,**

**Yeridir gor gırsa xurşidin Məsiha qoynuna.**

"Vida" rədifi qazalında şair yarndan ayrılan aşiqin kədərini səmimi bir dille ifadə etmişdir. Gözəlin ona vida etməsi xəsta bədənindən ruhunun ayıralaq vitalılaşmasına bənzədilmişdir. Sevgili hissə getəs, aşiqın həsrət göz yaşları onun ardınca axacaqdır, göz yaşları yarının ayağının altındaki torpağı heç bir zaman tərk etməyəcəkdir:

**Qıldı həngamı-səfər sərvı-xuramanıñ vida,**

**Vəqtidir qılış tonı-dilxəstani canım vida...**

**Barsa hor yanğı barur ardañca aşkı-həsrətim,**

**Eyləməz ol xaki-padan çeşmi-giryənim vida.**

"Gedərin" rədifi qəzəli də Sadiqinin hicran qəminin ağrı-acılarına həsr etdiyi səmimi və təsirli şeirlərindən biridir:

**Qəm-i-faraqın ilə dərdnak olub gedərin,**

**Nə dərdnak ki, qəmдин halak olub gedərin.**

**Nə dövri-xasdır, ey Sadiqi, bu kim, manı-mast,**

**Gəlüb tamani-hünor, eybnak olub gedərin.**

Bu şeirdə şair yaşadığı dövrdən narazılığını da açıq-əşkar bildirmişdir: bu necə zamandır ki, dünyaya istədələr, hünorlu galon adam ömrünün sonunda bu dünyadan günahkar, eybli və ziyyətdə tərk etməlidir?

Ümumiyyətə, Sadiqinin şeirlərində aşiqən lirika və ictimai motivlər bir-biri ilə üzvi səfatda bağlanmışdır. Zəmanəsinin kədərindən, qayğılarından qocaldığını bildiren şair "Məni-üftədən endülli-dövran gərci pir etdi" deyir.

Fələk tərəfindən bığqar, səbatsız vəziyyətə düşməsini də şair dövrənin bığqarlığı ilə izah edir:

**Bığqar etdi fələk döñə-döñə Sadiqini,**

**Şimdibildim ki, qorarı yox imiş dövranın.**

İctimai fikirlərdən Sadiqinin Nəvai və Füzuli yaradıcılığı ilə nə qədər sıx bağlı olduğunu göstərilir. Şair bu dahi ustادların obidi işində onu narahat edən massələlərin bədi həllini görürdü, bundan iħlamlarındır. Sadiq bayın şeirlərində Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazar: "Onun "Bulgay kaş ki", "Etdin", "Qalmadi", "Sübh" və başqa qozulları də yalnız rədifi baxımından deyil, ideya, məzmun və bədi ifadə vəsitişlərindən istifadə baxımından Nəvai ilə birləşir".

Nevarin "Bolmasın" rədifi 7 beylilik qozulino yazdığı nozirəsini oxuduqca Sadiq bayın ustad şairin osorino çox diqqətlə yanaşdığını, eyni zamanda, sadəcə, nozirə deyil, orijinal bir şeir yazdığını görürük. Nevarin lirik qohrəmanın qəbili sevgilisini on səmimi duygularla doludur. İstdiyidi odur ki, könül verdirdi gözəl heç bir xətor yetməsin, bu dünya bağında onsuz bəhar olmasın. Şair azı arıdır ki, sevgilisinin sarvi-qəddi ancaq çeşməyi-heyvandan, əhədiyyat çeşmosından qidalansın. Bu qozulo Sadiqinin cügətayca eyni rədifi, eyni bəhrəd yazdığı 6 beylilik cavabda gözəl həddis məhəbbət, sədaqət duyguları dəha çox lirik qohrəmanla bağlı şəkildə ifadə edilmişdir:

**Gözo ol şah yolidin özge gübari bolmasun,**

**Məndin özge kimseğe andın güzari bolmasun,**

**Gülşəni-kuyində kim, sarvi-qəddi məvasidür,**

**Hor torəf aşkimdən özge cuybari bolmasun.**

Sadiqinin qozulində fərdiyatı dəha çox nəzərə çarpar. Lirik qohrəmanın istadıyi budur ki, ondan başqa heç kim sevgilisinin yoluñ üstündə durmasın, fədakar aşiqin gözərinə yalnız yarının ayağının tozu dolsun, sarvi-qəddini yalnız onun göz yaşları sulasın. Nəvar sevgilisinin sarvi-qəddinin çeşməyi-heyvanlı dırılık suyu ilə sulanmasını arzulayırsa, Sadiq bay müşquosının sarvi-qəddinin onun öz göz yaşları ilə qidalanmasını istayır.

Nəvai 8 beylilik "Kas ki" rədifi qozulində ayrıraq dərdini çıkmakdən sonra min cür möhnət çıkmaya üstünlük verdiyi, eşq dördündən döllər kimi sohra dıuşdyanın, buna görə də avvəller qızıllarla ünsiyət bağladıqdan peşən olduğunu bildirir. Bir beytədə qoriblərin qırbdə acı çəkdiyini, qırbot sözünü dila gitmək belə istəmadıını söyləyen şair qozulinə nəvərə arzusuna, vüslərə çatmaq üçün ömründən möhələ dilədiyini yazar.

Sadiq bu şeirə yaziği 6 beylilik cavabında böyük özbək şairinə yaradıcılığına məhəbbət və diqqətin, cügətacanı gözel bilməsinin nümayis etdirməklə borabor, orijinal fikirlərə çıxış etmiş, lirik şeirə içtimai motiv olava etmişdir. Nəvai qurbanın ağır dord olduğunu dənisişsə, Sadiq bay "Əgər voton övladları insanın qodrını bilmirlərsə, qurban bundan yaxşıdır" deyir. Zəmanəsinin ədalətsizliklərindən, özüne qarşı olan haqsızlıqlardan şikayət edən belə misralar Sadiq şeirlərindən az deyil. Sadiq bay kimi cəxətərlər istədən, dövrünün ensiklopedik zəkasının "belə vətəndənə qurban yaxşıdır" deməsi, albəttə ki, mövcud quruluşa, dövrə ciddi ittihəmdir:

**Bilməs ermışları kişi qodrin voton əbənət çün,**

**Tutqay erdi damanımmı xaki-qurbanıñ kaş ki.**

Beytlərindən birində şair ona ağlı vermək istəyən nəsəha "kaş ki, bu könül monim nosiha-timi eşidəydi" cavabın verir. Yəni magar aşiqın içtiyari özündəndirmi ki, ona nəsihat verirən:

**Dersan, ey nəsh ki, məndin tut nəsihat, aqil ol,**

**Tutqay erdi bu könül məndin nəsihat kaş ki.**

Burada Füzulinin "Əql var olsayı, tərk-işq-yar etməzmidim" İxtiyar olsayı, rahət ixtar etməzmidim?" beysi daya düsür. Sadiqinin cügətacan şeirlərində Nəvai ilə borabor Füzuli yaradıcılığı ilə də səslişməni müşahidə etmək bizi təsəccübləndirməməlidir.

S.Əfşar bir çox şairlerimiz kimi Füzulinin möhtəşəm poeziyasını özü üçün an gözal örmək saymışdır. Şairin yaradıcılığında Füzuli sonatının bədi təsir vəsitişlərinin və ifadə xüsusiyyətlərinin təsiri aydın görünür. Sadiq şeirlərində dahi şairin poetik ustalığından, təsbih, istiara, mübaliqə və tozadalar yaratmaq üsullarından geniş istifadə etmişdir. Füzulinin gözəlliyi, eşqi, tərənnüm edən, həyatdakı ədalətsizliklərə, insanların arasındaki qeyri-boraborlıq etirazını bildirən içtimai-fələsəfəli poeziyası Sadiq yaradıcılığına güclü təsir etmişdir.

Füzulinin "Sübh" rədifi, eyni vəznde iki qozulo vərdir ki, bunlar Nəvai qozulino nozirə olaraq yazılılmışdır. Bu şeirində Füzuli şübhün golmasını mahir bir rossam kimi təsir etmiş, onu Nəvaidə olmayan bir tarzə monalandırmışdır.

Sadiq, fikrimizə, Nəvainin da, Füzulinin da "Sübh" rədifi qozullerini oxumus, nozirə ya-zarkən Füzuli şeirini üstün tutmuşdur. Füzuli yaziğı cavabında o, dahi söz ustası toraşından yaradılan hər şübhün yaxasını yırtması obrazın eynili təkrar edir. Füzuli deyir:

**Gər deyil bir mah mehrilon monimtək zar sübh,**

**Başın açıb nişə hər gün yaxasını yırtar sübh.**

Monim kimi bir aym-gözəlin eşqindən zar olmadığı halda nə üçün sübh hər gün başını açıb, yaxasını yırtır (yonı, sohər açılır)?

Sadiq bayın buna cavab olaraq yazdığı beyni birinci misrasında ikinci misrada veriləcək səualının cavabı vardır. Bəlkə subh dağ olmuş sinosini cahan əhlinə, bütün dünyaya nümayis etdirmek isteyir:

**Ta edə rövşən cahan əhlina dağ sinosin,**

**Hər səhərgahını neyçün yırtar sübh?**

Qeyd etməliyik ki, Sadiq şübhün golşını Füzuli soviyyosunda poetik şor etməmiş, sadəcə, bu hadisənin əsl möcüzə olduğunu demişdir.

**Har nafas gündin yodi-beyza edər izhar sübh,  
Belədür davayı-ecaz etsa Musavar sübh.**

Sarıq görə sübhün golisi adı bir töbüt hadisəsi deyil, möcüzədir. Bu, Musa peygamberin ağ olı ilə göstərdiyi möcüzələrə bənzəyir. Sonuncu beytidə yaşadığı dövərə qarşı münasibəti tənqid olan şair yalançı nikbinliyi inanmadığını bildirir:

**Sadiqi, aldanma dobrin zövqi-sübhü şamına  
Kim gedər besyar şamü həm gəlür besyar sübh.**

Sadiq bayın dobrin, dövrün boş vədlərinə, sabahki günün daha yaxşı olacağına dair nikbin fikirləri osassız sayır. Bu şeiri bir daha şairin lirikasında içtimai motivlərin mühüm yer tutduğunu göstərir.

Sadiq bayın Füzuli təsiri altında olduğunu göstərən asərlərindən biri də onun dahi sənətkarın "Mənəm ki, qafiləslər-karivani-qəmom" mərsəsi ilə başlanan 9 bəndlilik tərkibindən cavab olaraq yazdığı 7 bəndlilik "Mənəm ki, sakini-meyxaneyi-diyanı-qəmom" mərsəsi ilə başlanan şeirdir. Hər iki əsərdə bəndləri birləşdirən vəsiat beylərlə birləşdirən 6 misradan ibarətdir. Füzulinin tərkibində onun həyatına, comiyiyata, bu comiyiyatdakı öz vəziyyətinə münasibətinin bariz ifadəsidir. M.Quluzada bu əsər barədə yazar: "Füzuli özünü qom karvanının qafiləsələrini, möhnət və əlamət sahəsinin müsafiri adlandırır. Lakin bununla bərabər, şair möğrur və nikbindir; özünü heç kəsən əksik bilmir. O, padşah kimi şəfiq, möhtəşəm bir godadır. Dövlət onu şad etmir. Onun sərəni könlündəki vəfa, gözlərindəki ləlü gəvher xəzinəsidir. Şairin dorin fəlsəfi mənəya malik olan bu misraların sərvət, şəhərət, içtimai ədalətsizlik üzərində qurulmuş comiyiyata qarşı qüvvətli bir etiraz kimi səsləndir".

Tərkibindən "Mənəm ki, gəzəmdən hərmiş siyeh kamımla" deyən Sadiq həyatından nəzəri olduğunu bildirir. Onun da on böyük şikayəti zəmanətdəndir:

**Nadür zəmanə işi, cövrili cəfa etmək,  
Sipehr sıvısı təqiyiri-müddəə etmək,  
Raqib dardı-dilin bilməyüb dəva etmək,  
Məni ki, dardı-dilim sorbasor cəza etmək.**

Şair zəmanət cövrüne qarşı müdrik olmayı, ruh düşgünlüyüne düşməməyi məsləhət görür:

**Könlü, zəmanədan incinmə, şadı xürsənd ol,  
O aqıl ırməz isə, bari sən xırədmənd ol.**

Sadiq bayın bu bəndi məmənəcənə Füzuli tərkibindən sonuncu bəndinə yaxındır. Füzuli dövrünün bələtlərindən, əsərlərindən danışdıqdan sonra şikayət etməməyə, sobrili olub dua etməyə üstünlük verdiyini bildirir. Nohayət, öz-özüne şikayət etməkdənə, dostlarla ünsiyyətinə yaxşı olduğunu söyləyir:

**Kim ola dust rizasi həmin sənə hasıl,  
Rizayi-dustdur əsl-i-təməttő, ey qafif!**

Sadiq bay üçün də dostun varlığı, onuna dördələşmək çox vacibdir. Şeirinin sonuncu bəndində o, dərdini izhar etmek üçün bir dostunun olmadığından gileyənlər:

**No bir rəfiq ki, rəfi-i-molal edəm naçar,  
No bir təbək ki, dardı-dil eyləyim izhar.**

Məlum olduğu kimi, Sadiqinin on müxtəlif sahələrdə görkəmli müəllimləri olubdur. Ömrü boyu ustadlarına minnətdər olan şair onlara monəvi yaxınlığını itirməmişdir. Sadiq bayın rəsmi sənətlərdə müəllimi dövrünün görkəmli sonatkar Müzəffər Əli, şeirdə isə Mir Süni və başqaları olmuşdur. "Məcməül-xovas" toxķırısında S.Əfşar Mir Süni'nin qoca yaşlarında belə istirahət etmədən çalışdığını heyranlıqla qeyd edir. "Şeir sənətində bəndənəm - mənim yol göstərənlərim" dəndir. Şeirin mühüm risalələrinin əksəriyyətini Mir həsratlarının yanında oxumuşam. Üç il-dən artıq bir müddədə başını balıq qoyub istirahət etdiyini görmədim. Baxmayaraq ki, yaşı doxsana yaxın idi".

M.Muradova Sadiq bayın digər bir ustادı barədə yazar: "Sadiqinin rübai ustası Xacə Ağamirlərde yaxınlığı olmuşdur. Belə ki, Ağamirlər yazdığı şeirleri ilk dəfə Sadiqiyə oxuyarmış". Bundan başqa, şairin hamədanlı Fəzainin tələbəsi olduğu, ilk gənciliyində şeirlərini Hafiz Sabuniya təshih etdiyidi barədə də məldəmətumuz vardır. Fikrimizcə, şair dostlarının yanında olmadığını deyənənə onasən belə insanların dünyani tərk etməsindən qəməndiyini bildirmişdir. Şeirdə onlar barədə oxuyuruq:

**Yarlıq birlə tutularlardı əlim,  
Dürüb istorlər idı dardı-dilim.  
Tiri olduqca dilərə idilər,  
Öldüğüm dəmdə Məsiha idildər.  
Qanı ol əhl-i-vəfələr, qan?  
Mə'dəni-cudü-səxələr qan?**

Şairin "Şerhi-molal" adlandırdığı 42-beytlik bu əsərində dövrəndən şikayət də əksini təpibidir:

**Simdi kim, saldı ayağdan məni çax,  
Bolmasun heç kişiñin düşməni çax.**

Sadiq boyın artıq dünyada bir mord insan qalmamışdır:

**Döhrda qalmadı bir mordana,  
Hərfi-sövli keçər ofsanə.**

Şeirin sonunda müallif yenə də saqıyo müraciət edərək, onun lütfü, meykodonin abu ha-vası ilə təsəlli tapıldığı söyləyir.

Sadiqinin şah Abbas halını orz etdiyi 34-beytlik, məsnəvi formasında türkəcə şeiri də onun ömrünün İsfahanda yaşadığını dən vərlərinə aiddir. Buradan şairin həmin vaxtlardakı voziyəti, sohbeti barədə bozı şəyər öyrənik:

**Şah Təbrizo əzm qılığında,  
Əzm ilqarı cazm qılığında.  
Boxt sahibi-foras qıldı məni,  
Moroz xoç taş qıldı məni.  
Eylədi dur xaki-rahindən,  
Saldı ıraq məni sipahindən.  
Şimdi üç ıldan füzundur məni-zar  
Ki, gəhi sağəm və gəhi bimar.**

Burada şahın Təbrizo sofar etdiyi vaxtdan söhbət gedir. Sadiq xəstələndiyi üçün soforda iştirak edə bilməmiş, qoşundan uzaqlaşdırılmışdır. Şairin üç ıldan artıq xəsto olduğunu öyrənirik. Sadiq boy bir dəfə Şah Abbasın əmri ilə müħlis şah formannı riayat etməyən dövlət məmərənun əzəbzəliliğini koskin tonlaşdır edir, onu əhl-i-şor adlandırrı:

**Mən şəmlü fəqiriyəm, sən qacar bagı,  
Sən əhl-i-şərsənə səna bir əhl-i-şor gorək.**

Özünü şəmlü fəqiri adlandıran şair qacar elindən olan qorçubaşının yadına salır ki, şahın hökmüne boyun endirməyən boyunu vurulmalıdır:

**Abbas şah hökmüne endirmədin boyun,  
Boynu yoğunlusa, səna tiğü təbər gorək.**

Sadiqinin türkəcə şeirlərində dəha çox dünyəvi məhabbatın, real insani münasibətlərin, dəstlərin, insanlar arasında mənəvi bağların təsviri görür. Müxtəlif dini təriqətlərdən uzaq olan şairin əsərlərində təsəvvüf eşqinin mödhibino rast golmır.

Lirikasında hayatı sevən, lakin atrindakı həqiqiqliklərə göz yummayan istedadının, xidmətlərinin yeterince dəyərləndirilməməsindən narazı olan, bununla bərabər təmkini, müdrilikləni itirməyen Sadiqinin möğrur səsini eşidirik.

Klassik ədəbiyyatı, orta əsr Şəqər poetikasını yaxşı bilən S.Əfşar əsərlərində bədii ifadə vasitələrindən, təbih, istiara, məcəz, tozad, cinas, təkrir, bədii sual, təlmih, təşhis və s. poetik fiqurlardan məhərətə istifadə etmişdir. Bədii ifadə vasitələrinin köməyi ilə Sadiq boy lirik qəhrəmanın daxili dünəsini, ruhi aləminin, inandırıcı, samimi və təsirli boyalarla vero bilmüşdür.

Təsəddəhəl bütün klassik ədəbiyyatımızda olduğunu kimi, Sadiq yaradıcılığında da önləmə rol oynayır. Şeirlərindən birindən şair əsqi canına düşmüş oda, sümüyündəki iliyini yandıran şama bənzətməklə təşəbbəh yaradır:

**Yena na bərq id ki, saldı eqş canımğa  
Ki, tüşdű şəm kibi möğz-i-üstüxanımğa.**

Bəzi təşəbbəhler yaradarkən müallif canlı dənliyindən gölən söz və ifadələrdən istifadə edir. Sevgilisinin yanından hörmətdən düşdüyünlər bildirərək on, "yanında itəc etibarın qalmadı" - deyir. Bir it qədar manasını verən "ico" sözü ilə təşəbbəh yaradən şair bu sözü dənliyindən poeziyaya gətirməklə cəsarət nümayiş etdirir.

Istiara Sadiq lirikasının on mühüm bədii ifadə vasitələrindəndir. Məlum olduğu kimi, istiara istifadə zamanı hər hansı bir predmetin, hadisənin olaməti həmin predmetin, hədəsənin adı çökilmədən başqasına köçürürlər. "Verür ləliyə nisbat Xızır suyun Sadiq yarm" mərasimində məqsədən doğduğu lələ adlandırılaraq Xızırın içdəyili dırılık suyuna bənzədilmişdir. Dədəq əvəzinə "ləl" sözünün işlədən şair istiara poetik figurundan istifadə etmişdir. Başqa bir yerdə "Cəhan gülzərin xəndən gülü bərbəd olur axır" - demək Sadiq boy insanların yer üzündəki həyatının gec-tez sona çatacağından, insan hayatının müvəqqəti olduğundan danışır. Burada "cəhan gülzəri" ifadəsinə qeyri-müstəqim mənənda, həyat anlamında başa düşmək lazımdır ki, bu da istiarenin olamətidir.

Sadiqi yaradıcılığında loşlu noş şökləndə sözişlətmədən geniş istifadə olunur. Bu zaman bəyin birinci misrasındaki sözler növbəti beydəkli sözlərlə olaqlanlıdırılarak izah edilir:

*Yüz dövərə agar eyləye Yusif, sənə yetməz,  
Məqdurmidi yetməsi xurşida məhanən?*

Birinci misrada lirik qohromanın sevgilişli Şərqi adəbiyyatında gözəllik romzi olan Yusiflə müqayisə edilir. İkinci misrada Yusif məhə-aya, moşqu (son) isə günəşə borabər tutulur (Məlum olduğunu kimi, klassik adəbiyyatda Yusif hom do mahi-Kənan-Kənan aysi adlandırılır). Təbii ki, belə olaqlandırma zamanı moşqu Yusifdən daha üstün çıxır: Məgor ay da günəşə borabər olarmış?

Başqa bir misal:

*Gər xəyalı gəlməsə, gözdin qılay qat'i-nəzər,  
Sədiqi, hərgiz bu evi mehmansız körməyin.*

Birinci misradakı "xoyal" və "göz" ikinci misrada "ev" və "mehman" sözləri ilə olaqlanlıdır. Şair poetik möntiqə aşiqin gözünü bir evo bonzodır. Ona görə bu gözün - evin mehmanı, qonağı - gözəlin xayalı olmasa, onda bu gözün heç bir monası qalmır.

Sadiq boyın yaradıcılığında gotirdiyimiz bu iki nümunə qarşıq (müsəvvər) loşlu noşra addır. Cümlə birinci misralardakı aydınlaşdırılmış ehtiyacı olan sözlərlə aydınlaşdırıcı sözlər eyni strada, eyni fəqərədə deyil.

Digər şairlər kimi, Sadiq boy dəfə fikrini daha təsirli etmək məqsədi ilə hor hansi bir hadisəni, keyfiyyəti sıçradırıq mübahiqə bodılı ifadə vasitəsindən geniş istifadə etmişdir:

*Göz yaşını vermo qomı-ahi-səhərgəlhərə,  
Yanar əflək köñüldən çökilən ahlərə.*

Şair özüne eçşinin dordindən sohor çağrı göz yaşı axıdib, ah çəkməyi mösləhot görmür. Cümlə köñüldən çökilən ahdən foloklər yana bilər. Burada istor-istəməz Füzulinin "foloklər yandı ahımdon" sözləri yada düşür.

*Foxzayı kuyına qoy seyri-əzm birlə qədəm  
Ki, zahir eylədi hər yanda lalozər görzüm.*

Şair sevgilisini ətrafi seyr etməyə davot edir. O, yarının qapısında o qədər ağlamışdır ki, indi onun yaşadığı evin hor yanı lalozara çevrilmişdir.

Təzadənənindən Sadiq boyın poeziyasında fikri daha poetik, təsirli ifadə etməyin vasitəsi kimi istifadə edilmişdir:

*Bu gün nihan səri-kuyino golmişəm, ey dil,  
Nihani ah çəkib aşkar qılma moni.*

"Gördü manı, ağlar üzümo gül kimi güldü" misrasında "gül" sözünün həm çiçək, həm də gülümə mənalılarından istifadə edən şair cinas yaratmışdır.

Sadiq boy şeirlərində hüsni-tolıl bedii ifadə vasitəsindən dəfələrə istifadə etmiş, bunun köməyi ilə bir səra gözəl poetik obrazları yaratmışdır. "Səbəb və bəhənə" qoymayıñ gözəlliyi" demək olan hüsni-tolıldan istifadə zamanı bir olamət və ya keyfiyyət, başqa olamət və ya keyfiyyətin meydana gəlməsinə səbəb olur. Noticədə ikiqat təsiriv özünü göstərir.

*Kəsrəti-şəbənmələ olmuşdur libasi cümlə yaş,  
Güna qarşu hər dəm anıncın açar dəstar sübh.*

Beytdə deyilir ki, şəhənomin - şəhin - çoxluğundan şübhün libası tamam yaşı olmuş, buna görə də o öz dəstərinə - əmməmosunu günə qarşı açmışdır. Burada poetik bir tərzdə şübhün açılmasına bəhs olunur.

Sadiqi yaradıcılığında hüsni-tolıl sonatindən istifadəyə dair dəha bir nümunə:

*Bir kərrə turub qibleyi-rüxsarıñə qarşu,  
Hasratdən açıq qaldı gözü qiblonümanın.*

Aşiqin qibləsi olan gözəlin üzünü bir dəfə görən qiblonümanın - kompasın həsrətdən gözələri açıq qalmışdır. Şairin bədii möntiqənə görə, kompasın şüər gözələri ona görə qapanmış ki, o, gözəlin həsrətini çəkməkdədir. Buraxı "qibla" və "qiblonüma" sözlərinin köməyi ilə naqışın yaradılıbıdır.

Sadiq boyın toxüs sonatindən istifadə etmək məharotini onun qəsidiyi-şaiyyəsindən daşınarkən qeyd etmişik.

Sadiq boy Əfsər doğma dili gözəl bilən, onun zəngin xəzinəsində bacarıqla istifadə edən şəxslərdir. Əsərlərini oxuduqca onun doğma dilin söz və ifadələrini yerli-yerində işlətdiyiminin, dili inçəliklərinə bələdiyyinin şahidi oluruz.

## Xatirə QULİYEVA

# ÜZEYİR BƏY HACIBƏYOVUN YARADICILIĞINDA MAARİFÇİLİK İDEYALARI

Azərbaycan maarifçiliyinin sonuncu mərhələsində geniş faaliyyət göstərmiş, Azərbaycan maarifçi klassikasını yüzlərlə məqədə, felyeton, kiçik satirik məzmunlu sehnacıklar, sketç tipli pyeslərə yanaşı, mili dramaturgiya sahəsində novator yaradıcılıqla, yəni müsəlli komedyada ənənəsinin asasını qoymaqla zənginləşdirmiş Üzeyir Hacıbəyov xalqın yeni inkişaf səviyyəsinə yüksəlkəsi üçün sonatın imkanlarını saflar edərək böyük işlər həyata keçirirdi.

Ü.Hacıbəyov özünün "Opera və dramın əhamiyyəti haqqında" məqələsində milli maarifçiliyin yaradıcıları inkişaf etdirənlərə məsələlərin ona təsiri barədə bəla yazmışdır: "Axundovun "Xan Sarabski", "Məstəli Şah", "Hacı Qara", məşhur dramaturgımız Ə.Haqverdiyevin "Dağlıq tilqə" (bunu casarətlə dram ədəbiyyatımızın şəhərəvər adlandırma bilərəm) dramları manim inkişafında böyük rol oynamışdır".

Ü.Hacıbəyovun tədqiqatçılarından biri - akademik M.Ibrahimovun bəstəkarın müsəlli komedyada yaradıcılığı başlaması sabəbələri haqqındaki qənaətləri də maraqlıdır. Akademik bəla hesab edir ki, "Şeyx Sənan"ın beside böyük oldur, işq üzü görəməyən müsələ və adamlar dərəcədən tətbiq etdərək olağanlaşdırılmışdır. Hor halda, camiyatın aqlaxının son dərəcədən pozulduğu, xirdə, rəzil, simizəs və eyni zamanda, çox cəvlik adamların meydan suladığı dövrərə salıra və komedyada olağanlıqla qıymatlı və zəruri bir dərmana çevrilir".

İlk müsəlli komedyası eserlərimizin meydana gələşsinin sabəbələrindən biri da, novator milli sənətçi kim, Üzeyir Hacıbəyovun maarifçi ideyaları XX əsirin avvallarında Rusiyada təşəkkül tapmış və genə yayılmış, təməşçilərə estetik baxımdan dərəcədən maraqlı və eyni zamanda, maarifçi estetikanın müsələsindən maraqlı olmuşdur.

Həmin dövrədə Rusiyada maarifçi sənət düssərəklərindən idarəət məsələləri, bəstəkarın məsələləri, sənətçilər və müsəlli komedyaları yarılardı. Ü.Hacıbəyov yeniliyin şürələrdə bərərərə olmasına, xalqa dərəcədən maraqlı və anlaşılıq olunan musiqi dili, hamçinin, təqnidin asas komponentini gülüştərək həyata keçirəməyi istəyirdi.

Ü.Hacıbəyov müsəlli komedyalarında maarifçi səfərlərindən irəli gedərək, azad sevgi münasibələri məsələsini qaldırıb, açıq fikirli qadın obrazları vasitəsi ilə camiyatda qadın hüquqlarının müdafiəsi işinə badıl-estetik şəkildə kömük edirdi.

Men "Azərbaycanda maarifçi estetika" monoqrafiyamda bu problem üzərində dayanaraq dramaturqun yaradıcılığında qabarq görünən maarifçilik ideyadalarının izahını verməyə çalışmışam.

"Ü.Hacıbəyovun hər üç komedyasında qadın problemləri on planda İslənmiş, Azərbaycan qadının inkişafı, yüksəlisi, onun feodal-patriarxlər qanunlarına görə asılı olduğu kişi töbəsi - arına, atasına, ağısına qarşı etirazları, mübarizəsi fənnda: geniş və dolğun əks olunmuşdur. Məlumatdır ki, XIX əsr Azərbaycanında qadranın qadın həyatında hakim rol olmuş, ümumiyyətlə, Şərqi qadını ömründə çadra altında keçirmişdir".

Ü.Hacıbəyovun müsəlli komedyalarında konfliktin mərkəzində köhnəliyin ilkin atributu kimi məhz qadına münasibət, qadının özünü təsdiqini qarşısında qadın hadisəsi dayanır.

Məsələn, ilk müsəlli komedyası olan "Ər və arvad" operettası "Azərbaycanda müsəlli tərəqqisi" məqələsindən "çadra qarşı birinci mübarizə" adınlardan bəstəkar çadranın bütün mənfi təsirlərini hər üç komedyasında dəlğun sənətkarlıqla təqnid etmişdir.

Hərəkətli ar - Mərcan bay, diribaş, həzircəvəbərəvə - Minnət xanımından xilas olmaq istəyir. Lakin kebən pulundan keçmir. Bunun üçün da kelek işlədir. Karbalayı Qubad adlı birini dila tutub. Minnət ona calayır. Bu işdən xəber tutan Minnət "çadra" vasitəsi ilə Mərcanın həyliyinə puça çıxır.

"Çadra" Mərcan bəyə başqa bir hələdə da gülünç vəziyyətə salır. Belə ki, Minnət avşazına çadra bürünbən Karbolayı adılatlı Gülpəri kimi, Minnət özü de qadranın köməyi ilə Mərcanın bəyin bir künküldən, min könükli aşıq olduğunu "23 yaşlı gənc qız"ın cildində daxil olur və erini rüsvay edir.

Çadra estetik elementi vasitəsilə tamaşaşa "tamaşa" məsələsi görkəmlə bəstəkarın "O olmasın, bu olsun" komedyasında dəha zəngin formada diqqətli cəlb edir.

"Ər və arvad" komedyasında münaqışa alıa zəminindən baş verdiyi üçün çadra da bu hacma uyğun "faaliyyət göstərir".

"O olmasın, bu olsun" komedyasında isə konflikt dəha dörən qatlıra gedir. Burada zənginlər və yoxsullar, savad-tərəqqi, nadanlıq-gerilik, üz-üzə geldiyindən çadra dəha böyük, güclü məqsədlərə xidmət edir. Belə ki, burada çadranın zamanının on qabaqcıl düşüncə sahibi, intelligent gənc Sərvər istifadərədir. Onun finalda çadranı atması, "köhnəliyi" daşıtmış kim bir maarifçi ideyanın Sərvər istifadərədir. Bütün finalda çadranın köməyi ilə Mərcanın köməyi ilə bəstəkarın qalabasından çatdırılmasında xarakterlərdir. Bütün sənət şirin məzahə ilə barəbar haqqın, adətən qalabasından çatdırılmasında xarakterlərdir. Bütün sənət şirin məzahə ilə barəbar haqqın, güllür... Bu baxımdan "çadra" yaranan razılıq, rahatlıq, dincilik təsəssüratı ilə dolu hissələrlə sevinir, güllür... Bu baxımdan "çadra" ortaklı obrazdır. Eyni zamanda, "çadra" örtükdür, o götürürlərə insanın varlığı görünür və çatışmayan cəhətləri vaxtında islah etmək olar.

Ü.Hacıbəyovun məşhur "Arşın mal alan" komedyasında çadradan yene ideyanın qələbəsində tənqid gülüş vasitəsi kimi istifadə olunmuşdur.

Lakin burada çadra arıq sırı estəlik məzmunda çıxış edir. Ü.Hacıbəyov "Arşın mal alan" asarından çadradan xoş moramla istifadə etmək, milli zəmindo hələ də mövcud olan, xeyli zielləsə də, canlı olaraq qalan köhnəlilik ironiya - gülüş, ham də məhz maarifçi (ingiləbçi-demokrat deyil), islahəcisi (öldürücü yox) gülüşlə tənqid edir.

Komediyada (qeyd edək ki, bu komediya müsəlлиq tariximizdə hələ ki, janr müyyənənlərini gözləyir; dağıqlaşdırılmışdır, konkret olaraq "Arşın mal alan" müsəlлиq komedyadır, yoxsa "operetta" - X.Q.) Cahan arvad-xala hər tərəfi gəzib, qız axtarmaq üçün çadranı başına salmaq qararını bildirir, bu çadra nökrət Vəlinin başına "bəla olur". Arşınmalının "boğası" üçün Soltan bəyin həyatına galən Vəli çadra gizləndiyi üçün döyüüb-söylür, rüsvay olmaq dərəcəsinə galib çatır.

Ü.Hacıbəyovun müsəlлиq komedyalarında da bir sırə yeni, gənc qəhrəman obrazları yaradılmışdır. M.F.Axundov və onun dram ənənələrini davam etdirən bütün sanatkarlar kimi Ü.Hacıbəyov da köhnə cəmiyyətinin tipik, xarakterik obrazlarını yaratmaqla bərabər, yetişməkdə olan milli ziyyəti gənclərinə obrazlarını uğurla işləmişdir.

Yaşının ixtiyar dobründə hələ də qumar oynayan, borc düşdürücü üçün hattta on beş yaşlı sevimli qızı Gülənzi varlı, zəngin, lakin yeno xeyli yaşı bir adam olan Məşadi İbadə əra vermek istəyən Rüstəm bay, pulsuz gecəne arxayın yasanın, buna görə də özündən üç dəfə kiçik, qızı yaşından olan Gülənza evlənmək istəyən Məşadi İbad obrazları asərdə gənc ziyyəti Sərvər və onun açıq fikirlər dostları ilə qarşılıqlıdır ki, bu ənənə bütün maarifçi ədəbiyyatın asası ideya-məzmun irəli galır.

Burada maraqlı qarşılıklar bir çəhət dənən ibarətdir ki, Ü.Hacıbəyov Məşadi İbadı - köhnə dünəninin güclü tipini tekke yetişən gənclik tərəfindən deyil, eyni zamanda onun öz ətrafına toplanmış, ondan bir çox insanı keyfiyyətlə baxımından çox da fərqlənməyen adamlar, deməli, bütün cəmiyyət tərəfindən tənqid atəşinə tutur. Məşadi İbad hər addıbbəsi gülünc vəziyyətə düşür, pulsuları, var-dövlətinə itirir, axtarda yənə növbəti gülüşü manavı olaraq məhv edilir. Digər bir məsələ, Ü.Hacıbəyov komedyada iştirak edən mənfi obrazları cəmiyyətin, demək olar ki, bütün tabaqaları üzrə seçmişdir. Belə ki, Məşadi İbadın ətrafında bütün ənsanlar (onlar ham də Rüstəm bayın dostlarıdır - X.Q.) əsəri-pesəsi, təbəttülli, xarakterləri baxımından da tipikdirler.

"Arşın mal alan" komedyasında bu cəmiyyət bər qədər "mono" sacıyyasında qurulsa da, biz yənə müükədar Sultan bayın dili ilə, onun tələbləri əsasında mövcud gerçəklilikin bütün manzəresi ilə tanış oluruz. Sultan bay qızı Gülçöhrəni, qardaşı qızı Aşyanı evində "dustaq etmişdir".

Gülçöhrə bu "dustaq" həyatının ağı qanunlarından biri haqda belə deyir: "... heç bilmirsən səni kime verir, ərin kİM olacaqdır, getdiyin adam cavandır, qocadır, keçəldir, qoturdur, adam döydür!..."

Bu qanunlara bələd olan Əsgər bay də zəngin bir tacir olmasına baxmayaq, ailə quracaq qızı görmədən evlənmək istəmər və buna görə də dostu Süleyman bayın məsləhəti ilə arşınmalıçı paltarı geyinir, "qapı-qapı" gəzib özü üçün qız seçir.

Finalda gəncər qarşılıqlıñ işığa çıxırlar. Onlar tekke Sultan bayə deyil, köhnə düşüncəye, gúcunu itmiş patriarxal qaydalarla qalib galırlar.

Qəhrəmanların hər birinin özüñ uyğun adımla birləşməsi ideyasında da yeni ailə cəmiyyətleri ilə yeni həyatın başlamasına işarə edilir ki, bu da Ü.Hacıbəyovun təmsil etdiyi Azərbaycan maarifçiliyinin estetik idealının mütlək prinsiplərindən biri idi.

Yeri gałmışkan, burada bəsələni də xüsusiş qeyd etməyi zaruri hesab edirik. Bu, Ü.Hacıbəyovun komedyalarının ideya-məzmununun onun publisist yaradıcılığında məzmundan fərqlənmişən məsələsidir. Fikrimizca, Ü.Hacıbəyovun müsəlлиq komedyaları onun sırı maarifçi düşüncələrini eks etdirmiş, publisistikasi işa dövrün ruhuna, tələblərinə uyğun olaraq, tənqid fəsirin güclü baxımından xeyli darəcədən ingiləbçi-demokratik xəssə daşımışdır.

Ona görə ki, nəzərdən keçirdiyim hər üb komedyada tədqiqatçıların qənaətindən ifadə olunan, ədibin ingiləbçi-demokratlığıni təsdiqləyən kaskin tənqid gülüşü qarşılışdır, əksinə, məşəl komedyasının təbəttülinə uyğun və dünya komedyaya yaradıcılığının iştirə məzmun, iştirəda ideya xüsusiyyətlərinə tamamlayan və müsəlлиk komedyaya janrınnı tələblərinə cavab verən yüksək sənətkarlıqla yazılmış milli maarifçi komedyalarla tanış oluruz.

Ü.Hacıbəyovun yaradıcılığında komedyalarla yanşı, "Leyli və Macnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Şeyx Sanan", "Rüstəm və Zöhrab", "Harun və Leyla", "Firuze" - xalq həyətinin, insanların feodal orta əsrlər zülmündən qurtulması arzularını eks etdirən ciddi dramlar bestəkarın maarifçi estetik idealını yaxşı işıqlandırır.

Xalq yaradıcılıq dəstənlərimizdən alınmış bu əsərlərin hər birində cəmiyyətin acı həqiqətlərini, leyliyərini, əsillərin faciasını göstərmək dövrün maarifçiliyin, ədəbiyyat və sənət qarşısında qoyduğu vəzifələri orijinal surətdə hall etməyə çalışın. Üzeyir Hacıbəyov həm də bir maarifçi kimi milli mədəniyyətin inkişafına opera sənətinin asasını qoymaqla xidmət etmişdir.



## ◆ KİTABLAR, RƏYLƏR

# ƏDALƏT VƏLİYEVİN ƏQİDƏSİ, RUHU VƏ TEATRI



### ◆ Gümüşü kitabın əfsanəsi

Orxan Pamukun "Mənim adım qırmızı", "Qara kitab", "Qar", "İstanbul: Xatirolor və şəhər", "Məsumiyət muzeyi" romanlarının konsepsiyası, içi, özyəyi, emosional cazibəsi, personajların psixologiyası, onların yaşantılarının, münasibətlərinin mənşəti, xarakteri və gərginliyi hər doşə müəyyən bir röngələrə uyğunlaşdırır: qırmızı, qara, ağ, boz, gümüş. Romanların ovqatı, ritmi, ekspressiviliyi bu röngələrə daxili bir harmoniyadır. Konkret rəng bu nəşr nümunələrinin mahiyyəti üçün Orxan Pamuk tərəfindən "imzalanmış" simvolik bir izahat vərəqə kimi "oxunur", yaziçinin bödülə aləminə özünəməxsus vizit kartı kimi qarvanlıhr. Nəticədə, Orxan Pamukun ədəbiyyat evinə yol açılır.

Kazemir Maleviçin "Qara kvadrat"ı XX yüzilin mənaları pəncərəsi kimi yozula bilər.

Frederik de Stendal və ya Anri Mari Büyl "Qırmızı və qara" adı ilə sevgi dünəyinə sərhədlərini çizmişdir bir zaman.

Lars fon Triyeler "Antixrist" (başqa sözə "Dəccal") filmini psixi simptomlarının qarasıdır.

Hərçənd ağ və qara tandemı modern sənətinə "falsafə" röngəlidir. Çünkü insanlar bu röngələrə o qədər mənənlər "qatıblar" ki... onları elə semantikləşdiriblər ki... Rəng indi röngdən daha çox simvoldur, rəmzdür, işarədir. Biz röngələr "dil" öyrətmışik, "sirr" öyrətmışik: onlar "sussalar" da, aslındı, hər şeyi danişə bilirlər, hər şeyi anlıda bilirlər.

Amma kim nə deyirse desin, qaradan o yanası yoxdur; belə ki, qara gümüşü də "udur", həyati da, röngəri də. Qalaktikalar, planetlər, meteoritlər qaranlıqla hərələnib-fırlanıb yol gedirlər. Zülmət, zülm, ağrı, kədər qaraya boyanıb. Qara ləkədən qorxmır. Avropalılar onu "alicanab" rəng sanırlar, öz cəntləmenlərinə qara frak geydirirlər. Qarada möhtəşəmlik, əzəmət var. Bəlkə də elə bu səbəbdəndir ki, Ədalət Vəliyevin "Əqidə, Ruh və Teatr" kitabı "fraklıdır": onu üz qəbiğinin fon röngində dizayner məhz qaraya üstünlük verib, sonra isə götürüb qaradən ağa, boza, gümüşüya modern "keçidlər" tapıb və işq-köləp effektində müəllifin fotocigzilərini iri planda kitabın cildliyinə installasiya edib. Nəticədə, elə bir fotoportret əməla gelib ki, bu portret dünəyin on xeyirxah üzünən və baxışlarının temsilçisine çevrilib.

Boz, gümüşü röngələri qaranın variantları kimi tosnif etmək mümkündür. Gümüşüdə həmşə qara gizlənib. Boz röngde isə qara latent vəzifəyyətdədir.

Ədalət Vəliyevin kitabının elə yalnız tək bir dizayn bir risale və ya elmi əsər qədər "söz söyləməyə" qabil. Vərəqələr sırmayı, sürükən: xiş-xiş xişlidir; ələfənin gümüşü zər içində: fikir blokları mövzuya və məzmunu gərə bir-birindən sanki özünəməxsus "pauza"larda, - ağ boşluqlarda, - ayrılmış bir şəkildə. Zövq üstəgəl səliqə üstəgəl çap mədəniyyəti üstəgəl məzmun

kitabı, həqiqətən, teatr adına edir. "Əqidə, Ruh və Teatr" öz poliqrafik məziyyətlərinə görə kitab sərgilərində vitrinlərə qoyulacaq bir nəşr nümunəsi. Bir sözlə, tərtibatdan küberliq, nəfislik, ağayanlıq, zadəganlıq "yağır". Və bu da tamamile təbiidir, məntiqidir, başa düşüləsidi.

Cüntki:

Ədalət Vəliyev Azərbaycanın adı, sırvı vətəndaşı deyil; Azərbaycan mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Yaziçilər Birliyinin, Teatr Xadimləri İttifaqı idarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının və bir sıra fondların üzvüdür, respublikada və respublikanın dışında tanınan bir şəxsiyyətdir.

Cüntki:

Ədalət Vəliyev "Odlar yurdu" Universitetinin fəxri professorudur, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyəti möşguldür.

Cüntki:

Ədalət Vəliyev respublikanın ən ali teatr mükafatı sayılan "Qızıl dərviş" in sahibidir.

Cüntki:

Ədalət Vəliyev Azərbaycanın bir nömrəli mədəniyyət ödülünü, - xanımlar xanımı "Humay'a, - lətiq görürlüb;

...əlbəttə ki, teatr sənətiə bağlı qutsal işlərinə görə...

...əlbəttə ki, elmi-publisistik əsərlərinə görə...

...əlbəttə ki, teatr aləmündəki hüduduz nüfuzuna görə...

...əlbəttə ki, Azərbaycan mədəniyyəti qarşısındaki xidmetlərinə görə...

...əlbəttə ki, Azərbaycan sevgisinə görə, sənət sevgisinə görə...

...əlbəttə ki, uzun illər boyunca Azərbaycan mədəniyyət və turizm nazirinin müavini vəzifasında şərəf və namusla çalışdıǵına görə...

Amma bununla belə:

"Əqidə, Ruh və Teatr" adlı kitabın arxaya qatlanmış cild üzlüğünün üzərindəcə Ədalət Vəliyev bir avtoqraf qismində yazır: "Teatr mənim həyatımdır... Mən yenə özümü teatrın fəhləsi hesab edirəm". Nazir müavininin fəhləliyi... və ya əksinə... Qədərincə sentimental, kövrək bir bəyanat... Zamanın gərdişinin illyustrasiyası... Və bu, Ədalət Vəliyevin ədalətiidir. Və bu, Ədalət Vəliyevin insafıdır, vicdanıdır, onun şəksi demokratiyasının hüdudlarıdır. Və bu, Ədalət Vəliyevin fəxr duydugu bir məqamdır, onun səmimi etirafıdır, alicənablığının əlamatıdır. Atlantlar göy qübbəsinə ciyinlərində saxlaqları kimi bugünkü teatr sənətinin ağır yükü də, məsuliyyət ağırlığı da Ədalət Vəliyevin ciyinlərindədir. Bunu isə bir kimse inkar edə bilməz. Ele bu əsnada Fransanın keçmiş mədəniyyət naziri Andre Malro fikirlərimdən "qopub" endi təsəvvür ekranına: fransız mədəniyyəti üçün, fransız ruhu üçün onun çabaları möhtəşəm olub.

"Əqidə, Ruh və Teatr" bir monoqrafiya kimi çox oxunaqlıdır, rahat qavramılır. Səbəbi də budur ki, mürəkkəb elmi problemləri Ədalət Vəliyev səslisi, aydın, sadə bir dildə izah edir, quru və soyuq nəzəriyyədən qaçırmır, ortaya atılan fikir və ideyaların müasir teatr prosesinə gərkiliyi barədə düşünür. Yəni monoqrafiya kitab yazmaq, öz bilgилərini, sənətşünas mövqeyini nümayiş etdirmek, alim pozasında dayanmaq xatirinə yazılmayıb. Bu kitabın ideyası Azərbaycanda səhne sənətinin inkişafına dəstək olmaq, teatr mühitini canlandırmak məramından pöhrələnib. Ədalət Vəliyev "Əqidə, Ruh və Teatr" əsəriyle müəyyən bir teatr epoxasının sona yetdiyini gündəmə gətirir və teatrın yeni inkişaf mərhələsini təmin edəcək yollar axtarışında bulunur.

Əslində, bu monoqrafiya Ədalət Vəliyevin doktorluq dissertasiyasıdır. Odur ki, müəllif kitabın titul vərəqində əsərin adından sonra mətəriyə açıb qeyd edir: "XX əsrin ikinci yarısında milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradigməsi". Razılışaq ki, hələ inдиya qədər Azərbaycan teatrşunaslığının kitabstellajına belə bir tədqiqat işi qoyulmayıb. Hərçənd gərək ol məqamda da biz ədalət principini pozmayaq. Məsələ oändən ibarətdir ki, professor Məryəm Əlizadənin "Teatr: seyr və sehr" adlı kitabı bu tip tədqiqatların yazılıması sırasında birincidir. Həmin əsərdə söylənilən fikir və müləhizələrin fragmentar, qrafik obrazı malik olmasına baxmayaq, onlar program xarakterlidir və müasir Azərbaycan teatrşunaslığının tədqiqatlar müstəvisinə qutslı ideyalar çıxarmağa qabildir. Təsadüfi deyil ki, Ədalət Vəliyevin elmi risalosu "Teatr: seyr və sehr" kitabı bir sıra sənat problemlərinə, nəzəri məsələlərlə, teatrın kulturologiyasına münasibətdə bir-birile baxış, qiyabi fikir mübadiləsinə girişir: ya müəyyən bir tezisi təsdiqləyir, ya inkar edir, ya da çoxluğun mümkünüy ilə sazişə gelir.

Monoqrafiya müəllifi tarix və nəzəriyyə "məşrutunda" tamaşalardan "dayanacaqlar" yaradıb burada milli teatr konsepsiyalarının siyasetlə, ideologiya ilə, Azərbaycan mədəniyyətinin tabiatı ilə, milli xarakterlə, mənəviyyat və əxlaqla kəsişmə nöqtələrini müəyyənləşdirmək istəyində bulunur. Odur ki, kitabın birinci fəsilə "Azərbaycan teatri tarixi prosesə mənəvi-əxlaqi, bədii-estetik və kulturoloji reaksiya kimi" düşünülmüşdür. Bu da sabobsız deyil: çünki konkret tarixi situasiyadan, müasir insanın problemləri və yaşantıları çənəberindən kanarda teatrın mövcudluğu nonsensdir. Teatr həmisi həyata alternativdir. Əvvəla ona görə ki, teatrdə fiziki ölüm yoxdur. İkinci ona görə ki, insan ömrü boyu gerçəklidə tapa bilmədiyi haqqı, ədaləti teatrdə tapır. Heraklit deyirdi ki, "tanrı kosmik ədalətin tacəssümüdür". Teatr isə - sosial ədalətin. Bunu, yəni sosial ədaləti tacəssüm etdirməyi bacarmayanda, sosial ədalət barəsində danişmağa teatrın gücü və ruhu çatmayanda teatr toplum içərə gərəksiz bir nəşnəyə çevrilir və heç kimi maraqlandırırmır. Teatr həmisi reaksiyadır, refleksiyadır, "siyasettsiz" siyasetdir. Onun siyasetinin alfa və omegaşı insandır. Antoşa Çexonte bəzəmən yazadı ki, "insana bütün dünyı lazımdır", dolayıla ilə təsdiqləyirdi ki, dünya insanın halal malıdır, istəklərinin, arzularının poliqonudur. Çex mənşəli rus Çexontenin səhvini müasir teatr indi düzəldib insanın beyninə yeritməlidir ki, o, heç də ağa, sahib-filan deyil, dünyanın çoxsaylı sakın-personajlarından birisidir və heç də Yeri, Götü zəbt etməyə çalışmasın. Belə ki, insanın statusu balaca toz dənəciyin və ya adı su damlaşımının statusundan heç nə ilə fərqlənmir. Teatr nağdır, bu günün içində olandır, tenqidir: çağdaş həyatın bədii-fəlsəfi təhlilidir, dövrüna, məkanına bağlı bir institutdur və canlı organizmdir: "ölüb-dirilməyi" var. Ədalət Vəliyevin monoqrafiyasının hər fikrində bu həqiqət aydın şəkildə oxunur.

Bu əsərində Ədalət Vəliyev sosial strukturlarla bədii strukturlar arasında qırmızı rabitə aşkarlayır, dövrün sonat hadisəsini, sənətçinin düşüncə tərzini, onun öz fikirlər spektri üçün təqdim etdiyi modulu dövrün ideolojisi ilə, siyaseti ilə vahid zəncirvari ilişkidi görür. Ele bunun nəticəsidir ki, kitabda ideologiya, siyaset sənət konseptlərinin müəyyənləşdirən asas akkumulyativ başlangıç kimi gündəmə getirilir. Məsələn, "teatr məbəddir" konseptinin keçmiş Sovetlər Birliyində təsdiqlənməsi və Azərbaycanda ayaq tutub yerinəşən tərzdən birini tədqiqatçı diqqəti olüstü cəlbədəcək sosial-psixoloji faktorlarla əlaqələndirir: "Dünya xalqları cərgasında etirafə an çox meylli insanlar ruslardır. Bütovlükde xacərəstlik etiraf üzərində gəlimiş bir dindir. Xüsusişə də xacərəstliyin pravoslav toriqəti üçün bu, hər an aktual olan bir şeydir. Ona görə də ruslarda məbəd axtarışı həmisi tarixin güclü olub. Onlar daima sanki öz ərazilərində məbədgah çatışmazlığını hiss ediblər. Bolşeviklərin 1917-ci ildəki sosialist inqilabından sonra isə dina qarşı hücum məbədlərə qarşı hücumla başlayıb. Sovetlər

Birliyi sosializmin və dinsizlərin ölkəsi idi. Ona görə də Rusyanın və digər respublikaların müxtəlif yerlərində məbədlər yaxşı vəziyyətdə bağlanırdı, pis vəziyyətdə isə uçurulurdu, yandırılırdı, dağıdırıldı. Bağlanmış məbədlər (kilsələr, məscidlər və hətta aşşamlar) isə müyyən müddətdən sonra təmirsizlik üzündən yararsız hala düşürdü, xarabasızlıq çevrilirdi. Təbii ki, bu, rus mentalliğimə və rus mənəviyyatına təsir göstərməyə bilməzdi. Odur ki, Sovetlər Birliyində rusların məbədə olan ehtiyacı daha da güclənir və onlar özlərinin bu hissini teatr üzərinə köçürürler. O! səbəbdəndir ki, Rusiyada XX yüzilin sonuna qədər "teatr məbəddir" kələmi öz aktuallığını və cəzibədarlığını itirmir. Avropanın mənəviyyatında alınmış bu fikir Rusiya hüdudlarında sanki özünü gerçək şəkilədə təsdiqləmək imkani tapır. Ona görə də müxtəlif zaman keşimlərində Rusiyada teatr yaratmaq barəsində fikirləşən hər bir kimse mütləq elö düşünüb ki, məbəd yaradır, sədəqəh yaradır. Bu damılmas bir həqiqətdir ki, keçmiş SSRİ məkanında sənəcələr və sənəcələr vo sade ölkə vətəndaşları teatra bir qayda olaraq məbədgah kimi yanaşıblar". Təbii ki, bu fikirlərin ardınca Ədalət Vəliyev Azərbaycan teatr tarixi üçün hər bir zaman aktual sayılmış imitasiya problemini araşdırma müsbətəsinə çəkir.

Mən monoqrafiyanı Azərbaycan teatr tarixinin öyrənilməsi baxımından da uğurlu bir iş hesab edirəm. Bu əsəri ilə Ədalət Vəliyev Azərbaycan teatr tarixinin Cəfər Cəfərov, İngilab Kərimov, İlham Rəhimli kimi tədqiqatçılarının sırasına qatıldı. Məsələ ondan ibarətdir ki, elbəttə, mənim şəxsi qənaətimə görə, keçən əsrin 70-ci illərindən üzü bəri Azərbaycan teatr tarixinin müasir mərhələsinin yazılmamasında müəyyən problemlər yaşayırlar. Düzdür, professor İlham Rəhimli bu problemin çətinliklə ərsəyə gələn ensiklopedik-faktoloji tərifini artıq düzüb qoşub. O ki qaldı kulturoloji, estetik lillərlə, bunlar da qırıq-qırıq, fragmentar şəkildə İlham Rəhimlinin özünün, Məryəm Əlizadənin, İsrafil İsfafilovun və mənim məqalələrimdə nisbi təcəssümünü tapıb. Lakin Ədalət Vəliyevin monoqrafiyası Azərbaycan teatr mədəniyyətində XX əsrin son rübündə gerçəkləşən sonət olaylarına münasibətdə panoram xarakterlidir. Bu kitabı oxuya-oxuya tamaşaları görürsən, milli teatr mədəniyyətinin şəxsiyyətlərini görürsən, keçən yüzilin axırları üçün xarakterik bədii-estetik situasiya ilə tanış olursan və hətta hərdən Azərbaycan teatr sonətinin paradoxlarını, hərdən isə tez-tez təkrarlanan simptomlarına mat qalırsan. Mat qalırsan ki, bu teatr hələ də yaşayır, hələ də yaşaya bilir, hələ də yaşamağa resurs təpa bilir və hələ də məntiqə siğmayan bir əvvəlciliklə yazılır.

Və bütün bunlardan əlavə... "Əqidə, Ruh və Teatr" monoqrafiyası təkcə milli teatrın müasir tarixinə yox, həm də Azərbaycan teatrşünaslığının, Ədalət Vəliyevin teatrşünas kolleqularının Əqidəsinə, Ruhuna və Teatrina güzgü tutur.

Və bütün bunlardan əlavə... "Əqidə, Ruh və Teatr" adlı tədqiqatın içindən arasıra bəzi sənəcələrin portretləri boyanır...

Və bütün bunlardan əlavə... "Əqidə, Ruh və Teatr" monoqrafiyasında teatrşünas, tənqidçi obyektivliyi sonanac qorunub saxlanılır və bir güzəştizlik prinsipi sərgilənir.

Və bütün bunlardan əlavə... "Əqidə, Ruh və Teatr" kitabında Ədalət Vəliyev bir an da olsun belə öz sosial statusuna arxalanıb mentor mövqeyinə keçmir, nəticə çıxarmağa, qərar qəbul etməyə, öydə verməyə töhfəsir...

Və bütün bunlardan sonra mən yalnız monoqrafiya müəllifinə uğur dilemək qalır...

Aydın TALIBZADƏ

## AVTOBIOQRAFİK ROMANLAR MÜƏLLİFI

Qurban Bayramovun tanınmış yazıçı, publisist, jurnalist Əli İldırımogluunun yaradıcılığına monoqrafiq tədqiqat məqyasında müraciət etməsi təsadüfi deyildir.

Tədqiqatçı "Əli İldırımogluunun yaradıcılıq yolu: milli-mənəvi deyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobiografik roman janrinin təkamülü" adlandırdığı bu monoqrafiq tədqiqatında müasir Azərbaycan nəşri və jurnalistikasının problemlərini yazıçı - jurnalist Əli İldırımogluunun 60 illik yaradıcılığı esasında işləmişdir.

Əli İldırımoglu adəbi - tənqid və ədəbiyyatşunaslığın nəzərindən uzun müddət kənar da qalmış qələm adamlarındandır. O, tanınmaq, məşhurlaşmaq üçün özünü oda, köza vuranlardan olmamışdır və Qurban Bayramovun belə təvazökar, kolgədə qalan yazıçıya monoqrafiq tədqiqatı səviyyəsində müraciəti təqdirləyiqdir...

Yazıcı mətbuatda ilk qələm təcrübələri ilə 1952-ci ildən çıxış etməyə başlayıb - Qubadlı rayonunda çıxan "Avangard" qəzeti. Bu qəzət məsul katib, sonra redaktor vəzifəsinə təyin edilib, respublikanın müxtəlif regionlarında "Kommunist" qəzətinin xüsusi müxbiri kimi fealiyyət göstərib. "Mənişov Əli İldırım oğlu (Əli İldırımoglu) - nəşir, publisist, 1996-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist (1988), Əmək veteranı (1998), "Qızıl qələm" mükafatı laureati (1963), həmçinin "Əbdürəhim bay Haqqverdiyev", "Ustad jurnalist" mükafatları laureatıdır. Prezidentin farmani ilə 2007-ci ildə, 80 illik yubileyi münasibətlə "Şöhrət" ordeninə layiq görülmüşdür. Onun bir çox əsəri fars, rus, rumin, türk dillerində nəfis şəkildə çap olunmuşdur. Yazıcı son dövrde "Aqibət" romanını (2005) və "Zərər jurnalist" romanının ikinci hissəsini (2007) yazış kitab şəkildə çap etdirmişdir. Yazıcıının "Seçilmiş əsərlər" i 10 cilddə nəfis şəkildə çap edilib oxuculara təqdim edilmişdir.


Əli İldırımogluunun publisistik yaradıcılığının xeyli hissəsi - məqalələri, oçerkləri, təfəytonları müxtəlif illərdə dərc edilmiş "Mayaklar" (1975), "Yazım, yazmayım" (1982), "Çilənarlı" (1984), "Telepat" (1994), "Siliñez izler" (1997) kitablarında toplanıb oxuculara təqdim edilmişdir.

Ədəbiyyatşunas-tənqidçi Q.Bayramov bütün bunları tədqiqata calb edərək göstərir ki. Ə.İldırımoglu söz sənətine böyük məsuliyyətə yanaşan sənətkarımızdan və o, həqiqətən öz təleyini yanan, tərcüməyi-hali bütövlükdə yaradıcılığının əsasını təşkil edən, avtobiografik yazıçıdır. O, bir sənətkar kimi Azərbaycan nəşrində avtobiografik nəşrlə aradıl, sistemli məşğul olan balkı də illi qəlam ahlıdır.

Onun "Həmin adam" (1987), "Zərər jurnalist" (I hissə, 1995; II hissə, 2007), "Közərən satırlar" (1999), "Menim rəncəber atam" (2002), "Qarlı gecələr" (2004), "Aqibət" (2005) əsərləri bioqrafiq romanın oxunağı nümunələridir.

Tədqiqatçı qeyd edir ki, Əli İldırımogluunun yaradıcılığı Azərbaycan romançılığı ananələrindən bəhralənir, mövzu, kompozisiya seçimi, həyat faktlara yeni münasibəti ilə seçilir. Bu əsərlərdə insanın psixoloji daxili aləminin təsviri, lokal məkan daxilində hadisələrə global məna vermək, müəyyən zamanın tərəfəsine tarixilik statusu qazandırmak üslubi, hadisələrin dinamizmini, dramatiklini, kolliziyalını insanın daxili duyuları ilə həməhang vermek ustalığı, bədii məntiqin gücünə yiyələnmək bacarığı özünü göstərir. Bütün bunlar isə obrazların istək və arzularını, şəxsi tələblərini, psixoloji yaşıntılarını milli problemlər səviyəsinə qaldıraraq mümkin şəkildə milli-mənəvi xarakter yaradılmasına xidmət edir.

Əli İldırımogluunun nəşri hadisələre tamamilə milli mövqedən, azərbaycançılıq mövqeyindən, müstəqil xalqlık konsepsiyası müstəvisində bədii şərh verən bədii əsərlərdir. O, bir romançı kimi, elə mövzulara, milli şüurun, mənəviyyatın elə qatlarına toxunur ki, əsərləri bütövlükdə milli mənəviyyatın salnamesine çevirir.



Monoqrafiyada xatirə-roman janının inkişafı sahəsində ədibin xidmətlərinin tədqiqi-nə geniş yer verilmişdir.

Q.Bayramov Əli İldirimoğlunun bədii və bədii-publisistik yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirmiş, bir sıra dünya klassiklərinin yaradıcılığı ilə müqayisələr aparmışdır.

Monoqrafiya müəllifinin müşahidələrinə görə, Ə.İldirimoğlunun bir jurnalist kimi publisistik yaradıcılığında yazıçılıq qabiliyyətindən irəli gələn bir cəhət, çox vaxt sənədlə öncəkə bədii öcerkin sərhədini aradan qaldırmasında özünü göstərir. Onun öcerklərinin əsas məzmununu insan amilliləri, şəxsiyyətin içtimai-siyasi borcu, insanı münasibətlər, zəhər adəmi nece olmalıdır kimi məsələlər ifşətli edir. Öcerklərdən mühüm cəhətlərdən biri hekaya modelinə yaxınlaşdır - "dilin ləkonikliyi, təsvirin lirikliyi və emosionallığı, zəhərin və tabiatın qovuşusundan, harmoniyasından yaranan saflıq, təsvirin təbiiyili, gərəmlülüyündür". Publisistikasında olduğu kimi, yazıçı, ümumiyyətə, bütün yaradıcılığında folklor motivlərindən, şeir və bayatılardan, xalqın etnoqrafik yaddaşından, xalq əfsanələrindən, atalar sozü və məsələlərdən geniş istifadə etmişdir.

Məlumdur ki, Ə.İldirimoğlunun publisistikasında felyeton janrı da mühüm yer tutur. Q.Bayramov Azərbaycan felyeton janrinin tarixinə də nəzər salır, onun inkişaf yolu bərədə məlumat verir, bu sahəde Əli İldirimoğlunun xidmətlərini ətraflı işqalandıraraq göslavasına müşahidə etdiyi bürokratların, rüşvetxorları, yuxarılarıqlı olan, aşağılırları eza-zill münasibət bəsləyen yaramaz adamların ifşası ilə maşğul olmuşdur: "Əli İldirimoğlu 200-a qədər felyeton yazıb dərc etdirmişdir" və, müəllifin fikrincə, sovet dövründə, Əli müəllimin yeganə jurnalıst-felyetonçudur ki, dinin, şəriətin, din xadimlərinin o dövrdə dəbdə olan "ifşası"na öz felyetonlarında yer verməmişdir. İkinci bir mühüm, örnək olası xüsusiyyət ondan ibarətdir ki, o, bir çox jurnalıst kimi felyeton yazıb çap etdirməkə işini bitmiş hesab etmiş, aşkar etdiyi fakt uğrunda axıra qədər mübarizə aparmış, haqqın öz yerini tapşmasına nail olmuşdur. Faktları tam təfərruatına qədər öyrənməyinçə əlinə qəlam almamışdır...

Monoqrafiyada yazıçının satirik hekayeleri, publisistik əsərlərdə portret yaratma usulü, erməni xisletinin ifşası kimi mühüm məsələlər də tədqiq edilmişdir. Bütün araşdırımlar prosesində müəllif Ə.İldirimoğlu yaradıcılığı fonunda XX əsr Azərbaycan publisistikasının orijinal keyfiyyətlərini üzə çıxarmağa çalışmış və müasir jurnalistika üçün örnək olası cəhətləri öne çıkmışdır.

Bütün bu cür prinsiplər əsasında romanlardan dəyerli nümunələr gətirərək Q.Bayramov qeyd edir ki, yazıçı daim "bəşeri, bəşeri olduğu qədər də milli olan dəyərlər uğrunda mübarizə aparr, həyatda, məsiyətdə, işdə, adət və ənənələrdə, insanı münasibətlər-də, aila və cəmiyyətdə ancaq yüksək etixaqi dəyərləri, mənəvi keyfiyyətləri, kişiliyi, mərdanlılığı, dülzük və halallığı müdafiə edir... Onun "Mənim rəncber atam", "Zəren jurnalıst", "Közərən satırlar", "Aqibət" romanları bu cəhətdən xüsusiile fərqlənlər. Gerçəklilik təhəfətdən onu milli ideyaların xidmətinə cəlb etmek Ə.İldirimoğlunun əsərlərinə mexsus prinsiplərindəndir."

"Əli İldirimoğlunun yaradıcılıq yolu..." monoqrafiyası girişlə birgə üç fəsildən, neticədən, mündəricatdan, ibarətdir. Tədqiqatın problematikasına uyğun olaraq ikinci fəsil beş, üçüncü fəsil isə altı bölməni əhatə edir. Monoqrafiyanın redaktoru prof. Qəzenəfər Kazimov əsərə "İstedad və zəhərən bəhrəsi" adlı öz yazmış, akademik Bəkir Nəbiyev, professor Akif Hüseynov, professor Şamil Vəliyev, professor Behlul Abdullayev kimi tanınmış ədəbiyyatşunas və tənqidçilər kitabın rəsmi reyçiləri olmuşlar...

Terlan NOVRUZOV

## ◆ SÖZ XƏZİNƏMİZDƏN

### ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ

#### TÜRK MƏNƏVİ BİRLİYİNİN ƏYANI SÜBUTU

(Türkdilli əlyazmalar kataloqu. II cild. Bakı: Nurlan, 2009)

AMEA M.Füzuli adıma Əlyazmalar İnstitutunda saxlanan türkdilli əlyazmalar kataloqu. II cildində Azərbaycan, türk, özbek, türkmen, tatar, qumuk dillərində yazılış badı osorlar haqqında məlumatlar daxildir. Türk dünəsinin böyük şənətkarları, özbek şairi Ə.Nəsəvi ilə Azərbaycan şairi M.Füzuli osorlarının bir əlyazma kitabında tərtib edilmiş divanları ödəbi əlaqələrimiznən parlaq nümunəsidir. Kataloqda əlyazması Əlyazmalar İnstitutunda saxlanan müxtəlif türk xalqlarının nümayəndələri olan müəlliflərin: Azərbaycan şairləri - Nəsimi, Kişvəri, Xətai, Fuzuli, türk şairləri - Baqi, Güvahi, Nədim, Naili, Ziyya Paşa; özbeklər - Novai, Müsüm Buxari; türkman odobiyatının klassiki Möxtümçülu; qumuk şairi Əbu Süfyan Qazanınşı vo başqa osorları böyük maraq doğurur. Kitabda ilk anadilli yazılı abidələrimiz-Əlinin "Qışsəyi-Yusif", Sulı Fəqihin "Yusif vo Züleyxa", Yusif Məddəhin "Vərqa vo Gülşəh", Ümmi İsməti "Mehri vo Vofa" poemaları barədə məlumat da verilmişdir. Kataloqun bu cildində haqqında danışan 431 əsərin əlyazmaları Azərbaycanın bütün bölgələrini ahət edir. Burada Conubi Azərbaycan şairlərindən Heyran Xanım Dünbülli, Mirzə Mehdi Naci, Əbülgasim Novati, Hacı Mehdi Şükühi, Məhəmməd Bağır Xalxali, Əbülöhsün Racı, Məhəmməd Əmin Dilsuz, Mirzə Əli Möcüz; şirvanlı müəlliflərindən Mirzə Nəsərullah Dido, S.Ə.Şirvani, Molla Mahmud Zövü Məşadi Racab Qonnadı, Molla Musa Udulu; Qarabağ şairlərindən Q.Zakir, X.Natavan, M.Z.Sağrı, A.Əsi, M.Məmət; hakiki şənətkarlar A.Şüroyya, Ə.Yusif, A.Buzovnali, M.B.Nadim, M.N.Qüsüsinin osorları barədə məlumatlarla rast golur. Bundan başqa, Dərbənd, İrəvan, Ordubad, Lənkəran, Şəki, Qazax və digər bölgələrə dair osorların əlyazmaları barədə də məlumatlar vardır.

Tərtibçi-redaktor filologiya elmləri doktoru Məmməd Adiov, öz müəllifi filologiya elmləri namizədi Paşa Karimovdur.

#### BÖYÜK ŞAIR, ALIM VƏ RƏSSAM, SARAY KİTABXANASININ RƏHBƏRİ

(Sadiq bay Əfsər. Şeirlər. Bakı: "Elm və təhsil", 2010)

Sadiq bay Əfsər (1533-1610) mədəniyyət tariximizə çoxsaylı bədii osorların, "Məcmüəl-xovas" ("Seçilmişlərin toplantısı") adlı ədəbiyyat tariximizə dair tozkiromin, "Qanu-nüs-süvar" ("Təsvir qanunu") adlı rəssamlıq dair risalənin, digər osorların müəllifi kimi daxil olmuşdur. Bir çox sahələrdə, o cümlədən rəssamlıq və xəttatlıqda istədiyi məzərə alıñarə Sofiyyə sarayı kitabxanasına rəhbər təyin edildiyinə görə bəzi mənbələrdə onun adı Sadiqi-Kitabdar kimi de gedir. Təsəffüs kimi, Sadiq bay osorlarının böyük hissəsi hələ də çap olunmamış qalır. Şairin oxuculara töqdim edilən türkçə şeirləri Təbriz Mərkəzi kitabxanasından götürülmüşdür. Sadiqin kitabə daxil edilən 478 bəyt hasmində şeirləri-5 qosiso, 40 qozəl, 1 saqınan, Şah Abbas müraciəton mosnovi formasında yazılışmış 1 seir, 1 tərkibində və 1 qito Azərbaycan və cıqatay (orta oslor özbek adəbi dili) türkçəsində yazılmışdır. Şeirlərin şairin ömrünün son dövrlərində yazıldıığını görmək olar. Osorlarını oxuduğda böyük özbek şairi Nəvaiyin və Füzulinin Sadiq yaradıcılığına güclü təsir etdiyini görürük.

Nəsəvi hazırlanıyan filologiya elmləri namizədi Paşa Karimov, redaktoru Arif Ramazanovdur.

#### Ə.CAMİ VƏ BİZ

(C.Nağıyeva. Ə.Cami əsərlərinin Bakı əlyazmaları. I cild. Bakı: Nurlan, 2009)

Böyük fars-tacik şairi Əbdürrohman Cami (1414-1492) sahəsində Azərbaycanın həkim və ziyanlıları ilə yaxın dostluq əlaqələrində olmuşdur. Vaxtı ilə "Hoqquq" toxollusū ilə seirlər yazan Qaragoynulun hökməndə Cahan şah Camiyyə öz lirik şeirlər toplusu - divanının əlyazmasını göndərməsi. O, Şirvanşah Forrux Yasarla yaxşı münasibətədə olmuş, Təbrizdə Uzun Hosonlu görüşmüştür.

Cami bir sıra osorlarında Azərbaycan söz şənətkarlarına xüsusi qiymət vermişdir. "Bəharistan" əsərində o Azərbaycan şeirlərindən Xaqani, Nizami və Əssər Təbrizi xüsusi yer ayıır, onların şeirlərindən nümunələr verir. Cami osorlarında humanizm, lirizm, yüksək bədii sonetkarlıq Azərbaycan şeirlərini də məfən etmişdir. XVIII əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Vəqif onun lirikasının yüksək dəyərləndirdiyini bildirmişdir. Caminin əsərləri Azərbaycan şair və yazıçılannın, geri xalq kütləsinin roğbatını qazanlığı üçündür ki, bu osorların bir çox əlyazmaları A.Bakixanov, M.Ş.Vazeh, M.M.Nəvvab,

Ə.Xalisoğarzadə və başqlarının kitabxanalarında saxlanılmışdır. Bir zamanlar ziyahları mütəmadi olmuşdur. Cami əsrlərinin əlyazmalar Institutounda mühafizə edilir.

Azərbaycan-Orta Asiya ədəbi əlaqələrinin görkəmli tədqiqatçısı, f.e.d., professor Cənab Nəğıyevanın tortib etdiyi "Cam əsrlərinin Bakı nüsxələri" adlı kataloquñ I cildində klassik şairin divanlarının, ayrı-ayrı şeirlərinin əlyazmalar Institutounda saxlanan nüsxələri barədə geniş elmi məlumat verilmişdir. Ön sözə, ayrı-ayrı əlyazmaların təsvirində verilən marağlı moulmatlar orta əsrlərdə əlaqələrimizin səviyyəsi barədə müəyyən təsvürvərlər əldə etməyimizə kömək edir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Möhsün Nağısoyludur.

#### XVI ƏSR TƏRCÜMƏ ƏDƏBİYYATIMIZIN DƏYƏRLİ NÜMUNƏSİ (Möhsün Nağısoylu. Həziniñin "Hədisi-əkbəin" tərcüməsi)

Bakı: Nurlan, 2008

XVI yüzilliğin Azərbaycan tərcümə ədəbiyyatının dəyərlə nümunələrindən biri də Həziniñ toxolluluşlu şair-mütərcimin əsər dilində çevirdiyi "Hədisi-ərbəin" ("Qırx hədís") tərcüməsidir. Orta əsrlər tərcümə abidələrimizin tədqiqinə dair bir sira əsrlərin müəllifi, filologiya elmləri doktoru Möhsün Nağısoylu 1524-cü ildə tamamlanmış bu tərcümənin mötənnini filolog-ileksişlər arasında ilə birlikdə nəşr etdirmişdir. Yazılı abidə haqqında ilk müstəqil monoqrafiq əsər olan kitabın müəllifi ön sözə göstərir ki, bu tərcümə Azərbaycan ədəbiyyatı tarixində bincin "Qırx hədís" toplusudur və bunu görə də xüsusi əhəmiyyət daşıyır. Bundan alava, orta yüzyilliklərə aid əsər, fars və türk dillərində yazılış çoxsaylı "Qırx hədís"lərdən fərqli olaraq, burada hər hadisin məzmununa uyğun bir manzum həkayət də qoşulmuşdur ki, bu da bir tərəfdən onu orta əsrlərə aid çoxsaylı "Qırx hədís" kitablarından fərqləndirir, digər tərəfdən isə əsərin estetik təsir gücünü, emosionallığını daha da qüvvətləndirir.

İslam dininin teməl prinsipləri barədə məlumat verən bu əsərdə didaktika məsələləri, əxaqli-tərbiyəli fikirlərin təhlili də özünü göstərir.

Əsərdə işlənən türkmənşəli sözləri bir-bir arasında tədqiqatçı qeyd edir ki, tərcümədə işlənmiş və hazırda ədəbi dilimiz üçün arxaik sayılan bu sözlərin çoxuna orta yüzyilliklərə aid digər yazı abidələrimizdə də rast gələ bilər..

Kitabın ikinci hissəsində əsərin matni müasir olubadə oxuculara təqdim edilmişdir.

Əsərin matinindəki arəbəcə hadisləri dilimizə Zəkiyyə Əbələva tərcümə etmişdir. Kitabın elmi redaktorları filologiya elmləri doktoru Azadə Musayeva və filologiya elmləri namizədi Zəkiyyə Babayevadır.

#### TÜRKİYƏ MƏNBƏLƏRİ AZƏRBAYCAN ŞAİRLƏRİ HAQQINDA (Vüsalə Musalı. Osmanlı tərkiblərində Azərbaycan şairləri.)

Bakı: Nurlan, 2009

Tərkiblər Müssəlmən Şəhri xalqlarının ədəbiyyat tarixinə dair ən ənənəvi mənbələrindən. Kitabın müəllifi, filologiya elmləri namizədi Vüsalə Musalı XVI-XX əsrlər Türkiyə tərkiblərini ətraflı araşdırmış, burada adları çökilən sənətkarlarla haqqında məlumatları təsniş etmişdir. Diqqətəlayiqdir ki, bütün nəzərdən keçirilən mənbələrdə Həmədənindən tətumşu Dəbdəbə qədər geniş bir ərazi (Cənubi Azərbaycan, Arran, İrəvan, Göygə, Zəngəzur, Naxçıvan, Qarabağ, Muğan, Şirvan, Dərbənd, Şəki, Borçalı və s. tərixi bölgələr) Azərbaycan torpağı hesab olunur.

Kitabın I-ci fəsildə müəllif orta əsr Azərbaycan mühacirət ədəbiyyatından, bu dövrdə müxtəlif səbəblərdən Osmanlı dövlətinə köçmüş Azərbaycan şairlərindən bəhs edir. Təsəssüf ki, bəzi tədqiqatçılar, belə hesab edirlər ki, Azərbaycanda siyasi mühacirət XIX-XX əsrlərəndən başlayır.

Qaynaqlara asaslanan tədqiqatçı Türkiye ədəbiyyatının əsərlərinin azərbaycanlı olduğunu müəyyən etmişdir. Məsələn, məlum olur ki, Feyzi adlı şair XVIII əsrə Şamaxıda anadan olmuş, sonradan İstanbula köçərək burada təhsil almış, müəllimlik etmişdir. Nəvai adlı bir Azərbaycan hürufi şairi əvvəlcə Səfəvi hökmənlərinə idarəət etmiş, sonra Osmanlı dövlətinə köçmüş, hərbi aməliyyatlar zamanı əsir düşərək 15 il Macaristanda qalmış, asırlıdan qayıtdıqdan sonra Niğboluda yaşamışdır. 1470-ci ilda Cöycəyan Bərgüşəd kəndində doğulmuş məşhur Azərbaycan şairi Həbibə əvvəlcə Ağqoyunlu, Səfəvi saraylarında ximat etmiş, sonra Osmanlı İmperiyatoru II Bayazid zamanında Anadoluya köçmüş. Sultan Səlimin hakimiyyəti dövründə vəfat edərək Sülhücədə dəfn edilmişdir.

Azərbaycan şair və yazıçılarının Osmanlı mədəniyyəti qarşısındaki xidmətlərini ayrıca tədqiq etdiyi bu kitabın elmi redaktoru filologiya elmləri doktoru Azadə Musayevadır.

Paşa ƏLİOĞLU

## ◆ KİTAB RƏFI

### AZƏRBAYCAN FÜZULİŞUNASLIĞININ QAYNAQLARI. Bakı, 2009.



Bu topluda dahi şairimiz M.Füzulinin həyatı, şəxsiyyəti və yaradıcılığı ilə bağlı ilkinq qaynaqlardan nümunələr toplanmışdır. İlkinq qaynaqlar - orta əsrlərdə yazılmış təzkirələr və XIX-XX əsrlərdə Füzuli sənəti ilə bağlı aparılan araşdırımlardır. Burada Latifinin, Sam Mirzənin, Əhdinin, Aşıq Çələbinin, Həsən Çələbinin, Bəyənin, Əmin Əhməd Razinin, Lütfi bəy Azər və digərlerinin öz təzkirələrində Füzuli haqqında yazdıqlarından nümunələr verilib. Məcmuəyə M.F.Axundov, S.Ə.Sırvani, Firudin bəy Köçərli, Molla Məhəmməd Bağdadi, Abdulla Sur, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Cəfər Cabbarlı, Bəkir Çobanzadə, Salman Mümtaz, Əmin Abid, Y.V.Çəmənzəminli, M.F.Köprülüzadə, İsmayıllı Hikmət kimi görkəmlı şəxsiyyətlərin Füzuliylə bağlı dağlıq halda olan fikirləri də toplanaraq daxil edilib.

Toplunun tərtibçisi və ön sözün müəllifi filologiya elmləri doktoru Gülsən Əliyeva-Kəngərlidir.

### CAVİDŞUNASLIQ (V CILD). Bakı, "Qoliot Qrun" SC, 2010.



Seriyanın bu cildində görkəmli tədqiqatçı Qulam Məmmədinin 1982-ci ilde "Yazıçı" nəşriyyatında çap olunmuş "Cavid - ömrü boyu: həyat və yaradıcılıq salnaməsi, 1882-1941" kitabı (rəyçi Azərbaycan EA-nın akademiki Məmməd Cəfər, redaktoru filologiya elmləri doktoru Yaşar Qarayev) daxil edilmişdir. Müəyyən ixtisarlarla verilmiş həmin kitab böyük Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyin Cavidin ömrü və sənət yolunu (1882-1941) əks etdirən sənət toplusudur. Arxivlərdən, xatirələrdən, müəllifin şəxsi arxivindən seçilən və H.Cavidin təcüməyi-hali, yaradıcılığı ilə bağlı olan sənədlər toplanıb oxuculara təqdim olunur.

Tərtibçi və redaktoru filologiya elmləri namizədi Gülbeniz Babaxanlıdır.

### ƏZİZ ŞƏRİF. "MOLLA NƏSRƏDDİN" NECƏ YARANDI. Naxçıvan, "Əcəmi", 2009.

Əməkdar elm xadimi, professor Əziz Şərifin (1895-1988) bu kitabı Azərbaycan mətbuat tarixində silinməz izlər buraxmış "Molla Nəsrəddin"

din" jurnalına və onun baş redaktoru Cəlil Məmmədquluzadəyə həsr olunmuşdur. "Yazıcıının vətəni", "Ailəsi və uşaqları", Müəllimlər seminariyası", "Xalq müəllimi", "İlk qələm təcrübələri", "Naxçıvanda mədəni həyatın canlanması", "Şərqi rus" və s. fəsillərdə müəllif "Molla Nəsrəddin" jurnalının yaranması prosesini izləyir.

Kitabın tərtibçisi və ön sözün müəllifi akademik İsa Həbibbəyliyidir.



### ASİF RÜSTƏMLİ. CƏFƏR CABBARLI: HƏYATI VƏ MÜHİTİ. Bakı, "Elm" nəşriyyatı.

"Cəfər Cabbarlı: Həyatı və mühiti" monoqrafiyası fəlsəfə doktoru Asif Rüstəmlinin "Çırpinirdi Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyguların səltənətində" (2002) və "Ədəbi istiqlalımız" (2004) kitablarından sonra ədəbi-elmi ictimaiyyətlə növbəti görüşüdür.

Əsərdə böyük söz ustası, bədii-fəlsəfi düşüncəmizin fenomenal nümayəndəsi Cəfər Cabbarlinin həyatı, yaradıcılığı, ədəbi-ictimai məxfi arxiv materialları və nadir sənədlər əsasında araşdırılaraq bir səra yeni faktlar üzə çıxarılmış, indiyədək bu sahədə qaranlıq, kölgəli mətləblərlə, mübahisəli məqamlara tam aydınlıq getirilmişdir.

Böyük sənətkarın sovet dövründə gizli istiqlal hərəkatına qoşulması, repressiyalara məruz qalması, höbsxana yaradıcılığı, ali təhsil məəssisələrindən uzaqlaşdırılmasının səbəbləri və digər məsələlər ilk dəfə monoqrafiyada işıqlandırılmışdır.

Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir.



### ASİF HACİLİ. "QURANI-KƏRİM" RUS ƏDƏBIYYATINDA.

Bakı, "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009.

Kitabda rus ədəbiyyatında islam təliminin formalaşması tarixi, klassik və müasir rus yazıçılarının yaradıcılığında Qurani-kərim motivlərinin istifadənin özünəməxsusluğunu, islami dəyərlərin rus fəlsəfi-estetik fikrində əhəmiyyəti şərh olunur. AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev kitaba "Ecazkar mənələr aləmi" adlı ön söz yazmış, Asif Hacilinin müxtəlif mənbələr əsasında təqdim etdiyi bu kitabı oxucularda, tərcüməçilərde və mütxəssislərde mövzuya dərin məraqq oydacağına əmin olduğunu bildirmişdir.

### MƏLEYKƏ HÜSEYNOVA. XX ƏSR AZƏRBAYCAN NƏSRİNĐƏ LİRİK-PSİKOLOJİ ÜSLUB VƏ SƏNƏTKAR FƏRDİYYƏTİ. Bakı, "Elm" nəşriyyatı, 2009.

Bu monoqrafiya XX əsr Azərbaycan nəsrində lirik-psixoloji üslubun teşəkkülü, onun bədii metod, janr kateqoriyaları ilə əlaqəsi və sənətkar fərdiyyətinin müəyyənloşməsində rolü şərh edilir. Monoqrafiyada əsasən Xalq yazıçı İljas Əsfəndiyevin yaradıcılığından söz açılır.

Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir.

### MOLLA NƏFƏS. BU MƏKANA GƏLMİŞƏM. Bakı, "Min bir mahni" nəşriyyatı, 2009.

"Min bir mahni" nəşriyyatı "TÜRKSOY kitabxanası" seriyasından klassik türkmen şairi Molla Nəfəsin "Bu məkana gəlmışəm" kitabını çap edib.

Annaqurban Aşırovun tərtib etdiyi kitabı türkməncədən çevirən filologiya elmləri doktoru, türkoloq Ramiz Əsgər topluya "Böyük türkmen şairi Molla Nəfəs" sərlövhəli geniş ön söz yazış, şairi Azərbaycan oxucularına ətraflı tanıdib: "XIX əsr türkmen poeziyası tarixinə parlaq istedad sahibi kimi daxil olan Molla Nəfəs türkmen ədəbiyyatının görkəmli nümayəndələri Əndləlib, Azadi, Məxdimqulu, Məgribi, Kəminə, Talibi, Katibi, Seyidi, Zəlili ilə bir sıradə dayanır. Onun bir-birindən gözəl gəraylı, qoşma və müxəmməsləri, ictimai-siyasi şeirləri, dastanları onillərdən bəri türkmen xalqının zövqünü oxşayır, gənc nəslisi milli ruhda tərbiyə edir".

Bu nəşr Molla Nəfəsin Azərbaycanda çap olunan ilk kitabıdır.

### GÜNEL ANARQIZI. ARZU. Bakı, "Nurlan" nəşriyyatı, 2009.

Günel Anarqızı rus və Azərbaycan dillərində 6 kitabı müəllifidir. Əsərləri türk, gürcü, ukrayna, alman, macar və s. dillərə tərcümə olunub. "Arzu" kitabında müəllifin "Ataya...", "Ağac", "Keçmişə sarı", "Şuşam" və "Arzu" hekayələri təqdim olunur. Müxtəlif mövzularda qələmə alınan bu hekayələr müasir dünyamızı anlamaq, dərk etmək, adılıkdə qeyri-adilikləri görmək istəyiylə yazılıb. Kitab "525 kitab - Qadın yazarlarımız" seriyası ilə nəşr edilib. Seriyanın rəhbəri "525-ci qəzet"in baş redaktoru, AYB katibi Rəşad Məciddir.



**ABDURRƏHMAN SƏMƏDOV. ƏRKİVAN SALNAMƏSİ.**  
Bakı, "Viktori" nəşriyyatı, 2009.

Kitab Azərbaycanın qədim və zəngin tarixə malik, əhalisinin sayına görə (23.000) birinci olan Masallı rayonunun Ərkivan qəsəbəsinə həsr olunmuşdur. Kitabda Ərkivanın gözəl təbii coğrafi şəraiti, arxeoloji, memarlıq abidələri, alimləri, mədəniyyət, incəsənat, din xadimləri, insanların möşgülüyyəti, Qarabağ döyüslərində həlak olmuş cəsur oğulları və s. haqqında müfəssəl məlumatlar verilmişdir.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əsədulla Cəfərovudur.



**POLAD İLYAS. DÜNYA, SƏNİN QƏM YÜKÜNÜ DAŞIDIM.**  
Bakı, "Nurlan", 2010.

Polad İlyas (1931-1999) ixtisasına görə mühəndis idi, uzun müddət bu sahədə məsul vəzifələrdə çalışmışdır. O, həm də bədii yaradıcılıqla məşğul idi. "Dünya, sənin qəm yükünü daşdım" kitabında onun müxtəlif illərdə yazdığı şeirləri cəm olunmuşdur. Burada onun Vətən, torpaq, qəriblik, yurd sevgisi və təbiətlə bağlı şeirləri, qoşma və qəzəlləri təqdim olunur.

Xalq şairi Zəlimxan Yaqub və şair İlyas Tapdıq kitaba ön söz yazmışlar.

**ƏLİRZA HƏSRƏT. HƏSRƏT RÜZGARI.**  
Bakı, "Vektor" Nəşrlər Evi, 2010.

Əlirza Həsrət Cəlilabadda yaşayır, indiyə qədər "Kim sənə oxşayıb, sevmisən elə", "Ayriqliq sevginin dar ağacıdır", "Edamçıçıyi", "Sükut nəğməsi", "Bundan belə ayriqlikdir" şeir kitablarını çap etdirmişdir.

Topluda müəllifin son illərdə yazdığı şeirlər və "Ayriqliq çıçəkləri" adlı poeması verilmişdir.



**ÜLVİYYƏ HEYDƏROVA. NOUTBUK.**  
Bakı, "Yurd" NPB, 2009.

Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatının laureatlarından Ülvıyyə Heydərovanın hekayələr toplusu - "Noutbuk" işi üzü görüb. Kitabda müasirlərimizin həyatından söhbət açan eyni adlı povest, müxtəlif illərdə qələmə aldığı və müxtəlif mövzularda hekayələri ("Dünya bir pəncərədir", "Xəzərin dostları", "Ana və uşaq" və s.) təqdim edilir. Müəllif kitabına "Ön söz" də yazıb.

**AYSEL ƏLİZADƏ. ORA.**  
Bakı, "Mütərcim", 2009.

Oxular Aysel Əlizadəni əsasən şair kimi tanımlırlar. "Ora" kitabına Ayselin hekayələri ("Ora", "Ağ xəz", "Heyvancıqazlar", "Qaranlıq") toplanıb. Bu hekayələrdə müasir gəncliyi düşündürən problemlər, qayıqlar öz öksini təpib.

Kitab "525-ci qəzet" in "Qadın yazarlarımız" seriyasından nəşr olunur. Seriyanın rohbörü "525-ci qəzet" in baş redaktoru, AYB-nin katibi Rəşad Məciddir.

Toplunun tərtibçisi və redaktoru Kəmalə Abiyevadır.



**SAYMAN ARUZ. BAHAR GÖLMƏDİ.**  
Bakı, "Qanun" nəşriyyatı, 2010.

Kitabda müəllifin 2008-2009-cu illərdə qələmə aldığı heca və sərbəstdə yazılmış şeirləri və bayatıları toplanmışdır. Şeirlərdə Cənub həsrəti, təbiətin gözəllikləri, insanların mənəvi-ruhi dünyası, Azərbaycana məhəbbət duyuguları öks olunur.

Kitab "Dünya Azərbaycanlı Yazarlar Qurumunun Yayınları" seriyasından nəşr edilib.



**NİĞAR XİYAVİ. ƏLİMDƏ ƏLLİ BARMAQ.**  
Bakı, "Mütərcim" nəşriyyatı, 2010.

Nigar Xiyavi Azərbaycanın Güneyində yetişən yəni ədəbiyyatın nümayəndələrindəndir. "Əlimdə əlli barmaq" kitabında müəllifin müxtəlif mövzularda yazdığı şeirləri toplanıb.

Kitab "Azərbaycanlı Yazarlar Qurumunun Yayınları" seriyasından nəşr edilib. Layihələrin rohbörü Sayman Aruzdur.



**KƏNAN HACI. ÇƏHRAYI QAN.**  
Bakı, "UniPrint", 2010.

Bu kitabda əsasən şair kimi tanıdığımız Kənan Hacının povest və hekayələri toplanmışdır. Hekayələrdə "Çəhrayı qan" povestində müasirlərimizin həyatı və dünya, cəmiyyət, sevgi haqqında düşüncələri öks olunub.

Kitabın ön sözü xalq yazarı Sabir Əhmədinindir.



**FƏRHAD METE. BU ŞƏHƏRƏ UZAQDAN BAXARSAN.**  
**Bakı, "Mütərcim", 2009.**

Fərhad Mete ədəbiyyata yeni əşrin əvvəllərində gəlmışdı, fərdi dəst-xətti, deyim və duyum tərzi ilə seçilirdi. Ötən il avqustun 13-də avtomobil qəzasında həlak oldu. Bu kitabda Fərhadin mətbuatda çap olunmuş və çap olunmamış şeirləri, həmçinin hekayələri toplanmışdır. Topluda Fərhadin qələm dostlarının (Qismətin, Feyziyyənin, Rəbiqə Nazimqızının, Fəridin) təəssüratları - vida sözləri də əks olunub.

**HƏZİ HƏSƏNLİ. SİZ EY SEVDİKLƏRİM.**  
**Bakı, "Adiloğlu" nəşriyyatı, 2009.**

Həzə Həsənli şair və publisistdir. Mətbuatda az-az görünsə də, şeir və məqalələri homişə maraqla qarşılanır. Bu kitabda Həzinin müxtəlif illərdə yazdığı, əsasən xalq şeiri formasında olan poetik nümunələri öz əksini tapır.

Mərhum şair-publisist Məmməd Nazimoğlu kitaba "Biz sözün acı-ıq, Həzə də, Mən də" adlı müqəddimə yazmışdır.

**ŞƏFƏQ SAHİBLİ. DÜŞMƏN ƏLİMİ SIXİR, DOST ÜRƏYİMİ.**  
**Bakı, Zərdabi LTD, 2010.**

Şəfəq Sahibli "Könlüm susuz səhradır", "Biçilmiş çiçəklər", "Anasız günlərim", "Həsrətin evimin qonağı olur" şeir kitablarının müəllifidir. "Düşmən əlimi sixir, dost ürəyimi" şairənin oxucularla yeni görüşüdür. Burada toplanan şeirlərin əsas mövzusu insan və həyat problemini əhatə edir, sevgi, gözəllik, əsrə xitab şeirlərin əsas aparıcı xəttidir.

Şair Musa Yaqub kitaba "Sevgi yaşantıları" adlı ön söz yazıb.

Hazırladı: M.TOFIQ

# **OXULARIN NƏZƏRİNƏ!**

**2010-cu İL ÜÇÜN**

**"AZƏRBAYCAN"**  
 jurnalına  
 abunə yazılışı davam edir.

**"AZƏRBAYCAN"**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,  
 illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

Qiyməti 1 manat 50 qəpik

ISSN 0134 3408

76300

# АЗЕРБАЙДЖАН

ЛИТЕРАТУРНЫЙ ЖУРНАЛ

Адрес: г. Баку, ул. Хагани 25

# AZERBAIJAN

LITERARY MAGAZINE

Address: 25 Khagani Str. Baku